

AZƏRBAYCAN NƏSRI ANTOLOGİYASI

BEŞ CİLDDƏ

III CILD

“ŞƏRQ-QƏRB”
BAKİ-2006

Tərtib edəni:

Zaman Əsgərli

894.361'3'008-dc22


AZE

Azərbaycan nəşri antologiyası. Beş cilddə. III cild. Bakı, “Şərq-Qərb”, 2006, 416 səh.

Kitabda 1920-1930-cu illər Azərbaycan nəşrinin nümayəndələrindən Məmməd Səid Ordubadi, Seyid Hüseyn, Qantəmir, Tağı Şahbazi Simürq, Hacıbaba Nəzərli, Böyükəğa Talibli, Əvəz Sadıq, Əli Vəliyev, Əbülləsən Ələkbərzadə, Mir Cəlal, Mehdi Hüseyn, Sabit Rəhman, Mirzə İbrahimov, Ənvər Məmmədxanlı və İljas Əfəndiyevin nəşr əsərlərindən nümunələr verilmişdir.

**ISBN10 9952-34-056-7
ISBN13 978-9952-34-056-3**

© “ŞƏRQ-QƏRB”, 2006



Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
**“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

1920-1930-cu İLLƏRİN AZƏRBAYCAN NƏSRİ

1920-1930-cu illər Azərbaycan həyatında siyasi-mədəni təbəddülatlar dövrüdür. Əsrin əvvəllərindən Avropa və dünya prosesləri kontekstində milli oyanışını yaşıyan Azərbaycan həyatı bu vaxt dünyanın bir daha silkindiyi, XIX əsr dən büsbütün qopub, XX yüzilliyyə adladığı bir epoxaya tuş gelir, bir-birinin ardınca müxtəlif inqilablara məruz qalır və bütün bunlara duruş gətirməyə, onları dəf və həzm etməyə məcbur olur. Bədii nəşr bu hadisələrin xalqın varlığında, ictimai həyatında, məişətində, güzəranında, bütövlükdə mədəni səviyyəsində doğurduğu problemləri; insanların şüurunda, mənəviyyatında, davranış və xasiyyətində əmələ gətirdiyi təsir və dəyişmələri qeydə alır, təsvir və şərh edir, bədii dərkini verir.

1920-1930-cu illər nəşri ideya və məzmun, mövzu və problematika, konflikt və bədii qəhrəman, janr və üslub, bütövlükdə poetika və estetikası etibarilə özümlü keyfiyyətlərə malikdir. 1920-1930-cu illər nəşrinin inkişaf tendensiyalarını bir yandan əsrin əvvəllərinin klassik nəşri, bu nəşrin təc-rübəsi və dəyərləri, digər tərəfdən zamanın tələbləri, yeni epoxanın irəli sürdüyü məsələlərə cavab əzmi şərtləndirir, təyin edir.

1920-ci illərə qədər Azərbaycan nəşrinin güclü realist ənənələri var. M.F.Axundzadənin, N.Nərimanovun, Z.Marağayının, S.Qənizadənin, S.S.Axundovun, M.S.Ordubadının maarifçi-realist nəşri, C.Məmmədquluza-dənin yaratdığı "Molla Nəsrəddin" məktəbi, Ə.Haqverdiyevin, Y.V.Çəmən-zəminlinin, T.Ş.Simürgün tənqidisi realist əsərləri yeni dövrün nəşrinin forma-laşmasında, əsas bədii istiqamətlərin müəyyənləşməsində baza rolunu oynayır.

1920-1930-cu illərin nəşri ideya arsenalını Azərbaycan həyatında baş verən dərin ictimai-siyasi sarsıntılardan, kəskin ideya və fikir mübarizələ-rindən alır. 1917-ci ildə rus imperiyasının çökməsi, imperiya əsarətində olan bir çox xalqlar kimi, Azərbaycan xalqının taleyinə də təsirini göstərdi. Xalqın uzun əsrlər ərzində apardığı milli azadlıq hərəkatı bəhrəsini verdi və 28 may 1918-ci il tarixində Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Xalq Cümhuriyyəti mövcud olduğu az bir zamanda (1918-1920) ictimai-siyasi həyatda, maarif və mədəniyyət sahəsində xalqın milli ideallarını – milli dövlət, dil, təhsil quruculuğunu həyata keçirməyə baş-ladı, milli mövcudluq və birgəyəşəyiş normalarını müəyyən etdi. 1920-ci il 28 aprel çevrilişi – bolşevik hökuməti tərəfindən Azərbaycanın yenidən işğali bu prosesləri əngöləşdirə də, bütövlükdə dayandırıa bilmədi.

Yeni Sovet hakimiyyəti fəhlə-kəndli hökuməti adlanırdı, zəhmətkeşlər sinfinin mənafeyinə xidmət etdiyini iqrar edirdi və bayraqına geniş xalq kütələrinin azadlığı; azad və xoşbəxt gələcək uğrunda mübarizə şəurlarını yazmışdı. Digər tərəfdən, Sovet hakimiyyəti bütün dünyada müstəmləkə xalqlarının milli azadlıq hərəkatlarını dəstəklədiyini bəyan etmişdi və eyni zamanda, ələ keçirdiyi, sovetləşdirməyə başladığı ölkələrdə yaşayan xalqların gerçək durumunu, real arzu və istəklərini qiymətləndirməyə, nəzərə almaya bilməzdi. Beləliklə, məhz bu tarixi fürsət nəticəsində Azərbaycan xalqının maarifə, mədəniyyətə, tərəqqiyə, yeni dünya quruculuğuna olan meyli sovet hakimiyyəti illərində də səngimədi. Əksinə, həmin dövrün bütün təqibləri, qadağaları, repressiya və qətllərinə rəğmən, xalq öz milli varlığını, ictimai və mədəni şürünün yetkinliyini, yeni cəmiyyət quruculuğuna qabil olduğunu tam sübuta yetirə bildi.

Yeni cəmiyyət quruculuğunda Azərbaycan yazıçıları öz xalqı ilə birgə idi; köhnəliyə, patriarchal geriliyə qarşı mübarizədə, mədəni tərəqqi naminə atılan addımlarda yazıçılarımız yeni quruluşu dəstəkləyirdi. Sovet hakimiyyətinin irəli sürdüyü mədəni inqilab programına milli ideya və arzuların gerçəkləşməsinin davamı kimi, milli mənafə prizmasından yanaşır, bütün ziddiyyətlərinə baxmayaraq, bütövlükdə onu qəbul edirdi. İctimai hadisələrə real şəkildə yanaşma, gerçəklilikləri geniş fikir platformasından, obyektiv qiymətləndirməyə çalışmaq 1920-1930-cu illər nəşrinin xarakterik xüsusiyyətlərindəndir.

Bu dövrün Azərbaycan yazıçıları əsərlərində eyni aktual mövzulara toxunur, zamanın, günün doğurduğu təxirsiz məsələlərə cavablar axtarırlar. Azərbaycan nəşrinin formallaşmasında xüsusi xidmətləri olan yazıçılarımız – Cəlil Məmmədquluzadə, Əbdürəhim bey Haqverdiyev, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov, Məmməd Səid Ordubadi, yaradıcılığının məhsuldar mərhələsi bu zamana təsadüf edən Tağı Şahbazi Simürq, Cəfər Cabbarlı, Seyid Hüseyn, Böyükəğa Talibli, Qantəmir, yaradıcılığa sovet dövründə başlamış nasirlərimiz – Hacıbaba Nəzərli, Əbülhəsən Ələkbərzadə, Hüseyn Mehdi, Əli Vəliyev, Süleyman Rəhimov, Mir Cəlal, Sabit Rəhman, Ənver Məmmədxanlı, Mirzə İbrahimov və b. eyni ictimai-siyasi hadisələrdən mövzü alır, aktual həyat problemlərini qaldırırlar.

1920-1930-cu illər nəşrinin problematikasını milli həyatın məzmunu, ədəbi-mədəni dövrün sosial konfliktləri diktə edir. Dövrün başlıca konfliktini çağdaş XX əsrə patriarxallıqdan çıxmış mərhələsində olan milli varlıq arasındakı gerçək təzad; milli təfəkkürə qeyri-milli, yad təsirlər arasındaki uyuşmazlıqlar; inqilabi, yaxud inqilabıləşmiş şüurla milli gerçəklilik arasındaki ziddiyyətlər təyin edirdi. Digər tərəfdən, bu təzadlar özünün konkret ifadəsində ictimai-siyasi, sosial-mənəvi, ictimai-psixoloji, əxlaqi-mənəvi və s. çalarlar alır, ən müxtəlif bədii konfliktlər şəklində təcəssüm edirdi.

C.Məmmədquluzadə və Ə.Haqverdiyev 1920-ci illərdə qələmə aldıqları hekayələrində zahirən “köhnə dünya”ni, milli varlığın keçmişini təsvir edirlər. Əslində bu, zahiri, görkəmi, fakt və fakturası dəyişsə də, mahiyyətini saxlamış həmin “köhnə dünya”nın gerçəkliliyidir. “Dünyalar titrəyib, aləmlər mayallaq aşış, fələklər bir-birinə qarışsa” (C.Məmmədquluzadə) da, müsəlman tövr və adətlərindən əl çəke, xasiyyətini dəyişə bilmir. Molla Nəsrəddin yenə də xanlar-rəsiyyətlər, vəzir-ferraşlar, mollalar, kərbəlayılar və mirzələr mühitində olub, xanın “ədalət” və zülm rəmzi olan təsbehinə heyrət edir (“Xanın təsbehisi”), məşədilər, qəssablar, zırramalar arasında dolaşış “bizim gözəl vətənimizin meyvə”lərinə heyran kəsilir (“Qəssab”, “Zırrama”), saqqallı uşaqları görüb, uşaqlarına ibrət buyurur (“Saqqallı uşaq”), ədiblər-nazimlər aləmində söz güləşdirib, cümləpərdəzələr xalq hikmətləri ilə dərs verir (“Sirkə”, “Şeir bülbülləri”), “köhnə dünya mülkədarları”, bəylər, xanzadə-lərlə birgə bütün bu işlərin sonunu (“Bəlkə də qaytardılar”) intizarla gözləyir.

Ə.Haqverdiyev istər “Marallarım” silsiləsindən yazdığı yeni hekayələrdə (“Keçmiş günlər”, “Uca dağ başında”, “Çəsmək”, “İt oyunu” və s.), istər “Xortdanın cəhənnəm məktubları”nın yeni variantında, istərsə də ayrı-ayrı hekayələrində (“Müsibət”, “Ovcu Qasım”, “Kapitalizmlə mübarizə”, “Qaban”, “Pristav və oğru”, “Söhbət” və s.) bütöv bir milli xarakter və obrazlar qalereyasını yaradır. Burda həm ayrı-ayrı milli müsəlman tiplərinin, həm də birgəlikdə cəmiyyətin siması, tüfahlığı ümumiləşdirilir. Ədib sanki bu etvar və əhvalla var olmaqdə, yaşamaqdə, əylənin günlərini keçirməkdə olan cəmiyyətə bir möcüzə kimi baxır, bunlara qarşı əsil insanlığa nümunə ola biləcək işiqli insanlar axtarır. (“Mirzə Səfər”, “Şeyx Şaban”, “Qoca tarzən” və s.).

1920-1930-cu illərdə milli təfəkkürdə maarifçi ağıl, milli əxlaq, tərbiyə, təhsil, savad kultu qalmaqdə davam edirdi. Nəsr bunun faktlarını verir. S.S.Axundov və Abdulla Şaiq kimi maarifçi yazıçılarımız konkret zamanla milli gerilik arasındaki təzadın səbəbini savadsızlıqla, cəhalətdə görür və bunu öz “ibrətli” hekayələrində nümunəvi xarakterlər yaratmaqla islaha çalışırlar (S.S.Axundovun, “Qan bulağı”, “Ümid çırığı”, “Cəhalət qurbanı”, “Qatıl uşaq”; A.Şaiqin, “Vəzifə”, “Özü bilsin, mənə nə”, “Əsəbi adam”). “Haqsızlıq dünyası” burada qaranlığı, zülməti, yeni quruluş – qurtuluşu, işığı təmsil edir (S.S.Axundovun, “Təbrük”, “Sona xala”, “Yoluxma xəstəlik”). Maraqlıdır ki, maarifçi düşüncə 1920-1930-cu illər nəşrinə bütövlükdə xas olan cəhətdir.

Bu gün vahid bir ədəbiyyat kimi səciyyələnən 1920-1930-cu illər nəşri ədəbi-mədəni dövr boyu mahiyyətində bir ikilik gözdür və demək olar ki, hər bir nümunəsində bu qarşılurma ehtiva və əyan edir.

1920-ci illərdə nəşrimizdə klassik-tənqidi və təsviri realizm aparıcıdır, təsvirdə milli məzmun, milli həyat, möişət, mədəniyyət planı öndədir, “yeni”

mündəricə isə sosial fon və atributika şəklində haşiyələrde yerləşdirilir. C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, Y.V.Çəmənzəminlinin, Qantəmirin, B.Taliblinin hekayələrində məhz belədir: milli tiplər və tipajlar yeni vəziyyətlərə (“təzə həyata”) düşür, ondan baş açmağa çalışırlar. C.Cabbarlınin, S.S.Axundovun, T.Ş.Simürgün, A.Şaiqin qəhrəmanları “yenii”yə münasibətdə görünür, ifadə olunurlar. Hətta yeni dövrün gənc yazıçıları da hekayələrində milli keçmiş və indi, onun səciyyəsi, inqilabi hadisələrə reaksiyası üzərində düşünür, sovet ədəbiyyatının tələb etdiyi “proletar” məzmunu bilavasitə problematikaya çıxara bilməyib, zəif bir tendensiya şəklində daxil edirlər. Bu baxımdan iyirminci illər nəşrinin ən tipik qəhrəmanı – Sofidir.

Bu zaman nəşrdə Əbülhəsənin “Sofi” hekayəsi poeziyada S.Rüstəmin “Ələmdən nəşəyə” şerinin ifadə etdiyi möqamı əks etdirir. Fərq burasındadır ki, S.Rüstəmin qəhrəmanı “sevinc yaylığı ilə gözlerinin yaşımlı silib” yeni həyata qoşulursa (1920-ci illər üçün bu – məhz poetik möqam idi), hekayənin qəhrəmanı Sofi Əlövsət bunu heç cür bacarmır, ruhuna, beyninə, həyat tərzinə hopmuş köhnəliklə birgə “cəddinin ardınca” qeybə çəkilir. Bununla da nəşr milli həyatda, mədəniyyət və məişətdə bütöv bir qatın ölməsini qeydə alır, əks etdirirdi.

M.S.Ordubadinin “Şahqulu bəyin nəvəsi” hekayəsində yenə də “köhnə mühit”, “köhnə dünya” münasibətlərindən bəhs olunur. Yaziçı bu mühitə yeni şərait prizmasından baxır və fərqi duymaşa səy edir. Şahqulu bəyin nəvəsi – Mirzə Kazım Kazımıç müflislişmiş ziyanlı-bəydir; “taxtdan düşməklə” mənəviyyatını, simasını itmiş, hətta qızlarının adı ilə alver etməyə başlamışdır. Əksinə, zəmanəyə uyğun yenidən dirçələn baqqal Məşədi Haşim nəinki özü tərəqqi edir, həmçinin gələcək qayınatasının yalançı biliklərini “yalançı kolxoz” quruculuğunda algı-satqı alətinə çevirir. Hekayə milli həyatda dərin aşınma getdiyini real boyalarla əks etdirir.

Maraqlıdır ki, “yeni cəmiyyət” Mirzə Kazım Kazımıçə yaramadığı kimi, zəmanənin başqa bir tipik surəti, T.Ş.Simürgün “Çətin müəmma və ya iki arvad almaq məsəlesi” hekayəsinin qəhrəmanı kəndli Fəraməzi də təmin etmir. Fəraməz kişi təsərrüfatını idarə edə bilmədiyinə görə, ikinci arvad almaq eşqinə düşür. Əyalının da buna etirazı yoxdur. Yalnız hökumət icazə vermir. Fəraməz kişi heç cür anlaya bilmir ki, “kəndli hökuməti” niyə ona – kəndliliyə bu “zülmü eləyir”. Yaziçı Azərbaycan kəndlisinin dünyagörüşü, mənəvi aləmi ilə sovet quruluşu arasındaki təzadı, anlaşılmazlığı həssaslıqla müşahidə etmiş və mənali bir təbəssümə yazıya almışdır.

Qantəmirin “Buğda quyusu” hekayəsində gülüşün hədəfi təkcə qazanc dalınca Arazi keçmiş Axund Fərəc, onun dini təbliğ üsulları və köçəri tərəkəmə həyatı sürən elatin dini mərasimə münasibəti deyil. Hekayədəki şux və mənali gülüş bu hadisələrin yanaşılığından, heyrətamız şəkildə bir-birinə

səbəb-nəticə ola bilməsindən, “buğda halallığı”ndan doğur. Hekayənin süjeti kənd və şəhər, milli-müsəlman mədəniyyətinin min il boyu davam edən təzadları üzərində qurulub. Sovet hakimiyətinin kəndə gətirdiyi “inqilab” milli həyatı belə bir məqamda haqlamışdı.

Təsadüfi deyil ki, milli həyatla sovet gerçəkləri arasında təzad problemi bilavasitə inqilab mövzusunda yazılımş əsərlərdə də özünə yer tapır. S.Rəhimovun “Şamo”, Mir Cəlalın “Dirilən adam”, Əbülhəsənin “Dünya qopur”, Mehdi Hüseynin “Tərlan”, Əli Vəliyevin “Qəhrəman” romanlarında Azərbaycan kəndinin varlığı, real mənzərələri, həyat və möişəti təsvir olunan inqilabi hadisələrdən daha konkret və canlı bədii ifadəsini tapır.

Yazıcıların ayrı-ayrı əsərlərdə təqdim etdikləri inqilabçı obrazların əksəriyyəti mahiyyətcə maarifçi qəhrəmanlar kimi təzahür edir. A.Şaiqin “Araz”, M.S.Ordubadinin “Gizli Bakı” romanlarında, Həmid Axundlunun “Kələfin ucu” povestində, M.İbrahimovun “Həyat üçün”; H.Mehdinin “Peşman” hekayələrində səciyyəvi fəhlə surətləri, Əbülhəsənin “Yoxuşlar”, S.Rəhimovun “Şamo” romanlarında, S.Rəhmanın “Qudurğan” və “Bayram hekayəsi”ndə, H.Mehdinin “Əlli iki”, “Nuru oğlu” ocerklərində kəndlə-qəhrəman tipləri təqdim edilsə də, nəsrin başlıca təsvir hədəfi ziyanlı obrazı olaraq qalır. Y.Vəzirin “Studentlər”, S.Hüseynin “Armus”, H.Mehdinin “Tərlan”, Ə.Məmmədxanının “Burulğan” romanlarının, neçə-neçə povest, hekayə və ocerklərin qəhrəmanlarını buna misal göstərmək olar.

Bələ ki, 1920-1930-cu illər nəşrində sovet ədəbiyyatının əsas qəhrəmanı – “inqilabçı” surəti hələ ki, bir milli tip kimi dörk oluna bilmir. “Şamo”nın 1940-ci il nəşrində belə bir səhnə var. Bəlağət və pafosla danişan, ritorik şüarlar söyləyən çoban Şamonu həmkəndliləri heyrotlə qarşılıyır, onu heç cür anlaya bilmirlər. “ – Ölümü öldürmək? – Ə, bu nə deməkdir? Bu Şamo da lap qəribələşib ha! – Özündən sözlər çıxarı...”. “Dünya qopur” romanında “...inqilab bəs necə olsun? İngilab eləmək lazımdır axı!” – deyə vurnuxan muzdur Veyis əslində bunun nədən ibarət olduğunu gərəyincə təsəvvür eyləyə bilmir. Mir Cəlalın “Dirilən adam” romanında Qara kişi ilə rəncbər Qədirin bolşevik partiyası barədə dialoqu real ictimai və inqilabi şüur arasındaki uçurumu mənali tərzdə təsbit edir: “Partiya sənə deyəcək soyuqda köynəkçək burdan Şəmkirəcən qaç! Gərək qaçsan... Qədir duruxdu: – Yəni firqə qoymaz məni arvad-uşağım ilə görüşəm?” və s.

Əli Vəliyevin “Nənəmin cəhrəsi” hekayəsində istifadə olunmuş dövrün nəşri üçün çox səciyyəvi bədii üsul: – dil materialı üzərində “şüur yanlışı” öz zəmininini gerçək həqiqətlərdən alırdı. Qafar Cəfərzadəyə firqə tərəfindən “navid” töhmət verilir, kəndə yayılır ki, Cəfərzadəyə pulsuz neft verəcəklər. Kəndə gəlmış “palitbüro” üzvünü kəndlilər “palid pöhrə” adlandırır. Yeni dövrün dəblərinə uyğun oğluna “Yenilik” adı qoymuş Cəfərzadə həbsxanadan

evə xəbər göndərir ki, cəhrə ilə də olsa, Yeniliyi böyütənlər. Yaziçı hekayədə simvolik olaraq, cəhrə detalını Azərbaycan kəndinin atributu kimi verir, “Yenilik” isə yeni quruluşa işarədir.

İnqilabi hadisələrin milli mənəviyyatda aşkarladığı ən incə, təzadlı mətbəblər “qadın mövzusu”nda yazılın əsərlərdə qabarlıqdır. 1920-1930-cu illərdə Azərbaycan qadını, onun həyatı, taleyi, sərgüzəştləri barədə yazmayan nasir tapmaq çətindir. Ə.Haqverdiyev, A.Şaiq, Y.V.Çəmənzəminli, S.S.Axundov, T.Ş.Simürğ, C.Cabbarlı, S.Hüseyn, B.Talibli, Qantəmir, H.Nəzərli, H.Mehdi, Ə.Vəliyev, S.Rəhman, M.İbrahimov və b. yazıçılarımız bu mövzuda neçəneçə hekayələr qələmə almış, dövrün roman və povestlərində isə bu məqam xüsusilə qabardılmışdır.

Qadının, ananın cəmiyyətdə vəziyyəti, mövqeyi məsələsi Azərbaycan ədəbiyyatını həmişə məşğul etmişdir. XIX əsrдən başlayaraq qabaqcıl fikir adamları müsəlman Şərqində qadının məruz qaldığı real təzyiqlərə, hüquqsuzluq hallarına qarşı etiraz səsini ucaltmış, həm də onun xilasını, ilk növbədə, daxili-mənəvi qatda, Şərq qadının xas təbii-mədəni keyfiyyətlərin cəsarətlə gerçəkləşdirilməsində görmüşlər. XX əsrin əvvəllərində bu proses Avropa mədəniyyətinə dərindən, harmonik yiylənmə şəklində gedirdi və fikir münəqqidləri bu gedisatda təkamül yolunu üstün tuturdular.

Buna görə 1920-1930-cu illərin “mədəni inqilabi”ni qadının azadlığa çıxmazı yolunda birmənalı olaraq müsbət tendensiyaya yozmaq mübahisəli məsələ idi. Kişilər üçün “papağə hücküm”, qadınlar üçün “çadranın atılması” kampaniyaları mədəniyyətin yalnız zahiri attributlarına toxunur və ən geniş miqyasda mübahisələrə səbəb olurdu. Müxtəlif yaşlı, müxtəlif zümrədən olan “köhnələr” və “yenilikçilər” arasında ictimai quruluş, din, Allah, peyğəmbər, qadın bərabərliyi, nəhayət mədəniyyət barədə fikir müxtəlifliyi çox zaman və çoxlarının “Bax, mən buna yoxam!” nidası ilə tamamlanırdı. S.S.Axundovun “Bax, mən buna yoxam” hekayəsindəki surətlərdən birinin – doktorun söylədiyi “Məncə, küçələrə düşüb “çadra daloy” deməyin heç mənası yoxdur. Belə şeylər öz-özünə məhv olub gedəsidir. Burada inqilab yox, təkamül yolu ilə getmək lazımdır. Yetişməmiş bir meyvəni dərməkdən mənfəət əvəzinə zərər və bəlkə də xəta gələ bilər...” – sözləri tarixi həqiqəti ifadə edirdi.

Kütləvi savad kursları, fabrik-zavod məktəbləri, klub və dərnəklər ictimai şüru dəyişməkdən çox, sindirir, əsrlərdən gələn adət və ənənələrə sağalmaz yaralar vururdu. T.Ş.Simürgün “Məşədi Qədimin evində bədbəxtlik” hekayəsində qabartdığı “bədbəxtlik” məqamının mənası budur ki, Məşədi Qədimin arvadları – Gülsabah və Gülcəhan mahiyyətini anladıqları üçün yox, bir-birinin acığına klubə gedirlər. Və istər “köhnə” əxlaq (ikiar vadılılıq), istərsə də buna qarşı duran “yenilik” (məişətdə inqilab) burda gülüş və istehza hədəfidir.

Dövr belə idi ki, qadın emansipasiyası problemi az qala siyasi status almış, sanki matriarxata qayıdış təsiri bağışlayırıdı. B.Talıblının “Erkək Tükəzban” hekayəsinin qəhrəmanı Tükəzban xala kimdir? Adı “bir türk qadını”. Elə ki, kəndə Şura hökuməti gəlir, qadın problemini irəli sürür və “ana-bacısından keçməyib” hamı qabağa Tükəzban xalanı verir, Erkək Tükəzbanın kənd şurasına sədr seçilməsi ilə “bir günün içində” “kənddə də namus məsələsi həll olunur”. Burda yazıçı sarkazmı aşkardır. Milli mənəviyyatda yaranmış aşınma çox dərino işləmişdir: köhnə kəndin atributları – kənd ağsaqqalı və mollası “erkəkliyi” barədə “qırmızı kağızı” olan bir qadının əlində naçar qalır.

Mühitin qadını ifrat inqilabılışdırması prosesi Qantəmirin bütövlükdə bu mövzuda əsərlərində, xüsusən “Zeynəb Tükəzbanova” hekayəsində daha təfərrüatlı izlənilir. Kişi görəndə qaçıb-gizlənən doqquz yaşlı Zeynəb “bolşeviklər gələndən sonra” təzə hökumətle bahəm “böyüyür”, yüksək “tərəqqi” yə nail olur. Əvvəlcə firqə məktəbini, sonra rəbfakı (fəhlə fakültəsini) qurtarır. Moskvaya oxumağa gedir. O qədər modernləşir ki, “erkək və qadın bərabərliyinə razı” olmayıb, “qadın hakimiliyi” tələb edir. Hətta soyadını da dəyişib anasının adı ilə “Zeynəb Tükəzbanova” yazdırır. Burda hekayə müəllifinin tənqididə həssaslığı Zeynəbdən daha çox, Zeynəbin ətrafindakı adamlara yönəlmüşdür. Məşədi Nəcəf əvvəl qızının klub müdürü olması ilə razılaşır, tokı “çarşafi saxlaşın”. Sonra nəinki çarşabin atılması ilə, hətta qızının qısa don, dikdaban çəkmə geyinməsi, tamam üzüaçıq gəzməsi ilə də barışmalı olur; tokı saçına toxunmasın: “Arvadı arvad deyiblər, kişiə də kişi...” Bununla yazıçı fərqliqin yalnız zahirde qaldığına işarə edir.

1920-1930-cu illərdə “qadın mövzusu”nın daha çox dramatik səpgidə işlənməsi də bu amillərlə bağlıdır. Seyid Hüseynin “Həzin bir xatirə” əsərində qələmə aldığı hadisə – Xədicənin sentimental sevgi macərası mühitlə Azərbaycan qadınının zəngin daxili aləmi arasında mövcud olan ziddiyyətdə doğur. Xədicənin ölümü ağridır və düşündürür. Lakin bu, hekayənin digər qəhrəmanının iqrar etdiyi kimi, təkcə “köhnə və mənhus adətlərlə” əlaqədar olmayıb, həm də Azərbaycan qadınının “müqəddərat və taleyi” barəsində olan düşüncələrdir. Bu məqam bütövlükdə S.Hüseyn yaradıcılığının leytmotivini təşkil edir; “Yatmış kəndin qış gecələrində”, “Gələcək həyat yollarında”, “Mehriban”, “İki həyat arasında”, “Gilan qızı”, “Sarıköynək”, “Gənclik xatirələri” hekayələrindən də keçir.

T.Ş.Simürgün “Yox” və C.Cabbarlinin “Dilbər” hekayələrində eyni problem toxunulur: – məktəbli qızın təhsildən zorla ayrılib ərə verilməsi. Əgər T.Şahbazi qəhrəmanın mühitlə savaşını plakatvari “nümunə” əsasında göstərisə, C.Cabbarlı daha çox reallığın təsvirinə üstünlük verir. Ədibin yaradıcılığında qadın emansipasiyası problemi idraki çalardadır. Milli həyat təkcə Dilbərlər, qızını oxutmağa çalışan Həsən kışılərin varlığı ilə səciyyələnmir.

Molla Kərimlər dönüb Mirzə Kərim olsalar da, mövqelərini dəyişmirlər. Qadın faciəsi labüdən qalır.

Bu haldə yaziçinin qəfil sıçrayışı təsbit edən “Firuzə” hekayəsi daha çox səciyyəvidir. “Həyatda inqilab, məişətdə inqilab, insanların şüurunda inqilab...” – zamanın meydana atdığı bu şuar “Firuzə” hekayəsində tam, hətta ifrat realizə olunmuş şəkildə təqdim olunur. Bir neçə ilin içində nəinki Bakının zahiri görkəmi dəyişir, modernləşir, hətta insanların şüuru, davranışları, psixologiyası da başqlaşır: dünən savadsız olan qadın bu gün həkimə, müəllimə çevrilir, avtomobil sürür, Avropa həyat tərzinə yiyələnir, adətləri yaxşı-pis ayırmadan “köhnəpərəstlik” adlandırır, kiminlə istəyirsə rəqs eyləyir, qucaqlaşır və s. Burda C.Cabbarlı əslində gələcəyin amansız aynasına üz tutaraq təsvir elədiklərini reallıq kimi verir, ictimai həyatdakı tendensiyaların sabahını aydın görür. Bu “sabah”da hər seylə razılaşmaq çötindir.

Ümumən, “gələcək gün”lə, milli şüurun modern təfəkkürə çevriləcəyi sabahla bağlı arzular 1920-1930-cu illər nəşrinin orijinal mövzularından olub, həm pozitiv planda – S.Hüseynin “Çarxların hücumu”, Y.Vəzirin “Gələcək şəhər”, C.Cabbarlinin “Firuzə”, S.Saninin “Gənc maşinistka və qoca yazıçı” hekayələrində təcəssümünü tapır, həm də satira və humorun predmeti olur.

Bələ ki, mədəni tərəqqi, yeniləşmə həvəsi xalqın adət-ənənəsi, mərasim və həyat tərzinə sirayət edirdi də, çox zaman eklektik səciyyə daşıyır, milli əxlaq və məişətin dərininə işləmir, eləcə üst qatda qalır. Mir Cəlalın “Təzə toyun nəzakət qaydaları” adlı satirik hekayəsində “təzelik” adına təqdim olunanlar nədir: zahiri əlamətlər, etiket və qaydalar. Daxilən hər şey əvvəlki “köhnə” müsəlman əxlaqi və ətvarına bağlı olaraq qalır. Dəyişən bircə odur ki, “Allah mübarək eləsin!” əvəzinə, “Təbiətin gizli qüvvələri mübarək eləsin!” deyirlər.

“İnteləgentlik”, “əcnəbiçilik”, qərbpərəstlik mərəzi milli ədəbiyyatın daim hədəfə alındığı problemlərdəndir. 1920-1930-cu illər nəşrində də bu mövzuya diqqət var. S.Rəhmanın “Pozğun”, H.Axundlunun “Kələfin ucu”, S.Hüseynin “Uzundərə”, Qantəmirin “Intelligent” hekayələrində ballar, müsamirələr, Avropa ruhlu məclislər – yeniliyin, üstəlik “sosialist mədəniyyəti”nin atributu olaraq, milli musiqi, adət-ənənə, milli yeməklər isə “asari-ətiqə”, “bozbaş, dolma, plov, kabab – həmşəri xöreyi” adıyla qarşı-qarşıya getirilir, absurd diskussiyaların predmeti olur; Qantəmirin “Dəfatirati-üzviyyə” hekayəsində hətta: “kişnişə nisbəton torxun avropalıdır” şəklində qrotesk səciyyəsi alır; müəlliflər burda ümumən “inqilab aynası”nda görünən eybəcərlikləri gülüş hədəfinə çevirirlər.

Bu dövrde satiranın predmeti təkcə “köhnə cəmiyyəti”nə bələlərini deyil. S.Rəhmanın “Şlyapa”, Mir Cəlalın “Anket Anketov”, M.İbrahimovun “Məntiq Həsənoviç”, Qantəmirin “Şarlatan”, B.Taliblinin “Dirək”, Tağı Şahbazının “Zərifə” və s. kimi hekayələrində sovet quruluşunun törətdiyi məmurluq sistemi, yeni bürokratiya sinfi müxtəlif boyaya və çalarlarda təşrih olunur.

“Sovet ədəbiyyatı”nın qatı tələbləri Azərbaycan nəsrində yalnız 1930-cu illərdən qərarlaşır. Hələ 1920-ci illərin sonunda ədəbi tənqid göstərirdi ki, “...proletar ədəbiyyatının realizmi, öz mahiyyəti etibarılı klassik ədəbiyyatın realizmindən, əlbəttə, fərqli olacaqdır, yaşadığımız dövrün sürəti məzmunun inkişaf etməsində və əsərin ümumi quruluşunda göstərilməye bilməz. Proletar ədəbiyyatının realizmi, sosializm cəmiyyəti qurmaq uğrunda mübarizə aparən proletarların son məqsədlərini bütünlüyələ düşünmək vəzifəsilə ən sıx bir surətde bağlıdır...” [M.Quliyev. Azərbaycan proletar yazıçıları qurultayının yekunları. “İnqilab və mədəniyyət” jurnalı, 1929, № 10, s. 2]. Başqa bir yazıda daha aqressiv tərzdə qeyd edildi ki, “hər dörtlü nasionalizm, müsavatçılıq və dilçilik ünsürü sosializm quruluşuna atılan bir bomba qədər zərərlidir. Bu bombaları məhv etmək, onların partlayışını bizə düşmən ünsürlərin zərərinə çevirmək bizim qalibiyyətimizi təmin üçün zoruridir” [Ə.Nazim. Şerimizin və şüurumuzun xəstəlikləri haqqında – İnqilab və mədəniyyət, 1929, № 12, s. 31]. Belə ki, M.Hüseynin “Mübarizə, qalibiyət, çətinlikləri böyük bir qəhrəmanlıqla aradan qaldırmaq praktikası ədəbiyyatımızın başlıca teması olmalıdır” [M.Hüseyn. Azərbaycan Sovet Yazıçıları İttifaqının I qurultayında məruzə. “İnqilab və mədəniyyət” jurnalı, 1934, № 8, s. 31] – sözlərində ifadə olunan “yeni ədəbiyyatın” normaları otuzuncu illərin ortaları üçün artıq müəyyənəlmüşdi.

Hacıbaba Nəzərli “ədəbiyyat cəbhəsi”nə, sözün həqiqi mənasında, cəbhədən, sosializm uğrunda vuruşmalardan gəlmış, özü ilə birgə nəşrə mühabibə və mübarizənin canlı nəfəsini götürmişdi. Onun 1925-1930-cu illər arasında yazdığı bir sıra uğurlu hekayələr – “Qara və qırmızı”, “Nişanlı gözlər”, “Qəhrəmanın romanı”, “Yüz iyirmidən ikisi” və s. Azərbaycan nəsrində sosializm realizmi ədəbiyyatının şəksiz ilk nümunələri hesab edilə bilər. Sosializm realizmi lap əvvəldən klassik realizmin tənqidini pafos və gülüş estetikasına qənşər müsbət ideal prinsipini qoyur. H.Nəzərlinin mübariz, öz amalına axıra qədər sadıq, mətin qəhrəmanları, zamanın fəvqünə yüksələ bilən insan surətləri bu missiyani müvəffəqiyyətlə daşıyırırdı. Bu nəşrin realizmini bilavasitə cəbhə həqiqətləri, barıt qoxusu təmin edirdi.

Azərbaycan nəsrində sosializm gerçəklərini uğurlu əks etdirən daha bir əsər Böyükağa Taliblinin “Dirək” povestidir (1930). Əsərin qəhrəmanı Nadirin kəndin sosialistləşdirilməsi zamanı sərt və qəti addımları psixoloji cəhətdən təfərrüatlı verilir və müsbət pafosla müşayiət olunur. Səməd xəttində təqdim olunan milli və ictimai bələlər isə yeni quruluşa parodiyyadır, tənqidin kəsərdən daha çox şux və nikbin gülüşün daşıyıcısıdır.

Bununla belə, bütün nəzəri və ideoloji hazırlığına baxmayaraq, sosialist realizmi 1920-1930-cu illər Azərbaycan nəşrinə daha çox empirik realizm kimi daxil olur. Təsadüfi deyil ki, bu dövrdə Azərbaycan nasirləri mövzu arda

həyata gedir, Azərbaycan bölgələrində – Kürdüstan mahalında (S.Rəhimovun “Şamo”), Gəncə vilayətində (M.Cəlalin “Dirilən adam” və “Bir gəncin manifesti”), Qazax qəzasında (H.Mehdinin “Daşqın”), Şamaxı nahiyyəsində (Əbülhəsənin “Dünya qopur”), Bakıda və Təbrizdə (M.S.Ordubadinin “Gizli Baki”, “Döyüşən şəhər”, “Dumanlı Təbriz”) axtarırdılar.

“Dünya qopur”, “Daşqın”, “Burulğan”, “Yoxuşlar”, “Döyüşən şəhər”, “Dumanlı Təbriz” romanlarında milli gerçəklərdə sosial inqilabın səciyyəsi, mənası, ritmini oxumaq olar. Onu da qeyd etmək gərəkdir ki, bu dövr Azərbaycan nəsständə inqilabi sosial romanın uğuru məhz bu obrazla (inqilab – təbii stixiya kimi), onun mətnində təcəssümlənib, açılması ilə bağlanırsa, kəsirləri – əksinə sosialist realizminin normativ tətbiqindən doğulur. Məsələn, inqilablar epoxasının çək-çevirinə düşmüş – klassik realizmin doğma qəhrəməni – “kiçik adamın” (Qədirin) şüurunda qopan inqilab milli cəmiyyətdə gedən dirilmə hadisəsini təqdim və tədqiq baxımından təbii məqamdır (“Dirilən adam”, 1934-1935), yaxud “Şamo”nun ilk variantında (1931) inqilab Azərbaycan kəndinə nagahan, romantik qanad üzərində gəlir, Şamonu və həmkəndlilərini naməlum, ümidił dolu bir sabaha alıb-aparır. “Daşqın” romanının da (1931-1935) birinci hissəsi – Sarxanın povesti canlı və inandırıcıdır, aşılı-daşan inqilab effektini burda qəhrəmanın səngimək bilməyən enerjisi, cəbhə boyu durmadan real və mənən irəli hərəkəti verir.

1930-cu illər nəşrinin ən səciyyəvi nümunəsi Ə.Məmmədxanlıının “Burulğan” əsəridir (1934). Burda dövrün bütün təzadları, sosialist inqilabının cəmiyyətdə buraxdığı təsirlər ayrı-ayrı obrazlar, onların düşüncə və hərəkətlərində təcəssüm edilir. “Burulğan” tekçə neft mədənlərində baş vermiş hadisərlərə məhdudlaşmış, o bütövlükdə cəmiyyəti çulğayırlar, insanların içindən keçir, onların münasibət və qarşılaşmalarında, zəmanəyə və cəmiyyətə baxışlarında üz çıxır, vüsəti və vəhşəti ilə romantik pafos doğurduğu kimi, haqlı etirazlara da səbəb olur. Usta Səməd, Vəsilə kimi insanları ağuşuna alıb bəslədiyi halda, Rüstəm, Seyfi, Varyaları götürüb kənara atır. Əsər insan həyatı, insan duyğularındaki dramatizmi qabarda, əks etdirə bilir.

Mir Cəlalin “Bir gəncin manifesti” romanı (1938) yeni ədəbiyyatın uğurlu nümunələrindən hesab olunur. Bir yandan gerçək həyat materialının yazıçı tərəfindən tarixi-romantik planda bədii dərki və təfsiri (xüsusən Bahar və Sonanın real həyatı və acı taleyi ilə bağlı süjetlərdə), digər tərəfdən inqilabi hadisələrin təsvirində M.Qorki ənənələrinin təsiri bu ikiliyi şərtləndirir. Bütövlükdə, roman Azərbaycan nəsständə yeni metoddan daha çox, klassik ənənələrin bədii gücünü görk edir.

1920-ci illərdə Azərbaycan nəşri hələ klassik ölçülərində qalırdısa, 1930-cu illərin ortaları üçün artıq bu nəşrin ən tipik nümayəndələri belə yeni ədəbi-bədii normalara yiylənməyə çalışırlar. Y.V.Çəmənzəminli “Studentlər”

əsərinin ardını – “1917-ci ildə” romanını (1931-1934); M.S.Ordubadi tarixi-inqilabi romanlarını “Döyüşən şəhər” (1938), “Gizli Bakı” (1940), “Dumanlı Təbriz” (1933-1948); A.Şaiq “Araz”ı yazar. Ə.Haqverdiyev “Koroğlu” əsərində inqilabçı obrazı yaratmağa səy edir...

Bələliklə, milli nəşr əvvəlki səciyyəsini artıq tam itirməyə, yeni məzmun, problematika, konflikt ehtiva edərək, yeni ideologiya havasını inikas etdirməyə başlayır.

1920-1930-cu illərin Azərbaycan nəşri bədii-estetik səciyyəsinə görə daha çox klassik nəşr ənənələrini təcəssüm etdirir. İstər dərinliyi ilə seçilən Cəlil Məmmədquluzadə realizmi, istər maarifçi yazıçıların təsviri realizmi, istərsə də ilkin təcrübələrini verən sosialist realizmi ən yaxşı təzahürlərində məhz Azərbaycan realist nəşrinin yüzillilik təcrübəsinə əsaslanır. Həqiqətən də, nasirlərin bəzilərinin əsərlərində “daha çox tənqid-i-satirik, bəzilərində lirik-moişət, bəzilərində isə romantik ruhda” olan realizm [Azərbaycan sovet ədəbiyyatı tarixi. İki cild. I cild, Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, Bakı, 1967, s. 119] bu dövrdə bir qədər də zənginləşir, yeni fördi və üslubi çalarlar kəsb edir. Sabir və Mirzə Cəlil realizmi C.Məmmədquluzadənin öz yaradıcılığı ilə bahəm, nəşrin çağdaş ənənələrində davam edir. Məsələn, “Şamo” romanında pristav, məmur, xüsusən molla obrazları, “Dirilən adam”da Sarıqlı molla surəti sırf bu zəmində işlənmişdir, Mir Cəlalın “Güldürən hekayələri” bütövlükdə bu ruhdadır.

“Lirik-moişət” realizmi kimi qeydə alınmış yazı tərzi ədəbiyyata birbaşa xalq həyatından golmuş “kənd yazıçıları”nın yaradıcılığında (S.Rəhimovun “Şamo” romanı, Əli Vəliyevin hekayələri) əksini tapır. Canlı həyat atmosferi, “gördüyünü, eşitdiyini, duyduğunu” (S.Rəhimov) bilavasitə təsvir etmək principi nəşrə müəyyən dərəcədə kustarçılıq gətirsə də, ona yeni potensiya, təravət də verir. Seyid Hüseynin özünəməxsus incə realizmi sərf instinctiv insan hissələrini sosial fonla əlaqələndirməyə cəhd edir. Yazıçının qadın emansipasiyasını əks etdirən bütün əsərlərində qadın qəhrəmanlarının yeni həyata gəlişi təbii sevgi, qadın məhəbbəti, “yeni cəmiyyət” qurucularına rəğbət motivindən doğur. Təbii, saf qadın hissələri münbət sosial mühit daxilində rezonans verir, sərbəstlik qazanır. H.Nəzərlinin, M.İbrahimovun, Əbülləhəsənin yaradıcılığında realist-psixoloji sərgi müxtəlif səviyyələrdə təzahür edir. Romantik nəşr ənənə və gələnəkləri ayrıraqda intişar tapmasa da, realizmle sintezdə yeni mahiyyət kəsb edir və bu, nəşrə ritm və hərəkət gətirir. (“Şamo”nın birinci variantı, Ə.Məmmədxanlıının “Burulğan” povesti, M.Cəlalın “Bir gəncin manifesti” əsərlərində və s.)

1920-1930-cu illər realizminin zəminində yenə də əsasən gülüş estetikası durur, qəzəbli-ironik gülüştən zarafatyana, duzlu, şüx sevinc və təbəs-

sümlərə qədər ən müxtəlif çalarlarda əyanılışır. Mirzə Cəlildə bu gülüş bir qədər yumşalır, satira alt qatda gizlənir. İlk baxışda elə görünür ki, yazılıçı yalnız təsvir elədiyi məşədilərə, kərbəlayılərə, milli tühaflara gülür, amma artıq zəmanə onlara çıxdan gülmüşdür, Mirzə Cəlil bu insanlara acıycı, ağriyır, qəzəbi – yenə də zəmini aradan qaldıra bilməmiş zəmanəyə, mühitə yönəlmışdır. Ə.Haqverdiyev nəsrində gülüş islah səciyyəsini, “lağlağı” elementini qoruyub saxlayır. Qantəmir yaradıcılığında da məhz bu sərgi davam tapır. C.Cabbarlıda sarkazm, Mir Cəlalda açıq humor güclüdür. S.Röhman gülüşündə isə elə salma, şəbədə motivləri müşahidə olunur.

Bu dövrde də hekayəcilik nəsrde istər janr, istərsə də poetik ünsür kimi (təhkiyə) aparıcı mövqedə dayanır. Burada klassik poeziyada geniş yayılmış hekayət janrinin sürəkli gələnəkləri görünməkdədir. Janrin strukturunda bu illər ədəbiyyatında da ciddi dəyişmələr sezilməsə də, kompozisiya qurumunda, təhkiyə tərzində, müxtəlif üslubi elementlərdən istifadədə müəyyən rəngarənglik müşahidə olunur. Sürətli inqilabi hadisələr sırasında milli təbədülət bir tərəfdən müşahidəçi mövqeyini qabardır və bu nəsre kənardan seyr elementinin, xüsusi təhkiyəçi obrazının gölməsi xatirə üslubunun formallaşması ilə nəticələnirsə; məsələn, “Studentlər”, “Dumanlı Təbriz” kimi irihəcmli əsərlər belə xatirə-gündəlik üslubuna köklənmişdir. “Qızlar bulağı” romanında hekayə başlangıcı xüsusi yer tutur. Digər tərəfdən əksinə, psixologizmi bədii təsvir vasitəsi kimi tətbiq və həzm etməyə cəhdlər var. (Məsələn, “Şamo” romanında, Əbülhəsənin əsərlərində, M.İbrahimovun hekayələrində).

1920-30-cu illər Azərbaycan ədəbiyyatında bədii oçerk janrı da geniş intişar tapır (T.Ş.Simürgün “Yeni həyat başlanan yerdə”, “Səməd kişi”; H.Mehdinin “Nuru oğlu”; M.İbrahimovun “Gıqantlar ölkəsi”; Əvəz Sadığın “Yeni gün” və s.), memuar janrinin dəyərli nümunələri yaranır (C.Məmmədquluzadənin “Xatiratım”, “Tərcüməyi-halim”; Y.V.Çəmənzəminlinin “Bir cavanın dəftəri”, “Heyatımın iyirmi ili”, “Həyatım”; Ə.Haqverdiyevin “Molla Nəsrəddin haqqında xatiratım”, “Tərcüməyi-halim”). Birincidə bu janrin romantik mərhələsinə rəğmən, realist-publisist təsvir, ikincidə fəlsəfi məqam qabarlıqdır. Oçerkçılık hətta bir üslub kimi satirik bədii nəsrə də sirayət edir (Qantəmirin “Kolxozstan”). Felyeton – ədəbiyyat janrı kimi daha da intişar tapır (C.Məmmədquluzadənin, Ə.Nəzminin “Molla Nəsrəddin”də dərc edilən əsərləri), dövrün ictimai faktları burda, hər şeydən öncə, mədəni-fəlsəfi qatda dəyərlənir.

1920-1930-cu illər Azərbaycan romanının təşəkkülündə həlliədici dövr hesab edilir. Həqiqətən də, bu dövr rus və dünya romanının janr tipolojisi – sosial roman, sosial-psixoloji roman, inqilabi-tarixi roman, tarixi roman, roman-epopeya, bioqrafik roman və s. Azərbaycan ədəbiyyatında da müəyyən analoqlar doğurur. Məsələn, roman-epopeya: – “Şamo” yazılmaga başla-

yır, sosial-psixoloji roman: – “Dirilən adam”, sosial roman: – “Dünya qopur”, “Yoxuşlar”, “Bir gəncin manifesti”, bioqrafik roman: – “Studentlər”, inqilabi-tarixi roman: – “Gizli Bakı”, “Döyüşən şəhər”, “Dumanlı Təbriz” və s. yaranır. Lakin yüksək estetik tələblər baxımından bu nümunələri hələ nəsrədə həyatın klassik roman təcəssümü hesab etmək çotindir. 1920-1930-cu illərdə Azərbaycan romanı əsasən axtarılsa, yəni milli hekayəçilik zəminində yaradıcılıq təcrübəsi keçməkdədir. Belə ki, janrı ədəbiyyatımızda kütləviləşməsi nəsrin yeni imkanları qazanması baxımından əhəmiyyətlidir.

1920-30-cu illərdə nəsr ilk dəfə olaraq tarixi roman janrı ilə zənginləşir; Yusif Vəzir Çəmənzəminlinin bədii siqləti ilə seçilən “İki od arasında” (“Qan içinde”) romanı yazılır. Yaziçinin gərgin axtarışları sayesində Azərbaycan tarixinin ən mənalı dövrlərindən biri – XVIII əsrin sonları burada obyektiv bədii-estetik şərhini tapır.

1920-1930-cu illərdə bədii nəsrin dili növbəti dəfə ənənəvi dilemma qarşısında qalır. Klassik poeziya dilinin, vahid ümumtürk dili modelinin və bu zəmində intişar tapmış ağır publisistika dilinin bu zaman üçün mövqeyi tam itirildiyindən, artıq buna qədər “türkün açıq ana dili” kimi xalq danışq dili üslubunda köklənən Mirzə Cəlil nəsrinin dili, o cümlədən maarifçi yazıçıların sadə “pedaqoji” dili ədəbi-bədii dil normasını müəyyən edir. Bir sıra yazıçıların (Əbülləsən, Mir Celal, Ə.Məmmədxanlı, M.Ibrahimov, M.Hüseyn və s.) nəsr dili də bu platformadan çıxış edir. Digər tərəfdən, dildə geniş şəkildə xəlqiləşmə, materiala yanaşmada hər cür demokratizmin tətbiqi xalq dilinin, məhəlli danışğın nəşrə yeni axarı ilə nəticələnir ki, bu da daha çox “kondli-yazıçıların” (S.Rəhimov, Ə.Vəliyev) ifadə tərzində özünü göstərir. Son halda uğuru yaradıcı başlanğıc, bədiyyatın məntiqi təmin edir. Bədii dil hər iki mənbədən (klassik mədəniyyətin dili və etnik-xalq dili) bəhrələnərək obraz strukturunu zənginləşdirir.

Bu zaman xəlqilik, novatorluq, realist və romantik inikas, partiyalılıq-sinfilik və s. kimi prinsiplər etrafında gedən gur polemikalar və bunların bila-vasitə bədii yaradıcılıqda realizəsi təkcə ideoloji amilin təsiri ilə bağlı deyil. Bu, həm də millilik istiqamətində dərinləşmələrin nəticəsi kimi meydana çıxır. Azərbaycan ədəbiyyatının milli səciyyəsi, xəlqi, demokratik, dünyəvi məzmunu hələ XIX əsrədən, M.F.Axundzadədən bəri ədəbi və ictimai fikri daim düşündürmiş, məşğul etmişdir. Azərbaycan nəsrinin 1920-1930-cu illərdə axtarışları həm də bu məcrada, yeni estetika yaratmaq cəhdləri kontekstində yerini və davamını tapır.

Tehran Əlişanoğlu



AZƏRBAYCAN NƏSRI

MƏMMƏD SƏİD ORDUBADI

(1872-1950)

XX əsr Azərbaycan nəşrinin ən qüdrətli nümayəndələrindən olan Məmməd Səid Ordubadi Azərbaycan türklərinin ən qədim yaşayış yerlərindən birində – İrəvan quberniyasının Ordubad şəhərində, müəllim ailəsində doğulmuşdur. İlk yazı-pozunu atasından öyrənmiş, ibtidai təhsilini Ordubaddakı dördsinifli rus məktəbində almış, sonra Məhəmməd Tağı Sidqinin “Əxtər” məktəbində oxumuşdur.

1886-ci ildə Ordubadda ipək fabrikində əmək fəaliyyətinə başlayan Məmməd Səid 1906-ci ildə Culfa köçmüş, 1911-ci ilə qədər orada ipəksərima fabrikində fəhləlik etmişdir. Bu zaman o, İran inqilabına kömək göstərən cəmiyyətin üzvü olmuş, 1913-cü ildə həbsxanaya salınmış, 1914-cü ildə Sarıtsın şəhərinə sürgün edilmişdir. Azadlığa çıxandan sonra XI Ordunun müsəlman asgəri hissəsində siyasi şöbənin əməkdaşı olmuş, daha sonra Həştərxanda “Hümmət” qəzetiinin məsul redaktoru, Temirxan-Şurada “Krasniy Daqestan” qəzetiinin məsul katibi işləmişdir. 1920-ci ilin mayında XI Ordunun hissələri ilə Bakıya gəlmiş, burada partiya mətbuatında məsul redaktor (1920-1929), Azərbaycan Radio Verilişləri Komitəsində ədəbi-bədii verilişlər üzrə direktor işləmişdir (1929-1937). O, I-II çağırışlarda Azərbaycan SSR Ali Sovetinin deputati seçilmişdir. Ədib 1950-ci ildə Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

M.S.Ordubadi bədii fəaliyyətə Culfa da yaşayarkən şeir yazmaqla başlamış, lakin ədəbiyyat tarixində böyük nasir-romançı kimi məşhurlaşmışdır. Onun “İki çocuğun Avropaya səyahəti”, “Bədbəxt milyonçu, yaxud Rzaqulu xan firəngiməab”, “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Dünya dəyişir”, “Qılinc və qələm” əsərləri Azərbaycan romanının bədii siqlətini və estetik səviyyəsini göstərən qiymətli nümunələrdir.

QIRX DƏNƏ BAQQAL

Bundan irəli müsəlmanların “yaxşı” oxumuş adamları ya naçalnikin, ya da ki, pristavların yanında dilmanc olurdular. Çünkü o vaxt oxumuş adam az olduğundan qanacaqlı dilmanclar da az-az tapılardı və bu sənət çox da qazanclı olduğundan müsəlmanların bu işə həvəsi çox idi. Hətta bir çoxları dilmanc olmadığı pristavlıldan, naçalniklikdən artıq bilirdilər, çünkü naçalnik ilə xalqın arasında olan gizli sırlorın hamısı bu dilmancların əlində olurdu.

Hərgah birisi naçalnikı və ya pristavi özündən razı salmaq istəyədi, gərək qabaqcə dilmancın evinə gedəydi.

Deməli, naçalnikə işi düşənlər qabaqcə dilmancı razı edərdi, sonra naçalnikə verilmiş rüşvətin bir hissəsi də yenə dilmanca yetişərdi.

Amma bu da deyilməlidir ki, hər bir adam da dilmanc ola bilməzdi. Dilmanc olan adam gərək məmləkətdə yaşayan adamların halını, güzəranını da biliydi, tainki, damara baxıb qan aleydi. Fəqət bu cürləri çox nüdrətən düşürdü.

Dilmanc məmləkətdəki bütün qulluqçuların vəzifəsini icra etməli idi. Baqqalların tərəzilərinin çirkinə baxıb bəratül-qol yazmaq, hamamlara girib su hovuzlarına baş çəkmək, çörəkçilərin xəmir təknəsinə baxmaq, gecələr öz vaxtından artıq açıq olan meyxana və çayçı dükanlarına girmək, qumarxana və tiryekhanalara getmək, gizlin fahişəxanalara soxulmaq, qəssabların kəsdiyi ətin erkək dişiliyinə baxmaq kimi işlər hamısı dilmancın vəzifəsi idi. Və bu saydığımız yerlərdən toplanan mədaxildən naçalnikə ancaq tula payı çatardı, çox hissəsi isə təbii, dilmancın cibinə girərdi.

İndi görürsünüz ki, bu qədər ağır vəzifənin öhdəsindən də bir çox dilmanclar gələ bilməzdi.

Amma yadına gəlir ki... Naxçıvan uyezdni-naçalnikı Zenchenko haradansa özü üçün bir belə dilmanc tapmışdı. Keçən gündür, deyəsən bu dilmancın da adı Hüseyn ağa idi. Savadı da Allah vergisi kimi zad idi. Demək, şəhər ibtidai məktəbinin iki sınıfından imtahansız qurtarmışdı. Buna baxmayaraq, rus dilində çox yaxşı danışındı.

Heç yadimdən çıxmaz. 11-ci ildə payız vaxtı əlimdə çanaq, baqqal Tariverdinin bazar hamamı ağzındaki dükənidən qatıq almağa getmişdim. Tariverdi qatığı çəkmişdi, elə mən pulu verməyə çıxarırdım, bir də gördüm ki dilmanc Hüseyn ağa əlində qamçı, qabağında otuz doqquz nəfər baqqal yetişdi. Yetişən kimi hayqırkı:

– Adə, Tariverdi, düş qabağıma gedək naçalnikin evinə!

Yazıq Tariverdi bunu eşidəndə dizləri titrədi, rəngi qaçıdı, qorxa-qorxa dedi:

– Mirzə, başına dönüm, de görünüm axır, mənim axır təqsirim nədir, mən ağaya nə ədəbsizlik eləmişəm?

Hüseyin ağa acıqlı:

– Mən heç zad bilmirəm, ancaq naçalnik məndən tələsik bir saata kimi qırx baqqal istəyibdir.

Yazıq Tariverdi bu sözü eşidən kimi dükənini bağlayıb açarını verdi mənə, dedi:

– Ay əzizim, məni halal elə, pis-yaxşı çörək yemişik, can sənin, can mənim oğlum Əbişin əmanəti. Ondan mütəvəccəh ol. Yazıq uşaq gözünü açıb özünü atasız görəcəkdir. Əzizim, əlbəttə, mənim Sarvanlardakı ev hissəmi satıb qızım Dilaranı da köçürərsən. Səndən xahiş edirəm, məni rəhmətlik atamın ruhunun yanında xəcalət qoyma, əlbəttə, evdən bir qədər paltar-palazdan satıb onun sümük-lərini ağa qulluğuna göndərərsən.

Hərgah, ayib olmasın, bizim ev adamı kəblə Nəsirin qızı istərsə, məni iki il gözləsin, hərgah, iki ilə kimi məndən bir xəbər çıxmasa, səni vəkil edirəm ki, Allahın əmri və peyğəmbərin şəriəti ilə onu boşayasan. Yazıldır, daha iki ildən artıq məndən ötrü göz dustağı qalmasın.

Mənim heç kəsə borcum yoxdur. Şeyxin yanında öz ölülüyüm üçün yüz manat pul əmanət qoymuşam. Şeyxə salam yetirib deyərsən ki, həmin pula mənim üçün oruc, namaz alsın.

Tariverdi mənimlə halallaşıb yola düşdü. Qırx nəfər baqqal Hüseyin ağanın qorodovoylarının qabağında naçalnikin evinə doğru yollandılar...

Tamam şəhər bir-birinə dəymişdi. Doğrudan da, bu görünənməmiş bir iş idi. Naxçıvan kimi şəhərdə qırx nəfər baqqalı birdən yiğib naçalnikin evinə doldurmaq o vaxt böyük hadisə idi. Xalq tökülmüşdü bunların dalınca. Hərə bir söz deyirdi. Birisi deyirdi ki, bunların hamısı qəlp pul xərcleyiblər. Bəziləri deyirdi ki, guya bunlar qubernatora yazıb ki, naçalnik İrandan kontrabanda və qaçaq mal gətirənlərlə əlbirdir. Bəziləri deyirdi ki, naxçıvanlı pambıq taciri bunları şeytanlayıbdır. Bir çoxları da deyirdi ki, bu baqqalların hamısı gecələr yiğilib qumar oynayırlar. Amma çox adam da deyirdi ki, bunların peşələri oğurluq mal alıb-satmaq imiş, hətta soldatlardan

da hökumətin malın alıb-satırmışlar. Bəzi adamlar da piç-piç danışb deyirdi ki, ay axmaq oğlanları, sizə kim deyirdi ki, dilmanç keçəndə ayağına durmayasınız, sizə kim deyirdi ki, bayramda düyü, yumurta, yağ, quzu göndərməyəsiniz?!

Amma bununla bərabər, heç kəs bilmirdi ki, bu baqqalları hara aparırlar.

Doğrusu, mənim Tarıverdiyə çox yazığım gəlirdi. Ona görə də ondan ayrılmayıb qıraq ilə gedirdim. Yazıq baqqallar dilmanca yalvarırdılar. Hətta bəziləri başını dilmancın ağızına tərəf uzadıb yavaşdan bir söz deyirdi. Dilmanc da onların cavabında bəzi sözlər deyirdi. Yaxşı qulaq verib gördüm deyir:

– Haramzadə oğlanları, sizə kim deyir ki, İran biletini alıb quru yoldan Xorasana gedəsiniz? Siz elə bilirsiniz ki, hökumət yatıbdır? Bütün haramzadə və nəməkbəharamsınız! Sizə kim deyir kilsənin zənginə güləsiniz? Peşəniz naçalnikin itinə gülməkdir. Mən bili-rəm, gözünüzün içində kimi haramzadasınız! Keçən həftə şeyx mənbərdə imperatorun özünə, arvadına, qızlarına, oğluna dua edəndə bir nəfər də baqqal amin deməyibdir.

Xain köpək uşağı! Hələ biz bir-bir bilirik ki, kimin uşağı fəs qoyur və kimin evində osmanlı padşahının şəkli vardır. Sizə kim deyirdi İrana yazış İran rəsiyyəti olmaq istəyəsiniz?

Bu sözləri eşidəndə baqqalların gözlərindən yaş tökülib, qılçaları titroyirdi.

Mən baqqallarla bərabər daxil oldum naçalnikin həyətinə. Gör-düm ki, içəridə bir qiyamət vardır. Bir tərəfdə rus aşpaçı ruslara, o biri tərəfdə müsəlman aşpaçı molla qonaqlardan ötrü xörək bişiridi. Naçalnikin həyəti qulluqçular ilə dolu idi. Bunların coxu naçalnikin qonaqlığı üçün yaxın kəndlərdən toyuq-cüçə, yağ, yumurta, quzu, qatıq, qaymaq, meyvə, qovun, qarpız gətirən kəndlilər idi.

Baqqallar da daxil olub həyətin bir bucağında durmuşdu. Bu vaxt gördüm ki, naçalnik balkona çıxdı. Dilmanc Hüseyn ağa bunu görən kimi əlində qamçı irəli gedib ərz elədi:

– Cənab naçalnik, əmrinizi yerinə yetirmişəm.

Naçalnik səsləndi ki:

– Tez ol, ver mətbəxə yuyub təmizləsinlər!

O saatda qaradovollar baqqalları mətbəxə tərəf qoyun sürüsü kimi sürdülər. Hüseyn ağa aşpzaları çağırıb dedi ki, naçalnik ağanın əmrinə görə gərək bu saatda bunlar çımdirilsin.

Baqqallar bu sözü eşidəndə lap məəttəl qalmışdır. Bilmirdilər nə etsinlər. Onları niyə çımdırırlər? Amma bu işdən çoxları şəkkə düşmüşdü. Deyirdilər ki, naçalnik şeyxi də bura çağırıbdır. Baqqalları da çımdırıb qüsə etdirdikdən sonra Qurana and içdirəcəkdir. Yenə də bilən yox idi.

Müxtəsər, baqqalları bir-bir soyundurub içəri saldılar. Naçalnik arabır çıxıb deyirdi:

– Tez olun!

Kəblə Qulu baqqalı soyunduranda deyirdi:

– Getdiyim Kərbəla haqqı əlim ölüyə sürtüşmişdə, iki saat bun-dan qabaq qüsə eləmişəm.

Həsənəli deyirdi:

– Həzrət Abbas haqqı bir saat yoxdur ki, dəstəməz almışam.

Əlibala deyirdi:

– And olsun Allaha ki, bir həftə olmaz ki, mən cümə qüsə etmə-miş olmayım.

Amma bu göftgularla bərabər baqqallardan iyirmiyə qədər çımdırmışlardı.

Bir də naçalnik balkona çıxıb dedi:

– Çto za bezobraziye! Qostı ustali ojidat, davayte syuda!

Hüseyin ağa ireli gəlib dedi:

– Ağa, iyirmisi hazırlır.

Naçalnik dedi ki, daha artıq təmizləmək lazım deyildir, tez verin gəlsin.

Naçalnik bu sözü deyib içəri girdi. Hüseyin ağa qabaqda, starşı qaradovoylar dalca baqqalları əyinlərində tuman-köynək pilləkənlərdən çıxarıb qonaqlıq salonuna doldurdular. Bir də gördüm ki, əvvəlcə bir gülüşmə qalxdı, sonra naçalnikin səsi ucaldı. Yaxşı qulaq asdım, gördüm deyir:

– O bolvan! Mən sənə bokal (qədəh) demişəm, sən gedib baqqalları yiğib götərmisən.

Bir az keçmədi, bir də gördüm ki, Hüseyin ağa əlində zənbil qapı-dan çıxıb bazara doğru qaçır. Baqqalları da qorodovoylar qamçı ilə döyüb bayır çıxarırlar.

1928

ŞAHQULU BƏYİN NƏVƏSİ

Mirzə Kazım Kazımıç evə girən kimi bir ah çəkərək dedi:
– Zəmanənin üzünə lənət!

Mirzə bu sözləri dedikdə onun qadını Şeydabəyim xanım da saçlarını daramaqda idi. O, daraqdan təmizlədiyi tük qırıntılarını barmaqlarında yumurladı və üstünə tüpürüb kül qabına salaraq:

– Yenə, nə olubdur? – deyə Mirzəyə sual verdi. Mirzə əlindəki biğ çotkasını jiletinin cibinə qoyaraq:

– Bundan artıq nə olacaqdır? – dedi, – Bu dünyada nəcib və alim adamlar üçün iş yoxdur. Gədə-güdə işi alıb əlinə, amma Şahqulu bəyin nəvəsi Mirzə Kazım Kazımıç kimi alim dünya görmüş adam-lara iş tapılmır. Axırda mən kənd müəllimliyinə də boyun əydim, onu da mənə çox gördülər. Bilmirəm, yaxamız bu əclaflardan nə vaxt qurtaracaqdır?

Şeydabəyim xanım iki əllərini düyüb gözlərini bərəltdi və:

– O qanmaz köpək uşağı səndən də elmlı, səndən də qanacaqlı, səndən də tərbiyəli, səndən də nəcib kimi tapacaqlar? Desinlər görüm, mahalda ikinci Şahqulu bəyin nəvəsi vardırmı?

– Bəlkə də, vardır, – Mirzə qəmli bir halda dedi, – burnu fitdiq-linin birisi mənə imtahan tutdu və “harada müəllimlik qurtarmış-sınız?” deyə soruşdu, kağız gətirdi, mən də ki, bunu tapa bilmirəm. İndi o kağızı mənə kim verər? Bunun üçün də mərkəzdən ağızından süd qoxusu gələn bir uşağı mənim yerimə göndərirlər.

Mirzə Kazım Kazımıç bu sözləri danişirkən qapı vuruldu, o özünü şaşırdı və nə edəcəyini, yaxud hara qaçacağıni bilməyərək qadınına müraciətlə:

– Şeydabəyim, amanın bir gündür, məni bu haramzadanın əlin-dən qurtar, – dedi. – Yenə bu həyasız Məşədi Haşimdır. Sən olasan Qulu Solṭanın goru, gəl bunun qırt-qırtını birkərəlik kəsək getsin.

Şeydabəyim əlini masaya vuraraq:

– Bunu biryerli başından çıxar. Mən heç vaxt qızımı Keçiqulaq kədinin küçə baqqalına vermərəm. Siz allah, bir kişinin namusuna baxın, isteyir ki, Qulu Solṭanın nəvəsini itin birisinə versin.

Mirzə Kazım yalvarıcı bir surətdə danişirdi:

– Ay arvad, mən bunların hamısını bilirəm. Bilirəm ki, mənim qızım iki tərəfdən də nəcibdir. Ata tərəfindən Şahqulu bəy, ana tərə-

findən Qulu Soltanın nəvəsidir. Amma nə çarə etmək. İl uzunu kişinin dükanından söküb gətirib yemişik. Özünə də qızı vədə vermişik. İndi gərək ya qızı verək, yainki kişinin pulunu özünə qaytaraq. Bu da ki, bizdə yoxdur. Arvad, sən gəl mənim alış-verişimə qarışma!

Şeydabəyim xanım özündən çıxdı:

– Cəhənnəmə yoxdur, gora yoxdur. Get haradan tapacaqsan tap ver, – dedi.

Şeydabəyim xanımın səsini eşidərək içəri otaqdan qızları Dilrüba xanım da dışarı çıxdı:

– Ana, yenədəmi döyüşürsünüz? Vallah, mən ağlayacağam, – deyə ağlamağa başladıqda baqqal Məşədi Haşim da pərdəni qaldırib başını içəri uzatdıqdan sonra:

– Mirzə, gəlmək olarmı? – deyə səsləndi.

Mirzə Kazım vəziyyətini dəyişdirərək:

– Buyurun məşədi, – dediyi zaman əvvəlcə Şeydabəyim xanım, onun dalınca Dilrüba gözlərinin yaşını silərək içəri otağa keçdi.

Məşədi Haşim baqqal evin vəziyyətini gözdən keçirdikdən sonra börkünü çıxarıb yemək masasının üzərinə atmaqla:

– Mən buna razı deyiləm, – dedi. – Madam ki, qız məni sevmir, bir halda ki o mənim adım gələndə ağlayır, o zaman bu xeyir işin bir faydası olmaz, o zaman qız mənə gəlsə də, bu xeyir işə razı olsa da, ondan ağız ləzzəti görməyəcəyəm. Yastıq yoldaşı ki sahibini sevmədi, onun faydası yoxdur. Yaxşı olar ki, mənim haqq-hesabımı verəyдинiz, çıxıb gedəydim. Mən daha evlənmirəm.

Mirzə Kazım əlini onun ciyinə qoyaraq:

– Məşədi Haşim, and olsun Şahqulu bəyin qəbrinə, qızın səndən öteri aramı yoxdur. Özü də anasını bu barədə tələsdirir, ağlamağı da aramsızlığındandır. Bir də budur ki, indi qızı kimə verəsiyiz ki, səndən artıq olsun? İndi daha bəy yox, xan yox, pristav yox, naçalnik də yoxdur.

Məşədi Haşim baqqal döşünü qabağa verərək əlini arxalığının qoltuq cibinə vurdu:

– İndi xan da mənəm, bəy də mənəm. Pristav da, naçalnik də mənəm; onların yüzünü qoynumdakı bu kisə ilə alıb sataram, – dedi.

Mirzə Kazımın rəngi bir az açıldı, pul söhbəti onu bir az canlandırdı və Məşədi Haşim baqqalı dilə tutmağa, qəlbini ələ gətirməyə başladı.

– Onu mən bilirəm. Bilirəm ki, qızım sənin evində ehtiyac hiss etməyəcəkdir. Buna görə də qızın özü də səni sevir. O ki qaldı qızın ağlamasına, bunun tamamilə başqa mənası vardır. Allah yoxsulluğun evini yıxsın. İnsan ailənin yanında da xəcalətdə qalır.

Mirzə Kazımın bu söhbətində Dilruba xanım da içəri otaqdan çıxaraq Məşədi Haşim baqqalın yanında bir az dolaşaraq, qayıtdı.

Məşədi Haşim baqqal qızın onu sevdiyi üçün gözləri qızmış və hali-təbiisindən çıxmışdı. Buna görə də o, Mirzə Kazım ilə əvvəlcə danışdıqlarından peşiman olaraq dedi:

– Mirzə, indi ki siz məni alçaq könüllük edib öz qohumluğunuza qəbul edirsiniz, o zaman öz sərrinizi məndən gizlətməməlisiniz, hər gah ehtiyacınız varsa, yenə də məndə beş-on şahı tapılar. Allah kərimdir. Dünya həmişə belə qalmayacaqdır. Məşədi Haşim da böylə oğul deyil ki, bir parça çörək tapa bilməsin.

Mirzə Kazım pul adı eşidərkən əllərini bir-birinə sürtərək evi bir baş dolaşdı, çotkasını jiletinin cibindən çıxarıb bir kərə bığlarına çəkdikdən sonra məşədi Haşima müraciətlə dedi:

– Qızın bu gün anadan doğulan günüdür. Ona bəzi şeylər almaq lazımdır. Əslinə baxasan dava da onun üstündədir. O deyirdi ki, mən burada qalmaq istəmirəm. Köçürün gedim, deyirdi.

Məşədi Haşim üzünü divara çevirdi, o, arxalığının döşündən asılan qaytanı bir kərə yuxarı çəkdi və qoynundan göy parçadan tikilmiş bir kisə çıxardı, əlləri titrəyə-titrəyə 10 dənə cervon sayıb götürkən özü-özünə danışdı:

“Sən ölüsən, böyük kələyə düşmüşəm. Bu zalim qızını bir təhər söküb bu evdən qoparsaydım yaxam qurtarardı. Mən özüm də bilmirəm, bir ilin içərisində insan neçə dəfə doğula bilər?

Bu il ən azından dörd kərə bunun doğulan gününə xərc vermişəm. Özünə də yüz manat – yüz manat”.

Məşədi Haşim pulları Mirzə Kazıma verdikdə Mirzə Kazım:

– Sağlıq olsa, bu günlər xeyir işi başa gətirməliyik, – dedi.

* * *

– Qız ki, on səkkiz yaşına çatdı, özünün vəkilidir. Keçmişdə adət var idi, şəriət var idi. Allah baisin evini yıxsın. Mən başıma nə kül töküm, qoşulub getdi!

Bu sözləri Mirzə Kazım Məşədi Haşim baqqala deyirdi. Məşədi Haşim qızın əldən çıxdığını eşidərkən daha artıq söz danışmadı, cibindən dəftərini çıxarıb masanın üzərinə atmaqla:

— Eybi yoxdur. Qoy getsin. Hərgah məndən artıq verən varsa, mən mane deyiləm. Lakin mən bu saat haqq-hesabımı alıb gedəcəyəm. Mən daha evlənmirəm, qələt eyləyirom. Gedib öz tayımı taparam. O pula iyirmi pakizə qız alaram. De gətir görək. Mən bu evə daha qayıtmayacağam. Mənə də Məşədi Haşim deyərlər! Mən qənimə qan ağladan bir kişiyəm. Gedənin birisinə əlli manat verərəm, bir dəfə “part”, qurtardı getdi. Onda bilər ki, özgənin nişanlısını aparmaq nədir.

Mirzə Kazım vəziyyətin ağırlığını hiss edirdi, o qızını Dana-qıran kəndinin dükançısı Kəblə Hüseynquluya verməyə bilməzdi. Çünkü Kəblə Hüseynqulu ilə olan “tanışlıqları” Məşədi Haşim ilə olan əlaqələrindən daha əvvəl idi.

Mirzə Kazım Məşədi Haşının hiddətini soyutmaq üçün:

— Heç özündən çıxmə, — dedi, — qismət belə imiş. Qızın özü də səni sevdiyinə baxmayaraq, birdən-birə dəyişdi, sən onu iki ildir ki, gözlədin, zəhmətini çəkdi, ətək dolusu pul xərclədin, axırdı o səni buraxıb başqasına getdi. Xudavəndi-aləmin də istədiyi bu imiş. Nə olsun ki, Dilruba olmasın onun kiçik bacısı Xanımcان olsun. Özü ondan gözəl, ondan da yaşıda kiçik, on yeddi yaşında. Bir il də gözlə, gəl əyalına sahib ol.

Mirzə Kazım bu sözü deyərək qızı Xanımcانı səslədi:

— Qızım, külqabını bura gətir, — dedikdə qız içəri girdi və külqabını gətirib masanın üzərinə qoyub qayıtməq istədi. Mirzə Kazım qızı səsləyərək:

— Qızım, əmiyə əl ver, — dedikdən sonra qız utana-utana Məşədi Haşima yanaşaraq əlini sıxdı. Bu halda Məşədi Haşim qarşısındakı güzgüyə baxdı, əlləri ilə saqqalını düzəltməyə başladı və dedi:

— Mən nə deyə bilərəm? Siz mənim böyügümsünüz, özünüz də nəcib və elmlı bir adamsınız. İndi ki, məsləhət görürsünüz, mən bir il də gözlərəm, amma belə qanıram ki, balaca xanımın yaşı o qədər kiçik deyildir. Elə indi də xeyir işi bitirə bilərik.

Mirzə Kazım gülümsəyərək:

— Mənim heç sözüm yoxdur, — dedi, — qızı aparıb necə ki, istəyirsən eylə də tərbiyə edib, öz səliqən ilə də böyüdərsən. Ancaq

məsələ burasındadır ki, mənim hələlik qız köçürmək halim yoxdur. Görürsən ki, işsizəm. Bir az səbr eləyin, əlim iş tutsun, axı biz də bir adamıq, nə oldu ki, bir neçə ildən bəri kasıbladıq. Bizim bir adsanımız vardır. Xalq eşitsə ki, Şahqulubəyin nəvəsini köçürtmək istəyirlər, hər yerdən tökülüb gələcəklər. Xüsusən qız ana tərəfindən də Qulu Sultanın nəvəsidir. Mən istəmirəm xərcin hamısı sənin üstünə düşsün. İndi ki qızın üstünə sənin kimi bir namuslu adamın adı qoyulur, gərək indidən başlayıb onun əyin-başını düzəltmək və sənin adına layiq bir qız şəklinə salmaq. Özün də bilirsən ki, hələlik mən bunu bacarmayacağam. Mənim o vaxtim deyildir. Sən bilirsən ki, məni zəlzələ dağıdan kimi dağıtdılar. Xüsusən qızın anası Şeydabəyim xanımla da danişmaq və onu bir təhərlə bu məsələyə razı salmaq lazımdır. Hərçənd onun özü də sənin kimi nəcib bir kişi ilə qohum olmayı özünə fəxr bilir, bununla belə, yenə də o qız anasıdır. Kürəkəni tərəfindən razı salınmalıdır. Kürəkən də qaynananın məsləhətini əldə etməlidir.

Mirzə Kazım çox uzun danişdi. Məşədi Haşim baqqal isə kibrıt qabındaki kibritleri boşaldıb və bir-bir götürərək bir tərəfə qoyurdu. O, Mirzə Kazımın böyük qızına qoyduğu xərci kibrıt çöpləri ilə hesab edir və düşündürdü.

Məşədi Haşim baqqal Mirzə Kazımın dediyi sözlərin mənasını tamamilə anlayır və bu alış-verişin altına girmək üçün yenə də öz sərmayəsini kibrıt çöpləri ilə yoxlayaraq danişirdi:

– Mirzə, sən bilirsən ki, məndə böyük sərmayə yoxdur. Mən kənd dükançısıyam. İndi də ki dükanı yığışdırışam, əlimdə olan sərmayə də o qədər böyük deyildir. Sizin qızınıza qoyduğum xərci də ki, bilməmiş deyilsiniz. Hələ sizə borc verdiyim buraya daxil deyildir.

– Buna görə də mən xahiş edərdim ki, bizim balaca xanım vətəsilə başlayacağımız qohumluq mənim üstümə çox da baha oturmasın. Bir az ucuz başa gətirəsiniz ki, öz sərrimiz öz içimizdə qalsın. Heç kəs bilməsin ki, nəyimiz var, nəyimiz yoxdur.

Mirzə Kazım:

– Belədir ki, deyirsən, – söylədi. Lakin böyük işə girən adamlar böyük zəhmət çəkməli və böyük xərc qoymalıdır. Sən Şahqulu bəy və Qulu Sultanın nəvəsinə evlənirsən, gərək onların işinə layiq də iş tutasan. Mənə borc verdiyin pula gəldikdə, onu da işə girən kimi bir yerdə özünə qaytaracağam; bu günün özündə iş tap, gedib işlə-

yim və maaşımı alan kimi də pulunu qaytarım. Özün bilirsən, elmlı bir adamam.

Bu məsələnin ucuz qurtarmasına gəldikdə, mən sənin vəziyyətini nəzərə alıram. Bu barədə də sonra danışarıq. Hələlik sabah gecə Xanımcانın ad günüdür, hazırlıq görmək lazımdır.

Məşədi Haşim baqqal kisəsindən iki yüz manat çıxarıb Mirzə Kazımın qabağına qoyarkən öz ürəyində:

– “Hələ bu birinci ad günü...” – dedi.

* * *

Bu gecə Keçiqulaq kəndinin ağsaqqal, qolçomaq və hampaları bir yerə yiğilib məsləhətləşirdilər. Onların içindən Təhmazqulu söz alıb:

– Kolxozluq başlanır, – dedi, – əvvəla budur ki, bizi kolxoza qoymayacaqlar.

Hamı bir səslə:

– Qoysalar da bizim üçün əlverişli olmayıacaqdır. Belədir Məşədi Təhmazqulu, belədir ki, var – dedilər.

Məşədi Təhmazqulu yenə də sözü davam etdirərək:

– Qoymayacaqlar, – dedi. – Hərgah qoysalar da yoxsul kəndliləri bizə yedək verəcəklər və deyəcəklər ki, siz öz mallarınızla gəlin, onlar boş əllərilə gəlib sizə şərik olsunlar. Baş kənddə də, Həsənqara kəndində də, Camuşbatan kəndində də, Quzuburnu və Sarıdərədə də belə olmuş.

Məclisi süküt bürüdü. Hər kəs bu vəziyyətdən necə və nə cürə qurtarmaq haqqında düşünərkən Məşədi Təhməzqulu yenə də sözünə davam edib danışdı:

– Gərək biz eylə bir adam tapaq ki, bizim özümüz üçün kolxoz düzəltsin, hökumət də gözünü açıb görsün ki, Keçiqulaq kəndi hamidan qabağa düşüb kolxoz düzəltmişdir. Bu barədə də bizə bir dil bilən və yol göstərən adam lazımdır ki, özünün torpaq işindən də başı çıxsın. Bizim dilimizdən hökumətə ərizə yazsın və işin başı üstündə durub yerbəyer eləsin, hərgah biz bir az da səbr etsək, gədə-güdə qabağa düşüb kolxozu düzəldəcək, hökumət də bizim əlimizdəki torpaqları alıb onlara verəcəkdir.

Məşədi Təhməzqulu sözünü davam etdirərkən, Məşədi Haşim baqqalın başından yeni bir fikir oynamağa başladı və onun yadına Mirzə Kazım Kazımıç düşdü. O, həm Mirzə Kazım üçün iş tapmaq,

– Siz bilirsiniz ki, mənim o qədər torpağım yoxdur, mən alış-verişçiyəm. Haqq-hesabı yaxşı bilirəm. Yağı dərisindən, pendiri küpe-sindən, yaxşı bezi qırağından tanıyıram. Buna görə də mənim kolxoz haqqında düşünməyim artıqdır. Çünkü mənim var-yox Qarayal üstündə 25 batman, Tülük yatağı yanında isə 30 batmanlıq yerim vardır.

Amma mənim sizə yazığım gəlir, çünki hər biriniz Keçiqulaq kəndinin böyük bir hampasisiniz. İki yüz-üç yüz batmanlıq da torpağınız vardır. Buna görə də mən sizə bir yaxşılıq etmək xəyalına düşmüşəm. Bu iş, şübhəsiz ki, məndən aşacaqdır. Sizin yaranıza məlhəm qoyan mən olacağam. Mən Qırğıqəç kəndində bir bacarıqlı adam tanıyıram, bu işləri düzəltsə, ancaq o düzəldəcəkdir. Özü də çox nəcib bir adamdır. Şahqulu bəyin nəvəsidir. Hər elmdən də başı çıxır. Torpaq işini də lap gözəl bilir. Mən gedib onu bir təhər razi salıb götürərəm. Hərgah o, bu işə razılıq versə, ondan oyana sizin işiniz yoxdur.

Bu söhbətdən məclisdə oturan bütün qolçomaqlar Məşədi Haşim-dan razı qaldığını bildirdi. Aralıqda həll edilməmiş bir məsələ varsa, o da Mirzə Kazımı Keçiqulaq kəndinə dəvət etmək şəraitindən ibarət idi. Buna görə də Məşədi Təhməzqulu Məşədi Haşıma belə bir sual verdi:

– İndi de görüm, onu burası necə gətirəcəyik? – dedikdə Məşədi
Hasim:

– Bax, mən sizə indidən xəbər verirəm. O kişinin başını qaşa-mağşa macalı yoxdur. Səhərdən axşama kimi qapısı camaatla doludur. Hər kəsə nə lazımsa, məsləhətini gəlib ondan alır. Buna görə də onun qulluğuna əliboş getmək olmaz. O da xırda pullara ağız bulaşdırın adam devil.

Çox məsləhətdən sonra, Məşədi Haşim min manat pulu qoynuna qoyub səhər tezden Qırğıqəç kəndinə getməyi öhdəsinə götürdü.

* * *

Bu gün Keçiqulaq kəndinin qolçomaqları üçün tarixi bir gün hesab olunurdu. Onlar Mirzə Kazım Kazımıçın bu gün kəndə gələcəyini eşidib böyük bir hazırlıq görmüşdü. Qolçomaq və onların dalınca gedən bir çox avam kəndlilər səhər tezdən dəyirman arxının yanında toplanıb Mirzə Kazımı gözləyirdi.

Qabaqdan görünən hər bir qaraltı Keçiqulaq kəndinin qolçomaqları üçün böyük ümid və hədsiz bir şadlıq idi.

Nəhayət, iki saat gözlədikdən sonra Ayı qayası adlı təpənin başından iki nəfər qaraltı görünməyə başladı, qaraltılar böyüdükcə qolçomaqların varlığında hökm sürən ümidlər və xülyalar da böyüməyə başlayırdı. Qaraltı yaxınlaşdı, onların birisi Məşədi Haşim baqqal, ikincisi isə Mirzə Kazım Kazımıç idi.

Dəyirman arxına bir az qalmış Məşədi Haşim mindiyi boz yabını qamçılıyıb kəndlilərə yaxınlaşdı və atının üstündən başını əyib qolçomaqlara yavaşdan dedi:

– Özünüyü yaxşı aparın. Mirzə hələm-hələm adamlardan deyil. Məbada artıq-əskik söz danişasınız. Yoxsa bu saatda hər şeyin üstünə tüpürüb qayıdar.

Məşədi Haşim bu sözü dedikdən sonra yenə də atının başını əvvərib Mirzə Kazıma yanaşdı və ona da bəzi məsələləri çox yavaşdan dedi:

– Birinci növbədə bunların gözünün odunu söndürməlisiniz. Özünüyü çox ağır tutun, – dedi. – Bəzi elmlərdən də bunlara nişan verin. Torpaq işlərinə, maldarlığa və s. işlərə dair də danışın. Amanın gündür, özünüyü yaxşı aparın, mən hamisini deyə bilmərəm. Söz yox ki, mən dediyimi sən özün anlaysırsan.

Camaata yaxınlaşdırılar, bütün qolçomaqlar Mirzə Kazıma baş əydi, Mirzə Kazım isə başı ilə onları salamladı. Mirzə Kazım birinci növbədə qolçomaqlara adı adamlar şəklində görünmədi, onun daşındığı libas və qiyafənin hər xırda cəhəti qolçomaqların diqqət-nəzərini cəlb edirdi. Əvvəla, o, başında yanları göy mahud furajkasının üstünə bir dənə çıçək şəkli yapışdırılmışdı ki, bu furajka da onun pristav yanında dilmanc olduğu zamandan qalırdı. Çiçək şəkli onun nəbatat alimi olduğuna işarə idi. Onun döşündə sallanmış qaytanların birisi eynəyini, ikincisi saatını, üçüncüsü ucu gümüşlü qələmini, dördüncüsü isə furajkasını küləkdən qorumaq üçün idi.

O, sağ tərəfdən bir durbin və sol tərəfdən balaca bir sumka asdığı kimi döşündə də bir balaca kompas (qiblənüma) sallamışdı.

Qolçomaqların diqqət-nəzərini cəlb edən şeylərdən birisi də Mirzə Kazım Kazımıçin xurcunundan görürən kitablar idi. Onun uzunboğaz çəkməsinə taxlığı sim qamçı, qulağının dalına qoyduğu daş qələm, Məşədi Haşim baqqalın götürdüyü dolu portfel, mirzənin

əllərinə taxdıgı dəri əlcəklər, xüsusən üstündəki cürbəcür nişanlar da qolçomaqların gözündə ümidverici bir surətdə böyüməkdə idi. Əvvəller komsomolun “KİM”dən qabaq daşıdıgı nişanı pencəyinin sol yaxasına taxmışdı, çünki bu, Mərkəzi İcraiyyə Komitəsi üzvlərinin nişanlarına çox oxşayırırdı.

Nişanlardan, şəhər ilə kənd əlaqə cəmiyyəti, MOPR, Könüllü kimya cəmiyyətinin nişanları, həmkarlar ittifaqlarının payladığı cürbəcür nişanlar bir tərəfində, digər tərəfində də rəhbərlərin xırda-xırda surətləri asılmışdı.

“Ovçular”, “Siyahətçilər”, “Qızıl aypara” nişanlarından bir neçəsini də döşündə yer olmadığı üçün jiletinin yaxasına düzmişdi.

Atlar çox yavaş-yavaş gəlir, qolçomaqlar da piyada olaraq, sağda və solda yürürdü. Məşədi Haşim baqqal isə atını o tərəf bu tərəfə döndərib qolçomaqlara yanaşır və özlərini yaxşı aparmaq tövsiyəsində bulunur, Mirzənin nişanlarının haqqında məlumat verirdi. Qurbanəli zəmisinin yanındakı söyüdüyü yetişdikdə Mirzə Kazım əli ilə qolçomaqlara işarə edərək:

– Durun! Dayanın! – dedi.

Mirzə Kazım durbini qabından çıxartdı və cibindəki burun dəsmalı ilə durbinin şüşələrini təmizləyərək söyüd ağacının dibinə düşən quşu gözdən keçirməyə başladı. O, bir neçə saniyə baxdıqdan sonra üzünü qolçomaqlara tutaraq:

– Büyük bir kəşfriyyat, – dedi – bu quş, Şimal və Şərq məmləkətlərində görüləsi quşlardan deyildir. Bu quş elmi nöqteyi-nəzər-dən çox əhəmiyyətli bir quşdur.

Mirzə Kazım bunu deyərək atdan düşdü və xurcunundan olduqca köhnə bir kitab çıxartdı. Kitabda müxtəlif quş şəkilləri var idi. O, kitabı uzun zaman vərəqlədi, axırı barmağını qanadlarında sarı xalları və dimdiyinin ucunda noxud yekəliyində bir ziyil göyərmiş quşun üzərinə qoyaraq: özür ki, var, – dedi – bu quşun adına yunanca “Baklıda” quşu deyərlər. Bunlar Cava və Sinqapur adalarında yaşayırlar, həmişə Tridau çayının yanındakı qara istiot ağaclarında yuva bağlayıb yaşayır, yedikləri də Qrandik bataqlığının yanlarında otlayan dişi meymunların beynidir.

Buna görədir ki, quşun vücudu sarıya mayildir. Çünkü bütün dişi meymun kimi beyni də sarıdır. Bu quşların erkəyi olmaz. Onlar ancaq Siyam adalarında olan “Sırındaq” adlı quş ilə cütləşirlər.

Bu sözlərdən sonra Mirzə Kazım durbini Məşədi Təhməzqu-luya verdi, o da quşu nəzərdən keçirərək indiyə qədər bu rəngdə quş görmədiyini oradakı qolçomaqlara da söylədi.

Hamısı bir-bir alıb baxdıqdan sonra Mirzə Kazım durbini Məşədi Haşim baqqala verdi. Məşədi Haşim quşa baxdı və öz-özünə düşündü: “Çünki quşun rəngi sariya mayıl olsa da vücudunun quruluşu və xüsusən onun quyruğu tamamilə sağsağana bənzəyirdi”. Məşədi Haşim şübhələndi, durbini çevirib baxdıqda Mirzə Kazımın dəsmalından durbinin şüşələrinə yapışan sari burun otu parçalarını götürüb şübhədən çıxdı. O, heç bir söz demədən durbini Mirzə Kazımıma qaytararaq:

— Aforin olsun Mirzənin elminə, — dedi və yavaşdan Mirzənin qulağına bu sözləri piçildədi: — Yaxşı ki, burun otu parçalarını görmədilər. Tez durbini qoy yerinə.

Mirzə Kazım durbini qabına qoyduqda bir daha üzünü qolçomaqlara çevirərək:

— Bu durbin də tarixi durbindir. Bu durbin, almanlarla fransızların Sedan davasında Napolyonun əlində olmuşdur. Bismark Napolyonu əsir götürdüyü zaman ara qarışib, durbin faytondan düşüb çöldə qalmışdır. Biz dərsimizi Almaniyada bitirib Şvetsariyada “Qarada” meşələrinə təcrübə dərslərinə getdiyimiz vaxt, həmin bu durbini bir kəndlının evində görüb on səkkiz qızılı aldım.

Qolçomaqlar Mirzə Kazımın xaricdə təhsil etdiyini eşidərək daha da geniş ümidiłrə daldı. Məşədi Haşim isə yenə də xoruzlanaraq:

— İndi görürsünüz ki, Məşədi Haşim bir kənd dükançısı olduğuna baxmayaraq elmlı və mərifətli adamlarla tanışdır. Rəhmətlik atam da belə idi, ətrafdan gələn bütün qonaqlar dəllək usta Qənbərin evini soruşub atını düz doğru qapımıza sürərdi.

Mirzə Kazım durbini yenə də yanından asdı və haman quşun qonduğu yerə irəliləməyə başladı. Məşədi Haşim və qolçomaqlar da onun dalısınca düşüb gedirdi.

Quş uçub getmişdi. Lakin onun qonduğu yerdə qurumuş bir uzunqulaq təzəyi var idi. Mirzə Kazım uzunqulaq təzəyini diqqətlə nəzərdən keçirdikdən sonra qolçomaqlara dönərək:

— Keçiqulaq kəndi adı kəndlərdən deyilmiş, — dedi — bu təzəyin özünü də elmi nöqteyi-nəzərdən tədqiq etdikdə görəcəksiniz ki, bu da adı “uzunqulaqların” təzəyindən deyildir, təzəyin mənsub

olduğu heyvan Hindistanda, Çində nəhri sahillərində yaşayan “Şiraşyan” qəbilələrinə məxsus uzunqulaqlardandır. Bunların adına “Şərqlan” uzunqulağı deyirlər.

Qolçomaqlar heyrət içərisində qaldığı vaxt Mirzə Kazım da yanındakı sumkasından bir şişə aləti çıxarıb təzəyi yoxladı və sonra təzəyə kibrit vurub odlayaraq qolçomaqlara döndü:

– Fikrim doğru fikirdir, – söylədi, – təzəkdə Hindistanda “Dərəmida” meşələrində göyərən “toban” göbələyinin maddələri vardır. “Toban” göbələyi maddələrindən əlavə burada Dehli səhralarında göyərən “məlatu” adlı otların çöpləri də görünür.

Mirzə Kazım atına mindi, Məşədi Haşim da atını yedəyində sürərək, qolçomaqlarla bərabər gedir və Mirzə Kazımın alim adam olduğu barəsində danişirdi.

Qara torpaq üstünə yetişdilər. Mirzə Kazım torpaqdan bir ovuc alıb qoxuladı və fikrə getdi. Bir azdan sonra torpağı yerə ataraq:

– Qəribə torpaqdır, – dedi – bu torpaq İngiltərədə Mancestr məmləkətinin torpağındandır. İngilislər bu torpaqda Mancestr toxucu fabrikalarına vermək üçün yun əkirlər.

Mirzə Kazımın bu sözündə Məşədi Təhməzqulu təəccübüllü surətdə Mirzə Kazıma sual verdi:

– Məgər yunu torpaqda əkmək mümkün mü? Halbuki, biz yunu qoyunlardan qırxırıq.

Mirzə Kazım gülerək:

– Bir halda ki, torpaqda yun əkmək mümkündür daha allahın heyvanlarına nə üçün əziyyət vermək? – dedi.

Məşədi Haşim qolçomaqların şübhələnməsi və Mirzə Kazımın böyük səhvini görərkən aralığa atılıb:

– Hələ Mirzədən bir çox eşitmədiyiniz elmləri görəcəksiniz, – dedi.

* * *

Keçiqulaq kəndinin yoxsulları tərəfindən şəhərə bu məzmunda bir məktub göndərilmişdi: “Biz çoxdan bəri kolxoz düzəltmək və ortabab kəndlilərlə ilə əlbir işləmək istəyirdik.

Lakin qolçomaqlar bizim hər bir işimizə əngəl törədirler. Əvvəl qolçomaqlar bizdən qabağa düşüb kolxoz düzəltmək və öz yaxalarını qurtarmaq istəyirdilər. Hərgah belə olsaydı, çox mənfiətli idi. Cünki onların əlindəki mal-qara da dağlılb itməzdi.

Lakin Məşədi Haşim baqqalın vasitəsilə Qırğıqac kəndindən çağırılan Mirzə Kazım qolçomaqların başına ayrı cürə fikir qoydu.

Qolçomaqlar onun məsləhətinə görə, bütün mallarını satdırılar. Ortabablar da onların təsirinə düşüb iş mallarını tələf edirlər. Hərgah bir az da belə getsə, kənddə bir dənə qara mal qalmayacaqdır.

Qolçomaqlar Mirzə Kazımın məsləhətinə görə, bütün malları tələf elədikdən sonra hökumətə ərizə verib kolxoza girmək xəyalındadırlar.

Məşədi Haşim baqqal böyük pul qazanıbdır. Bütün iş malları onun vasitəsilə satılır.

14 yanvar 1931-ci il
Keçiqulaq kəndinin yoxsulları”

Bu məktub şəhərə göndərildiyi vaxt yenə də Məşədi Haşim öz eşqbazlığında idi. O, bu gün təzə nişanlısı Xanımcانın altıncı ad gününü keçirirdi.

O, əlində zənbil içəri girdikdə, Mirzə Kazım Kazımıçin otağı qadınlar ilə dolu idi. Mirzə Kazım irəli keçib Məşədi Haşımı Nazlıca xanıma təqdim edərək:

– Bu cənab mahalımızın məşhur tacirlərindən Ağa Məşədi Haşimdır, – dedi. – Bunlar da, sonra Mirzə Kazım Nazlıca xanımı ona təqdim eyləyərək: – Bu xanım da bizim kiçik əmimiz oğlu İldirrim bəyin xanımıdır. Ərini iki ildir ki, sürgünə göndəriblər.

Şeydabəyim xanım da otağa daxil olub yanındakı gənc qadını Məşədi Haşim ilə tanış elədi:

– Bu Xuduş bəyin nişanlısıdır. Əli onbir ildir ki, İrana qaçıbdır, – dedi.

Məşədi Haşim artıq Mirzə Kazım Kazımıçin qızı Xanımcانı tamamilə unutmuşdu. O, bilmirdi ki, hansı qadınla danışın və onlarin hansı birisi ilə otursun.

Çünkü Mirzə Kazımın evinə yiğilan qadınların hamısı tacir Məşədi Haşim ilə maraqlanırdı. Onların hər birisi Məşədi Haşımı bir cürə əyləndirir və ruhunu oxşayırdı.

Nazlıca xanım:

– Mən kişinin cavanını sevmirəm. Cavan kişi qadını lazıminca anlaya bilməz, – dedikdə, Püstədəhan xanım:

– Mən bədəni tüklü kişini çox istərəm. Kişiye nərmənazılık heç də yaramır, – dedi.

Gülpirəhən xanım tamamilə başqa cürə danışdı. O:

– Kişi gözəl olmamalıdır. Kişidə bir qaraqabaqlıq lazım, – söylədi.

Qonçədəhan xanım gülərək:

– Heç biriniz anlamırsınız, kişi olduqca fikirli, qaş-qabaqlı və etinasız olmalıdır, – dedi.

Bütün bu sözlər Məşədi Haşımı məşğul etmək üçün idi. Məşədi Haşim yumşaq divanın üstündə oturub bu sözləri dinləyirdi. Onun yanında, qarşısındaki kürsülərdə oturan xanımlardan başqa ayaq üstündə durub ona baxanlar da var idi.

Məşədi Haşim danışıqların cavabında ancaq bircə söz dedi:

– Məncə, kişidə pul və pul qazanmaq üçün qabiliyyət olmalıdır.

Bu sözlər Məşədi Haşının ağızından çıxarkən Şeydabəyim xanım:

– Allaha çox şükür olsun ki, bunların ikisi də Məşədidə vardır,
– dedi.

Bu söz Şeydabəyim xanımın ağızından çıxan kimi yanarda oturan, qarşıda duran bəy qadınlarının vəziyyəti dəyişdi, bu vaxt onlar özlərini Məşədi Haşima cürbəcür vəziyyətdə göstərməyə çalışırdılar.

Qrammonfon çalındı, rəqs başlandı, Məşədinin sevgilisi Nazlıca xanım yenice oynamaya başlamışdı ki, Məşədi Haşim onun ayağı altına 20 cervon kağız para tulladı və məclisdə oturan bəy qadınlarının diqqətini daha da özünə cəlb eylədi. Lakin bu şadlıq davam edə bilmədi, rəqs salonunun “havası” çox tez dəyişdi.

* * *

Sürgünə göndərilənlərin içərisində Şahqulu bəyin nəvəsi Mirzə Kazım Kazımıçın ailəsinin arabası ən qabaqda gedirdi. Bu arabanın dalınca Keçiqulaq kəndinin qolçomaqları, ən dalda gedən arabada isə Mirzə Kazım ilə Məşədi Haşim baqqal oturmuşdu.

Yanlarda gedənlər və sürgünə göndərilənləri stansiyona yola salanlardan birisi, Mirzə Kazımın Məşədi Haşima dediyi bu sözləri eşitdi:

– Mən Şahqulu bəyin nəvəsiyəm. Sözüm sözdür. Xanımcانı səndən başqa heç bir kəsə verməyəcəyəm!

SEYİD HÜSEYN

(1887-1937)

Görkəmli nasir və tənqidçi Seyid Hüseyin Bakıda dənizçi ailəsində doğulmuşdur. İlk təhsilini mədrəsədə almış, sonra rus-tatar məktəbində oxumuşdur. XX əsrin əvvəllərində “Kaspi” və “Tazə həyat” qəzeti lərinin mətbəələrində mürəttiblik etmiş, “Bəhlul”, “Kəlniyat” jurnallarının naşiri, 1913-1914-cü illərdə “İqbal” qəzetiinin baş redaktoru olmuşdur.

Azərbaycanda sovet hakimiyyəti bərqaṛar olduqdan sonra Seyid Hüseyin ibtidai və orta məktəblərdə, texnikumlarda Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris etmiş, həmçinin “Kommunist” qəzeti, “Şərq qadını” jurnalının redaksiyalarında və Azərbaycan Dövlət Nəşriyyatında işləmişdir. 1937-ci ildə “Əksinqilabi millətçi fəaliyyətinə görə” həbs olunmuş və üzücü istintaqlardan sonra SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə güllənmişdir. 1957-ci ildə ölümündən sonra bəraət almışdır.

Seyid Hüseyin bədii yaradıcılığı 1907-ci ildə yazdığı “Ata və oğul” hekayəsi ilə başlamışdır. XX əsrin əvvəllərində, əsasən tənqidçi kimi fəaliyyət göstərən ədib 1920-ci ildən sonra daha çox nəşr əsərləri yazmışdır.

HƏZİN BİR XATİRƏ

Siz bəlkə zənn edərsiniz ki, mən Xədicəni sevmişdim və yaxud sevişmişdik, bu xatırə də ondan baqi qalmışdır. Xeyr, yanılırsınız!.. Müsaidənizlə fikrinizi təshih etmək istəyirəm.

Xədicə gəncliyimin ilk anlarında, on səkkiz-on doqquz yaşlarında olurkən, məni bir qədər məşğul etmişdi. Mühit müsaidə etsəydi, bəlkə sevişə də bilərdik. Aramızdakı münasibət olduqca qısa bir zaman içərisində səmimi arqadaşlıqdan başqa bir şey olmamışdı.

Mən Xədicəni 1905-ci ilin yay mövsümündə tanıdım. O zaman onun on dörd və ya on beş yaşı var idi. Mən bu ili çox yaxşı xatırılayıram: mənə bir fəlakət üz vermişdi. Ailəmizin rəisi və yeganə hamisi, ixtiyar böyük babam vəfat etdiyi üçün yurdumuz dağılmış,

hər il yayda getməkdə olduğumuz Ləhicdəki xüsusi bağımiza artıq gedəməz olmuşduq. Ehtiyac bizi o bağı satmağa məcbur etmişdi. Könülsüz olaraq, sınıq bir ürəklə, əqrəbamızdan birinin Şüvəlanda olan bağlarına getməli, yayı orada keçirməli olmuşdum.

Mən Şüvəlan bağlarına ilk kərə getdiyim üçün orada kimsəni tanımirdim. Bir rəfiq və müsahibim olmadığından, əqrəbamız da olsa, özgə bir adamın evində yaşamaqdan çox darıxırdım, könlüm heç açılmırıdı.

Bağın içində qonşu bağın mərzində¹ bulunan böyük bir qarağacın qalın kölgəsi altına çəkilər, təkbaşına orada vaxtımı keçirər, daha doğrusu, günlərimi sayardım. Bununla bərabər, gələcəkdə ailəmizin məişətini kim təmin edəcək, mənim məktəbə davamım nə yolla mümkün olacaq, məktəbi tərk etdikdə nə kimi bir işin və sənətin ardınca getməliyəm, bu barədə mənə kim rəhbərlik edəcək kimi suallar mənim fikrimi az məşğul etmirdi.

Gəncliyimin ilk baharını belə məişət qayğıları ilə keçirir, həyatın iztirablarını bütün varlığımla hiss edirdim. Bu iztirab mənə sərbəst və bəxtiyar yaşamanın nə qədər müşkül olduğunu düşündürür, məndə bədbincə bir haləti-ruhiyyə yaradırdı. Belə bir halda ikən, mənim kimi bir ailə fəlakətinə uğramış Xədicəyə təsadüf etdim.

Xədicənin anası səkkiz-doqquz ay əvvəl vefat etmişdi. Onun müsibəti yalnız anasızlığı deyildi. Buna əlavə olaraq, o, ikinci bir müsibətə də uğramışdı. Anasının vəfatından dörd ay keçməmiş atası yeni, gənc bir qadınla evlənmişdi. O, anasının yerinə gələn qadınla yola gedə bilməmişdi. Bu rəftarı onu atanın gözündən saldığı üçün bir kərə həyatına qəsd etməklə özünü öldürmək istəmiş, bunun üzərinə xalası onu yanına almış, müvəqqəti olaraq evlərindən uzaqlaşdırmaqla mənim yaşadığım qonşuluğunda olan bir bağı icarə etməklə oraya götirmişdi.

Xədicənin bu fəlakətini evdə eçitdikdə ona qarşı məndə bir təməyülli hissi oyandı. Öz müsibətimi unudub, onun qəminə şərik oldum. Onu ovutmaq, onu məşğul etməklə iztirablarını azaltmaq, ona yardım etmək istədim. Mən ara-sıra onun ağladığını, xalasının ona təsəlli verdiyini eşidir, görürdüm. Bunu da hiss edirdim ki, o, anasını

¹ Sərhədində

xatırlayır, hər il getməkdə olduqları Pirşağı bağlarını, oradakı arqadaşlarını qəribsəyib ağlayır.

Xədicə mənə tamamilə bir qəm şəriki və fəlakət yoldaşı idi. Onun anası vəfat edərək, atası vəfasızlıq etmişdi. Mənim də vaxtilə (on iki il əvvəl) atam vəfat etdikdə, anam vəfasızlıq edərək, axıtdığım səmimi göz yaşlarına etinə etməyib, yeni bir ərə getməklə məni tərk etmişdi. Xədicə Pirşağıdakı bağlarını xatırlayıb ağlayırdı. Mən də Ləhicdəki bağımı, oradakı uşaqlıq arqadaşlarımı qərib-səyib mütəəssir olurdum. O, Şüvəlanı özünə qürbət və yad mühit bulduğu üçün dərrixir, heç bir şeylə əylənə bilmirdi. Mən də eyni hisslə darıxb özümü əyləndirə bilmirdim.

Demək, talecə biz, bir-birimizə ən yaxın arqadaşlar idik. Fəlakət insanları daha tez birləşdirər, deyildiyindən inanırdım ki, Xədicə ilə tanış olacaq, onunla arqadaşlıq edəcəyəm. Ürəyimdəki boşluğu onunla dolduracağam. Biza qürbət kimi görünən Şüvəlan bağlarında bir-birimizi əyləndirəcəyik.

Xəyalımda Xədicə ilə tanış və yoldaş olmayıçıx asan təsəvvür edirdim. Bu mənim düşüncəm idi. Həqiqət tamamilə bunun əksinə çıxdı: Xədicəm məndən yaşınrıdı.

Bizim sakın olduğumuz bağlar bir-birinə qonşu idilər. Evlərimizin arası yüz addımdan artıq deyildi. İki bağın mərzində bulunan bir qarağacın kölgəsində iki ailə istirahət edib əylənirdi. İki qonşu bağı bir-birindən ayıran bir arşın yüksəkliyində taxtadan yapılma bir çəpər idi. Buna baxmayaraq, Xədicə məndən yalnız üzünü tutub yaşınlıqla kifayət etmir, adətən qaçırdı. Onun bu hali məni daha artıq maraqlandırırdı.

* * *

İndiki kimi xatırlayıram: bir gün iyul ayının ortalarında qonşu qadınlar Pir çinar ziyarətinə getməyə qərar vermişdilər. Görmədiyim yerləri görüb bir qədər əylənərəm, – deyə mən də onlar ilə bərabər getmək istədim. Zətən qadınlar arasında məndən çəkinib yaşınan da yox idi. On beş-on altı nəfərlik bir dəstə idi. Səhər erkən hərəkət edildi. Pir çinarın yaxınlığında, qonşuların birisi ilə tanış bir kəndlinin evinə düşəcəkdir. Oraya dək ikisaatlıq bir yol vardi. Bu səyahətdə məni hər şeydən artıq maraqlandıran Xədicə idi. O da xalası ilə bərabər gedirdi. Bu yol üzərində mən onunla

görüşüb qonuşmaqla açılışacaq, ona rəfaqət edəcəkdir. Ən öndə bizim şeylərimizi götürən bir araba gedirdi, onun arxasında mən də daxil olduğum halda çoluq-çocuqlar gedirdilər. Bunların arasında Xədicə yanında iki qız da var idi ki, mənimlə açıq-saçıq danışib əylənməkdən çəkinmirdilər. Xədicə bu kərə də bizə qoşulmadı. O bızdən qırx-əlli addım bir fasılə ilə gələn yaşlı qadınlara qoşulmuşdu. Onların söhbüti Xədicəni əyləndirməyəcəkdi. Yanımdakı qızlar onu səsləyib çağırıldılardı. Xədicənin bizə gəlib qoşulacağınyı yəqin etmişdim. Birdən heç də təsəvvür etmədiyim bir hal qarsı-sında bulundum. Xədicə nə yapsa idi, yaxşı olardı? Bir də gördüm ki, bacım məni çağırıdı. Yanına yaxınlaşaraq dedi:

— Xədicə səndən yaşınr, sən bir qədər irəli get, arabaya min, yaxud arxaya qalıb bizə qoşul. Xədicə öz yoldaşları, qızlar ilə bir yerdə getmək istəyir.

Məni heyrət aldı:

— Bu necə təklif, — dedim, — mən Xədicəni tutub yeyəcək deyi-ləm ki!..

Mümkün olmadı. Xədicə hər istədiyini yapdırmağa adət etmiş, ərköyün böyümüş bir qızdı.

Bacım məni qandırırdı:

— Xəstədir, anası yoxdur, sıltaqçıdır. Onun ürəyini qırmaq olmaz... — deyirdi.

Mən çıxılmaz bir vəziyyətdə qalmışdım. Tamamilə geri qayıtməq istədim. Qəribə burasıdır ki, Xədicə mənim geri qayıtmığima da razı olmurdu. Nəhayət, güzəştə getdim. Dəstədən aralanıb arabaçı ilə yoldaş oldum.

Xədicənin mənə qarşı yaptığı bu müamələsindən¹ mütəəssir olmaya bilməzdim. Geri qayıtmadığımı peşman olmuşdum. Bu səya-həti mən yalnız Xədicənin xətri üçün yapmışdım. Bir zamanda ki, o məndən qaçırdı, qətiyyən mənə yaxın düşmək istəmirdi, bu surətdə mənim onlar ilə bir yerdə qalmağım necə olacaqdı! Bu hal ilə gəlib əvvəlcədən qərarlaşdırılan eve çatdıq. Bu dəfə mən bir qədər ehti-yatlı davrandım. Bir daha Xədicənin təhqirinə uğramayım deyə, onların düşüb istirahət edəcəkləri evin talvarından yetmiş-səksən addım uzaqda bulunan bir söyüd ağacının kölgəsinə bir palaz döşə-

¹ Rəftar

dib orada rahatlandım. Bir qədər sonra onlar da gəlib talvarda yerləşdirilər. Qorxduğum təhqirə yenə uğradım. Xədicə yenə əmr edirdi ki, söyüd ağacının kölgəsindən qalxıb tamamilə kənardə bulunan bir əncir ağacının altına gedim; çünkü söyüd ağacı evin qabağında idi. Mən oradan Xədicəni görə bilərmışəm.

Xədicənin bu hərəkəti mənə açıqdan-açıqə təhqir idi. O özünün bu şıltəqlığı ilə mənim izzəti-nəfsimə toxunurdu. Bütün qadınlar, xalası da onu məzəmmət edirdi. O isə öz sözündə inad edib dururdu. Ayağa qalxaraq, havanın çox isti olmasına baxmayaraq, geri qayıtdım.

İndi məndə Xədicəyə qarşı müdhiş bir kin və xüsumət vardı.

* * *

Aradan bir aydan artıq bir zaman keçdi. Mən Xədicə ilə arqadaşlıq etmək fikrini artıq başımdan çıxarmışdım. Hər nə qədər ona qarşı ürəyimdə bir kin bəsləyirdimsə də, uzaqdan belə olsun, ona baxmaqdan, onun necə qız olduğunu öyrənməkdən özümü ala bilməmişdim.

O, gözəl deyildi, çırkin də deyildi. Rəngi bir qədər qaraya mayıl, zəif vücudlu bir qız idi. Onun nəzər-diqqəti cəlb edən bir şeyi varmışa, o da həddindən fəzlə¹ gur kəstanə rəngli saçları idi.

Bir gün, günorta yeməyindən sonra istirahət etmək məqsədilə qarağacın kölgəsində uzanaraq, kitab mütaliəsi ilə məşğul idim. Xədicənin tamamilə başı açıq olduğu halda evlərindən çıxıb taxta çəpərin o biri tərəfinə, qarağacın kölgəsinə gəldiyini gördüm. O mənim orada bulunduğuumu bilirdi. Fəqət özünü bilməməzliyə qoymuşdu. Bir mahnı oxuyurdu.

Son günlərdə Xədicənin halında bir dəyişiklik hiss edirdim. Mən nə qədər ki özümü ondan uzağa çəkir, ona qarşı laqeyd və eti-nasız davranırdım, əksinə olaraq, o mənə bir o qədər artıq təməyül² göstərir, bəzən üzü açıq gəlib yanımdan ötərək keçirdi. İndi isə mahnı oxuyub səsini mənə eşitdirirdi. Yenə etina etmədim. Yanı üstə çevrilərək arxamı ona tərəf çevirdim. O isə üzüm dərmək üçün meynəliyə doğru getdi. Bir o qədər zaman keçməmişdi ki, birdən Xədicənin qışqırdığını eşitdim:

– Ey yay... ilan! – deyib çıçırdı.

¹ Artıq

² Meyil

Ürəyimdə ona qarşı bəslədiyim küdürüti unutdum. Tez ayağa qalxdım. Taxta çəpəri aşdım. Yüyürərək ona yaxınlaşdım. Məni göründəcə özünü qucağıma atdı. Onu özümdən kənar etdim:

– Hanı ilan? – deyib soruşdum.

– Orada, orada, – deyib bir yeri göstərdi.

Səsinə xalası da, başqa qonşular da çıxmışdilar. İlani nə qədər aradıqsa da tapa bilmədik.

– Ehtimal, səni qara basmışdı, – deyib hər kəs bir tərəfə dağıldı. Mən də öz yerimə qayıtdım.

Xədicənin doğrudan da bir ilan görüb-görmədiyini təyin edə bilmirdim. Bu məni bir o qədər maraqlandırmırı da. Axşam bacımdan eşitdim ki, Xədicə qorxusundan xəstələnmişdir.

O günün sabahı Xədicənin xalası bizə gəldi. Mənə öz razılığını bildirdi. Əlavə xahiş etdi ki, onlara gedim. Xədicə mənə şəxsən təşəkkür etmək istayırmış. Mən artıq Xədicə ilə görüşmək istəmirdim. Buna mənim meylim yoxdu. Buna baxmayaraq, rədd etmək də münasib olmazdı. “Bəlkə gəldim” dedim.

Axşamüstü bir qədər tərəddüddən sonra qalxıb onların həyətinə keçdim. Xədicə yataqda uzanmışdı. Məni gördükdə əvvəl gülüm-sədi. Bir uşaq sevinci ilə məni qəbul edib, yatağının başı ucunda yer göstərdi. Sonra nədənsə doluxdu. Gözləri yaşardı, başını yan tərəfə çevirərək, bu halını məndən gizlətmək istədi. Müvəffəq ola bil-mədi. Ağlamağa başladı. O bir uşaq kimi ağlayırdı.

– Niyə ağlayırsınız? Sizə nə oldu? – deyə sordum.

– Mən zənn edirdim ki, yanımıza gəlməzsəniz.

– Niyə?

– Çünkü mən sizə fənalıq etmişəm. Mən elə bilirom ki, siz məni bağışlayacaqsınız.

– Bağışlaram, – dedim.

Bir az sonra Xədicənin xəstəliyi tamamilə unuduldu. Sənli-mənli qonuşur, hər tərəfdən söhbət edir, məni əyləndirməyə çalışırdı.

Qalxıb evə qayıdarkən, məni qarağacın altınadək müşayiət etdi.

– Mən, – dedi, – sənin bu yaxşılığınızı heç bir zaman unutmaya-cağam. Bununla bərabər, səndən bir rica edəcəyəm ki, sənə qarşı etdiyim fənalığı unudasın!

– Unudaram, – dedim.

Bir qədər düşündükdən sonra dedi:

— Yox... unutmayınız!.. Fənalıqla da olsa, bir adamın xatırlanması, tamamilə unudulmasından daha yaxşıdır, deyilmi?

— Elədir, — dedim.

Bu tarixdən başlayaraq, Xədicə ilə barışdım. Yalnız barışmaqla qalmayıb, səmimi bir arqadaş olduq. Hər gün məlum qarağacın altında görüşər, uzun-uzadı qonuşur, söhbət edirdik. Xədicə savadsız bir qız idi. Bəzən söylədiyi bir sözün üzərində inad edərcəsinə durar, hər kəsi özü ilə hesablaşmağa məcbur edərdi. Buna baxmayaraq, o olduqca xoşsöhbət, xoştabiət, genişqəlblı, munis və mehriban bir qız idi və yaxud mənə elə görünürdü. Çox vaxt gecələr də xalası ilə bərabər bizə söhbətə gələrdi.

Mən Xədicə ilə çox xoş saatlar keçirirdim. Fəqət bizim bu arqadaşlığımız çox davam etmədi. Yalnız iki həftə qədər oldu. Bağ mövsumünün axırı olduğu üçün onlar köçməyə qərar vermişdilər. O axşam yenə bizə gəldilər. Xalası tələsirdi. Səhər köçəcəkləri üçün tez qalxıb getdi. Xədicə gecə yarıyadək bizdə qaldı. Sonra qalxdı. Ayın qaranlıq bir gecəsi olduğundan, onu evlərinədək ötürmək lazımlı gəldi. Ayağa qalxdım. Qarağacın altına gəldik. Yarım saatadək ayaq üstə yenə ötdən-bəridən qonuşduq. Nədənse, belə söhbət hər ikimizə xoş idi. Bir-birimizdən ayrılmamaq istəmirdik. Nəhayət, əlimi sixdi. “Salamat qal” deyib, taxta çəpəri adladı:

— Mən səni heç bir zaman unutmayağam. Sən də məni unutmam, — deyərək, məndən uzaqlaşdı.

Mən iki əllərimi taxta çəpərin üzərinə söykəyib, onun arxasında baxırdım. Mən ən istəkli bir arqadaşımdan, ehtimal, bir daha görüşməmək şərti ilə ayrıldım.

Xədicə məndən bir iyirmi addım uzaqlaşdı. Birdən dayandı. Üzünü mənə tərəf çevirdi. Ətraf çox qaranlıydı. Bir söz söyləmirdim. Hiss edirdim ki, Xədicənin söyləyəcək bir sözü vardır. Onu bəkləyirdim. Bu halda onun mənə tərəf yürüdüyünü gördüm. Bərabərimə yetişince çəpərin arxasından iki əlləri ilə boynumu qucaqlayıb dodaqlarını dodaqlarima toxundurdu və qaçaraq gözdən qeyb oldu.

Yerimdə quruyub qaldım, bütün vücudum sarsılan kimi oldu. Onun təkrar görünməsini istəyirdim. Fəqət o bir daha görünmədi. Naçar evə qaytdım.

Hər kəs yatmışdı. Etiraf edirəm ki, o gecəni səhərədək yata bil-mədim. Beynimə bir çox qarışq xəyallar hücum edirdi. Beləliklə, sabahı açdım.

“Hər necə olursa olsun, mən Xədicəni bir kərə də görməliyəm” – dedim. Ayağa qalxıb birbaşa Bəndüстü adlanan küçəyə getdim. Xədicəglin faytonları buradan keçib gedəcəkdi. Bəklədim... bəklədim... Bir neçə başqa fayton gəlib keçdi. Nəhayət, onların da faytonları orta bir sürətlə önumdən ötüb keçdi. Xədicənin gözləri gözlərimə sataşdı. Əlində tutduğu bir qərənfil çiçəyini mənə tərəf atdı. Sovuşub gettilər. Çiçəyi yerdən alıb evə qayıtdım. Fəqət nədənsə o gün əhvalim tamamilə pərişan keçdi.

Bu, mənim Xədicə ilə birinci görüşüm idi.

* * *

Bu hadisədən tam üç il keçmişdi. Bu üç il içərisində Xədicəyə bir yerdə təsadüf etmədiyim kimi, onun barəsində kimsədən bir məlumat da ala bilməmişdim. Yalnız bir kərə, onun zəngin bir adama ərə getdiyini eşitmışdım. Həyat və möisət qayğısı Xədicəni mənə unutdurmuşdu. Zatən başqa çarəm də yoxdu. Mən Xədicəni unutmalı idim. Yalnız bu vasitə ilə iztirablarımı azalda bilərdim.

1908-ci ilin bağ mövsümündə bir cümə tətilindən istifadə edə-rək, qonaq sıfəti ilə Pirşağı bağlarına getmişdim. Axşam üzəri bir az gəzmək məqsədilə dəniz sahilinə çıxməq istəyirdim. Bağların arası ilə uzanan bir yol ilə gedirdim. Bu halda qarşıma bir neçə çadralı qadın çıktı. Başımı aşağı salaraq, ötüb keçmək istəyirdim. Yanlarından keçərkən, hansı bir sövqi-təbii ilə isə bilmirəm, başımı qaldırdım, gözücu onları süzdüm. Hamısı yaşılı qadınlar idi. Yalnız birisi gənc idi. O birilər mənə qarşı üzlərini örtdürlər. Gənc qadın isə məndən yaşınmır, dik-dik gözlərimin içində baxırdı...

Birdən-birə məni heyrət aldı. Qarşimdakı qadın Xədicə idi... Ötüb keçdi.

Xədicə boyca və vücudca çox böyümüşdü. Rəngi bir qədər ağarmış, gözəlliyi də o nisbətdə artmışdı. Başında açıq rəngli ipək çadrası, onun altında alafranqa əlbəsəsi nəzər-diqqəti cəlb edirdi.

Bir neçə addım uzaqlaşdıqdan sonra ixtiyarsız ayaq saxladım. Geri dönüb arxadan ona baxdım. Bu halda onun da başını çevirib mənə tərəf baxdığını gördüm. Heç bir söz söyləmədən yolumuza davam etdik.

Bu da mənim Xədicə ilə ikinci görüşüm idi.

* * *

Xədicə ilə üçüncü görüşüm 1912-ci ildə oldu. Bu zamanlarda mən dərvışcəsinə bir həyat keçirir, təkbaşına olaraq Hacı Hacağa karvansarasının bir hücrəsində yaşayırdım. Məhərrəmlik münasibətilə bu karvansaranın həyətində təkyə saxlayıb təziyədarlıq edilərdi.

Tasua¹ gecəsi idi. Axşam saat doqquz radələrində məşğələmdən mənzilimə qayıdırıdım. Karvansaranın böyük alaqapısı ağızında tamaşaçılarla dolu idi. Bir gün əvvəl karvansaranın ikinci mərtəbəsi balkonuna toplanan tamaşaçı qadınlar arasında yer üstündə dalaşma olduğu üçün təkyə sahibləri qadınların içəri buraxılmamasına əmr vermişdilər. Mən onların yanından ötüb keçərkən o qadılardan birisi üzünü mənə tərəf tutub dedi:

- Ay qardaş, biz davakar deyilik. Sən bizi içəri buraxdır.
- Bu mənə aid olan bir iş deyil, bacı, – dedim.
- Bəlkə Xədicə bu barədə səndən xahiş etdi, onda necə? – dedi.

Dönbə baxdım. Diqqət etdim. Gözlərindən tanıldım. Bu qadın Xədicə idi. Onun ricasını yerə salmaq istəmirdim. Xahişlərinə əməl etmək fikri ilə:

– Arxamca gəliniz, – dedim. Onları içəri buraxdırıdım. Üç nəfər idilər. Mənzilimdən sandalya alıb münasib bir yerdə oturdum.

Xədicənin halında bir dəyişiklik vardı.

Beş il əvvəl mən onu zəngin bir əlbəsədə görmüşdüm. İndi isə sadə bir libas geymişdi. Ayaqqabısı yaxşı deyildi. Bu onun kasib bir ailədə yaşıdığını bildirirdi.

Mənzilimə qayıdırıdım. Tamamilə yalnız idim. Qonşularımın hamısı təziyə möclisinə getmişdilər. O damın içində gəzinir, Xədicəni düşüñürdüm. Əski xatirələr fikrimi işgal etmişdi. Yeddi il əvvəl onunla keçirdiyim saatlar tamamilə xəyalımda canlanmışdı. Hələ onun, məndən ayrıllarkən ilk və son öpüşü... Onun hərarətini dodaqlarımında hələ də hiss edər kimi idim. Birdən xatırımə bir şey gəldi. Əski kitabları araşdırıb qocaman bir kitab aldım. Bu “Təfsiri-safi” adlanan farsca mənzum yazılmış bir Quran təfsiri idi. Onu vərəqləməyə başladım. Aradığımı buldum. Bu, Xədicənin ilk dəfə məndən ayrıllarkən, kim bilir nə məqsədlə və nəyin xatırəsi olmaq üçün

¹ Məhərrəm ayının doqquzuncu günü

mənə buraxdığı qərənfil çiçəyi idi. Bu çiçək tamamilə solub xəzan olmuşdu. Kitabın qalınca vərəqləri onu qədər sıxıb təzyiq etmişdi ki, nə qoxusu, nə də rəngi qalmışdı... Zavallı çiçək! Ona dalğın-dalğın baxırdım. Onunla Xədicə arasında müştərək bəzi sifətlər bulurdum. Vaxtilə bu çiçək nə qədər təzə və təravətli idisə, Xədicə də o qədər şux və məsum idi. Əski kitab özünün qaba vücudu ilə, qalın vərəqlərinin kiflənmiş qoxusu ilə bu çiçəyin ruhunu zəhərləyib varlığını çürütdüyü kimi, onun mənəviyyatı da Xədicənin mənliyini gəmirmiş, gəncliyini və gözəlliyini əlindən almışdı. Xədicə artıq sevgi və sevinc nəşr edən yeni açılmış bir çiçək deyil, hüzər və ələm təsiri bağışlayan bir zavallı idi.

Əlimdə tutduğum çiçəyə baxdım... baxdım... Acı-acı düşündüm, – əski kitabın təsiri, – dedim.

Təziyə məclisi bitdikdən sonra Xədicəni arqadaşları ilə bərabər mənzilimin qapısında gördüm. Onlara, yol açılanadək gözləmək lazımdı. Ayaq üstə Xədicə ilə ötdən-bəridən qonuşmağa başladım. Müsahibəmizin mövzusu bir-birimizin halını soruşmaq idi. Öyrəndim ki, Xədicə beş il əvvəl bəzək şeyləri satan zəngin bir zərgərə ərə getmişdir, fəqət onu sevə bilməmişdir. Üç il sonra ondan boşanmışdır. Bir il yarımla atası evində yaşamış, kəndisini almaq istəyən bir neçə kişini rədd etmişsə də, nəhayət, onu ikinci dəfə ərə getməyə məcbur etmişlər. Altı ay əvvəl bazarda alış-verişlə məşğul olan bir adamlı evlənmişdir.

Xədicənin dörd il əvvəl Pirşağı bağlarında təsadüf etməklə müşahidə etdiyim gözəlliyindən az bir şey qalmışdı.

Təkyə tamamilə boşalmış, yol açılmışdı. Xədicəni yoldaşları tələsdirirdilər, o isə Şuvəlan bağlarını, mənimlə keçirdiyi günləri hələ unutmadığını söyləyirdi. Nəhayət, “sağ ol!”, – deyib, əlimi sıxdı. Məndən ayrıklärən dedi:

– Həyatimdən heç də məmənnun deyiləm...

* * *

Aradan bir altı il də keçdi. Bu altı ilin içərisində bir çox hadisələr baş vermişdi. Cahan müharibəsi, Fevral və Oktyabr inqilabları, sonra Zaqafqaziyada baş verən ixtilal və qarışılıqlar... Bu zamanlarda mən Bakıda deyildim. Nəhayət, 1918-ci ildə “Sentyabr hadi-

səsi”ndən¹ sonra Bakıya qayıtdım. Yenicə gəlmışdım. Sabiq Mixaylovski küçədə böyük bir binada mənzilim vardı. Küçə qapısından girərkən, uzun, qaranlıq bir dalanı keçib öz otağıma gedərdim. Yolunun üzərində o binada yaşayan bir tacirin mətbəxi bulunurdu. Bir gün oradan keçərkən, ev qulluqçusu bir qadının mətbəxdən odun alıb çıxdığını gördüm. Etinasız bir halda ötüb keçdikdə bu qadın məni gördü. Tez üzünü divara çevirərək, məndən gizləndi, nədənsə biixtiyar Xədicəni xatırladım, çünki bu qadının boyu Xədicənin boyuna bənzəyirdi. Başına qısqacı saldığı çadrasının altından görünən uzun və gur saçları nəzər-diqqəti cəlb edirdi.

O gün həp Xədicəni düşündüm. Həyatda hər şey mümkün idi. Fəqət ərköyn böyüyən, kimsəyə boyun əymək istəməyən Xədicənin başqalarının evində qulluqçuluq edəcəyinə inanmağım gəlmirdi. Buna baxmayaraq, çox narahat oldum. Bu fikri bir dörlü özümdən uzaqlaşdırı bilmədim. Getdikcə marağım artırdı. O günün sabahı dalandarı yanına çağırıb, gördüğüm qadın barəsində ondan məlumat istədim.

— Haşimovların qulluqçusudur. Yeni gəlmışdır, — dedi. Adını bilmirdi, ev dəftərini ondan tələb etdim. Başdan-ayağadək vərəqlədim. Aradığımı buldum, gözlərimə inanmağım gəlmirdi. Bu qadının adı Xədicə idi.

Dalandar ilə ona xəbər göndərdim. Məni bir görsün, — dedim.

O gün keçdi. Ertəsi günün gecəsi mənim mənzilimə gəldi. Halı olduqca pərişan idi. Əynində əski, yamaqlı bir paltar var idi. Danışarkən ara-sıra öskürdü. Bu hal onun xəstəliyini bildirirdi.

Xədicənin anlatdığından öyrəndim ki, ikinci ərindən də boşanmışdır. Beş yaşlı bir qız uşağı var imiş. Atası onu təkrar ərə vermək istəmişsə də, qəbul etməmişdi. Qızını böyütmək, öz həyatını təmin etmək üçün evlərdə qulluqçuluq etməyi ərə getməkdən üstün tutmuşdu.

Xədicənin bu halından mütəəssir oldum.

Qalxıb getdi. O günün sabahı Xədicəni bir daha görmədim. Öyrəndim ki, o Haşimovların evini tərk etmişdir. O, səfalətli halda mənə görünmək istəmirdi.

Bu da mənim Xədicə ilə dördüncü görüşüm idi.

¹ 15 sentyabr 1918-ci ildə Bakının türk qoşunları tərəfindən azad edilməsi nəzərdə tutulur.

* * *

Xədicə ilə mənim son görüşüm on ay sonra, 1919-cu ilin avqustunda oldu. Bir təsadüf məni ikinci kərə olaraq yenə Şüvəlandakı qohumumuzun həmin bağına çəkmişdi. Mən oraya bir qonaq sifəti ilə getmişdim. Bacımdan öyrəndim ki, Xədicə xəstə yatır, halı yaxşı deyil, xalası onu qonşuluqdakı qarağaclı bağa gətirmiş, özü də hər gün mənim nə zaman gələcəyimi soruşur.

Ayağa qalxdım. Taxta çəpəri aşdım. Xalası qarşıma çıxdı. Məni onun yanına götürdü.

Xədicə arxası üstə uzanmışdı. Onun vücudundan və gözəlli-yindən yalnız iki şey qalmışdı: iri qara gözləri, kəstanə rəngli açıq, dağıniq saçları... Məni görünçə qalxmaq istədi. Buna qüvvəsi yoxdu. Mane oldum. Əlimi tutdu. Əvvəl üzümə gülüməsədi, sonra doluxdu. Gözləri yaşardı. Başını yan tərəfə çevirdi. Gözünün yaşını məndən gizlətmək istəyirdi. Müvəffəq ola bilmədi. Ağlamağa başladı. Xədicənin bu hali mənə çox təsir etdi. Mütəəssir oldum. On dörd il əvvəl, həmin bu yerdə vaqe olmuş bir hadisə xatırımdə canlandı. Mən ilk kərə Xədicəni həmin bağda, eyni yatdığı yerdə görmüşdüm. Onda da ağlamasını məndən gizlətmək istəmişdi. Müvəffəq ola bilməmişdi. Onda da xəstə yatırdı. Fəqət o zamankı xəstəliyi ilə indiki xəstəliyi arasında nə qədər fərq var idi!

Yanında oturdum. Söyləməyə bir söz tapa bilmədim.

“Necəsiniz?” – deyib sormağa ehtiyac yoxdu. O, ölüm döşəyində idi. Bu, açıqdan-açıga hiss olunurdu.

Yalnız:

– Siz xəstəsiniz? – deyə bildim.

Cavab verdi:

– Ölmək üzrəyəm!

Aralıqda bir sükut əmələ gəldi. Bu sükutu yenə Xədicənin zəif səsi pozdu. O, ölüm halında məni məşğul etmək üçün söhbət mövzusu bulmağa çalışırdı. Bunu tapmaqda güclük çəkmədi.

– Heç bağa gələcək halda deyildik. Zavallı xalam məni bağ havası ilə tədavi etmək istədi. Ona dedim ki, əgər məni on dörd il əvvəl getdiyimiz Şüvəlandakı bağa aparsan, gedərəm. Nədənsə, bu bağı mən heç unuda bilməmişəm. Mən buranı çox sevirəm. Mənə elə gəlirdi ki, buraya gəlməklə yaxşılaşaram. Fəqət yaxşılaşa bilmədim.

Xədicənin gözləri yenə yaşardı. Boğazı tutularaq, öskürməyə başladı. Bir qədərdən sonra əlavə etdi:

— Buraya gəldiyim gündən həp səni düşündüm. Hər gün sənin nə zaman gələcəyini soruşturdu. Qorxurdum ki, səni görə bilmədən ölürem.

Xədicə danışdıqca beynimə bir taqım fikirlər hücum edirdi.

— Bir neçə dəfə ölüm mənə çox yaxınlaşdı. Bunu açıdan-açığa hiss edirdim. Sanki ruhum bədənimdən ayrılməq, canım boğazım-dan çıxməq istəyirdi. Bəlkə inanmazsan, mənə elə gəlirdi ki, güclə onu tutub saxlamışam. Nədənsə, mən heç ölmək istəmirəm. Həyatın qədrini və qiymətini ancaq indi bilirəm.

Xədicə sükut etdi. O çox zəif idi. Alnı tərləmişdi, hərəkətsiz göz-lərini məchul bir nöqtəyə dirəyib baxırdı. Fikri uzaqlarda, pək uzaqlarda idi. Nələr düşündüyünü bilmirdim. Bir də gördüm iki qətrə yaş, ölüm rəngli sarı çöhrəsinə doğru axıb yanaqlarını islatdı.

İxtiyarsız olaraq:

— Siz ağlayırsınız, — dedim.

Gözləri yaşılı halda gülümsədi:

— Yox, ağlamıram, — dedi, — sənin beləcə gəlib məni yoluxmandan çox sevindim, cünki mən bunu ilk xəstə yatdığını gündən istəyirdim. Hər zaman gözüm qapıda idi. Mənə elə gəlirdi ki, sən məni yolux-mağə gələrsən... Deyirəm ki, hər istədiyimə belə nail ola bilsəydim!..

* * *

O günün axşamı yenə Xədicənin yanına getdim. Günəş yenicə qürub etmişdi. Kiçik bir lampanın ziyası evə xəstə və ölgün bir işiq salırdı. Bir tərəfdə gözlərindən tamamilə özünə bənzəyən Xədicənin beş-altı yaşı qızı oturub oynamaqla məşğul idi. Xalası başına qısqacı örtdüyü çadrası ilə üzünü məndən gizlətdiyi halda ortada gəzib-dolaşırkırdı. Xalasının əri də mənə bir ehtiram olmaq üçün gəlib bir tərəfdə oturmuş, bir-birilə rabitəsi olmayan mövzularda söhbət edirdi. Xədicə arxası üstə halsizca uzanıb tez-tez nəfəsini ciyinləri ilə alıb-verirdi.

Birdən:

— Xala can! — deyib çığırıldı. — Sən də gəl, otur.

Xalası da gəlib bir tərəfdə oturdu.

Xədicə başladı:

— Mən bilirəm ki, çox yaşamayacağam. Öləcəyəm... Mənim vəsiyyətlərimi eşidiniz. Öldükdən sonra ona əməl edəcəyinizi mənə söz veriniz!

Xalası:

– Bu necə sözdür, qızım, söyləyirsin! Allaha şükür, sənə nə olmuşdur ki... İnşallah yaxşı olarsan, – dedi.

– Xala can, məni naħaq yerə aldatmağa niyə çalışırsan! Buna ehtiyac yoxdur.

Xalası əri ona cavab verdi:

– Sölyə, qızım, əməl edərik, – dedi.

Xədicə:

– Mən, – dedi, – axır zamanlarda qızımın adını dəyişib, ona öz adımı qoydum. Mən öldükdən sonra onu Xədicə adı ilə çağırarsınız! Bu mənim birinci vəsiyyətimdir.

İkinci vəsiyyətim budur ki, öldükdən sonra mənim üçün molla çağırıb Quran oxutmayınız... ehsan və xeyrat vermeyiniz... mən bunların heç birini istəmirəm. İstərsiniz heç yas da saxlamayınız. Elə təsəvvür edin ki, Xədicə ölməmişdir. Qızım Xədicə mənim əvəzimə yaşayacaqdır.

Xədicənin bu sözləri üzərinə xalası öz ərinin üzünə baxdı. O da başı ilə işarə etdi ki, bir söz söyləməsin.

Xədicə əlavə etdi:

– Üçüncü və axırıncı vəsiyyətim də budur ki, məni qəbiristanda basdırımayınız. İki bağın mərzindəki o böyük qarağacın altında dəfn ediniz. Əger istəyirsiniz ki, mən siz halal edim, sizdən narazı getməyim, bu vəsiyyətimə əməl ediniz. Mən son nəfəsimdə bunu sizdən xahiş edirəm.

Xədicənin bu barədə təkidi məni düşündürdü. Bu halda üzünü mənə tərəf çevirdi. Gözlərimin içində baxdı. Sonra göz qapaqlarını endirdi. Bir qədər sonra təkrar gözlərini açdı:

– Qoyunuz, – dedi, – bir söz də söyləyim... İllerdən bəri ürəyimdə saxladığım bir sözü, – yenə gözlərini mənə tərəf çevirdi.

– Bu söyləyəcək sözüm bir az sənə aiddir, – dedi.

– Söyləyiniz, – dedim.

– Bilirmisən mən qarağacın altında dəfn edilməmi niyə istəyirəm?

Xədicənin bu salı mənə ixtiyarsız olaraq son kərə ondan ayrıldığım gecəni xatırladı. Orada nə üçün dəfn edilmək istədiyini bilmirdim sə də, bir şeylər hiss edirdim.

Sükut etdim. O özü cavab verdi:

– Çünkü mən səni onda sevirdim!..

Bu sözü mütəqaib quru, gəmik əli ilə əlimi tutub dərdli sinəsinin üzərinə qoydu. Onun bu etirafı həzin, həzin olduğu qədər də fəci idi.

Ortada dərin bir sükut əmələ gəldi. Xalası ərinin qaşları çatıldı. Sol əlini alınının üstünə qoymaqla gözünün qarşısına tutdu. Bu halda xalasının səsi sükutu pozdu:

– Xədicə! – dedi. – Nə danışırsan? Sənin üçün eyib deyilmi, xalq sənə nə deyər?

Xədicə acı-acı güldü:

– Yenə də “eyib!”, yenə də “xalq nə deyər!”

Əllərini yerə dirədi. Qalxıb oturmaq istəyirdi. Yardım etdim. Arxasına bir-iki balış qoydum. Onlara söykəndi. Danışmaq istəyirdi, dedi:

– Xala! Məni ilk dəfə ərə verəndə deyirdiniz ki, “dövlətlidir, pulu, qızılı çıxdur, yaxşı evi və mülkü var, tacirdir!..” Mən bunun cavabında yalnız bir söz söyləyirdim!.. Onda sən mənə deyirdin: “Xədicə, sənin üçün eyib deyilmi?.. Xalq bize nə deyər?..”

Mənim üçün eyib olmasın, xalq sizə bir söz deməsin deyə, məni sevə bilmədiyim bir adama verdiniz!.. Həyatımın üç-dörd ilini beləliklə zəhərlədim. Axırda boşanmaqla həqiqət halda onu sevmədiyimi sizə isbat etdim...

Boşandıqdan sonra sərbəst olduğum üçün çox sevinirdim. Ağır bir yükün altından qurtarmış kimi idim. Bu kərə məni ikinci bir ərə vermək istədiniz... Yenə mənə bir çox dillər tökür, sözlər deyirdiniz. Sizə dedikdə ki, onu sevmirəm və sevə bilməyəcəyəm, cava-bımda yenə əvvəlki köhnə sözü söyləməklə məni qandırmağa çalışırdınız: “Xədicə, sənin üçün eyib deyilmi? Xalq nə deyər?”

Həyatımın bir qismini də belə zəhərləyib, nəhayət, məni ölüm yatağına yatırdınız... İndi ki mən ölürməm, artıq yaşamaq ümidi tamamilə itirmişəm, tam on dörd ildən bəri ürəyimin ən gizli bir yerində saxladığım bir hissi “səni sevirdim” sözünü son nəfəsimdə dilimə gətirib söylədikdə, sən xalamdan yenə köhnə sözləri eşidirəm: “Xədicə, eyib deyilmi? Xalq sənə nə deyər?..”

Mənim üçün nə vaxta kimi eyib olacaq? Bu “xalq nə deyər” in bir qurtaracağı olmayıacaqmı?..

Xədicə son dərəcə əsəbiləşmişdi. Axırıncı sözlərini həyəcanla deyirdi. Onu mütəaqib şiddetli bir öskürək tutdu. Sanki boğulurdu və yaxud ciyərləri ağızından gəlib tökülmək istəyirdi. Axırda yor-

gün və halsizca düşüb qaldı. İndi onun gözlərindən sakitcə axan yaşlar yanaqlarını isladıb axır, axır... Mütəmadiyən həzincəsinə axır, bir dürlü bitmək bilmirdi.

Davam edə bilmədim:

– Ağlamayınız, Xədicə! – dedim.

– Qoy ağlayım, – dedi. – Mənim bu ağlamağım öz halim üçün deyil, mən bilirom ki, məni zəhərləyən, məni əzib məhv edən bir müqəddərat, qızımı da mənim kimi əzəcək, məhv edəcəkdir. Mən bu zavallı qızımın gələcəkdəki taleyinə ağlayıram!

Xədicə haqlı idi. Xədicəni öldürən onun müqəddərat və tale ad verdiyi mühit idi. Bu mühit onun yavrusunu da “eyib deyilmə?”, “xalq sənə nə deyər” əfyunilə zəhərləyəcək, öz vücudu kimi qara torpaqlara göməcəkdi.

* * *

Xədicənin yanından pərişan bir halda qayıtmışdım. Gecə yarışdan ötdüyünə baxmayaraq, yuxum tamamilə qaçmışdı. Buna Xədicənin “səni sevirdim” etirafı səbəb olmuşdu. Bilməm, necə bir hissə ayağa qalxdım. Bütün Şüvəlan dərin bir yuxu içində idi. Məlum qarağacın qalın qaranlığa bürünən altına getdim. Bütün əski xatırələrim dirilmişdi. On dörd il əvvəl Şüvəlan bağlarında, xüsusilə bu ağaçın altında Xədicə ilə keçirdiyim günlər, hətta saatlar birər-birər, bir kino lentası kimi, xəyalimdən keçməyə başladı; əvət, on dörd il bundan əvvəl idi. Xədicə burada, bu ağaçın altında mənə tərəf yürümiş, boynumu qucaqlayıb dodaqlarını dodaqlarına toxundurmaqla məni sevdiyini bildirmişdi. O gecə də mənim yuxum gəlməmişdi, çünki mən də Xədicəni, niyə gizlədim, səmimi bir məhəbbətlə sevirdim. Fəqət zaman və mühit bizə sevişməyə, birləşməyə imkan verməmişdi. Hər ikimiz “eyib”dən, “xalq nə deyər”dən qorxmuş, hissiyyatımızı ürəyimizin ən dərin bir yerinə gömmüşdük. Neçin?..

Mən belə acı düşüncələr içində olduğum halda, birdən Xədicə-gildən bir ağlaşma səsi qopdu. Xədicənin xalası ağı deyib onu oxşayırırdı. Kimsədən bir izahat istəməyə, məlumat almağa, xəbər soruşmağa ehtiyac yoxdu. Xədicə özünün həsrət gözlərini, bir daha açmamaq üçün qaranlıq mühitinə yummuşdu.

O gecənin səhəri Xədicə dəfn edildi. Siz elə güman etməyiniz ki, onun axşamkı vəsiyyətlərinə əməl edildi. Onun hansı xahişi və

diləyi yerinə yetirilmişdi ki, vəsiyyətlərinə də ehtiram edilə idi. Qarağacın altında dəfn edilməsinə imkan verilmədi. Bu barədə xalası ərinə müraciət etdikdə, Xədicənin həyatını zəhərləyən o köhnə və mənhus kəlməni eşitdim:

– Sonra xalq bizə nə deyər?

* * *

İndi bu faciədən bir çox illər keçir. Hər kəs Xədicəni unutmuşdur. Etiraf edirom ki, mən də unutmuşam, fəqət bir münasibətlə onu xatırladım. O, son nəfəsində yerində buraxdığı altı yaşlı Xədicəsi üçün acı-acı göz yaşları axıtdı. O zaman mən onu haqlı bilmışdım. Fəqət yanılmışdım. İndi ikinci Xədicənin harada olduğunu bilmirəm. Ehtimal, o, qız məktəblərinin birində oxuyur. Bəlkə də ikitərəcəli məktəbi bitirmək üzrədir. Bu halda mənim inandığım bir şey varsa, o da budur ki, ikinci Xədica anası kimi olmayıacaq, o, xalaların, bililərin, nənələrin “eyib deyilmi?” sualından qorxmaya-qaq, “xalq nə deyər” sözünün qarşısında əyilib güzəştə getməyəcək, öz hissiyatını açıqdan-açığa hər kəsə qarşı deməkdən çəkinməyəcək və utanmayacaqdır.

sentyabr, 1927

ZƏRNİŞAN

Aran yaylağa köçməyə hazırlaşırıdı. Sabah pəncənbə günü yola çıxacaqdılar. Qışlaqdakı evlərdə hamı səfər tədarükündə idi. Kimi qapı-bacasını bağlayır, kimi həyət-bacasını təmizləyir, kimi ev şeylərini arabaya daşımaqla məşğuldı.

Bir neçə cavan Eyvazın başına yığışib onun araba çatmasına tamaşa eləyir, bir-iki bayatı çağırmasını xahiş edirdi. Başı işə bərk qarışmış Eyvaz:

– Ay uşaqlar, mane olmayın! Bayatını sabah yolda oxuyaram, – deyirdi.

Eyvazı qışlaqda hər kəs sevər, söhbətindən xoşlanar, onu dinləmək istərdi. Eyvaz az danışardı, fəqət söhbətlərində bir incəlik, bir şirinlik olardı. Bunu kəndin qocaları da bilirdi, uşaqları da. Arvadları

da bilirdi, qızları da. Qışlaq camaatının Eyvaza xüsusi bir məhəbbəti vardi. Neçə gün idi ki, köç münasibətilə hamı sevinirdi. Evlərin çoxunda yurd halvası bişirilmişdi. Üzlərdə, gözlərdə şadlıq əlaməti görünürdü.

Sevinməyən yalnız o idi. Üzdəkəti əbədi pərişanlıq, hüzər və kədər çəkilməmişdi. Daşdan tikilmiş bir evin qarşısındaki təndirin üstə donmuş bir vəziyyətdə oturmuşdu. Kim bilir, o nə vaxtdan beləcə dinməz, söyləməz, hərəkətsizdi. Yapdığı çörəkləri çoxdan çıxarmış, təndirin odu çoxdan sönmüşdü. Evdə, beşikdəki körpə uşaq bayaqdan bəri çıçırr, ağlayırdı. O, bu səsi eşidirdi. Fəqət yerindən qırmıldanmırıldı. O, dalğın idi. Düşüncələri o qədər şirin, o qədər xoş idi ki, onlardan bir an belə ayrılmak istəmirdi. Sanki itirdiyi ən qiymətli bir şeyi tapmışdı, onun əlindən çıxacağından qorxurdu. O, ötən günlərin şirin xatirələrinin qoynundaydı...

Elə bu çağlar idi. Belə bir köç ərəfəsində idilər. O, azad bir uşaq sevinci ilə atılıb-düşür, deyib-gülürdü. Qayğısız, dərdsiz, ələmsiz. Sabahı gözləyirdi. Sabahın tez gəlməsinə tələsirdi. Axı üzünə açı-laçaq sabah qışın cansıxıcı günlərinə son qoyacaq, qarşıda yeni bir aləm görünəcəkdi: yaşıl çəmənlər, buz bulaqlar, geniş düzənlər, məxmər don geymiş təpələr... aylı gecələr... qızların axşam gəzintiləri. Onun ürəyi sevgi ilə dolu idi. Arzularla dolu idi.

Əfsus! İntizarla gözlədiyi səhər bütün sevincini, şadlığını əlin-dən aldı. Onun saf qəlbini qara bir ləkə saldı. Həmin səhər qızçığazın ürəyinin arzularını, dodağının təbəssümünü, gözlərinin sevincini özü ilə apardı. Bu, qızçığaza dəyən ilk ağır zərbə oldu. Həmin səhər zalim, rehimsiz bir əl onun səadətini, bəxtiyarlığını aldı.

Qəfildən eşidilən amiranə bir səs qızçığazı düşüncələrdən ayırdı:

– Axmağın qızı, axmaq, yenə heykəl kimi nə quruyub qalmışan burda! İşin, gücün yoxdur?

Zərnisan başını yuxarı qaldırdı. Qan çanağı kimi qızaran iki göz ona baxırdı. Bu, Nəcəfalı idi. Zərnisan bir söz demədən nəşəsiz haldə təndirin üstündən aşağı düşdü, ətalətli və yorğun addımlarla evə keçdi. Heyətdən Nəcəfalinin səsi eşidilirdi: “Zalim qızının elə bil sürüsünü sel aparib! Gəmiləri qara dəryada qərq olub. Bu evə ayaq basanı üzünün bir gülən vaxtını görmədik. Elə həmişə qasqa-baqlı, həmişə sımsıqı yerlə gedir. Elə bil yasxanadadir”.

Nəcəfalı haqlı idi. Bu evə gəldiyi dörd ilin ərzində Zərnisanın üzü hələ gülməmişdi, ürəyi açılmamışdı.

Budur... Günəş dağların arxasına çekilir, kəndin üzərinə xəfif bir qaranlıq çökürdü. Ötədə-bəridə yavaş-yavaş işıqlar gözə çarpırdı. Zərnişan qaranlıq evin astanasında oturub körpəsini uyudurdu. Nəcəfali lampanı yandırıb ocağın yanına qoydu. Hırsı həyətə çıxdı. Nökəri Eyvaza əmrlər verməyə başladı. Sonra ətraf qərib bir sükut daldı. Zərnişan yenə əvvəlki düşüncələrinə qayıtdı...

Həmin bu yerdə, lənətə gəlmış bu həyətdə Nəcəfali onu yaxalamışdı. Qüvvətli əllərilə qızçığazı otağa sürükləmiş, qapını içəridən qapayaraq vəhşi bir ehtirasla Zərnişanı yerə yıxmışdı...

Bu hadisənin belə bir tarixçəsi vardır: Nəcəfəligil kənddə mötəbər ailələrdən sayılırdı. Qoyun sürüləri, ilxıları, əkin yerləri, bağbağtları. Qohum-əqrəbaları da varlı, qüvvətli idi. Nəcəfalinin keçmiş qaranlıqdı. Adam öldürmiş, həbsdə yatmışdı. Həbsdən qayıtdıqdan sonra Zərnişanın böyük bacısı Ziynəti almış, ailə qurmuşdu. Fəqət Ziynətin səadəti uzun sürməmişdi. Ərinin və onun adamlarının zülmünə dözə bilməmiş, vərəmləyib ölmüşdü. Üstündən bir o qədər keçməmiş, Nəcəfali qaynı Murtuzaya belə bir sıfariş göndərmişdi: mən razı ola bilmərəm ki, evimə Ziynətin yerinə başqası gəlsin. Bu evin arvadı Zərnişan olmalıdır!

Bu xəbər qızçığaza çatanda nələr çəkmışdı! Aman Allah, Nəcəfalinin heybəli sıfətinə, qanlı gözlərinə baxmaqmı olar? Onun təh-qirlərinə, yumruqlarına dözməkmə olar? Yox! Yox!

Zərnişan hələ əvvəllər, çox əvvəllər də Nəcəfalıdan qorxardı. Bu bədheybat kişinin nəzərlərindən uzaq olmağa çalışardı. Onunla üz-üzə gələndə bədənini tər basırdı. Odur ki, qızçığaz bu acı xəbəri eşidəndə dəhşətə gəldi: Yox! Yox! Mən ondan qorxuram! Mən ona ərə getməyəcəyəm! Getməyəcəyəm! – deyib fəryad eləmişdi.

Bir dəfə Zərnişan ciyində səhəng bulaqlarından qayıdırıldı. Nəcəfali onun yolunu kəsib demişdi:

– Eşitmışəm oyan-buyan danışırsan. Onu bil ki, mənə Nəcəfali deyərlər. Hələ bir sözüm iki olmayıb. Get yaxşı fikirləş.

Bu sözlər Zərnişanın vahiməsini bir qədər də artırmışdı. İndi o hər addımda çevrilib geriyə baxır, bəzən öz kölgəsindən belə ehitiat edirdi. Fəqət qəribə idi. Bütün bunlara baxmayaraq, onda qüvvətli bir hiss oyanmışdı: Nəcəfaliya ərə getməyəcəyəm!

Taleyin nə acı, nə amansız hökməleri varmış.

...Bu vaxtlar idi. Köç zamanı yetişmişdi. Zərnişan sevinirdi. Qarşında ən məsud günlər görünürdü. Yaylağın hər dərəsində, hər çəmənində, hər çıçayındə belə onun şirin xatırələri yaşayırıldı. O bu xatırələri ilə görüşə tələsirdi. Hələ Eyvaz... Zərnişanın uşaqlıq dostu, uşaqlıq həmdəmi. Qızçıqaz axır vaxtlar hiss edirdi ki, nə isə qeyri-adi bir tel, gözə görünməyən bir qüvvə onu Eyvaza bağlamışdır. Kəndin bütün qızları Eyvazla maraqlanırkən, bu yaraşıqlı gəncə mərbud ikən, o yalnız Zərnişanı görür, Zərnişanla deyib-gülür, şirin bayatlarını yanıqlı bir səslə yalnız onun üçün oxuyur, ürəyinin sırlarını ona açırıdı. Eyvaz köçqabağı Zərnişana xəbər vermişdi ki, yaylaqda onlara elçi göndərəcək, nişan taxacaq...

Burada, həmin bu yerdə Nəcəfaliya rast gəldiyi o uğursuz gün, o dəhşətli gecə olmasaydı...

İndi Zərnişan nə edə bilərdi? Kimin üstünə şikayətə gedəydi? Dərdini kimə söyləyəydi? Yenə anası sağ olsayıdı, onun qucağına qışılarsı, göz yaşları tökər, müsibətini ona nəql edərdi. Zərnişan kim-səsizdi. Hayına çatacaq fəqət qardaşı Murtuz idi. Faciəsini ona necə deyə idi? Desəydi, bir kömək olardımı?

Zərnişan həmin gecəni ağlayaraq başa vurmuş, yaylaq fəslini dərin bir matəmlə keçirmişdi. Çarəsi hər yerdən kəsilib Nəcəfaliya arvad olmuşdu. İndi o dörd il tamam idi ki, Nəcəfalinin evində idi. İki uşaq doğmuşdu. Ancaq nə evini, nə də ərini sevə bilirdi. Məhəbbətsiz yaşayırıldı. Nəşəsiz yaşayırıldı. Məhəbbətini, sevincini oğurlamışdilar. Ürəyi sizildiyir, dili tez-tez Eyvazın yanıqlı bayatlarını təkrar edirdi. Qəlbi kaman kimi inildəyən Zərnişanın üzü necə güləydi?

1930

QANTƏMİR

(1888-1944)

Yazıçı Qantəmir – Qafur Sədrəddin oğlu Əfəndiyev Goyçay mahalının Potu kəndində müəllim ailəsində doğulmuşdur. İlk təhsilini atasının dərs dediyi kənd mədrəsəsində almış, 1905-ci ildə Goyçaya gərələk, məşhur maarifşərvər ziyanı İbrahim Həqqinin açdığı yeni üsullu məktəbdə oxumuşdur. 1911-ci ildə Türkiyəyə gedib İstanbul universitetinin tarix-filologiya fakültəsinə qəbul olunmuş, 1914-cü ildə həmin fakültəni bitirib Goyçaya qayıtmış, əvvəlcə Goyçayda, sonra Qubada və yenidən Goyçayda müəllim, məktəb direktoru vəzifələrində işləmişdir. 1926-ci ildə müəllimlikdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuş, 1929-cu ildə həmin fakültəni bitirərək, stomatoloq-dis həkimliyi ixtisasına yiyələnmiş, ömrünün sonuna qədər orta və ali məktəblərdə müxtəlif fənlərdən dərs demişdir. Qantəmir 1944-cü ildə vəfat etmişdir.

Bəddi yaradıcılığı XX əsrin 20-ci illərində başlayan Qantəmir az sonra “Ağıl döryası” (1930), “Şarlatan” (1934), “Kolxozstan” (1935) kitablarını nəşr etdirmiştir. Hekayələrini “Molla Nəsrəddin” ədəbi məktəbinin ənənələri əsasında yazmışdır.

BUĞDA QUYUSU

Adam da var, adam da. Kiminin dili var, qələmi yoxdur, kiminsə qələmi var, dili yoxdur. Və kiminin nə dili var, nə qələmi. Bücür adama bizlərdə kənd ağsaqqal deyərlər. Alim məclisində, üləma yığıncağında ağsaqqal dinməz, danışmaz, qulaq asar. Ona baxar, qeyriləri də danışmaz. Böyük var, kiçik var, alim var, üləma var, axund var ... Ölkə sahibsiz deyil ki! Dünya bir qıldan asılıdır və o qıl da qılıncdan kəskindir. Küləyi, suyu, daşı, torpağı, ağacı, heyvani, əlbəttə, bir yaradan var. Su öz başına axmayır, külək öz-özünə əsmeyir, yağış də öz-özünə yağmayırlar. Bunların bir hikməti, bir səbəbi, bir baisi vardır. Dünyada ən böyük çay Fərat ilə Nili-mübarəkdir. Nil Misirdədir, Fərat Ərəbistanda, heç bir tarixdə görünməyib,

heç bir kitabda yazılmayıb, heç bir peyğəmbər xəbər verməyibdir ki, dünya bina tutandan bu günə qədər bu çayların suyu qurusun. Bəs bu qədər su haradan gəlir? Qulaq ver!

Həzrət Adəmdən yetmiş min il əvvəl xəlq olunan bir məlaikə müsibəti-Kerbəla üçün həmişə ağlayıb və bu çaylar onun göz yaşından əmələ gəlib. İndi də ağlamayaqsanmı?!

Bu bir mövizənin müqəddiməsi, başlanğıcıdır. 15 il bundan əvvəl məhərrəmin səkkizinci günü Əsseyid axund Mirzə Əbülfərəci Şirazi Naxçıvanın köçəri və tərəkəmə bir kəndində mövizəni belə başlamışdı. Bu adam nə seyid idi, nə axund, nə mirzə və nə də əbü'l. Təkcə Fərəc idi. Hətta boğazı uzun və nazik olduğuna görə ona Uzunboğaz Fərəc deyərlərdi.

Fərəc təbrizli idi. Üç il yarım mədrəsədə oxuduqdan sonra hansı üzvüdənsə bir xəta çıxmış və Şiraza əzimətə¹ məcbur olmuşdu. Onun dəyərli və yumşaq səsi vardı. Hansı ildə anadan olduğunu, uşaq vaxtı nə yedyini, on dörd yaşında hara getdiyini, neçə gündən bir dırnağını kəsdiyini, çox heyflər olsun ki, burada deməyəcəyəm. 15 il bundan əvvəl onun cibində on dörd təmən pulu vardı. Məşhur xanəndə əyyar² İbrahim Şiraza gələndən sonra Fərəc ixtisara düşən bir müəllim vəziyyətində qalmışdı. Daha ona əhəmiyyət verilməyirdi. Daha o, çayçı dükanlarında oxumayırdı.

Fərəc çox düşündü, çox adamlarla məsləhətləşdi. Nəhayət, qərarını verdi. O il bir tek Şirazdan Arazın bu tərəfinə 46 mərsiyəxan keçmişdi. Fərəc düşünürdü: “Səsim var, saqqalim var, farsca qəzəl bilirom; pulum da var ki, əba, çariq və qurşaq alım. Nə üçün keçib Arazın o tayında mərsiyəxanlıq etməyim? Nə qədər az olsa, yenə də 400 manat qazanaram ki!..”

Məhərrəmliyin dördüncü günü göy çarıqlı, göy qurşaklı, sarı əbalı, kiçik və dəyirmi üzlü, xurmayı saqqallı, incə və uzun boğazlı nabələd bir axund Naxçıvan şəhərinin bazar küçəsində gəzirdi. Bu möhtərəm şəxs – Əsseyid axund Mirzə Əbülfərəci-Şirazi! İdi. Bir mərsiyəxan üçün məhərrəmin dördüncü günü bir müəllim üçün noyabrın 28-ci günü kimidir.

Hər bir mərsiyəxan öz kəndini tapmış, hər kənd öz mərsiyəxanına qovuşmuşdu. Fərəc yenə naümid olmadı. Naxçıvanın görkəmli

¹ Bir yerə doğru hərəkət, yola düşmə, üz qoyub getmə

² Hiyəbaz, firıldاقçı, çoxbilmiş

bir aliminə müraciət etdi. Alim qonaq sevən, ürəyi yumşaq və qərib-lərə hörmət edən bir zat idi. FərəcİN sözünə qulaq asdıqdan sonra dedi:

– Oğul, gec gəlmisiniz. Hər kənd özünə mərsiyəxan tapıbdır. Daha bu ara-bərədə elə bir kənd bilməyirəm ki, orada mərsiyəxan olmasın. Bircə çarə tərəkəmə kəndlərinə qalıbdır. Hərçənd onlar bir növ avam və vəhşi tayfadırlar; əza məclisi və mərsiyəxan-zad tanımaqlar, amma əlhəmdülillah yenə müsəlmandırlar. Bir kağız yazım, verim, get gör, bəlkə bir növ ilə onları yola gətirəsən.

Fərəc həm zirək idi, həm özünə güvənərdi, həm də əlacsız idi. Bu təklifi dərhal qəbul etdi. Başqa adam belə işə çətin girişərdi. Ali-min kağızını cibinə qoyub yola düzəldi.

Fərəc özü hər il məhərrəmdə məscidə gedərdi. Hər il minbərlərdə təkrar olunan Kərbəla vaqiəsini ən incə təfsilatına qədər bilirdi və yol uzunu bunları bir-bir xatırınə gətirirdi. Birdən-birə bir şeydən şübhələndi. “Əcəba, imam Həsən nə vaxt nə ilə şəhid edilmişdir?” Çox düşündü, mümkün deyil, xatırınə gəlməyirdi. “Ay rəhmətlik oğlu, mənim imam Həsənlə nə işim var? Abbas var, Zeynəb var, Ruqiyə, Leyla, Qasim var. Heç imam Həsənin adını da çəkmərəm və 40 gün onlara söz danışaram”.

Axund məhərrəmin altıncı günü kəndə yetişdi. Yay fəslidi, hər kəs xırmando çalışırdı. Hami yaylağa köçmək üçün xırmanı döyüb, büğdəni basdırmağa tələsirdi. Bu kəndin əhli, həqiqətən, çox avam idi. Mərkəzdən uzaq və köçəri olduqlarına görə, gəlib-gedən olmayırdı. “Hu-hiş” bilməzlərdi, mollaları yox idi. Ölü və kəbin üçün ətraf kənddən molla gətirərdilər. Təziyə məclisi qurmaq, ağlamaq, baş yarmaq burada adət deyildi: bu adət get-gedə tərk olmuşdu. Çox yaşlı kişilərin “matəm” hadisəsindən xəbərləri vardısa da, yeniyetmələr əsla buna vaqif deyildilər. “Allah bir, peyğəmbər haqq, 12 imam bərqərar, vəssalam, şüd tamam” – şəriətdən bildikləri ancaq bu idi.

Kəndin ətrafindan axan kiçik və bulanıq sulu bir çayda çımən uşaqlar uzaqdan gələn axundu görüb:

– Axund gəlir, ay balam!

Yaxın gəlir, ay balam! –

deyə-deyə çirtma vurub, atılıb-düşməyə başladılar. Axund ürəyində deyirdi: “Nə vəhşi uşaqlardır, ada...”

Axund kəndin ortasında bir xırmanın başına yiğilib söhbətə məşğul olan iyirmiyə qədər adama salam verdikdən sonra soruşdu:

– Kərbəlayi Pirverdi əmi hansınızdır?

Qıسابölu, sol ayağının dizi içəri bükülmüş, bir gözü kor, ağsaqqal və çopur bir adam azca yaxına gəlib:

– Kərbəlayi Pirverdi mənəm, xeyir ola? – dedi.

– Xeyirdir inşallah, ərz olsun, bəndəni şəhərdən Hacı Mirzə Fazıl ağa göndərib və sizə də kağız yazıbdır.

– Hacı Mirzə Fazıl ağanı tanıyıram. Nə əcəb mənə kağız yazıbdır? Mənim yazım-pozum yoxdur, göndərib, çox yaxşı eləyibdir. Oxu görək, nə yazır?

Axund Fərəcin ürəyi gurp elədi. Heç ağlına gətirməmişdi ki, kağızı özünə oxutsunlar və kağızı da açıb bir-iki dəfə oxumamışdı ki, azdan-çoxdan bələd olsun. Kağızı açanda hamı da gözünün içində baxırdı. Belə yerdə zıqqana-zıqqana katız oxumaq çox ayıb olarcaqdı. Bu, təsadüf etdiyi birinci təhlükə idi, bunu adlamaq lazımdı. Ürəyində öz qərarını tez verdi: “Burada kağız oxumaq bilən, yəqin ki, yoxdur. Kağızı açıb üzünə baxa-baxa özündən söz quraşdırmaq lazımdı”.

– Eybi yoxdur... Kərbəlayi əmi, mən oxuyaram, – deyə başladı: “Nuri eynim Kərbəlayi Pirverdi! Bəd əs-səlam. Məlum ola ki, Tehran şəhərindən gələn Əs-seyid axund Mirzə Əbülfərəci-Şirazi əleyhirrəhmani sizin kəndə və sənin üstünə göndərirəm. Biləsiniz ki, bu ay mühərrəməlhəram ayıdır. Təziyə ayıdır. İmam Hüseynin şəhadət ayıdır. Həmin axund sizə təziyə məclisi qursun. Axırda ona pul yiğib verin, savabdır və bu axund özü də çox böyük alimdir. Buna çox hörmət edin. Vəssalam. Qol çəkdi: Hacı Mirzə Fazıl ağa”.

“Pul yiğib verin” sözünü hər kəs anladı. Amma bu pulun əvəzində axundun bunlara nə verəcəyini heç kəs başa düşmədi.

Böyüklər kimi uşaqlar da lap yaxına soxulmuşdular. Axund kağızı büküb Kərbəlayi Pirverdiyə verdikdən sonra sözə başladı:

– Ərz olsun... bu məhərrəm ayı matəm və təziyə ayıdır. Evladi-peyğəmbəri bu ayda öldürüb'lər.

Uşaqlar səs-küy salmışdı, bir kəndlə onlara açıqlanıb dedi:

– Ay bədsüdlər! Bir sakit olun, görək, adam öldürüb'lər deyirlər, qoyun eşidək. Görək ölü kimdir, dayna!

Kərbəlayi Pirverdi çox danışmaq istəyən bir adam idi. Müxətəbinin sözünü yarımcıq qoymaq, münasibətlə-münasibətsiz danışmaq bunun köhnə adətidir. Arada bir fürsət tapıb:

– İmam Həsən və Hüseyin peyğəmbərin qız nəvəsidir. Mən Kəl-bələya gedəndə...

Hamı bir-birinə qarışmış, hər ağızdan bir səs çıxırdı. Nəhayət, Kərbəlayı Pirverdi soruşdu:

– Alimin buyurduğuna görə, biz gərək sənə puldan-pənədən yişib verək. Sonra bizim borcumuz nədir?

– Ərz olsun, mən günü sabahdan hər gün axşam və hər günorta gərək başlayam imamların şəhid olmasını sizə nağıl edəm. Mən danışdıqca, ərz olsun, gərək siz də ağlayasınız və sinə vurasınız. Məhərrəmin onuna kimi; onuncu günü gərək daha çox ağlayasınız. Ondan sonra 40 gün mən yenə sizə danışacam. Siz yenə də ağlayacaqsınız. Sonra öz xumsunuzdan, fitrənizdən, ata-babalarınızın ehsanlarından bir şey yişib verəsiniz, mən də aparıb Kərbəlayı-müəllada özümə ruzi edərəm.

– Axund ağa, doğrusu, mərdi-mərdanə bu kənd tərəkəmə kəndidir. Burada pul-mul olmaz. Amma buğda vermərik desəm yalan olar. Nə eləyək, cəhənnəmə. Elə bilək ki, bir-iki pud buğdımızı əkin yerində siçan aparıb yedi. Ancaq o ki qaldı sən deyən məsələ, məhərrəmidən sonra 40 gün söhbəti, buna bizim camaat durmaz. Məl-qaramız burada batıb tərk olar. Məhərrəmin on beşindən sonra bu kənddə bir quyruq bulayan tapa bilməzsən. Hamı buğdasını, dəninini, duzunu quyulara doldurub yaylağa köçür.

Bir ayrisı:

– Bax, odur ha, lap düz dedi. Buğda verərəik. Amma 40 gün dayana bilmərik.

Pirverdi:

– Daha əgər mən danışırımsa, sən nə danışırsan, qoy görək də!

Kənardan biri:

– Pirverdi düz deyir, o hamımızdan vəkildir. Dinməyin, qulaq verin, qoyun kişi danışın.

Pirverdi:

– Camaat! Gərək hər ev axunda bir pud, iki pud buğda versin. Axund da imamlardan sizə nağıl edəcəkdir.

Bir kəndlə:

– Buğdaya sözüm yoxdur. Ancaq mən bu şəmbədən o yana qala bilmərəm. Bir nağıldır, nə qədər uzun çəksə, iki gün çəkər. Daha biz 40 gün nə üçün avara-sərgərdan qalaq?

Axund:

– Buğda özu də nemətdir. Sözüm yoxdur, çox raziyam.

...Axund məhərrəmin 8-ci günü uzun bir samanlıqda təziyə büsa-tını qurmuş və bir sıniq sandığı minbər əvəzinə altına qoymuşdu. Qorxurdu ki, Kərbəlayı Pirverdi minbərdə də bunun sözünü kəsib danışq başlasın, ona görə də hekayəmizin başında yazdığını müqəd-dimə ilə Pirverdinin boynuna ağısaqqallığı yıxmış və onu minnət altında qoymuşduq. Büsata bir dənə də olsa, arvad xeylağı gəlməmişdi. Amma uşaq-muşaqlar samanlığa dolusub çox qeyli-qal salırlardı.

Axund Fərəc, vəhşi adlandırdığı bu “qoduq” xalqı ağladacaq, onların qəlbini yumşaldacaq, riqqətə gətirəcək və sonra bütün acığını çıxacağını zənn edirdi. Müqəddimədən sonra rast üstündə oxuyurdu:

Ey on de, dər in cəhon zi xod bixəbəri!
Hər şamo-səhər dər tələbe-simo-zəri!
Sərmayeyi-to dər in cəhon yek kəfənəst;
Ura de, güman pist bəri, ya nə-bəri.

Bütün məharəti ilə beytin mənasını şərh etdi. Ancaq bunun camaat üzərində heç bir təsiri görünməyirdi, hətta zəngulə vuranda uşaqlar bir-birinə baxıb dişlərini ağardırlardı.

Sözü qəsdən Müslümün balalarına köçürdü. Yanıqlı, acıqlı bir surətdə anlatdı. Hər kəs buna bir nağıl kimi qulaq asırdı. Əgər axund Fərəc bu sözləri başqa bir məclisdə, ayrı bir camaata söyləyə idi, şübhəsiz ki, hamı qoyun-quzu kimi bir-birinə qarışib mələşərdi.

Doqquzuncu gün Əli Əkbərdən danışdı, həzrət Abbasın şücaətin-dən bəhs etdi. Yalnız “Pah ... ato...nan” deyirdilər. Əhli-beytin susuz-luğunu suzişli-suzişli nağıl etdi. Mümkün deyil, yenə də ağlamayırlardı. Axund həqiqətən, qəzəbləndi, coşdu, bağırdı, ağladı, saqqal uzunu yaş tökdü. Çarığını yerə vurdu. Ağlamaq nədir ki, hətta bəzi cahıl-cuhullar axundun bu hərəkətinə yavaşça gülürlərdi.

– Ay həzərat! Ay camaat! İmam Həsənlə imam Hüseynimizi qıyma-qıyma doğradılar. Qasimi öldürdülər. Abbasın mübarək qollarını kəsdilər. Zeynəb ağlaya-ağlaya saçlarını yoldu, tökdü yerə...

Ağlayan yox idi.

– Axund, burasını doğru demədin, imam Həsəni qıyma-qıyma doğramayıblar, ona zəhər verib öldürüb'lər.

Pirverdinin bu etirazına axund eyni danışlığı şiddətlə cavab verdi:

– Bəli... həzərat... imam Həsənə zəhər verdilər. O elə bir zəhər idi ki, onun bağırsaqlarını qıyma-qıyma doğradı. Ay ağamm... vayyy!

Axund Fərəc hər halda camaati ağlatmalı idi. 9-cu gün də belə keçdi. Belə güman edirdi ki, bəlkə bunları, “həzrət Abbas şəbehi” ağlada. Axşam lazım gələn hazırlığı gördü. Bir cavan çağırıb ona həzrət Abbas rolunu öyrətdi. Tərtibat belə idi: Cavan gedib samanlığın dalında qaranlıq bir yerdə dayanacaq. Axund özü imam Hüseyn olub onu iki ağız çağıracaq. O da gəlib imamin qabağında diz çökəcək. Sair rollar üçün də bir-iki adam hazırladı.

Axşam saat səkkizdə hamı samanlıqda cəm olunmuşdu. Axund öz yerində oturub oxudu. Ərəbcə, farsca yalan-yanlış bir qədər danışdı. Məclisə göz gəzdirdi. Səsimə bir məlahət, bir məhzunluq verməyə çalışdı. Həzrət Abbas olacaq cavan samanlığın dalında dayanmışdı. Axund xüsusi şivə və əda ilə:

– Ya... Abbas! – deyə səsləndi.

Cavab yox. Hər kəs sakit dayanmış, baxırdı. Bir az bərkdən yenə:

– Ya... Abbas! – dedi.

Yenə cavab yox. “Əcaba, eşitmirmi?” Lap bərkdən:

– Ya... Abbas! – deyə səsləndi.

Bu halda samanlığın qapısı ciraltı ilə açıldı. Hamı qapıya dönüb baxdı. Ayrı bir şəxs içəri girib gülümsünərək:

– Axund əmi, həzrət Abbas buğda quyusuna yıxılıb, – dedi.

Camaat arasında gülüşmə və qarışma düşdü. Hətta axund Fərəc də özünü saxlaya bilmədi, o da güldü. Hamı maraqla bir-bir çıxıb samanlığın dalına üz qoydu. Həzrət Abbas rolunu oynayacaq cavan samanlığın dalına gedərkən gözü işığa düşüb, buğda quyusuna yıxılmışdı. Nə qədər çalışırdısa, çıxa bilmirdi. Həzrət Abbasın özü də quyuda gülürdü. Nərdivan gətirib lampa işığında onu bir təhər quyuşdan çıxardılar. O gecə kənd içində gülməyən bir adam qalmadı.

Ertəsi aşura günü idi. Axund minbərə çıxarkən axşamkı vaqiəni xatırlayanlar gülürdü. Axund o günü ağlaya bilmədi.

Məhərrəmin 11-ci günü axund Fərəc buğdasını yiğib Naxçıvana qayıdarkən kənd aqsaaqqalları ilə salamatlaşdı. Camaat ona bu cür razılıq edirdilər:

– Axund, Allah atana rəhmət eləsin, o buğdanadan sənə halal olsun! Yaxşıca bizi güldürdün. Bu iş nə qədər yadımıza düşsə, bizi gül-mək tutacaqdır.

İNTELLİGENT

Onu Kommunist küçəsində¹, Parapet² yaxınlığında, Bulvarında görmədinsə, yəqin ki, sən belə adamları görməyə maraqlanmamışın. İlin hər hansı fəslində, günün bir çox saatlarında bu yerlərdə ona təsadüf edərdin.

O, başdan-başa bir kainat, bir dünya, bir aləmdir. Onun ziyarəti bu yerlərdə sənə nəsib olmadısa, bari onu indi burada oxu, gör, tanı! Bil! Dünyadır, adamlıqdır, bəlkə lazım oldu. Bəlkə bir gün işinə yaradı. “Örkən nə qədər uzun olsa, yenə gəlib doğanaqdan keçər”, deyərlər; bəlkə sənin də bir işin düşdü. Günün birində bəlkə onu iki istakan pivəyə qonaq edəsi oldun. Onun bəzən belə vayenni paltarda gəzməyinə baxma! Evində hər növ kostyum, hər çeşid ayaqqabısı var. Başındakı xaki rəng şapkasını görüb, zənn etmə ki, daha onun başqa böركü yoxdur. Xeyr, çal, qar, mixəyi və tünd sarı olmaq üzrə onun düz dörd ədəd bahalı dəridən papağı var. O kostyumların hər birinin özünə görə yeri, o papaqların rənginə görə məclisi var... Sən xamsan, nabələdsən, bişməmisən. Avropa möşətinə bələd deyilsən.

O, bu halda otuz bir yaşında aqla-kamala dolmuş bir növ cavadır. Sən onun ibtidai tərbiyədən məhrum olduğunu irəli sürürsən. Buna sözüm yox, doğrudur, düzdür, 31 il əvvəl bala doğuran bir Azərbaycan qadınının, əlbəttə, tərbiyəsi namüvafiq idi. Amma o, məharətlidir, zəkidir, gözüəçıqdır, cəld və zirəkdir.

18 yaşında ikən oxuduğu romanlar, tanış olduğu centlmen qadınlar ona hər şeyi öyrətdi.

Onun boyu azca uzun, şalvari azca qalife, çənəsi azca yasti, bədəni azca arıqdır. Çeçələ barmaqlarındaki dirnağının uzunluğu doqquz millimetr yarımdır. Onun qəribə adətlərini, gözəl xasiyyətlərini və bütün tərcüməyi-halını, izin verin, mən yazım. Nə olar, adam həmişə şairlərin tərcüməyi-halını yazımaqla ədib olmaz ki.

O, tin-tin Musanın nəvəsidir. Anası mərhum Zeynəb xanım mömin, müsəlman bir Allah bəndəsi idi. Bu onların yeganə övladı, bircəsi və sevgili balaları idi. Dörd yaşına qədər tumançaq gəzərdi. Beş yaşına qədər burnunu qoluna silərdi. Altı yaşına qədər anasının ağzına söyərdi. Yeddi yaşında məhəllə məktəbinə girdi. Oradaancaq

¹ İndiki İstiqlaliyyət küçəsi

² İndiki “Fəvvərələr bağı”

bir il oxudu. Bir il də bekar gəzəndən sonra rus məktəbində davam etdi. Beş sinfi qurtardı. Gedib Qori seminariyasına girdi. Bir il də orada oxudu, onun əsil intelligentlik həyatı da bu tarixdən başladı.

Mənim bugünkü kimi yadımdadır: qış tətilində Qoridən gəlmışdı. Bir gün günorta çörəyinə öz ayağı ilə bizə təşrif buyurdu. Sən bəyənən yaxşı kələm dolmamız vardi, yanında da bir yekə kasa sarımsaqlı qatığı. Dostum çörəkdən-zaddan bir az barmağının ucu ilə dimdiklədi. Dolmaya əlini vurmaq istəməyirdi:

— Qaşıq xörəyi olmursa, çörək yeyə bilmərəm, — deyirdi.

Anam gəlib, “ağrin alım, niyə çörək yemirsən?” deyincə “yeyirəm, ay bibi!” dedi və boşqabdakı on dörd dolmanın altı ədədini yedikdən sonra sarımsaqlı qatığı içib, şalvar cibindən çıxardığı ağappaq bir yaylıqla cəhənglərinə bulaşan qatığı təmizcə sildi. Mən o zaman güman etmişdim ki, dostum dolmalarıancaq anamın xatirinə yedi. O, Qori seminariyasının pansionunda bircə il yaşadıqdan sonra mədəniyyət aləmində bu qədər tərəqqi etmişdi: “Bozbaşdır, dolmadır, plov, kabab “fkusni” (ləzzətli) deyil; həmşəri xörəyidir” — deyərdi.

Tətil zamanları evə gələndən-gələnə anasının başına gen dünyanı dar edərdi.

— Mama! Neujeli sən katlet katovit eləməyi bacarmırsan! — dediyi zaman anası:

— Oğul! Mən rus dili oxumamışam. Bu şeyləri haradan bacarım?

— deyərdi. Onun o zamankı halını anası hamamda arvadlara bu cürə anladırdı:

— Oğlum, axırda oxuyub nəçərnik olacaq. Maşallah, indidən elə nəçərnik kimi də dolanır. Öldürəsən, yerdə yatmaz. Gərək xörəyini stol üstündə yeyə. Çəkməsini yatandan-yatana çıxardır. Səhər tezdən lap toyuqlar ağacdən töküldənə biz oyanıb dururuq, oyanırsa da, gözü baxa-baxa yerinin içində o tərəfə-bu tərəfə eşələnir. Gün iki cida boyu qalxmamış, üstünə diri ilan salasan, yerindən tərpənməz. Biz günorta nahar edirik. O deyir, mənim payımı saxlayın. Saat dörd olmamış dilimə vurmaram, görürsən xörək qaldı, soyudu, xarab oldu, atası da bir söz demir. Qışın bu gödək günündə çörəyini yeyən kimi yatır. Gecə də xoruzlar iki ağız banlayana kimi oturur. Otağın içində o yan-bu yana gəzir.

Anası guya şikayət edər kimi saydığını oğlunun bu sıfətlərinə içindən sevinir, fərəhlnər, bir parça da lovgalanırdı.

* * *

Cahan müharibəsi öz təxribatını get-gedə artırır, işlər cığırından çıxır, pozulur, dağlırdı. Müharibə xəttinə yaxın olan Qori semi-nariyası o zaman daha içərilərə, Yekaterinodar şəhərinə köçürüldü. Tın-tın Musanın nəvəsi ora gedə bilmədi. Atası ölmüş, evlərində başıpapaqlı bircə özü qalmışdı. Qəzada qalib atasının ortağılə ticarətə qurşandı. Atasının ortağı gözüaucıq, gələcəyi düşünən, tədbirli, təmkinli bir adam sayılırdı. Musanın nəvəsini bir dəfə yanına çəkib dedi:

– Qardaşoğlu! Görürəm oxumaqdən qalmışan, fikir çəkirsən. Amma bu işlər nahaqdır. Oxumusan. Yeddi klas qurtarmışan, urusun dilini urusdan yaxşı bilirən, daha bu kifayətdir. Oxumaqdən mətləb pul qazanmaq deyilmi? Allaha şükür, əlimizdə çax-çux bir az mayamız var. Bu dava da belə düşüb, şeylər gün-gündən tərəqqi edir. Pul qazanmaq lap asanlaşıb. Mənim də savadım yoxdur. Var ha! Qol çəkməyi bilirom, amma sənin kimi oxumuş deyiləm. Otur bu dükanda, hərdənbir get Bakıya, Tiflisə, mal al, göndər, mən də burada əridim. Dünyada halal alverdən başqa gözəl sənət yoxdur. Cənab peyğəmbər özü alış-veriş etmirdimi?

Musanın nəvəsi razı oldu. Ciddi surətdə alverə girişdi. Yaxşı pul qazandılar. Kefləri kökəldi. Yayda ortağılə yaylağa getdi, anasını da apardı. Yaylaqda qapı-qapıya qonşu oldular. Ancaq ortağının arvadı öz ərilə bunun anasına qərəz bağladı. Nə isə, payızda yenə öz işlərinin üstünə qayıtdılar.

O ili Petrovskidə birillik müəllimlər kursu açıldı. O şəhərdən oraya oxumağa iki nəfər gedirdi. Bu da ortağılə razılaşıb o kursa getdi. Anası Zeynəb evdə tək qaldı. Ortağının da əsil mətlebi bu idi. Müvəqqəti surətdə Musanın nəvəsini başdan eləmək lazım idi. Həqiqətən dörd ay sonra Petrovskidən razılıq kağızı göndərdi. Nə etsin, oxumaq isteyirdi. Tək idi, işi keçməyirdi. Elm yolunda anasının ərə getməsinə razı oldu. Oxudu, kursunu tamam etdi. Ortağı ona teleqrafla min manat para (pul) göndərdi. Kostyum aldı. Çəkmə, qol saati, gözlük, boyunbağı, manjet, cib biçağı, cib aynası, biş şötkəsi, vəlhasıl, hər şey aldı. Öz şəhərinə qayıdanda o qədər sıq, o qədər zərif geyinmişdi ki, hamının gözü bunda idi. Daha dükana getməyirdi, bazara çıxmayırdı. Saatlarca aynanın qabağında öz vücuduna tamaşa edirdi. Müəllimlik vəzifəsinə dəvət olundu. Qəbul etmədi.

O, heç olmazsa “inspektor narodni uçılışše” təyin olunsa idi, bəlkə qəbul edərdi. Şəhərə çıxmamağının da bir səbəbi vardı: ziyalıların yaxşı və mədəni paltarı yox idi. Mədəni paltar geyənlərin də elmi yox idi. Bu şəhərdə həm elmlı, həm paltarlı bircə özü idi.

İşlər çox sürətlə dəyişirdi. Rusiyada fevral inqilabı başladı. Hərc-mərclik baş verdi. Qazılard pristav, qoçular naçalnik, dükançılar gomurnat olurdu. Bir gün gəlib buna dedilər ki:

— Nə girmisən bu evə, çıxmırsan? Vaxt indi o vaxt deyil, Bakıya getsən, böyük qulluq alarsan.

O, doğrudur, Bakıya gəlməyə razı oldu və gəldi də. Ancaq böyük qulluq almaq məqsədilə deyil, bəlkə camaata xidmət arzusilə gəldi. İki çamadan əyin paltarı götürmişdü. Üst-başı düzgün bir müsəlman olduğuna görə Bakıdakı hökumət başçıları onu “salidni” bir qulluğa, rəyasət heyətinin üzvlüyünə təyin etdirilər.

O gündən işə başladı. Bakıdan bəzi kəm-kəsir şeylərini aldı. Məhəlli-məmuriyyətinə getdi. Ən böyük vəzifəsi bu idi ki, camaati yüksən, onlara ölkə yeniliklərindən danışın. Ancaq şəhərdə manikür yox idi. Bu da işi bir az ləngidirdi. Mitinq ertəsi günü saat doqquza təyin edildi.

Özü gecə dırnaqlarını hamarladı. Səhər durub üzünü qırxdı. Pudralandı. Paltarını geydi. Brilyant üzünü barmağına taxdı. Qızıl gözlüğünü burnuna qoydu. Ağ köynəyinin üstündən qara və ipək boyunbağısını bağladı. Saat doqquz olmuş, camaat çöldə darıxırdı.

Aynanın qabağına keçdi. Başını iki tərəfli daradı, belini düymələdi. Gördü yaxşı görünməyir. Belini açıb sol əlini şalvar cibinə soxdu. İpək yaylığının dörd küncünü üst cibindən santimetr yarımla çölə çıxardı. Pencəyinin qolunu bir az yuxarı sıyırıldı ki, manjetinin düymələri parıldasın və qolundakı saat görünüsün. Dalını arxaya çevirdi. Boynunu burub, özünə bir arxadan da tamaşa etdi. Şapqasını götürdü. Mixəyi papağını qoydu, bəyənmədi, çal papağı qoydu. Xoşuna getmədi. Qara boyunbağıylə çal papaq tutmayırdı. Qara papağını qoydu, əlinin pəncəsilə bir az qabağa basdı. Tamam. İndicə “reç” deməyə çıxa bilərdi. Camaatin lap səbri tükənmişdi. On birin yarısı idi. Möhtərom natiq bütün bu işlərdən sonra altı ədəd köhnə qəzet tapıb, sarı portfelinə qoymuşdu ki, portfel bir az qalın görünüsün. Xitabət kürsüsünə çıxdı. Həqiqətən yaraşıqlı görünürdü. Hətta camaat arasında onu tanıyanlar bir-birinə deyirdi ki:

– Özün tın-tın Musanın nəvəsi olasan, gəlib bu mərtəbəyə çıxasan?!

– “Həzərat! Badkübədən məni sizin sizin içinizə göndəriblər. Abyas-nit eləyəm sizə həmin bu inqilab barədə, ayıldam sizi... Biz zalim Nikolayın, hansı ki, onu taxtdan salmışıq və olmuşdu o çox zalim. Üç yüz ildən də bir qədər artıqdır ki, bizə zülm edibdirlər. Biz oxumuşlar başa düşə bilərik bu zülümləri ki hansı ki, siz onu o qədər qan-mırsınız. Biz çox padvallarda yaşamışıq... İndi bizə nə lazımdır etmək? Mən bu suali qoymaqdan mətləb o barədədir ki, biz əlimizə almışıq hökuməti. Gərək bunu elə tutaq ki... qoymayaq əlimizdən verməyə... İndi hökumət bizimdir... Biz samastayatelnı olmuşuq. Biz samastayatelnı olanda gərək götürək iki kamiteti... Hansı ki, biri ola icrai kamitet, o biri də milli kamitet... Milli kamitet gərəkdir baxsın icrai kamitetə, o smislnan yox ki, tabe ola... Bəlkə baxa onun işlərinə düzgün aparılmaqdan ötrü... İcrai kamitet də, necə ki, köhnə yüzbaşı kəndlərdə və köhnə pristav uçastoklarında vəzifədə sayılmaq... Yəni oturur onların əvəzində. Mən başa salıram sizi... İcrai kamitetdə köhnə yüzbaşılar persidatəl olmaq ondan ötrüdür ki, bələddirlər işə... Sonra edərik əvəz onları ayrı adamlarla, hansı ki, sonra işə bələd olacaqlar. Kəndin mollaları da sekretar olmağa ixtiyarları var, həm icrai kamitetdə, həm persidatəl milli kamitetdə və iləx...

* * *

Seym zamanı Bakıdan Tiflisə getdi. Bir həftə sonra bütün Azərbaycan qəzalarına “upalnomoçen” təyin edildi. Özü də gizlində “İttihad-təreqqi” firqəsinə girdi. Hərc-mərclik davam edirdi. Fikirlər dəyişmişdi. Qətlü-qarət və talan başlamışdı. Gücü çatana qan uddururdu. Hərgə-hərgə idi. Adamlar dəyişmişdi. İşin başından yapışurdın, ayağı gedirdi.

Xülasə, türklər gəldi, ingilislər getdi, ingilislər gəldi, türklər getdi. “Müsavat” quruldu. Əli böyükler ətəyində olduğuna görə tın-tın Musanın nəvəsinin alış-verisi də yaxşı gedirdi. 20-30 dəfə hökumət adına Bakı şəhərinə vaqonlarla bugda göndərdi. Özü zahirdə belə işlərə yaxın durmayırdı. Ancaq lazıim gələn kağızları düzəldib qəzadakı ortağına göndərirdi. Arada bir müsavat firqəsinə də girdi. Parlaman üzvü olmaq arzusunda idi. Bununla belə, “İttihad” və “Əhrar” firqələrinə də üzvlük haqqı verirdi. Öz-özüne deyirdi ki: “Nə lazımdır... Bəlkə belə olmadı, belə oldu, hamını əldə saxlamalıdır”.

Çox yaxşı yeyib, gəzirdi. Yaxşı bir mülk aldı. Parlamanın üzv olmaqdan sonra evlənməkdən başqa bir arzusu yox idi.

Müsavat darmadağın oldu... Azərbaycanda aprel inqilabı başladı. Hökumət yixildi. Tuthatut düşdü, qaçhaqaç başladı. Bu, nə qəcdi, nə də tutuldular.

Ayağı çarıqlılar, əli qabarlılar iş başına keçdi. Ortağı bir gün ona dedi:

— Bala, gör firqəyə girə bilərsənmi? Mən bu işlərin axırını şulux görürəm. Bəlkə bir növlə dükənimizi əlimizdə saxlayaqq. Kim kimədir? Burada götürməsələr, get Bakıda gir. Axırı birtəhər özünü firqəyə sox!

O, işini uyurdu, firqəyə girdi. İki aydan sonra məsul vəzifəyə də təyin edildi. Köhnə kastyumlarını naftalinləyib sandığa yiğdi. Brilyant üzüyü çıxartdı. Uzunboğaz çəkmə ilə meşin pencək geydi. Döşünə qırmızı bir lenta taxdı. Sarı portfelinə gizlədi, əlinə böyük və qara bir portfel aldı. Bunun açarını da qırmızı lentlə portfelin bir tərəfindən asdı. Ombasının üstünə bağladığı revolverin lüləsi meşin pencəkdən iki barmaq bayırına çıxmışdı. Şalvarının qalifesində ikiyaşar dovşan balası asudəcə gizlənə bilərdi. Ortağına da xəbər göndərdi ki, — dükəni hələ yiğisidir, görək nə olur!

Onu neçə dəfə qəzaya göndərmək istədilər, hər birinə bir bəhanə göttirdi, getmədi. Bakıda qalıb öz işində “doğruluq”la xidmət etmək istəyirdi. Tək bircə şeydən qorxurdu: — İdarələrin milliləşməsi!

Buna o heç tərəfdar deyildi. Türkçə savadı az idi. Müdhîş kəlməsini mədhhəs, sərvət sözünü srut oxuyur, “məəmafih” sözünə dili yatmayırdı.

Halbuki o hər zaman anket doldurarkən “Türkçə, rusca ali təhsil” gördüyüünü, “vəsiqələrinin anarxiya zamanı qayıb olduğunu” iri xətlərlə yazırıdı.

“Qorxan gözə çöp düşər” deyərlər. Bunun da gözünə çöp düşdü. İdarələrdə ciddi və qəti surətdə əmr olunurdu ki, işləri milliləşdirsinlər”, çar-naçar bir tərəfdən tərcüməyə, bir tərəfdən də türkçə öyrənməyə çalışdı.

Bir gün bir dostunu görmək üçün başqa bir idarəyə getdi. Dostu orada deyildi. İdarə üçün təsərrüfat parası almağa getmişdi. Tanıdığı bir maşinistka təvəqqə etdi ki, bir kağız var, onu tərcümə etsin. Kağızı aldı. Baxdı. Şamaxı icraiyyə komitəsinə əmr olunurdu ki, “Orzaq” idarəsini tezliklə təsviyə etsin. Oturdu. Kağızı tərcümə etdi.

“... İdarəsinin uprodkom likvidatsiya olmaq barədən götürülüb nömrə 746 dekabrin ayından. Məlumatdan üçün Şamaxı Uspolni-telni komitəsinə sədrə!” Sonra bu tərcüməni maşinistkaya oxudu. Qızçıqaz dərindən bir ah çəkib dedi:

– Sçastliviy çelovek. Pişet nalevo i napravo!..

O, “N” qəzasında “narodni sudya” oldu. Bir müddətdən sonra beş milyon pul almağına görə (ki, bu pulu borc almışdı) ÇEKA tutub Bakıya göndərdi. Bu qalmaqla tamam altı ay yarım ÇEKA-da yatdı. Bu iş onun həyatında böyük bir inqilab yaratdı. Namaz qılmağı, Quran oxumağı adət elədi. İslam dininin bütün mövhumatını mənimsədi. Çünkü güllələnməkdən çox qorxmuşdu. Artıq hər dəfə and içəndə daha “məsləkim haqqı” deməyirdi, “and olsun peygəmbərə” deyirdi.

Həbsdən azad olundu, bir qədər sonra vicudi-paki firqədə natəmiz göründü, süpürgənin quyruğu bir balaca ona toxundu. Qayıdır öz qəzasına getdi. Ümumi həyata indicə qarışdı. Qabiliyyəti, istedadı yox deyildi: müəllim idi, sənəti vardi. O, bu saat sağdır, təcrübə ona çox şəylər öyrətmişdir. Məsələn: zəhləsi getdiyi bir adam bitərəflər məclisində mədh edilirsə:

– Canım, burax sən allah! Axmaq bir firqəcidir, – deyər, əyər həmin adam firqəciler içində mədh edilərsə:

– Boşla getsin, nanəcib bir müsavatçı idи, – deyər.

O, mütaliə edir, çalışır, elmin bir şöbəsində özünü mütəxəssis hesab edir. Cümə günləri bulvara-zada çıxarkən, bir cib qəzet, bir qoltuq kitabla çıxar, marksizmdən danişar, lakin bu barədə sabit, qəti müəyyən bir məlumatı yoxdur. Klublardakı ədəbi mühazirələrin heç birini qaçırmaz. Orada həmişə görünər. “Qızıl qələm”lər cəmiyyətinə qəbul olunmaq üçün verdiyi ərizənin lax çıxması da şayani-təəssüfdür. Uzun və elmi bir əsər yazmışdısa da, hələ nəşr edilmək zamanı gəlməmişdir. Bir məclisdə:

– Arkadaşlar, papaqlarınızı çıxarın, bura istidir, çölə çıxanda sizə soyuq dəyər, – dediyinə görə “hifsizhhə” elminə dair yüksək məlumatı olduğunu da qeyd etmişdi...

Onun hər şeyi təzələnmiş, bircə boynudərili paltosu əski halında qalmışdır. Bu isə heç dəyişməz bir xatirədir. O paltonu “inspektor narodni uçılışse” olmaq istədiyi zamanlarda tikdirmişdi.

TAĞI ŞAHBAZİ SİMÜRĞ

(1892-1938)

XX əsr bədii nəşrinin tanınmış nümayəndələrindən olan Tağı Şahbazi Simürğ Bakı şəhərində doğulmuşdur. İlk təhsilini mollaxanada almış, sonra Bakıda rus-tatar və real məktəblərində oxumuşdur. 1913-cü ildə Xarkov universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə daxil olmuş, bir il sonra tibb fakültəsinə dəyişilmişdir. 1918-ci ildə universiteti bitirib Ukraynada və Rusiyada müxtalif ictimai-siyasi vəzifələrdə çalışmışdır. Azərbaycanda Aprel çəvrilişindən sonra respublika xalq maarif komissarının müavini, "Maarif və Mədəniyyət" jurnalının redaktoru, Azərbaycan SSR MİK-in katibi, ADU-nun rektoru, Xalq Səhiyyə Komissarının müavini vəzifələrində işləmişdir. Ədib 1937-ci ilin iyul ayında "əks inqilabi millətçi mövqeyinə görə" habs olunmuş və üzüçü istintaqlardan sonra 1938-ci il yanvar ayının 2-də uydurma ittihamlara əsasən SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə gülələnmişdir.

Tağı Şahbazi bədii yaradıcılığı 1908-ci ildə Oktav Mirabodan iqtibasla yazdığı "Fəhlələrin uşaqları" adlı hekayə ilə başlamışdır. Onun XX əsrin əvvəllərində qələmə aldığı "Quşlar kimi azadə", "Südçü qız", "İki aləm", "Şəkərli çoban", "Aclar", "Aleksandr Eyniç" kimi hekayələrində istismar dünəysi, fanatizm, mədəni gerilik, xalqdan uzaq ziyanlılar tənqid olunur. XX əsrin 1920-1930-cu illərində yazdığı hekayələrdə isə qadın azadlığı, yeni həyat quruculuğu, kollektivləşmə uğrunda mübarizə əsas yer turur.

HAQSIZLIQ DÜNYASINDA

Otağın bir guşəsində zəif və sarı bənizli bir qadın uzanmışdı. Bu, gənc yaşlarında vərəm xəstəliyinə düşmüş Rüxsara xanım idi.

Saralmış üzündə və çubuq kimi nazikləşmiş qollarında ətdən bir əsər də qalmamışdı, bir dəri, bir sümük idi. Amma bununla belə, Rüxsara xanımın keçmişdə nadir bir gözəlliyə malik olduğunu görməmək mümkün deyildi. Üzünün zəif şəkli, dərinə düşmüş və dövrəsi rəssam əlilə qaralanmış kimi görünən iri gözləri, bu gözləri mühafizə edən uzun kirpikləri, balaca ağızı, nazik dodaqları, ariqlıqdan itiləşmiş burnu həmin gözəlliyin birər nişanəsi idi.

Rüxsara xanımın keçmiş gözəlliyinin bir nişanəsi də sinəsi üzrə ilan kimi sürünən qoşa hörukleri də qalxıb-düşürdü. Nəzərə elə gəlirdi ki, Rüxsara xanımla bərabər qara hörukleri də nəfəs çəkir...

Rüxsara xanım bir il bundan əvvəl soyuqlayıb naxoşlamışdı. Ömründə azar bilməyən bu gənc qadının xəstələnməsinə əvvəlcə-dən etinə edilməmişdi. Türkəçarə ilə keçcəyini zənn edərək, lazımı tədavi olunmamışdı. Lakin naxoşluğun uzanması da Rüxsara xanımın qayınana və qayınatasının xoşuna getməyirdi. Bu da səbəbsiz deyildi.

Əvvələn, Rüxsara xanımın il uzunu yatmasına görə, ev işlərinə köməyi də dəyməyirdi. İkincisi də, bu “urus həkimlərini” çağırıb onların yazdıqları bahalı-bahalı dava-dərmanları almaq bir çox izafi pul tələb edirdi. Bu xərc məsələsi Rüxsara xanımın qayınatası Hacı Muxtar üçün ən kəskin məsələ idi.

Hacı Muxtərin hər işdən təqib etdiyi bir qanun vardısa, o da ümumən az xərc eləmək idi.

Əvvəldən bəri bu qanunla yaşayan və bu qanun sayəsində “beş-on şahı” qazanmış olan Hacı Muxtar, indi – ev və gəmisi bolşevik hökuməti tərəfindən zəbt olunandan sonra, qənaət üsulunu daha da dərinləşdirmişdi. Hələ yaxşı ki, Hacı Muxtar başqaları kimi pulunu banka qoymamışdı. Yoxsa qırx il müddətində “dişlə-dırnaqla” topladığı qara pul, gəmi və imarət kimi, bir günün içində əlindən çıxa-caqdı. Onda Hacı ya gərək evin var-yox olan müxəlləfatını satıb dolanaydı, ya da ki muzdurluq edə idi... “Kim bilir ki, bu bolşeviklərin dövrü nə qədər sürəcək!” – deyə Hacı Muxtar düşünürdü. Ona görə də qət eləmişdi ki, hər halda qənaətlə dolanmaq yaxşıdır.

Rüxsara xanımın naxoşlaması – bu ləp artıq xərc isteyirdi. Həkimin də elə bil ki, heç dünyadan xəbəri yoxdur; Abastuman və ya Krima aparılmasını təklif edir. Lakin Hacı Muxtar bu məsələyə razı ola bilərdimi? Əlbəttə ki, yox!

Naxoş Abastumana və ya Krima göndərilsə, səhhət taparmı, yoxmu? Bunu indidən bilmək olmaz; amma bu cür müalicənin təsiri Hacı Muxtərin bolşeviklərdən gizlətdiyi sandığı hiss edəcəkdir. “Nə lazım, aparılmasa nə olar? Rüxsara xanım gənc yaşında ikən ölər, tələf olarmı?”

– Bütün məxluq öləcək! ...Ya beş gün əvvəl, ya beş gün sonra!.. Sağalmaq isə – bu, Allahın əmrinə bağlıdır! Allah istəsə, naxoş burada da səhhət tapar... İstəməzsə, dünyani gəzdir, bir şey çıxmaz.

Hacı Muxtarın arvadı Gülbacı ərinin bu fikrini çox yaxşı dərk eləmişdi. Yanında Rüxsara xanımın müalicəsindən söhbət açıldıqda deyirdi:

– Həkim də deyir ki, şəhərdə saxlamayın, Krima aparın, nə bilim, hara aparın... Deyirəm ey-y-y... sən də bəxtəvərlikdən dəm vurursan. O sayaq azarlıya səfali yerlər nə çarə edəcək?

Bu da Gülbacının müalicəsi!

Bəs Rüxsara xanımın əri Kərbəlayı Səftər nə deyirdi?

Arvadı naxoşlayandan sonra Kərbəlayı Səftər ev işləri ilə əsla maraqlanmırıldı. Biləks ev qadınından danışanda özünü bədbəxt göstərməyə çalışırdı.

– Fələk mənimlə rəftar etmir. Nə edim, gətirməyəndə, gətirməyir. Bədbəxtəm.

Zənn edilməsin ki, Səftər arvadının xəstələnməsini və bu xəstəlikdən tələf ola biləcəyini özündən ötrü bir bədbəxtlik sanırdı.

Yox!

Səftər özünü yalnız ona görə bədbəxt və talesiz hesab edirdi ki, arvadı Rüxsara xanımın naxoşluğu uzanırdı və arzu etdiyi kimi tez tamam olmayırdı.

Bədbəxt oldum, – deyərkən öz-özlüyündə o, belə fikir edirdi: “Ölsəydi, canım qurtarardı”.

Odur ki, xəstə ümidsiz bir halda özbaşına buraxılmışdı. Nə qayınata, nə qayınana, nə də ər onun qayğısında deyildi. Ancaq Səftərin bacısı Reyhan xanım naxoşa pərəstarlıq edirdi.

Doğrudur, hərdənbir Rüxsara xanımın ata və anası gəlib əhval soruşarlardı, lakin qızlarının müalicəsi barədə bir şey bilməyirlərdi, çünki bu məsələ Hacı Muxtarın daxili işi hesab olunurdu və Hacının daxili işlərinə qarışmağa əsla cürət etmirdilər.

Hacı Muxtarın arvadı bunlara belə cavab verirdi:

– Elə bil ki, sağ əlim yoxdur... Çox çətin keçir, gelinsiz ev nə olacaq, ay balam!..

Ömründə azar bilmədiyindənmi, gənc olduğundanmı, Rüxsara xanım sağalacağına inanır və səhhət tapıb yataqdan duracağıni artıq ümidiş gözləyirdi.

Çox vaxt tək qalarkən, bu barədə düşünürdü, hərdənbir də keçmiş günləri xatırlayırdı.

Bu gün də Rüxsara xanım tək idi. Yenə keçmiş günlərini yadına salırdı. Amma nədənsə, bugünkü xatırələr ona çox təsir edirdi.

Rüxsara xanımın xatırələri çocuqluq əyyamından başlayırdı. On yaşlarında molla Səkinənin məktəbində Quranı tamam etmişdi. Başqa kitabdan dərs oxumasına atası razı olmamışdı. Ona görə də Quranı çıxandan sonra, molla Səkinənin məktəbini tərk etmişdi.

Bu zaman ev işlərində anasına kömək edər və əl işiyələ məşğul olardı.

Yadimdadır, on iki yaşında idi. Atasının dostu Kərbəlayı Əzim qızı Firəngizlə bərabər araqcın çəkirdi. Hər ikisi incə surətdə güləbətin işi işləyirdi.

Firəngizin qardaşı Həsən, onlar üçün toxum və saqqız alardı. Onlarla bir yaşda idi. Qızlar əl işi ilə məşğul olan saatlarda çox vaxt Həsən də onların yanında oturub dərsini oxuyurdu. Hərdənbir üçü bir yerdə oynadıqları da “beşdaş” oyunu olardı...

Həsən onları udanda, oyunun qaydası mövcibincə bacısının əlinə döyərdi, amma Rüxsara xanımın əlinə vurmağa ürəyi gəlməzdi.

– Səni bağışladım, – deyə Rüxsaranın uzanmış əlini tutardı. Onda bir-birinə baxıb gülərlərdi...

Rüxsara xanımın yadimdadır... Həsən üçün bir yaxşı araqcın çəkmişdi... Üstündə nə qədər çalışmış, nə qədər səy etmişdi!.. Bir gün Firəngizdən təvəqqə etdi ki, araqcını Həsənə bağışlasın. Ancaq Rüxsaranın tərəfindən olduğunu deməsin...

– Söylə ki, özün çəkmisən. Qoy bilməsin!

– Nə üçün? Qoy bilsin!

– Yox, bilməsin!

Firəngiz çatma qaşlarını dartaraq:

– De görüm, biləndə nə olar? – deyə sordu.

Rüxsara xanım “istəmirəm” cavabını verdi. O araqcın indi də Rüxsara xanımın gözü qarşısındadır...

Bənövşə rəngli bir araqcın idi...

Özü də Həsənə yaxşı yaraşırdı...

Bəlkə, ona görə yaxşı yaraşırkı ki, onu Rüxsara xanım xüsusi səy və səliqə ilə çəkmişdi?! Bəlkə ona görə yaxşı yaraşırkı ki, Həsən Rüxsara xanımın xoşuna gəlirdi?!

Bir axşam Rüxsara xanım yenə Firəngizin yanında idi. Rüxsara xanımın ardınca evlərindən adam gələcəkdi. Gözlədi, gələn olmadı. Firəngiz təklif etdi:

– Qoy Həsən aparıb ötürsün!

Rüxsara xanım razı oldu...

Həsən irəlidə, Rüxsara xanım da onun ardınca gedirdi.
Uzun dalandan keçərkən, necə oldusa, Həsən ayaq saxladı,
Rüxsara xanımla yan-yana getməyə başladı.

- Niyə üzünü bərk-bərk örtürsən?
- Elə-belə...

Rüxsara xanım ixtiyarsız üzünü açdı. Birdən Həsən çadranın üstündən Rüxsara xanımı qucaqladı... Hər ikisi dayandı... Dalan xəlvət idi... Heç kim yox idi... Adam olsaydı da, Rüxsara xanımı görməyəcəkdi.

O ancaq Həsənin hərarətli nəfəsi ilə eşqli dodaqlarını hiss edirdi.
Yenə yollarına davam etdilər... Bir söz damışmadılar. Sözə hacət vardımı?... Mütəqabil məhəbbətlə dolu iki qəlb bir-birini danışıqsız anlayırdı...

Öskürək gəlməsi Rüxsara xanımı şirin xatırələrdən ayırdı... Otaq qaranlıqlaşdı... Qapı açıldı: Reyhan xanım daxil oldu. Rüxsara xanımı görünçə gülümsündü; muncuq kimi düzülmüş ağ dişləri göründü...

- Yatmışdin deyəsən, qəfildən səni ayıltdım?
- Yox, yatmadığım... Huşa getmişdim...

Reyhan xanım naxoşun yatağına yaxın gəlib, bacılığının üzünə diqqətlə baxdı, sonra onun alınının bahar şəbnəminin xatrıldan tərini sildi.

– Bilirsən, yenə qadınlar klubuna getmişdim; bibigildən gəlirdim, dedim, baxım bir görüm nə var... Bir az da orada gecikdim. Qadınlar barəsində birisi danışındı... Adam o qədər idi ki, böyük zal dolmuşdu.

- Danışan nə deyirdi?
- Mən o yerde çatdım ki, deyirdi: “İndi biz qadınlar daha qul deyilik. Şura hökuməti bizi də azadlıq verdi. Bundan sonra gərək öz hüququmuzu əlimizdə saxlayaqq...” Çox belə-bələ sözlər deyirdi. Belə xoşuma gəldi ki...

- Qoy buradan durum, mən də gedəcəyəm.
- Mən səni apararam, heç kəs bilməz...
- Qoy bilsinlər! Qorxmayıram...

Sonra Reyhan xanım naxoşdan nə istədiyini sordu:

- Nə istəyirsən, de, götərim. Süd içirsən?

Rüxsara xanım təşəkkür izhar edən gözləri ilə sevdiyi yoldaşına baxıb, başını tərpətdi, bir şey istəmədiyini bildirdi.

- Yox... süd iç!.. Tez yaxşı olarsan!.. Qoy götərim!..

Rüxsara xanım illərdən bəri sevdiyi Reyhan xanıma indi daha artıq məhəbbət bəsləyirdi. Reyhan xanım onun yeganə həmdəmi, söhbət edəni idi...

İçəri evlərdən Reyhan xanımın anası Gülbacının səsi eşidildi:

– Ay qız, yenə orada nə oynayırsan? Gəl görüm... Bayaq da bibi-gilə getməyin iki saat çəkdi. Axşamdır, samavarı qaynat!

Həmişə Reyhan xanım Rüxsaranın yanına gələndə anası bir şeyi bəhanə edib qızını səslərdi. Reyhan xanım da naxoşun otağını tərk etməyə məcbur olurdu.

– Gedim, yenə çağırır. Bu gün lap açıqlıdır.

Reyhan xanım gedəndən sonra yenə Rüxsara xanım öz xatirə-lərinə qərq oldu.

...Yaxşı yadımdadır. Firəngizin toyu idi. Bütün bu toy gecəsi Rüxsara xanım bir neçə dəfə Həsəni gördü... Həsən ona çox baxırdı. Oğlan evindən Firəngizi aparmağa göldilər... Rüxsara xanım Firəngizin soldışı idi. Gəlini ər evinə müşayiət etdi. Lakin görünməmiş bir iş: gəlinin qardaşı, gəlini aparanda evdə qalar. Həsən isə bu adəti pozdu...

Bacısını yol uzaq etmək fikri ilə o da getdi. Amma necə oldusa, qayıdarkən Rüxsara xanım Həsənlə bərabər bir faytona mindilər. Başqa bir kəs olmadı... Yol uzun, aşkar şeydir ki, söhbət Firəngiz-dən olmalı idi... Rüxsara xanım söz açdı:

– Yaziq Firəngiz ağlayırdı... Deyir: “Məni tək buraxmayın!”

– Nə üçün?

– Çünkü ərini görməmiş, sevməmişdir. Mən də ağladım.

– Sən nə üçün, Rüxsara?

– Firəngizə yazığım gəldi...

Həsən bir söz demədi...

Ancaq Rüxsara xanımın əlini ixtiyarsız tutub sıxdı. Rüxsara xanım da o sayaq cavab verdi. O yol uzunu Rüxsara xanım nə xoş dəqiqli-rər keçirdi!.. Xatırımdan çıxmaz... Evə az qalmışdı. Həsən atəşli dodaqlarını Rüxsaranın dodaqlarından ayırıb:

– Firəngiz xoşbəxt olacaqmı? – Bilmirəm. Mən bu gecə xoşbəxtəm, – dedi və əlavə etdi ki: – Söz versəydin, həmişəlik məni xoşbəxt edərəm. Nə deyirsən?

Rüxsara xanım bir söz söyləmək istədi, lakin deyə bilmədi.

Evə çatdılar. Həsən Rüxsaranın iki əlini tutub, yenə sordu:

– Mənə nə deyirsən?

Rüxsara xanım cavab vermədi... O vaxt Rüxsara xanım bilmə-yirdi ki, qızın ixtiyarı özündə olmalıdır. Atasından qorxurdu.

O gündən sonra Həsənlə görüşmədilər. Həsən başqa şəhərə oxumağa getdi...

Qapının açılması Rüxsara xanımı ayıltdı. Gələn yenə Reyhan xanım idi. Rüxsara xanım üçün süd gətirmişdi.

Rüxsara xanımın qızarmış yanaqları Reyhan xanımın diqqətini cəlb etdi... Reyhan xanım əlini Rüxsara xanımın alnına qoydu... Rüxsara xanım qızdırmağa başlayırdı.

– Reyhan! Getmə... Yanimda qal!.. Qorxuram...

Rüxsara xanım nədən qorxurdu? Onu qorxudan, xatirələrinin mabədi idи. Burayadək gələn xatirələri ömrünün xoş dəqiqələrini yada salırdısa, bundan sonrakı xatirələri bir qəm dəryasından ibarət idi; Rüxsara xanım bir daha o dəryada boğulmaq istəmirdi.

– Nə var ki, nədən qorxursan?

– Keçmiş günlər yadına düşür... Ürəyim davam etmir.

– Qorxma! Yadından çıxart!.. Bir aydan sonra camaat bağa köçəcək, biz də gedəcəyik. Orada lap yaxşı olarsan... İndi bir az yat!..

– Yata bilmirəm.

Elektrik şüası naxoşun üzünü düşdü, gözlərini qamaşdırıldı...

Reyhan xanım axtarıb bir ipək parçası ilə işığı örtdü. Rüxsara xanım gözünü açdı. Lampa şüasından onun gözlərini mühafizə edən parçanı tanıdı. Firəngizlə bərabər çəkdiyi əl işlərindən biri idi. Lakin təəssüf! ...Həsən üçün çəkdiyi araqçın da bu parçadan idi.

– Rüxsara, bu südü iç, bacım; mən də gəlirəm. Sənin üçün firni bişirirəm...

Reyhan xanım getdi.

Rüxsara xanım gətirilən süddən bir az içdi. Sonra stəkanı bir tərəfə qoydu. Gözlərini lampanın üzərinə salınmış örtüyü dikdi. Yorulmuş gözlərinə huş getməyə başladı. Keçmişin canlı xatirələri yenə Rüxsara xanımın gözləri qarşısında durdu. Foc-foc gələn bu xatirələri qovmaq istəyirdi də, qüvvəsi çatmayıb, müvəffəq ola bilməyirdi.

Yadimdadır... Soruşmadan, fikir və rəyini bilmədən atası onu Kərbəlayı Səftərə ərə verdi...

Hacı Muxtarın xahişini atası rədd etmək istəməmişdi. Rüxsara xanım da atasının sözündən çıxa bilməmişdi.

Nə edə bilərdi? Ölkəyə təzə qaydami qoyacaqdı?

Bir axşam onu da Firəngiz kimi köçürüdlər. O da Firəngiz kimi ağladı. Həmin indi uzandığı otaqda buraxıb getdilər.

Həyatının qəmli günləri ərə gedəndən sonra başladı. Əziyyət və məşəqqətlərin intəhası görünmədi.

Hacı Muxtar evin bütün işini Rüxsara xanımın boynuna yüklədi. Qız zərif əlləri ilə paltar yudu, xəmir yoğurdu, hətta axır zamanlar çörək yapmaq da ona həvalə olundu. Bircə Reyhan xanım anasının acıqlanmasına baxmayaraq Rüxsara xanıma kömək edirdi.

Xatırlayır: bir dəfə ərinə şikayət etdi. Kərbəlayı Səftər elə bərk qışqırkı ki:

– Mən bilməyirəm, mən ev işinə qarışmayıram. Anam nə desə odur, ona qulaq as!

Gülbacı da, Allah göstərməsin, bir dəqiqə də gəlinin rahat oturmasına razı olmayırdı.

Qayğı və nəzakət içərisində böyüdülmüş zərif bədən ağır işlərə davam etmədi. Rüxsara xanım günü-gündən solmağa başladı.

Bir dəfə çörək yapdıqdan sonra qayınanasının təkidiylə ərinin paltarını yudu. O gün soyuqlayıb naxoşlaşdı. Əvvəldən naxoşluğuna fikir verən olmadı. Lazımı surətdə tədavi edilmədi. Günlər, aylar keçdi... Xəstə yataqdan dura bilmədi...

Qapı cırıldadı. Rüxsara xanım gözlərini açdı. Bu dəfə gələn Kərbəlayı Səftər idi.

– Hə, necəsən?

Rüxsara xanım Kərbəlayı Səftərin tox və harın sifətini görüb, bir söz demədi, ətrafına göz gəzdirdi.

Səftər də diqqətlə otağın hər bucağına baxdı. Otaqda Rüxsara xanımın atası evindən gətirilmiş şeylərdən başqa bir şey görmədi.

– Qorxma, ürəyinə başqa fikir-filan gətirmə!

Bu dildə Kərbəlayı Səftər bir dəfə də olsun, Rüxsara xanımla danışmamışdı. Rüxsara xanım elə zənn etdi ki, bu gün o, bir qədər yaxşıdır; zətən xoş söz söyləməyən Kərbəlayı Səftər də ona “qorxma” deyir, təsəlli verir. Sevinmək istədi. Yan-yörəsinə baxdı...

Lakin Kərbəlayı Səftər ayrı bir şey düşünürdü. O fikir edirdi ki, Rüxsara xanım ölməsini yəqin edib də, atası evindən gətirdiyi şeyləri heyif siləyir. Bu barədə də arvadına təsəlli vermək üçün:

– Qorxma, rahat ol! Səndən sonra yad adam sənin şeylərinə əl vurmaqacaq. Sənin ev-eşiyinə bacın sahib olacaqdır, – dedi.

Rüxsara xanım bu vəhşi sözləri eşidincə, başını qaldırıb, zəif qollarına təkiyə etdi. Hiddətli nəzərlə Kərbəlayı Səftərə baxdı.

– Daha ürəyini sixma, Allah işidir. Bacı sənindir.

– Danışma, cəllad!.. Qarşısında durma!..

Reyhan xanımın daxil olması bu danışığdı kəsdi. Kərbəlayı Səftər çıxdı. Rüxsara xanım əlləri ilə üzünü örtdü.

– Nə oldu? Nə üçün belə oldun? – deyə Reyhan xanım gətirdiyi firni boşqabını bir tərəfə qoyub, Rüxsara xanımın başını qucaqladı.
– Sən ağlayırsan? Bu nədir?

Rüxsara xanım doğrudan da ağlayırdı. Bu gün bədbəxt qadın anladı ki, onun ölməsi yəqin edilmişdir. Bildi ki, əri Səftər onun ölməsini gözləyir: gözləyir ki, onun yerinə bacısı Gülnisanı alsin.

– Reyhan, sabah Gülnisanı çağır.

– Yaxşı! Sən də bu firnini ye, sonra yat; bu gün heç yatmadın.

– Sağ ol, bacım!

Reyhan xanım getdi... Rüxsara xanım gözlərini yumdu, ancaq yata bilmədi...

Səhər tezdən Reyhan xanım Gülnisanı çağırtdırmışdı.

– Rüxsara, Gülnisa gəldi...

Rüxsara xanım yuxulu gözlərini açıb bacısını gördü. İşarə ilə yanında oturmasını rica etdi.

– Bacı, kefin yaxşıdır? Bu gün elə özüm gələcəkdir...

Rüxsara xanım solğun nəzərlə əvvəl bacısına, sonra Reyhan xanımı baxıb, dodaqlarını bir-birinə döydü. Məlum idi ki, bir şey söyləmək istəyir, lakin söylədiyi eşidilmədi, anlaşılmadı.

Reyhan xanımla Gülnisanın nəzərləri bir-birinə rast gəldi. Hər biri düşünürdü. Lakin Gülnisa Rüxsara xanımın fikrindən nələr keçdiyini, nə demək istədiyini bilmirdi. Sordular, Rüxsara xanım cavab vermədi. Gözlərini yumdu. Dodaqları tərpəndi... Dərindən bir ah çəkdi.. Əzabdan qurtardı.

Bacısına deyəcəyi sözləri Rüxsara xanım söyləyə bilmədi.

Bir dəqiqədən sonra Reyhan xanımla Gülnisanın ağlaşması ətrafi basdı.

Rüxsara xanımın qayınanası Gülbacı ağlaşma səsini eşidib özünü hövlnak otağı saldı.

– Getdi... Vayy... İndi bolşeviklər bu otağı da əlimizdən alarlar,
– deyə iki əlini başına vurdu.

ZƏRİFƏ

Yevlax stansiyasında bir çox yolcu toplanmışdı. Mövqifdə oturmaq deyil, durmağa belə yer yox idi. Bu adamlar Tiflisdən Bakıya gedən qatarı gözləyirdilər. Qatar gecikmişdi. Buna görə də bura-dakı adamlar dilxor idi. Yevlaxın istisi, milçəyi əsəbiləşmiş adam-ların ovqatını daha da acılaşdırmaqdır idi.

Stansiya naçalniki qatarın nə vaxt gələcəyini yeqin bilməyirdi. Deyəsən, bütün camaat içində sakit bircə bu naçalnik idi: nə tələsir, nə əsəbiləşir, nə də ovqatını təlx edirdi. Sakit-sakit qatarın gəlmə-sini gözləyirdi.

Stansiyalarda hadisələrin gedişinə tabe olaraq, saatlarca gözlə-məkdən inciməyən və heç kimə şikayət etməyən kəndlilər də bu gün adı sakitliklərini itirib gözləməkdən bezarlanmışdır.

Stansiyada toplanmış müsafirlər arasında hamisindan artıq narahat olan və həyəcan içində o yan-bu yana qaçan bir gənc qadın idi. Bu, özünə diqqət cəlb edirdi. Gözəl surət sahibi olan bu qadın qara paltar geymiş, başına yaşıl qıraqlı ağ ipək kəlağayı salmışdı. Başının yumşaq tükləri üzərində ipək kəlağayı durmaya, çıynınə düşürdü. O da hər dəfə sağ əlinin zərif bir hərəkəti ilə örپəyi alnınım üstünə çəkirdi.

Mən bir neçə dəfə qadını mövqif müdirinin kabinetinə girib-çıxan görmüş və zənn etmişdim ki, bunun belə tələsməsinin bir səbəbi vardır. Bəlkə belə səbəbin varlığına görə idi ki, o nə ona baxanları və nə buraya cəm olmuş müsafirləri görməyirdi.

Bu dəfə mən də müdirin kabinetində durub ondan məlumat almaq istəyirdim. Bu qadın daxil oldu. Müdir telefonla danışındı. Mən geri çəkiləb, bu xoşsifət qadına müdirin stoluna yaxın durmaq üçün yol verdim.

Gənc qadın mənim bu hərəkətimi anlayaraq, uzun kirpikli qara gözlərinin ucu ilə mənə tərəf baxıb “Sağ olun!” – dedi və müdirə müraciət etdi:

– Yerlər barəsində məlumat aldınızmı?

Müdir başını qaldırmayaraq:

– Xox, – dedi və sonra dodaqlı əlavə etdi: – Güman etmə-yirəm ki, çox yer olsun... Qatarlar dolu gəlirlər.

– Mən bilməyirəm: necə olsa, mən bu qatarla gərək yola düşəm. Sizdən rica edirəm ki, mənə kömək edəsimiz, – deyə qadın təkid edirdi.

- Yer olmasa...
- Mən qala bilmərəm.

Onun sözündə elə bir təskinlik var idi ki, heç kimsə ona etiraz etməyə cürət edə bilməzdi.

Bu artıq mənim diqqətimi cəlb etdi. Mən qatarların divardan asılmış gediş-gəliş cədvəline baxar kimi, durub tam diqqətlə qadını dinləyir, onun danişiq və hərəkətinə tamaşa edirdim. Bu vaxt mən onun üzünün yarısını gördüm. Qızarmış yanaqları, uzun kirpikləri, iri gözlerinin süzgün baxışı ona məlahət verirdi. Onun zahiri gözəlliyyindən daha dərin təsir edən qəti, cürətli, əzmlı danişığı idi.

İllərcə zülm çəkmiş türk qadını, sən çıxırdın mı belə səfərə çıxırsan? Çoxdanmı qorxdıgün, qorxmağa məcbur edildiyini müdirlə tam ixtiyara malik bir vətəndaş kimi danişırdın?

Qadın kabinetdən çıxdı.

Mən mövqif müdirindən istədiyim yoxlamamı sorub çıxdım. Qoca bir kəndli haman qadınla danişırdı:

- Sən verdiyin ərizənin cavabı çıxbı, ömrün artıq olsun, gedirəm. Sən haraya?
- Mən də Bakıya.
- Bəs məktəb, qızlar nə olacaq? Qayıdırısanmı?
- Mən gedirəm, başqası gələr. Qızlar oxuyacaq, hamı da mənə söz veribdir.

Bu vaxt zəng çalındı və qatarın yaxın mövqifdən çıxdığını xəbər verdi. Hamı müsafirlər kassa qabağına toplandılar. Bilet... filan... aldıq. Qatara minəndən sonra biz haman qadınla bir kupeyə düşdük.

Yolda yavaş-yavaş tanış olduq. Adını öyrəndim – Zərifə xanım idi.

Bu gənc qadın müəllimə imiş. O danişdiği kəndli də haman qadının müəllimlik etdiyi kəndin camaatından imiş. Mənim maraqlandığımı görünçə, qadın dolu ürəyini boşaltmağa ehtiyac hiss edir kimi, mənə uzun və acı bir əhvalat söylədi. Söylədikcə iri gözləri dolurdu, əlindəki redüküldən bir yaylıq çıxarıb gözlerini silir və hekayəsinə davam edirdi. Qoy özü əhvalatı nağıl etsin:

– Atam alverlə məşğul idi. Sübh tezdən evdən gedər, yalnız axşam hava qaralanda qayıdardı. Atamın farsca yaxşı savadı var idi... Axşam şamdan sonra meşin cildli böyük kitablardan birini açıb oxuyardı. Hərdənbir də bu kitabları avazla oxuyardı. Onda mən onun qarşısında durub diqqətlə dinləyir, amma heç şey anlamayırdım. Atamın kitab oxuması məni həvəsləndirirdi. Mən də onun kimi oxu-

maq istəyirdim. Bir dəfə də atama dedim ki, mən də o kitabları oxumaq istəyirəm.

Cavabında atam dedi ki, o mənim oxumaq istədiyimə etiraz etməyir; lakin mümkün deyildir. Qızlara məxsus elə bir həyalı məktəb yoxdur.

– Bəs qız məktəbləri nədir?

– Onların sözünü danışma, yaramaz.

Lakin mən bu sözlərin mənasını qanmadım, mübahisə də etmədim. Mənim ər evində olan bacım da savadsız idi. Hərdənbir onu yoxlamağa gedirdim. Çox pis halda yaşıyirdi. Yazıçı sabahdan axşamadək işlədirdilər. Mən ondan əhval soranda deyirdi:

– Satılmış qul kimi işləyirəm.

Bir gün yenə bacının yanına gəlmişdim. Bilmədim nə olmuşdu ki, əri acıqlanmışdı; nə dedisə, bacım cavab qaytardı. Əri divardan asılmış “tatarını” götürüb, bacımı döyməyə başladı.

Mən çığırdım. Ağlaya-aglaya evə qayıdır, anama dedim. Anam bu vaxt naxoş idi. Axşam atam gəldi. Ona da xəbər verdim.

– O bizim ixtiyarımızda deyildir. Biz ərlə arvadın arasına girə bilmərik, – dedi.

Anam da onunla razı idi ki, heç bir söz demədi. Amma mən bu əhvalatla heç də razı olmaq istəməyirdim. Eyyah, mən də ərə veriləcək və sonra bacım kimi döyülcəyəm! Bu fikir mənim başımdan çıxmayırdı. Mən belə yaşamaq istəməzdəm.

Mənim qardaşım məktəbdə oxuyurdu. Hər gün məktəbdən gələndə qəzet, jurnal getirib oxumağa başlardı. Mən də onun yanında oturardım.

Mənim dinlədiyimi görən qardaşım ucadan oxumağa başlardı. Anlamadığım yerlərini mən öz sözü ilə söylərdi.

Qəzet və jurnal yazıları məni xoşlandırdı. Burada elm və maarifdən yazılırdı. Ancaq bu yazılarından arvadlar istifadə edə bilməyirdilər. Bildiyim bütün qızlar, arvadlar savadsız idilər. Qardaşım yavaş-yavaş mənə hərfləri öyrətməyə başladı. Neçə aydan sonra birinci qiraət kitabını qurtardım.

İndi hıqqına-hıqqına oxuya bilirdim. Amma çox vaxt oxuduğumu qanmayırdı. İnqilab düşdü, işlər dəyişdi. Qızlar üçün hər yanda məktəb açıldı. Mənim məktəbə getməyimə heç kəs bir söz demədi. Məni qardaşım məktəbə aparıb yazdırdı. Bu vaxt anam da ölmüşdü.

Atam məndən soruşturdu:

– Nə qədər oxuyacaqsan?

Mən cavabında deyirdim:

– Müəllimə olmaq istəyirəm.

Mənim fikrim bu idi ki, məktəbi bitirib müəlliməlik etməyə hazırlanıım; çünkü cəhalət dünyasında günahsız boğulub, həlak olan bacılarımı kömək etmək istəyirdim.

– Qoy bacılarım oxusunlar, öz ixtiyarlarını düşünsünlər. Onda onlar qul kimi yaşamazlar.

Bu mənim qəti fikrim idi.

Oxuduğum məktəbin müəllim və müəllimələrinə baxıb həsəd aparırdım. Nə xoşbəxtidlər ki, yüzlərcə əzilməyə məhkum qızları fəlakətdən xilas edirlər! Mən çox səylə dərslərimi hazırlayırdım. Məni təqdir edirdilər. Sinif müəllimimiz bizim sınıfə cürbəcür qıraöt kitabları verirdi. Mən bu kitabları tez-tez oxuyub qaytarırdım.

Bir gün yenə dərslərdən sonra kitab paylarkən müəllimimiz bütün qızlara kitab verib yola saldı. Mənə iki kitab verəcəyini söylədi.

Qızlar getmişdi. Müəllim gedib müəllimlər odasından iki kitab gətirdi. Aldım, təşəkkürlər etdim. Bərabər çıxdıq. Müəllim mənimlə səhbət edə-edə gəldi. Yolda xudahafız edib döndü. Mən ona bir müəllim, bir ustad kimi baxırdım. Mən nə bilim ki, fikrindən nələr keçirmiş. Sonralar da bir neçə dəfə məktəbdən bərabər çıxdıq.

Bir gün məktəbdən çıxarkən, o mənə axşam gəlməyi təklif etdi:

– Gəliniz, sizə bir-iki kitab verib, yazı tapşıracağam.

Gəldim, müəllimlərə məxsus otaqda məni gözləyirdi. İçəriyə dəvət etdi. Həmişəki kimi yenə səhbətə başladı. Əvvəlcə ədəbiyyatdan, şeirdən danışdı. Sonra: “Qadın azadlığı bizim ən birinci işimiz olmalıdır”, – deyə qadın azadlığı üçün aparılan mübarizə haqqında söylədi. Mən onu dinləyirdim. Sevinirdim ki, kişilər arasında da qadın hüququ üçün belə çalışanlar var. Səhbətini bitirər-bitirməz mən ondan verəcəyi kitabı rica etdim.

– Evdə unutdum, – dedi və sonra tez əlavə etdi: – Gedək, evimiz yol üstündədir, verim.

Mən heç bir şey güman etməyirdim. Razi oldum. Çıxdıq. Səhbət edə-edə evlərinə yanaşdım. Mən qapıda gözləmək istədim.

– Ayıbdır, açıqfikirli bir qızə qapıda gözləmək yararmı? Buyurun içəri gedək.

Mən utandım. Razi oldum. Birinci dəfə mən onun mənzilini gördüm. Məni oturmağa dəvət etdi. Kitab şkafının qarşısında durub bir çox kitabları mənə göstərdi, hər əsər barəsində məlumat verdi. Mən onu diqqətlə dinleyirdim. Ürəyime bir şey belə gotirməyirdim. O da bunu hiss edirmiş kimi, məni məşğul etməyə çalışırdı. Axırda mənə bir-iki kitab verdi. Qalxdım. O, mənim əlimi tutub sıxdı və dedi:

– Sizin kimi azad qızlarımızı görəndə qəlbimdə bir sevinc günəşini tülü edir.

Nə demək istədiyini bilmədim. Ancaq baxışı mənim xoşuma gəlmədi. Lakin o mənim müəllimim idi. Bir şagird müəllimindən nə üçün qorxmalıdır?

Tez burada udqundu. Bir az durdu. Yaşarmış gözlərini əlindəki kiçik yaylığın ucu ilə sildi. Yenə davam etdi.

– Bundan sonra bir neçə dəfə o məni evinə çağırıb kitab verdi. Onun şirin danışığı, geniş biliyi mənim xoşuma gəlirdi. O, çox şiir biliirdi. Hər dəfə mənə yeni-yeni şeirlər oxuyardı. Mən şeri çox sevirdim. Müəllim də bunu bilirdi.

Bir dəfə yenə müəllim məni dərsdən sonra saxladı. Yeni kitab verəcəyini söylədi. Berabər evinə gəldik. Otağa daxil olan kimi mənə konfet təklif etdi. Özü isə kitab axtarmağa məşğul oldu. Mən təklif etdiyi konfeti yemədim. Müəllim gözaltı baxırmış ki, kitabı tapıb, yanında oturdu, sonra mənə təklif etdiyi şirnini rədd etdikdə:

– Ürəyimi sindirirsınız. Rica edirəm, – dedi.

Mən aldım, yedim. Sonra qalxb şkafdan şərab şüşəsi çıxarıb, iki qədəhə tökdü. Mən içmədim. Özü bir-ikisini içdi. Gözləri işlədiyirdi. Mən getməyə hazırladım. Konfetdən sonra da özümü yaxşı hiss etməyirdim. Kitabı alıb çıxmaq istədim. Birdən müəllim məni qucaqladı və öpməyə başladı. Mən özümü şaşırdım. Qollarından xilas olmaq istədim. Lakin əllerimi buraxmadı. Məni taxtın üzərinə yıldı. Mən çıçırmak istədim. Qolu ilə ağızımı tutdu... Bütün ağırlığı ilə üzərimə yıldı... Nəfəsim kəsildi...

– Məni əfv etməlisiniz, özümü itirmişdim. Hər halda mən barənizdə günahkaram.

Mən dinnməyirdim. Nə deyəcəkdir? O isə danışındı:

– Ancaq söyləyiniz, mənə gəlirsinizmi? Mən sizi almaq, sizinlə həyatımı birləşdirmək istəyirəm. Rədd etməyiniz... Sevirəm... Yalnız...

Mən qalxdım, çıxdım, nə edəcəyimi bilməyirdim. Məktəbə davam edimmi, şikayət edimmi, lakin doğrudan sevirmi? Mən özümdə ona

qarşı bir şagird hissi duyurdum. İndi o mənim qarşısında müəllim, ustad deyil, bir kişi idi. Mən ona nə kimi hiss bəslədiyimi aydincasına bilməyir və anlamayırdım. Bu vaxt mən axırıncı sınıfda idim. O gündən sonra bizim münasibətimiz dəyişdi. Mən onu rədd edə bilmədim. Üzərimdə onun anlaşılmaz bir hakimiyyəti dururdu və mən də ona tabe idim. Nə üçün, bilməyirəm.

İnqilab hərəkatı məni maraqlandırır, mübarizəyə çağırırırdı. Mən hətta istəyirdim ki, Gənclər İttifaqına daxil olam. Məktəbdə komsomol təşkilatı yox idi. Bir dəfə bu xüsusda müəllimə də dedim, elə təəccüb etdi ki:

— Komsomola yazılmış?.. Nə danışırsınız! Komsomol həyatı qızların yeri deyildir, bu fikri buraxınız.

Komsomol barəsində elə şeylər danışdı ki, söyləmək mümkün deyil.

Mənim taxsırıım odur ki, mən müəllimimin dediklərindən sonra bir daha komsomola yazılmış məsələsi ilə məşğul olmadım. Bu barədə mən çox heyif silənirəm.

Mən məktəbdə oxuyunca, bizim münasibətimiz davam etdi. O mənə daima söyləyirdi ki, məktəbi bitirdikdən sonra mənimlə evlənəcəkdir. Mən inanırdım. Mən məktəbi bitirdim. Yeni açılmış müəllimlik kursuna yazıldım. Bir ildən sonra müəllimlik vəzifəsini ifa etməyə buraxılaqdım. Müəllimlik kursunda təsadüfən bildim ki, mənə məhəbbət bəslədiyini bəyan edən və mənimlə evlənmək istəyən o müəllim... bilirsinizmi, evli imiş, çolma-çocuqları da var imiş. Mən onu subay zənn edirdim. İndi bildim ki, o məni aldadırımış... Nə qədər nifrət hiss etdim.

Müəllim... Azadəlik səhbətləri... Qadın azadlığı üçün mübarizə təbliği... Həyasızcasına məni aldadırmış. Mənim sadəliyimdən istifadə etmiş, bacımı qul kimi işlədib döyənlə, bu ismət və hüququma təcavüz edən həyasızda nə təfavüt?

Yazılıq qadın, dedim, azadlıq yolun nə qədər çətin və düşmənlərin nə qədər çoxdur!

Bundan sonra onunla əsla görüşmədim. Hətta təsadüfən rast gələndə də ona baxmaq istəməzdəm. O da bunu düşünmüştü ki, məndən qaçırdı.

Kim bilir, bəlkə indi başqa bir sadəlövh qızı nişanlayıb, toruna salmaq üçün məndən uzaqlaşırırdı. Müəllimlərə ehtiyac olduğundan kursların vaxtnı iki ay ixtisar etdilər. Kursu bitirənləri qəzalara göndərdilər.

Mən sevinirdim ki, arzuma çatıram. Qaranlıqda qalmış bacılarımı oxudub, onları yeni həyat üçün hazırlayacağam. Nə qədər məsuliyyətli, nə qədər böyük və müqəddəs bir iş qarşısında idim! Bunu mən əzəlcə hiss edirdim...

Mən “N.” qəzasına təyin edilmişdim. Maarif Komissarlığından verilmiş kağızları icraiyyə komitəsində maarif şöbəsi müdürünə təqdim etdim.

Maarif şöbəsi müdürü çalpapaq, hündürboylu, qara üzlü birisi idi. İlk baxışda cavan görünürdüsə də,ancaq danışan və gülən vaxt bütün üzü qırışındı. Nə qədər nahamvar idi!.. Təqdim etdiyim kağızları oxudu, mənən baxdı.

— Xoş gəlmisiniz, buyurun, əyləşin! Adə, Səfi, bir stul gətir, — deyə çəgirdi.

Tüklüpapaq, ayaqyalın birisi daxil olub, bir stul gətirdi. Mən təvəqqə etdim ki, tezlikcə məni məşğul olacağım məktəbə təyin etsin.

— Niyə tələsirsiniz? Sabah və ya birisi gün gəlin, göndərərik. Bəlkə özüm də getdim. Bərabər gedərik.

Mən rica etdim ki, bu gün müəyyən etsinlər. Məəttəl olmaq istəmədiyimi bildirdim.

— Bıy, bıy, niyə tələsirsiniz? Bu axşam qonağımız olarsınız, teatromuz da olacaq.

Mən yenə təkid etdim.

Müdir gözlərini bərəldib, mənən baxdı. Bir qədər baxandan sonra dedi:

— Gərək bir icraiyyə komitəsi sədri ilə danışam, bəlkə sizi başqa yerə təyin etmək mümkün oldu. Yaxında olsa yaxşıdır! Siz niyə tələsirsiniz?

Mən söylədim ki, burada qalmaq istəməyirəm. Qalmağa müəyyən yerim də yox idi. O mənə öz evlərində otaq təklif etdi. Mən təşəkkürlərlə rədd etdim. Rica etdim ki, sabah məsələni tamam etsin.

O gün səhər məktəb müəllimlərindən Şükufə xanım adlı birləşməni tapıb tanış oldum. Onun evində gecələmək istədim. Müəllimə orta sinli bir qadın idi. Çox şad oldu və artıq hörmətlə məni qəbul etdi.

O gecəni orada qaldım. Sabah tezdən maarif şöbəsinin qapısını kəsdirdim. Şöbə müdürü gəlincə, müraciət edib təyin edilməm barəsində əmr verilməsini rica etdim.

— Dünən gecə harada qaldınız?

Mən söylədim.

– Ay... bilməmişəm... gələrdim.

– Mən sizi artıq narahat etmək istəməyirəm; rica edirəm ki, hansı məktəbə gedəcəyim xüsusda sərəncam edəsiniz.

– Niyə tələsirsiniz?

Mən ona:

– Mən burada qalmaq üçün gəlmədim, – deyincə, o mənə cavabında:

– Bəlkə burada qaldınız, – deyə gülümsədi, kobud dodaqları qaçıdı. Alt dodağı daha da sallandı. Bir dəqiqədən sonra əlavə etdi:

– Burası sizin Bakıdan çıxmış pisdir?

Mən söylədim:

– Mən buraya məktəbdə məşğul olmağa göndərilmişəm; ona görə də təyin edilməm barəsində əmr alıb işə şuru etməliyəm.

Müdir əvvəlcə bir söz demədi. Mizin üzərindən bir kağız götürüb baxdı və sonra üzünü mənə tutub dedi:

– Sizi təyin etmək bir az vaxt istəyir.

Mən təəccüb etdim:

– Yer yoxdurmu? Çətinlik varsa, mən geri dönüb başqa qəzaya gedə bilərəm.

Müdir əlindəki kağızı mizin üstə qoyub, başını buladı və dedi:

– Yox, o deyil, müəllimə bizə lazımdır. Sizin kimi bir müəlli-məni biz hara buraxarıq.

Mən onun sözünü kəsərək, həyəcanla:

– Bəs niyə təxir edirsiz? – deyə soruşdum.

Müdir kəmali-asudəliklə papiros qutusunu çıxarıb bir papiros aldı, yandırdı və gözünün birisini yumub, o birisi ilə mənə baxdı. Papiros tüstüsünü püfləyib dedi:

– Mən sizi yaxın bir kəndə təyin etmək istəyirəm. Bundan ötrü isə bir balaca dəyişiklik etmək lazım gəlir.

Mən məsələni anladım. Yaxın kənddəki müəlliməni başqa yerə göndərmək və məni onun yerinə təyin etmək istəyirmiş. Mən etiraz etdim:

– Mən ona razı ola bilmərəm. Mən başqasının yerinə gəlmədim. Mən rica edirəm ki, müəllimi olmayan kəndə məni təyin ediniz.

Müdir gülümsəyərək dedi:

– Bəlkə elə istəyən var.

Mən hiddətlə:

– Kim elə istəyir? – deyə sordum.

– Bir-iki gün gözləyin, yerinizi həll edək: niyə belə səbirsizlik göstərirsiniz? Gərək siz bizim əhvalımızı öyrənəsiniz, biz də sizə bələd olarıq...

Sonra şöbə müdürü irəliləyib, dik mənim qarşısında durdu və diqqətlə üzümə baxaraq soruşdu:

– Bəlkə qəribəyirsiniz?

– Mən işə başlamaq istəyirəm. Bayaqdan da bunu neçə dəfə təkrar etdim.

Çıxdım.

Nə etməli idim? Yenə gözləməyə qərar verdim.

– Bəlkə sizin başınızı ağrıdırıram, xanım, – deyə o sorğulu bir baxışla mənə baxdı. Sanki mənim üzümdə: “Maraqlanırımı?” sualına cavab axtarındı. Bir az sükutdan sonra dərindən ah çəkib, sözünə davam etdi.

Axşam saat yeddi idi. Qonaq olduğum müəllimənin otağında oturub kitab oxuyurdum. Şükufə xanım da mütəəllimlərinin dəftərlərinə baxırdı. Doğrusu, mən özümdən bezar idim. Bu müəllimənə narahat etməkdən artıq dilxorlanmışdım. Qapı döyüldü. Müəllimə qapını açaraq, ahəstəcə:

– Görəsən kimdir? – dedi.

Gələn dünən maarif şöbəsi müdirlinin yanında olduğum zaman çağırıldığı Səfi idi:

– Müdir deyir ki, buyursunlar bizə.

Mən bir şey anlamadım. Nə olmuşdur? Nə xəbərdir? Rəfiqəm mənə müraciətlə:

– Müdir xəbər göndərib bizi dəvət edir. Nə buyurursunuz?

Mən getməyəcəyimi bildirib dedim:

– Siz getmək istəyirsiniz, buyurun; mənə izin verin evdə qalım, yorğunam.

– Xeyr, siz getməsəniz, mən hara gedərəm. Çağırışın səbəbi, bəlkə sizin gəlmənizdir.

Mən təəccüb etdiyimi bildirdim.

Qərəz, nə o, nə mən getdik; göndərilən adama rədd cavabı verib, qaytardıq.

– Müdirə söyləyin ki, qonağımız yorulmuşdur; mən də dəftərlərə baxacağam, bağışlasın!

- Bu nədir? – deyə Şükufə xanımdan sordum.
Şükufə xanım ah çəkərək:
– Müdirdir, böyükdür. Kim bilir nə fikir edibdir.
Bir az keçməmişdi ki, yenə qapı döyüldü. Bu dəfə gələn müdir özü idi. Daxil olub gülə-gülə:
– Deyir ki: “Dağ Məhəmmədin yanına gəlməsə, Məhəmməd dağın yanına gedər”. Bizimki belə gəlibdir. Həmişə özümüz gərək “dağın” yanına gedək... – dedi.
Öz evinə gəlmış adam kimi paltosunu çıxarıb, qapı ağızından asdı və sonra üzünü Şükufəyə tutdu.
– Nə olubdur? Niyə evdən bayır çıxməq istəməyirsiniz?
Bu sözləri deyərək, müdir otağın ortasında durdu. Ev sahibi sandalya təklif etdi. Müdir əyləşdi və danışmağa başladı. Cox şeylər söylədi. Əvvəl işlərinin çoxluğundan və çətinliyindən şikayət etdi və sonra yeni açılacaq məktəblər üçün çalışdığını qələmə verdi və daha sonra özünü tərif eləməyə başladı. Bu söhbətin axırı yox idi.
Şükufə xanım çay tədarük edib verdi. Bir neçə dəfə məktəb işlərindən danışmaq istədi. Lakin müdir bircə dəqiqlikə aman vermədi. Axırda da bildirdi ki, yaxın zamanda Bakıya gedəcək və yeni dəstirül-əməllər, məramnamələr və kitablar gətirəcəkdir. Mən dinləyir, heç bir söz deməyirdim, Şükufə xanım da “bəli, bəli” deyərək, müdirin dediklərini təsdiq edirdi.
Müdir ayağa qalxaraq, mənə:
– Siz niyə danışmayırsınız? Təyin üçünmü tələsirsınız? – dedi,
– sabah gəlin, hər bir şey hazırlır. Cox da uzağa göndərməli olmadıq.
Mən kəndin adını bilmək istədim.
Söylədi.
Mən təşəkkür etdim...
– Mən təşəkkürlər etməliyəm, siz bizim unudulmuş qəzamıza gəldiniz və bizi sizin kimi bir müəlliməyə malik etdiniz. – Sözlərinin təsirini müşahidə edər kimi, bir az durdu, sonra dedi: – Ancaq bu yaxşı deyil ki, siz məndən qaçırsınız!
Mən etiraz etdim. Mənim nə sayaq müəllimə olmağımı bilmədən tərif etməsi ilə məni təhqir etdiyini söylədim. Qaçmaq deyil, bir məktəbə təyin edilməmi rica etmiş olduğumu əlavə etdim.
– Yox... yox... mən dediyimi siz düşünmədiniz. Mən sizin şəxsi münasibətiniz haqqında deyirəm.
Mən təəccüb və heyrətlə onun üzünə baxdım.

Müdirin danışığı hər ikimizin nifrətinə səbəb olduğu bəlli idi. “Bu, alçaq adamdır. Nə üçün bunlar bizə yoldaş kimi deyil, başqa cür baxırlar? Nə üçün?” – deyə mən fikir edirdim.

Gənc qadın dayandı. Vaqondan səs və kүy eşidildi. Mən kupe-dən baxdım. Hansı mövqifdə isə durmuşduq və yeni miniklər öz yerlərini axtarırlardı. Dönüb kuponin pəncərəsindən baxdım. Möv-qifin zəif surətdə işıqlanmış platformasında yuxulu sərnişinlər o yan-bu yana qaçırdılar.

– Hansı mövqifdirsə, bilməyirəm, – dedi.

– Yorulmuşsunuzsa, yatınız, mən sizi yordum, – deyə Zərifə mənə üz tutdu.

Fəqət mən rica etdim ki, mümkün isə tamam etsin və dinləməyə hazırlandım. Xanım başladı:

– Sabah, maarif müdürü məni təyin etdi. 30-35 verst məsafədə bir kənddə yeni açılmış məktəbdə qızları oxutmalı idim. Bu, mənim arzuma müvafiq idi. Bir şey də söyləyim. Müdir mənimlə getmək istəyirdi. Hazırlanmışdı. Mən bunun müşayiətindən dilxor idim. Lakin sonradan icraiyyə komitəsi divani-rəyasətinin təcili iclası olduğuna çağırıldı. Gedərkən mənə:

– Mən istərdim ki, 30 verst yolu siz tək getməyəsiniz. Tutmadı. Sağlıq olsun. Başqa vaxt, bir az vaxtdan sonra gələcəyəm... Sizə deyəcəyim çoxdur, – dedi.

Mən bir söz demədim. Müdirin getməməsindən mən şad idim. Mənim istədiyim də qızları oxutmaq, onları yeni yaşayış aləminə girmək üçün hazırlamaq idi. Böyük bir həvəslə işə başladım. Çox da müvəffəqiyyətlə məktəbdə məşğul olurdum. Qızların mənimlə əlaqəsi həvəsimi daha da artırırdı. Beləcə bir neçə ay məşğul oldum. Kənd xalqı mənə çox hörmət edirdi. Hər bir kəndlə gəlib məndən əhvalat soruşurdu. Nə lazıim isə hazır etməyə çalışardı. Bu qayğı və hörmət məni minnətdar edirdi. Mən bu münasibəti avam və cahil kəndlidən gözləməzdəm. Bir gün maarif müdürü gəldi. Məktəbə baxdı. Qızları dindirdi. Sonra mənimlə səhbət etməyə başladı. Əvvəl dərsdən, məktəbdən, camaatın əlaqəsindən sordu... sonra... sonra məni özü ilə birlikdə şəhərə getməyə dəvət etdi. Rədd etdim.

– Nə üçün siz belə kəmiltifatsınız... Nə olacaqdır? Bu camaat bir söz deməz. Mən müdir, siz müəllimə, bərabər gediriksə, kim nə deyər?

Mən söylədim ki, camaatın nə deyəcəyi deyil, özüm şəhərə getmək istəməyirəm. Bir də şəhərdə bir işim yoxdur.

– Bəlkə mən sizi rəsmi çağırıram.

– Rəsmi çağırısanız, məcburam. Lakin sizin rəsmi nə sözünüz olsa, burada deyə bilərsiniz.

– Bu da rəsmi tələbmi?

Mənim sualımlı ona xoş gəlmədi. Mənə acıqlı baxdı. Lakin onun acıqlı və ya xoş baxışı, məndən ötrü təfavütsüz idi. O gün müdir şəhərə qayıtdı. Bir həftədən sonra müdirin imzası ilə bir kağız gəldi. Məktəb işləri ilə əlaqədar bir neçə məsələnin həlli üçün məni qəza mərkəzinə çağırırdı. Müdirin dediyi rəsmi təliqə bu idi. Getməyə qərar verdim. Şəhərə gedən kəndlilərlə bərabər arabaya minib yola düşdüm.

Şükufə xanımla əski bir yoldaş kimi görüşdük. Müdirin yanına getdim. Məni görcək:

– Hə, gəldiniz, xoş gəldiniz, hara düşmüsünüz?

Mən söylədim.

– Mən gərək o Şükufə xanımı buradan başqa yerə köçürəm ki, bir də siz onun yanında durmayaşınız.

– Bu nə deməkdir? – deyə təəccüb etdim.

– Mən sizə demişdim. Mən istərdim ki, siz şəhərə gələndə bizə düşəsiniz. Mənim iki otağım... Otağım... Biri sizin öhdənizdədir... – dedi.

– Harada qalmaq, o mənim işimdir. Maarif şöbəsinə heç dəxli yoxdur. Bir də bu qayğılardan mən müdir yoldaşı tamamilə xilas edirəm.

– Yox, yox... Bilirsinizmi, mən sizə açıq demək istəyirəm, izin versəniz?

– Buyurun!

– Mən istəyirəm ki, bizim əlaqəmiz yaxın olsun, biz bir-biri-mizlə yad olmayaq... Yaxın əlaqə insanların öz əllərindədir.

Mən açıq və təəccüblə onun üzünə baxdım. Bir dəqiqə o nə deyəcəyini bilmədi.

Mən ondan:

– Mən sizə bu kimi danışıqlar üçün heç bir ixtiyar verməyirəm; mən sizin bu sözlərinizi eşitmək istəməyirəm; məktəb məsələlərini söyləyiniz. Mən getməliyəm, – dedim.

– Bağışlayınız... bağışlayınız. Mən sizə bir söz deməmişəm ki, o sizi açıqlandırsın.

– Dedikləriniz!

– Mən rica etdim ki, açıq danışmağa izin verəsiniz, siz də razı oldunuz.

– Mən bu damışqlara izin verməyirəm. Mən məktəb məsələləri üçün gəldim.

– Bir dəqiqə... Siz Bakıda oxurkən Rüstəmi tanıyırdınızmı? O sizin müəlliminiz olmuşdur.

Otaq başıma firlandı. Rüstəm, o həmin nifrətlə xatırladığım sinif müəllimim idi. Müdir mənim şaşırduğımı görüb əlavə etdi:

– Mən onun dostuyam – yoldaşıq. Mən istərdim ki, siz mənə də Rüstəmə baxdığınız kimi baxasınız. O mənə sizin barənidə...

Bu, həyasızlığın axır dərəcəsi idi. Artıq dinləyə bilməyəcəkdir. Qalxdım. Sözünü kəsərək:

– Bu danışqların mənasını qanmayıram və qanmaq istəməyi-rəm. Bu söhbətlər maarif şöbəsi müdirlənə heç yaraşmaz! – deyib çıxdım. İndi gedirəm öz divanımı tamam eləməyə, maarif cəbhə-sində çalışmağa, məni gözləyən yüzlərcə qızları savadsızlıq zülmə-tindən xilas etməyə. Tələsdiyim üçün mənim ismətimə toxunmuş o alçaq adama mən əvvəldən ancaq nifrət etməklə kifayətlənmişdim. İndi görünür ki, səhv etmişəm. Onun barəmdə nəşr etdiyi sözlərinə və qəhrəmanlığına aid söylədiyi nağıllarına axır qoymalıyam. Gedirəm. Qoy bilsinlər ki, qadınlar öz hüquqlarını alçaq və dənilər-dən¹ müdafiə etməyə qadirdirlər.

Xanım sakit oldu. Qatar sürətlə gedirdi. Bütün miniklər uyumaqdə idi. Sükut bərpa idi. Bu sükütu qatarın həzin-həzin oxuyan və xanı-mın söylədiyi hekayəni oxşayan təkərləri pozurdu. Görünən zəif lampa işıqları ətrafi bürümüş qaranlıqla çarpışmaqdə idi. Lakin dərin qaranlıq karşısında zəif olan bu işıqlar öz mübarizələrində qalib gəlmək istərkən, hərdənbir məhv olur, itir və yenə qüvvət-lənib görünürəldərdi. Mən bu çarpışmaya tamaşa edir, vəqon təkər-lərinin mahnisini dinləyirdim. Zərifə xanım iki əli ilə başını tutub fikrə dalmışdı.

1928

¹ Rezillərdən

HACIBABA NƏZƏRLİ

(1885-1939)

Yazıçı və ictimai xadim Hacibaba Nəzərli Şamaxı şəhərində doğulmuşdur. İlk təhsilini M.Ə.Sabirin “Ümid” məktəbində almış, 1930-33-cü illərdə Moskvada Qırmızı Professura İnstitutunda oxumuşdur. Gənclik illərindən ictimai-siyasi hərəkətə qoşulan H.Nəzərli 1920-29-cu illərdə Qırmızı Orduda siyasi rəhbər olmuş, milli diviziyanın təşkilində fəal iştirak etmişdir. O, eyni zamanda Bakıda çap olunan “Qızıl əsgər” qəzetinin redaktoru, ordudan tərxis olunduqdan sonra isə ARYS-nin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı təşkilat komitəsinin sədri, Dövlət Dram Teatrının direktoru vəzifələrində işləmişdir. H.Nəzərli Azərbaycan KP XII qurultayında MK üzvlüyüնə namizəd, VII Zaqqafqaziya Sovetlər qurultayında ZSFSR MİK-nin üzvü seçilmişdir. 1939-cu ildə həbs olunmuş və Bakıda güllələnmişdir.

Azərbaycanda Sovet hakimiyyətinin ilk illərindən ədəbi-bədii fəaliyyətə başlayan Hacibaba Nəzərli birinci sovet nasırlarından olmuşdur. Sovet hakimiyyəti uğrunda mübarizə, Vətəndaş müharibəsi, qadın azadlığı – onun hekayələrinin əsas mövzularındandır. Yazıcıının müasiri və yaxın yoldaşlarından biri olmuş xalq yazıçısı Mehdi Hüseyn də yazdı: “20-ci və 30-cu illərdə onun (H.Nəzərlinin – Z.Ə.) oxucular tərəfindən sevilən hekayə və novellaları bu gün eyni məhəbbətlə qarşılana bilməz, amma bir həqiqət də vardır ki, onun sadə və realist üslubu, canlı humoru, sərt psixoloji təhlil üsulu, ən çox da səmimi və ehtirasla təsvir etdiyi inqilab illərinin isti nəfəsi bizim müasirlərimiz üçün də maraqsız olmayıacaq”.

NIŞANLI GÖZLƏRİ

Bu gün günəş batmaqdə ikən qərargahın alay komandanlarına və alay komandanlarının daha aşağılara verdikləri buyuruq cəbhə boyunda günlər ilə yatan və nəticəsiz atəşlər ilə usanan qızıl əsgərlərin hamısında bir ruh yüksəkliyi oyatmışdı. Hissələrin hər birində bir hərəkət, hazırlıq vardı. Bütün ürəklər qalibiyət ümidi ilə döyüñür, hər dəqiqəsi bir ömür qədər uzun görünən cəbhə vuruşmasından bıryolluq qurtarmaq arzusu artırdı.

Bəli, sabah son və qəti bir hücum var!..

Bu buyuruq bir neçə dəqiqədə bütün cəbhə boyu yayılmışdı.

Bizim diviziya üçün taktik nöqtəyi-nəzərlə zəbt olunması vacib qırx-əlli evciyəzdən ibarət olan kiçik bir kəndin artıq hər nə olursa olsun sabah əlimizə keçməsi son dəfə qət olunmuşdu. Bu kəndin tərəfimizdən tutulması bir aydan bəri dəmircəsinə bir inad göstərən düşmənin artıq hərb nəticələrini uduzması deməkdi.

Sabahkı vuruşma qəti və mühümdür.

Bunu hər kəs düşünür, baş komandanlardan tutmuş daha kiçik-lərə qədər hamı bunu bilir, təsdiq edirdi.

Lakin bu aciz kəndin qarşısında iyirmi gündən bəri dolu kimi yağan gülələr, şimşəklər kimi partlayan top mərmilərinə qarşı köks gərib can çəkişən bir əsgər daha vardır. O həm sabahkı qalibiyətin ordu üçün olacaq əhəmiyyətini düşünür, həm də başında daima dolanan və onu bir an əvvəl hücuma sövq edən başqa bir arzu vardır.

İki il əvvəl buraxıb getdiyi həmin kəndciyəzdə onun yoluna göz dikib, onun ümidi və arzusu ilə yaşayan iki göz var idi.

Nişanlı gözləri!

On doqquzuncu ildə Qızıl Ordu buraları boşaldıb ricət edən zaman, kənndəki yoxsul gənclər hamılıqla silah alaraq onlara qoşulmuş və Qızıl Ordu hissələri ilə bir yerdə kəndi tərk etmişlərdi.

O zaman bu gənc dəxi yeganə ümidi olan Nazlışını ağlar halda tərk edərək vidalaşmış, Rusyanın qarlı meşələrində, Sibirin buzlu çöllərində zəfərdən zəfərə qoşmuş, sonra Ural dağlarını aşaraq, cənub cəbhəsinə üz tutub Qafqaz dağlarının günəşli və əlvan ətəklərinə çatmışdı.

Budur, bir aydır ki, sevgilisinin məskəni olan kəndin qarşısında durur və aramsız hücum əmri bəkləyirdi.

Nədənsə buradakı alaylar ciddi vuruşmaya girişməyirdilər. Səbir bitir, tükənir... Komandan əmr verməz ki...

Nəhayət, bu axşam “hücum olacaq” – deyə verilən şadlıq xəbəri gəlib çatdı.

Sabah qəti hücumdur.

Bu gecə müntəzir gözlər yuxu daddımı? Yalnız ağların hədsiz əzablarından cana gəlmış Nazlinin xəyalı qollarını açıb, “gəl məni qurtar” deyə yalvarırdı.

* * *

Ay buludun arxasında gizlənmiş, istehkam boyu bir çox kölgələr səssiz-səmirsiz gəzinirlər, səhiyyə nəfərləri nəfərlərə sağrı bezi paylayırlar. Uzunboylu, saribənizli, alagözlü taqım komandırı taqımı fişəng ilə təchiz edirdi.

– Yoldaş, sabahkı hücum saat neçədə başlanacaq?!

– Onu ancaq batareyalarımızın ilk atəşlərindən biləcəyik. Əvvəlcə topçularımız atəşə başlayasıdırlar, – deyə taqım komandanı qonşudakı səngərə keçdi.

Əli yenə fikirləşməyə başladı:

– Xeyr, bu daha əl vermədi. Kim bilir, bəlkə də topçuların atəş açmağa kefləri gəlmədi! Dərhal topçu komandanının yanına qaçıb da bir an əvvəl atəşə başlamasını rica etsəm necə olar? Və ya o da qərar-gahın əmrinə müntəzirdir?.. Birdən qərargah məqsədini dəyişərsə?..

O, çox darıxırdı. Kisəsini cibindən çıxardı. Bir maxorka papiros sazladı, səngərin rütubətli divarına söykənərək, gözlərini buludların arxasından yenicə çıxməqda olan aya dikib, papirosunu duman-latmağa başladı.

Ətraf sakit idi. Xəfif külək nazik buludları kiçik yelkən qayıqları kimi, saf dəniz qədər mavi göйün üzərində o yan-bu yana qovur, ayın işığı kəndin kənarındaki gölə düşərək oranı yaldızlayırdı.

Bəli, dörd il əvvəl yenə beləcə bir yaz axşamı idi, bayram münasibəti ilə göl başındakı qovaqlığa toplanmış kənd gəlinləri və qızları saz və qaval çalğısı altında rəqs edirdilər.

Nazlı da orada idi. Fəqət nədənsə o, kimsəyə qarışmır, bir ağaca söykənərək aya baxırdı. Onun gözlərindən kədərli xülyalar daşırdı. Əli o vaxt əsgər deyildi. Nazlıya yanaşdı, əlini onun ciyinən qoyaraq:

– Nazlı! – dedi.

Nazlı onun yaxınlaşmasından ürpənir kimi bütün vücudu ilə titrədi.

– Sənə nə olmuş belə qəmginsən?

Nazlı cavab vermədi.

– Yoxsa bir dərdinmi var?

O, heç danışmadan başını sallayaraq, bir an durdu. Birdən-birə ayın işığı ilə fil sümüyü kimi ağaran qollarını gəncin qüvvətli boynuna doladı və gözlərindən tökülən isti yaşlar ilə onun açıq sinəsini islatdı.

Beləcə bir dəqiqə durdular. Sonra heç kəs duymadan ağacların arxasına çəkildilər.

– Nə üçün belə edirsən? Ağlamaq nə üçündür?

Bu suala qarşı dərindən köksünü ötürən Nazlı təkrar onun boy-nuna sarıldı...

Odur, o saatdan Nazlı onun sevgilisi idi.

* * *

Yolun sağ tərəfindəki sarp qayanın arxasından üfüq ağarmağa başladı. Hər yer sakit, yalnız daha uzaqlarda qalmış heyvan və insan cəsədləri üstündə toplanan çəqqalların giryə səsləri hələ sakit olmamışdı.

Axşam xətt boyu gəzinən kölgələr artıq gizlənmisler. İndi havada qara vücutları ilə uçub bağırışan qarğalar və çalağanların qulaq dırmaqlayan səsləri eşidilirdi.

– Ah, bu murdar səsləri susduracaq birinci top atəsi, başlamaz-mışan?

Manqa komandirləri, baş komandanların tövsiyələrinə görə, bütün nəfərlərə istiqamət göstərir, əmrləri təkrar edirdilər.

Əlinin mənsub olduğu böyük dos-doğru yamacı enərek, kəndə daxil olmalı, orada başqa hissələri bəkləməli idilər.

– Gum... Gummm...

Birinci batareya atəşə başladı.

Dəhşətli səsləri ilə havanı titrədərək uçusan top mərmiləri düşmənin arxa xəttinə düşərək, orada dəhşətlər qopardı. Ətrafi kəsif bir duman bürüdü. Bunun arxasında hər yerdən pulemyot və tüfəng səs-ləri şaqquşdamaya başladı. Düşmən tərəfdən gələn güllələr ışlıq çala-çala başı üzərindən uçuşur və dolu dənələri kimi torpağa sancılındı.

Komandanların qəlbləri titrədən amir səsləri bunların hamısına faiq gəlirdi.

Bu hal çox sürmədi. Birdən-birə hər tərəfdən “qalx!”, “irəli!” buyuruqları verildi.

Artıq təerrüz¹ başlanmışdı. Yüyürən, sıçrayan, sürünen insan kütləsi bir-birini təqib edirdi. Yıxılanlar qalırdılar, yaralılar düşürdülər, ölülər ayaqlar altında çeynənərək qalırdılar. Hər kəs dəli bir qan coşqunluğu ilə irəliləyir, irəliləyirdi. Bir saat əvvəl dəmir çivi kimi yerə qaxıla qalmış düşmən qitələri indi hərəkətə gəlmış, yolun kənarında dəniz dalğaları kimi bir-birini aşaraq əks-hücumu keçmişlərdi.

Bu iki qaya kimi bir-birinə yaxınlaşan qüvvələr toqquşarsa qiyamət qopmazmı?!

Süngüler bir-birinə yaxınlaşdı.

Top və pulemyot qəhqəhələri sükut etdi.

“Ura, ura”...

Göyləri sarsıdan bu qorxunc gurultudan bütün kainat titrodi. Boğaz-boğaza əyləşmiş bu insan kütləsi qalxır, düşür, yaralanır, ölüür, öldürür...

Qayaların çarpmasından hasil olan qığılçılardan alovlar qalxmış, bu alovları söndürmək üçün damar borularından qanlar fışqırır.

Odlar söndü.

Bayaqdan gurlayan səslər qismən susdu. İndi ancaq iniltilər, zarılıtlar və bəzən tək-tək xoruz banları kimi çökıntı ilə qalxan və üzgün bir halda ətrafa yayılan “urra” səsləri eşidilir.

Toqquşma meydani nəz² dəqiqələri keçirirdi. Onun sinəsindən qalxan odlu bağırıtlar indi xırıltılara çevrilmişdi. Sanki ərz kürəsi vulkanları, zəlzələləri, daşqınları ilə ölmədə idi.

Pərakəndə düşmüş əsgərləri toplamaq üçün komandanların qılıncları havada parlayır və “mənim yanımı” deyərək bağırırlar. Düşmən kəndə doğru çəkilmədə idi. Fəqət can qurtarmaq mümkinmü? Yağmur kimi irəliyə atəşlər yağıdırın mitralyozlar onları biçirdi. Əli yoldaşları ilə bərabər kəndə doğru irəliləyirdi. O, kəndə bir dəqiqli irəli girmək üçün qartal kimi uçurdu.

Budur, çay daşlarından tikilmiş və divarları ağı çamır ilə suvanmış bir ev, daha o yanda qonşu Səfdər kişinin evciyəzi, onun qonşuluğunda Nazlinin yaşadığı ev durur. Onun divarları ağarılmış, balkonu qırmızı rəng ilə boyanmışdır.

“Bəli, onu görmək üçün yüz addım daha irəli getməliyəm”, – deyə fikirləşən Əli irəliləyirdi. Lakin divar arxalarında gizlənmiş

¹ Hücum

² Can çekişmə, canvermə

və ağaclarla sıxlılmış ağlar qorxusuz deyildilər. Sol tərəfdəki hasar üzərindən atəş açan bir düşmən nəfəri dəf olunarsa məqsədə çatmaq asan idi.

Əli üzüqoylu arxa yıxıldı və atəşə başladı.

Hasardan atəş kəsildi. Yanlarda düşmən qalmamışdı. Böyük, qaçan düşməni təqib etmədə idi.

Bu halda gözlənilməyən bir hadisə oldu. Kəndin şimal tərəfində gizlənmiş düşmən süvariləri qəflətən basqına keçməsinlərmi? Meydan yenidən qızışdı. Süngülər ilə qılınclar çarpışmağa başladı. Böyük komandanı bir az hündür bir daşın üzərinə çıxaraq bağırır və qızıl əsgərləri dağılmamağa dəvət edirdi.

Qara cuxalı bir düşmən süvarisi özünü yetirərək, komandanı yaraladı. O, daşın dibində yerə sərildi. Əgər yaralı komandan orada qalsa idi, həyatı təhlükəli olardı. O, süvarilər ayağı altında çeynənib məhv edilə bilərdi.

Əli sıçradı və özünü komandana yetirib, arxasına aldı. O, nə edəcəyini bilirdi. Komandanı arxaların dərin bir yerində saxlamaq lazımdı.

Bu halda bir neçə qurşun qulağı dibindən vizilti ilə keçdi və döşünün sağ tərəfindən toxunan qüvvətli bir şey onu komandan ilə bərabər torpağa sərdi. O, əvvəlcə ağrı hiss etmədi və düşünməyə başladı: “Artıq bitdi, ölcəcəyəm, evə yaxınlaşmalı. Lakin komandan nə olsun? Onun ki bir tərəfə çəkilməyə qüdrəti qalmamışdır”.

Ayağa qalxdı, əlini hasara dayayaraq darvazaya qədər süründü. Yarasından axan qanın vücuduna ariz etdiyi böyük bir zəf¹ nəticəsində darvazanın lap astanasında düşdü; var qüvvəsi ilə:

– Nazlı! – deyə bağlırdı.

Yenə qalxmaq istədi, fəqət mümkün deyildi. O halda Nazlısını görəsə idi, komandanı bəlkə də xilas etdirəcəkdir...

* * *

Gecə.

Ölgün neft lampaları ilə işıqlanan səyyar xəstəxananın bir otağında cərgə ilə düzülmüş taxtlar üzərində yaralılar yatırdı. Ən ucdakı divara söykənmiş taxtin üzərində yatan bir xəstə gözlərini yummuş, sinəsini qabardaraq çox güclüklə nəfəs alındı.

¹ Zəiflik

Xəstənin yanındakı kürsünün üstündə oturub, dalğın qara gözlerini onun rəngi ucuq bənizinə dikmiş gənc bir qız ilə qarabığlı, qırışiq üzlü mülayim bir həkim gözlərindəki gözlüyü parovoz fanarları kimi parıldadaraq, fisiltı ilə danışındı.

Doktor xəstənin nəbzini yoxlayaraq deyirdi:

– Zənnimcə, qorxusu yoxdur, indi artıq ürəyi normal bir sürətlə döyünməkdədir.

– Bəs nə üçün belə bayğındır? Ayılmayacaqmı?

– Heç darixmayınız, bəlkə də bu saat ayılar!..

– Rica edirəm, doktor!..

– Mən sizi əmin edirəm ki, o tezliklə ayılacaqdır. Artıq ölüm qorxusu yoxdur. Fəqət siz yanından ayrılmayınız. Ayıldıqda məni çəğirarsınız, – deyə, doktor başqa xəstələri yoxlamağa davam etdi.

Qız əvvəlki kimi gözlərini xəstədən ayırmır və əvvəlki kimi yumşaq saçlarını oxşayırdı.

Xəstə əsgər dərindən nəfəs aldı. Qız üzünü bir az daha ona yaxınlaşdırıb diqqətlə baxdı.

Xəstə gözlərini böyük-böyük açmış, ətrafi şüursuz nəzərləri ilə seyr edirdi. Birdən nəzəri üzünə yaxınlaşmadan olan gözlərə sataşdı. Dirsəklərini yastiğa söykəyərək qalxmaq istədi, fəqət zəifliyindən təkrar arxası üstə düşdü.

– Uff... bu qədər məşəqqətdən sonra ona yaxınlaşmaq yenə də zordur, – dedi.

– Haraya yaxınlaşmaq isteyirsən?

– Ona, o gözlərə... Nazlıya!

Nazlı özünü saxlaya bilmədi:

– Əli! – deyə, onun boynunu qucaqladı.

Nazlımı tanıyan yaralı dərhal komandanını düşündü və yanlara baxaraq:

– Komandan hanı? Onu xilas etdilərmi? – dedi.

– Hansı komandan? Bölük komandanımı? Odur, orada yatır, yaxşıdır, – deyə, Nazlı iki addım yandakı xəstəni göstərdi.

Xəstə komandan yatağının içində oturub papiros çəkir və gülümseyərək:

– Ayıldımı? – deyirdi.

QARATEL

Mizin başında iki nəfər idilər; əlli yaşlarına yaxınlaşmış əl, top saqqallı Nadir qalın dodaqlarının arasında yerləşdirdiyi uzun müştüyünü sümürə-sümürə deyirdi:

– Görünür Aslanın söhbəti uzun çəkdi, hava qaraldı, hələ də gəlib çıxmayıır.

Onun ilə üz-üzə oturub, corab toxumaqla məşğul olan Çimnaz gözlərinin üstünə tökülon yenicə dən düşmüş saçlarını qulağının ardına ataraq:

– Yenə nə söhbət varmış? – dedi.

– Bayrama hazırlaşırlar, – deyə, Nadir havaya qalın və acı bir duman sovurdu və sözünə davam etdi:

– Bu günlər böyük bayram olacaq, qızıl əsgərlərin bayramıdır. Dünən klubda danişirdilər.

– Qızıl əsgərlərin bayramı...

– Hə, Qızıl Ordunun...

* * *

Qapı açıldı. Evə əlində çanta, əynində qısa qara bir palto, başını qırmızı yaylıqla bağlamış 14-15 yaşlı bir qız girdi:

– Yamanca soyuqdur, əllərim dondu.

Çimnaz gözlərini əlindəki işindən çəkmədən:

– Sənə demədimmi əlcəkləri götür... Hələ mən deməsəydim, palttonu da geyməyəcəkdirin...

Qız cavab vermədən, çantanı divardan asıb bucaqdakı qaz sobasının yanına sıxıldı.

Nadir soruşdu:

– Qardaşını görmədinmi?.. Harada qaldı, bilməyirsənmi?

– Mən dərsdən çıxanda, onlar hələ iclasda idilər. İndicə qurtarlarlar.

– Elə isə bircə samovarı odla, qızım! Mən də bu dəqiqə kooperativdən tənbəki alıb qayıdırám.

Nadir mixdan paltosunu alıb çıxdı. Qız yandakı mətbəxə gedib samovarı odlamağa məşğul oldu. Çimnaz əlindeki corabı toxuyub qurtarmış, iş boğcasını yiğidirmağa məşğul ikən cindir parçaların içindən bir yığın əskimiş, saralmış kağız alaraq qarışdırıldı. Əski bir xatirəni düşünür kimi bir an gözlərini kağız parçalarına dikərək çağırıldı:

– Qaratel!

Gənc qız mətbəxdən səslənərək:

– Mənimi çağırın? – dedi.

Çimnaz əlindəki kağızları onun qarşısına sərərək:

– Heç bilmirəm bu kağızlar nə vaxtdan qalıb, deyəsən Aslanın əsgərlək zamanında yazdığı məktublardır. Al, gör oxuya bilərsənmi?

Qaratel kağızın birisini alıb, diqqətlə baxdı, o tərəf-bu tərəfə çevirdi və anasına qaytararaq:

– Eh, ərəb əlibəsi ilə yazılıbdır. Oxumaq olmur ki... – dedi.

Anası məktubları qarışdırmaqdə davam edərək, bir ah çəkdi və dedi:

– Bu kağızlar mənə qara günləri xatırladır. Aslan davada olarkən yazmışdı. Gəlsə idi, bir də özünə oxutdurardım. Bu qısa kağızı elə bilişən yaralı olduğu vaxt yazmışdı. Görüsənmi? Yazılı bitirə də bilməmişdir.

Qaratel məktubu alıb baxdı, yenə bir şey anlamayaraq, anasına qaytardı. O, mətbəxə qayıdaraq, qaynamada olan samovarı gətirib, süfrəni hazırladı. Evdə bir neçə dəqiqəlik sükut oldu. Samovar öz musiqisinə başladı.

* * *

Ata ilə oğul ikisi də birdən daxil oldular. Aslan qapıdan girərkən üst palтарını soyunaraq deyirdi: – Bayram günü mən qışlaqlara getməliyəm.

Atası soruşdu:

– Nə üçün?

– Qızıl əsgərlərin bayramını təbrik etmək üçün zavoddan nümayəndə seçilmişəm. Hələ onlara bir çox hədiyyələr də aparacağam.

– Bayram nə vaxtdır?

– Üç gündən sonra fevralın iyirmi üçündə Qızıl Ordunun ildöñümüdür.

Aslan soyunub, hazırlanmış süfrənin yanına gəldi. Anası əvvəlki kimi məktubları qarışdırırdı, birdən dəstə ilə Aslanın qarşısına ataraq:

– Ay Aslan! Bunlar sənin yazdıqların məktublardır. Nə vaxtdandır ki, bunları saxlayıram. Oxusana, görək nə yazırmışsan?!

Aslan kağızları bir-bir açıb baxdı və keçmişləri xatırladığı üçün gözlərində xəyal ilə dolu bir sevinc parladı, dedi:

– Bunlar maraqlı kağızlardır. Mən davadan yazmışam... Nə yaxşı saxlamışan. Hamısı buradadır? Bax, yaralı olarkən yazdığını da buradadır.

Burada qoca Nadir işə qarışdı:

– Oxu görək nə yazırsanmış? Çoxdankı əhvalatdır, unutmuşam.

– Elə işə dayanın sira ilə oxuyum.

O, kağızları araşdırıb, birisini aldı və izahat verməyə başladı:

– Bunu şəhərdən çıxıb cəbhəyə çatan gün yazmışam, 10 iyul, 1921 tarixdə.

Qaratel bir pişik balası kimi anasının yanına soxulub dirləməyə hazırlandı, Nadir papirosunun son tüstüsünü havaya buraxaraq, ciddi bir vəziyyət aldı. Cimnaz boğçanı bir tərəfə buraxıb, gözlərini oğlunun ağızına dikdi.

Aslan öskürərək:

– Qulaq asın, – dedi və birinci məktubu oxumağa başladı:

“Möhtərəm atam! Vaqonda və oradan əlli verst piyada cəbhəyə gələrkən gördükərimi və keçirdiklərimi yazmayacağam. Bu gün səhər ilk dəfə olaraq səngərdə yatdım. Gecə sakitlik idi. Gün çıxarılmaz düşmən tərəfindən toplar atılmağa başladı. Bu məktubu sənə bir saat əvvəl top güllələrinin cəhənnəm kimi alovlar, ildirim kimi ölümlər saçdığı yerdən yazıram...”

Cimnaz ah çəkdi, Qaratel ürpənin üzünü bürüsdürdü və anasına daha sıx yaxlaştı. Nadir səbirsizliklə:

– Dalını oxu, – dedi.

“...Səngərlərimiz dağın təpəsində zəncir kimi sıra ilə düzülmüşdür. Bilməyirəm nə üçün bizim tərəfdən heç hərəkət yoxdur? Toplarımız ağır-ağır cavab verir. Düşmən qoşunu düzlərə səpələnib, quş qatarı kimi irəliləyirlər. Başımın üzərindən keçən tüfəng güllələri bir çoban quşu kimi fit çalıb ötüşür... Düşmən ancaq 500 addımlıqdadır. Yenə irəliləyir.. Ah, bilməyirəm bizim tabor komandanı poladdanmıdır? O qədər soyuqqanlıdır ki, çoxlu güllə sərf etməyimizə də razı olmayır...

Məndən on addım sağda dəhşətli bir bağırtı qopdu. Boz bir kölgə torpaqdan qalxıb yenə yerə sərıldı, yoldaşımı vurmüşdular. Ona dəyən güllə zəhərli imiş ki bir daha səs çıxmadi, iki nəfər səhiyyəçi gəlib onu aparınca o, yavaş-yavaş inləyirdi.

Düşmənlə üç yüz addım aramız qalmışdır. Onlar dağın ətəyinə çatmışlar, indi yuxarı dırmaşmaq istəyirlər. Yatırlar, qalxırlar, irəli-

ləyirlər. Lakin qızıl güllələrimizə fəda olaraq geridə qalanları da az deyildir...

Günəş getdikcə yuxarı qalxır, bir tərəfdən əlimdəki qızmış silah, o biri tərəfdən də ətrafi alov kimi qarsan günəşin hərarəti bütün vücu-dumu yandırır, başımda beynimi qaynadır.

Düşmən “ura” səsləri ilə qalxıb səflərini sıxlasdırı-sıxlasdırıayaq üstə irəliləyir, cumur... Birdən, sanki qiymət qopdu. Ətrafi bir-birinin ardınca dəhşətli bir gurultu və sonra duman büründü. Mən, dərhal bombasaçanlarımızın işə girişdiyini anladım.

Hər tərəfdən hacileylək dimdiyi kimi şaqqıldayan pulemyot-ların qəhqəhesi ucalır. Düşmən duman və tozlar içində qərq olmuşdur. Hərdən biri, ikisi görünür və yenə qarşıda partlayan bombaların qaldırdığı duman tufanları içində yox olurlar...

Tüfəngim qızmışdır, artıq çaxmağı işləməyir. Yanımda yaralı qalmış yoldaşımın tüfəngini aldım. Atıram... Atıram... Beş dəqiqə sonra başımız üzərində uçuşan güllələrin arası kəsildi, dumanlar seyrəkləşdi. Düşmən ölülərini, yaralılarını buraxaraq yox oldu...

Eşitdiyimə görə sabah hücum bizdəndir. Sağ qalarsam, yenə yazaram. Anama salam yetir.

Qaratelin gözlərini əvəzimdə min dəfə öp!..”

Qaratelin yaşarmış gözləri mükəddər bir sevinc ilə gülümsədi:

– Burada qurtardı. İndi ikinci məktubu oxuyuram. Bunu 14-də yazıram:

“Möhtərəm ata! Əlbəttə yaralandığımı anama və Qaratelə xəbər verməzsən. Üçüncü gündür ki, bir kənddə düzəlmış kiçik, səyyar bir xəstəxanada yatıram... Üç gün bundan əvvəlki məktubda hücum olacağını sənə yazmışdım. Həmin hücum oldu və çox da müvəfəqiyyətli...”

Dinləyənlərin üçü də birdən tərpəndilər və oxunanları yaxşı eşitmək üçün başlarını uzatdılar.

“...Gecəni o qədər yorğun yatmışdım ki, səhər ancaq bizim tərəfdən atılan topların gurultusuna gözlərimi açdım... Qoşunumuzun içində bitməz-tükənməz bir hərəkət var idi. Böyüklər, taqımlar sağa-sola cəbhə qanadlarına göndərilirlər... Demək, hücum başlanmışdı. Düşmən tərəfində də bir hərəkət, bir cəldlik müşahidə olunurdu. O da bizim səngərləri top güllələri yaqmırlarına qərq edirdi.

...Bu gün hücum etməyə, qan dənizlərinə cummağa damarlırmada üşyan edən qanı axıdib da sinirlərimi ağır əsəbiyyətdən azad

etməyə özümdə şiddətli bir ehtiyac hiss edirdim, çünki dünən gör-düklərim heç xəyalımdan çıxmır, qəlbimdə ağ düşmənə bəslə-diym nifrət, bu dəfə qəzəb alovlarına çevrilmişdir. Buna da səbəb düşmənin dünənki hücumdan sonra görünməyən bir vəhşilik etməsi idi. On gün bundan əvvəl əllərinə əsir keçən üç nəfər yolda-şımızı dünən səhər üstümüze qaytardılap... Mən baxa bilmədim... Bilməyirəm necə yazım, onların ayaqlarına at nalları çalınmış, baş-larına dəmir mixlar qaxılmış, alınlarında odlu qələm ilə “bolşevik” kəlməsi yazılmışdı.

Dinləyənlərdən ikisi dərindən ah çəkdilər. Hamı kədərli və hey-rətli nəzərlərlə bir-birinə yaxlaşdırılar. Nadir heyrət əlaməti olaraq ağzını marçıldı...”

“...İndi komandanın əmrini bəkləmədən ayağa qalxmaq, təkba-şına hücuma keçmək, ölüncə çarpışmaq, intiqam almaq istəyirdim...”

Çox bəkləmədim. Birdən komandanın heybətli səsi eşidildi: “Qalx!..” Hamı bir adam kimi qalxdıq. Od yaqmırları altında irəli... irəli gedirdik. Yoldaşlarından bir neçəsi yanında yıxılıb qaldılar. Onlara gülə dəymışdı”.

Kiçik otaqda dərin bir sükutvardı. Aslan keçmiş qan coşluğunu xatırladan bu tarixi qəhrəmanlıq səhifələrini coşa-coşa oxuyur və onunla həməhəng samovar da qaynayıb, daşırdı...

“Burada sarı saçlı, ala gözlü, al çöhrəsi günəş istisindən yanıb qaralmış bir rus qadınını sənə tərif etməkdən özümü ala bilməyə-cəyəm. O, şəfqət bacısıdır. Heç vaxt bizdən geridə qaldığını gör-mədim. Həmişə yanındakı dava, sarğı ləvazimatını saxlayan böyükçə qara sumkası böyrünə dəyə-dəyə on addım arxamızca gələr, onun əlindən yaralı düşüb qaldığını görmədim, birini, beşini sarıdım? – Yenə arxamızca yürüür. Erkəklərdən qoçaqdır. Heç inanmaq olarmı? Ağır bir yaralını umuzuna atıb, geriyə qaçıdığını da görmü-şəm. O, mənim arxamca gəldikcə, ölməyəcəyimə iman edirdim... Nə qədər qoçaq, mərhəmətli bir qadındır?!”

Burada Nadirin dodaqları arasından biixtiyar tökülən “ay qoça-ğım arvad!..” sözləri hər kəsi güldürdü. Möclis dərhal yenə ciddi bir hal aldı.

“...Mən quş kimi uçurdum. Ayağım altında qalan yaralı və ölü-lərə toxunub yıxılır, yenə qalxırdım. Düşmən isə yerinə mixlanmış kimi durmuşdu. Aramızda ancaq 200 addımlıq bir məsafə qalmışdı. Yenə hər yeri dünənki kimi duman və toz bürümüşdü. Komanda-

nımız at üstündə mənə yaxınlaşdı. Əlindəki parlaq qılıncı bir laçın kimi uçurdu. Birdən dumanlar arasında bir təpəcik dalına sıxılıb komandanımı nişan alan paqonlu bir zabit gördüm. Gullə açıldı. Komandanım, o əziz yoldaşım, qartal kimi qanad açaraq, atdan sörildi. ...Dəli olmuşdum... Geri qayıdır, yıxılmış komandanı yoxlayım və ya intiqam üçün irəli atlım, bilməyirdim... Birdən həmin şəfqət bacısını komandanın başı üzərində gördüm: "Komandanım daha ölməz!" – dedim, indi gözlərim dörd olmuş, paqonlu zabiti axtarırdı. Onu təpəcikdən beş addım yanda gördüm, qılıncını çəkərək, bir yoldaşımı vurmaq istəyirdi. Heç aman vermədim, dizimi yerə ataraq, bir fişəng boşaldım. Ağ zabit əlini sinəsinə basaraq, bir an sağa-sola səntirlədi və torpağa sərildi.

...İntiqam almışdım. İrəliləmək istəyirdim. Dizimi yerdən qaldırmamış birdən umuzuma toxunan ağır bir zərbə ilə hərlənərək qocaman bir tut ağacının dibində yıxıldım..."

Dinləyənlərdən birisi "of!" dedi. Bu, övladının acısından qəlbini sancan bir ana fəryadından başqa bir şey deyildi.

"...Gözümü açarkən özümü bu səyyar xəstəxanada gördüm. İlk dəfə gözüümə sataşan eynəkli, çal başlı, ariqca bir doktorla cəbhədəki şəfqət bacısı idi. Onlar qan axması nəticəsində hasil olan zəiflikdən sonra mənim aylımağımı gözləyirmişlər..."

...Qoçaq şəfqət bacısı, ayıldığımı sevindiyindəndir ki, qırmızı dodaqlarını açaraq, özünə məxsus zarafatla təbəssüm edir və "qorxma, yaxşı oldu... ölməz..." – deyirdi.

– Qorxmayıram, – dedim, – yara öldürücü də olsa, sənin əlinlə sağalacaqdır... – Hər ikimiz güldük, doktor da bizə qarışaraq təbəssüm etdi. Bilməyirəm o nə üçün gülürdü? Dilimi də anlamayırdı...

...Məktubu şəfqət bacısından icazə alaraq yazıram. Anama salam söylə. Yaralandığımı bilməsin.

...Qarateli arzu edirəm... Yanımda olsa idi, buradakı şəfqət bacısına çox da zəhmətim dəyməzdi.

Aslan"

Qaratelin gözlərlərindən sağlamlığı andıran qırmızı çöhrəsinə iki damla yaş yuvarlandı. Aslan üçüncü məktubu alaraq:

– Gərək oxumayaydım, sizi ağlatdım, – dedi, – Bunu da iyulun 27-də xəstəxanadan yazıram, demək hələ ölməmişəm, – deyərək, bərkdən güldü və davam etdi:

“Möhtərəm atam! Bu gün özümü daha yaxşı hiss edirəm. Səhər tezdən doktorla “bacı” daxil oldular və hər dəfəki kimi xəstələri yoxlayıb, mənə yanasdılar. Yaranı oradaca açdılar. Dırnaq boyda qara ləkədən başqa bir şey qalmamışdır.

“Baci” eyni təbəssümlə:

– Yaxşı damğadır, – dedi. – Vətəndaş müharibəsindən sənə bir yadigar olsun.

Doktordan nə vaxt xəstəxanadan buraxılacağımı soruşdum. İki günə kimi buraxılacağımı söz verdi. “Baci” isə darixmağımı anlaysıb, məni bu gün evdən kənara çıxarıb, bağda ağaclar altında yerləşdirəcəyinə söz verdi. Ah, nə qədər canıyanan bir insandır. Ancaq bu gün doktor onu adı ilə çağırıldıqda adını öyrəndim. Adı Anna İvanovnadır!..”

Dinləyənlər hərəsi bir ləhcə ilə “Anna İvanovna” – deyə adı təkrar etdilər.

“...Anna bacı bu gün mənim üçün danışdı ki, düşmən axırıncı hücumumuzdan sonra büsbütün əzilmiş və şəhərə çəkilmişdir. Bu gün bizimkilər şəhəri əldə etmək üçün qəti hücum yapacaqlar imiş... İndi uzaqdan top səslərini eşidirəm. Açıqlı-acıqlı yanından asılı qalan yaralı qoluma baxıram. Ah, nə üçün mən bu son vuruşda iştirak etməyirəm. Anna bacı qəlbimdəkiləri gözlərimdən oxuyur... Mənə təsilli verərək: “Yaxşı olarsan, yenə cəbhəyə gedərsən. Hələ inqilab öz vəzifəsini bitirmədi; hələ qalibiyyətlər qarşısadır!” – deyirdi. O, mənim üçün inqilabdan, qızıl qvardiya qəhrəmanlıqlarından söhbətlər etdi. O, çox cəbhələrdə iştirak etmişdir. Məndən soruşdu:

– Bacın varmı?

– Var... Onu şəfqət bacısı yazdırmağa söz verirəm.

Anna İvanovna güldü:

– Xoroşo, – dedi”.

Aslan dayındı və dərin bir maraqla məktubu dirləməkdə olan Qaratelə baxdı:

– İndi, bacım, vəzifəni bildinmi?

Qaratel gülümsədi. Bu suali lazımi qədər anlamadığı görünürdü.

– Bilmədinmi?.. Şəfqət bacısı olmaq istəyirsənmi?

Qaratel təkrar gülümsədi və:

– İndi ki, müharibə yoxdur... – dedi.

– İndi yoxdur, fəqət... gələcək üçün hazır olmalıdır..
Çimnaz yeni bir xəbərdar fikri ilə üzünü bürüşdürdü:
– Ah, yenə də dava varmı? – dedi.
– Sən də qorxaqlığını göstərmə. Hələ yoxdur. Lakin kim bilir ki, düşmənlərimiz bizi çoxmu asudə buraxacaqlar?..

Qaratel:

– Mən gedirəm, mən şəfqət bacısı olmaqdan qaçmayıram.
Nadir papirosunu dumanladaraq, bu danışıqları nəşəli-nəşəli seyr edir və gülürdü. Aslan birdən yerindən qalxdı, Qaratelin qarşısında duraraq, qəti bir səsle:

– Sabah mənimlə bərabər gedərik. Hilal-Əhməd dərnəyinə yazılsanmı? – deyə soruşdu.

Qaratel da eyni qətiyyətlə:

– Yazılıram... – dedi.

Birdən hər ikisi dönüb ata-analarına baxdılar. İki qoca əvvəlcə uzun-uzadı balalarını heyret ilə süzdükdən sonra bir-birilə baxışdılar. Evdə bir dəqiqədən artıq uzanan sükütu Nadir kişinin balalarının səsindən daha qəti olan səsi pozdu:

– Qaratel getsin!.. Qızıl Ordunun bayramına mən də bir şəfqət bacısı göndərirəm, – dedi.

1930

BÖYÜKAĞA TALIBLI

(1897-1937)

Görkəmli yazıçı, jurnalist və ictimai-siyasi xadim Böyükağa Talibli Salyan şəhərində qulluqçu ailəsində doğulmuşdur. İlk təhsilini Salyan şəhər məktəbində almış, sonra Baki real məktəbində oxumuşdur. Oranı bitirən gənc Talibli 1916-ci ildə Salyan real məktəbinə müəllim təyin olunmuş, bir il işlədikdən sonra Petroqrada (indiki Sankt-Peterburqa) Texnologiya İnstitutuna qəbul edilmişdir. Lakin maddi vəziyyətinin ağırlığına görə təhsilini davam etdirə bilməmiş, oxuduğu institutdan uzaqlaşaraq, əvvəlcə Petroqradda, sonra Moskvada müxtəlif siyasi işlərdə çalışmışdır.

1920-ci ilin may ayında Azərbaycana gələn B.Talibli burada bir sıra məsul vəzifələrə – Zaqqafqaziya Qoşma Sovet Sosialist Respublikaları Fəhlə-Kəndli Müşəttişliyi Komissarı, Azərbaycan Xalq Ədliyyə Komissarı, Mərkəzi Statistika İdarəsinin rəisi, Sovet Quruluşu və Hüquq institutunun direktoru, respublika prokuroru işləmişdir. İctimai-siyasi fəaliyyət sferasının genişliyinə baxmayaraq, B.Talibli ədəbi-bədii yaradıcılığını da davam etdirmiş, Bakıda çıxan "Azərbaycan füqərəsi" məcmuəsinin, "Kommunist" qəzetinin, Tiflisdə "Yeni fikir" qəzetinin redaktoru olmuşdur.

Ədib 1937-ci ilin yanvar ayında "əksinqilab müsavat təşkilatının üzvü" və "millətçi" kimi gündahlandırılaraq həbs edilmiş və doqquz aylıq əzab-əziyyətdən sonra ona ən ağır cəza – güllələnmə kəsilmişdir. Bu hökm 1937-ci il oktyabr ayının 13-də Baki şəhərində yerinə yetirilmişdir. 20 il sonra SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarına əsasən B.Taliblinin işinə yenidən baxılmış və heç bir cinayət tərkibi olmadığına görə yazıçı bərəət qazanmışdır.

B.Talibli bədii yaradıcılığı XX əsrin əvvəllərində başlamışdır. O, "Yaxşı məsləhət hər şeydən yaxşıdır" adlı ilk hekayəsini Baki real məktəbində oxuyarkən yazmış və 1912-ci ildə Bakıda Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir. Az sonra "Kef içində" pyesini, "Tövbə", "Mədən sahibinin fərasəti" və s. hekayələrini yazan ədlibin yaradıcılığı 1920-ci ildən sonra çıxırlaşmış, bu dövrdə o, "Erkək Tükəzban", "Qırx topa", "Xeyir iş", "Qayınananın kələyi", "Tövbə" və digər hekayələrini çap etdirmişdir.

DİRƏK

(povest)

I

Nadir axurlara arpa, saman töküb tövlənin o biri başında olan səkinin üstünə çıxdı. Məcid də buradakı həsir üstə uzanmışdı. Nadirin yaxınlaşmasını görüb başını qaldırdı və: – Dünən yox srağagün ot tayasının dibində nə üçün büzülüb oturmuşdun? – deyə sordu.

Dizlərini büküb oturmaq istəyən Nadir bu sualdan sonra təccübəldəndi: “Nə?” deyə ayağa qalxdı. Məcid yenə sualını təkrar etdi və Nadir yenə cavab tapa bilməyib boğazında udqundu və dodağının altında mırıldandı.

Bu çağacan Nadir elə bili ki, onun sırrını heç kəs bilmir və onun hərəkətlərindən heç kəsin xəbəri yoxdur. Yalnız bir adam görə bilərdi, lakin o da heç vaxt bunun üstünü açmazdı, buna görə Məcidin suali ona təəccübü göründü və ikinci dəfə təkrar soruşduqda özünü itirib, cavab verə bilmədi. Bir az dodağının altında mırıldandıqdan sonra inkar etmək istədi. Lakin inkar etmək əvəzinə:

– Sən nə bildin? Sən ki burada yox idin, – deyə, cavab verdi.

Cavab verdikdə bununla sırrının üstünün daha da açıldığını və inkar etmək yolunun artıq bağlandığını özü də anladı. Utandığından qızarış başını aşağı dikdi və atların xart-xartla arpa çeynəmələrinə tamaşa etməyə başladı. Ağ arpadan nəşələnib kişnəyən atların səslərini eşitdikdə Nadirə elə gəldi ki, indi bu dilsiz-ağızsız heyvanlar da onun bu çağacan gizli saxladığı sırrını bilib istehza ilə güləcəklər.

Məcid onun cavabını kafi bilməyib, yenə sorğusunda davam etdi:

– Necə nə bildin? Sən ki sözünü dana bilməyəcəksən? Bəs ondan da iki gün qabaq yenə də axşam təzəklikdə oturub gizlənmişdin, kimi gözləyirdin?

Son sual Nadiri lap heyran qoyub və ömründə vur-tut cəmi bir dəfə gördüyü gizlin işin bu tezliklə açılmasına təəssüf etməklə qəməgin oldu. Əslində iş özü-özlüyündə bir az onun nəzərində utancaqlı idi və ağıza alıb danışmalı deyildi.

Nadir söyləməyəcəyini qət etdi və biləks özü – Məciddən bəlkə yeni bir xəbər bilmək oldu, – deyə daha əl çəkmək istəmədi.

Məcid Məstan bəyin köhnə nökəri idi, bəyin evinə yaxın bir adam idi, orada bir söz eşidə bilərdi. Bunu Nadir anlayıb:

– Sən nə bildin?.. Sənə kim xəbər verdi? – deyə onu yaxaladı.

Nadirin israr etməsinə baxmayaraq, Məcid ona bir söz demədi, məsələ zahirən bəlli olmayıb, örtülü qaldı və hər ikisi bir-birini anla-mış kimi eyhamla danışmağa başladı. Məcid Nadirə ehtiyatlı olub, özünü gözləməyi məsləhət gördü və bəlkə bu işin Səmədə deyilə- cəyini anlatdı.

Nadir yetim olduğundan hər işinə dayısı Səməd məsul idi, həmişə fəna bir hərəkət işlədikdə əvvəlcə ağası Məstan bəy özü cəzalan-dırar, sonra da dayısı Səmədə şikayət edib, yenidən cəzalanmasını tələb edərdi.

Amma bu dəfə Nadir qorxmadı və qəlbində özünün haqlı oldu-ğunu qərara alıb, cürətləndi. Axşam oldu. Tövləni qaranlıq basdı və Nadir də bir söz söyləməyərək cırıq çuxasını altına salıb, Məcidin yanında uzandı. Bir dəqiqə keçmədi, gözlərini yumub şirin yuxuya daldı.

II

Neçə gün idi ki, Nadir Zeynəbi müttəsil¹ görürdü. Hər yer olur-dusa gizlənib Zeynəbin yolunu gözləyirdi. Təndirin dibində, töv-lənin dalında, bulağın başında çöməlib oturmaqdən yoruldusa da amma yenə də öz məqsədini buraxmayırdı. Axır girəvə eləyib onun qırmızı yanaqlarından bir öpüş götürmək niyyəti Nadiri rahat qoy-mayırdı. O, yəqin etmişdi ki, özü Zeynəbə baxdığı kimi, Zeynəb də arabir gözaltı ona baxır.

Bu baxışı öz məhəbbətinə cavab hesab edərək, Nadir “Zeynəb də məni sevir” deyə inanmışdı. Bu inanmaq təsiri altında dolaraq gələcəkdə böyüyüb evlənmək vaxtı çatanda, ancaq Zeynəbi alaca-ğını qət etmişdi.

Bir gün eşq sövdasından məst olmuş Nadir dalında bir şələ odun gətirirdi. Qəflətən Zeynəb qarşısına çıxdı. Odun şələsini nə vaxt saldığını, Zeynəbi tutub üzündən nə vaxt bir diş götürdüyüünü və Zeynəbin “Vay üzüm yandi” deyə qışqırıb qaçığını Nadir indi də bilmərrə təsəvvürə getirə bilməyirdi. Lakin onun yadında qalan yal-nız bu idi ki, haradansa və nədənsə bir də qulağının dibinə bir sillə ilişdi. “Usta silləsi” nə olduğunu Nadir eşitmışdı, amma görməmişdi.

¹ Arası kəsilmədən, həmişə, daim

Hələ 14 yaşında ikən bunu da gördü və bununla da məhəbbətin ilk dərsini aldı. Dərhal məstliyindən ayıldı və qanrlıb baxdıqda Məstan bəyi gördü. Qorxusundan ağızında tüpürcəyi qurudu.

Hadisənin təhlili ilə məşğul olmaq istədi, bir də ildirim şığıyan kimi Məstan bəyin sol əli də qalxıb o biri qulağının dibinə endi. Nadirin qulağı cingildədi, başı gicəlləndi və ağızını açıb yalvarmaq istədi, lakin Məstan bəyin təpiyi onu yıxdı. Sözü ağızında qaldı. Sonra nə olduğunu Nadir özü də bilmədi. Yalnız iki gün sonra ayılıb gözlərini açanda özünü Məstan bəyin tövləsində deyil, dayısı evində yorğan-döşəkdə uzanmış gördü və səbəbini anladı. Anası bunun ayıldığını görcək qorxa-qorxa yanına gəlib başını siğalladı və sordu:

– Qurban olum, bədənin ağrıyır mı?

– Bilmirəm, key kimi olmuşam. Məni çıxmu döyüdү?

Çox döydülər, oğul. Onların qolu sınsın. Məstan bəy döyüb Səmədə verdi, Səməd ona; xəbər mənə çatan kimi yüyürdüm. Səni qana bulanmış görcək başımı yolub ağladım. Səsimə bütün kənd yığılıb, səni güclə Məstan bəyin əlindən alıb bura gətirdik.

Bir az qəmlı sükutdan sonra anası yenə davam etdi:

– Bayırda ayaq səsi gəlir, gərək Səməd olsun. Gözlərini yum, yoxsa gəlib döyər.

Nadir gözlərini yumdu. Səməd otağa girib arvadı töhmətləməyə başladı.

– Bu da işdir? Bu da gücdür? Kişinin qapısında nökər qalasan, çörəyini yeyəsən, sonra da gəlib qızına sataşasan! Köpək oğlunun qoduğu! Bu sənin harana yaraşar? Sən bir yetim kəndli balası, o isə adlı-sanlı bəy qızı, heç sənə baxarmı?

– Baxar! – deyə Nadir yorğanın altından bağırıldı.

– Nə?! Nə deyirsən? Köpək oğlu, bəs hələ yenə özünə qoyul-mamışan? – deyə Səməd Nadirin üstünə yüyürdü. Arvad qabağını kəsdi, amma Səməd zorla bacısını itələyib, Nadirə bir-iki təpik vurdu.

Səməd getdi. Ana-bala, baş-başa verib aqlaşdılar.

III

Beş gün keçdi, Nadir sağalıb ayağa durdu. Damarlarında qanı oynadı və yenə də əvvəlki kimi qırmızı yanaqlı bir oğlan olub eşiyə çıxdı. Açığını rəf etmək istədi, lakin getməyə yer, yeməyə çörək

tapmadı. Məstan bəy onu öz qapısına buraxmadı. Dayısı Səməd də öz yanında saxlamadı.

Dörd il bundan əvvəl atası öldükdə Səməd onun qolundan tutub Məstan bəyin yanına aparmışdı və “əti sənin, sümüyü mənim” deyə bir qarın çörəyə Məstan bəyə nökər vermişdi.

Bu gündən etibarən həm dana otarmaq, həm də atları suvarmaqla məşğul oldu. Anası isə qardaşı Səmədin evinə köçdükdə böyük əziyyətlərə uğradı. Onun qardaş qapısında yun əyirib, bir parça çörək möhtacı olduğunu gördükdə, Nadir anasının ağır halına yanardı və ona bir yardım edə bilmədiyinə təəssüf edərdi.

Anası isə bir dənə oğlunu çox sevərdi. Amma Səmədin qorxusundan o da Nadir evə yaxın buraxa bilməzdi. Belə bir vəziyyət qarşısında Nadir çəşib qalmışdı. Çox fikir etmədən çariq-patavasını geyinib xurcununu götürüb kənddən qaçıdı. Əvvəl peşəsi yollarda diləncilik oldu. Sonra da bir zaman Bakıya gəlib bazarda hamballıq etdi. Hamballıq və diləncilik yolu ilə gəlib mədənlərin birində qara işçiliyə girdi.

Gecə-gündüz istehsalatda məşğul oldu. Qazandığı azacıq maaşının bir hissəsini topladı, fikri həmişə kənddə idi. Ümidi yenə ora qayıtmaq idı. Anasının dərdi onu rahat buraxmırıldı. Yazılıb yanına çağırılmışdı. Lakin dayısı buraxmamışdı. Görünür, işlətmək üçün ondan ucuz alət tapmayırdı. Səmədin zülm və zillətinə dözən anasının əhvalını Nadir həmişə təsəvvür edərdi. Anasının məhəbbətini və mehribanlığını yadına salardı. Son dəfə Məstan bəyin və dayısı Səmədin tərəfindən döyülb yorğan-döşəkdə yatdığını və anasının mehriban rəftar və şirin sözlərindən təsəlli tapdığını xatırladı. Bu xatirat içərisində Zeynəbin məsum baxışı gözünün önünə gəlirdi. Zeynəbin ona qarşı gizli bir hissiyyatı olduğunu güman edir və bundan ürəyi çırpındı.

Altı il keçdi. Nadir yenə kəndə gəldi. Kənd təsərrüfatı ilə məşğul olmaq istədi. Torpağı olmadığından dayısı Səməd ilə şərīk oldu. Məhsulun yarısını vermək şortilə torpağı ondan aldı. Başqa kəndlilərdən də nisyə və kirayə ilə toxum, kotan tapdı. Yeri şumladı, əkdi, Nadir indi iyirmi yaşında sağlam bədənli, ucaboylu, yetişmiş bir gənc idi. Uzun qolları ilə kotanın dəstəsindən tutub sürərdi, hələ yaşış dəyməmiş torpağın iri parçalarını dərindən qazıb çevir dikdə qonşular hamısı onun zirəkliliyinə, hünərinə və qüvvətinə

tamaşa edirdi. Bunun hamidan artıq həvəslə çalışmasına Məcid təəccüb edirdi. Nadiri çöldə kotan üstündə gördükdə:

— Allah qüvvət versin, ay Nadir, bu bəylərin əlindən canını yaxşı qurtardın, — deyə həsəd edirdi. Əgər vaxtında qaçmasaydın, indi sən də mənim kimi ya çolaq idin, ya da xəstə.

— Get sən də şəhərdə fəhləlik elə.

— Bu qılçalarımla hara gedim? — deyə Məcid çolaq qıçlarını göstərdi.

Anasının qanadı altında yaşaması Nadir üçün çökdiyi ağır zəhmətlər əvəzində böyük bir mükafat, Zeynəbi görmək ümidi də bu mükafata dəyərli bir əlavə idi. Lakin ümidiñə çatmaq müşkül bir iş idi. Qorxusundan Məstan bəyin küçəsindən keçməzdə və düşəndə Zeynəbi yalnız arabir kəndin kənarında və ya bulaq başında görərdi. Bu cür təsadüflər üz verəndə Nadir iti gözlərini onun gözlərinin içiñə zillərdi və cavabında yenə də haman əski məsum baxışları alardı. Qanı damarlarında yenidən cuşə gəlir və ürəyi qəfəsində döyüñürdü. Bu baxışlar Nadiri dəli edib çöllərə salır və bir neçə günlük işdən avara qoyurdu. Kənddən uzaqlaşıb bir qayanın başına çıxardı və orada tək-tənha oturub bu şikəstəni oxuyardı:

Bağña girdim bağbandsız,
Dəvə tutdum sarvansız.
Hamiya dərman oldum,
Özüm öldüm dərmansız.

Bir dəfə Məcid çöldən qayıdarkən bunun səsini eşitdi və kinayə ilə ona bir-iki söz atdı:

— Nə var, a gədə, deyəsən yeni eşqin cuşə gəlib ha?

Dayısı da bunun iztirabını gördükdə səbəbini duyub:

— Bacioglu görünür, qulaqburması yadından çıxıb ha? — deyə altı il əvvəl döyüldüyünü xatırlatdı.

Qış keçdi, yaz gəldi. Zeynəb qonşu kənddə bir bəyə nişanlandı.

“Tale ulduzum söndü” — deyə Nadir qəlbinin dərin guşəsində hamidan və hətta özündən belə gizli bəslədiyi bir ümidi nəhayət verdi. Qəlbi sindi, əhvalı pozuldu və özünün həmişə bəxtiqara qala-cağını anladı.

Gəlin köçəndə Nadir məyus bir halda adamlardan kənara çəki-lib yolun qıraqında durdu və tamaşa etməyə başladı. Yenə də gözü

dinc oturmadı, Zeynəbin gözünə sataşdı. Yenə də haman heyran baxışa təsadüf etdi. Yenə də haman cavabı oxudu və bu cavabda yenə də ona qarşı gizli bir məhəbbət bəslədiyini duydu.

Nadir üçün bu da kifayət idi.

Şərqi ölkəsidir. Bu şəraitdə başqa bir şəkildə cavab ola da bil-məzdi. Bu cavabda çox sözlər yazılmışdır. Bunları Nadir dərk etdi və əski ümidi qəlbində yenidən parladi.

Biçin vaxtı yetişdi. O, taxilini hamidan qabaq biçdi, döydü, təmizlədi. Məhsulunun yarısını dayısına verdi, yarısını da borclara, toxum, kotan və kirəsini vermək üçün haqq-hesaba oturduqda qazanc olmadığını və hətta mayadan bir qədər çatışmadığını gördü. Kəndlilərə borclu qaldı. Borclarını vermək üçün iş axtarmağa məcbur oldu.

Nadir yenə də çariq-patavasını geyib xurcunu götürərək kənddən çıxdı.

IV

Aylar keçdi, illər dolandı, Nadirdən xeyli müddət bir soraq çıxmadı. Nikolay taxtdan düşəndən sonra kimi onun Dərbənddə, kimi isə Həştərxanda fəhləlik etdiyini söylədi. Bir dənə balasını itirmiş ana bu xəbərlərdən şad olub, oğlunun tez qayıtmamasına gün-gündən artıq ümidi bəsləməyə başlamışdı. Lakin yollar bağlandı, rabitə kəsildi və Nadirdən daha bir soraq gəlmədi.

Hər gün axşamçağı anası oğlunu oxşayıb aqlardı. Ağlayanda Səməd acıqlı ona yaxınlaşıb:

– Nə zırıldayırsan it kimi? Bütün aləm od tutub yanır, hər yerdə davadır. O qədər adam qırılıb ki, qotur Nadir də onların biri, – deyə bacısını bu qayda ilə “ovutmaq” istərdi.

Həmişə hər xəbər olurdusa Məciddən bilərdi.

Ürəyini sakit etmək üçün indi də yenə onun yanına gəldi. Məcid, Məstan bəyin həyətində tövlənin qarşısında idи. Məstan bəy də öz arvadı Noğul xanımla xırmana tamaşa edirdi.

Səməd də burada idи. Nadirin anasını gördükdə Məstan bəy irəli yüyürüb, istehza ilə qarşılıdı:

– Nə var? Xeyir ola!.. Olmaya elçiliyə gəlmisən? Əfsus ki, qızımız ərdədir, yoxsa sənin sözünü yerə salmazdıq... xi... xi... xi... – deyə xırıldaya-xırıldaya güldü.

Boğazındaki xırıltını rəf etmək üçün iki-üç dəfə öskürdü. Nadirin anası durduğu tərəfə tüpürdü. Üz-gözünə tüpürçək düşməmək üçün o da yaylığının ucu ilə üzünü örtüb başını o biri tərəfə döndərdi:

— Yox, ay bəy, gəlmışdım ki, Məcidi görəm, Nadirdən bir xəbər biləm, — deyə dərzləri üstə dövrə vuran Məcidə baxdı.

Məcid atı saxlayıb cavab vermək istədi, lakin Noğul xanım onun üzərinə qışqırıldı və Nadir kimi naşükür adamdan ötrü işi buraxıb söhbətə girmək istədiyinə söyüb danladı.

Məcid xanımın məzəmmətini eşitcək bir az əyri-əyri ona baxdı, acığından dodaqlarını çeynəyib, əlindeki cilovları və atı müşqurub sürdü. Buğda dərzlərinin üstə bir dəfə fırlanıb:

— Ay sənin atanın gözünə aftaba, — deyə ucadan söydü.

Söyüşün kimə, atamı, yoxsa Noğul xanıma mənsub olduğunu heç kəs bilmədi.

Səməd yerindən tərpənib, bacısına yaxınlaşdı və onu töhmətləməyə başladı:

— Ay arvad, bu xalqı nə zinhara gətirdin? Sənə demədimmi çox zarıldayıb, zırıldama. Axı sənin Nadirin bəy balası deyil, xan balası deyil. Nə olub axı? İtib, batib, belə cəhənnəmə ki, əstər-safinin¹ dibiñə ki, batib, belə heç gedib gəlməsin.

Arvad belə rəftarı gördükə lal-mat geri dönüb qayıtdı.

Payız döndü, qış oldu, qış döndü, yaz oldu. 1920-ci ildə Azərbaycanda Şura hökuməti bərpa oldu.

Hər kəs bu hadisəyə bir cür baxdı. Hər kəs bir cür yanaşdı, hər kəs bir cür məna verdi.

V

Səməd ömründə çox işlər görmüşdü, çox xatalar və səhvlər eləmişdi. Lakin hamısını unutmuşdu və heç birisindən bu qədər yanğılı deyildi. Onu indi yandıran təkcə bir işi idi ki, nə üçün müsavat vaxtı aldığı firqə biletleri arasında “Hümmət” və ya da “Ədalət” biletini yoxdur. Nə üçün indi kommunist firqəsindən kənar qalmış və mahalda hökumət ona tapşırılmamışdır. Bu xatanı Səməd özünə əfv

¹ Əsfəl əs-safilin – yəni alçaqların alçağı deməkdir.

etməyirdi və əfv etmədiyindən daha da hirslənib açıqlanırdı. Açığın burnuna yiğilmişdi.

Özü dünyagörmüş adam idi. Hər şeydən başı çıxardı və çox ehtiyatlı olduğundan hər işi vaxtında görərdi. 18-ci illə 20-ci il arasında müsavat firqəsi biletini bazarda teatr biletini kimi satılırdı. Nə qədər firqə vəkili gəlsə idi, hamisinin Səməd ilə “salaməleyküm”ü vardi. Səməd iki-üç ay müsavat polisəsində xidmət etmişdi və orada yalaqlanmağın, yaltaqlanmağın və onun-bunun qılığına gitməyin təhərinini öyrənib, gözüəciq olmuşdu. Buna görə hansı firqə vəkili ona ağız açsa idi, heç kəsin sözünü yerə salmazdı və hərəsindən iyirmi-otuz dənə üzvlük biletini alıb cibinə qoyardı. Bir-ikisini özü saxlardı. Qalanlarını aşnaya dost paylardı. Hansı firqədir və nə məslək sahibidir, — Səməd maraqlanmazdı. Belə nazik məsələlərə qarışmazdı. Bir bu biletlərə ianə gözü ilə baxırdı və o biri tərəfdən deyirdi ki:

— Kim bilir nə olacaq, alaram, bəlkə sonra lazım oldu.

Səməd dayı bu fikirlə aldığı biletləri yığardı və yiğib da kamalı-səliqə ilə mücrüyə qoyub saxladı.

Şura hökuməti qurulduqda Səməd dayı siyasi dəyişikliyi tədqiq etdi, yalnız kommunist firqəsinin hökumət sürdüyünü öyrəndi və “Hümmət” ilə “Ədalət”çilərin bu firqəyə mənsub olduğunu bildi. Bunu bılçək tez evə yüyürdü. Mücrünün bu küçünü, o küçünü eşələyib və cəmi biletləri çıxardıb oxumağa başladı “Əhrar”, “İttihad”, “Müsavat” və i.a. “Hümmət” tapılmadı. Bir də diqqətlə oxudu. Yenə də nə “Hümmət” tapıldı, nə də “Ədalət”. Səməd dayının qanı qaraldı və qəm-qüssəsi aləmi tutdu. Kommunist firqəsinə daxil olmaq üçün vəsiqələri aradı, nəticə vermədi. İki ay keçdi, Səməd yenə arzusuna çata bilmədi.

Bir gün Səməd evdə oturub qəm dəryasına girmiş, öz məqsədinə nail olmaq üçün cürbəcür üsullar arayırdı. Tapmadığından açığı daha da artırdı. Bu dəmdə onun yaxın dostu Məşədi Məmməd tələsik içəri gəlib müjdə istədi:

— Səməd dayı, müştuluğumu ver, sənə şad xəbər deyəcəyəm.

Səməd dayının:

— Nə olub? — sualına Məşədi Məmməd:

— Nadir komissar olub, — cavabını verdi.

— A kişi, nə deyirsən?

– Bu saat Bakıdan gələn vardi. Bütün mahala xəbər dolubdur. Cəmi qoşunların böyüyüdür, – deyirlər.

Şübhəsiz ki, Səməd bacıoglunun bu şücaətindən xoşal olub beynində onun mənsəbindən və tutduğu mövqeyindən burada nə cür istifadə etmək planını o saat qurdur.

– Nadir komissar olub, əhsən bacıoğlu, əhsən! – deyə sarı bığları tumarlaşı.

Səməd dayı Məşədi Məmmədi yola salcaq, birbaş Məstan bəyin yanına getdi. Məstan bəy bığlarının ucları sallanmış, buxara papağını həmişəki kimi qasının üstə deyil, alnının yuxarısına çəkmiş, çöldə, arx qabağında ayaq üstə duraraq iki kəndlə ilə mübahisə edirdi.

– A kişilər, yezid malı deyil, şümur malı deyil. Bu yeri ki, siz tutmusunuz, haramdır, bu atamdan qalma mənim yerimdir.

– Nə atadan-babadan qalmabazlıqdır?! At kimindir – minənin, yer kimindir – əkənin, – deyə kəndlilin biri cavab verdi.

Səməd dayı söhbətin bu yerdə olduğunu görcək, Məstan bəyi kənara çəkib:

– Ay bəy, danışma, yoxsa içindən əngəl çıxar, bunun yolu belə deyil, özgə cürdür, – deyə sakit etməyə başladı.

Məstan bəy təəccüblü və inanmaz bir halda sordu:

– Nə cürdü?

– Səbir elə, indi deyərəm, bilərsən.

Səməd Məstan bəyin qolundan tutub bir az kənara çəkərək yavaşcadan dedi:

– Bilirsən, bunun yolu nə cürdür? Bilirsən, nə var?

– Nə var?! – deyə səbri kəsilmiş Məstan bəy acıqlı bir halda sordu.

Amma Səməd dayı yenə əvvəlki təmkinlə:

– Nadir komissar olub, – deyə cavab verdi.

Bunu eşitcək Məstan bəy susdu.

VI

Nahiyəyə yeni firqə katibi gəldi. Səməd özünü onun yanına verib kommunist firqəsinə qəbul olunmasını rica etdi.

Məsul katibin:

– Sən kimsən? – sualına Səməd dərhal:

– Nadirin dayısı, – deyə cavab verdi.

Əvvəlinci dəfə firqə katibi onun hırslı və hərərətli danışmasına baxmayıb tələbini rədd etdi, üçüncü dəfə:

– Ərzhal ver, baxarıq, – deyə yola saldı.

Səməd dayı bu günün işini sabaha qoyan adamlardan deyildi. Elə oradaca ərizə yazdırıb təqdim etdi.

– Yoldaş, mən də firqəyə qəbul olunmasam, kim olunacaq? Özüm əməkçi balası, fəhlə deyirsən, fəhlə, kəndli deyirsən kəndlə. Səkkiz il də Nikolay qazamatında can çürütmüşəm. Məni Məşədi bəy Əzizbəyov tanır, Musəvi tanır, Haşim Əliyev tanır, – bir neçə inqilab yolunda qurban olmuş kommunistlərin adını sayıb axırda, – Nadir də mənim bacım oğludur. Özüm böyüdüb bu yerə çatdırışam, – deyə Səməd dayı yazdığı ərizəni firqə katibinə verib anket doldurmağa başladı. Savadı az olduğundan anketi onun əvəzində kargüzar yazdı.

– İsmi nədir?

– Səməd.

– Atanın ismi?

– Şəmsi Kərbəlayı Hüseyn oğlu.

– Neçə yaşı var?

– Otuz beş ilə qırxın arasında.

– Çar hökuməti ilə mübarizə aparmışanmı?

– Bəli, aparmışam.

– Nə kimi cəzalara məhkum olmuşsan.

– Səkkiz il qazamat.

Anketi doldurub tələsik müqəyyidin¹ yanına getdi. Ərzhalı daxil dəftərinə qeyd olunma nömrəsi istədi. İki dəqiqə keçmədi. Səməd bir parça kiçik kağızda yazılmış nömrəni dəftərdən alıb sevincək dışarı çıxdı.

Qeyd nömrəsinin gücü Səmədin fikrincə firqə biletindən az deyildi.

– Adamın özünə bağlıdır. Kimin əlində bu kağızin qüvvəsi olmaz, amma kiminin əlində qılınc kimi qabağı də kəsər, dalı da, – deyə Səməd bazara tərəf yönəldi.

İndi Səmədin fikri yalnız “xidmətini” hansı idarədən başlamaq idi.

Əlində bu cür qiymətli sənədi olan şəxs də bikar gəzərmə? Nadir kimi adamı olan şəxs də işsiz qalarmı?

¹ Qeyd edən

Səməd bu sözləri öz-özünə söylər və istiqbalının parlaq olacağına şəksiz-şübhəsiz inanardı.

Gələcək həyatında böyük mənsəb və sansız sərvətlər sahibi olacağını təsəvvür edər və sevindiyindən üst dodağı ikiqat açılıb burnunun dibinə çekilər, ağızından sarı dişləri görünər, sarı çil-çil üzü gülər, alnı qırışib və alnının sol böyründə baş barmaq boyda köndələn yatan boz xalı kiçilib, qırışqların altında batardı. Firqə komitəsindən aldığı pətə¹ Səmədin cibində dinqıldayıb oynar və onun bu cür ıztirabına səbəb olardı. Belə bir ıztirab içində ikən qapı açılıb Məstan bəy daxil oldu.

Məstan bəyin gəlməsinə Səməd çox da təəccüb etmədi. Onun fikrincə, indi gərək hamı gəlib Səmədə baş əyə idi. Böyük kiçiyi qəbul edən kimi Səməd də yerindən qalxmayaraq, Məstan bəyə oturmaq təklif etdi:

— Kefin necədir, bəy? — deyə əhval-pürsan oldu.

Məstan bəyin ürəyi dolu idi. Boşaltmağa adam axtarırdı. Səmədi görçək ağızı açıldı:

— Necə olacaq, mal getdi, dövlət getdi, belə də gün olarmı?

Fələyin bir belə dövri olacaqmiş, nə bilim?

Saralıb bağı-gülüstan solacaqmiş, nə bilim?

— Ziyan yoxdur, darıxma, yaman günün ömrü az olar, qohum olarıq, bitər gedər, — deyə Səməd işarə vurdu.

— Nə deyim axı? Sözüm yoxdur. Qismət necədir, elə də olar. Nadir mənim oğlumdur.

Bu işi də Səməd öz aləmində bitmiş hesab etdi.

Məstan bəy getdi, Səməd də kəndə çıxdı.

VII

Kəndə xəbər doldu ki, bir milis həbs olunubdur. Bu xəbəri eşitcək öz-özünə: “Nə durmusan, Səməd?!” — deyə milis müdirinin yanına gəldi. Boş qalmış vəzifəni rica etdi: Milis müdirinin birinci sualı:

— Siz kommunistsinizmi? — oldu.

¹ Bir şey almağa hüquq verən vərəqəcik; kart

– Yoldaş, mən də kommunist olmasam, kim olacaq? Özüm əməkçi balası. Kəndlə desən, kəndlə, fəhlə desən, fəhlə, həm də Nadirin dayısı. Səkkiz il də Nikolay qazamatında yatmışam.

Qeyd nömrəsini çıxarmaq üçün Səməd əlini cibinə atdı, lakin müdir onun sözünü kəsib:

– Yaxşı, yoldaş, sizi qəbul edərəm, – dedi.

Bu hadisədən bir gün keçmiş Səməd dayı çiyində tüfəng qəzadan gələn bir işçinin dalına düşüb, kəndləri gəzirdi. Kəndlərdə yığıncaqlar, iclaslar və mitinqlər vaqe olurdu. Qəzadan gələn işçi nitqlər söyləyirdi. İdarələri təftiş edirdi və şikayətlərə baxırdı.

– Ara-sıra girəvə düşəndə Səməd də “Yaşasın Şura hökuməti” bağırırdı. Bu sözlərlə Səməd natiqlik fəaliyyətinə başlardı. Çox çəkmədi kəndlərin birində işçi nitqini bitirdikdə bu da irəli yeridi və bir-iki kəlmə danişdi:

– Yoldaşlar, yaşasın Şura hökuməti.

Kəndlilərin hamısı:

– Yaşasın Şura hökuməti, – deyə alqışladı.

Səməd yenə öz nitqinə davam etdi:

– Yoldaşlar, indi hökumət işçi-kəndlə hökumətidir. Daha biz əməkçiləri, Nikolay zindanlarında çürütməyəcəklər, müsavat polis idarələrində incitməyəcəklər. Yaşasın inqilab rəhbərləri! (və haman yoldaşa işaret edərək) Yaşasın mərkəzdən gələn yoldaş! Yaşasın Şərqiñ dahisi!

– Yaşasın Şərqiñ dahisi! Yaşasın Şərqiñ dahisi! – deyə kəndlilər yenə də əl çalıb alqışladılar.

Bununla Səmədin nitqi bitdi və çıxarılan qətnamənin sonunda “Yaşasın inqilab rəhbərləri, yaşasın Səməd Şəmsizadə” kimi şəurlar yazıldı.

Səmədin gümanınca son sözlərlə mərkəzdən gələn işçinin rəğbətini qazandı. Təftiş nəticəsində nahiyə milis idarəsində xəyanət tapıldı. Milis müdürü tutuldu, yerinə Səməd dayı təyin edildi.

Səmədin yeni vəzifəsi ona çox da böyük görünmədi. Onun xahişi bəlkə daha da yüksək mənsəbə çatmaq idi.

Öz-özünə belə söyləyirdi:

– Misi odda qoyarsan, olar isti, döyərsən, olar yastı... bu da belə, mənsiz də iş gedəcək, kim kimədir... Papaq aldı qaç zamanıdır. Nə var axı dolandırır inşallah. Kənd yeridir də, nə eləsən keçər gedər... Dalımda Nadir kimi adamım var.

Bu fikirlərlə Səməd yeni vəzifəsinə şuru etdi və üç-dörd aydan sonra nahiyyə milis müdürü vəzifəsini daşimaqla bərabər nahiyyə inqilab komitəsi rəisi əvəzinə kağızlara imza edirdi. Səmədə bu da kifayət idi. Çox vaxt olurdu ki, qəsdən və ya da səhvədən kağızları imza edəndə, “sədr”dən sonra “əvəzinə” yazmağı unudub, məktubları yola salardı. Beləliklə, sədr ilə sədrin əvəzinə oturani heç kəs ayırmayırdı və xalq gözündə nahiyyə inqilab komitəsi sədri yalnız Səməd dayı idi.

Üç ay keçmiş Səməd kəndə gəlib bir-iki gün evdə qaldı. Axşam dostu Məşədi Məmmədi çağırıb Məstan bəylə etdiyi alverin nəticəsini bilmək istədi.

— Bəs Nadirdən nə cavab gəldi? — onu görçək Məşədi Məmməd sordu.

— Kağız yazmışam, heç birisinə cavab yoxdur.

— Amma Məstan bəy hər gün onu soruşur, dünən mənə deyirdi ki, Səmədə də bir dənə xalça bağışlamaq istəyirəm.

Son sözlər Məşədi Məmmədin ağızından çıxmamış Səməd tələsik:

— Al gətir! — deyə əmr etdi.

— Zeynəb də ərindən boşanıb gəldi. Sən bunu da Nadirə xəbər ver.

— Ağlın nə kəsir? Nadir bunu eşitsə, gələrmi? — deyə Səməd soruşdu.

Səmədin tərəfindən gözlənilməyən bu cür suala Məşədi Məmməd çox təəccüb etdi.

— Necə gəlməz? Lap təpəsi üstə gələr. Yaxşı igid dayısına bənzər. Səmədin bacısı oğlu fürsəti əldən buraxmaz. Bu sözlər Səmədin könlünü açdı və axır günlərdə qəlbində cövlən edən şübhələrdən xilas etdi.

Səməd öz qüvvəsinə inanan adam idi, ancaq Nadirin cavab verməməsi onu bir az düşündürüb həvəsdən salmışdı. Amma indi Məşədi Məmmədin sözündən sonra yenidən dirilib cürətə gəlmışdı.

Papirosun axır nəfəsini dərindən çəkib, qırıntısını yerə atdı və çəkməsilə söndürüb tüstüsünü asta-asta burnundan çıxartdı.

— Get ona deyinən ki, heç nigaran qalmasın, mən başladığım işi yarımcıq qoymaram. Mənə Səməd deyərlər. Dəyirmanın kağızına qol çəkdir gətir.

Məşədi Məmməd Səmədin sadiq müridlərindən biri idi. Peşəsi qumar əsasında “dəstxoş” yiğmaq idi. Səmədin ağlına, kamalına, taleyinə və “səkkizin qabağına doqquz çıxmağına” sidqi-dildən inam gətirmişdi. Əgər qınayan olmasaydı, molların “təqlidin kimədir?” – sualına bişəkkü-şübəhə “Səməd dayıya” – deyə cavab verərdi. O yaxşı biliirdi ki, Səməd əbəs yerə bir adama ağız açmaz. Səmədin sözü daşa dəyərsə, daşdan da keçər, dağa dəyərsə, dağı dələr. Buna görə də bu sözlərin əhəmiyyətini Məşədi Məmməd, bəlkə Səmədin özündən artıq düşünüb, yenidən Məstan bəyin yanına gedib Nadir cəhətdən xatircəm etdi və dəyirman məsələsinə boyun qoymağı təklif etdi.

Səməd dayının Məstan bəy ilə qohum olmağı və mənsəb sahibində böyük müvəffəqiyyət qazanlığı çox adamın həsədinə səbəb oldu.

- Səməd böyük olub.
- Səməd komissar olub.
- Səməd “kəmsər” olub.
- Nə var axı bəxtəvər başına. Bacısı oğlu orada böyüklük eləyir, özü də burada.

Hərçənd, Səmədin “komissar”lığı ilə, “kəmisər”liyinin təriqini heç kəs bilməyirdi. Lakin Nadirin adına görə hamı ehtiram bəsləyirdi. Məstan bəyin də bir cüt Qarabağ xalçası, bir dənə yaxşı İngilis yəhəri və bir dənə də yaxşı ov tüfəngi öz ayağı ilə köçüb Səmədin evinə gəlmişdi.

VIII

Nadir doğrudan da Bakıda alay komissarı idi və özü də 1920-ci il 28 Aprel inqilabından sonra Qızıl Ordu ilə bərabər gəlmışdı. Vətəndaş müharibəsi başlandıqda o, Həştərxanda idi. 18-ci ildə könüllü olaraq, Qızıl Orduya girib və iki il orada əsgər sıfətilə çalışdığı zaman kommunist fırqəsinə yazılır, atışmalar, vuruşmalar əsnasında oxu-yazı öyrənib, biliyini artırmışdı. Nadir Bakıya varid olduqda alay komissarı təyin olunmuşdu və həmin bu xəbər də ağızdan-ağıza keçib, hər kəsin dilində bir cür təbəddülata uğrayıb həqiqi mənasını itirmiş bir halda axır gəlib kəndə çatmışdı.

Dayısından gələn kağızları Nadir iş arasında ötəri oxuyub əhəmiyyətsiz kağızlar ilə bir yerdə zibil qutusuna tullardı. Zeynəbin

ərindən boşanması da ona bir təsir etmədi. Bu məsələnin artıq onun həyatında bir rol oynaya bilməyəcəyini yəqin etdi. O öz vaxtında müqəddəs saydığı ilk sevgisini tamamilə unudub vəzifəsilə məşğul olmayı qərara aldı.

Bir neçə gün keçmiş nahiyyə qurultaylarında məruzə söyləmək üçün öz qəzalarına getməyə firqə komitəsi tərəfindən səfərbərliyə alındığını bilib sevindi. Bir cəhətdən vətəninin yaxınlığında olan qəza mərkəzini görmək, o biri tərəfdən də öz uşaqlığından bəri tanıdığı, bildiyi şəraitdə öz məlumatını, təcrübəsini işlətmək, olduqca artıq fayda vermək ümidi onu sevindirdi və çoxdan bəri görmədiyi yerlərə getməyinə həvəsini daha da artırdı.

Bu həvəslə Nadir yola düşdü.

Başqa arqadaşları ilə bərabər Məryəm də onu ötürməyə gəlmışdı. Uzunqunc çəkmələri, qara göndən tikilmiş əlbəsəsi və qol-tuğundakı portfel hamının diqqətini cəlb edirdi.

İkinci zəng vurulduğda miniklər vaqonlara minməyə başladılar. Vidalaşmaq zamanı yetişdi. Məryəm bir qutu şokolad uzadıb Nadirə verdi.

Məryəm buçağacan heç bir oğlana və ya da kimsəyə bir baxış verməmişdi. Gələcəkdə də vermək fikrində deyildi, hətta baxış verənlərin də üstünə gülərdi. Nadir onun xasiyyətini və soyuqqallığını bilirdi və hal-hazırkı ittifaqın Məryəm tərəfindən üz verdiyinə yalnız bais olduğunu duyub, belə fövqəladə bir iltifatdan sixıldı və dodaqlarının ucunda ona qarşı məhəbbətli təşəkkürlə dolu bir təbəssüm göründü. Nadir, qutunu yavaşça alıb əlindəki kiçik çamadanına qoydu. Sonra Məryəm əlini yuxarı qaldıraraq Nadirin uzanmış əlinə bərk vurub şappıldatdı. Qalan arqadaşları ilə də vidalaşıb Nadir vaqona girdi və pəncərənin ağızında durub qiraqdakılara tamaşa etdi.

Qatar tərpəndi, Nadir get-gedə uzaqlaşdı. Məryəm:

– Qayıdanda ananı gətir, unutma! – deyə ona tapşırıdı.

Nadir gülümsünüb başını əydi, son dəfə olaraq Məryəm ona doğru əlini havada yelləyib işarə ilə vidalaşdı, ucadan:

– Mən mənzil taparam, necə olsa ananı gətir, – deyə yenə təkid etdi.

Nadir yenə dodaqlarının ucunda gülümsünüb, razı olduğunu bildirdi. Qatar gözdən qeyb oldu. Məryəm də dabanı üstə firlanaraq dönüb vağzaldan küçəyə doğru yönəldi.

Məryəm qadınlar klubunda çalışan bir qız idi. İki aydır ki, Nadir onu nişanlamaq isteyirdi. Hər iki tərəf razı olmuşdu. Məsələ bitmiş kimi idi. Ancaq Məryəmin ata-anası oğlan tərefindən bir ağsaq-qalın və ya bir ağbirçöyin iştirak etməsini tələb edirlərdi. Məryəm onların tələbini nəzərdə tutmayıb yalnız öz fikrincə Nadirin anasının gəlməsini lazımlı bilirdi. “Mən qulluqda, o qulluqda, evə kim baxacaq? Heç olmazsa gələr bizim üçün bişmişdən-düşmüsəndən qayırar”, – deyirdi.

Buna görə də Nadiri yola saldıqda birinci sifarişi anasını getirmək idi.

IX

Nahiyənin işi çox idisə, Səmədin də işi az deyildi. Kəndlilər məktəb istədi, Səmədin arvadı ikimərtəbə ev. Kəndlilər xəstəxana istədi, Səmədin arvadı ipək paltar. Kəndlilər su istədi, Səmədin könlü şərab. Beləliklə, həmişə kəndlilər istədiyi bir şeyin karşısında dərhal Səmədin arvadı tərefindən bir tələb təqdim olunurdu. Belə çətinlik qarşısında Səməd dayı məəttəl qalmazdı. Hiyləgərlidə hələ bu mahalda onun misli görünməmişdi. Əgər şərait müsaid olsa idi, ondan lap böyük siyaset adamı çıxardı. Səməd bekar oturmadi. Kooperativ düzəldti, məktəb tikdirdi, xəstəxana açdı. Hamısına rəsmi-küşad qurdy. Hamısını məxaric dəftərinə saldı. Lakin onunla bərabər özünü də unutmadı.

Bir kərpic məktəb binasına qoyuldu, iki kərpic öz həyətində tikilən evin binasına, xəstəxananın binası yer üzündən bir metrə qalxdı, Səməd dayının evi iki metrə. Hər iki tərəf razı qaldı.

Səməd dayı Şura quruluşunun hər cəhətini tədqiq etdi. Hansı qapıdan girib, hansı qapıdan çıxmağı öyrəndi. Nahiyədə Şuralar qurultayı çağırıldı. Səməd də oraya seçildi. Sonra da oraya rəyasət həyətinə daxil oldu. Səməd iclaslara gecikməzdidi, həmişə öz vaxtında gəlib sədrin sol böyründə oturardı. Albuxara torbası kimi özünü tutub, iti baxışla hamiya diqqət edərdi.

– Bakıdan məruzəçi gələcək, – deyə qurultaya səs düşdü.

– Kimdir?

– Nadir, öz yerlimiz.

Səmədin könlü şadlandı. Tez kəndə bir atlı göndərdi. Bacısının Zeynəblə gəlməsini sifariş etdi.

Hələ Nadir gəlməmiş, Səməd yuxarı dırmaşmağa başladı.
Qurultayı idarə etmək üçün müəyyən sədr yox idi. Hər gün
rəyasət heyəti üzvü sədrlik edirdi. Səməd bunu gördü və:

– Mən kimdən əksiyəm, – deyə müəyyən qərara gəldi.

Bir gün iclas əsnasında təsadüfən sədr yerindən qalxıb getdi. Sədrin sol böyründə oturmuş Səməd dərhal zəngi götürüb öz əlində saxladı. Sonra ayaqlarını və mizin üstünə qoyduğu dirsəklərini əsla yerindən tərpətməyərək yalnız onlara dirənib bədənin orta hissəsini sədrin sandalyasına keçirdi. Səməd bu hərəkətində qayət böyük məharət göstərdi. Heç bir idmançı, heç bir artist, heç bir sənətkar, mütəxəssis bu asanlıqla bədənin yuxarı və aşağı hissələrini öz yerində saxlaşdıqda orta hissəsini fırladıb da sandalyadan o birisinə ata bilməzdi. Bu növlə iclasların birində heç kəsin xəbəri olmadan Səməd dayı Ümumi Nahiyə Şuralar Qurultayının sədarətini öz əlinə aldı. Bu gündən etibarən qurultayın axırına qədər Səməd dayı sədarəti və sədarətin yeganə əlaməti olan zəngi əlindən buraxmadı. Hər gün iclasa bir saat qalmış, hamidən qabaq gəlib sədrin yerini işğal edir və zəngin dəstəsini əlinə alıb, cinqildatmağa başlardı. Ondan sonra heyətin rəyasət üzvlərindən biri, ikisi gələrdi, sədarət sandalyasını tutulmuş gördükde belə əmri-vaqe qarşısında sakit durub qalardı.

X

Bir dəfə iclasların arasında Səməd bazara çıxdı. Adamların içində dolaşırkən kim isə qolunu dartdı. Qanrlıb baxdıqda bir adam onu qucaqlayıb öpdü.

– Ədə, Məşədi Məmməd, burada nə qayırırsan? – deyə sordu.

– Görürsən də! – Məşədi Məmməd cavab verdi. – Köhnə paltar alıb satıram.

– Hə, belə de! Bir az çaq-çuq edirik.

Məşədi Məmmədin kefi pozğun, cavabları pərişan idi.

– Bir dənə kiçik qulluq olsa idi, ay Səməd dayı, burada mən də bir işə girərdim. Yoxsa əlim çox aşağıdır. Sən mənim üçün bir sərəncam qıl.

– Bəs elə isə indi mənimlə gedək buraya, qəzadan bizə “böyük yoldaş” gəlibdir. Sənin üçün bir qulluq istəyim... Bu axşam Nadir gələcək.

– Mən sənə demədimmi Zeynəbin adını eşitcək gələr. Zarafat deyil, buna Səmədin bacısı oğlu deyərlər.

Səməd öz müridinin səmimi komplimentlərindən yenə də çox məmnun olub, bişərini tumarladı. Üst dodağı uzunnamasına ikiqat açılıb yenə burnunun dibinə çəkildi və sarı çıl-çıl alnında qırışqları büküllüb köndələn yatan boz xalı örtüb basdı.

– Zeynəbin dalınca da atlı göndərmışəm, – deyə Səməd xəbər verdi.

İki köhnə dost dərin söhbətə məşğul olub, torpaq şöbəsinə gəldilər. Bir növ sixıntıqla “böyük yoldaşın” yanına girdilər. Bunların sixintisina rəğmən sinni ortadan xeyli aşmış “böyük yoldaş” Məşədi Məmmədi görçək cənəsinin ucuna yapışmış gödək və şış saqqalını tərpədib rusca və yarı türkçə:

– Xoş gördük, tavarış, xoş gördük, oçen priyatno, – deyə istiqbal etdi.

Məşədi Məmməd bu görüşə çox şad oldu. Səməd dayı isə məəttəl qaldı.

Hər kəs gördüyüünü danışdı. Səməd dayı təşkil etdiyi kooperativdən, xəstəxanadan, qiraətxanadan, məktəbdən, hamidan dəm vururdu. Mərkəzdən gəlmış yoldaş da qəzada aparılan yeni islahattan soruşdu. Səməd fürsətdən istifadə edib:

– Başladığım işlər hamısı yarımcıq qalıb, mal yox, pul yox, – deyə mərkəzdən bir şey qoparmaq istədi.

– Mərkəz sənə pul da buraxar, mal da; bizdə material çoxdur, – deyə “böyük yoldaş” Səmədi sakit etmək istədi. Material adı gələndə Səməd bir az özünü çəkdi.

– Taxta-şalban, nə istəsən bizdə var, – deyə mərkəzdən gələn yoldaş izah etdi.

Taxta-şalban sözünü eşitdikdə “materialın” şikayət olmadığını biliib ürəyi sakit oldu və:

– Sizin köməkliyinizlə bizim də işimiz düzələr, – deyə cavab verdi.

– Əlbəttə, düzələr. Bəs bu müəssisələrə kimin adını qoyacaqsınız, – deyə “böyük yoldaş” sual etdi.

Arifə kəfgir nə lazım?! Səməd dayı mətləbi dərhal anladı.

– Əlbəttə, sənin adına.

– Yox... yox... Mən razı deyiləm. Mən təklif edirəm ki, sənin adına qoyulsun. Sən zəhmət çəkmisən, sən çalışmışan, gərək də

“Səmədiyyə” məktəbi, “Səmədiyyə” xəstəxanası və “Səmədiyyə” kitabxanası adlansın. Mənim də adım Əhəddir. Məşədi Məmməd bilir.

Bu söhbətdən sonra Səməd Məşədi Məmməd üçün bir vəzifə istədi və Əhəd də kənddə mirablıq vəzifəsini ona tapşırmağı vəd etdi.

— Kişi on beş ildir ki, mənimlə znakomdur. Hər şeyin təzəsi, aşna-dostun köhnəsi! İndi deyin görüm sizin kənddə daş-tərəzi dəyişibdirmi? Bunsuz biz irəli getmərik. Bizdə gərək “kilo” olsun, “qram” olsun... Bunlarsız bizim camaat heç vədə ayılmaz, rədd olsun daş-tərəzi!..

Səməd söhbəti bir az da qeyri işlərə keçirmək istədi. Və kənddə yer bölgüsünü qurtarmaq üçün yerölçən göndərməyi xahiş etdi.

— Yer bölmək sonrakı məsələdir, — deyə Əhəd onun sözünü kəsdi. — Biz gərək əvvəlcə daş-tərəzini dəyişdirək, köhnə daşlar və köhnə tərəzi ilə biz uzaq getmərik.

Bu mübahisənin nəhayəti olmayıacağını Səməd anladı və Əhədin ölümcül əlini sıxıb, vidalaşaraq, Məşədi Məmmədlə dışarı çıxdı. Yolda Əhədi haradan tanıldığını sordu və Məşədi Məmməd pür-mənə təbəssümlə söylədi:

— Mən ölüm, bu sirrin üstünü heç kəsə açma. On beş il qabaq sən qazamatda yatanda bu kişi bizim kənddə...

Məşədi Məmməd nə isə yavaşcadan Səmədin qulağına piçıl-dadı və nə dediyini heç kəs eşitmədi.

Nadir gəldi. İki gün keçdi, Səməd onunla söhbət edə bilmədi. Yalnız iclas əsnasında onun gah sağ və gah sol böyrünə keçir, baş-qaları ilə olan söhbətlərinə müdaxilə edir və xalqın gözündə özünü Nadirə yaxın göstərməyə çalışırdı.

Bacısı da, Zeynəb də gəlib Nadirlə görüşmək istədilər.

Bacısının:

— Bəs haçaq bizimlə görüşəcək? — sualına Səməd:

— Hələ başı qarşıqdır, qoy qurultay qurtarsın, — deyə cavab verib sakit etdi.

Qurultay bitdi, Nadir Bakıya qayıtmalı oldu.

Səməd son qəti hücum fikrinə düşdü. Canını dişinə tutub, bacısını və Zeynəbi Nadirin yanına apardı. Əvvəl özü içəri daxil oldu. Nadirin yanında adam çox idi. Məhrəm söhbət etmək mümkün olmadı. Yalnız Nadir anasının əhvalını sordu və Səməd də:

— Yaxşıdır, getirmişəm, buradadır, — deyə cavab verdi.

Nadir içəri çağırmasını təklif etdi. Səməd çıxıb bacısı ilə Zeynəbi də gətirdi. Bunlar içəri girdikdə, Nadir yerindən sıçrayaraq anasını qucaqladı. Anası sevindiyindən ağladı və oğlunu öpüb yalamğa başladı. Anasının qucağından ayrıldıqda Nadir o biri çadralıya baxdı. Çadranın altından iri gözləri və əski məsum baxışı gördü. Gördüyünə inanmadı, heyran qaldı, Zeynəb bir azca çadrasını açdı. Nadir tam şaşırı, özünü itirib danışmağa söz tapmadı. Əski məhəbbəti yad etdi. Birinci məhəbbət dərsini xatırına saldı. Kənddən qaçdığını, itkin düşdüyüñü, yollarda diləncilik etdiyini, işçiliklə qara gün keçirdiyini, Dərbənd və Həştərxanda əziyyət və məşəqqət içinde yaşadığını, sonra Qızıl Orduda bir cür təhlükələrə uğradığını, ancaq bu təhlükələrdə özünə təsəlli tapdığını bir sinema şəridi kimi gözünün önündən keçirdi. Yenə də Zeynəbə baxdı, gözlerini ona zillədi. İndi çadrası lap ciyninə düşmüş, ipək kəlağayı başından sürüşmiş, alnı açılmış, xurmayı saçları burulub yanaqlarına tökülmüş, ağ kəlağayının qırmızı haşiyələri ilan kimi onun gərdəninə dolanıb başını ağuşuna almışdı.

Zeynəbin əvvəlki gözəlliyiitməmiş, məlahəti daha da artmış və məsum gözlərinin heyran baxışı daha da dərinləşmişdi.

Nadir yenidən anasına baxdı. Məryəmin son sözlərini yad etdi. Məryəmin özünü də gözünün önünə gətirdi. Onun kobud, lakin səmimi rəftarını xatırına saldı.

– Onun da gözləri iridir, bunun da, onun da gözləri aladır, bunun da, lakin onun baxışı itidir, kəskindir, od kimi yanır, amma bununku çocuq kimi saf, sadə, məsum, qüssə-qəm mənbəyidir. Onun da qəşləri kaman kimi nazik və əyridir, bunun da; lakin bununku zərifdir və incədir. Onun da boyu ucadır, bunan da, lakin bunun duruşunda və oturuşunda başqa bir nəzakət və başqa məlahət var... Yox... bu o deyil... Bu o deyil... Bu bambaşqadır... – deyə fikir etdi.

Fikirdən ayılıb onların ayaq üstə qaldıqlarını gördükdə:

– Buyurunuz, əyləşiniz, – deyə təklif etdi və başını aşağı saldı.

Səməd Zeynəbə göz elədi. Zeynəb divanın üstə oturub Nadirə baxmağa başladı. İçəridən adamlar birər-birər işlərini qurtarıb çıxdılar. Otaqda bir sükut əmələ gəldi. Heç kəs danışmadı, kimse bilmədi nədən başlasın. Sarı adam xətəkar olar, yalnız Səməd özünü itirmədi və irəli yeriyərək:

– Bacıoğlu, Zeynəb xanım səni kəndə qonaq çağırmaq üçün gəlmişdir, – deyə bu sözlərlə ağır sükuta nəhayət verdi.

Zeynəb cürətlənib təklif etdi.

– Nadir, gərək bir-iki gün də gəlib bizə qonaq olasan. Bu heç yaxşı olmaz ki, kəndə gəlməyib buradanca Bakıya qayıdasan.

Buçağacan heç bir qızdan belə mehriban sözlər eşitməmiş Nadir, iztirabın təsirindən bir söz deyə bilmədi. Başını qaldırıb Zeynəbə baxdı və gözlərində nə isə oxudu.

– Doğru deyirsən, ancaq indi Bakıya tələsirəm. Bu gün qayıtmalıyam.

Bu sözlərdən sonra Nadir durub çamadanını açdı və Məryəmin verdiyi qutunu çıxarıb Zeynəbə bağışladı.

Görüşmək bununla bitdi.

Səməd kəndə qayıtdı. Məstan bəy onu böyük məhəbbətlə qarşıladı. Əhali Nadir ilə Zeynəbin görüşməsini bildi, bir qutu şokolad dillərdə, ağızlarda işiş, böyüüb min qutu oldu və laqlaşçı adamlar da onlara bir söz qosdular.

“Ölsəm də Zeynəbi alıb adım olacaq Nadir bəy. Allah onu məndən ötrü yaradıb:

Kəfgiri qırıq Nadir bəy,
Şalvari cırıq Nadir bəy,
Hər işi fırıq Nadir bəy”.

Çocuqlar səhər, axşam ağız-ağıza verib bu nəğməni oxurlardı.

Səmədin tikdirdiyi ikimərtəbə ev hazır oldu.

Nahiyyə xəstəxanası “Əhədiyyə” və onun yanında olan hamam da “Səmədiyyə” namını aldı.

Məstan bəy kağızı imzaladı, dəyirman da Səmədə çatdı. Səməd dayının nüfuzu ən yüksək dərəcəyə varmışdı, adı gələndə hər kəs qorxusundan yarpaq kimi titrəyirdi. Çoxlarının təsəvvüründə onun kimi dəhşətli və bacarıqlı adam yox idi. Səməd dayı bacarmayan işi heç Həzrəti-Abbas özü də bacarmazdı. Ancaq qəza mərkəzində etibarı bir az düşmüdü. Buçağacan firqəyə qəbul olunmamışdı. Nahiyyə rəisliyi və rəis müavinliyi buna tapşırılmadı. Qeyri şəxslər təyin olunmuşdu. Amma bununla belə, Səməd dayı yenə də öz peşəsindən əl çəkmədi. Əvvəlki fəaliyyətində davam etdi. Mənsəb nərdivanı ilə yuxarı dırmaşmaqdə davam etdi. Heç də acınmayaraq,

rahatca öz siyasetini sürdürdü. Nahiyə reisilə, fırqə katibilə oturub durmaqla caamatın gözündə daha artıq hörmət qazandı.

“Könüllü kimya”, “Hava donanması” və “Beynəlxalq inqilabçılarına yardım” cəmiyyətlərinə üzv yazılıb nişanlarını döşündə gəzdirdi. “İşçi-kəndli rabitəsini” də öz düşündüyü kimi həyata tətbiq edirdi. Qəza mərkəzinə yoldaş Əhəd üçün yağı, pendir, yumurta kimi şeylər göndərirdi. Və əvəzində oradan çit, mahud, çəkmə və corab kimi şeylər alırdı.

XI

Nadirin qayıtdığını eşidib Məryəm onun yanına gəldi. Birinci sualı:

– Bəs anan hanı? – oldu.

Nadir isə bir cavab verməyib, özü ona təpəsindən dirnağına qədər diqqət yetirdi:

– Bu nədir, saçını qırxdırmışan? – deyə acıqlı-acıqlı sordu və o saat Zeynəbin uzun və xurmayı saçlarını gözünün önünə görtirdi.

Məryəm heyrətdən gözünü bərəldib cavab üçün söz axtarındı ki, Nadir ikinci bir sual verdi:

– Bu nədir geymisən ayağına?

Məryəm əyilib ayaqlarına baxdı və həmişə geydiyi uzunqunc çəkmələri gördü; dodaqlarını bütüb təəccübdən çıyılmasını silkələdi:

– Bu çəkmələri indimi görürsən? – demək istədi.

Lakin bu sözləri Nadir tərəfindən təsadüfi və əhəmiyyətsiz hesab edib cavab verməyi lazımlı bilmədi. O öz heyrət və təəccübünü yalnız dodaqlarını bütüb çıyılmasını dartmaqla göstərdi. Hər halda bu danışıqdan Məryəm bir şey anlamadı.

Nadir susdu və hər iki tərəfin sualı cavabsız qaldı.

Bir həftə keçmiş Nadir kənddən kağız aldı.

Məcid kağızında onu evlənməyi münasibətilə təbrik edib, kəndə çağırıldı. Səmədin fəna hərəkətlərindən bir neçəsini göstərib bunun karşısını almağı teklif edirdi.

Məcidin təbrik etməyi Nadiri bir az düşündürdü isə də, amma qəlbini işğal edən hissiyyatın bu tezliklə bu rəngə girməsinə, kənd böhtanpərəstliyinin nəticəsidir deyə, bir əhəmiyyət vermədi.

Nadir İşçi-kəndli müfettişliyinə xəbər verib kəndə bir təftiş komissiyası göndərməsini tələb etdi.

İşçi-kəndli müfettişliyi komissarlığında bu barədə başqa məlumat var idi. Nadiri dirlədikdə onun öz sədarəti altında bir heyət təyin edib göndərilməsi qərara alındı.

Yola düşməyindən bir gün qabaq Məryəm gəlib Nadiri iməciliyə dəvət etdi:

— Öz gücümüzlə qadınlar üçün bir emalatxana tikmək istəyirik. Sənin də iştirakin olsun.

Nadir Məryəmə baxdıqca Zeynəbi yad edirdi və Zeynəbin kölgəsi Məryəmin arxasından qalxıb onun qarşısında durdu.

Sabahki gün iməcilik də belə oldu, beş yüz nəfər adamın, böyük bir yiğincığın içində Nadir yenə hər yerə gedir, hər kimə baxırdısa, yenə Zeynəbi göründü. Şübhəsiz ki, Məryəm onu tək buraxmayırdı. Nadir hər tərəfə dönürdü və nə iş görürdüsə, Məryəm onun yanında idi. Məryəmin vəzifəsi çalışanların üstündə rəhbərlik etməkdi. Bu vəzifədən istifadə edərək istədiyi qədər Nadirlə yaxın durmaq imkanı tapirdi. Bu iməcilik böyük bir əmək bayramına dönmüşdü. Burada rus, erməni, yəhudи və türk, xülasə hər millətdən erkəkli-qadınlı öz könlü ilə işləyən və çalışan vardı. Kimi torpaq daşıyırkı, kimi daş yonurdu, kimi palçıq toplayırkı, kimi su gətirirdi, hamı həvəslə işləyib, beş saatın içində böyük bir binanın ilk daşlarını düzüb, yarım mərtəbə yerdən yüksəltildilər.

Bu qədər adamın içində Məryəm Nadirin gözünə görünər-görünməz, yenə də Zeynəbin məhəbbətli çöhrəsini yaradırdı və onu da sanki diri bir vücudə döndərib, bu bayramda iştirak etdirirdi.

Nadir kəndə getdikdə Məryəmlə vidalaşıb bir məktub buraxdı:

“Hörmətli Məryəm!

Xüsusi bir vəzifə ifası üçün kəndə gedirəm və tələsdiyimdən sizinlə görüşə bilmədiyimdən məni əfv ediniz.

Yoldaşlıq salamı ilə – Nadir”.

Məryəm kağızı oxudu və hər şeydən əvvəl sərlövhəyə və bir də imzasına diqqət yetirdi. Həmişə kağızin başında “Mənim əzizim”, “Mənim çiçəyim” və sonunda “Səni öpürəm”, “Sənin Nadirin” yazan nişanlısı bu dəfə “Hörmətli Məryəm”lə müraciət edərək “Yoldaşlıq salamı ilə; Nadir” yazıb kağızı bitirmişdi.

Məryəm məktubu bir də qaldıraraq gözünün qabağında tutub ürəyində səssiz oxudu və axırına çatdıqda nəfəsini saxlayıb ağır-ağır: “Yol-daş-lıq sa-la-mı ilə: Nadir...” – deyə başını bir neçə dəfə yellətdi və barmaqları boşalıb kağızı buraxdı. Gözləri axdı, başı çıynınə əyildi və iki əli də biixtiyar düşüb sallandı.

XII

Səmədin işi çox idi. Məşədi Məmmədin qardaşı Məşədi Heydəri özünə köməkçi saxlardı. Ondan başqa kimseyə inanmazdı.

Məşədi Məmməd gündüzlər bazar-dükənə dolanıb, çayçıxanaları gəzərdi. Axşamlar Səmədin yanına gəlib bir günlük fəaliyyəti haqqında məruzədə bulunardı.

Belə axşamların birində Səməd çay içdiyi yerdə Məşədi Məmməd daxil oldu.

– Bilirsinizmi, Səməd dayı? Mən çox alış-veriş eləyə bilmədim, qorxuram ki, iyirmi beş qoyun da əldən çıxsın. Doğrudan da kasıbdırlar, yoxlardır. Vur-tut olan bu idi ki, aldım göndərdim çölə, ləzgi Osmanın sürüşünə.

– Canın sağ olsun. Donuzdan bir tük də qənimətdir.
– Bəs o adamların ikisini də gərək bu gecə azad eləyəsən.
– Azad eləmək olmaz. Tapşırarıq qaçırdarlar.
– Qaçsalar, sonra yenə tutmazlarmı? Mən söz verdim ki, daha bir də heç kəs onlara dəyməz.

– Dəyməzlər! Kim-kimədi! Nigaran olmasınlar. Get onlara xəbər ver ki, gecə saat ikidə həbsxananın yanında gözləsinlər. Onların adamları çıxan kimi arabaya qoyub aparsınlar.

– Bir də bilirsənsi nə var? Səndən Bakıya bollu şikayət göndəriblər.

– Qoy nə qədər isteyirlər göndərsinlər. Arxasında Nadir kimi dirək olan şəxsi yixmaq olarmı?

Məşədi Heydər qardaşı kimi Səməd dayıya ürəkdən inanıb, dalınca gözüyümulu gedənlərdən idi. Sifarişini alıb ifa etməyə getdi.

– Bakıdan təftiş komissiyası gəlir, – deyə nahiyəyə səs doldu. Səməd təşvişə düşdü. Qorxusundan heç bilməyirdi nə qayırsın. Məsud və məmnun həyatının rahat gedisi pozuldu. Lakin Nadiri yad etdi.

– Bacioglu qoymaz ki, məni incitsinlər, – deyə özünü ovutdu.

Komissiya gəldi və başında Nadiri görcək, Səməd sevindiyindən çırtıq çalıb oynadı.

İndi görün qabağıma kim çıxa bilər?.. Mən Səməd Kərbəlayı Hüseyn oğlu Şəmsinin oğlu bir kəsdən xövf edərəmmi?

Belə fikirlər içində Səmədin kefimin ən yüksək vaxtında Məstan bəy gəldi.

– Gözün aydın olsun, – deyə Nadirin gəlməsi münasibətilə onu təbrik etdi.

Səməd tərbiki qəbul edib:

– Bəs plovu haçan yeyirik? – deyə soruşdu.

– Haçan buyurursunuz, – Məstan bəy cavab verdi.

Nadir kəndə gələndə çolaq Məcidin evinə düşdü. Məcid indi torpaq payını almış və özünə balaca təsərrüfat düzəltmiş bir kəndli idi. Onun yanında qalmasından Səməd dilxor oldu. Amma sonra: “Görünür, bu da bir siyasətdir”, – deyə öz nadanlığından və bu cür nazik mətləbi belə gec düşündüyündə özü-özünə acıqlandı.

Kəndlilər isə bəzisi Nadirin gəlməsini eşidib, bütün şikayətlərinin bir nəticə verməyəcəyini, Səmədin yenə də əski hökmranlığında qalıb davam edəcəyini zənn etdilər.

Bir neçəsi qorxusundan kənddən qaçıb gizləndi.

Səməd dərhal Nadirin yanına yürüüb:

– Bacioglu, xoş gəlmisən, sənin nəzərin bizim üstümüzdən əskik olmasın. Biz burada sənin adınla fəxr edirik. Sən olmasan, biz burada bir saat qala bilmərik. Kəndlilər hamısı bizdən razıdır. Ancaq beşaltı nəfər “kontur” var, onlar aranı qarışdırırlar. Biri də çolaq Məcid özüdür. Çox fitnə-fəsad sevən adamdır.

Bununla Səməd bütün şikayətçiləri “kontur” deyə əksinqilabçılar siyahısına saldı.

– Bizim üsuli-idarədə fitnə-fəsada yol verilməz, – deyə Nadir dayısına söylədi.

Səməd bu sözləri kafi bılıb, öz ağlından Nadiri də yağılamış hesab etdi. Bakıdan gələn komissiyanın vəzifəsini kəndlilərə izah etməkdən ötrü nahiyyə mərkəzində xüsusi bir iclas çağrıldı. Adam bol idi; Nadir məruzə söylədi, idarələrin hamısını rüşvətxorlardan, xidmətdə səhlənkarlıq göstərənlərdən və başqa xainlərdən təmizləməyi vəd etdi. Nadir söylədikcə kəndlilər də bir-birilə yavaşcadan onun nitqinə qiyət qoyurlardı.

– Ay Cəfərqulu, deyəsən, bu yoldaş lap can və dildən gəlib, – deyə birisi öz qonşusuna müraciət etdi.

– Görməyirsənmi, a bədbəxt, nələr söyləyir? “Tutaram”, “kəsərəm”, “ataram” deyir. Görünür, böyükdür ki, bu sözləri deyir, qorxmayırlar.

– Ay camaat, səs-küy salmayın, qoyun görək yoldaş nə deyir.

Hamı yenə sakit oldu və diqqətlə Nadirin nitqini dinlədi.

– Yoldaşlar, hal-hazırda bizim həyatımız bir qaynar qazana bənzər. Su qaynayıb qalxdıqda zir-zibil də üzə çıxar. Bu zir-zibil bir çomçə ilə təmizlənməlidir. İndi zibillərdən bizim idarələrdə də var, onları təmizləmək üçün bir proletar çomçəsi lazımdır.

Səməd dayı otağın yuxarı başında bığlarını burmuş, oturub Nadirin boyuna-buxununa baxırdı və baxdıqca da bacısı oğlunun aqlına, kamalına, dilinin itiliyinə fərəhlənirdi.

Nadir nitqini bitirdi. Səməd üzünü Məşədi Heydərə tutub qaş-göz elədi və Nadiri göstərərək belə bir qüvvətli pənahı olduğunu işarə etdi.

Nadirin izahatından sonra kəndlilərdən biri irəli yeriyib heyəti-rəyasətə müraciətə “Mənim şikayətim var” deyə danışmağa icazə istədi.

Rəis icazə verdi və kəndli başladı:

– A yoldaş – tavariş! Bizim milis böyükü Kəblə Həsən nəvəsi Səməd Şəmsizadə yoldaş rüşvət alır, kəndliləri incidir, bəs onun işinə haçan baxacaqsınız? Özü də müsavat vaxtı polisdə qulluq eləyib.

Bütün iclas sakit oldu. Milçək uçaşa idi, qanadının səsi eşidilərdi. Səməd tez yerindən sıçrayaraq etiraz etdi:

– Yoldaş sədr, bu kişi yalan danışır. Üstümə ləkə atır. Mənimlə şəxsi-qərəzi var. Bunların peşəsi yalandan şikayət etməkdir, material yiğmaqdır. Mən Şura hökuməti yolunda başımdan da, canımdan da keçərəm. İndi iyirmi iki dənə vəzifə daşıyıram: 1) Nahiyə milis müdürü; 2) Nahiyə icraiyyə bürosu riyasət heyəti üzvü; 3) Nahiyə icraiyyə komitəsi üzvü; 4) Qəza icraiyyə riyasət üzvü; 5) İdarə xidmətçiləri həmkarlar ittifaqı üzvü; 6) Nahiyə həmkarlar ittifaqı riyasət heyəti üzvü; 7) Beynəlxalq inqilabçılaraya yardım cəmiyyəti üzvü, 8) Könüllü hava donanması cəmiyyəti üzvü; 9) Hilali-Əhmər cəmiyyəti üzvü; 10) Latin hürufatı həvəskarları cəmiyyəti üzvü.

Yerdən: – Bəsdir, bəsdir tanıyırıq, – deyə bağırdılar. Amma Səməd susmadı.

— Doğrudur, mən müsavat vaxtı polisdə qulluq etmişəm, amma məni ora firqə göndərmişdi ki, müsavatçıların gizli işlərini biləm. Budur ha, Məşədi Heydər də şahiddir.

Məşədi Heydər, əlbəttə, cəld yerindən qalxıb şəhadət verdi:

— Doğrudur, yoldaş, doğrudur: o vaxtı o da kommunist idi, mən də... mən də...

Səməd öz sözünə davam etdi:

— Yoldaş, and olsun məsləkimə, bu kəndlil böhtan danışır, yalan deyir.

Kəndlilərin:

— Yalan deyir, yalan deyir, — səsləri otağı doldurdu.

Kim yalan deyir? Səməd dayımı? Yoxsa şikayət edən kəndlil? — Səs-küyün çıxluğundan ayırd etmək olmadı.

İndiki iclasın məqsədi əhalini, fəqət heyətin qarşısında duran vəzifələrlə aşına etmək və idarələrdəki müzür ünsürləri tapmaq üçün kəndlilərdən yardım istəmək idi. Buna görə də Nadir Səmədin işinin xüsusi suretdə istintaq ediləcəyini kəndlilərə vəd və elan etdi. İclas qapandı və Nadir yenə öz kəndinə qayıtdı.

Bir yaxşı kürən at minib Səməd onun yanına gəldi. İçəri gircək cibindən dəsmalını çıxarıb gözlərini silməyə başladı. Nadir irəli yeridi. Hamı fironluğundan dad vuran Səməd indi Allahın məzəlum bir bəndəsinə dönüb hər kəsdə şəfqət, mərhəmət oyatmaq istəyirdi.

— Sən boyda kişi də ağlarmı? — deyə Nadir onu məzəmmət etməyə başladı.

— Görürsənmi, bacıoğlu, necə tayfadır buranın adamı? Sən çoxdan kənddən çıxmışan, bizim günümüzdən xəbərin yoxdur. Heç zaddan adamin üstünə ləkə atırlar.

— Sən nə üçün ehtiyat eleyirsən? Bir halda ki, bir günah törətməmisən, şübhə yox ki, axır nəticədə bəraət qazanarsan.

Səmədin gözünə əvvəl ejdaha kimi görünən Nadir, indi bu cür sadə və yumşaq danışıqdan sonra bütün əzəmət və məhəbbətini itirdi.

Səmədin qorxusu qaçıdı və öz-özünü:

— “Yox-a, özümüñküdür?.. Qandır, zarafat deyil”, — deyə bacısı oğlundan lap arxayın oldu.

Sonra daxmanın pəncərəsindən həyətdə bağlanmış kürən atı göstərərək:

— Bacıoğlu, bu at da məndən sənə yadigar olsun, — deyə təklif etdi.

Nadirin etirazına cavab olaraq yenə də əlavə etdi:

– Doğrudur, indi qiyməti çox bahadır. Amma ziyan yoxdur. Mən bunu Nikolay vaxtı almışam. Mən alanda dayça idi. Səkkiz manat verdim, çox ucuz aldım... Nədir ki, atdır da!.. Böyük şey deyil. Dayı ilə bacioğlu arasında bir dənə at nədir ki, özü də kürəndir.

– Kürən at xətakar olar ha... – deyə Nadir nəyə isə eyham atdı və pəncərənin qabağında durub, ata tamaşa etməyə başladı. Səməd özü də sarışın idi lakin kürənə çalırdı. Bu sözləri kinayə ilə söylədiyini zənn edərək cavab verdi:

– Yox, bacioğlu, dinc atdır. Heç xətakarlıq bilməz. Dinc adamın atı da dinc olar.

Səməd getdi, at qaldı.

Qapı açıldı, bir kişi girdi. Bişələri ağarmış, beli bir az bükülmüş, buxağının dərisi çənəsinin altına hind toyuğunun saqqalı kimi sallanmış və başı ciyninə əyilmiş Məstan bəyi Nadir tanıdı və:

– Qulluğunu nədir? – deyə soruşdu.

– Qul sahibi olasan! Bir qulluğum yoxdur. Çox sevindik ki, sən böyük adam olmusan, bizim də zəhmətimiz boş yerəitmədi. Saxlaşdıq, böyüdük və bu mənsəbə çatdırıldıq.

– Məni saxlayıb, böyütmənizə çox təşəkkür edirəm, vətəndaş Məstan!

– Bəylərin də arasında yaxşısı var idi. Amma indi qədrini bilən yoxdur.

– Kim idi yaxşı?

– Özün insafla söylə, yoldaş Nadir, heç mən bir adamı incitməşəm? Bir kəndliliyə bir barmağımla da olsa, bir çirtma vurmamışam.

Nadir cavab vermədi, yalnız gözləri yol çəkirdi.

– Buyur, bu gecə bizə qonaq ol, bir plov yeyək, – deyə Məstan bəy bir saniyəlik sükütu pozdu.

– Sağ olunuz, təşəkkür edirəm, işim var, bu gecə yoxsullar iclasında məruzə söyləməliyəm.

Məstan bəy söhbətin soyuq keçdiyini görüb məyus geri qayıtdı.

XIII

Axşam oldu, Nadir yoxsullar iclasına gəlib məruzəni söylədi və məruzə ətrafında açılan müzakirələni dinləməyə başladı. Bu anda anası gəlib çağırıldı və onu orada iki arvad gözlədiyini xəbor verdi. “Arvadlar kimdir?”, sorduqda Məstan bəyin arvadı və qızı Zeynəb

olduğu cavabını aldı. Zeynəb adını eşitcək Nadir çox sevindi və görüş ümidiinin lap yaxın olduğundan iztirabı həyəcana gəldi.

İclası buraxıb, tələsik ürəyi döyüñə-döyüñə evə getdi.

Zeynəb onu görcək:

– Biz səndən küsmüşük, – deyə qarşılıdı.

– Nə üçün? – Nadir sordu.

– İndi böyümüsən, daha bizə etina göstərməyirsən.

– Bu doğru deyil.

– Necə doğru deyil. Atam səni qonaq çağırır, nə üçün gəlmir-sən? Bizi bəyənmirsən?

– Yox, işim çoxdur.

– Dur gedək, indi!

– Zeynəb xanımın da sözünü yerə salacaqmışan? – deyə Noğul xanım da təkidlə söhbətə müdaxilə etdi.

Zeynəbin sözləri yenidən Nadiri başqa bir aləmə cəlb etdi. Nadir öz həyatını düşündü. Yorğun ruhunun kimsə tərəfindən bir mehribanlıq görmədiyini duydı. Ağır və məsul işlərdə çalışdıqdan sonra gəlib, evdə kimsənin eşq və məhəbbətini, nazü nəvazişini, mehriban rəftarını görmədiyini xatırladı. Özünün şəxsi həyatda qarabəxt olduğunu anladı.

– Get oğlum, get qurbanın olum, – deyə bu vaxtacan sakit durmuş anası da təvəqqə etdi.

Nadirin getmək meylini gördükdə:

– Sənin üçün bu gün qırqovul-plov bişirmişəm. Məstan bəy özü vurubdur, – deyə Noğul xanım bəlli etdi.

– Məstan bəy yenə də ova gedirmi?

– Məstan bəy ovsuz qalarmı? İstərsən, sabah səni də aparsın. Sən qırqovul vursan, bu səfər Zeynəb özü bişirəcək. Mən əlimi də vurmayağam.

Nadir paltosunu geyib onlarla bayıra çıxdı.

Qapının ağızında Zeynəbin anası:

– Çamadanını da götür, daha bura qayıtmazsan. Qalarsan bizdə

– deyə təklif etdi.

Nadir onun təklifini rödd etdi. Artıq Zeynəb özü məsələyə qarışdı.

– Nə görmüsən bu çolaq Məcidin evində, acın, lütün yanında.

Bu sözlər Nadirin ürəyini iynə kimi sancdı.

– Beləmi?.. – deyə dayanıb durdu...

– Əlbəttə.

– Hmm! – edərək Nadir dodağının altında mirıldadı.

Bu dəmdə bir kəndlə yaxınlaşdı, iclasda hamının Nadiri gözlədiyini söylədi. Kəndlinin səsi Nadiri sanki yuxudan ayıldı. Zeynəbdən üzr istəyərək iclasa getdi. Zeynəb anası ilə evə qayıtdı. Məstan bəy çömbəlib darvazanın ağızında oturmuşdu. Bunları gördükdə dik qalxıb soruşdu:

– Nə oldu, gələcəkmi?

– Gələcək, – deyə arvad cavab verdi.

Məstan bəy dirildi. Papağını qaşının üstə çəkib, bığlarını tumarladı və çəkməsinin quncundan qamçısını çıxarıb, əlində firlatmağa başladı.

– Konyak da qoy, – deyə Məstan bəy əmr etdi. Sonra arvadının və qızının qabağında xoruzlanıb, kəndlilərin dalınca deyinməyə başladı.

– Köpək uşaqları! İndi bilərsiniz ki, özgənin yerini tutmaq nədir. Məstan bəy hələ ölməyibdir.

Arvadı süfrə düzəltməyə getdi.

Bir az keçməmiş, Səməd dayı, Məşədi Məmməd və Məşədi Heydər gördilər.

– Allah mübarək eləsin, – deyə Məşədi Məmməd Məstan bəylə əl-ələ verib görüşdülər.

Sonra Məşədi Heydər də:

– Allah mübarək eləsin, bəy dadaş! – deyə Məstan bəyin əlini iki əlilə sixib təbrik etdi.

Məstan bəy onları evə dəvət etdi.

Hamısı cərgə ilə süfrənin dörd ətrafında əyləşdi. Balaca nimçələrdə tirmə süfrənin ortasına düzəlmüş xuruşlar və yeməklər hamidan artıq Məşədi Məmmədin diqqətini cəlb edirdi. Burada shit yağı, camış qatığı, quru balıq, yarpaq dolması, Bağır bəyin heyva rubu, cücə kababı, göy soğan, sirkə-badımcان, həftəbecar, əvşələ, peşmək və iki şüşə konyak var idi... Ərdəbil pişiyi küftəyə baxan kimi zavallı Məşədi Məmməd də çarəsiz durub bunlara baxırdı və baxdıqca tamahı artırdı. Axır gözləməkdən səbir kasası doldu.

– Bəs yoldaş Nadir gəlməyəcəkmi? – deyə Səməd dayıdan sordu. Səməd dayı da üzünü sualverici şəklinə salıb Məstan bəyə çevirdi və yalnız ondan cavab gözlədiyini anlatdı.

Məstan bəy isə:

– Bu saat gələr. İclasda bərk məşğuldur. Qurtaran kimi gələr, – deyə elan etdi.

– Bu iclaslar da qurtarmaq bilməz, – deyə Məşədi Heydər də məclisi qızışdırmaq üçün söz atdı. – Səhər iclas, axşam iclas.

Bu dəmdə Məstan bəyin keçmiş nökəri çolaq Məcid daxil oldu, Məstan bəy qaşqabağını tökdü. Çağırılmamış qonağın gəlməsi onu pərt etdi.

Səməd isə sordu:

– İclasda idinmi?

– Bəli, orada idim.

– Nə danışırdılar? – deyə Məstan bəy də maraqlandı.

– Nadir, qoçaq yaxşı danışındı. Cox gözəl sözlər deyirdi, – deyə Məcid cavab verdi.

Nadirin bəyənilməsi Məstan bəyi razı saldı və marağını daha da artırdı.

– Nə deyirdi axı?

– Deyirdi də, xoş şeylər deyirdi. Deyirdi ki, gərək bəyləri kənd-dən çıxarasınız. Bunlar sizin qanınızı içirlər. Elə gülməli sözlər deyirdi ki. Deyirdi ki, kəndlə işləyir, bəy dişləyir, xi...xi... Kəndlə işləyir, bəy dişləyir. Camaat o qədər güldü ki, sonra deyirdi ki, gərək yoxsullar birləşib ortaq olsunlar, hamısı birlikdə torpaq əksinlər. Axır ki, xoş söz danışdı. Camaat hamısı razı qaldı.

Nadiri təriflədikcə Məstan bəy sevinirdi. Səməd onu lap sakit etmək üçün göz vurub:

– Nadir ağıllı oğlandır, – deyə Nadirin sözlərinin səmimi deyil, bir siyaset olduğunu işaret etdi və sonra – bəs iclas qurtarmadımı? – deyə sordu.

– İclas çoxdan qurtarıb, – deyə Məcid cavab verdi. Məstan bəy iztirabla sordu.

– Bəs qonağın hara getdi?

– Bilməyirəm, dedilər qonağım sizə qonaq getdi. Camaat deyirdi ki, Məstan bəy onu bu gün qırqovul-plova sağırıb.

Gözlərini dolmadan çəkməyən Məşədi Heydər daha tab gətirə bilməyib “bismillah” – deyə yeməyə teklif etdi və qolunu çırmalayıb qırmızı butalı nimçənin ortasında köndələn yixılan cüccənin qızarmış budundan yapışdı. Hamı yedi, şam bitdi. Amma Məstan bəyin gözü yolda qaldı.

Qış günlərinin biri idi. Məşədi Məmməd sarı kürkünü çiyninə salıb küçəyə çıxdı. Əlində başı qotazlı təsbehini çevirərək baqqal Abdulhəsənin dükanına gəldi. Fikri tutqun, əhvalı pozğun idi. Təsbehin hər danəsini şəhadət barmağı ilə baş barmağı arasında bir xeyli dolandırmamış buraxmazdı. Sanki fikrini məşğul edən suallara bu dəqiqlirdə cavab tapmaq istəyirdi.

Baqqal Abdulhəsən onu gördükdə bağlı bir məktub uzadıb verdi. Məşədi Məmməd məktubun yalnız Səməddən olduğunu güman edib oxumaq üçün Abdulhəsənin oğluna verdi. Xəlvətdə oxumaq məqsədilə dükanın dalına çıxdılar.

Səməd dayının adını eşitcək baqqal Abdulhəsən da maraqlandı. Daş-tərzini müştərilərin ümidiň buraxaraq o da dükanın dalına getdi və Məşədi Məmməd ilə bərabər qayət səbirsiz, hövsələsiz bir surətdə məktubun məzmununu dinləməyə başladı. Abdulhəsənin oğlu məktubu oxuduqca Məşədi Məmmədin əlində təsbehin danələri sürətlə bir-birinin dalısında sapın bu başından o başına yuvarlanıb qaçırdı.

Səməd dayının başına gələn qəzavü-qədər qayət maraqlı olduğundan hər iki kişinin sinirlərini oyatdı.

Kağızın məzmunu bu idi:

“.. Nuri çeşmim və gözümün işığı Məşədi Məmməd! Bu kağızı sənə yazırıam ki, mənim tərəfimdən nigaran olmayıasınız. İndi işim yaxşıdır. Əvvəlcə vəkil məni çox qorxuzdu. Edam cəzası, yəni gül-lələnmə olacaq deyirdi... Amma məhkəmə mənə ancaq altı il iş kəsdi. Əgər Nikolay vaxtı oğurluq üstə həbsdə yatmağımı bilməsəy-dilər, lap az kəsərdilər. Gərək qabaqdən familiyamı dəyişib Hüseynov qoymuş olaydım. Heyif ki, vaxtında başa düşməmiş, buradan çıxan kimi dəyişib Hüseynov qoyacağam. Müsəlmanın sonrakı ağlı. Deyirlər ki, Şura hökumətinin qanununda on ildən artıq adama iş kəsməzlər. İş kəsəndən sonra bir az keçməmiş əfv edirlər, ya da ki, kəndliləri yay fəsli gəldikdə əkin işləri üçün evə buraxırlar. İnşallah, ölməsək sağ qalsaq, Allah qoysa, bu il ötər, gələn il biçinə gəlib özümü sizə yetirərəm. Gözün uşaqların üstə olsun. Mənim tərəfimdən xatircəm olsunlar. Burada heç darixmayıram. Bizim üçün hər gün bir teatr da çıxarırlar. Sənin köhnə dostun Əhəd də

buradadır, mənimlə bir kamerada olur. Yaxşı həmsöhbətdir. Kefi gələndə yenə “daloy daş-tərəzi” deyir. Bizim kənddə sənin əlinlə nə qədər rüşvət aldığını da söyləyir, sənə duası var.

Kağız sənə çatan kimi xəstəxananın da, hamamın da adını dəyişdir.

Rüşvət barəsində sənə bir dənə dəyərli məsləhət də eləyim. Ölənəcən yadından çıxarma. Bundan sonra heç kəsə rüşvət vermə. İndi rüşvət almaq da, vermək də günahmış.

Mənim də evimi bir dənə kürən at yixdi. Xətakar adammış, bacımin südü ona haram olsun. Deməyinən ki, kommunist farsca “qominist”miş, yəni qohum-əqrəba yoxmuş.

Əztərəfi Səməd Şəmsizadə”.

XV

Kənddən qayıdanda Nadirin əhvalı çox pərişan idi. Zeynəblə görüşməsi, görüşüb dərdinin daha da artması, onunla yenidən ayrı düşməyə məcbur olması, bununla həm özünü və həm də onu yenidən narahat etməsi Nadiri kəndə gəlməyindən peşman etdi.

“Yaxşısı bu idi ki, gərək mən heç buraya gəlməyə idim. Bəs vəzifəm?! Mən gəlməsəydim, bu rüşvətxorlar əhalini çapıb dağladı”, – deyə gəlməyinin ictimai əhəmiyyətini qərara alıb özünə təsəlli verdi və ürəyini narahat edən əzabı bir azca kənar etdi. Hər şeydən artıq onu düşündürən qonaqlıq gecəsi Məstan bəygilə getməməsi deyil, Zeynəbi aldatmağı və onun qarşısında vədəxilaf çıxmağı idi. “Mən nə üçün belə elədim? Yaxşı olmazdım! getməyəcəyimi açıq söyləyə idim?.. Nədən qorxdum? Nədən ehtiyat etdim? Qoçaqlığım, cürətim? Müharibə zamanı ürəyimə minlərcə düşmən qurşunu yağıdı da, heç qorxmadım. Burada nə üçün sıxıldım, cücəyə döndüm”.

Anasının dediyinə görə tamam gecə Zeynəb evin dalında tek-tənha durub ağlayırmış. Bunu eşitdikdə Zeynəbin məhəbbətində Nadir daha bilmərrə şübhələnməyi və gümanının əskidə belə doğru olduğunu anladı. Daha uşaqqən öz balaca gözlerinin xəncər kimi iti baxışı ilə onun iri və məsum gözlərini, qara bəbəklərini deşib ürəyinin yolunu tapmışdı və ürəyində yarib sevginin birinci nişanələrini oradan çıxarmışdı. Bu nişanələrin həqiqi və doğru olduğunu Nadir o vaxtdan bilmış, özünün Zeynəb tərəfindən sevilib məsud

ola biləcəyinə inanmışdı. O zamanlar bunların birləşməsinə min-lərcə maneələr vardı. Bu maneələrin hər birisi Nadirin gözünə dağ boyda görünüb, onu qorxudarı. O, qorxusundan səadəti yolunda hər bir güzəştən, hər bir mübarizədən çəkinirdi. İndi isə... fələkin çərxi dönüb bütün maneələri rədd etdi. Ümidinə çatmaq vaxtı artıq yetdi. Amma Nadir ürəyinin tələbini boğub, öldürüb fürsətdən istifadə etmədi, etmək istəmədi və daha doğrusu, etmək mümkün olmadı. Onun qarşısında yeni maneələr törədi, böyüdü, yüksəldi, sarsılmaz qala kimi durub lal divarları ilə yolunu kəsdi.

Əvvəlki maneələr zahiri şəraitdə olduğu halda, indiki maneələr onun öz şüurunda və öz beynində idi. Bunları ödəmək çox zor idi.

Bu halətdə Nadir Bakıya qayıtdı, kənddə tapdıgı cinayətləri məhkəməyə verib yenə öz işlə məşğul oldu. Meydana istehsalatı yüksəltmə şüarı atıldı. İndi o, mədən müdirliyi vəzifəsini aldı. Haman yerdə 15 il irəli qara işçi idi. Sonra tartayçı olmuşdu. O zaman bura bir zülm yuvası, istismar ocağı idi. Məstan bəyin qaranlıq və rütubətli tövləsi ilə fərqi yox idi. Amma indi sərbəst əmək dövrü olmuş və Nadir bura gəldikdə yenə əski yoldaşlarını tapdı. Artıq bunların hər birisi gözə görünməyən və adı çəkilməyən bir qəhrəmandır. Buruqların şam ağacı kimi səmayə yüksəlməsi, başlarında vurulmuş kəlləçarxın fir-fir fırlanıb quyulardan neft dartması, buruqsuz quyuların üstündə qurumuş tulumbaların taq-taqla qalxıb düşməsi və qara neftin dağ çayları kimi şar-şarla axıb çənlərə tökülməsi və çalışqan işçilərin arası kəsilməyən hərəkətlərinə qarşı böyük yaradıcılıq cəbhəsində vahid bir ahəng və əzəmət təşkil edirdi. Bunu gördükdə Nadirin də könlü çalışmaq həvəsilə doldu. Qolun, qızın çırmalayıb fəaliyyətə başladı. Yorulmaq bilməyib gecə-gündüz buruqların üstündə duraraq sərəncam verərdi, rəhbərlik edərdi və lazımla olanda hər işçinin də əvəzinə işlərdi. İşin ən çətin və ağır cəhətini öz öhdəsinə götürərdi. Fəaliyyət uğrunda canını da əsirgəməzdidi. Sanki nəyin isə acığını işdən çıxarmaq istəyirdi.

Kənd ilə əlaqəsi zəifləşdi və anasının ölüm xəbəri gəldikdə bu əlaqə lap kəsildi. Kimsəyə kağız yazmaz, kimsədən kağız almazdı. Çalışardı ki, məhəbbət hissini qəlbində öldürsün və tamamilə unutsun. Çalışmaq, işləmək, faydalı olmaq və mənfəət vermək – bu sözləri Nadir özünə söylərdi və söyləyib də əməl edərdi. Daha kəndi xatırlamazdı. Kənd ilə rabitəsi olan acı xatıratı yadına salmazdı.

Məryəm heç yerdə gözünə dəyməyirdi. Xüsusi görüşmək üçün özü bir qədəm qoymayırdı. Bəlkə də heç yadına düşməyirdi. Aralarında olan əlaqəni yenidən xatırlamaq üçün yalnız bir hadisə səbəb oldu.

Bir müddət keçmiş, Nadirin qapısı açıldı, əvvəlcə içəri güclü bir ətir qoxusu və sonra da yaxşı geyimli bir arvad daxil oldu. Nadir bunun Məryəm olduğunu yalnız kişi kimi yeriməyindən tanıdı.

— Sən məni unutsan da, amma mən səni unutmaram, — deyə işvəkar qadınlara məxsus bir şivə ilə fırlanıb ipək paltarını xarılıtlı yel-lətdi. Gözünün qarşısında oturdu.

Nadir ona göz gəzdirdi. Amma Zeynəbi görmədi. Bu əlaməti Nadir neçə dəfədir ki, müşahidə edirdi; Zeynəbə baxdıqda Məryəmi, Məryəmə baxdıqda isə Zeynəbi görürdü. Bu dəfə hətta əlini qaldırib milçək ovlayan kimi Zeynəbin kölgəsini gözünün qabağından qovlamaq istədi; lakin o kölgə bu yandan qaçıb, o biri tərəfdə lal-mat durub məhzun-məhzun Nadirin üzüna baxırdı.

Nadir Məryəmin rəftarında bir yenilik gördü. Lakin bu yeniliyin süni olduğunu da duydular və indi Məryəmin artıq uzanmış saçlarını Zeynəbin saçları ilə müqayisə edəndə, yenə də — yox... o bambaş-qadır, — deyə Zeynəbin zərif yanaqlarına tökülmüş burulu saçlarını yad edirdi.

Məryəm sonralar bir neçə dəfə də gəldi, getdi, amma Nadirin tərəfindən adı yoldaşlıq münasibətindən başqa bir şey görmədi.

Beləliklə, bir il keçdi. İşin ən tutqun vaxtı, yorğun və əzgin bir halda, hisli-paslı paltarının içində Nadir yatmaq üçün evə gəldi. Otağa girdikdə Zeynəbi və anası Noğul xanımı, Məcidi gördü. Təec-cübdən gözləri dörd oldu. Dimdik durub qapının ağzında dayandı. Sanki quruyub daşa döndü. Bu nədir? Bunun mənası nədir; nə üçün gəliblər? Necə gəliblər? Nə ad ilə gəliblər? Məcidin bunlar ilə nə əlaqəsi? Əgər varsa da, nə təriqdə, nə dərəcədə?.. Məcid belə bivə-fadırmı? Öz yoldaşı haqqında belə də etibarsızlıq olarmı?.. Mənim bütün hissiyyatımın şahidi, birinci əməkdaşım, arqadaşım, indi belə xainlik edərmi? Zeynəbi... — bu fikirlər Nadiri boğurdu. Məcid ilə Zeynəb məsələsinə gəldikdə ürəyi döyündürdü, fikrini tez qovalayır və işin nə dərəcəyə gəlib çatmağına güman etməyirdi. Tez Məcidin haqqında insafsız olduğunu zənn edib, özü-özündən xəcalət çəkirdi. İztirabının artıqlığından bozarıb-qızarırdı. Uzun və qalın qaşları bir-birinə yapışdırılmıştı enir və balaca gözlərinin üstünü örtürdü.

“Yox, Məcid belə adam deyil... Kim bilir, bəlkə doğrudan... nə ola bilər?.. Qismət elədir... Mən axmağam, nə üçün darılıram? Mən onu almaq istəmədim, indi sərbəstdir, hər kimə istərsə gedər”.

Nadir özüne təsəlli verdişə də, lakin sakit ola bilməyirdi. Üz-gözünü turşudub və başını yuxarı qaldırmayırdı. Qapının ağızında durmuşdu. Məcid bunun bu cür tutuldugunu görüb ayağa qalxdı və uca səslə qarşılıyaraq qucaqlayıb öpdü.

— Görürsənmi, sənə necə əziz qonaqlar gətirmişəm?.. — deyə Noğul ilə Zeynəbi göstərdi və aksaya-axsaya qayıdış Zeynəb ilə Noğul xanımın arasında oturdu.

Nadir isə yenə əsil qonağı və bu qonaqların gəlməsi səbəblərinin bilmədi. Məcidin gəlməyi onun üçün təbii olduğuna görə o qədər onu düşündürməyirdi. Bir cəhətdən də onun gəlməsinə və əsgİ yoldaşı ilə görüşməyinə şad idi. Onu düşündürən yalnız Zeynəb ilə Noğulun gəlmələri idi.

XVI

Məcidin şəhərə gəldiyi birinci dəfə idi. Kəndin havası hələ başından çıxmamışda, çöldə həmişə ucadan danışlığı kimi burada da danışanda qışqırırdı və səsindən pəncərənin şüşələri tərpənirdi. Nadiri çəkib yanına dartdı və belə uca səslə onu başa saldı ki, Səməddən sonra Məstan bəyin də işi çox pis oldu. Var-yoxu əldən getdi. Özünə hər tərəfdən təzyiq etdilər və axırda da evini alıb, klub qayırdılar. Yatmağa yer tapmadı. Ancaq kənd şurasının icazəsilə həyətdən tövləyə köcdü.

— Yadındadırımı, biz də bir vaxt orada yatırdıq, — deyə Məcid keçmişdə Nadirlə bir yerdə haman tövlədə yaşıdlılarını xatırladı və sonra yenə söylədi:

Fələkin bir belə dövrü olacaqmiş, nə bilim?
Saralıb bağı-gülüstan solacağmiş, nə bilim?

Məstan bəy tövləyə girəndə də, çıxanda da bunu deyib başını silkələyərdi.

Noğul xanımın məramı bu idi, sözləri eşitdikdə Nadirin onlara rəhmi gəlsin. Məcid danışdıqca gözlərini onun ayağına zilləyib, hər

cümlənin sonunda başını Nadirə tərəf yelləyirdi və bununla sözlərinin doğru olduğunu təsdiq edib, bu qədər əziyyət çəkdiklərinə və həm də öz ahu-zarilə Nadirin könlünü yandırmaq istəyirdi.

– Cox müsibət çəkdik, çox... xalan sənə qurban olsun! – deyə səhbətin ən yanıqlı yerində Məcidin sözünü kəsib əlavə edirdi.

Zeynəb də Nadirin kəm etinalığını gördükdə, sakit oturub gözlərini qırpmayaraq otağın bucağında asılmış tūfəngin çaxmağına baxırdı. Nadir isə başını aşağı dikib diqqətlə dinləyirdi və böyük səbirsizliklə bu səhbətin sonunu, ona lazım olan, onu hər şeydən artıq maraqlandıran cəhətini gözləyirdi.

Məcid Məstan bəyin rütubətdən xəstələnib, yorğan-döşəyə yixildığını söylədi. Zeynəbin xəstəxanada paltar yumaqla məşğul olduğunu bildirdi və axırda da yerli hökumətin əmrilə Məstan bəyin kənddən çıxarılib, başqa qəzaya göndərildiyini xəbər verdi. Bununla səhbət bitdi. Məcid susdu. Noğul xanımın dizinə döyüb, başını yel-lətməyi kəsildi, yenə də əsil mətləb, məsələnin məğzi, Nadirin ruhuna əzab verən cəhəti aydınlaşmayıb məchul qaldı.

Məcidin bu ailəni öz himayəsi altına alıb, özü ilə bərabər Bakıya gətirməyinin səbəbi Nadirin fikrini işgal edirdi.

Nadir maşın üstə su qaynatdı, çay dəmlədi və stekan çatmadığı üçün qonşuya getdi. O, qapiya çıxdıqda Noğul onun soyuqluğundan şikayət edib, bura gəlmələrinə peşman olduğunu izah etdi, Məcid isə:

– Yox, ay arvad, onun xasiyyəti belədir. Əslindən belədir. Gör-məyirsənmi, necə yaşayır? Necə gün keçirdir. Mən də deyirdim ki, bizim Nadir Bakıda kamissar olub, yaxşı ev-eşiyi, qapısında qul-luqçusu... Amma bu bizim üçün çay qaynadır. Evində iki dənə istəkan da yoxdur ki, qonaq gələndə qabağına qoysun.

Nadir daxil oldu, qeybət kəsildi, hamısı xamuş oturub çay içməyə məşğul oldu. Bu dəmdə Məryəm geldi, əsgı gön əlbəsəsi əynində idi. Zeynəb və Məryəm əyri-əyri bir-birinə baxdilar və başdan ayağacan bir-birini ölçdülər.

Elə yer olur ki, adam saatlarla danışır, yenə heç kəsi başa düşməyir, amma elə yer olur ki, bir kəlmə danışmamış hamı bir-birini anlayır, hamı bir-birinin qaş-gözündən, oturuşundan və duruşundan ürəyində nə olduğunu bilir. İndi belə oldu. Zeynəb və Məryəm səssiz-səmirsiz hər ikisi bir-birini anladı. Nadir də yenə əvvəlki

kimi başını yuxarı qaldırmayıb qaşqabaqlı oturmuşdu. Bundan irəli Zeynəbi gördükdə Məryəmi, Məryəmi gördükdə Zeynəbi gözünün önünə gətirər və hər ikisini müqayisə edərdi. Amma indi ikisi də burada hazır durduqları halda heç birisi onun diqqətini cəlb etmədi, daha doğrusu, heç birisinə nəzər yetirmək istəmədi. Məclisi soyuq görən Məryəm qayıdır getdi. Yatmaq vaxtı gəldi. Noğul ilə Zeynəbi otaqda qoyub Nadir Məcid ilə balkona çıxdı.

Gecə aydınlıq idi. Tabaq kimi girdələnmiş on dörd gecəlik ayın ziyyası dənizin üzərinə düşərək Xəzərin göy üzünü qırmızı misə dəndərib quyruq kimi sahilə doğru uzun bir xətt kimi uzatmışdı. Asta əsən gilavar ruzigarın sərin dalğalarını sahildəki evlərin içərisinə gətirirdi.

Hamı yatdı, amma Nadirin görünə yuxu gəlmədi. Nazik yorğanın altında gah bu böyrü, gah o böyrü üstə çevrilib çapalayırdı. Onu narahat edən məsələni Məciddən soruşmaq istəyirdi də, cürət etməyirdi. – Qısqanıram, zənn edər; mənim üçün eyib olar, – deyə arxası üstə yixilib, müttəsil aya baxırdı. Sanki ayla danışıb, bütün bu sirlərin iç üzünü ondan bilmək istəyirdi.

– Bu onun ağızı, bu onun burnu, bu yanaqları, bu mənim dişlərimin yeri, bu ... haman məsum gözlər, haman baxışlar... kəlağayı başından sürüsdü... zülfü üzərinə töküldü... Gözləri gizləndi... yenə zülfü çəkildi... yenə haman gözlər açıldı... nə üçün dinməyirsən? Söylə! Cavab ver! – Ay isə heç bir şeydən xəbəri olmayan adam kimi sakit və sarsılmaz çöhrəsilə buna baxaraq, yanaqlarını qızardıb, həmişəki yolu ilə üzürdü, seyrək-seyrək səpələnmiş buludlara təsadüf etdikdə onların altına cumub o tərəfindən çıxırdı.

Məcidin xor-xoru Nadiri fikir və xəyalatdan ayıltdı. Onun uşaq kimi şirin yuxuya qərq olduğunu görüb, özünün qocalığını və sinirlərinin yorğunluğunu düşündü. Qalxıb yerinin içində oturdu. Qollarını uzadıb yavaş-yavaş bükdü. Dirsəkdən yuxarı köpmüş muskuluları gördükdə əvvəl sağı və sonra solu əlləşdirib sıxdı və polad kimi bərkliyindən xoşhal oldu.

– Hələ qüvvəm çoxdur, fayda verə bilər, – deyə yenə yerində uzandi və aya tamaşa etməyə başladı.

Xəyalata qərq olmuş Nadir Məcidin yanında yatdığını unudub, etdiyi fikirləri öz-özünə ucadan söyləyirdi. Məcid oyandı və onun yatmadığını görüb səbəbini sordu. Bununla söhbət başlandı. Məcidin

də yuxusu qaçıdı. Nadir üstüörtlü suallarla onun ağızını arayıb sırrini bilmək istəyirdi.

Məcid isə kənddən, kənd şurasından, kənd təsərrüfatından, kəndlilərin siniflərə bölünməsindən, yoxsulların ortaq olub bir yerdə təsərrüfat qurmalarından danışıb, axır söz üstə gəldi.

– Mən də ki, evləndim.

Nadir bir söz deyə bilmədi. Nəfəsi kəsildi, dili ağızında qurudu və ürəyi döyünməyə başladı.

Məcid sözündə davam etdi:

– Məstan bəy “fələkin bir belə dövrü olacaqmiş nə bilim” – deyə-deyə getdi, ailəsi qaldı, heç kəs kömək etmədi. Pis arvad deyil, yaxşıdır, işləyəndir. Mənə də nə lazımdır? İşləyən olsun.

Məcid danışdıqca Nadir ürəyində onu gah bivəfaliqda ittiham edib söyürdü, gah da özünü töhmətləndirib, Məcidin hərəkətini haqlı görərək, onun evləndiyini ağıllı iş hesab edirdi.

Məcid yenə sözündə davam etdi:

– Dedim nə var axı gələr, işimi, gücümü görər, mənə kömək olar.

Nadirdə daha səbir qalmadı:

– Görünür ki, onu çox sevirsən? – deyə həyəcanlı sordu.

– Sevirəm a, Nadir qardaş, sevirəm də, isteyirəm də, lap hey!...

Uşaqlıqdan gözüm onda idi.

Nadir barmağını dişlədi. Keçmişdə Zeynəbi güddüyünü o zaman Məcid bilmədi və kimdən eşitdiyini deməmişdi. Zeynəbin özü Məcidə xəbər verdiyini Nadir indi güman etdi və hər ikisi tərəfin-dən belə insafsız bir tərzdə aldandığına acındı.

– Yəqin o da səni çox sevirmiş, – deyə sordu və bununla öz yeni gümanının təsdiq olunmasını istədi.

– Kim bilir? Məstan bəy dərimə saman təpəndi. Ancaq bir az meyli vardi. O zaman sənin taya dibində gizlənib, güdməyini də mənə o xəbər vermişdi.

Nadir nə əzablar çökdiyindən və yorğanın altında uzanıb dəqi-qədə dəfələrlə bu böyrü və o böyrü üstə çevrilməsindən Məcidin xəbəri yox idi. Onun iztirabını görməyib rahatca öz söhbətinə davam edirdi.

– Mənə də bir dənə işbilen arvad lazım id. Odur ki, aldım gətirdim evə. Daha molla-zolla da çağırmadım. Kənd şurasında kəbin kəsdirdim, sonra da gəldim bura gəzməyə. İkisini də gətirmişəm, anası mənim, balası sənin.

– Sən nə danışırsan, a kişi, sarsaqlamamışan ki?! – deyə Nadir sordu və qalxıb yerinin içində oturdu.

– Necə nə deyirsən? – Deyirəm ki, anası mənim, balası sənin. O vaxt Səmədin əlilə olsa idi, bütün xalqın gözündə hörmətdən düşərdin, lap biabır olardın. Səni pərdə qayırib bütün kəndi soya-caqdılar. Amma indi nə Məstan bəy var, nə də Səməd. Özü də bir ildir özü öz başını saxlayır, xəstəxanada paltar yuyur. İndi onun da əli qabarlıdır.

Nadir sakit durub, diqqətlə dinləyirdi. Qabaqkı iztirab getdi, həyəcanı soyudu, alnında xırda-xırda tər damları göründü. Artıq Məcidin sözləri onun üçün əzabverici olmayıb, ninnini söyləyən mehbəban bir ananın nəğməsinə bənzəyirdi. Nadir bu sözlərdən xumarlanıb yenidən uzandı və gözünü yarıyumułu, yariaçıq saxlayıb, kirpiklərinin arasından lap göyün ortasında varmış aya tərəf baxmağa başladı. Bu saat Nadirin xahişi yalnız dinləmək, Zeynəb haqqında söyüdiklərini öyrənmək idi.

– Bilirsənmi, Nadir qardaş! O qız sənə bənd olub və özü də yaman bənd olubdur. Əvvəller bəlkə heç sevməyirdi, ancaq atası ilə Səmədin firıldağına tabe olurdu. Amma indi elə deyil, həqiqətdə sevir. Bir dəfə əlində jurnal görüb təəccübləndim. Oxu, yazı bilmədiyi halda jurnalı nə üçün aldığı sordum. Bir söz demədi, qızardı, qaçıdı. Axşamı sənin əksini ocağın başında divarda yapışdırılmış gördüm, Zeynəb haman jurnaldan kəsmişdi.

Nadir arxasından Məcidə tərəf çevrilərək qolunu büküb başının altına qoydu və yenə də dinləməyə başladı.

– İndi getirmişəm, söz sənindir, – deyə Məcid susdu və Nadir-dən son qəti cavab gözlədi.

Nadir bir az sakit qaldı, cavab vermədi. Sonra yerindən qalxıb, döşəyin üstə oturdu, bir az dayanıb kənddə son dəfə Zeynəbi gördüyü təsəvvürünə gətirdi. – “Nə görmüsən bu çolaq Məcidin evində, acın, lütün yanında?” Onun sözlərini fikrində təkrar etdi və yumruğunu öz dizinə vurub şiddətlə:

– Yox!.. Bu düzələn iş deyil, – deyə başını aşağı salıb dodağını çeynədi.

Nadir yox cavabını zahirən Məcidə verdisə də, bu cavab batında özünə idi. Məciddən başqa bu işə təhrik edən bir səs də içəridə var idi. Haman səsi boğmaq və öldürmək üçün Nadir yumruğunu qaldırıb bütün gücü ilə dizinə vurdu. Dodaqlarını çeynəməyə başladı.

— Məcid, sən mənim sağalmış yaralarımı açdın. Mənim ona məhəbbətim çoxdur. Onsuz xoş günüm olmayacaq. Lakin onunla da yaxşı gün keçirə bilməyəcəyəm. Aramızda dərin uçurumlar, sarılmaz qayalar var... O bəy qızı, mən bir işçi baba.

— Nadir!.. Axı nə olub, nə qayabazlıqdır, nə uçurumbazlıqdır? O da bizim kimi zəhmətkeşdir...

— Yox, bir il paltar yumaqla bizim kimi əməkçi ola bilməz. Bir və ya iki il ilə əsrlərdən bəri zəhərlənmiş beyni sağlamlaq olmaz.

Nadirin gözləri qızarmışdı. Bütün bədənini lərzə tutmuşdu.

— Bəs onda gərək mən də boşayam, — deyə Məcid cavab verdi və səsində fikrinin həqiqətdə səmimi və qəti olduğu anlaşıldı.

Bunu eşitcək Nadir onu saxladı:

— Yox, yanlış fikirdəsən, sənə boşamaq lazımlı deyil, — deyə təklif etdi.

Lakin onun sözləri Məcidə təsir etmədi.

— Özün qızınızı almayırsan, amma mənə deyirsən ki, anasını boşama. Yox! Mən saxlayan deyiləm. Boşayacağam... Zavallı, qarnında uşağı da var, — deyə Məcid bir ləhzə fikrə getdi.

Uşaq olmağı, həqiqətdə, ancaq indi yadına düşdü. Evlənməsindən, arvadın uşağa qalmasından, yenidən arvadı boşamaq məcburiyyətində olmasından və ümumiyyətlə, bu işlərin hamisində kor-peşman olub yerin içində məyus oturdu.

Hər ikisi bir az sakit qaldılar. Nadir yenidən ona müraciət etdi:

— Sən ayrı, mən ayrı, mənim məsuliyyətim ağır, özümdən başqa 300 yoldaşın rəhbərliyi və məsuliyyəti mənim boynumdadır, sən saxla, ancaq gözlə ki, lələ şələni minsin, şələ lələni minməsin.

Bu sözlər Məcidin ürəyinə yağı kimi yayılırdı və onu çətin bir müəmmmanın həllindən azad edirdi. Nadir yenə təkrar etdi:

— Sən boşama, saxla, səadətlə yaşa, amma mən... Mənimki belə gəlib, belə də gedəcək.

Sübh açıldı, gün çatladı, Nadir paltarını geyib mədənə getdi.

Yenə haman mədən, haman işçilər, haman yoldaşlar, əski ocağı, əski ailəsi. Yenə bu ailəyə qoşuldu, onunla bitişdi və onun ayrılmaz bir hissəsi olaraq qarınca yuvası kimi qaynayan mədənlərin arasında itib batdı.

ƏVƏZ SADIQ

(1898-1956)

Əvəz Sadıq İrəvan quberniyasının Ordubad şəhərində xırda alverçi ailəsində doğulmuşdur. İlk təhsilini mədrəsədə, sonra Ordubad yüksək ibtidai məktəbində almış, 1927-31-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda oxumuşdur.

Əmək fəaliyyətinə 1920-ci ildə başlamış, Ordubadda yeni təşkil olunmuş birinci dərəcəli məktəbdə müəllim (1920-1921), hərbi məktəbdə müəllim (1921-23), maarif işçiləri ittifaqının rayon komitəsinin sədri (1924-1925), “Şərq qapısı” qəzetinin redaktoru (1926-1927), “İnqilab və mədəniyyət” jurnalının redaksiyasında məsul katib (1927-1933; 1938-1941; 1946-1951), Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyatın tərcüməçisi və redaktoru (1934-1938), “Kirpi” jurnalının redaktoru (1952-1956) işləmişdir. Ədib 1956-ci il avqustun 27-də Bakıda ürək xəstəliyindən vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Ədəbi fəaliyyətə XX əsrin 20-ci illərində başlayan Əvəz Sadığın hekayə və oçerkələri mətbuat səhifələrində 1930-cu illərdə görünmüştür, “Xatirələr” adlı ilk kitabı 1933-cü ildə çıxmışdır.

KƏNDƏ DÖNÜŞ

Qatar son nəfəsini alaraq dayandı. Yolcular bir-birlərini itələyə-itələyə vaqonlardan düşməyə başladılar. Dal vaqonların birindən zahiri görünüşü ilə başqa yolculardan ayrılan bir gənc düşdü. Bu, Əlövət idi. Onun uca boyu, enli kürəkləri və iri, girdə sıfəti vardı. Başındakı şapka, əynindəki palto, əlindəki çamadan onun şəhərdən gəldiyini bildirir, stansiyani dolduran bombapapaq, əyni cuxalı, əl və çiyinlərində xurcun daşıyan kəndlilər içərisində onu daha uzaqdan tanıdırırdı. Hamballar və faytonçular yüyürərək, “ay yoldaş, ver götürək”, “əyləş aparaq” kimi sözlərlə onu qarşılıdalar. Lakin o bunların heç birisini əhəmiyyət vermədən stansiya qapısına doğru getməyə başladı.

Əlövsət iki ildən bəri buraları görməmişdi. Son dəfə buradan gedərkən stansiya binası təmir edilirdi. İndi binanın təmir edilib qurtardığının və stansiyaya yeni elektrik işığı çəkildiyinin belə fərqlində olmadı. Stansiyanın qəsəbəyə tərəf olan qapısından çıxdı və pilləkənləri endi.

Əlövsətin gedəcəyi kənd buranın iyirmi verstliyində idi. Dəmir yol burada qurtardığından bu son stansiyada düşənlər fayton, at və sair vəsitələrlə öz yerlərinə gedib çıxmalo idilər. Əlövsət faytonla getmək istəmədi: onun faytonçulardan zəhləsi gedirdi. Həmişə: "Xalqın qanını sorurlar, on kilometr yola yüz kilometr dəmir yol pulundan baha alırlar" – deyirdi. Əlövsət öz kəndlərində kooperativ sədri ikən faytonçularla mübarizə etmək məqsədilə kooperativin pulu ilə bir avtomobil alaraq işə salmışdı. Ancaq yollar avtomobil üçün əlverişli olmadığından və deyildiyinə görə, faytonçular yolu qəsdən xarab etdiklərindən avtomobil işləyə bilməmiş və kooperativ bundan xeyli zərər görmüşdü. Buna görə Əlövsət yaxşı şose yolları çəkilməyincə avtomobil işlətməyin yersiz olduğunu düşündüyü kimi, kooperativə zərər və ya mənfəət gətirəcəyi ölçülüb-biçilməmiş işlərdən bir daha yapışmayacağına söz vermişdi. Ancaq o, indi faytonçularla üz-üzə gəlmişdi. Ya iyirmi kilometr piyada getməli və ya da gecəni burada keçirərək səhər faytonçuların nazına qatlaşmalı idi.

Əlövsət bir az getdikdən sonra yol ayrıçı ilə qarşılaşdı. Dayandı. Düşünməyə başladı. Yolların birisi qəsəbəyə, o birisi kəndlərinə gedirdi. Yol uzunu iki-bir, üç-bir gələn yolçular dayanmadan qəsəbənin yaxında görünən işıqlarına tərəf tələsirdilər. Bunlar, adət üzrə gecəni burada qalaraq, səhər işıqlanandan sonra öz kəndlərinə gedəcəklərdi. Bir gecəni itirmək Əlövsətin heç də xoşuna gəlməyirdi. O, vəqonda öz yerlilərindən sabah kənddə kooperativ seçkilərinin olacağını eşitmışdı. Bu seçkilərdə iştirak etmək Əlövsəti çox maraqlandırırdı. Bəlkə iclas səhər tezdən çağırılmışdır! Gecəni burada yatarsa, seçkilərə gedib çatmaya bilerdi. Kəndə gecə tək getmək isə bir az münasib deyildi. Əlövsət bu yerlərdə böyüküb bu yerləri beş barmağı kimi tanısa da, yenə bir qədər ehtiyat edirdi. Xüsusilə son zamanlarda kənddən aldığı kağızlardan qolçomaqların rahat durmadıqlarını bilirdi. Bir az tərəddüd etdi. Nəhayət, belindəki tapançasını irəliyə çəkərək, yeni bir qüvvə almış kimi, "gecə gedilən yol tapılmış olar" deyib yola düşdü.

İndi o geniş bir çöldə, alçaqboylu yulğun kolları arasında uzanan araba yolunu qabağına qataraq irəliləyirdi. Vəqonun boğucu havasından sonra çölün təmiz və saf havası Əlövsətin çox xoşuna gəldi. Qarşidan əsən külək onun üzünü oxşadıqcə sanki ruhu təzələnirdi. Yolun sağ tərəfində bir az uzaqda dalgalanaraq axan Araz, aynı saf ışığı altında bürüncü bir kəmər kimi parlayırdı. Arazın üzərində böyük dəmir körpü ucalırdı. Gündüz bu körpünü görməyənlər bəlkə də uzaqdan qaralan uca dəmir yiğininin körpü olduğunu birdən-birə qərarlaşdırıb bilməzdilər. Lakin Əlövsət uşaqlığından bu yerlərdə böyüdüyündən hər tərəfi qarış-qarış tanıyırdı. O, muzdurluq edərkən illər uzunu bu yerlərdən araba ilə kol daşımağa gəlmış, sonralar isə aylarla sərhədə qarovula çıxmış və buradan dəfələrlə keçərək şəhərə getmişdi.

Lakin nədənsə Araz və körpü bu dəfə onu çox düşündürdü. O indi nə körpüyü və nə Araza iki il bundan qabaq baxdığı adı nəzərlə baxmırıdı. Bakıda məktəbdə müəllimlərdən, zavodlarda işçilərdən aldığı dərslər onun sinfi şüurunu artırmış və gözlərini açmışdı. İndi Araz, onun gözündə artıq xırda suların birləşməsindən toplaşaraq axan Araz deyil, bir-birinə zidd iki həyat quruluşu arasında sərhəd təşkil edən Arazdı.

Əlövsət 20-ci il vuruşmalarında İrana qaçarkən İran kəndlilərini yaxından tanımış, acıdan ölsələr belə xan gəlib tarladakı məhsula baxana qədər onların öz əllərinin əməyi ilə yetirdikləri məhsula əl vura bilmədiklərini və hər zaman xan fərraşlarının şallağı altında tapdalandıqlarını görmüşdü.

Bir az sonra yol öz istiqamətini dəyişdiyindən, Əlövsətin qarşısında yeni bir mənzərə açılmışdı. Körpü artıq gözdən itmiş, onun yerinə birisi o tay və birisi bu tayda qarşı-qarşıya iki kənd görüñürdü. Sovetlər kəndi yeni tikilmiş elektrik stansiyasının verdiyi işıqlarla uzaqdan ulduzlu bir göyü xatırlatlığı halda, İran kəndindən hisli lampalardan çıxan işıqlar bəzən görünür, bəzən isə qaranlığa cumaraq saralır və solurdu. Bu sönük işıqlar, sanki onun göz bəbəyini deşərək, beyninə batır və onda bütün Şərqə qarşı bir həsrət, məhəbbət və Şərqi soyanlara qarşı dərin bir nifrat oyandırırdı. Şərq ölkələrində qurulacaq sosialist respublikaları bir-bir gözünün qarşısında canlanır və qəlbindəki həsrət qüvvətli bir ümidi çevretilirdi. O indi özünü Şərq inqilabının qabaqda gedən bir mübarizi hesab edərək irəliləyir və get-gedə addımlarını genişləndirirdi.

* * *

Səhərə yaxın Əlövsət kəndlərinin yolu üzərində olan bulağın yanına çatdı. Ay dağın dalında gizlənmiş, ətrafi qaranlıq bürümüşdü. Bulaq xəzif bir çağılıtı ilə daşlar arasında axaraq gecənin sükutunu pozmaqda idi. Əlövsət ayaqlarını yeni çıxmış olan yumşaq otların üzərinə basaraq bulağın kənarına yaxınlaşdı. Çamadanını yerə qoydu, kepkasını götürdü və həmişə çıxdığı daşın üzərinə çıxaraq bulağın sərin suyu ilə əllərini və üzünü təmizcə yudu, iki ildən bəri suyundan içmədiyi bu bulaqdan doyunca içdi və geri çəkilərək, bir az yorğunluğunu almaq məqsədilə otların üzərinə uzandı.

Bu bulaq, kəndlərinin ən qiymətli sərvətlərindən biri idi. Əlövsət Bakıdakı gəzməli yerləri görəndən sonra indi bu bulağa artıq qiymət verərək “bura da bizim bulvarımızdır” – dedi. Doğrudan da kəndin cavanları həmişə gəzmək istədikdə bu bulağın başına gəlir və burada kabab bişirib kef çəkirdilər. Əlövsət də buraya yoldaşları ilə çox gəlmişdi. Ancaq nədənsə son dəfə Bakıya, kooperativ texnikumunda oxumağa gedərkən bu bulağın başında keçirdiyi dəqi-qələri daha çox xatırlayır və bu bulağın yanından başlayan sevgini xəyalında canlandırırırdı. O zaman onunla bərabər oxumağa gedən Sara ilə burada faytondan düşmüş, bu otlar üzərində oturaraq şirin-şirin söhbət etmişdilər. Birinci dostluqları da buradan başlamışdı. Əlövsət Bakıdan söhbət edərkən Sara gülərək demişdi:

– İkimizin bərabər getməmiz çox yaxşı oldu. Bakıda darixmariq.

Saranın bu sözü Əlövsətə artıq cəsarət verdiyindən yolda ürəyini Saraya açıb demiş, onu çoxdan əvvəlini bildirmişdi. Məktəb həyatı bu iki gənci bir-birinə artıq bağlamışdı. Onlar bir yerdə oxuyur, bur yerdə dərs hazırlayırlar, bir yerdə də gəzirdilər. Sonuncu iki il Əlövsətin 25 illik ömrü içərisində çox qiymətli yer tuturdu. İki il içərisində, o bir tərəfdən çox bilik və təcrübə əldə etmiş, o biri tərəfdən isə çox şad və nəşəli ömür keçirmişdi.

Əlövsət Sara ilə məktəbi bitirəndən sonra bərabər kəndə dönməyə və orada evlənməyə qərar vermişdilər. Lakin kənddə işçiyyə olan ehtiyac, Əlövsəti müvəqqəti olaraq məktəbdən bir illiyə ayırmışdı. Bir gün Sara ilə bərabər dərs hazırlarkən məktəbin özək katibi Əlövsəti yanına çağırıb demişdi:

– Partiya komitəsindən aldığımız əmrə görə qüvvətli tələbələr-dən on nəfəri məktəbi bitirməmiş kəndə getməlidir. Özək müzaki-

rədən sonra sənin də getməyinə qərar çıxarmışdır. Bir ildən sonra yenə gəlib oxuyarsan.

Sara bunu eşidərkən mənalı nəzərlərlə bir katibi və bir Əlövsəti süzmüşdü. O, sinfi mübarizənin kəskinləşdiyi bu günlərdə kənddə işçi lazımlı olduğunu bilsə də, nəzərləri ilə sanki Əlövsətdən soruşmaq isteyirdi:

– Bəs mən, bəs bizim qərarımız?

Əlövsət Saraya bir söz demədən özək katibinə:

– Kənddə işləmək lazımdır. Mən getməyə hazırlam, – demiş və bir gün hazırlıqdan sonra yola düşmüştü. Bakı stansiyasından ayrılması gözünün qabağında idi. Bütün məktəb kənddə gedənləri ötürmək üçün stansiyaya yığılmışdı. Sara onun qoltuğuna girərək: “Tez-tez kağız yazarsan ha!” deyirdi və yay tətilində kənddə gəlməyə söz verirdi. Vəqonun hərəkət etməsinə bir az qalmışdı ki, özək katibi üzünü gedənlərə tutub əsl tapşırığı bir daha xatırlatmağa tələsirdi:

– Kənd sinfi çarşıqlaşma qazanında qaynadığı bir zamanda, barışdırıcılıq və tərəddüdə qətiyyən yol vermək olmaz. Kollektivləşmə yolunda bolşevikcəsinə çalışınız, işləriniz barəsində bizə yazınız...

Vəqon hərəkət edərkən o, gözünü Saraya dikmişdi. Saranın yellədiyi yaylığını seyr edir və əli ilə stansiyadan qatara tərəf uzanmış bir çox əllərə cavab verirdi.

Əlövsət təzə bir qüvvətlə ayağa qalxdı. Bayaqdan bəri gəldiyi şose yolunu tərk edərək, bağların arası ilə gedən kəsmə yola döndü. Ağaclar hər iki tərəfdən budaqlarını birləşdirib, yolu yaşıł bir çadır altına almışdı. Divarların diblərində cərgə ilə əkilmış söyüd ağaclarının altında çağlayan suların səsi, səhərin yaxınlaşmasından sevinərək oxumağa başlayan quşların nəğməsinə qarışaraq gözəl bir musiqi ahəngi yaradırdı. Yeni açılmış çıçəklər öz ətirləri ilə hər tərəfi doldurmaqdı idи. Əlövsət uşaqlıqdan bəri təbiəti çox sevsə də, indi bu gözəllik onu o qədər cəlb edə bilmirdi. Onun başı kənddə görəcəyi işlərlə məşğul idi. Qabaqdan gələn bir səs Əlövsəti başını dolduran fikir dəryasından ayırdı. O, bir-birilə xisən-xisən danışaraq, oğru addımları ilə yoluñ o birisi tərəfindən gələn üç nəfərlə qarşılaşmışdı. Bunlar gecənin qaranlığında kölgəyə bənzəyir, bir ağır şeyi ortalarına alaraq haraya isə sürükləyirdilər. Əlövsət “qandrabatçılardır, yəqin İrandan keçirdikləri malları gizləmək istəyirlər” – deyə, tapançasını əlinə alaraq bunları təqibə başladı.

Bu üç nəfər divarı aşaraq bağa keçib, bağdakı böyük çınar ağacının dibində oturdu. Əlövsət də onlardan bir az aralı olan ağacın dalında gizləndi. Onlar yüklerini yerə qoyaraq bir işlə məşğul olmağa başladılar. Bir azdan sonra o tərəfdən sizilti və iniltiyə oxşar bir səs eşidildi. Əlövsət tapançاسını əlində sıxaraq nə edəcəyini bilmirdi. Bunların bir cinayətlə məşğul olduqlarına qərar verdiyindən, əvvəl üzərlərinə atılıraq kim olduqlarını və nə iş gördüklərini öyrənmək istədisə də, sonra silahlı olduqlarını görünçə, müdafiə vəziyyətində qalaraq işin axırını gözləməyi daha müvafiq bildi.

Adamlar, yüklerini ağacın oyuğunda gizlədərək üzərini basdırıldıqdan sonra Əlövsətin gizləndiyi ağacın yanından gəlib ötdülər. Əlövsət onların danişğini aşkar eşidir və açılmaqda olan səhərin boz işığında adamların üzlərini də bir az seçə bilirdi.

— Dalısından əngəl çıxmasa, işini yaxşı bitirdik, — deyə qabaqda gedən uzunboylu, keçə papaqlı adam danişmağa başladı.

Alçaqboylu, qalın pencək geymiş o birisi isə birincinin sözünə yüvvət verərək dedi:

— Qəbirdən ölü xortlar, o çuvaldan çıxa bilməz. Sabah gecə gəlib basdırarıq.

Üçüncüsu dedi:

— Gedin xatircəm yatin, heç şeytan da gəlsə onu tapa bilməz, — dedi.

Adamlar uzaqlaşmağa başladılar. Əlövsət bu üç adamı səslərindən tanıdı, bunlar kəndin məşhur qolçomaqlarından Kərbəlayı Rzaqulu, Xuduşbəy və dükançı Məşədi Qulamrza idi.

Əlövsət, canilər uzaqlaşdıqdan sonra gizləndiyi yerdən çıxb, oyuğu araşdırmağa başladı. Onun ürəyi döyüñür, əlləri də əsirdi. Oyuğun içərisinə tökülmüş bir çox quru ağac budaqlarını qaldırıldıqda əli yumşaq çuvala toxundu; içinde adam vardi.

Əlövsət diksinərək geri çekildi. Sonra yavaşça irəliləyərək diqqətlə bu adamın üzünə baxmağa başladı. Lakin adamın üzü qanlı olduğundan tanımaq çətin idi. Yaylığı ilə cəsədin üzündəki qanı silmək istərkən adamın vücudundakı hərəkəti hiss etdi, “bəlkə bunu diriltmək mümkünür” — deyə düşündü və tez yaxındakı arxin yanına qaçaraq, oradan bir az su götürüb yaralının üzünü səpdi.

Hava artıq tamamilə işıqlandığından Əlövsət karşısındakını tanıdı; yaralı onun yaxın dostu, kooperativ sədri Həsən idi. Əlövsət, kənddə işləmək üçün Həsənin yardımına çox ümid bağlayırdı.

O, məktəbdə ikən Həsənlə yazışır və kəndin vəziyyətini onun məktublarından öyrənirdi.

— Həsən... Həsən... Cavab ver...

Həsəndən heç bir cavab olmadı. Əlövsət yorulmağına baxmayaraq dəsmal və çuval parçaları ilə Həsənin yaralarını bağlayır və başını siğallayırdı.

— Həsən... oyan...

Bir azdan sonra Həsən xəfifcə nəfəs alaraq başını yavaşca tərətdi. Gözünü açaraq tutqun nəzərlərlə ətrafini süzməyə başladı.

— Həsən, mən sənin dostun Əlövsətəm, məni tanımirsanmı?

Həsənin ayılması Əlövsəti sevindirdi: Həsənə tez tibbi yardım edilsə sağala bilərdi. Əlövsət vaxtı keçirmədən yolun yarımla metriyində olan sərhəd mühafizə əsgərləri postuna yürürək tez post həkimi və iki qızıl əsgərlə Həsənin yanına qayıtdı. Həsən tamamilə ayıldığından yaralarının ağrısını hiss edərək sizlayır və su istəyirdi. Həkim yaralara lazımlı gələn davaları sürtərək, əsgərlərə Həsəni posta göturmələrini əmr etdi. Əsgərlər Həsəni xərəyə qoyub götürdülər. Bir azdan sonra Həsən qızıl əsgərlər içərisində rahat yatırıldı.

* * *

Həkim işini bitirərək bayırə çıxdı. Onun deməsinə görə, Həsənin yaraları o qədər də dərin deyildi. Qatillər bir neçə yerdən Həsənin üzünü və böyrünü yaralamışdılar.

Əlövsət səhərdən bəri çarpayının yanına qoyulmuş kürsüdə oturaraq Həsənin oyanmasını gözləyirdi. Onu rahatsız etməkdən qorxduğu üçün hərəkətlərinə artıq diqqət edir və azacıq bir səs çıxarmağa çalışırırdı. Həsənin hələ də yatdığını görünce yavaşça qalxaraq pəncərənin qabağına keçib, çölü seyr etməyə başladı.

Günəş dağın dalından çıxaraq yüksəklərə qalxmış, öz iliq şüalarını bütün çöl üzünə yaymışdı. Kənd naxırçısı kəndin inəklərini bağlar arası ilə axıb gələn çayın iki tərəfinə yayaraq otarmaqdadı. Uzaqda dağın döşündə qoyun sürüsü otlaya-otlaya dağa dırmanındı. Kəndlilər əkinə çıxdıqca zəmilər yavaş-yavaş canlanır, hərəkətə gəlir və səs-küylə dolurdu. Bir azdan sonra kəndin yuxarı tərəfində bir neçə traktor kolxoz tarlalarını sürməyə başladı. Həsən, Əlövsətə yazidığı məktubunda kəndlərdə kolxoz təşkil etmək və traktor

götirmək yolunda apardıqları mübarizədən uzun-uzadı bəhs etdiyindən, Əlövsətdə bunları görmək üçün böyük bir həvəs oyatmışdı. O indi birinci dəfə, beli bükülmüş xışdan başqa bir alət görməyən zəmilərdə traktorun işləməsinə artıq sevinclə tamaşa edir və şadlanırırdı.

Həsənin dərindən nəfəs alması Əlövsəti çarpayının yanına qaytardı. Həsən lazımı qədər dincəlmış olmalı idi ki, gözlərini açaraq baxmağa başladı. Qansızlıqdan saralmış üzündəki gözlər, başına gələn fəlakətlərin səbəbini axtarılmış kimi, ətrafa şübhəli-şübhəli baxmaqda idi. Zəif bir hərəkətlə başını sola çevirərkən Əlövsəti tanıyalıq, zarılılı bir səsle:

– Əlövsət, sənsənmi? – deyə soruşdu.

Həsənin tamamilə özünə gəlməsi Əlövsətin üzündə səhərdən bəri toplaşan kədərləri dağıtdı.

* * *

Əlövsət bir azdan sonra bütün əhvalatı düşünmüşdü. Həsən kəndin aktiv bir işçisi olduğundan kənd qolçomaqları onu çıxdan məhv etməyə çalışırmışlar. Onlar bir neçə dəfə Həsəni girləmək istəmişlərsə də fürsət tapmamışlar, nəhayət, dünən gecə səhərə yaxın Həsənin qapısını döyərək “Kooperativ yanır” – deyə Həsəni həyəcanlı surətdə küçəyə çıxmaya məcbur etmişdilər. Həsən qapıya çıxar-çıxmaz Əlövsətin gördüyü həmin üç nəfər ağızını tixamış və başına çuval keçirib gizlətmək üçün bağ'a gətirmişdilər. Canılər əvvəlcə səs çıxartmaqdan və qan izi buraxmaqdan qorxduqlarından Həsəni gülə və xəncərlə vurmaqdan vaz keçərək, boğmaqla öldürmək istəmişlərdi, – ancaq bağda gizlətmək istərkən hələ boğulub ölmədiyini duyduqları üçün bir də çuvalın üzərindən xəncəri basaraq böyründən yaralılmış və bir daha gizlətdikləri yerdən çıxa bilməyəcəyinə inanaraq çıxıb getmişdilər.

Bir az danışdıqdan sonra Həsən və Əlövsət ikisi də bir aralıq susdu. Hər ikisi düşünmək lazım olduğunu duyduğu üçün sükut edir və sanki nəzərləri ilə bir-birinə sual verib cavab alırdılar.

Nə etmək lazım idi? Burada buraxılacaq balaca bir səhv böyük zərərlərlə nəticələnə bilərdi. Heç şübhəsiz ki, qolçomaqlar Həsəni şəxsi ə davət üzündən öldürmürdülər. Həsəni öldürməkdən məqsəd bir çox firildaqlar çevirmək, kolxozu dağıtmak, kooperativi və kənd

sovjetini öz əllərinə keçirməkdi. Həsənə hücum edən ancaq qolçomaq dəstəsinin nümayəndələri idi. Əsas məsələ dəstənin hamisini meydana çıxartmaq və onların planlarının üstünü açmaq idi. Həsən sükütu pozaraq:

— Məncə, axşam iclas olana qədər biz heç bir şey etməməliyik, — dedi, — qoy onlar məni ölmüş bilib iclasda özlərini göstərsinlər. Onların hamisini tanımaq bizim üçün xeyirdir. Axşam isə...

Həsən sözünü bitirməmişdi ki, qapı açılıraq sərhəd mühafizəsi rəisi Əhməd içəriyə girdi. Əhmədin gəlməsi hər ikisini sevindirdi. Çünkü Əhməd bunlara bu barədə yardım edə biləcək ən yaxşı bir yoldaş idi.

İndi Həsənin çarpayısının ətrafında üç nəfərlik bir iclas açılmışdı. Bu iclas bu anda, bunlar üçün vaxtilə yerlərdəki inqilabi komitənin etdiyi iclaslar qədər məsul bir iclasdı. Həqiqət halda kənd indi hökumətsiz qalmışdı. Sovet sədri rayona təlimat üçün çağırıldığından, Həsən müvəqqəti olaraq sovet sədrini də əvəz edirdi.

Yoldaşlar bir az düşünəndən sonra Əhməd üzünü Əlövsətə tutaraq:

— Sən axşam iclasa get və iclası apar, — dedi, — sonrasını iş özü göstərər.

Əhməd bu sözləri deyib ayağa qalxdı və telefonda danışmaq üçün qonşu otağa keçdi.

* * *

Əlövsət kənddəki iclasların məktəbdə çağırıldığını bildiyi üçün axşam saat yeddi də bir baş məktəbə gəldi. O gəldiyi zaman iclas açılmışdı. Otaq kəndlilərlə dolu idi. Kəndlilərin bir qismi skamyaların üzərində, pəncərələrin arasında oturmuş, bir qismi divara dayanmış, bir qismi də aralıqda ayaq üstə durmuşdu. Otaq ancaq sədrin stolunun üzərinə qoyulmuş bir lampa ilə işıqlandırıldığından, Əlövsətin dayandığı yer o qədər də yaxşı görünmürdü. Əlövsət özünü daha qaranlığa çəkərək iclasın gedisiñə tamaşa etməyə başladı.

İclasa rayondan gəlmiş kooperativ təlimatçısı sədrlik edirdi. Sədr, tez-tez qolundakı saata baxaraq əlindəki zəngi çalır və iclası intizama çağırırdı:

— Yoldaşlar, — deyirdi, — səs-küy etməyin. Biriniz deyin, biriniz eşidin. Bir-bir namızədlərinizi deyin səsə qoyaq. Kim artıq səs alsə heyətə onlar keçəcəkdir.

İclas daha da qarışdı. Hər kəs öz namizədini səsləməyə başladı. Səslərin içərisində Əlövsətin dünən gördüyü Kərbəlayı Rzaqulu-nun səsi lap hündürdən eşidildirdi.

– Elə adam seçiniz ki, alverdən başı çıxsın. Mən Məşədi Gülmirzəni deyirəm.

– Kərbəlayı Həsəni də yaz.

– Seyid Abbası da.

– Muzdurlardan yazmadın, ay yoldaş, Rəhimimi.

– Qadınlar yaddan çıxdı. Nisə xalani.

Kənd yoxsullarından Zülfüqar qalxaraq bağırıldı:

– Sovet sədri burada yoxdur, seçki düz deyil.

İclas daha da qarışdı.

Əli adlı bir oğlan qalxdı:

– Mən təklif edirəm Həsəni yazınız.

Kərbəlayı Rzaqulu söz alaraq:

– Yoldaşlar, mən təklif edirəm burada olmayanlar heyətə daxil edilməsin, bəlkə heç Həsən işləmək istəməyir. Biz nə deyib onu heyətə yazacağımız.

– Həsənsiz işimiz keçməz.

– Yaxşı keçər, iclasa gəlməkdən boyun qaçıran adam sənin üçün nə işləyəcək?

Muzdur Əli fikrində israr edərək deyirdi:

– Həsən iclasdan qalmaz. Yəqin mühüm bir iş dalınca hara isə getmişdir.

Pəncərənin içərisində dizlərini qucaqlayaraq oturan Hacı Səməd ayaqlarını pəncərədən aşağı salladaraq ayağa qalxdı və istehzalı bir gülüşlə:

– Doğrudan da mühüm iş dalınca gedib. O, iclasa gəlsin, bəs kəndə təzə gələn müəllimə ilə kim mazaqlaşın? Bir az bundan qabaq bulaq başına gedəndə görüblər.

Muzdurlar komitəsinin sədri Zülfüqar ayağa qalxaraq acıqlı nəzərlərlə hacını süzdükdən sonra:

– Hacı, sən çox çərənlədin. Bizim işçilərimizi ləkələməyə haqqın yoxdur, – dedi; sonra üzünü iclasa tutaraq:

– Yoldaşlar, bu seçki düz deyil, burada nə kənd soveti sədri, nə özək katibi, nə də kooperativ sədri vardır. Mən qəti surətdə ya iclasın yatırılmasını və ya heç olmazsa bu saat Həsənin tapılıb iclasa

gətirilməsini təklif edirəm. Rayondan gələn təlimatçı yoldaş isə tələsirsə çıxıb gedə bilər. Mən açıq deyirəm. O, buraya iş görmək üçün gəlməmiş, buradan protokol aparmaq üçün gəlmişdir. Biz sonra seçkilərimizi özümüz də apara bilərik.

Sədr təxir edilmək haqqındaki sözləri eşitmır kimi iclasın davam etdirilib qurtarmasını təklif edir və deyirdi:

– Yoldaşlar, mən bu həftə içərisində 8 kənddə seçki aparma-liyam. Gərək bu gün bu kəndi qurtaram.

Otaqdakları sakit etmək mümkün deyildi, ağız deyəni qulaq eşitmirdi. Otaq papiros və çubuq tüstüsü ilə dolduğundan nəfəs almaq get-gedə çətinləşirdi. İclasda sonra gələn kəndlilər o biri otağa top-lanaraq qapını tixamiş, tüstü və qaranlıq içərisində bir şey seçə bil-mək üçün qapıdan boyanırdılar.

Əlövsət iclasdakıların hamısını tanıyordu. O, əlindəki kağıza iclasda özünü fəal göstərən on iki nəfər qolçomağın adını qeyd etmişdi. İclas davam edə bilməyəcəkdi. İclasda iki cəbhə açıqdan-açıga üz-üzə durmuşdu. Sədr iclası sakitləşdirə bilmirdi. Muzdurlar, yoxsullar və bir neçə fəal ortabab sədrə qulaq asmayaraq, iclasın təxir edilməsini daha ciddiyətlə tələb edirdilər.

Zülfüqar çığırırdı:

– Bu bizim iclasımız deyildir. Qandrabantçı Məşədi Qulamrza-nın evində qonaq qalmaqla kooperativ təlimatçılığı bir yerdə tutmaz. Biz sənin kimi sədrə qulaq asmaq istəmirik.

Əlövsət vəziyyətin daha da kəskinləşdiyini gördü. Adamlar qrup-qrup olaraq öz aralarında mübahisə etməyə, hətta söyleşməyə başlamışdılar. Bir neçə dəqiqliq içərisində iclas ya dağılmalı və ya başqa birisi tərəfindən sakitləşdirilməli idi. Yoxsa bu deyişmənin axırda dava ilə nəticələnəcəyi aydın idi. Əlövsət bayaqdan bəri gözü üstə endirdiyi kepkasını əlinə alaraq kəndliləri aralaya-araya irəli keçdi və sədrə:

– Mənə söz ver, – dedi.

Əlövsətin birdən-birə görünməsi iclası təəccübləndirdi. Qolçomaqlar burunlarının altında “bu haradan çıxdı” deyə mirtlanmağa başladılar. Muzdur və yoxsulların üzündə isə bir canlanma göründü.

Əlövsətin kəskin hərəkətləri bir an içərisində bayaqdan bəri arı pətəyi kimi uğuldayan iclası sakitləşdirdi. O, kepkasını əlində büzüşdüre-bütüşdüre danışmağa başladı:

— Yoldaşlar, — dedi, — mən iki ildir kənddən çıxmışam, bu iki il içərisində kəndimiz çox dəyişilmişdir. Kənddəki muzdurların, yoxsulların qanacaqlı surətdə mübarizə etmələri məni sevindirdi, ancaq qolçomaqların bu qədər quduracaqlarını mən güman etməzdim. Qolçomaqlar burada üzünüzə gülməklə sizin aranıza soxulmaq isteyirlər, həqiqətdə isə öz xəncər dişlərini sizin yaxşı yoldaşlarınızna batırır, sizin qüvvənizi azaldırlar. Burada yazdırığınız seçki siyahısında qatillərin adları yazılmışdır. İndi mən bu iclasda oturanlardan bir neçə nəfərin üzünü açıb sizə göstəracayım. Sizdən soruşuram, hardadır Həsən?

İclas hərəkətsiz və səssiz idi. Kimsədə ağızını açıb danışmağa cəsarət yox idi.

— Siz bilmirsiniz. Sizə burada belə deyirlər ki, guya Həsən müəllimə ilə gəzməyə gedibdir. Bu yalandır. Bununla həm Həsəni, həm də müəlliməni ləkələmək istəyir və bununla qız məktəbinin bağlanmasına çalışırlar. İşin həqiqətini bilmək istəsəniz Həsənin yerini burada əyləşən Kərbəlayı Rzaqulu, Məşədi Qulamrza və Xuduş bəy-dən soruşun. Onlar dünən axşam Həsəni öldürmüslər, bildinizmi?

Kəndlilər Əlövsətin sözünü kəsərək bağırışdırılar:

— Kim, havaxt, harada, ola bilməz...

— Dediklərim düzdür. Dünən axşam bağlar ayağında sovet sədrinizi öldürmüslər.

Kərbəlayı Rzaqulu qüvvəsini toplayaraq aranı qızışdırmağa çalışdı:

— Yalan deyir, kooperativ sədrliyi sənin ürəyindən keçir, özün öldürüb özgənin boynuna atma, — deyib Əlövsətin üzərinə atılıb onu vurmaq istədi. İclasdakılar irəliyə gələrək Kərbəlayı Rzaqulunu tutub saxladılar.

— Dayanın, qoy söyləsin, görək nə cür olubdur.

Əlövsət dünən gecəki əhvalatı danışandan sonra dedi:

— Yoldaşlar, indi siz qolçomaqların nə kimi işlərlə məşğul olduğunu gördünüz. Heç şübhəsiz ki, iş yalnız üç nəfərin işi deyildir. Burada kəndimizdəki qolçomaqların çoxusunun iştirakı vardır. Muzdur, yoxsul kəndlilər ortabablarla əl-ələ verərək qolçomaq qudurğanlıqlarının qabağını almalı və onların hiyləgər üzlərini örtən kirli pərdəni yırtmalıdırlar. İclasdan anlaşıldığına görə kooperativimiz bir çox ziyançı ünsürlərlə dolmuşdur. Seçki aparmadan qabaq kooperativi bu ünsürlərdən təmizləmək lazımdır.

Kərbəlayı Rzaqulu təkrar bağırmağa başladı:

– Burada fitnəcilik eləmə, öz işini bizim boynumuza atma.

– Sonra üzünü camaata tutaraq: – Camaat, tutun bunu. Həsəni özü öldürüb gizlədib, bizim boynumuza atır.

Pəncərədə oturan Hacı Səməd və Xuduş bəy bayırə atılmaq istərkən bayırdan qızıl əsgərlərdən birisinin:

– Dayan! – səsi eşidildi.

Əhmədin, milis rəisi, bir neçə qızıl əsgər və milislə bərabər qapıda görünməsi hər kəsi heyrətə saldı. Kərbəlayı Rzaqulu öz evvəlki sözünü təkrar etməyə başladı. Əlövsəti göstərərək:

– Yoldaş Əhməd, – dedi, – Həsənin qatili budur.

Kərbəlayı Rzaqulunun cinayət şərikləri və bu işlə əlaqədar olan bir neçə başqa qolçomaq onun sözünü təkrar edərək Əlövsətin üstünə düşdülər:

– Tutun onu... Tutun onu... Həsəni öldürən odur...

Əhməd:

– Yoldaşlar, – deyib danışmağa başladı. – Kəndin qolçomaqları bu dəfə bizim ən yaxşı yoldaşımızı əlimizdən almaq isteyirdilər. Lakin bu dəfə də müvəffəq olmadılar. Əlövsətin gecə ikən gəlib təsadüfi olaraq cinayətin üstünə çıxması Həsəni ölümdən qurtarmışdır.

Canilərin boğazları qurudu. Həsənin ölümdən qurtarması onların ölümü deməkdi. Zülfüqar hirsindən dodaqlarını gəmirə-gəmirə Kərbəlayı Rzaquluya yanaşıb:

– İt oğlu it, – deyərək vurmaq istərkən, Əhməd:

– Nə qayırırsan, – deyib onun əlindən tutdu. – Bunlar üçün bizim sovet məhkəməmiz vardır, – deyə əlavə etdi.

Əhməd üzünü camaata tutub dedi:

– Həsən bu saat bizim qarovulxanada yaralı olaraq yatır. İclasınız davam etdirə bilərsiniz. Lakin bir neçə adamın burada həbs edilməsi lazımdır.

Qızıl əsgərlərlə milislər kəndə də öz qudurğanlıqları ilə tanınan bir neçə qolçomağı qabaqlarına qatıb apardılar.

* * *

İndi iclasa Əlövsət sədrlik edir, kooperativ heyət idarəsinə yeni namizədlər göstərilirdi.

1931

XOŞQƏDƏM

Bu gün mənim qızımın iyirmi yaşı tamam olur. Axşam klubda onun ad gecəsində danışmalyam. Nə qədər söyləniləcək sözlər, ana qəlbində dərin iz buraxmış xatırələr vardır.

Sən bu xatırələri bilmədiyin, ananın keçirdiyi qara günləri keçirmədiyin üçün xoşbəxtsən. Sən bu gün boylu-buxunlu bir qız, sevinclər içərisində böyümüş bir gəncsən. Halbuki o gecə məchul taleyin qucağına atılmış yardımsız bir körpə idin. Bu gün sənin iyirmi yaşa çatmaq bayramında doğulduğun həmin gecənin dəhşətləri gözümüz qarşısında canlanır.

...Kənddə üç gündən bəri atışma davam edirdi. Kəndimizi mühasirə etmişdilər. Bir tərəfdən Tatoğlu Məmmədhəsən bəyin dəstəsi, bir tərəfdən kazaklar, bir tərəfdən də naçalnik Cümşüd bəyin atlıları bizi gülləyə basırdılar. Atan Qulam tövşüyü-tövşüyü içəriyo girərək:

— Mən getməliyəm, — dedi və yaşa dolu gözləri ilə üzümə baxdı. Biz bir-birimizi anladıq. Mən hamilə idim. Sən boynumda idin. Atan məni bu halda qoyub getməkdən xəcalət çəkmiş kimi gözlərini yerə dikdi; xurcuna bir az çörək qoyub tüfəngini götürüb evdən çıxdı.

Atan təşkilatın qərarını yerinə yetirərək kəndi tərk etməli idi. O, getdi, amma ürəyi yanımızda qaldı. Bir gün sonra atışma dayandı. Kazaklar kəndə doldular. Davanın başlanmasına səbəb atan olduğu üçün onun təslim edilməsini tələb edirdilər. Dava isə ölü basdırmaq üstündə başlamışdı. Tatoğlu qəbiristanlıqda basdırılan hər ölü üçün beş manat torpaq pulu alardı. Kənd camaatı Həsən adlı kimsəsiz bir çobanın meyitini qəbiristana aparanda Tatoğlunun nökəri ölüyü basdırmağa mane olmuşdu. Kəndlilər dalaşmışdılар. Atan da Tatoğlunu möhkəm döymüşdü.

Kazaklar içəriyə girib evi alt-üst etdilər. Təndirdən tutmuş buxarıya qədər hər yeri axtardılar. Bir şey tapmayınca acıqlarını mənim üstümə tökdülər. Tatoğlu “Vurun bu qancığı” deyə atlularına əmr etdi. Qamçı ilə baş-gözümüz əzdilər. Mən qarnımı tutub yalvarır, sənin həyatını qoruyurdum. Axırda evə od vurdular və məni kənddən çıxarıb qovdular.

Qaranlıq, zülmət bir gecə, kimsəsiz çöl, uzaqdan yanan doğma evin və ot tayasının göyə qalxan alovu, qurd ulamasını xatırladan

külək viyıltısı. Gedirəm, sancı nəfəsimi kəsir, getdikcə özümün taqətdən düşdürümə hiss edirəm. Nəhayət, çox çətinliklə Çayının yaxınlığındakı Çadırlı kəndinə çatdım. Qarşımı gələn birinci qapını döydüm, içəriyə girdim. Sən burada doğuldun.

Ev sahibinin kim olması və sənin necə doğulduğun xatırında deyil, ancaq səhər ayılarkən yanımda bir körpə gördüm. Bəlkə də sənin ağlamaq sənin məni axşamdan bəri düşüb qaldığım bihuşluqdan ayıltmışdı. Analarda belə bir hal olur: nə qədər ağır yatmış olsalar, uşaqları ağlayarkən oyanırlar. Sən heç bir şey anlmayan baxışlarımla dünyaya baxır, ananın döşlərini əmirdin. Mən öz bədbəxtliyim, sənin taleinə ağlayırdım. Axşam isə atanı yaralı halda bizim yanımıza gətirdilər.

O, səhərdən kommunist dəstəsi ilə bərabər kəndin yardımına gələrkən yolda kazaklara rast gəlib atışmada yaralanmışdı. Onu yoldaşları bizim olduğumuz evin yerini öyrənib atanı buraya gətirmişdilər. Onsuz da öz evimiz yanmışdı. Aparılası yer yox idi. Biz üç gün yan-yanı yatdıq. O, sol böyründəki güllə yarasının ağrısından sızıldıyı və çox vaxt huşsuz olurdu. Gözünü açarkən tutqun nəzərlərlə evə və bizə baxırdı. Bir dəfə özünə gələndə, deyəsən, vəziyyəti anlamış kimi oldu. Əli ilə işarə etdi, yoldaşları, dalına bir mütəkkə dayadılar, söykənib oturdu. Sənin qundağını istədi, qucağına qoyular, saralmış və solğun əllərini qaldırıb sənin üzünə çəkdi. Sən parlaq, iri gözlərini açıb atana baxırdın. Qulam baxdı və sonra gözlərində iki qətrə yaş düyümləndiyini gördük, başını mənə tərəf əvirdi. Çox ağır-ağır, udquna-udquna danışdı:

– Həlimə, – deyirdi, – sən bu qızı pis gözlə baxma, demə ki, özgə qapısında doğulub, bədbəxtdir; mən şəhərdə eşitdim ki, bizimkilər hökuməti götürüb'lər. Sağlıq olsa, bundan sonra gələnlər xoşbəxt günlər görərlər. Qızın adını Xoşqədəm qoy. O, yaxşı günlər başlanan bir zamanda dünyaya qədəm qoyub. Əgər qismət olarsa, sağ qalaram, o günləri mən də görərəm, ölsəm, sən qızıma mənim sözlərimi yetir. Degilən biz onların xoşbəxtliyi üçün, yaxşı günlər üçün, zülmün dünyadan götürülməsi üçün çarpışdıq və bu yolda da öldük. Qoy o böyüyəndə işçilərin, yoxsulların işindən möhkəm yapışsın. Sovet hökumətinin qədrini bilsin, yaxşı oxusun, yaxşı işləsin, təmiz adla, alnı açıq yaşasın. Bizi yadından çıxarsın, amma heç vaxt bizim üçün kədərlənməsin, göz yaşı axıtməsin,

bir quş kimi qayğısız böyüsün. Elə yaşasın ki, onun adı mənim üçün şərəf olsun...

...Qulamin titrəyən səsi sanki indi də qulağında səslənir. O, güclə nəfəs alır, kəlmələri çətinliklə bir-birinə qoşub danışırı. Çiyinləri qalxıb-düşür, gözləri axırdı. Hərdənbir səsi tamamilə kəsilirdi. Bununla belə, onun üzündə və sözlərində heç bir kədər izi yoxdu. O öz vəzifəsini yerinə yetirmiş bir adam xatircəmliyi ilə danışırı. Mən Qulamin sözlərinin bir vəsiyyət olduğunu bilirdim. Göz yaşalarımı güclə saxlayaraq dinləyir, özümü unudub ona təsəlliverici sözlər axtarırdım. O bir az da danışdı. Birdən səsi kəsildi və başı mütəkkənin üstünü düşdü.

Bunların hamısını mən bu gün yoldaşlarına nağıl etməliyəm. Eh, qızım, sənin ananın başı nələr çəkməmiş. Bu gün məni sinifdə müəllime görən uşaqlar mənim həmişə bu cür səliqəli geyindiyimi, həmişə varlı olduğumu və başqalarını öyrətdiyimi zənn edirlər. Halbuki mən yırtıq, cırıq paltar içərisində, başımda çadra, üç il səninlə kəndləri dolaşib durdum. Cörək üçün açmadığım qapı qalmadı. Paltar yuyurdum, buğda arırdırdım, yun darayırdım, yük daşıyırdım, güclə sənə və özümə bir parça çörək çıxarırdım. Sonra birdən həyat öz yoluna düşdü. Elə bil bir adam göyün üzündən buludları qovdu və isti bir günəş bizi qızdırmağa başladı. Mən savadlanandan sonra bu adamın Lenin olduğunu bildim. Bizi qızdırın günəş də Oktyabr günüşi idi. Atan olerkən dediyi sözlərin mənasını indi yaxşı anladım. Mən Bakıda fabrikdə işlədim. Sən də yaslıdə, uşaq bağçasında böyüdün. Mən savadlandım, saçlı-birçəkli bir arvad ikən utanmayıb gənc qızlarla bir yerdə məktəb skamyasında oturdum. Sən də məktəbə girdin. Mən müəllimə oldum. Sən də üç ildən sonra ölkəmiz üçün qızıl bir neft mühəndisi olacaqsan.

Sənin həyatın belə olmuşdur, qızım.

* * *

Yaxşı bəzənmiş salon bizi gözləyirdi. Xoşqədəmin ad gününü klubda keçirmək komsomol təşkilatının təşəbbüsü idi. Klub Oktyabr inqilabının iyirmi illiyinə dair şüarlarla bəzənmişdi. Xoşqədəmi yuxarı başda əyləşdirilər. Cürbəcür yeməklərlə döşənmiş bir süfrə açılmışdı. Mən danışdım. Stol başında oturan gənclərin xəyalı bir an bu gənkü güllü və çiçəkli yaşayışdan ayrırlaraq uzaqlara, iyirmi il

bundan əvvəlin qara günlərinə getdi. Xoşqədəmin yanında oturan Olqa dözə bilməyib, hıçqıraraq onun boynunu qucaqladı. Xoşqədəm də tutuldu, gözləri yaşardı, lakin birdən atasının sözlərini xatırlamış kimi:

— Yox, biz kədərlənməməliyik, — dedi və gözlərini sildi, — bu cür şən və xoşbəxt günlərdə kədərlənmək yaramaz, biz onların başlamış olduğu işləri axıra çatdırmałyıq.

Mən qızımın çıxışını böyük bir maraqla dinlədim. Bir ana üçün qucağında böyüdüyü balaca bir körpənin böyük, talanthı bir adam olmasını görməkdən artıq bir həzz vardırmı? Necə olmuş ki, mən qızımın bu qədər gözəl bir natiq olduğunu bilməmişdim.

Xoşqədəmin qonaqlığı rəqsə bitdi.

Böyük bir orkestr klubun foyesində guruldayır, oğlanlar və qızlar cüt-cüt süzürdülər. Xoşqədəm də onların içərisindədir. Mən onlara kənardan baxıram. Onlardakı sevinc və nəşə məni birdən-birə gəncləşdirmiş olur. Qara günlərin acı xatırələri silinib gedir. Mən də qızım Xoşqədəm qədər özümü xoşbəxt və gənc hesab edirəm. Mənim də bu gün iyirmi yaşım tamam olmuşdur.

1937

ƏLİ VƏLİYEV

(1901-1983)

XX əsr Azərbaycan nəşrinin tanınmış nümayəndələrindən olan Əli Vəliyev Zəngəzur mahalının Ağdüzü kəndində yoxsul bir ailədə doğulmuşdur. İlk təhsilini doğma kəndində yenicə açılmış rus məktəbində almağa başlamış, lakin 1916-ci ilin iyul ayında ermənilər Andronikin başçılığı ilə Ağdüzü kəndini dağdırıb, əhalisini qırğından yaxın adamlarını, o cümlədən, ata-anasını itirib, kimsəsiz qalan Əli Vəliyev təhsildən uzaqlaşmış, 1922-ci ilə qədər Qubadlı, Zəngilan, Cəbrayıl, Qaryagın, Ağdam və Şuşada muzdurluq edərək çox çətin və ağır bir həyat sürmüştür. 1922-ci ildə Şuşa partiya məktəbinə qəbul edilmiş və geniş ictimai fəaliyyətə başlamışdır. 1928-ci ildə API-nin tarix-ictimaiyyət fakültəsinə qəbul olunmuş və 1931-ci ildə xüsusi imtahanı verməklə ali məktəbi qurtarıb, Ağdam rayonuna partiya işinə göndərilmişdir. O, 1930-37-ci illərdə Azərbaycanın müxtəlif rayonlarında partiya işində çalışmış, yeni cəmiyyət quruculuğunun fəal üzvlərinindən olmuşdur.

1937-ci ildən Bakıda yaşayan Əli Vəliyev bir sıra məsul vəzifələrdə işləmişdir. O, 1941-ci ildə Sovet ordusu sıralarına səfərbər olunmuş, 1942-ci ilin sonlarına qədər cəbhə qəzetlərində çalışmışdır. 1942-1945-ci illərdə "Kommunist" qəzetində redaktor müavini, 1945-1950-ci illərdə həmin qəzetdə məsul redaktor, 1949-54-cü illərdə Azərbaycan Yəziçilər İttifaqının məsul katibi, 1954-1959-cu illərdə isə "Azərbaycan" jurnalının redaktoru vəzifələrini yerinə yetirmiştir. 1960-ci ildə taqquḍüd çıxan ədib ömrünün axırına qədər yazıb-yaratmışdır. O, 1947-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, 1974-cü ildə Azərbaycan SSR Xalq yəziçisi fəxri adı almışdır. Ədib 1983-cü il fevral ayının 2-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Əli Vəliyev bədii yaradıcılığa XX əsrin 20-ci illərində başlamışdır. Onun "Gülara" adlı ilk hekayəsi, 1927-ci ildə, "Nənəmin cəhrəsi" adlı ilk kitabı isə 1930-cu ildə çap olunmuşdur. Yarım əsrən artıq zəngin bir yaradıcılıq yolu keçən ədib bu illərdə yüzlərcə hekayə, povest, roman, oçerk, məqalə və s. yazmış, XX əsr Azərbaycan ədəbiyyatının fəal yaradıcılarından olmuşdur. Onun "Nənəmin cəhrəsi", "Atlı qadın" və "Ata" hekayələri XX əsrin 20-30-cü illər nəşrinin səciyyəvi xüsusiyyətlərini əks etdirən maraqlı nümunələrlərdir.

NƏNƏMİN CƏHRƏSİ

O “mədəni” idi. Burnunu əli ilə silib şalvarının dizinə sürtər, paltarın canını sabun üzənmək üçün gec-gec yududardı. Mövhümata düşmən idi; heyvanları gecə yamacda qalarkən, kənd mallasına gizli qurd ağızı bağladıb, arxayın yatar, səhər isə çöldə qalan malları canavar parçaladığını görərdi.

Xüsusiyyəti sevməzdı. Axır vaxtlar ikimərtəbəli ev tikdirməsi, altı baş inək alması, tanış adamların hərəsinin üstünə on manat atıb qoyun damazlığı eləməsi, erkək atla kifayətlənməyib, “tərəkəmənin iti də doğar olmalıdır” – deyib, madyan at alması bir yenilik kimi qəbul olunsun.

Köhnəliyi görmək istəməzdi. Hərçənd anası, qardaşı, qardaşı arvadı, bacısı oruc tutub, namaz qılardılar, qardaşı axşam olanda əzan verib savab edirdisə də, bunların heç birinin ona dəxli yox idi. O, “qoyunu qoyun ayağından, keçini keçi ayağından” nəzəriyyəsini irəli sürürdü.

Çox savadlı idi. Ərəb əlifbası ilə yaza bilməz, yeni əlifba ilə də oxuya bilməzdi.

Özünütənqid çox sevərdi. Bir gün danışmayanda üç gün başı ağrıydı. Ancaq bu özünütənqid özgələrə aid olmalı idi. Bir dəfə bu bir komsomolçuya bərk bir şapalaq vuranda, bunu tənqid edənlərin anasına və bacısına söymüşdü.

Qəzadakı yaxın qohumu vasitəsilə bir qırmızı cildli muzdur vəsiqəsinə malik olmuşdu. Seyid cəddinə arxayın olan kimi, o da vəsiqəyə çox-çox arxayın olub, hər kəslə ağızlaşsa, dərhal “mən muzduram” deyib, təhdid, təhqir edərdi.

Bir gün ərizəsində belə bir cümlə yazmışdı:

“Qəza partiya komitəsinin məsul sədrinə: aldığım məvacib ailəmi təmin etmir”.

Hətta arvadı ilə anasına demişdi:

“Hökumət qulluqquları məndən tük salır. Məndən bilikli adam, deyəsən, yoxdur”.

Üç ilə yaxın bir müddətdə şəhərdə yaşamışdı. Kəndə qayıtdıqdan sonra bir-iki cümləni əzbər edib həmişə söyləyirdi:

“Bir quşun başı kəndə, quyruğu şəhərə olsa, quyruğu başından şərafətlə olar. Öləsən, qalasan şəhərdə. Avam, cahil kəndliləri görər-kən ürəyim sixılır”.

Hətta axır vaxtlar anası ilə ədəbi bir dildə danışmağa başlamışdı. Məsələn: “Möhtərəmə anacığım! Bu parlaq günəş xatırəsinə mənə bir skaplyonka bışırərsinizmi?” Cavab olaraq anası: “Ay bala, sən nə danışırsan?” – demişdi.

Kəndlilərin arasına girər, öyrədib bir-birilə dalaşdırar, nəhayət onların hər birinə ayrı-ayrılıqda:

– “İşin xarabdır, gedib filan məsələni hökumətə məlum edəcəklər” – deyib onları qorxudardı.

Kəndlilər də gecə ikən, camaat yatan vaxt bir kasa qaymaq, bir boşqab pendir, bir qədər yağıla onun yanına gələr və “bu işi düzəlt, rədd olsun getsin” – deyərdilər. Müxbirlik, şairlik və ədiblik fikrində idi. Bir neçə dəfə yalandan xaltura yazıb qəzətə göndərdiyi üçün qəzet idarəsi tərəfindən töhmət alıb, müxbirlər sırasından kənar edilmişdi.

Onun natiqliyinə hamı valeh idi. Doğrudan da ağızını açanda sanki sarı yağıdan tük çəkirdilər. Səsindəki ahəngə, qüvveyi-natiqiyyəsindəki məlahətə qarşı göylərdə uçan quşlar qanad saxlayırdılar.

Bir gün iclasda belə bir nitq söylədi:

“Yoldaşlar, bu gün bizim üç zadımız zaddan yixılıb zad olublar. Ona görə bizə zad eləmək lazım idi. Amma təəssüflə zad eləməliyiz ki, zadımız yoxdur” – dedikdə camaat hamısı gülüşdü.

Dəyişikliyi zahirdə, batındə deyil, hətta insanların adlarında da görürdü. O idi ki, oğlunun adını “Yenilik” qoyub vüqarla özünü dartırdı.

* * *

Onların evində yiğincaq var idi. Kəndin yuxarı tərəfindən beş atlı gəlirdi. Atlıların birinin qucağında bir səkil erkəc var idi. Atlılar qapiya çatar-çatmaz zurnaçılar zurnalarını pufləyib, atlıları qarşılalar, hər atlidan üç manat alıb, geri qayıtdılar.

Zurnaçıların sırasında anası “Camış bağa girdi, gəl” havasını oynadı.

O özü həmin gün aşağı gedib arvadına və anasına tapşırıdı ki, “Yeniliyi sünnət ediniz, qoyun uşaq müsəlman olsun”. Doğrudan da uşaq müsəlman oldu. Ayda doxsan manat hesabılə üç aylıq maaşı sünnət toyunda xərclədisə də, bunun əvəzində yetmiş doqquz manat yarımda əlavə qazancı oldu.

Kəndə qayıdarkən anasına və arvadına zahirdə açıqlanıb, uşağı nə üçün sünnət etdiklərini söylədi.

Üç gün sonra “kül ovmeye” gələn kirvələrinin xurcunlarına iki ipək yaylıq, üs dəst də kişi və qadın paltarlığı qoymuşdular. Partiya özəyində, dairə partiya komitəsində bu işdən onun həqiqətən xəbəri olmadığını, qoca anası səhv olaraq bu işi etdiyini söyləyib canını qurtardı.

Doğrudur, partiya təmizliyində bunun üstündə ona şiddətli töhmət verdilər, amma o hər yerdə mənə “navid” veriblər, deyərdi, hətta qadınlar arasında anası:

– Oğluma nəfit veriblər. Daha dəvəcidən nəfit almayıacağıq – deyə atılıb düşürdü.

* * *

Gün hələ çox idi. Axşama məxsus sazaq əsirdi. Qonaqları görərməz o qaçıb gizləndi. Kənd müəllimi nümayəndəni mənzilinə aparıb rahat etdi. Nümayəndənin müəllim tərəfindən qəbul olunduğu xəbərini anasından eşidib o da iclasa getdi.

İclasda kolxoz quruluşundan, bu kəndin yüz faiz kollektivləşməsinin mümkün olduğundan danışıldı. Onun dişləri bağırsaqlarını kəsirdi. İclasda Zaman adlı bir ortabab kəndli ona:

– Qardaş oğlu! Çox sosializm deyirdin, gəl də, hər bir şeyimizi qoyaq ortalağa, – dedi. O, əsla dinməyib, əvvəlcə qızardı, sonra isə bomboz oldu.

Kəndlilər kolxoz quruluşunu alqışladılar. O, sərsəri adamlar kimi evə nə cür gəldiyini bilmirdi. Öz-özünə: “Bəs insafdırımı bizim inəklər, madyan atlar özgə əlinə keçsin! Yox!” – deyirdi.

Yatağından qalxdı. Paltarını geyindi, qaloşlarını ayağına alıb aşağı endi və alt mərtəbədə yatmış qardaşını oyatdı, onu başa salıb dedi:

– Əgər səni çağırsalar, deyərsən ki, məndən ayrıdır, onun bu evdə diş qurdalamağa bir çöpü də yoxdur. O aldığı pulla ancaq öz kül-fətini saxlayır. Ev də, mal da mənimdir. Mən də kolxoza girmirəm.

Ancaq üç gün əvvəl onun arvadı, köhnə bəy xanımları kimi, qardaşının ata və anasını söyüb:

– Ay kül başına! Sənin canın elə belə hamballıqda çıxacaq, – demiş, qardaşı xəcalətindən heç bir söz deməyib, dinməz-söyləməz çıxıb getmişdi.

Nümayəndə onun özünü çağırıb dedi:

— Filankəs! Özün partiyaçisan, savadlı adamsan. Aldığım məlumat görə muzdur olmuşsan, ətin və qanın Sovet hökumətindən sonra durulub möhkəmləşmişdir. Sən gərək bu camaatın hamisindən qabaq kolxoza daxil olaydın. Amma bu gün sənin qardaşın kolxoza daxil olmamışdır.

Əllərini şalvar ciblərinə qoyub, gəzinə-gəzinə:

— Yoldaş! Mən sizə təəccüb edirəm, — dedi. — Sovet hökuməti hamını azad edibdir, hamı sərbəstdir. Qardaşım ayrı, mən ayrı adamam. İstər daxil olsun, istər olmasın, mənə dəxli yoxdur. Bir də o, kolxoza daxil oldu, mən əlimi qabağına verib mane oldum? Doğrudan da gülməli söz deyirsin. Odur, qardaşım özü də gəlir, çağır xəbər al, gör nə üçün kolxoza daxil olmur.

Qardaşı qaz kimi yanlarını basa-basa gəlirdi. Nümayəndə əlavə etdi:

— Sizin üçün yaxşı deyildir, çünkü siz gərək ona təsir və nüfuz edəydimiz.

Dəvə nalbəndə baxan kimi o, nümayəndəyə baxdı və yaxınlaşan qardaşına üz tutdu:

— Sənin üstündə məni danlayırlar. Balam, mal sənin, ixtiyar sənin, girirsən gir də...

Qardaşı olduqca sadəlövh, heç bir şeydən başı çıxmayan fağırin birisi idi. Özünü saxlaya bilməyib:

— Yoldaş, mənim bir tək canımdır. Hər vaxt desən, kolxoza da girərəm, o yana da ötərəm... Qafar ki, razı oldu, mən də razı, çünkü evi də, malı da qazanan odur. Mənimki ancaq saxlamaqdır, — deyib xəfif-xəfif döyünen təmiz ürəyindəki saf sözləri qurtardı.

Nümayəndə gözlərini geniş açdı, Qafarı başdan-ayağa qədər süzüb getdi. Qafar qardaşının danışmasından acıqlandı, dişlərini bir-biri üzərinə qoyub, o qədər sıxdı ki, az qala dişləri kilidləşmişdi.

* * *

Bir aydan sonra kənd partiya özəyinin ümumi iclasında belə bir çıxarış oxundu: “N” kəndinin 100 faiz kolxozlaşmasında partiyaçıyla yaraşmayan hərəkətdə olub, başqalarının da kolxoza girmələrinə mane olan Qafar Cəfərzadə partiya sırasından xaric olunur...”

Əvvəller özünü kəndin alimi hesab edən Qafar, indi cibindən partiya biletini çıxarıb, özək katibinə təqdim etdi və:

– Mənim atam, anam qulluq edib dolanmamışdır. Anam məni cəhrə ilə saxlayıb böyüdübdür. Sağ olsun nənəm və nənəmin cəhrəsi, – dedi.

O, evlərinə qayıtdı. Arvadı və anası onun kədərli simasında qəmli buludların seyrək-seyrək üçüşdüğünü görüb, səbəbini soruşduqda o, nənəsinə:

– Sənin Əkbər adlı oğul doğduğun günü qarnına qarayara çıxayıdı. Mənim evimi yıxdı, məni düzlərdə qoydu, məni partiyadan çıxartdılar, – dedi.

– Ay bala, sən ona niyə söz deyirdin ki?

– Onu de, nənə, onu de...

Otağı qara bir kölgə bürüdü və hər üçünün gözü öündən bütün həyat səhifələri gəlib keçdi. Bu qaranlıq kölgəni, bu qəmli sükütu yuxudan ayılan Yeniliyin səsi pozdu və qovdu. Anası Yeniliyi döşünə salıb:

– Bala, dədəni partiyadan çıxarıblar ey... – deyib onun başını tumarladı.

O tutduğu əməllərə, işlətdiyi fitnələrə çox da peşman olmurdu; çünki onun dünya malından hər şeyi var idi.

Səhər hava çox gözəl idi. Günəş təzəcə çırtdayırdı. Qapıdakı tut ağacının yaşıl yarpaqları arasından quşların civiltisi, pəncərədən yuvalarına tük, saman, çöp daşıyan qaranquşların səsləri eşidilirdi. İçəridə ağır-ağır hərlənməkdə olan köhnə bir cəhrənin ciriltisi da ətrafa yayılmışdı.

Cəhrə çox cirildadığı üçün Xanxanım ayağa qalxdı, əlində bir qədər yağ getirib, cəhrəyə sürtdü və cəhrənin qulpunu əlinə alıb hər-ləmək istərkən, kiriş qırıldı. Xanxanım kirişi düyüb, işə məşğul oldu.

Cəhrəni bulaya-bulaya ölüb-itənləri, bacı-qardaşlarını yadına salır, birdən həyətdəki söyündə ağaçına qonan sağsağanın səsi onun diqqətini cəlb etdi. Xanxanım ayağa qalxdı, qapını açıb, cölə çıxdı və “xeyirsən, bir də, – dedi, – şərsən ağızın yumulsun”. Xanxanım bir xeyli fikrə gedəndən sonra evdən çıxdı və dərə yuxarı hara isə getdi. Xanxanım həmişə sağsağan gələn günü qonaq gəldiyini bilirdi. Bu onun sınağı idi. Doğrudan da o gün onlara səkkiz atlidan ibarət bir dəstə qonaq gəldi.

Bu qonaqlar Yeniliyin kirvə paltarını getirmişdilər. Xanxanım qobunun başına çatmamışdı ki, aşağıdan onu çağırıb qonaq gəldiyini xəbər verdilər.

Qafar evdə yox idi. O, partiyadan çıxan günün ertəsi iki gəbə, bir qızıl üzük, üç sırğa, iki merinos yorğan satıb xeyli maya toplamış, kənddən çıxmış və Gorus şəhəri ilə Xocahan bazarı arasında alverə başlamışdı. Qazancı az olmurdu. Hər gün orta hesabla 25-30 manat təmiz mənfəəti olurdu.

Qonaqlara “xoşgəldin” eləyən Xanxanım burnunu çəkdi və istədi ağlaşın. Anası oğlunun axır ki qazancından xəbərdar deyildi. Ona görə hər ay doxsan manat pulun əldən çıxdığına camaat arasında daha “Qafar səsini alar, Qafar səsini verər” – deyə bilməyəcəyinə, hər axşam camış qatığı, qoyun qaymağı, inək yağı yeyə bilməyəcəyinə ağlayırdı. Qonaqların Qafarın başına gələnlərdən xəbərləri yox idi. Qonaqlar onu yenə də əvvəlki kimi partiyalı bilirdilər. Ancaq onun Gorusdan bir at yükü müxtəlif ətriyyat şeyləri ilə qapıya düşməsi qonaqları təəccübəldəndirdi. Bir az o yan-bu yandan söhbət etdikdən sonra Qafar başına gələn əhvalatı nağıl etdi. Bütün qonaqlar qaşqabaqlarını salladılar. İki saat əvvəl deyib-gülən qonaqlar indi elə pis olmuşdular ki... Heç kəsdən səs çıxmırıldı. Çirt çubuqlarından qalxan tüstüdən dolan otağı qəmlı bir sükut bürümüşdü. Gözü qonaqların üzlərində gəzən və onlardan təsəlli və təskinlik uman Qafar qonaqların heç bir söz demədiklərini görüb, yenə başladı:

– Siz sağ olun, partiyasızlar ölmürlər ki, onlar da dolanacaq. Ancaq bir ləkədir də, – dedi və yavaş bir səslə əlavə etdi: – İndi də başımızı bir tehər dolandırırıq. Hamını dolandıran o Allahdır.

Qonaqlar hamısı:

– Əlbəttə, əlbəttə, – deyib, onun sözünü təsdiqlədilər.

Yeniliyin kirvəsinin əmisi oğlu 60 yaşında, üzü qar kimi ağarmış Məhəmmədhüseyin kişi üzünü ona tərəf çevirdi:

– Qafar, mahala təzə çıxan palid pöhrə ilə aran nə tövürdür? – deyə soruşdu.

O, palid pöhrə sözünün mənasını anlamadı, amma özünü sindirmayaraq:

– Niyə, lap yaxşı, necə, nə vardır ki? – deyib, Məhəmmədhüseyndən soruşdu.

– O gün bizdə idi. Sizi soruşurdu. Deyirdi o nə cür adamdır?

– Siz nə dediniz?

– Bilmirsən, o ki lazımdır təriflədim və dedim ki, bizim dairə hamı onun başına and içir. Onu hamı barmaqla göstərir.

O, indicə başa düşdü ki, Məhəmmədhüseynin söylədiyi “palid pöhrə” sözü politbürodur. Ürəyi çıqqı eləyib ayağının altına düşdü. Çox qorxdu, bürüzə vermək istəmədi, lakin simasındakı dəyişiklikdən bütün qonaqlar onun bərk həyəcanlandığını başa düşmüsdülər.

Politbüro sözü Qafarın heç də xoşuna getmirdi. Söhbəti dəyişdirdi. Ayri yerdən başladılar. Ancaq beş dəqiqə keçmədən Məhəmmədhüseynin söylədiyi “palid pöhrə səni xəbər alırdı” sözü onun gözü qarşısında təcəssüm edib böyüdü, bir fil, bir əjdaha şəkli aldı, az qaldı dəli olsun. “Bismillahir-rəhmanir-rəhim” deyib, öz-özünə “bəlkə də məni qara basır” dedi. Gözlərini üç-dörd dəfə bərkdən yumub-açıdı, qonaqlardan qeyri bir adam görmədi.

Qaranlıq çökmüşdü. Qonaqlar dəstəmaz alıb, gündüz başları söhbətə qarışlığı üçün qəzaya qalmış namazlarına hazırlaşırdılar. O fikirləşirdi: “Görəsən politbüro məni nə üçün soruşmuş, bəlkə kolxoz məsələsindən ötrüdür? Yox, yəqin alveri eşidibdir. Olmaya kandrabandlıqda məni müttəhim edəcəklər?”

Qafarın xəyalına müxtəlif şeylər gəlir, həyəcanından bir yerdə dura bilməyib, gah bayırı çıxır, gah içəri girirdi. Ətrafi axşamın səs-sizliyi qaplamaşdı. Uzaqdan iki atlı göründü. Atları görər-görməz Qafar əsnədi, gərnəşdi və qollarını uzadıb, əllərini yumdu, qollarını müxtəlif hərəkətlərlə o yan-bu yana yellətdi.

Athilar yaxınlaşdırılar. O, athiların düz onun qapısına yaxınlaşmalarını görüb titrədi:

– Yoldaş, Qafar Cəfərzadənin evi hansıdır? – sualını eşitdikdə, dili söz tutmadı. Udqundu, udqundu, nəhayət:

– Buradır, – sözünü güclə dedi. İtin səsinə, qonaqların danışığına çölə çıxan Xanxanım dərhal içəri girdi və:

– Gələn var, namazdan fariq olun, – dedi.

Kimisi rükuda, kimisi sücudda, kimisi qiyamda, kimisi təşəhüddə və salamda olan qonaqlar namazı baş-ayaq qoyub, canamazları, möhür və təsbiləri yiğisdirib bir kənarda oturdular.

Cöldəki qonaqlar içəri daxil olub salamlasdılar.

Məhəmmədhüseyn kişinin mahala çıxmış “palid pöhrəsi” bu idi. Məhəmmədhüseyn çox zarafatçı idi. O, rəisə:

– Qonaq qonağı istəməz, ev iyiyəsi heç birisini, – dedikdə, rəis ince bir təbəssümlə dodaqlarını açdı və tez yumdu. Qonaqlardan bir başqası:

– Vaxtsız qonaq kisəsindən yeyər, – deyib, qonaqları güldürdü.

Qafar milislə bir yerdə qonaqların atlarını rahat edib, evə gəldi. Axşam heç bir söz deməyib yatan rəis səhər çayından sonraaya qalxıb, hamı ilə görüşdü və birdən:

— Vətəndaş Qafar, səni həbs edirəm, paltarını gey, dairəyə gedəcəksən, — dedi. Heç kəs qimildanmadı. Xanxanım onun ayağına yıxılıb yalvardısa da, Yeniliyi qucağına alıb ağladısa da olmadı. Qafarı dairəyə apardılar. Qonaqlar, ölüsü ölmüş kimi, xalatsız, ənamsız yola düşdülər.

Xanxanım Nazbəyimə:

— Viran qalsın dədənin evi. Bu gecə yuxuda gördüm bir qancıq it məni darıyb yeyir. Demə bugünkü bədbəxtliyimiz imiş, — deyib ağlayırdı.

Nazbəyim gözünü bir yumub, min tökürdü. Yenilik isə “dədə, qaqqə” deyib, bunların ağlamasına mane olmaq isteyirdi.

* * *

O, ilk günlər çox darıxırdısa da, sonralar alışdı. Daha ürəyi sıxlırdı. Ancaq Yenilik tez-tez yadına düşürdü. Bir gün növbətçi ona bir məktub verdi. Məktubu Nazbəyim Yeniliyin dilincə yazdırılmışdı: “Möhtərəm ata, indi mən yeriyib yürüən bir oğlan olmuşam. Anamdan və nənəmdən arxayı ol. Elə bil özün buradasan. Yaz görək səni nə vaxt buraxacaqlar.

Əz tərəfi Yenilik Cəfərzadə

Məktubu oxudu, fikirləşdi, yenə də oxudu, yenə fikirləşdi. Nəhayət, məktubu cibinə qoyub yatdı.

Dörd gün sonra onu milislər qabağında bazara məhbuslar üçün çörək almağa apardılar. Bazarda köhnə tanışlarını gördü. Bütün məktəb həyatı, tələbəlik tərzi-məişəti yadına düşdü. Başını aşağı salıb, çörəyi arxasına götürdü, həbsxanaya getdi.

İnqilabin ildönümü münasibətilə islahxanada məhbuslara tamaşa vermək üçün gələnlərin içində onun məktəb yoldaşlarından birisi də var idi. O, Qafarı gördü, məsələni öyrəndi və çox təəccüb elədi:

— Bəli, muzdurların da xainləri olarmış! Burada islah ol! — dedi.

Bir neçə gündən sonra evə məktub yazdı: “Yeniliyi könlüm isəyir. Əzziz nənə, cəhrənlə də olsa Yeniliyi saxla, böyük! İslahxanaya düşdükdən sonra azadə yaşamağın qədrini bildim”.

Yanvar, 1929

ATLI QADIN

Düz otuz il bundan qabağın söhbətidir. Yazın ortası idi. Günəş günorta yerinə yenicə qalxırdı. Beş yoldaşdıq. “Yazı” deyilən kövşəndə Səlim bəyin qoyununu otarırdıq. Hamımız cavan, biq yeri təzəcə terləyən oğlandıq. Aşıq Humay da bizimlə idi.

Qoyunlar güneylərdə görünüyor, keçilər həmərsin kollarının başını dişləyir, boynu qumrovlu erkəclər arabır səs eləyir, qoyun itləri gah həvirləşir, gah hürüşürdü.

El yolu ilə, altdan yuxarı, dağlara tərəf güclü tərəkəmə köçü gedirdi.

Biz, əvvəlcə “dirədöymə” oynadıq. İlan kimi şiv toqqalarla bir-birimizin qiçına o qədər vurduq ki, qara zolaqlar əmələ gəldi. Sonra “ziv ağaç” başladıq. Hər kəs öz əl ağaçını yerlə üzü aşağı şütüdürdü. Kimin ağaçdıralda qalsayıd – vay halına. Papağını yerə qoy-malı, qalan yoldaşları ağacla onun papağına gücü gəldikcə vurmali idi. Bu dəfə belə bir “bədbəxtlik” aşiq Humaya üz verdi. Onun papağına dörd tolamaz birdən dəydiyi üçün papağın sağanağı şiltə-şiltə oldu. Aşıq Humay bir qədər mismiriğini salladı. Deyəsən o fikir edirdi. Biz onun üstünə bərk düşdük, hərə bir tərəfdən onu danladıq:

- Aşıq, qəm yemə, onsuz da işə yarayan deyildi...
- Papağı qoyun dərisindən, xəbəri yoxdur gerisindən...
- Aşıq, papağın sağlığına de gəlsin...
- Aşıq, papağına yas saxlayırsan?..
- Aşıq, mən ölüm, sazi dinqıldat...

Aşıq Humay sazı dösünə basdı və pəsdən oxudu:

“Gün qalxıbdır günortanın yerinə,
Həcər xanım qalxdı atın belinə,
Əşrəfi düzdürüm onun teline,
Qoy sənə desinlər, ay Qaçaq Nəbi,
Həcəri özündən ay qoçaq, Nəbi...”

Aşığın sözləri sazin simlərilə həməhəng olur, yazının düzlərinə yayılır, güneylərdə əks-səda tapırdı.

Gün getdikcə yağılanır, qoyun kürnəc bağlayır, köç dəhmərlənib gedirdi. İri köç yolu ilə gedənlər də ayaq saxlayıb aşığın sözlərinə qulaq asırdılar.

Köç yolu ilə gedən ağılı-bozlu sürülərin, say-hesabı yox idi. Haça buğurlar, dizi qara nərlər, gözəl arvanalar, gözmuncuğuna oxşayan mayalar, caydaq daylaqlar qoyun sürülərinin dalınca gəlirdi.

Ağ mayaların üstündə oturub yayxana-yayxana gedən qoca qarılарın qucağında camış balağı, çəpiş, yaxud it küçüyü gözə dəyirdi. Yəhəri qəcərili, sağısı enli madyan atları səyirdən tərəkəmə gözəl-lərinin sıfəti günün gözünü yandırır, paltarlar yazın çiçəklərini soldururdu.

Yorğa atları süzdürərək irəli və geri çapan buxarapapaq, enli gümüş toqqalı bəy balaları özlərini gəlinlərə göstərmiş kimi min cür büsat açır, köçü tələsdirir, nökərləri qamçılıyıldır.

Köçün dalınca yürürək gedən və dilini çıxarıb ləhləyən köç itləri də arabir başlarını qaratikan kollarının kölgəsinə soxur və azca dincəldikdən sonra yenə də qaçmağa üz qoyurdular.

Aşıq Humay indi bu saat özündən çıxıb yor-yoxsulun başı üstündə qamçı oynadan mülkədar balalarına qan içdirmiş Qaçaq Nəbidən deyir, Həcəri tərifləyirdi.

Gün qızır, qoyunun kürnəci qalınlaşır, isti bizə əsər eyləyirdi.

Üç gün sonra biz də köçəcəkdik. Ağa xəbər göndərmişdi ki, həzırlaşaq. Sevincimizin həddi-hüdudu yox idi. Yenə də azad, qarlı dağlara qonaq gedəcəyik. Ayaqyalın çiçəklər arasında gəzəcəyik. Ayazdan yorğanlı, çiçəklərdən döşəkli, güllərdən yastıqlı, ulduzdan çıraqlı gecələr keçirib, heç olmasa, bir neçə ay sakit bir həyat sürəcəyik.

Ona görə də bu gün bu qədər şən idik. Aşıq Humay sazı dösünə basıb yanıqlı-yanıqlı çalıb oxuyurdu.

Get-gedə hava sərinləşirdi. Bayaqdan suyun yanında istidən dincələn qoyunlar indi yenə də şirin-şirin otlamağa başlamışdılar.

Yoldaşlardan birində bir rus beşatılanı, vur-tut on iki də patron vardi. El yolundan bir az aralıda nişana qoyub atirdıq. Mərc gəldik, kim kibritin qarasını vursa onun adını “Qaçaq Nəbi” qoyacağız.

Adama iki gülə atdıq, heç birimiz vura bilmədik.

Hər kəs özlüyündə pərt idi. Ancaq heç birimiz vura bilmədi-yimizə görə arsızlığa salıb gülürdük.

Bizim şirin gülüşdürüümüz vaxt aşağı gədikdən bir atlı çıxdı. Dalınca da bir böyük qoyun-keçi göründü. Aşıq Humay sazı dösünə basıb dedi:

“Əlimdə həvə,
Gedirdim evə,
Bir bölüm dəvə,
Çıxdı gədikdən.

Əlimdə qayçı,
Gedirdim elçi.
Bir bölüm keçi,
Çıxdı gədikdən.

Atlı bizə yaxınlaşdı. Arvad idi. Altında bir boz at vardı. Arvadın yaşı əllini keçmişdi. Buğdayı sıfetində təmkinlik, gözlərində qürur, alnında əzəmət, duruşunda igidlik sezilirdi. Sağ yanında mərcimək boyda bir xal görünürdü. Başında nimdaş bir qara kalağay, əynində marnos büzmə, uzunqol bənöyüş çit köynək vardi. Ayağındakı çəkmə dizindəndi.

Tuşumuza çatanda salam verdi. Nişan vurdugumuzu görüb atın başını yiğdi. Boz at baş aparır, dırnağı ilə yeri eşir, finxırırdı. Arvad isə ata fikir vermir, bizi dərinən sürdürdü.

Biz isə bu atlı qadının nə üçün bu qədər vəravürd etdiyinə matemat baxırdıq. Arvad birdən qaşlarını çataraq dilləndi:

– Adınızı da cavan qoymusunuz...

Biz susduq. Susmaqdan məqsədimiz bu idi ki, bu “atlı xanım” ötüb getsin.

– Siz yaşda olanda Salvartıdan ata minirdim, işıqlaşanda Xudafərin körpüsündə olurdum...

Cavab verən olmadı.

Qadın bizim bu sükutumuza fikir vermədən atdan düşdü; beşatılanı istədi. Biz vermək istəmirdik. Ancaq həm üzə düşdük, həm də qadın olduğu üçün sözünü rədd edə bilmədik.

Arvad beşatılanı əlinə alıb ora-burasına baxdıqdən sonra dərinən kədərli bir ah çəkdi və öz-özünə: – Aynalı, aynalı, – deyə ağla-msındı. Qara kalağının ucu ilə gözlərini sildi. Anı olaraq adı vəziyyət aldı. Tüfəngin çaxmağını geri çəkdi. Tüfəngin boş olduğunu görüb soruşdu:

– Patron kimdədir?

Yoldaşımız bir patron verdi.

– Şərtiniz nədir? Nədən mərc gəlmisiniz?

Şərtimizi dedik.

Arvad duruxdu, alnını qırışdırıldı. Sifətini kədər buludları çul-ğaladı. Yenə də dərindən bir ah çəkdi. Ancaq bu dəfə ağlamsınmadı. Patronu lüləyə verdi. Çaxmağı çevirdi. Tüfəngi üzünə götürdü. Barmağı ilə tətiyi çəkdi. Gullə açıldı, kibritin qarasını üzüb apardı. Hamımız pərt olduq. Qıpqrımızı pörtdük. Bir qoca arvad bir patronla hamımızın ürəyindən vurmuşdu. Aşiq Humay özünü saxlaya bilməyib dedi:

– Bu kov deyil!

Arvad yenə patron istədi.

Yoldaşımız axırıncı gülləni verdi.

Arvad tüfəngi üzünə götürən kimi yenə də kibritin qarası üzü-lüb düşdü.

Arvad tüfəngi yoldaşımıza verib ata sarı gəldi. Qızılqus kimi sıçrayıb ata mindi. Biz onu aralığa aldıq və əlini mehribanlıqla sıx-dıq. O, atı mahmızlayıb aradan çıxməq istəyirdi ki, aşiq Humay soruşdu:

– Bəs biz bilməyək ki, bu beş cavani sindiran arvad kim idi?

Qadın boz atı tərpətdi və gülümsünərək dedi:

– Mən Həcərəm.

O, yola düşdü, atını ağır-agır sürməyə başladı.

Hamımız onun dalınca baxa-baxa qaldıq.

Aşiq Humay sazı götürdü və yenə oxumağa başladı:

“Gün qalxıbdır günortanın yerinə,
Həcər xanım qalxdı atın belinə,
Əşrəfi düzdürrəm onun telinə,
Qoy sənə desinlər, ay Qaçaq Nəbi,
Həcəri özündən çox qoçaq, Nəbi!”

Həcər keçmişləri, Nəbi ilə bir yerdə keçirdiyi günləri xatırla-yırmış kimi dönüb kədərli gözlərilə aşağı süzdü və gözdən itdi.

Fevral, 1938

ƏBÜLHƏSƏN ƏLƏKBƏRZADƏ

(1904-1986)

Tanınmış nasir Əbülhəsən Ələkbərzadə Şamaxı qəzasının Basqal kəndində doğulmuşdur. Burada ibtidai məktəb bitirmiş, sonra Bakı Darülmüəllimində təhsil almışdır. Müxtəlif illərdə Dərbənd pedagoji texnikumunda müəllim, Tovuz Maarif Şöbəsinin müdürü, Azərbaycan Kinematoqrafiya Komitəsində və "Azərbaycan" jurnalında baş redaktor işləmişdir. Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Sevastopol cəbhəsində vuruşmuşdur. 1979-cu ildə Azərbaycan SSR Xalq yazıçısı fəxri adı almış, 1986-ci ildə vəfat etmişdir.

Bədii yaradıcılığa 1928-ci ildə "Maarif və Mədəniyyət" jurnalında çap etdirdiyi "Sofî" hekayəsi ilə başlayan Əbülhəsən zəngin bir yaradıcılıq yolu keçmişdir. Onun müxtəlif illərdə yazdığı "Dünya qopur", "Yoxsullar", "Müharibə", "Dostluq qalası", "Sədaqət", "Tamaşa qarının nəvələri", "Tərs adamlar", "Utancaq" kimi povest və romanları XX əsr Azərbaycan nəşrinin qiymətli nümunələri sırasına daxildir. Yazıçının bu kitaba daxil edilən hekayələri də onun epik irlisinin səciyyəvi xüsusiyyətlərini əks etdirən əsərlərdir. Bu hekayələr yazıçının 1930-cu ildə Azərnəşrin çap etdiyi (Hənəfi Zeynallının müqəddiməsi ilə) "Boşandi" adlı hekayələr kitabından götürülmüşdür. Əsərlərin 20-30-cu illər üçün səciyyəvi olan leksik xüsusiyyətləri saxlanmış, qrafik arxaiklik müasir orfoqrafiyaya uyğunlaşdırılmışdır.

BOŞANDI

I

Taxta pilləkənin birinci ayağında oturmuş, gözü yol çəkirdi. Ağ tunbul əllərini, biçimli və girdə dizlərində daraqlamış, bir halda əvvəl həyətə, sonra da qeyri yerlərə baxırdı. Torpaq səkinin bir bucağında qara, qaşları çatıq, bığlı, ipəksərən qayınanasının gözünü ona dirəməsindən xəbərsizdi. Nifrətlə qarışq sərzənişlə dolu olan bu baxış gəlininin nəzərini cəlb edəcəyinə əmin kimi idi. Nəhayət, o, gənc, gözəl gəlininin dərin ah çəkərək baxğıının fərqinə varınca, özünü saxlaya bilmədi.

– Balam, durub işinə nə üçün getmeyirsən? Dünəndən bəri ərinin yırtık şalvari ayaq altında gezir, sənin fikrin nədir?

– Yamamayiram. hə!..

Bu səs o qədər qəti və sərt idi ki, artıq qayınana bu sözü iki-ləmədi; öz-özünə mirıldandı:

– Cəhənməmə yama, finnara... mənim nəyimə gərək, ərinin canı çıxıxsın.

Mina üzünü qayınanasından ötəyə döndərdi. Ürək sıxan işsizliyin doğurduğu tənbəl bir gərnəşmədən sonra, qalxmaq istəyirdi ki, gözünə qonşu qızlar sataşdı. O çıçəyi çırtlampış kimi sıçradı. İki gənc qızdan, nisbətən dolğun, ağ qızın kiçik əllərini ovucuna aldı.

– Ax, Bikə, nə yaxşı oldu gəldiniz. O qədər darixirdim ki... Gözaltı qayınanası tərəfə baxdı. Çıxaq eyvana, Nəcibə.

Bikənin yanındakı ariq, qarabuğdayı qızı döndü.

– Mənə muştuluq nə verərsən, sənə bir şad xəbər deyəm.

Bikə Minanın qolunu buraxmayırdı.

– Nə, necə şad xəbər? yoxsa, O...?

– Hə, hə! İndicə məktəbdə eşitdim ki, o şəhərdən məktəblərə baxmaya gələcək. Özü də bilirsən kimə düşəcək. Sizin sol tərəfdəki qonşunuza.

– Yox a? Mina inanmazlıklı Bikəni çəkişdirirdi:

– Canın üçün.

Mina əli köksündə həyəcanla çarpan qəlbini sakit etmək istəyirmiş kimi susurdu, haçandan-haçana özünü toplaya bildi.

– Onu bir ildən artıqdır görməyirəm. Bəlkə indi tamamilə məni yadından çıxarıbdr. Namərd əhdimizi sindirməsa.

Nəcibə:

– Mina, Mina deyə onun şirin söhbətini yarımcıq kəsdi – ay qız, bu nədir, dünəndən bəri bu şalvari yamayıb qurtarmamışsan!

Mina saymazyana əlini salladı:

– Olardan ötrü çox gözüm atır. Bu adamlar daha mənim yadım-dan hər şeyi çıxarırlar.

Nəcibə Mina ilə tamam umuz-umuza dayandı.

– Nə üçün ay qız, gəlin gəldiyin ay yarımdən deyil, indidən belə narazılıq edirsən. Abası bəyənməyirən? Ona nə olub ki, sadə, avam, bir gəncdir. Bir az bədəni kobuddur da!

– Ay Nəcibə, indi ki, belə idi, öz qonşunuzdur; Abasa sən özün gedəydin.

Mina sözünü gur qəhqəhə ilə bitirdi. Bikə də ona qoşuldı. Əlləri Minanın umuzunda gülərək dedi:

- Heyif Mina səndən. Sənə elə bir ər yaraşırkı, ki...
- Hə, Bikə. Sən o qədər düz deyirsən ki. Heç bilirsən, mən səni sənə yaraşan o nişanlın ilə görəndə necə oluram!?
- Ümüdsüz olma, – deyib Bikə onun sözünü kəsdi.
- Ümüdsüz olmayıb bundan sonra nə qayıracaq ki, ərinin buraxıb başqasına gedəcək?

– Ay Nəcibə, indi bu saat mənim məqsədim Səmədə getmək deyil ki. Əvvəl buradan qurtarım, sonra ərə getməsəm də yarar.

Mina, hündürlərə çox baxma, başın gicələr yığılarsan. Şərt bircə sevmək sevilmək deyil, mən bilirəm sənin ürəyindən nə keçir. Mənə elə gəlir ki, səni Abas qədər istəyən olmayıcaq. Abas sənə qurban, sədəqə gedir. Hər söz düşəndə deyir ki, Allah mənim üçün bir gün qoymuş ki, onu mənə rast gətirdi.

– Yox, gəl hələ Abas bunu sevməsin də? Kişi Minanı istəməyə bilməz.

Nəcibə Bikənin şuxluqla danışlığı sözlərə xüsusi əhəmiyyət verməyir, davam edirdi:

– Mənim fikrimcə, qadın üçün Mina qədər sevilmək az deyil. Mina hər sözünü yerinə yetirə bilər. Çünkü Abas onun qabağında hər bir barədə zəifdir. Bu da qadınlığın qürurunu o qədər oxşayası hal ki. Minanın yerinə mən olsam, ərimi bu qədər minnətdar etdiyimə görə dünyalarca iftixar edərəm, ərimə acıram, ona rəhm edərəm.

– Ay Nəcibə, sən allah kitabdan danışma. Bikə Nəcibəni yarımcıq kəsdi. Mina başladı.

– Bikə məni yaxşı başa düşür, Nəcibə. Siz oxumuşsunuz, mən isə savadsızam, amma yenə az-çox şey qanıram, gərək baş yoldaşı birinci gündən xoşa getsin. Yoxsa? Bikə əllərini çırpdı.

– Nə, hə, oğlan qız bir-birlərini sevməlidirlər.

– Sən də öz şanınızdan dəm vurursan. Demək sevgi olmadı, gərək kişi qadının gününü qara eyləsin; qadın da kişinin. Hər şey insanın özündən asılıdır. Nə üçün Abas ilə yaşamaq mümkün olmayır? Məgər gözəl bir də elmlı olmaqla insan insan olur. Abas çalışqan, çörək qazanan, zərərsiz bir gəncdir. Hələ sən istəsən onu bir az düzəldə bilərsən. Yoxsa birinci gündən sən özünü onunla yaşaya bilməyə cəyinə qane etdin, iş bitdi.

— Yaxşı eləyib. Nə olub Minaya ki, gözəl, gənc ömrünü istəmədiyi adamla, söyüş-döyüslə keçirsin. İndi də köhnə zamana deyil ki, hökumət var, jenatdel var, o biri var...

Mina heyfisləndi:

— Ax, mənin utancaq başım yerə girsin. Məgər mən gedib şikayət edə bilərəm? Kəbin kəsiləndə kənd ispalkomunda, ona getmək istəyirsənmi, razısanmı, deyə soruştular, nə qədər istədim rədd edəm, bacarmadım. Əridim, töküldüm, utandım qayınanamdan; bu qışqırıqcı, balaca qadından xəcalet çəkdir. Daha bilməyirdim ki, mənə ən əvvəl o qənim çıxacaq, məni ən əvvəl o söyəcəkmiş. Nə isə o başdan olmadı, bu başdan olacaq. Nəcibə məni qınasa da boşanacağam. Nə cür olur olsun, otura bilməyirəm. Əlimdən gələni edəcəyəm, boşanacağam.

— Di, yavaş danış. Saray eşidər indi!

— Cəhənnəmə, gora ki...

Bunun üzərinə Nəcibə qollarını, Minanın boynuna doladı.

— A qız, bunun cürətinə bax a, dedi, — kişi də səndən əl çəkərmə? Əyil, əyil səni öpüm.

Ayaq barmaqlarının üstünə qalxmışdı. Nəhayət Minanın yumru, dolğun çənəsini yaxaladı.

Bikə öp, buxağından hə, hələ!

— A qızlar, çənəm qopdu. Mina içində qışqırırdı, — sizin könlü-nüz deyəsən... balam, siz kişidən də betərmişsiniz.

Bir hərəkətdə ikisini də qolları arasına aldı. Hər ikisini möhkəm tutur, sağına, gah da soluna baxırdı.

— Siz məni axırdı gözə gətirəcəksiniz. A qız, bu nədir, Nəcibə mənə güc eləyirsən. Yoxsa yenə görüşmək istəyirsən?

İkisini də qolları arasında sıxışdırır. Yıxmaq üçün güc edirdi. Kiçik balkon gənc, yüngül təpiklərin zərbəsilə sarsılırdı.

Birdən, a qız, sancağım düşdü, əzildim, uy düşdüm! — səsləri arasında aşağıdan qalın bir haykırtı fırladı:

— A balam, ev-eşik dağıldı... belə də arvadlıq olar. Yetişmiş qız da dirinqə vurar, zəmanəniz dağılsın. Hə dağılsın zamanınız! İndi Bikə yalvarırdı:

— A qız, Saray qışqırır, burax.

— Qoy bağırsın, — deyib Nəcibəni küncə yuvarlatdı — bu sən!

Artıq Bikə də yixilirdi:

- “Çimdikləmə! Yanaqlarım köpdü, burax!
- Mina, Mina, a qız, Səməd gəldi, yüyür, hə!
- Pilləkəni qabaqca Bikə endi.
- Bura çıxın!
- Balam, qızı görməmisiniz?.. – deyə Saray qışqırırdı.
- Üçü də evin qabağındadı, əyri, dırmanmağa çox münasib tut ağacının kötüyü üstə qalxdı.
- Qarabuğdayıdır.
- Boylu-buxunlu oğlandır.
- Bikə əlavə etdi:
- Portfeli əskidir.
- Ay afərin, ay afərin...
- Üçü də döndü. Abas önlərində dururdu.
- Ay, afərin!
- O, gülən acığı ilə davam edirdi:
- Nəcibə, Bikə, on beş yaşında qızılsız ağaca dırmanırsınız. Yaxşı deyirlər ki, oxumazda ağıl olmaz. Aşağı düşün!
- Qızım sənə deyirəm, gəlinim sən eşit. Bikə Minaya göz vurdı
- Mina düş. Fırıltı ilə endilər.
- Abas birinci mərtəbənin torpaq səkisində bayaqqı yerində idi.
- Buna bax, bu da ay yarımlıq gəlin. Hay... hay... Hırıldama, içəri keç!
- Mina bir iti addım atdı. Dönüb Bikəyə, sonra da Nəcibəyə baxdı. Qəh-qəh çəkib yaraşlı başını sallayaraq içəri qaçıdı.
- Abas aralı, qalın dodaqlarında əriyən hirsini uddu, önündə gül-məkdən yorulmayan qızlara baxdı və:
- Gicinə şükür olsun allah, – dedi.

II

- Ay adam, yetişin ay... ay adam, oğlumu öldürdülər.. oğlumu!
- Gecədən üç saat qədər keçmişdi ki, Sarayın bu bağırtısı, qonşuları yerindən oynatdı.
- Ay adam, belə də lov olar? Nəcibə, görürsənmi sənin bu dos-tun axırda nə eylədi? Bikə, sən bu gəlini gör necə yoldan çıxardin! Görürsən, gəlin, mənə bəxtəvər oxuyanlar. Gəlin üzü bəzək, içi təzək gəlinə tamaşa edin!

Evlərindən həyətə çıxmış curcumüş qonşuların cavabsız sual-ları məhləni doldururdu.

- Kim?
- Kimi?
- Necə?
- Nə qayırıb.
- Bıçaqlayıb!
- Gəlin?
- Ay afərin, ay afərin!

Yaxın qonşulardan bəzisi və Abasın kiçik qardaşı Səlim, Saray balkona çıxmış qapını döyürlərdi.

- Abas, qapını aç!

İçəridə bayırdağı səslərə əhəmiyyət verməyən iki kölgə uyruşur, iti ləhləmələrlə çapalayırdı.

– Nacins balası, nacins, duran yerdə mənə bıçaq çekirsən?
Qəfildən məni, məni öldürmək istəyirdin?

Arabir bu sual təkrar edilir, boğuşma arasında batıb gedirdi.

- Di öl, canın hələ bu deyilmi? Öl!

Mina evin bir bucağına yuvarlandıqdan sonra Abas iri qaradəstə bıçağı yerə atdı. İndi o, ayyarımılıq gəlini, gecə gündüz dilindən düşmədiyi Minanın ancaq – ana, öldüm, deyən iniltisini eşidirdi. Bu inilti ona hər şeyi, əlindən aldığı yarağı, hirs və kini unutdurdu. O az qala diz üstə düşüb Minaya yalvaracaq, ona döşədiyi yumuqların, təpiklərin göyərmiş yerlərini öpəcək, ağlayacaqdı. Allahın lənətinə gəlsin kor şeytan! O, içindən ah çəkdi.

“Kimdi, kimdi onun isti aşına su qatan?” Abası, bu məsələ düşündürdü, Minadan və ondan nə istəyirlərdi.

O, Minanın öz ağılı ilə belə işlər yapmış, olduğuna ondan boşanmaq istədiyinə yenə də inanmayırlı, bunu bir kələk zənn edirdi.

Bu gün, indi o yenə bu işin də bir kələk, bir zarafat olduğuna inanmağa hazırlı.

Qapı yenə döyüldürdü.

- Abas, qapını aç!

Kimdir qapını döyən?

Qapını açıb sordu. Dışarı çıxaraq titrəyə-titrəyə anasına yaxlaşdı.

– Nə var arvad, nə qışqırırsan, nə olub, görməyirsən ki, camaat yiğilmağa bir bəhanə axtarır. Sən daha məni biabır elədin.

– Mən biabır eylədim? Biabırı Allah vursun. O səni biqeyrət eylədi. Arvad da adamın üstünə bıçaq çəkər? Hə!

– Bəs indi arvadı döymək, söymək olar?

Aradan Bikənin səsi ucaldı:

– Heç bilirsiniz adama nə qayırarlar?

Nəcibə aranı düzəltmək istəyirdi:

– Saray, sən qışkırmış, Abas sən də bir az özünü düzəlt. Biz sabah Mina ilə danışarıq.

Abas bu sözlərə qulaq verməyib, yenə də danışmaq istəyən anasının ağzını əlinin tərsilə qapadı:

– Bir dayan, arvad, ey!..

– Evdə bərkdən danışmayaq. Evdə dava olar, şava olar da!?

– Görün heç yanını yerə verirmi? Haranı yaralayıb görüm?

– Düşün aşağı!

Anasının və qardaşının qolundan tutub itələdi:

– Artıq-əskik danışmaq lazım deyil. Arvadımla özüm bilərəm...

O məni bıçaqlayır, mən də onu döyürləm, Nəcibə, Bikə, siz də gedin özünüzə vəkillik edin, daha bizi bu qonşular təngə gətirdi!

– Necə özünüzə vəkillik edin. Bikə səsini daha da ucaltmışdı, – onu sən yoxsa tək görmüsən! Yaxşı, sabah bu vaxtı, o yanında olsa...

Abas bir söz demək istəyirdi. Macal olmadı. Bikə və Nəcibə enib getmişdilər. Anasının biqeyrət, oğraş deməsini eşitmədi, pəncərənin pərdəsini çəkdi.

– Ax, bu qonşular olmasa idi!

O, bu arzunu ürəyindən keçirərkən Minaya sarı baxdı.

Mina yumaq kimi büzülüb oturmuşdu.

– Ürəyin dincəldi? Yaxınlaşış tamamilə onun qarşısında dayandı.

Bir müddət susduqdan sonra nəhayət dilləndi:

– İndi peşman oldun ki?

Mina başını qaldırıb yarı açıq gözü ilə Abası süzdü. Onun çohrəsi pörtülmüş, gözləri qızarmışdı. Boynu, boğazı açıq, gur qara hörükleri çözülmüşdü.

Bir az baxışdılardı. Abas yerə nə vaxt oturduğunu bilmədi. Arxasını divara söykəyib dizlərini qucaqladı.

– Məni öldürmək istəyirdin, nacins?!

– ...

– Nə baxırsan lal kimi?

Minaya yaxınlaşdı, səsini alçaldaraq yumşaqlıqla sordu:

– Lal olmuşsan?

Mina nə qımäßigənir, nə də dodağını tərpədirdi. Bu sual da cavab-sız qaldıqdan sonra yenə baxışma davam etdi.

– Görək kim yorulacaq?

Minanın dodağı yavaş-yavaş titrəyirdi. Abas onları yaxşı tanı-dığından:

– Gülürsən, arsız balası, arsız, – deyə sordu.

– Qah, qah, qah, qah...

Mina dadlı, sürəkli qəhqəhələrinə qoşuldu. O güldükcə omuz-ları sarsılr, məxmər çütküsü başından sarkırdı.

Abas tanış olduğu bu qəhqəhələrdən pozuldu:

– Dəli olmusan, ay qız! Nəyə gülürsən? Burada gülməli nə var ki?

Mina davam edirdi:

– Hə dəli olmuşam. Qah....qah... qah...

– Heç gör mən inciyərəmmi. Amma sən? – sağ əlini qaldırdı. – Hani, görürsən? Məni öldürmək istəyirdin?!

O bu sözləri dedikdə, üzündə ancaq yazıqlara və qorxaqlara məxsus olan təbəssüm titrəyirdi.

– Mən sənə nə eləmişəm ki?

– Heç nə!

Abas gözləmədiyi halda Mina cavab verdi – sən mənə heç nə eləməmisən. Mənə atam və qardaşlarım eylədi. Fəqir anam tək qaldı. Ona qulaq asmadılar. Allah onlara eyləsin. Yoxsa sən kimsən ki? Allahın yazığı!

Gözü Abasin gözündə qalaraq susdu. Bu süqut onun tərəddüdü ilə bir qədər davam etdi. Nəhayət, o canını dişinə tutub dedi:

– Mənim gözüm başqasında idi. Məni sənə atam və qardaşlarım zorla verdilər. Əvvəl özüm də bilmədim bu iş necə oldu. Sənin varın artıq olsa idi, deyərdim dövlətdən ötrü, sonra anladım ki, bir acığın qurbanı olmuşam... kiçik bir acığın. Atam, anamın acığına bu işi tutdu. Qoymadı dayım oğlu Səmədi gözləyək.

Abas səbirsizliklə:

– İndi sənin dediyin nədir?

– Oturmayacağam! Səsinin bütün qadınlığı və incəliyi ilə əlavə etdi – Məni boşə, canın qurtarsın!

Abas, dili kökündən qoparılmış kimi kəkələdi. Gördüyü yuxu olmadığı kimi, bu sözləri də yuxuda eşitməyirdi. Ayyarımılıq gəlini açıqca hər şeyi üzüne söyləyirdi.

İndi qeyri-iradi onun yadına iki ay əvvəl eşitmış olduğu, kefin kökdür sözləri düşür, bu sözlərin qulaqlarında cingildədiyini duyurdu.

O, hər gün; bütün dəqiqəsi qeylü-qal ilə keçəcək olsa bədi bütün avamlığı və sadəliyi ilə anlayırı ki, o kefi köklük özü üçün həmişəlik bir ağrı hazırlayırmış. Həmişəlik, ömrü var ikən davam edəcək olan bir sizilti, bir ürək xarablığı.

– Birdən o zorla boşanmaq istərsə.

Burasını düşünmək istəmədi. Necə olur olsun onu, o ağız dolusu ilə tələffüz etdiyi Minanı, o cismi, özüne bir çox korluq çəkdirmək nəticəsində topladığı ehtiyatla bulmuş olduğu o zevcəni saxlamaq lazımdı.

O vaxt doğru olan bu sözlər indi yalana çıxırıldı. Abas indi onunla düzəlişmək üçün lazıim gələn bütün çarəyə baş vurmaq, bu barədə verilən hər məsləhəti icra etməkdə o qədər hazırkı ki!

Fəqət nə yapsın? Nə çarə eyləsin? Onun deməyə, danışmağa, yalvarıb-yaxarmağa sözü belə yoxdu.

Bu fikirlərdən sıyrılıb özüne gəldikdə Minanı yanında görmədi. O, ayaq üstündə nə isə alıb yiğisdirir. Nə üçünsə əyilib dururdu, əvvəl günlər Abas Minaya baxaraq, onun boy-buxunu, dolğunluğu, yumşaqlığı ilə nə qədər güvənir, necə fərəhələnirdi?! O, neçə dəfə-lərlə ucadan: “meyvənin yaxşısını ayı yeyər” deyən yoldaşlarından sənməmiş:

– Bacarırsınız, siz də yeyin, – deyə cavab vermişdi.

– Lənət kor şeytana, deyərək qalxdı.

Mina qətiyyən ərinin yaklaşmasına əhəmiyyət verməyir, işinə davam edirdi. Abas titrək səslə piçıldadı:

– Mina!!

İkisi də üz-üzə durdu. Abas ilk əvvəl zevcəsinin ciddiyətindən hürkmüş kimi oldu. Ətrafına baxındı. Dışarını dinlədi. Nə bir kəs, nə bir səs vardı. Dünyada özləri, Mina, bir də özü yaşayırılmış kimi idi. Görən yox, eşidən yox!

Abas yazıq yalvarıcı təbəssümlə başladı:

– Mina, ağrını alım, dəli olma. Sən mənə anadan, qardaşdan da yaxınsan, şeytan fikrə düşmə. Ağila gel.

- Gözüm başqasındadır.
 - Axı... Abasın dili dolaşdı.
 - Yox, bacarmaram. Bir də mənə nə olub ki, günümü qara edəm.
- Dünyaya iki dəfə gəlməyəcəyəm ki, babamı yuxuda görmüşəm.
- Ay yarım yaşamışıq, üz-göz öyrənişib... heç bu yaxşı işdimi?
 - Anam məni döyülmək və söyülmək üçün doğmayıb. Yox, mənim işim deyil?

Abas yenə yalvarmağa başladı.

– Ağrını alım!

Qollarını özündən boylu və çox-çox gözəl olan zevcəsinin boynuna doladı. Üzünü onun dolaşiq saçlarına sütrdü.

– Ayağının altında ölüm, məni buraxma. Əgər isteyirsin, anamdan ayrılmım.

Mina köksü iləridə, başı arkaya mayıl, qimildanmadı.

– Yalvarma dedi və güldü.

Bu gülüş onun gurultulu qəhqəhəsinə bənzəməyirdi. Bu, aşağılara, alçaqlıqlara iltifat yollu meydana gələn durğun fəqət yoluxucu bir təbəssümdü.

Abas da güldü Zevcəsinin belinə daha möhkəm sarıldıqda bu ani təbəssüm göz yaşına dönüb boğazına tökülmüş!

– Atam, anam sənə qurban Mina, getmə. Mən yaziq bir adamam... məni buraxma, deyə inləmişdi.

III

Abas qəza Hərbi Komissarlığının böyük həyətinin bir tərəfində, qarşısında kiçik mücrüsü, ayaq üstündə durur, geniş meydanda qaynaşan insanlara baxırdı.

Həyətin tamam ortasında dalbadal dörd at qoşulmuş furqunlar dayanmışdı. Əsgərin yola salınmasına hələ yarım saat qaldığından səfərbərliyə alınmışların yaxın kəndlərdən gələn ana-bacıları, furqunların yanlarını kəsmiş, hər kəs öz adamı ilə qonuşdurdu. Bu hal xam ürəkləri daha da yumşaltdıqından, əsgər gedənlərin sevinməsinə baxmayaraq, bəzi qoca analar hətta gizli-gizli ağlamaq belə istəyirdi.

Yaxşı ki, Abasın burada yaxın adamı yoxdu. Onun zənninə görə özü belə bu ayrılığa davam gətirə bilməzdi.

Bir də Abas əvvəl günlər əsgər düşməsindən qorxub, qorxmayığını da yeqin edə bilməyirdi. Yalnız onu bilirdi ki, səfərbərlik

komisyonu nəvazişlə kəndisinə “yararlısan” dedikdə, o yenə yaziq-yazıq gülmüş, alnında soyuq tər damlalarının hasılə gəldiyini duymuşdu. O gündən ay yarım keçmişdi. Bu ay yarımda Abas əsgərlidən qayıdan həmkəndlilərindən o həyat haqqında bəzi, qəbul edə biləcək məlumat almış, arxayı olmuşdu.

“Hələ gərək keçən il əsgər düşə idim. Mina boşandıqdan sonra... burada qalıb nə qayıracağam”. Hələ Abas bunu keçən il arzulayırdı.

O, qəsəbədən çıxdıqdan sonra, bütün 20 kilometrlik yolu şəhərdə Minaya rast gələcəyi umudu ilə qət etmişdi, bu vaxta qədər Minanı görməyə şəhərə gəlmədiyinə belə təəccüb edirdi. O neçə dəfələrlə özünü ələ salmaq istəyən çarvadarlardan Minanın şəhərdə rus matışkası kimi açıq-saçıq, Səmədlə qol-qola gəzdiyini eşitmışdı. Ona görədir ki, şəhərə düşəndən sonra Minanı görmək ümidi onun avam qəlbində saniyədən-saniyəyə çoxalır, indi belə uzaqlara, tanımadığı yerlərə getmək yavıqlaşdıqca o ümid içində sığmayıb onu həyətdən komandirdən izinsiz gizli dışarı qaçırmak isteyirdi.

O, indi qarşısından keçən hər al qırmızışallı, aqpaltarlı qadın gördükcə diksinir kimi olur, onda Minanı görməyə çapalayırdı.

Birdən yanından, başında (alçagüllü) kələğayı, keçən bir qadın gördü. O qadın tamam Mina boyda, Mini kimi iri addımla baldırını yellədərək yeriyirdi.

Abas iradəsi alınmış kimi onun ardınca getdi. Qəsdi iləri keçib onun üzünü görmək idi. Bu niyyətlə o addımlarını bir az sağdan götürdü ki, qadının, bir furğunun yanındakı gəncin boynuna sarıldığını gördü. Qadın ağlayır, gənc isə – bacı, ağlama – deyə ona təsəlli verirdi. Abas aldandığını hiss etdikdə qızardı: içində vari-yoxu olan mücrüsü yadına düşdü. Cəld gəldiyi yerə qayıtdıqda hey-rətdən dondu: Mina mücrünün yanında dururdu.

O nıx dayandı; əvvəl yuxuda olduğunu zənn etdi. Mina dikdəban, botin cunayı, təmiz kabut, başında göycək üzünü çox-çox tutan al kələğayı, çarşafsız açıq-saçıq dururdu.

– Abas, nə üçün dayandin? – deyə Mina səsinin bütün hərarətilə sordu və onun əlindən tutaraq mücrünü yanına çəkdi – səni xoş gördük, əsgər gedirsən?

Abas özünə gələ bilməyir, kiçik, utancak çocuq kimi yerə baxırdı. Səməddən sənin əsgər düşdүүнү eşitdim, gəldim hələ-belə səni görüm. Buradan keçəndə mücrü gözümə sataşdı, tanıdım.

Mina danışdıqca Abas haldan çıxır, fəkir xatiralarının Minaya dair olan zavallı səhifələri sürətlə çəvrilirdi. Artıq bu qadınla sürmüş olduğu ayyarimlıq həyat ona, uzaq, yaddan çıxmaması üçün çalışılan dadlı bir röya kimi gəlirdi.

Necə, necə olmuşdu ki, Abas bu qadını tapmışdı?

Bunu haradan tapmışdı? Bəs sonra nə üçün əlindən çıxdı? Onu kim aldı, nə üçün aldılar. Bu qədər ərkək, qadın, Abas, Minə bəs kimə lazımdı?

– Bax, Abas, indi mən boşanmasa idim, işin xarabdı.

Abas fikirlərindən ayrıla bilərək, duyar-duymaz cavab verdi.

– Sən boşanmasa idin əsgər düşməzdim.

– Səhv edirsən. Anan işləyən, qardaşın işləyən, mən hə hesab olunacaqdım işləyən, gedəcəkdir. Sonra da qalacaqdın belə...

Bunu deyərkən yüzlərcə ağızdan çıxan qarmaqarışq səslər eşidildi. Əsgərlər arabaya doluşdurdu. Mina Abasin saraldığının fərqiñə vardı. Mücrünü aldı. Onun işarə elədiyi furqunun yanında dayandı.

– Abas, get, sağ-salamat hökumətimizə borcunu ver. Qanacaqlı, savadlı adam olub, qayıdacaqsan, heç qorxma, kişi ol!

Mina, Abasin əli ovucunda, onu təlqin edirmiş kimi söyləyir, gözünü özünə tanış olan o avam nəzərlərdən çəkməyirdi. O nəzərlər kəndisinin xatrına ən son gecəni, bıçaq əhvalatını gətirmişdi.

– Hə, çıx furquna, mücrünü də al!

Ən öndəki furqun hərəkət etdi. İndi hər furqundan mahnı, bayatı səsləri qalxırdı. Abas ömründə maraqlanmadığı bu bayatıların yanılı könlünü tutuzdurmaqda olduğunu hiss etdi. Minanın əllərini sıxaraq, Mina, sağ ol, – dedi.

Furqunlar şəhərdən çıxdıqda Abas Minanı, bir də görmək qəsdilə şose yolunun üst tərəfindəki bir dikdire yığılmış olan şəhər xalqına baxdı. Hələ Minanı görməmiş, qap-qara Səməd gözünə sataşdı. Başına ağır bir zərbə dəymış kimi gözlərini qarşısında uzanan ağ şose yoluna döndərdi.

Minanın mehribanlıqla üzün gülümsədiyini, dirsəyə qədər açıq qolunu qaldırıb, ağ yaylıq salladığını görmədi.

XANƏNDƏ

Yeddi ayaqlı pilləkan onu yormuş, öskürəyi yenə başlamışdı.
Son pillədə dayandı.

– Zəhrimar!! deyə mirıldandı.

Ayağını almamışdı ki: cirrinq, cirrinq cinqıraq bağırıldı.

İyirmi ildən bəri şəhərin bir kənarında tək yaşadığı bu həyətdə, bu darısqal quyuda onun eşitdiyi səs; kəsik, bəzən əsəbi, hərdən isə uzun-uzun davam edən cinqıraq səslərindən ibarət idi. Başqa, nə bir çocuq qəhqəhesi, nə bir həyat vəlveləsi!

Burada dirilik varlığına şahid olanancaq səhərlər, axşamlar, vaxtlı-vaxtsız başlayıb saatlarca davam edən qanlı öskürəklərdi.

Son zamanlar beş, altı ildən bəri saxladığı qulluqçusu, Sonya ilə də o kədər üsul danişardı ki, onu divarlar da güclə eşidə bilərdi.

– Çin-çin!..

Bu cinqıraq da bəzən günlər, həftələrlə susar, sonra birdən səsə başlardı.

– Sonya, Sonya!

Güclə çıxan səsilə xırıldadı:

– Qaç, bax kimdir?

Ya bir toydur, ya da bir musamərə!

Onu qeyri hara çağıracaqlardı? O bunu gözəl biliirdi. Zira, həmişə deyinə-deyinə ağır addımlarla darvazaya getməyə məcbur olan Sonya müstəqil şəkilli çağırış ilə dönməyirmi idi?

Bu çağırışların da hamisinin mövzü, məalı biri-digərindən istin-sax edilmiş kimi olurdu. Bunların hamısı: “pək möhtərəm!” – ilə başlar, “təşrif buyurmanız rica olunur” ilə bitərdi.

Hələ axır vaxtlar onda zəhmət haqqına qarşı bir soyuqluq da görülür, cibdən çıxanı, Allah bərəkət versin!” – deyə öz cibinə soxardi.

Sonyanın qalın, qıسابarmaqlı, ətli əlindəki kağıza etina belə etmədi.

– Ora at! – deyə mizin üstünü göstərdi.

* * *

Saat səkkiz radələri idi. Birinci mərtəbənin dar sofası, qapı, önləri, döngələr, mərdivən başları, həp əlvan işıqlarla donanmışdı. Hər tərəfdə bir yığın-dərin nəzərə çarpındı.

Ortalıqda bir cür forma geymiş tələbələr, başları daranmış, sıgallanmış üst-başlarılıq dolaşındı. Yeknəsək həyatın sixmiş olduğu bu

gənclər aram duymayırlardı. Onlar lüzumlu-lüzumsuz çıxıb-düşür, səbirsizliklə qonaqları gözətleyirlərdi.

Bir sözlə bu ləjli məktəbin binası, böyük həyəcan içində uçurdu.

Bir azdan arada:

– Yoldaş!

– Xanım, üzülmeyin!

– Təşəkkür!

– Zəhmət olmasın sözləri oynamağa başladı.

Qonaqlar gəlir, həs kəs öz paltosunu, furajkasını verib doğru yuxarı dirmanırdı.

Birdən ara qarışdı:

– Gəldilər! – deyildi.

Sıra ilə ağ önlüklü xeyli qız çıxdı.

Yol verildi.

– Xoş gəldiniz!

– Buyurunuz!

– İkinci mərtəbəyə!

İşte bir taqmı daha əlvan bir dəmət rənglərdən toxunmuş, gözəllikdən hörülülmüş! Hər biri munis, səmimi, sıçaq qoxu nəşr edən bu irili, xırdalı, xanımlar da, rəngli kölgələrini çəkib getdilər.

O, yoldaşı tarizən gəldikdə hələ də aşağı sofada növbətçi müəllim ilə danışırı.

– Hələ başlamamış?

– Yox!

– Coxdan gəlmisən?

– Hə, gəlib burada oturmuş, gələnlərə tamaşa edirdim.

Xanəndə sözünü uzun bir “ah”la bitirdi.

– Çırrr, çırrr!

İkinci zəng çalındı.

– Çıxaq!

Tarzən, xanəndənin qoluna girdi. Bir iki pillə çıxmamışdır ki, orketstr gurultu ilə partladı. Bu gurultu dar sofalara sığmayıb ətrafa dağıldı, divar, tavan, döşəmə hər əks-səda ilə boğulur kimi oldu.

Bəylər, üzünü qırışdırıb səbirsizliklə tarzanə baxdı. Salona girilər, ora dolmuşdu. Rəng göz qamaşdırır, Ətir sınırları qıcıqlayırdı.

Onlar ən qabaqda oturdular.

İki pərdəlik inqilabi pyes və konsert bitib, pərdə salınar-salınmaz bir səs çıxdı:

– Şərq odasına!

Sonra bu səs toplanıb tələsik haykırdı:

– Şərq odasına, şərq odasına!

Dərhal ortalıqda çıçək təpələri yelləndi və Şərq odası tərəfə axmağa başladı. Burada hamını xulya kimi bir al tül qucağına aldı. Həc kəs tutmuş olduğu yerində qımäßigənəmək istəməyirdi.

Zalımız istidi. Fəqət bundan da narazı yoxdu, çünki bu əlvən hərərət, ətirli nəfəslərilə ləmsdən başqa bütün hiss üzvlərini uyuşdurmuş kimi idi.

Kim, kimin qarşısında, kimin arxasında, kimin yanında idi məlum deyildi.

Öndə nə oxunur, nə çalınır, arxa sıralar bundan xəbərsizdi.

– Sus! başlandı.

Xəstə, sakit bir inilti üçün: – şur! dedilər.

Gənc damarlarda axan sıcaq istəklə ziddiyət təşkil edən bu sönük ahəngləri eşitməmək üçün ən arxadakılardan çəkilənlər oldu. Bir azdan bayaqqı, ölü səs dircəlməyə başlayırdı:

– İndi şahnaz oxunacaq, deyə kimsə məlumat fruşluq etdi. Hamı, isyankar, şən bir fəryad bəkləyirdi. İştə şurun son zəngulələri ... şahnaz!

Lakin necə? Şahin qanadları çarpıntısı əvəzinə, sərçə ürəyinin pırılıçı kimi bir şey! Gözlənilən bu idimi? Əlbəttə, yox! Arxadakılardan indicə dincəlməyə hazırlanırdı ki, haradansa:

– Yaşa, yaşa! səsləri fişqirdi.

– Şap, şarp şaaarrp!

Ağızlardan sonra ovuclar işə düşmüşdü.

– Salona, rəqs başlanır, salona!

Duran kimdir? Oynamaq, gülmək, sevmək, sevilmək həvəsində olan bu dəli qanlılar üçün şur nə idi, şahnaz nə idi?!

Rənglər dəryası, cərəyanı dəyişdi. Dalğalana-dalğalana salonun dörd çevrəsini büründü.

İndi:

– Prosim, prosim, rəqs prosim!!! Səsləri dincəlməyir, get-gedə çoxalırdı.

– Oxusun deyənlər də o tərəfdən qalxmışdı.

– Rast oxusun, prosim!

– Rəqs, rəqs prosim! Rəqs!!!

Bir ara iki tərəf də susdu. Nə isə bir inilti başlamışdı.

Dinləyənlər qışqıranlardan çox azdı.

– Şarp, şarp, şarp!!

Ötədən-bəridən qalxan bu tək-tək ovuc səsi ətrafa dağıllaraq sönürdü ki, hamı gipnoz edilmiş kimi buna qoşuldu. Ovuc tufanı başlaşdı, nə oldu məlum deyildi: ortada birisi oynayırdı.

O, başlamış olduğu “rast”ı bitirməmiş, yenə oyun havasına qaval vururdu.

Bu gecə ikinci dəfə idi ki, onu yarımcıq kəsməyə məcbur edirdilər.

– Bunlara bayatı dinlətdirmək, rast, şüstər oxumaq mümkün deyil, deyə o öz-özünə zəif bir acılıqla mirıldanırdı.

Bəs onu nə üçün çağırmışlardı? Ancaq qaval vurmaq üçünmü?

– Bəs bu alqış nə idi. O özünə sual verirdi.

Kim bilir, bəlkə də bu alqış onun ağlayan səsinin kəsilməsi üçündü.

– Nə eyləyirsən? Yoruldunmu? Qaytarma istəyirlər!

Yoldaşı, onu dürtürdü.

Ortada bir cuft oynayırdı: qız, oğlan!

Onlar su durnası kimi üzür, ona öz gəncliyini xatırladırlardı. O qarşısındakılara baxır, onları görməyərək, öz gəncliyini seyr edirdi.

Hər cüt üçün partlayan alqış onu mazijə sürükləyirdi. O da o qədər alqışlanmış, ehtiramlar, təltiflər də görmüşdü ki... Fəqət indi. Ona qarşı göstərilən hörmətlər də onun fikrincə, saxta təvazölər də keçmişin xatırına idi.

O, artıq kimdən uma bilərdi. Yaşı əllini atlamış, ordları batmış, almacıq kəmikləri üzünүn quru dərisini yırtıb dışarı, firlayacaq kimi... çuxur gözləri bu dünyadan çox, o dünyaya baxır... dodaqlar sarkılmış, saç-saqqlar ağarır, bütün ömrünü qarlar altına alacaq olan son qış başlayırdı. Hər şeydən pis pəncərə tutulur, içəridən çıxməq istəyənlər boğularaq orda qalırdı.

Beləliklə, çoxlarını ağladan səsi də puç olur, o da dinləniləni ilə bərabər ölüb gedirdi.

– Ləzginka, ləzginka!

Yenə tarzən onu dürtdü.

– Ləzginka istəyirlər, yatma!

Bir iki, üç tapa-tap qavalı çırpmaga başladı. O arıq dəri bir də kəmikdən ibarət qalan əllərinin ağrısını da hiss etməyir, qavala od yutdururdu. Diqqət edən olsa idi, onun qaval ilə düşmənliyi var – zənn edərdi.

Birdən durdu. Əli sağanağa keçmişdi. Tar da susdu. Bir ara sakit keçdi. Sonra üsulca:

– Qaval yırtıldı, – dedilər.

* * *

Yırtıq qavalı masanın üstünə buraxdı.

İyirmi il, tamam iyirmi il idi ki, bu qaval onda idi. İndi dördüncü dəfə idi o bu qavalı yırtırdu. Üç dəfənin hər üçündə zövqdən, həvəs-dən, həyəcandan, indi isə.. İndi axır idi. Artıq o bir də bu sağanağı əlinə almayacaq, dəyişməkdə olan ruhları özünə güldürməyəcəkdi. Bəsdi! Barmağıyla qarşısında yatan iyirmi illik xəstə arkadaşına toxundu. Ondan qalxan bir səs çıxdı. Bu səsə lal divarlar da iştirak etdi. Sonra cinqırkı ilə inlədi.

– Sus! – deyə onu aldı. Titrək əli ilə kiçik yırtığı olan keçi dərisini cirib parçaladı.

Sonra sağanağı dikinə titrək əllərinin altına qoydu. Bədəninin və qollarının bütün qüvvəsini toplayaraq onun üstündən basdı.

Şirrik – deyə sağanağın qabırğasını sindirdi. Parçaları əlinə aldı. O zavallı, parçalar, qırıq könülün əminləri kimi sahibinin əsəbi, zəif barmaqları altında axırıncı səslərini çıxarmaqdan belə ürkürləmiş kimi misqincəsinə cinqırdardılar.

Nəhayət, son üzüntüləri ilə evin bucağına sürünərək orada susdular. O, qavalı kimi özünün də öldüyüünü zənn etdi. Səs kəsildi. Dünyada səsli bir şey qalmadı.

Şaşqın divarlardan bir səs eşidər deyə onlara gözünü zillədi.

– Sükut!

Açıq pəncərənin qarşısına gəlib səmaya baxdı: orada topa-topa, yan-yana o qədər ulduz vardı ki, lakin hamısı uzaq, hamısı, lal-kar!

Birdən onlardan biri qopdu, getdi, biri də... bir digəri də... bir zaman onlardan qətiyyən bir nişan qalmamış kimi oldu.

– Vay, mən səfih!

Səndələyərək masanın yanına qayıtdıqda fikirləri qarışır, gözü-nün öündəki şeylər həp uçub tökülr kimi idi.

Yırtıq qaval da, zinqirovlar da uçur, onu da özlərilə sürükləyirdi.
Dünya döndürdü. O, baş gicəllədən aləmin məchul bir dərinliyində tək idi. Hər şey, evin bucağında yatan o qaval belə onun hədər olmuş ömründən haykırdı... O hayqırkı, bütün iyirmi ildə oxuduğu havacat, muğamati, o bürünc, mis zinqioların içində doldurub onları şışirdir, böyüdür, onun başına çarpirdı.

Onu vururdular... döyürdülər... odur ha, çocuqlar, böyükler, hamı, hər kəs:

– Al, başına dəysin rast, al gözünə girsin şur, – deyə onu vurur, ötüşürdü.

O, başına dəyən bu daşların altında beynindən bir şeyin axdığını, bütün vücudunu titrətdiyini duydı.

Nə olurdu, dəli olurmu, nədir?
Kimi çağırsın, kimə nə desin?

– Ox, bir zövcə, bir çocuq, bir adam!!!

Xəncərəsindən son bir hayqırkı çıxdı.

– Sonya, Sonya!!!

1930

MİR CƏLAL

(1908-1978)

XX əsr Azərbaycan ədəbi-elmi və bədii fikri tarixində görkəmli yazıçı-nasir və ədəbiyyatşünas-alim kimi mühüm yer tutan Mir Cəlal Paşayev Cənubi Azərbaycanın Ərdəbil kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Kiçik yaşlarında atası və qardaşı ilə birlikdə Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası ölmüş, böyük qardaşının himayəsində qalmışdır. 1918-19-cu illərdə Gəncədə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almış, 1923-28-ci illərdə Gəncə Pedaqoji Texnikumunda, sonra Kazan Şərqi Pedaqoji İnstiutunun ədəbiyyat şöbəsində (1930-1931), Azərbaycan Dövlət Pedaqoji İnstiutunun aspiranturasında oxumuşdur (1932-1935).

Əmək fəaliyyətinə 1927-ci ildə Gəncədə müəllim kimi başlamışdır. 1928-ci ildə Gədəbəy rayonunda yeddi illik məktəbə müdür təyin olunmuş, bir il sonra Gəncə şəhər məktəblərindən birinə eyni vəzifəyə dəyişilmişdir. 1932-ci ildən "Komunist" qəzetində şöbə müdürü, "Gənc işçi" qəzetində məsul katib, eyni zamanda Ədəbiyyat İnstiutunda elmi işçi vəzifəsində işləmişdir (1932-1935). Sonra ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasında dosent, professor, kafedra müdürü vəzifələrində çalışmışdır. 1978-ci ildə vəfat etmiş, ikinci Fəxri xiyanətindən dəfən olunmuşdur.

Mir Cəlal ədəbi-bədii fəaliyyətə XX əsrin 20-ci illərində başlamış, hekayə, oçerk və romanları ilə geniş oxucu kütləsinin məhəbbətini qazanmışdır. Onun "Dirilən adam" və "Bir gəncin manifesti" əsərləri 1930-cu illərdə Azərbaycan nəşrinin inkişafında əhəmiyyətli rol oynamış, hekayələri milli ədəbiyyatda bu janrı ideya və bədii sənətkarlıq baxımından zənginləşməsinə xidmət etmişdir.

TƏZƏ TOYUN NƏZAKƏT QAYDALARI

Qardaşlığım kooperativdə işləyirdi.

Anası da mağazaların hansındasə satıcılığa təyin edilmişdi. Vaxtı yox idi, görüşə bilmirdik. Bu axşam ona rast gəldim.

— Soyuq! Etibarsız! — deyə məni çox danladı. Bərk tapşırıdı ki, sabah Bəhlulun toyudur, gələrsən.

Mən boyun qaçırtdım:

— Vacib işim olacaqdır, — dedim.

— İstirahət günüdür, — dedi, — kimə yalan satırsan? İş-zad bilmirəm, gələcəksən, vəssalam!

Mən ona bibi deyirdim.

— Sözün açığı, bibi, mən təzə toy-zad görməmişəm. Qaydasını da bilmirəm. Qonaqların yanında qızarmağa təhərim yoxdur.

Bibi barmaqları ilə ağızımı yumdu:

— Kiri, kiri! Dünya gör-götürdü. Gəl otur, öyrən. Bəhlul da kənd uşağı deyilmi? O da sənin kimi utancaq, mağmunun biri idi. Getdi, gəldi, girdi, çıxdı. Maşallah olsun, indi nitq deyir. Belə bir gün sənin üçün də var. Sabah-biri gün, allah qoysa, sən də bir halal süd əmmiş tapıb evlənəcəksən. Xeyir işin olmayıacaqmı, tifil!

Bibimin sözündən çıxmaga qorxurdum. Səhər qalxıb, şalvarı döşəyimin altından çəkdim, geyindim. Məktəb yoldaşımın saroçkasını aldım. Gümüş zaponka axtardım. Uşaqlar toya getdiyimi bildilər. “Bəxtəvər”, — deyə hərəsi bir tərəfdən köməkləşib, məni yar-yaraşığa salmağa çalışdılar. Tamam-kamal toy adamı kimi yola düşdüm.

Saat yeddi də qardaşlığım ilə çatdım. Vurhavurnan hazırlıq gedirdi. Qazan altına odun qoyan kim, daşıyan kim, düyü arıdan, toyuq yolan, taqhataq qənd doğrayan kim... Bibi məni öz otağına çağırıldı. Bəy hamamdan qayıtmamışdı. Onun üçün təzə çay dəmləmək istəyirdilər, kim isə limon doğrayırdı. Bibi dedi:

— Sağdıç, soldışla gələcək!

Bibinin xoşuna gəlmədim. Bəhlulun boyun şallarından birini boynuma elə asdı ki, saçqları at yali kimi döşümü örtdü. Çəkməmi çəkib ayağımdan çıxartdı. Bir cüt haşiyəli ipək corab geyindirdi. Belimə sümüklü toqqa bağladı. Bir dəmir qarmaqlı qələm gətirib, döş cibimə keçirtdi, üçbucaq şəklində bükülmüş ipək dəsmalı elə

qoydu ki, bir küncü göründü. Şalımın saçalarını daradı, yaylığın yanlarından salladı. Güzgүyə baxanda mənə elə gəldi ki, bir boyalı qadın tellərini ayırib, döşümde oturmuşdur. Bunları gördükcə mən heyvətimdənmi, xəcalətimdənmi dinmirdim. “Adımı oxumuş qoymuşam, bibi məndən çox bilir”, – deyə düşündüm. Bibi bununla kifayətlənmədi. Hami eşiyə çıxandan sonra yanında oturdu. Zərli balınlarda söykənib dedi:

– Tifil, yazıq bala, nə görmüsən dünyada! Kitablar ağızının da-dını aparib. Quruyub, saqqiza dönmüşən. Buna görə deyirəm ki, gəl, get! Bizzət kefin açılar...

Bibim hər cümləni başlayanda dirsəyimə, bitirəndə dizimə vurruđu.

– Di qulaq as! Hə, indi toydur. Beş adam içində çıxacaqsan. Təzə toydur. Başa düş necədir! – O təzə toyun nəzakət qaydalarını bir-bir saydı: birinci – əsnəmək, hıçqırmaq, öskürmək, asqırmaq, gərnəşmək qadağandır; ikinci – ədəbli otur, çay içəndə marçıldatma, xörəyin yağı dodağında işildamasın, gül, amma qaqqıldama, yumşaqca irişdin, bəşdir, danış, ancaq qışkırmama, dodaqaltı mızıldandın, kifayətdir, elə danış ki, hamiya, hər şeyə, hər vaxta aid olsun; üçüncü – hami ilə görüş, tanış ol, öpüşmək də olar, o da üzdən yox, dodaqdan; dördüncü – stəkanı nəlbəkiyə yavaş qoy, rumkanı iki barmağınla tut, qaşığı ehmallı tərpət; beşinci – qabını siyirmə, süfrəni batırma, stulu cirıldatma, burnuna əl vurma, qaşınma, qurcuxma; altıncı – yaxanı bağla, başını aç!..

Bibinin sözünü yarımcıq qoyub qalxdım. Boyun şalımı açıb, qayıtməq istədim:

– Hələ ki, xudahafiz!

Qolumdan tutdu:

– Dayan bir, hara durursan?

– Bibi, sən oğlunun əziz canı, sən vicdanın, məni burax! Mən bacarmayacağam. Razi olma ki... yuxum da gəlir. Sabaha dərsim var. Qoy gedim. Yemişcə varam. Mübarək olsun! Neçə belə toyular...

Səsimə o biri evdən gəldilər. Qollarımdan dartıb oturdular. Mən qorxu, iztirabla təzə toyun başlanması gözləyirdim. Yalvardım ki:

– Camaat yiğilmamış məni zala apar. Adamlar gələndən sonra nə lazımlı, utanıram...

— Bala, yoxsulluğun üzü qara olsun! Xanımnənəgilin zalını bu günlüyü borc almışıq. Kişilər hələ çaylarını yiğisidirmayıblar. Bir az da dur. Səni içəri aparmaq, bax, bibinin bu boynuna!

Bəy hamamdan qayıtdı. Pörtmüsdü, üzünün əti sallanmışdı. Qaşqabağı yernən gedirdi. Ömründə gülüşlə işıqlanmamış kimi görünən tutqun sıfəti bir az da enlənmişdi. Şəkil kimi susub dururdu. Sağdışı, soldışı ona baxıb, guya göz qırıpından nə dediyini anlayır və anladırdılar.

Onlara çay verdilər. Bəy üst dodağını balıq əti kimi nəlbəkiyə saldı, çayı isti-isti hortuldatdı. Bibinin qulağına piçildadım:

— Deyəsən, Bəhlul da bilmir.

O mənə cavab vermədi.

Mən təkrar etdim:

— Qaydaları deyirəm ey... Bəhlul dodağını marçıldadır, ona göz elə!

— Balası, — dedi, bura toy deyil ki! Öz aramızda eybi yoxdur.

* * *

Mən çox utanırdım: bir küncdə oturmuşdum. Qonaqlar bir-bir gəlirdilər. Addım səsi eşidən kimi ürəyim döyündürdü. Təzə toyun nəzakət qaydalarını yadına salırdım. Elə bil bibim qabağında və ya ciyinimdə oturub, qulağıma piçildiyirdi: “Belə otur, elə otur!”

Qonaqlar içəri girməmiş mən əllərimi görüşməyə, salamlaşmağa hazırladım. Bibimdən öyrəndiklərimi ürəyimdə əzbərlədim.

Qonaqlar zaldakılarla görüşüb əyləşdilər. Uşaq, dəlləkdən qorxan kimi mən də qonaqlardan çəkinirdim. Onlar mənə tərəf gələndə mən də öz-özümə: “Gözlə ki, nəzakət qaydaları pozulmasın”, — deyirdim. Ancaq görüşəndə ayağa qalxıb-qalxmamağın mənasını bilmirdim. Bibim mənə öyrətməmişdi. Başqalarına baxırdım: qalxan da olurdu, oturduğu yerdə əlini uzadıb görüşən də olurdu. Quşbaşısı bu adamları müqayisə etdim. Mənə elə gəldi ki, ayağa qalxıb görüşənlər daha mötəbər adama oxşayırlar. Onları təqlid edib qalxdım. Bir xanımın yumşaq, üzüklü və aq əlini ovcumaya alıb sıxdım.

— Çox xoş gördük! Təbiət sizdən razı olsun! — dedim.

Bəy içəri girdi. Adamlar bir-birinə dəydi. Yuxarı başda üç nəfərlik yer hazırlamaq isteyirdilər. Bibim kəlağayışını yellədərək gəldi, onları geri çağırdı:

— Mən nə vaxt desəm, onda!..

Hazırlanan yerlərdə çalğıçılar oturdular. Dəm tutdular, nə tutdular! Sarı, buxara papaqlı birisi tarı bağırına basıb, özündən getdi. Qaval yox idi. Başıaçıq, boynu şallı, pencəyi çox gödək, qulaqları dik bir oğlan şaxsey dəfini dizləri arasına alıb mal döyüçləyən kimi döyürdü. Birisi də klarnet üfürürdü. Onun nəfəs almadan iki saat üfürməsinə hamı mat qalmışdı. Müğənni özündən getmişdi. Pəncərələrdən küçəyə segah töküldü. “Can, ay atam balası, can!” – deyən səslər ucalırdı. “Atam balası” elə bərk döyürdü ki, adamın dümbəyə rəhami gəlirdi.

Stolun yanları adamlı doldu. Mən tanıdığım bir nəfər də yox idi. Ona görə bir küncdə qəribəyirdim. Nəzakət qaydalarından qorxduğum üçün yanimdakları dindirməyə də cəsarət etmirdim. Bir də gördüm bəy iri addımlarla otağı ölçüb, yuxarı başa keçdi. Keçdi, nə keçdi! Üç nəfər ayağa qalxdı. Sağdışa, soldışa da yer elədilər. Bəy yenice oturmuşdu ki:

– Xankişi! – deyə səsləndi:

Tədarük otağından oğru pişik kimi ağzını təmizləyə-təmizləyə başıaçıq, uzunçənə kişi gəldi (toyda başıaçıq adam bir o idi, bir də mən). Bəy ona əmr ilə tapşırıldı:

– Yoldaşlar məclisi sənə həvalə edirlər. İşə başla!

– Baş üstə, ay bəy! Mənim kor gözüm üstə! – deyən Xankişi əllərini ətəyinə silib, ətrafa göz gəzdirdi. – Hə... niyə danışmırsıınız? Yoldaşlar, domino oynayan var, desin. Kart kimin meyli çəkir? Muşqulat eləyək. Təvəqqəl eləyirəm, çalanlar yorulanda qrammonu oxudasınız.

Bibim o biri evdən dilləndi:

– Oynamaq olsun, Xankişi! Oynat!

Adamlar güldülər.

Xankişi irişə-irişə cavab verdi:

– Nə deyirik! Sahibkar deyir, gərək ola da! Başlayaq oynamığa!

Bəy əlini stula vurub, Xankişi yə acıqlandı:

– Bu nə mövhumatdı eləyirsiniz? Niyə bəs arvadlar bir yanda oturub, kişiler o biri yanda? Bu saat qatma-qarışq lazımdır. Məhv olsun köhnə qaydalar!

Bəyin sözünü şarpaşarp alqışladılar. Xankişi stillara əl gəzdirməyə başladı. Hamını növbə ilə: bir arvad, bir kişi düzdülər. Elə

arvad var idi ki, ərsiz, elə kişi var idi ki, arvadsız gəlmişdi. Bunlar nəzərə alındı. Utancaqlığından tək qalan mən oldum. Xankişi düzüyü adamlara baxıb, əlini əlinə çırır, nəşələnirdi:

– Bax, belə ha! Mədəni budur ha!

Onun gözü güldü, məni işaret ilə hamiya göstərdi.

– Binəvaya baxın! Yازıq tək-tənəha qalib!..

Adamlar gülüsdülər. Mən tərlədim. Bibim içəridən səsləndi:

– Onun yanında özüm oturacağam!

Məclis bayram mağazası kimi bəzənmişdi. Allı-güllü zərif palṭar geymiş qadınların qulağında sırgalar, par-par parıldayırdı. Sanki onlar satılmaq üçün düzülmüşdü.

Kişilərin burnu, qadınların barmaqları işildayırdı. Qadınların üzü, kişilərin dişi ağarırdı. Qadınların dodağı, kişilərin boynu qızarırdı... Otağın havasını sorub, klarnetə doldurmaq istəyən adam da rəngbə-rəng insanların olvan paltarına bəstələnmiş havalər səpirdi. Özündən gedən müğənnidən gözlənilmədən “Xoruz mahnısı” yüksəldi:

Mənim toyuğum cil-cil idi,
Qanadları pil-pil idi,
Toyuq deyil, bülbül idi.
Səni yanasan, toyuq tutan,
Odlanasan, toyuq tutan!

Xankişi bir qalın-qayım arvadı aralığa saldı. Yanındakılar piçıl-daşındı ki, “21-də kassışadır”. Kassırsa doğrudan qəşəng oynadı. Hər ləngərində bir gəminin qərq olmaq təhlükəsi hiss olunurdu. Döşəmənin taxtaları cirildiyir, şüşələr tərpənir, kənardakı stol titrəyirdi. Musiqi coşanda qadın kələfçəni düzün saldı. Nə etdiyini özü də bilmir, atılıb-düşürdü. Bunların hamısı təzə toyun nəzakət qaydalarını pozurdu. Bibimin içəridən qışkıraqı bu arvadın rəqsini yarımcıq saxlayacağını güman edirdim. Olmadı. O, hərdən böyrünə biz soxulan fil kimi göyə atıldı. Hamı baş-gözünü qorumağa başladığından, əl çalan yox idi.

Bundan sonra sanki onun tamam əksinə, qəsdən bir ariq hörmətçəyi aralığa saldılar. Atlas paltar, qırmızı çekmə geymiş bu ariq qızın qaşları mötərizə, burnu sual işaretinə oxşayırırdı. Yerindən qalxan kimi çapalamağa başladı. Onun sürətli, qarışiq hərəkətləri

can verən məxluqu andırırdı. Sanki quruya düşmüş balıq özünü yerdən-yerə çırpırdı. Bir az çapaladıqdan sonra stuluna yapışib qaldı. Sinəsi qalxıb-düşür, nəfəsini dərirdi. Bu da təzə kassırşa imiş!.. Ona macal vermədən qara krepdeşindən carlston paltar geymiş, pəhləvan kimi enlikürək bir qadın aralığa çıxdı.

Xankişi səsləndi:

– Yoldaş yoldaşı ilə oynasın!

Yuxarı başda müştükdə papiroş çəkən və yaxalığı yanaklı əyilmiş bir kişi irəli çıxdı. Qaraquş kimi qanad gərib, arvadına kölgə salmağa, dolanbacı getməyə başladı. Qadın isə irişdiyindən dodağı sallanmışdı. Əri fırlanırdı, qadın durduğu yerdə qarmon kimi büzüllüb-açıllırdı.

Bunlardan sonra çıxan qadınların çoxu durduğu yerdə qanad çalır, sağa-sola dönürdülər. Yalnız bir nəfər (o da deyilənə görə gəlinin qohumu imiş), gözəl oynaması ilə hətta çalğıçıların da heyətinə səbəb oldu. Qız al geyimi ilə şəfəq kimi parlayır, xumar göz-lər kimi süzülüb gedirdi.

Çaylar içildi. Xörək gəldi. Plov nə plov! Buludlar qarlı dağlar kimi ucalmışdı. Camaat xörəyə girişdi. Evdə qulaq batırıran bir marçılı qopdu. Bir dəqiqədə məlum oldu ki, nə aş çatır, nə də qara.

Xankişi ürək verib dedi:

– Nə qədər kefinizdi yeyin, qorxmayın, xörək tapılar!

Məni fikir götürmüdü. Marçılıya, işıldayan dodaqlara, ağ boş-qablara uzanan qara biləklərə baxdıqca, yanında oturan bibimə işarə edirdim:

– Ay bibi, toyun nəzakət qaydaları, deyəsən, bir balaca...

Onun ağızı dolu olduğundan dillənmir, yalnız qاشlarını çatıb:

– Yox, – deyirdi.

Çay stəkanları paylandı. Xankişi bir-bir stəkanları şərabla doldurdu. Yuxarı başdan kassırşa ehmallıca baş qaldırdı.

– Yoldaşlar, – dedi, – xahiş eləyirəm ki, biz xoşbəxt olmuşuq. Bəy yoldaş, yəni Bəhlul, bizim 21 nömrənin işçilərindən olmasına görə bu bakalı içək, yoldaş, necə ki, mən xahiş eləyirdim, içilsin!..

Xankişi qışkırdı:

– Əl saxla!

Həmi qapı tərəfə baxdı. Naşı bəzənmiş, yaşlı bir qadın içəri girdi. Xankişi təqdim etdi:

– Qız anası!
O saat nidalar ucaldi:
– Yaşasın bəyimizin qayınanası!
– Təbiətin gizli qüvvələri mübarək eləsin!
– Təbiət hamiya qayınana yetirsin!
Qayınanani bəyin yanına keçirtildilər. Bibim camaatin hörmətinə cavab verdi:
– Təbiətin gizli qüvvələri sizə də qismət eləsin! Sizdən razı olsun!..

Stəkanlar dolur, boşalır, sağlığa içilirdi. Eşitməli sözlər danışılırdı. Bəy danışanda hamı diqqətlə dinlədi. O deyirdi:

– Deməsinlər ki, Bəhluldur. Onverset qurtarsam da... elə bir şeyəm. O daxıl ki, var ha... Buradakıların çoxu həmkarımızdır, başa düşər. O daxıl elə şeydir ki, onverset ondan baş açmaz. Elə onverseti də oradan götürüb'lər. Görmürsünüz student gəlir, bizə baxıb öyrənir? Mən deyirəm, o daxılın sağlığına içək ki, (bəy əlindəki stəkanı lampoçkaya qədər qaldırdı) bunu bizə yetirən odur. Bunsuz dünya bərqərar olmaz. Jiznimdə belə ləzzətli şey görməmişəm. İçək bunu daxılın sağlığına!

Stəkanlar döyüşdü, şaqhaşaq göyə çıxdı. Bəyin stəkanı qayınanın boş stəkanına dəyəndə, bəy boynunu əyib, geri çekildi:

– Bu olmadı! Xankişi! Bu arvada nəsihət ver!

Kim isə dilləndi:

– Ədə, dalaşarsız!

Xankişi qayınanın stəkanını doldurdu:

– Kim içməsə, yaxasına tökəcəyik.

– Təklif var: öpüşsünlər...

– Ədə, gəlin ilə öpüşərlər, o ki burada yoxdur.

– Yox, öpüşsünlər...

Xankişi qayınanı qucağına götürüb, Bəhlula tərəf qaldırdı. Bəhlul bir öpüş götürüb, şərabı başına çəkdi. Qadın qızarıb, yerində oturdu, qızın dayısı acıq eləyib getdi. Bəhlul bunu eşidən kimi hırslandı:

– Kim məni istemir, gedə bilər!

Başlar xörəyə tərəf endi. Qaşıqlar şaqqıldı. Birdən Xankişinin səsi gəldi:

– Kim oğurladı?

- Nəyi?
- Kim götürdü?
- Nədir itən?
- Mənim qaramı sən yemisən?

Stəkan Xankişinin kəlləsində çilik-çilik oldu. Şərab şüşəsi bufetə dəydi. Şüşələr töküldü. Mürəbbə bankasının böyüyü deşildi. Mürəbbə axdı, töküldü. Qayınana təşvişə düşdü:

- Batdı, batdı! – deyə yeznəsinin ətəyini çəkdi.

Dava qızışdı. Məclis parçalandı, cəbhələr ayrıldı. Bibim özünü aralığa atdı. Qişqırıldı. Mən qulağına piçıldadım:

- Deyəssən, nəzakət qaydalarını, bir balaca...

Aralıq bir az sakitləşmişdi ki, mən şalı boynumdan açdım. Batin-kaları, toqqanı atdım. Öz tələbə paltarımı geyinib, çıxmaq istədim. Bibimin ovqatı təlx olsa da, soruşdum:

– Bağışla, bir dəfə əsnədiyim üçün üzr istəyirəm. Təzə toyun nəzakət qaydalarını pozдум...

Bibim məni bərk-bərk tutub buraxmadı. Hamı dağıldı. Biz o biri otağa keçdik.

Bibim pəncərələrdən qoltuqlayıb aralığa şey tökürdü: konfet qutuları, tort, marmelad...

Mən elə bildim ki, bunları öz aramızda yeməyə saxlamışlar. Bir konfet götürmək istədim. Bibim biləyimdən tutub çəkdi. Corab, şal, kağız, gül dəstəsi, gümüş qaşıqlar, duxi, pudraqabı, krepdeşin, qəndqabı, bəzək qutusu, dəsmal, yaxalıq, düymə... Bir sözlə, elə bil 22 nömrəli mağaza açıldı.

Mən gözləyirdim. Bibim səliqə ilə şeylərin qulağından tutub deyirdi:

– Bu şalı Məmmədin arvadı gətirib. Altı dənə qaşiq, isbatlı şeydir, Minaxanım alıb. Bəzək qutusu, əcəbdir! Kişinin adına layiq, Məşədi Rəhimi deyirəm ey!

Bibim sovqatı əlində saxlayır, bəyin fikrini bildikdən sonra kənara qoyurdu. Bəy əvvəl müləyim görünür və deyirdi:

– Xub... Pis deyil... – Sonra: – Zarafat deyil! Ərinə çörək ağacı düzəltmişəm, hələ o çoxdur? Öt!

Bibim bir kağız gül göstərdi:

– Bu da, – dedi, – dostun Əyyubgildəndir.

Bəy mizildəndi:

– Elə dostu qəbirə qoyum! Heç utanmır da!
Bibim bir cüt corabı göstərdi:
– Bunu Həmzət gətirib.
– Kim?
– Mirsaadın arvadı, Həmzət!
– Çox qələt eləyib, gətirib! Sən də çox qələt eləyib almışan!
Məni ələ salıb, ya özünü? Qızı küçükləyəndə mən onu adam bilib,
subaylığım ilə qırx manat xərcə düşdüm. İndi mənim əziz günüm-
də kimə doqquzluq qoyur? Dur apar, at üstünə, gəl! Hələ o qədər
ac qalmamışıq. İt uşağı! Corab! Özü də nə corab!

Mən bunları görəndə bildim ki, qardaşlığım məni niyə danışdır-
mir. Toyun nəzakət qaydasını hamidan bərk pozan mən idim ki, heç
nə gətirməmişdim. Döyülməyimdən qorxdum. Həyətə çıxmaq bə-
hanəsi ilə gecə vaxtı birbaş Ermənikəndə, yataqxanaya götürül-
düm. Odur-budur, belə yerlərə getmirməm. Bir də mən təzə toyas-
gedim! Ay tövbə!

1934

BOSTAN OĞRUSU

1

Gecənin bir aləmində Durmuş kişi yerindən qalxıb, ətrafa göz-
gəzdirdi. Axşamkı qaranlıq, ayaqlanan palçıq kimi bərkmiş, qatı-
laşmışdı. Göz gözü görmürdü. Qardaşı Kərbəlayı Tapdığın üzüm
bağı bir ləkə kimi güclə seçilirdi. Hava bürkü idi. Hər şey əriyirmiş
kimi, göy yerə qarışmışdı.

– İş iyəsi işdə gərək! – deyən Durmuş kişi çoxdan bəri suva-
rılımadığından qurumuş və torpağı çatlamış ləklərin arası ilə gedir-
di. Quru otlara, yemiş tağlarının süfrə kimi enli yarpaqlarına dəyib,
səs salmamaq üçün şalvarını dizinə qədər çırmadı, papağını qoltu-
ğuna vurub, sinə-sinə yeridi. Sonra özünə ürək verməyə başladı:
“Heç qorxmaq istəməz! Yatıbsa, işim işdir. Oyaq olsa, deyərəm:
“Söhbətə gəlmışəm. Tutdu hənək, tutmadı dəyənək!”

Kərbəlayı Tapdığın dəyəsinə yaxınlaşanda qulağına səs gəldi.
Deyəsən, haradansa: “Ey-hey-hey, ey!” çağırırdılar. Qızılıgül kol-

lارının bidinə çöküb, qulaqlarını şəklədi. Bir şey xışıldayırdı. Durmuşun fikrinə gəldi ki, “kişi pusquda dayanmış olar, məni oğru bılıb, doldurar qırmanı qarnıma”. Bu fikir çəkic kimi onun başına dəydi, bədənini odlandırdı. Kişi diksindi. Ayağa qalxıb, qardaşını səsləmək istədi. Bir dəqiqə də gözlədi. Xışıldayan şeyin kərtən-kələ olduğuna inandı.

Heyvan, Durmuşun vedrəyə oxşayan gövdəsini görüb hürkmüş, rahatsız olmuşdu.

Durmuş dəyənin yanında barmaqları üstə yeriyib, xəyal kimi səssizcə Kərbəlayı Tapdığın yatağına yanaşdı. Kişi şirincə yuxuda xoruldayırdı. Əyilib, Tapdığın üzünə diqqətlə baxdı. İnandı ki, “yeddi gün, yeddi gecə!” div yuxusuna gedib. Kərbəlayının plov yeməkdən böyükən ağızı elə geniş açılmışdı ki, oraya dolan yuxunu yeddi gün, yeddi gecədəancaq həzm edə bilərdi.

Durmuş özünü tənəklərin arasına verdi...

Kərbəlayı Tapdığın başında bir lək yaylıq üzüm var idi. Bu xırda, yumrugilə, ağı, şirin, sıxsalxım üzümdür. Tez yetişdiyinə görə nobar olur, çox sevilir, az tapılır, baha satılır. Neçə ildir ki, Kərbəlayı Tapdıq altı tənəkdən altı salxım üzüm dərə bilmirdi. Üzümləri gülünü tökər-tökməz ala-qora vaxtında yoluşdurub aparırdılar. Kərbəlayı xəbər tutanadək bir salxım da qalmırdı. Arvad onu çox danlayırdı. Axırda özü də hirsəndi.

— Canım, — dedi, — belə şey olmaz axı görüm bu zəhrimara dada-nan kimdir? Onun qarnını yırtmasam, mən Kərbəlayı Tapdıq deyiləm...

Oğlunu, nökərini də göndərmədi. Üzümlər gül tökəndə iyun ayının axılarında yorğan-döşəyini götürüb bağda, dəyədə yatardı. Niyə də yatmasın? Qoruya bilsə, tənəkdə bir pud üzümü var. Qol-qanad açıb, isti torpaqlarda yatan tənəklər bulud kimi dolu salxımlar verir. Dolmalıq vaxtını ötən və baş qaldırıb tac kimi şax duran yarpaqlar, sanki günəşin almaz zərrələrini, sabahın ilhamlı təranələrini sorub salximlara və şəffaf gilələrə doldurur. Yarpaqlar yaşıllı ətəkləri ilə salxişları örtüb bəsleyir. Salxişlar isə, pərvazlanmış quş kimi, yuvasına sığmayıb kənara boylanır, quşları çağırır və bəlkə də yoldan ötənlərin zavalına gelir...

Üzüm, nə üzüm! Şəkər kimi şaqqıldayır, diş vuran kimi şirəsi qana keçir, ürəyə axır, gözə işiq, dizə taqət verir. Tənəklərdən salanan salxım deyil, onluq cervonlardır.

Vaqon pəncərələrindən baxan bəzəkli xanımların gözü bu üzümə sataşdim, deyəcəklər: “Vinoqrad davay!” Belə olanda hansı axmaq güzəştə gedər? Mən də deyəcəyəm: “Kilosuna ədin çervon davay!”

Bu ağıllı fikirlər yalnız Kərbəlayı Tapdiğin başına gəlməmişdi. “Ürəkdən ürəyə yol var” deyərlər. Bunları Durmuş da yaxşıca kəl-ləsinə vurmuşdu.

Gecənin bu vaxtında, porsuq kimi tənəklərin arasına soxulub, salxımları şirin yuxusundan oyadan və yoluşdurən Durmuş da hər salxımdan “bir çervon” gözləyirdi. Fikirləşdi ki: “Atadan mənə biri çatı da düşmədi, boğazima salım. Böyük qardaş (Kərbəlayı Tapdiq) mənə kəbin kəsdi, hamısını içəri ötürdü, məni məğmun elədi. Qapı-sında bir donuzu əskikdir. Bağı özünə bəsdir. Heç olmasa bu yaylıq üzümü də mənə çatmazmı?”

II

Durmuş “işini” görüb, bostanına qayıtdı. Üzümü yerbəyer elədi. Bir gilə də ağızına qoyub, şirinliyindən dodağını marçıldatdı. Bu üzüm, cavan vaxtında min bir qorxu və ürək döyüntüsü ilə gecə xəlvət görüşündə nişanlılarından aldığı “haram öpüş” kimi ləzzətli idi.

Həmlələr pozmuş, qoşun sindirmiş, qala fəth etmiş əsgər sevinci ilə Durmuş yatağına girdi.

Kərbəlayı Tapdiği elə bir yuxudan oyatdılar. Qaranlıq, sakitlik, yalnızlıq idı. Nağıllarda söylənən tilsimli gecələr Tapdiğin yadına düşdü. Göyə baxdı. Səliqəsiz səpilmiş ulduzlar ona qızıl onluqları xatırlatdı: “Nə ola, bu qızıllar göydən qopa, qızıl yağışı yağaydı. Nə qapaqap olardı, fələk! Qıllı papağımı başıma basıb, bir yüzcə dənə yiğsaydım, bir təhər olardım. Şəhərin göbəyində bir mülk alardım, ya da Namazlıların bağını ələ keçirərdim, ildə on beş-iyirmi min manatlıq təkcə “Təbriz üzümü” satardım. Onda Durmuş da paxillığından çatlardı... Qoy onda mənimlə ha bəhsə girişsin!..”

Kərbəlayı Tapdiq bu dadlı xəyalını udramışdı ki, nökər qulağına piçildədi:

– Vaxtdır! Vaxt keçir!

O, yerindən qalxdı, işarə ilə nökərə qandırdı: “Sən o yandan gel!”

Özü ağacların arasından dərəyə endi. Durmuşun bostanına keçdi.

Bağ da, bostanın yeri də qardaşlara atadan qalmışdı. O zaman ayrınlarda nə təhər oldusa, Durmuş xali yer yiyəsi oldu. Atıldı, düşdü, çığır-bağır saldı; şəriət yanında, yüzbaşı yanında sözünü eşitmədilər.

Ovladığı bir qazı ətəyinin altında axunda peşkəş apardı. Sən demə, Kərbəlayı Tapdılq da axunda ağızında bir qızıl onluq göstəribmiş. Bağ davası başlananda axund istiot kimi tündləşdi. Kərbəlayı Tapdığın sözünü təsdiqlədi. Durmuşun üstünə qışqırdı:

– Qaz boynu kimi boynunu uzatma! Kişi ağızında qızıl kimi söz danişir!

Durmuş başını aşağı salıb dedi:

– Eybi yoxdur! Qoy böyük qardaş bağa yiylənsin, can sağ olar, mən də o xali yerin torpağını qızılı döndərərəm. Heç eybi yoxdur!..

Durmuş doğrudan da dediyini edirdi. Qanqallı, tikanlı, sarmaşıqlı yerin torpağını atım-atım edib, un kimi elədi. Yaxşıca arx çəkdi, su çıxartdı. Yerin ətrafına iki cərgə meyvə ağacı əkdi. Yeri isə hər il dirlilik bostan edib, çoxlu mənfəət götürürdü. Səliqə ilə əkilmiş, taxtalanmış bostan yaz vaxtı Quba xalçasına bənzəyirdi. Yaşıl, cavan alma, armud, ərik, əncir ağacları saçaq kimi sallanıb sixlaşırdı.

Durmuşun bostandan dəsmal-dəsmal pul götürməyi, hələ bağ salmaq fikrinə düşməməyi Kərbəlayı Tapdığın narahat edirdi. Fikrinə gəlirdi ki: “Bu gədə məni ötəcək, mənim var-dövlətim yalan olacaq...”

Kərbəlayı Tapdılq bu dərdi sinirə bilmirdi. Durmuşa badalaq qurmağa çalışırdı.

Son zamanlarda gözünü onun yemişlərinə dikmişdi. Dəfələrlə gündüzlər kiçik qardaşının bostanına keçib “əhvalbürsanlıq” bəhanəsi ilə yemişləri bəlləmişdi. İki-üç kisə yemiş “daş-baş” eləyib satdırmaq, bostanın xeyrindən “feyziyab” olmaq iştahasında idi.

Gündüzdən nökəri öyrətməşdi ki, kisə götürüb, bağa gəlsin.

Yemiş tağları göyləri əmib, yerləri sormuş, ərköyun oğlan kimi köks gərib, qol-qanad açmışdı.

Tağların hər qolunda bir neçə yemiş böyrünü sərin torpağa verib, kotana qoşulmalı cöngə kimi yatırdı, sanki göyşəyirdi. Qalın və şax yarpaqları başında boşqab kimi tutan uzun zoğlar deyil, qonaqcıl gəlin biləkləri idi. Yemişlərin bəzisi qaraqabaq adamlar kimi burnunu yerə dikmişdi. Çoxusu ağaran qabarlıq gövdəsi ilə yelkənə bənzəyirdi. Eləsi də vardi ki, yupyumru şamama kimi...

Kərbəlayı Tapdıq bellədiyi tağların dibinə sindi. Nökərə him elədi:

– Çırçışdır! Nə durmusan?

Çopur, ağır və böyük yemişlərə əl dəyən kimi tağdan üzülürdü. Bəzi yemişləri tağdan üzmək çətin idi. Toy və bəylik günləri Tapdığın gözü öünüə gəldi. Xəncəri çəkib, yemişlərin saplağını kəsdi.

Yemiş, nə yemiş! Öz-özünə tağda cathacat cirilan yemiş!

Tapdıq dayaz ləklərdə sürüñə-sürüñə yemişləri seçib dərir, nökər isə kisəyə yiğib, dəroyə endirirdi. Cox çəkmədi tağlar boşaldı, kisələr doldu. Dan yeri sökülməkdə idi ki, onlar kolların arasında itdilər.

III

Səhər açılmış, gün xeyli qalxmışdı. Hər gün dan üzü yuxudan duran qardaşların heç biri yatağından qalxmaq istəmirdi. Azar dəymış kimi, yataqda o yan-bu yana çevrilirdilər. Hətta Kərbəlayı Tapdığın yatağını gün döyürdü. Dözmək mümkün deyildi. Yerini divarın dibinə çəkdi, başını yerə qoydu, gözünü yumdu, qulağını bostana tərəf şəklədi. Ona elə gəlirdi ki, bu saat Durmuşun hayküy qopacaq. “Qoy gəlib məni yatan görsün”.

Durmuş da qalxmır, gözləyirdi ki, Tapdıq “üzümlərim vay!” – deyəndə, gümanı bu tərəfə gəlməsin. Gəlsin məni yatağında görsün. Mən də yuxudan indicə oyanmış kimi, gözümü ovuştura-ovuştura qalxım, heyrətdə qalım...”

– Nə olub, dadaş, nə xəbərdir? – deyə o, yoldan ötənlərə baxmaq üçün yerindən boylandı. Yemiş tağları gözünə bir təhər gəldi. Diqqət edəndə şübhəsi artdı. Yerindən sıçradı. Şalvari dizinə çəkib yüyürdü.

Yanılmırkı, bəllədiyi Carco yemişlərindən biri də qalmamışdı. Ləklər əlek-vələk edilmişdi. Tağlar gülələnmiş igid kimi üzü üstə sərilmüşdi. Gözünə inanmadı. Bir də yoxladı, əli ilə tağları çevirdi,ayağı ilə torpağı eşələdi. Otun arasına baxdı.

– Yox, – dedi, – bostanı pozublar!

Yoldan ötənlərdən şübhələndi. Yol üstünə qaçı. Orada gülə-gülə araba sürən və at üstündə qucağına quzu alıb aparan kəndlilərdən başqa kimsəni görmədi. Qayıtdı. Tapdıq xəbər vermək üçün ləkin qıraqından səsləndi:

– Dadaş, ay Kərbəlayı dadaş, hey!..

Onun səsini eşidən kimi Tapdiğin dodaqlarında təbəssüm oynadı: “Hə, – dedi, – dostumun canına isti keçir ha!.. – O yenə eşitməməzliyə vurub qalxmadı. – Qoy lap özü gəlsin, çağırınsın”.

Durmuş mərzi keçib gəldi. Qardaşını yatan gördükdə qışqırdı:

– Ay dadaş, nə yatmışan, evimi yixiblar, dur görək bu nə işdir!

Tapdiği bostana apardı. Ayaqlanan ləkləri, pozulan tağları bir-bir göstərib, yana-yana dedi:

– Gör, bir gör! Gör namərd oğlu malımı nə günə salıb! Buna bax sən allah! Bu tağların hər birində beş-altı yemiş var idı. Biri bir oğula dəyərdi... Saxlamışdım el dağdan qayidana. Vay köpək oğlu, toxumluqları da yolubdur. Sənin atan gorbagor olsun!

Tapdıq baxırdı, özünü heyretli göstərməyə çalışaraq dedi:

– Heyif! Heyif zəhmətinə!.. Ay canım, səndə də günah var axı! Bostanda yatmışan, niyə ayıq olmursan? Bilmirsən ki, oğrular göz-dən tük çəkirlər? Mən o üzümü güc-bəla ilə saxlamışam. Gecələr yuxunu özümə haram eləmişəm.

Boğazını biçən kədərinə baxmayaraq Durmuş Tapdiğin “üzümü güc-bəla ilə saxlamışam” sözünə içində istehza ilə güldü, öz-özünə dedi: “Ay saxladın ha!..”

Tapdıq qardaşına təsəlli verməyə çalışdı:

– Eybi yoxdur, canın sağ olsun!..

– Heç sağ olmasın belə can ki, əməyinin məhsulunu itə-qurda verəcək...

– Eybi yoxdur. Oğru elə həmişə oğrudur. Sən yenə əkəcəksən, yemiş yiyeşi olacaqsan. Amma oğru...

Durmuş onun cümləsini bitirməyə macal vermedi:

– Oğrunun namusu əllərdə qalsın!.. Axı buna zəhmət çəkmisəm, əlim qabar olub bel vurmaqdan. Xalqlar kimi muzdura, əmə-ləyə əkdirməmişəm. Hər yemişə bir gecə yuxusuz qalmışam axı!..

Burada Kərbəlayı Tapdıq diksindi.

Bayaqdan bəri atası, anası söylürdü. Buna dözürdü, çünki qardaşıdır, söyürsə də, yarısı özünə gedir. Durmuş ağızını açıb, arvad söyüşü söyəndə kişinin namus damarı dimdik durdu, üzü qızardı, dodağı pörtdü, gözü bulandı, bəbəklərində, deyəsən, ildirim çaxdı. Durmuş isə bir də təkrar etdi:

– Oğrunun namusu əllərə düşsün! Demirmi ki, bunun yiyeşi var?!

Kərbəlayı Tapdılq qırx yeddi yaşa çatmışdı, heç vaxt belə üzü-yuxarı namus söyüşü eşitməmişdi. Qan başına vurdu, ürəyinə alov doldu. Əlini xəncərin dəstəsinə atıb, qınından siyirmək istəyəndə, bir də qaşlarını çatıb fikirləşdi: “Yaxşı, vursam, deyəcək: “Oho! Oğru sənsən ki!..” Yox, açıb ağartmaq lazımlı deyil...” Boğulmuş bir səslə dedi:

— Nə lazımlı yemişdən ötrü namusa söyürsən? Yaxşı deyil! Eşidən olar...

Durmuş gözünü pozulmuş ləklərdən ayırmadan bir az da hirs-lənib, özündən çıxdı:

— Necə yaxşı deyil! Mənim malımı yeyəni söyərəm də, o yana da keçərəm. Bu nə sözdür?

Bu sözlər kürədə qızardılmış kömür kimi bir-bir Tapdığın ürəyinə dəyir, onu yandırıb yaxırdı. Ayrı vaxt olsayıdı, Kərbəlayı Tapdılq ölüb-öldürməklə cavab verərdi. Amma indi vəziyyət elə idi ki, sükutdan başqa çarə yox idi. O, üz döndərib getdi. Bağına keçdi. Ayağının altında bir salxım əzilmiş üzüm görəndə diksindi:

— Niüh!

Elə bildi ki, kim isə üzümü dərib, bağ yiyesini görəndə tullayıb qaçıb. Bağın ətrafına baxa-baxa tənəklərə yaxınlaşdı. Yaxınlaşdı, nə gördü! Tənəklər sağlamış qoyun kimi durub baxır. Yaylıq üzümü elə təmizləyiblər ki, deyərsən günün günorta çığı buradan bir dəstə oğru keçib. Bir zingirə də üzüm qalmayıb. Salxımlardan qırılan gilələr ləkin içindəki çuxurlara tökülb. Tənəklərin yoluq yarpaqları sallanır, budaqlar, soyulmuş adam kimi mat-məyus, boynu çıy-nində baxır, salxımların saplaq yeri göz yaşı tökür.

Tapdılq, arxası getmiş və evi yixılmış ata kimi halsizca diz çökdü. Tərpənməyə taqəti qalmadı. Ağır-ağır nəfəs aldı, güclə qış-qıra bildi:

— Gəlin hay, gəlin hay! Gəlin!..

IV

Zərər görənlər kənd sovetinə gəldilər. Hər ikisi zərərini dedi, əhvalatı danışdı. Katib akt yazdı və soruşdu:

— Kimə gümanınız gedir?

Durmuş Ağcanın oğlunu dedi. Kərbəlayı Tapdılq isə Danqır Abası yazardı.

Katib yenə soruşdu:

– Nə bilirsiniz, bəlkə ikisini də bir adam dərib?

Tapdıq etimadla cavab verdi:

– Yox, mənim bağımı ayrı adam dərib.

– Nədən bilirsən?

– Bilirəm!

– Bilirsən, bəs niyə oğrunu açıq göstərmirsən?

– Yox ey, yadımdan çıxdı, bilmirəm! Bilmirəm, yemiş oğurlayanın atasına lənət!

Məsələni aydın etmək çətin oldu. Danqır Abas həbsdə imiş, Ağcanın oğlu isə bir ay imiş ki, kənddə yox imiş. İş sovetə tapşırıldı, təhqiqata verildi.

V

Üç gün sonra, axşamüstü milis Qələndər Quliyev sədrin yanına gəldi.

– Dur bir tez vağzala çıxaq! – dedi.

– Yorulmuşam, yenicə xırmandan gəlmışəm, qılçam gizildəyir, qoy dincəlim, – deyə kənd sovetinin sədri cavab verdi.

– Yox, iş var, gedək!

– Mən ölüm, qoy bir nəfəsimi dərim!

– Yox ey, iş var. Tez ol! Qəribə bir iş görəcəksən.

Sədr çəkməsini ayağına çəkib qalxdı. Onlar bağçanın içi ilə ötüb, çəpərdən aşib vağzala keçdilər.

Zəng səsləndi, səsi ilə də hamını hərəkətə gətirdi. Kimi adamları basa-basa əlini kassanın pəncərəsinə yetirməyə can atır, kimi çamadan əlində növbətçiyyə güc gəlib, dal qapıdan platformaya çıxməq istəyirdi.

Dəqiqələr keçdikcə hay-küy artırdı. Adamlar bir-birinə qarışmışdı. Ümumi gurultu içində vağzal, istilahları eşidilirdi:

– Plaskart!

– Sürət qatarı.

– Tranzit.

– Birbaşa.

– Hara soxulursan?

Bufetin sağ kənarında balaca bağın qabağındakı vağzal bazarı minikləri, çağırılmış qonaq kimi aramsız gözləyirdi. Üzümü səbət-

lərə düzən, almanı yüngül-yüngül çəkib, kağız torbaya dolduran, stəkanı təmizləyən kim, bişmiş kotleti stola düzən, yemişi dilimləyən kim...

Qələndər sədrin qolundan tutub, bağın qırığına gətirdi. Barmağı ilə nişan verdi:

— Bax, mən ölüm, bir yaxşı bax!

Tapdıq iki tay Carco yemişini yerə düzəmkədə nökərinə kömək edir, göstəriş verir, o yan-bu yana baxıb, nökərinə nə isə deyirdi.

Qaynar su budkasının solunda isə Durmuş qabağına yaylıq üzüm ilə dolu balaca bir səbət qoyub, kisəni qılçası arasına almışdır, qorxa-qorxa səbətin ağızını bəzəyirdi.

Sədr baxdı, baxdı, yandı, töküldü:

— Yaziq Danqır Abas, binəva Ağcanın oğlu!..

— Çaqqal baş qopardır, qurdun adı bədnamıdır, — deyə Qələndər onun sözünü təsdiqlədi.

Qatar gəldi. Adamlar vaqondan töküldülər, qırılmış boyunbağı kimi yerə səpələndilər. Yeyənə, içənə, aldığını qoltuğuna vurana, vaqonda gözləyənə, sevgilisinə meyvə aparana bax! Pullular alır, mallılar satır, aralıqda qalanlar tamaşa edirdilər.

Tapdıq on iki-on üç yemiş xırıda vermişdi ki, müştəri azaldı. Üçüncü zəng vurulandan sonra qatar yola düşdü. Yemiş alan olmadı. Boylanıb budka tərəfə baxanda Durmuşun əlində yaylıq üzümü gördü, yerindəcə donub qaldı.

Onların gözü bir-birinə sataşdı: atışan adamlar kimi özlərini yığışdırıldılar. Diqqətlə bir-birinin üzünə və matahına baxdılar.

Durmuş səbəti yerə qoyub, özünü ağacların arasına verdi. Kərbəlayı Tapdıq nökərə him elədi:

— Gəldilər..

Özü isə divardan hoppanmaq istəyərkən, bir əlin biləyindən yapışdığını gördü. Bu, sovet sədri idi.

Qələndər isə Durmuşu yaxalayıb gətirirdi.

Onlar bu iki qardaşı üzləşdirməyə və məsuliyyətə almağa gətirdilər.

1935

MEHDİ HÜSEYN

(1909-1965)

XX əsr Azərbaycan ədəbi-ictimai fikri tarixində görkəmli nasir, dramaturq, tənqidçi və publisist kimi tanınan Mehdi Hüseyin Qazax mahalının İlkinci Şixli kəndində müəllim ailəsində doğulmuşdur. İlk təhsilini doğma kəndində almış, sonra Qazax seminariyasında oxumuşdur. 1924-cü ildə ailəsi ilə Bakıya köçmüş, burada pedaqoji texnikum (1926), ADU-nun pedaqoji fakültəsinin tarix şöbəsini (1931), sonralar isə Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında kinossenariçilər kursunu bitirmişdir (1938). Azərbaycan Proletar Yaziçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Yaziçılar İttifaqı idarə heyətinin katibi, birinci katibi, SSRİ Yaziçılar İttifaqı idarə heyətinin katibi olmuşdur.

M.Hüseyin V və VI çağırış SSRİ Ali Sovetinə, V çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilməsi, SSRİ Ali Soveti nümayəndə heyətinin tərkibində Türkiyəyə getmiş, Asiya və Afrika ölkələri yazıçıları həmrəylilik komitəsinin konfransında iştirak etmişdir. 1959-cu ildə Azərbaycan Xalq yazıçısı fəxri adı almışdır. 1965-ci ildə Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Mehdi Hüseyin XX əsr Azərbaycan bədii nəşri tarixində “Daşqın”, “Tərlan”, “Komissar”, “Abşeron”, “Qara daşlar”, “Şəhər”, “Ürək”, “Fəryad”, “Yeraltı çaylar dənizə axır” kimi epik əsərləri ilə məşhurdur. Onun “Kin” povestində (1935) bir-birini səmimi məhəbbətlə sevən iki gəncin ürək-könüllü dünyası ictimai şəraitin əxlaqi qaydaları ilə vahdətdə təsvir edilir. Təsirli hayatı faktlar əsasında yazılmış həmin povest ilk dəfə 1936-cı ildə çap olunmuş, sonralar yazıçının müxtəlif kitablarına daxil edilmişdir.

KİN

Yoldaşım doktor Fatmaya ithaf!

I

Hacı oğlu Sadığın ailəsində bir fəlakət üz verdi.

Hələ köçəri obalar dağda ikən Sadıq kişi atla Qarakilsədən gəlirdi. O, öz həyatından razı insanlar kimi, gah buludlardan sıyrılib çıxan uca dağlara, gah qızılı ilə axıb gedən əyrim-üyrüm çaylara, gah da yaşıl ətəkli, başı dumanlı dağların döşündə çoban tütəyinin qəmli səsinə uyub şirin-şirin otlayan qoyun sürünlərinə baxır, arabir gülümşünür, mindiyi boz atı yorğa yerişlə sürüüb obaya yaxınlaşırı.

Birdən boz at ucadan kişnədi, qulaqlarını qırpa-qırpa, aşağılarda otlayan ilxiya baxdı və qəfildən götürüldü.

Sadıq kişi cilovu bərk-bərk çəkib atın yerişini yavaştı. Saçaqları gözünün önünü tutan qalın tüklü, qara “motal papağını” əli ilə geriyə, boynunun ardına itələdi, soyuq dağ havası ilə ciyərini doldurdu, obaya çatdığını görüb atı daha da yavaş sürdü.

Bu halda, bulaqdan gələn əli səhəngli qoca bir arvad Sadıq kişinin qarşısına çıxıb, onu yoldan saxladı:

— A Sadıq! — dedi, — oğluna öyünd-nəsihət ver, ona deyinən yerindəcə farağat otursun, sonra birdən Allah eləməmiş nə olar — nə olmaz...

Sadıq kişi cuxura batmış xirdaca gözlərini qırparaq könülsüz bir halda gülümşündü:

— Ay arvad, ay Gülpəri, coşma görək, axır nə olub ki?

Gülpəri arvad səhəngin qulpundan bərk-bərk yapışaraq, əvvəlcə Sadıq kişisinin qırışmış yanaqlarına, sonra da gözlərinin içində tərs-tərs baxıb gözünü ağartdı:

— Bax, oğluna deyinən, yerində dinc otursun. Nə çoxdur şenlikdə maral təkin gözəl-göyçək qızlar...

Sadıq kişi söhbətin uzanacağını görüb atını saxladı, tələsmədən yerə düşdü. Gülpəriyə yanaşdı, qeyri-təbii bir təbəssümlə:

— Məndən niyə gizlədirsin axı? — dedi, — nə sözün varsa aç söyle.

Gülpəri arvad yaşmağının açılıb düşməsini hiss etmədi, səsinin ahəngini dəyişdi:

— Oğlun Laçın, Muxtərin gəlinini əyri yola aparır... Dünən, bax bu gözlərimnən görmüşəm... — Gülpəri sağ əli ilə yaşmağını

düzəldti. – Ona deyərsən ki, yerindəcə farağat otursun, gəlinin əri bilsə, şenliyə qırğın düşər... Axı niyə nahaq yerəcə qan tökülsün?

Sadiq kişi oğlundan belə şeyləri gözləmirdi, bu səbəbdən, Gülpərinin dediyi sözlərə heç inanmaq istəmədi, ona mülayim bir səslə cavab verdi:

– Ağlını başına yiğ, Laçın elə qələti eləyə bilməz. Ay canımı ciyərim, o ki öz kölgəsindən qorxanın biridir...

Gülpəri bu dəfə səhəngini bir az belinin yuxarısına itələyib, hıqqıldadı:

– Ay-hay, nə yamanca qorxaq adam tapıbsan, Allahın altında keşgə mənim oğlum da onun təkin qorxaq olaydı...

Sadiq kişini fikir götürdü. Üzündəki təbəssüm izləri bir an içində silinib getdi. Gözlərini yerə dikib dərisi çat-çat olmuş barmaqları ilə çal saqqalını tumarladı. Atını, böyük yoldan ayrılib obaya doğru uzanan daşlı cığırla yedəklədi. Zahirdə özünü laqeyd göstərməyə çalışdı, ancaq istər-istəməz, oğlundan şübhələnməyə başladı: “Əsliyi axtarsan o gəlini də bir az suyu yumşaq söyləyirlər. Əri Səməd də ki, bir təhərə adamdır. Birdən Allah eləməmiş Gülpəri deyən doğru olsa... onda daha heç...”

O, başını tez qaldıraraq geriyə baxdı.

Gülpəri qarı onu kölgə kimi izləyirdi.

Sadiq kişi qəmli və titrək bir səslə soruşdu:

– Sən onları harda görübəsən?

Gülpəri, sözlərinin qocaya bu cür ağır bir təsir bağışladığını hiss etmədən əli ilə su gətirdiyi bulağın altından dərəyə enən cığırı göstərdi:

– Bax, dünən günorta üstü o cığırnan dərəyə endilər. Özləri də təkcə idilər... Mənciyəz dəyəmin böyründəcə oturub dallarınca baxdım, gözlədim də, aradan xeyli keçdi, qayıtmadılar. Bir də gördüm ki, Laçın bu tərəfdən gəlib evinizə getdi, Gülyaz da səhəngini götürüb bulaqdan su gətirməyə...

Gülpəri, bu sözləri deyəndə iki-üç dəfə köksünü ötürdü. O, Sadiq kişini inandırmağa çalışırdı ki, Laçını çox istədiyindən məsləhət bilmir. Ancaq əslində Gülpərinin üz-gözündən adı bir hiyləgərlik töküldürdü. Sadiq kişi qarının üzünə baxmırıldı. Onun söylədiyi əhvalatdan xeyli kədərlənib fikrə getmişdi. Kişi köhnə arxalığının yan cibindən tənbəki kisəsini çıxarıb uzun çubuğunu

doldurdu, çaxmaqdaşı və qovla yandırdı. Bir neçə qullab vurandan sonra çiynini çəkdi:

– Nə deyim vallah? Onun da beyninin qan vaxtıdır, gəlin də ki, bir təhərdir...

Gülpəri, Sadıq kişiyə lap yaxın gəldiyindən, dediyi sözlərin ona necə təsir etdiyini anladı, qocanın yaxasından əl çəkdi, yaşmağını gözünün altına qədər qaldırdı, Sadıqdan ayrıldı, obanın baş tərəfindəki dəyəsinə doğru irəlilədi. İyirmi-otuz addım aralanmamış, o Sadıq kişini bir də çağırdı, dönə-döne tapşırdı:

– Sən mən deyən tək elə!.. Uşağına qulaqburması ver, cavandır, yola gələr, yaziq olmasın...

Sadiq kişi ona cavab vermedi: “İt qızı bizi el içində biabır elə-yəcək, kaftar...” sözlərini fikrindən keçirtdi, atı sürətlə yedəkləyib tez uzaqlaşmağa çalışdı.

Obanın itləri hürüsdülər. Sadığın üstünə cumdular. Ona yaxınlaşanda, tanıyıb, uşaqlarını qırpdılar, müti halda quyruqlarını bulaqlılar. Bəziləri qocaya yanaşıb, yan-yörəsində şırvandılar.

Sadığın gəlməsindən xəbər tutan uşaqlar da, bir-birinin ardınca onun qabağına yüyürüşdülər.

Sadiq, Qarakilsədən məhz uşaqlar üçün aldığı uzun saçaklı konfetləri ciblərindən çıxarıb hərəsinə bir ovuc payladı. Uşaqlar, alaçıqlara yetişənə qədər Sadığın yanına oynaşa-oynaşa getdilər.

Qapılarda nehre çalxayan qadınlar, qızlar, məhəllədən xeyli aralı oturub laqqılı vuran dəliqanlılar, gözlərini Sadıq kişiyə zilləyib söhbətlərini kəsdilər.

Dəliqanlılar dəstəsindən ayrılib gələn bir nəfər Sadığa yanaşdı, atının qantarğasından tutdu:

– A kişi, sənin də gəlməyin lap şah gəldisinə döndü ki, – dedi – niyə belə gecikdin?

Sadiq kişinin qaşları çatılmışdı. Dodağı da yerlə gedirdi. Oğlanın üzünə baxmadan:

– O donuz oğlunu tapmadım, – dedi, – Gümrudəydi, dünən axşam gəlib çıxdı.

Oğlan, çox könülsüz verilən bu cavabdan, qocanın kədərli olduğunu anladı, amma bir də soruşdu:

– Nə oldu! Düzəldə bildinmi?

Sadiq kişi üz-gözünü turşutdu:

– Belə düzəlmədi, ey, düzəl!..

Oğlan Sadığın üzünə daha diqqətlə baxdı, onun nə isə başqa bir səbəbdən kədərləndiyini hiss edib:

– Sənə nə olub, kefin niyə yoxdur? – deyə soruşdu.

Sadiq kişi atın tərkinə bağlanmış dolu heybəni götürdü, oğluna tapşırıldı:

– Hələt atın yəhərini alma, ancaq gözdə-qulaqda ol, sonra ağnayıb yəhəri əzər.

Oğlan atın qantarğasını alıb, dəyənin böyrünə qoydu, yəhərin qışına bağlanmış uzun irəşməni açdı, atı yedəkləyib dəyədən uzaqlaşdı.

Sadiq kişi onun ardınca fikirli və bir az da qəmli tövrlə baxa-baxa:

– Ay Laçın, – dedi, – at bərk tərləyib, sonra birdən su içəreləyər ha, quru yerə hörukərsən...

Laçın dəyələrdən aşağı, cavanlar toplaşan yerdən xeyli aralı görünən böyük bir çeyilin on-on beş addımlığında atı hörukələyib evə qayıtdı. O, atasının tutqun üz-gözündən, bir dəfə də olsun başını qaldırıb üzünə baxmamasından bəzi şeylər anlayırdı. Laçın öz-özünə deyirdi: “Yəqin məndən ona bir şey qandıran olub... Nə deyiblərsə, deyiblər. Kişi də lap səfəhdər ha!.. Adam hər sözə inanmaz ki!..”

Laçın başını buladı, tüstülenən ocağın bir qırağında, anasının yenicə yerə saldığı cindir palazın üstündə bardaş qurub oturdu, gözlərini atasına zillədi. O, yenə ağır-agır düşünməyə başladı: “Tutaq ki, sənin xoşuna getməyən bir iş tutmuşam, daha burun-dodağını niyə sallayırsan? Eh!.. Qocalanda adamın ağılı azalarmış, elə düz deyiblər də...”

Sadiq kişi, Laçının həyəcanını duymadığından üz-gözünün ifadəsini belə dəyişmədi, arvadının aftafadan tökdüyü su ilə əllərini tez-tələsik yuyub şalvarının dizinə sildi, çörək yeməyə hazırlaşdı.

Laçın xirdaca gözlərini qızıb atasının üzünə baxır, öz-özünə: “Bu kişi lap mənim canımı boğazıma yiğib, lap məni təngə gətirib...” deyə düşündürdü.

Birdən o, anasının yumru mis kasada gətirdiyi təzə qatıqə baxıb açıqlı-acıqlı dilləndi:

– Ay arvad! Sən də lap başını itirib, ayağını axtarırsan ha!.. Bu soyuqda qoca kişiyə nə qatıqdır verirsən?

Arvad səksəndi, əlindəki çörəyi ərinin qabağına qoyub aqlamışın kimi oldu:

— A kişi, mən bilmirəm başıma haranın daşını salım. Bu oğlan od-alov olub aləmi yandırır, mənciyəzə də göz verir işq vermir.

Sadiq kişi bu sözləri eşitməməzliyə vurdu; oğluna da, arvadına da cavab vermədi, arpa çörəyini qatığı doğradı, iştaha ilə yeməyə başladı. “Bu gədə axır vaxtlarda çox kür olub... Deyəsən fikrindən evlənmək-zad keçir” — deyə düşündü.

Ortalığa sükut çökdü.

Laçın anasının şikayətini qəsdən cavabsız qoyub dəyəyə göz gəzdirdi: yan tərəfdə, atasının başı üzərində çətəndən asılı duran uzun piltəli qara çığara, bucaqdakı un cuvalına, beş-altı yerindən yırtılmış keçəyə baxdı, evlərinin bomboş olduğunu yalnız bu dəqiqə anlayırmış kimi dərindən köksünü ötürdü, atasıtek qəmli, həm də ümidsiz bir hal aldı, boynunu yana əyib barmaqlarını dizində çarpzadı:

“Eh, — deyə düşünməyə başladı — bu cür evdə hər gün dava da olar, qalmağal da...”

Sadiq kişi doğramacın yarıdan çoxunu yeyəndən sonra aradakı sükütu pozdu:

— Sabahdan bəri bir tikə də çörək yeməmişdim, yaziq Qarapet kişi də lap mənim tək əldən düşüb. Bu il fağırin taxılı olmayıb... Yaziq uşaqcığazlar gündə bircə dəfə arpa unundan horra bişirib içirlər. Allah göstərməsin, üz-gözlərindən zəhrimər töküür, boğazları o qədər nəzilib ki, elə bil armud saplağıdır...

Bu sözləri dinləyən qoca arvad, gözlərini döyə-döyə altdan-yuxarı ərinin üzünə baxdı, qəmli-qəmli düşündü: “Eh, indi kim onların günündə deyil?..” Sonra o:

— Kasıblığın üzü qara olsun, — dedi, — nə eliyək?

Laçın, bu maraqsız danışqlardan sıxıldı, cəld ayağa durub eşiyə çıxdı.

II

O, doğrudan da Gülpərinin göstərdiyi əyrim-üyrüm dağ cığırları ilə tez-tez dərəyə gedib-gələrdi. Səhərlər hava yaxşı olanda dərədəki çaydan qızıl balıq tutmağa, axşamüstü oba üzərini duman bürüyəndə isə Muxtarin təzə gəlini ilə görüşməyə gedərdi.

Bu maraqlı hadisənin qəribə bir tarixçəsi vardı.

Laçın hələ yeddicə yaşında ikən çox diribaş, çevik, əlli-ayaqlı bir uşaqqıdı. O, iki-üç yaş özündən böyük oğlanları təklikdə döyüb ağlatmağı da bacarırdı. Onun kənd uşaqları arasında adı çıxmışdı. Əgər Laçın “rəqibi” hesab etdiyi uşaqlardan birinə desəydi ki, “gəl, yemlik dərməyə gedək” həmin uşaqqı bu təklifdən dərhal boyun qaçırdı.

Laçın böyüyüb qol-qanad açdıqca, dəstəsinə qızları da cəlb edirdi. Əmisiinin, dayısının qızları da ona qoşulurdular. Dəstə böyüdü. O biri məhəllənin uşaqları da Laçının dəstəsi ilə yemlik dərməyə, oynamağa gedirdilər.

Laçın, bu qızlardan ən çox Gülyazı bəyənirdi. Gülyaz onun qohumu deyildi. Qonşu məhəllədə fağır bir kişinin qızı idi. O, Laçının dəstəsinə könüllü qoşulmuşdu. Daha ondan ayrılmak istəmirdi. Gülyaz çölə həmişə Laçınla yanaşı gedər, onun əlli-ayaqlı olduğunu görüb, bacarığına ürəkdən inanardı.

Bir gün yenə bu dəstə kəndin sağ tərofindəki İncəli dərəsinə yemlik dərməyə yola düşdü. Dəstədə on üç uşaqqı vardı. Bunların səkkizi qız, beşi oğlandı. Oğlanlar həmişə ön cərgədə yürüüb qızları gözləmirdilər. Laçın bir dəfə bunu görüb acıqlandı, oğlanların üstünə bağırdı:

– Eyyy, dayanın qızlar da gəlsin! – deyə onları yoldan saxladı.

Qızlar yürüşüb oğlanlara çatanda, dəstənin böyüdüyünü görən Laçın, ürəkdən sevinib gülə-gülə:

– Di gedək! – dedi.

Göz işlədikcə uzanan düzləri rayihəli otlar, əlvən çiçəklər bəzəmişdi. Dünən yağan şiddətli yağışdan sonra İncəli dərəsinin hər iki yanı rəng verib rəng alındı. Taxıllar adam boyunda uzanmış, sünbüllər çiçək tökmüşdü. Taxıl zəmiləri arasındaki biçənəklər yenice toxunmuş əlvən xalılar kimi yerə sərilmüşdi. Bütün təbiətdə insanın uşaqlığını xatırladan bir təzəlik vardi. Rəngbərəng çiçəklərdən, ətrafa bahar ətri yayılırdı.

Laçın Gülyazla yanaşı gedirdi. Uşaqlar da oynasa-oynasa onları izləyirdilər. Bəziləri təpikləşir, bəziləri qoşa durub yürüür, bəziləri isə yoluñ kənarında gözlerinə dəyən yemliyi qoparmaq üçün tez dayanır, yoldaşlarından geri qalırlılar.

Laçın bu dəstədə çox vaxt özünü başçı kimi hiss edir, ciddiyə yətini pozmurdu. Lakin heç bir zaman uşaqlardan ayrı yaşaya

bilmədiyi kimi, oynamağından, atılıb-düşməyindən də qalmırıldı: o ən çox qızlarla zarafatlaşmağı sevirdi, xüsusilə öz əmisi qızları ilə güləşir, döşlərini-başlarını əlləşdirirdi. Qızlardan bəzisi buna üzdən narazı olduqlarını bildirsələr də, ürəkdən sevinirdilər.

Ancaq nədənsə Laçın indiyə qədər Gülyaza toxunmamışdı. Ona başqa gözəl baxırdı. O, Gülyazı incidən oğlan uşaqlarını sevmirdi, hətta bəzən yumruqla bərk-bərk döyücləyib dəstədən qovurdu. Gülyaz Laçının bu hərəkətindən xoşlanır, gülümsünürdü:

— Bax elə! — deyirdi, — əllərinə qurban olum!..

Laçın da bu sözləri böyük bir nəşə ilə dinləyir, qürurlanırdı.

Dəstə, bol yemliklibicənəyə çatdı. Hamı öz torbasını təmizlədi, bıçağını itilədi. Laçın yenə Gülyazla yanaşı, əyilə-əyilə yemlik dərməyə başladı.

Uşaqların hərəsi bir tərəfə dağıldı. Ancaq Laçın Gülyazdan ayrılmadı.

Onlar, bir-birinin üzünə baxa-baxa, addım-addım irəliləyib, taxıl zəmisinə yetişəndə dayandılar. Bu halda Gülyaz irəliyə sıçradı. Laçın da onun ardınca, taxılın arasında qızaran laləyə doğru yüyürdü.

Lalənin üstündə dava düşdü. Gülyaz boynunu durna kimi dik tutaraq çıçırdı:

— Cığallıq eləmə, səndən qabaq mən görmüşəm.

Laçın:

— Öləsən də gülü sənə verməyəcəyəm, — dedi, — mən görmüşəm, yalan danışma!..

Gülyaz qaqqıldayıb güldü, Laçından aralandı.

— Yan yaxıl, mən dərdim, yan yaxıl! — deyə əlindəki uzun saplı laləni yuxarı qaldırdı.

Laçın onun qələbəsinə dözə bilməyib geriyə atıldı, qızı basmarayıb altına aldı, iki əlilə biləyini sıxıb laləni dartışdırıldı:

— Burax, burax, vallah sənə verməyəcəyəm! — deyə nazik və ötkün səsilə çıçırdı.

Lalənin ləçəkləri yerə səpələndi. Bu dəfə Laçın daha bərk acıqlanıb, Gülyazı arxası üstə yerə yixdi, çımdıklədi. Qıdğı tutan Gülyaz, çırpınaraq, onun altından qalxmağa can atdı, mümkün olmadı. Laçın hırıltı ilə gülərək:

— Yox, — dedi, — onu bacarmazsan, mənə də Laçın deyərlər.

Bu hadisədən xəbər tutan uşaqlar, yüyürüşüb gəldilər. Laçınla Gülyazı həlqəyə aldılar. Laçın ayağa qalxaraq məğrur baxışları ilə yoldaşlarını süzdü, yaşılı adamlar kimi başını tərpədib, əlini havada oynatdı:

– Di get, gözün oğlan görsün!..

Sonra:

– Ay uşaqlar! Gəlin bu təpənin başınacan yüyürək!.. – deyə Laçın yenə uşaqlara məxsus bir sadəliklə əlavə etdi: – Gəlin görək kim yaxşı yüyür.

Hamı bu təklifə razı oldu. Laçın dodağının altında hiyləgərcəsinə qımışib, Gülyaza döndü:

– Ay qız, sən də gəl, daha dodağını niyə sallayırsan?

Gülyaz da olub-keçəni o dəqiqə unutdu, tez dəstəyə qoşuldu, hamı bir sıraya düzülüb, Laçının işarəsini gözlədi. O, “hə!” deyib döşünü irəli verən kimi, bütün uşaqlar əllərini havada oynada-oynada təpəyə doğru yüyürüşdülər.

Onlar mənzilə yetişəndə istər-istəməz birinciliyi Laçına verdilər. Bu qələbədən sonra Laçın daha da məğrur bir hal aldı. O, öz-özünə “bax, məni tanıyın, hamınızın ananızı ağlatdım!” – deyə düşünnüb, Gülyazın üzünə baxdı, dodağının ucu ilə qımışdı. Sonra uzaqlara baxdı; o tərəflərdə Avey dağı qaralırdı. Dağın döşündə otlayan heyvanlar, qara nöqtələr kimi xirdaca görünürdürlər. Dağdan xeyli bəridə qonşu erməni kəndinə uzanan sarıaraba yolu, günün şüaları düşəndə qızıl kimi parıldayan yalçın qayalar görünürdü.

Uşaqlar da Laçının əmrinə tabe olmuş kimi gözlərini o tərəfə zilləyib, bir neçə saniyə baxdılar, xeyli sükuta daldılar.

Laçın, araba yolu ilə kəndə doğru irəliləyən bir atını əlilə uşaqlara göstərib:

– Yəqin babamdır, – dedi, – bax görürsünüz mü? Dünən Qulp kəndinə dostumuz Artunun evinə getmişdi. Allah eləyəydi, mənənə gödəkcəlik, şalvarlıq da almış olaydı!..

Uşaqların bəzisi ürəyində Laçına dərin bir həsəd aparrı: “Allah eləyəydi heç bir şey almamış olaydı!..” – deyə düşünür, dinməz-söyləməz durub atlıya baxırdılar.

Laçın şenliyə qayitmağa tələsdi:

– Ay uşaqlar! – dedi, – gəlin gedək bir az da yemlik dərib evə qayıdaq.

Uşaqlar bu fikrə də şərik oldular.

III

Laçın böyüdükcə, Gülyaza qarşı meyli də artırdı. Ancaq kənddə rus məktəbi açılanдан sonra atası Laçını oxumağa göndərdi. Laçın yoldaşlarından, qızlardan və xüsusən hər ay boy atib böyüyen Gülyazdan ayrı düşdü. Yemlik dərməkdən, tez-tez çölə getməkdən əl çəkdi, müəlliminin bəyəndiyi, diribaş, hafizəli, eyni zamanda ciddi bir şagird oldu. Üç il məktəbdə oxudu. Kənd müəllimi onu Qori seminariyasının nümunə məktəbinə apardı. Ancaq yer olmadığına görə Laçını oraya qəbul etmədilər. Müəllim onu yenə kəndə qaytardı. “Gələn il qəbul edərlər” – deyə ona təsəlli verməyə çalışdı. Ancaq bu hadisədən sonra Sadiq kişi hirslənib Laçını məktəbdən çıxardı, mal otarmağa yolladı. Laçın bir neçə dəfə qaçıb məktəbə gəldiğə də, Sadiq kişi onu dəyənəklə ağıllandırıldı, fikrindən daşındırdı.

Laçın on yeddi yaşına çatanda, Gülyazı görərkən, adı bir dəli-qanlı kimi onu izləyir, əlinə balaca bir fırsat düşəndə arzularını açıb ona söyləməyə çalışırdı.

Yenə günlərin birində Laçın Gülyaza yoldaş oldu. O zaman dağda, yenə indiki yurda düşməsdülər. Gülyazın atası ilə Sadiq kişi bir obada idi. Laçın hər gün qızı görsə də, öz dərdini açıb söyləyə bilmirdi. O, Gülyaza yaxınlaşan kimi obada böyük bir dedi-qodu başlanırdı.

Bir gün Maymaq dağının başındaki pirə yola düşdülər. Gülyaz da gəlinlərə, qızlara qoşulub getdi.

Böyük naxırı yenə də Laçın otarırdı. O, özünə təzə yapıcı aldırımışdı. Uzun arxalığı da vardi. Oba cavanlarının “qızqayıtaran” adlanırdıqları dikburun çarıq geyinmişdi. O, artıq dəliqanlıya bənzeyirdi.

Gülyaz Laçını görəndə sevindi. Onun ürəyi şiddətlə döyünməyə başladı. Nədənsə Laçına baxmamağa çalışıb, qız-gəlinlərdən, ayrılmadı.

Laçın, ciyində yoğun başlı çomaq, qızlara yanaşdı, onlarla zarafatlaşmağa başladı:

– Hə, ay qızlar, gətirin görək pirə nə aparırsınız, yeməli nəyiniz var? Ay Gülyaz, gətirsənə, bərk acmışam, bişirdiyindən ver, yeyim!

Gülyazın yanaqları xəfifcə qızardı. O, mənalı-mənalı Laçının üzünə baxıb, uzun qara kirpiklərini qırpdı, dodağının ucu ilə gülüm-sündü:

– Yaxşı, – dedi, – verərəm, yeyərsən...

Onun əlində böyükçə bir bağlama vardı. Fəsəli bişirmişdi. Yoldan bir-iki addım kənara çıxıb, iri bir daşın üstündə oturdu, bağlamanı tez açdı, bütün bir fəsəlini götürüb Laçına verdi:

– Al, – dedi, – ancaq tələsdin ha, ocaq başına çatmamışdan qorxram ki, fəsəli qurtara.

Laçın, yapincının altından sağ əlini uzadıb fəsəlini aldı, gülə-gülə:

– Qurtarmaz, qurtarmaz, – deyib iştaha ilə yeməyə başladı.

İndi onlar yanaşı gedirdilər. Hər ikisi o gözəl uşaqlıq illərinin şirin xatırələrinə dalaraq tez-tez bir-birinin üzünə baxır, gülümsünürdü. Deyəsən bu gün onlar yenə əvvəlki qədər səmimi, əvvəlki qədər mehribandırlar. Gülyaz özünü o qədər xoşbəxt hiss edirdi ki...

Laçın iri fəsəlini yeyib qurtarandan sonra qarşılara çıxan ilk bulaqdan su içib, arxalığının ətəyi ilə dodaqlarını sildi:

– Ay qız, Gülyaz, daha bizə məhəl qoymursan, o günlərimizi niyə yadından çıxarıbsan, ay vəfasız?

Gülyaz bu ağır, məzəmmətli sualı eşidərkən, əllərinin titrədiyini hiss elədi. Onun qəlbini, daxili həyəcanının gücündən çırındı. Adəti üzrə yenə kirpiklərini qırpdı. Gözləri parıldadı, üzü qıpqrımızı oldu. Laçın da Gülyaz kimi həyəcanlandı, o da qızardı.

– Niyə elə danışırsan? – deyə Gülyaz gözlərini yerə zilləyərək, titrəyən dodaqları arasından, güclə dilləndi. – Mən səni heç vaxt yadımdan çıxarmaram.

Bu sözləri eşidəndə, Laçının gözləri gülür, dodaqları qaçırdı.

“Yox, – deyə o düşünürdü, – mən nahaq yerə ona vəfasız dedim, onun kimi vəfali qız indi az-az tapılar...”

Bu vaxt qarşısındaki dərəyə endilər. Dərədən axan böyük çayın şiriltisini eşidərkən onlar yenə bir-birinin üzünə baxdılar. Gülyaz duruxdu. Laçın:

– Su çox soyuq olar, qoy mən çarığımı çıxardım, səni dalımda keçirdim, – deyə Gülyaza yanaşdı.

Gülyaz, onun fikrincə yalnız Laçının deyə biləcəyi belə bir təklifdən utanıb başını buladı.

– Yaxşı deyil, ayıbdır, özüm keçərəm...

Onlar çayın qirağına yetişəndə mal naxırı dağınış halda qarşısındaki yoxuşa dırmanırdı. Gəlinlər, qızlar, durna qatarı kimi qaaqqıldıشا-qaaqqıldışa çaydan keçirdilər.

Laçın çarığını çıxardı, şalvarının balağını çirmadı. Gülyaz da ayaqqabısını əlinə aldı. Laçın, ixtiyarsız olaraq onun ayaqlarına baxdı.
– Qorxma, – dedi, – gəl qolumdan yapış!

Gülyaz bu dəfə nədənsə etiraz etməyib onun qolundan tutdu. Hərdən bir-birinin üzünə baxa-baxa çayın o tayına keçdilər. Səbirli addımlarla yeriyir, irəliyə gedən adamlara çatmaq üçün tələsmirdilər.

Aşırıma çatdılар. Malların ardınca atılıb düşərək, oynasa-oynasa gedən balaca uşaqlar, naxırı sıldırımlı yoxuşa doğru uzanan yola döndərdilər. Bu vaxt Qarakilsə tərəfdən sürətlə bəriyə ucuşan duman, yolun üstünü bürdü. Göz-gözü görməz oldu.

Laçın yenə də qəsdən naxırdan geriyə qalmağa çalışaraq addımlarını yavaştı. Gülyaza baxa-baxa gülümsədi:

– Olmaya qorxursan? – dedi, – qorxma, Laçın elə oğlanlardan deyil...

Gülyaz qaşlarını çatıb, qara gözlərini irəliyə zillədi. Heç kim görünmürdü. Yalnız gəlinlərin, qızların aydınca eşidilən kəklik qaqqıltısı kimi qəhqəhələri yüksəldirdi.

Gülyaz Laçının təmiz ürəklə, səmimi dediyi sözləri eşidərkən, öz-özünə həyəcanla düşündü: “Bu nə deməkdi? Mən əvvəldən ona inanmirdimmi? Laçının yaxşı oğlan olduğunu bilmirdimmi?”

Gülyaz irəlidəki dəstədən xeyli geri qaldıqlarını elə bil yalnız indicə anlayıb sürətlə addımladı. Laçın bunun fərqliyə varmadığı üçün üç-dörd addım geriləmişdi. O, birdən Gülyazın irəliləyi xeyli uzaqlaşdığını görən kimi tez özünü yığışdırıb, qabağa sıçradı:

– Ay qız, nə olub, niyə tələsirsən, bizi qovan yoxdur ki? – deyə Gülyazın üzünə baxdı.

Gülyaz öz-özünə: “Yaxşı deyil axı, gəlinlərin fikrinə nə gələr nə gəlməz”, – deyə addımlarının surətini daha da artırdı, gülüm-sünən Laçına baxmadan:

– Gəl! – dedi – yoldaşlarımız getdilər.

Laçın bu dəfə yürüüb onun qolundan bərk-bərk yapışdı, “nə öpməli yanaqları var!..” – deyə düşünüb nədənsə əllərini ondan çəkdi:

– Tələsmə! – dedi, – onların yanında biz ürəyimizdəkini açıb deyə bilmirik, hara tələsiyirsən? Sənə nə olub Allaha şükür?..

Laçının səsi titrədi. Ürəyi də elə bərk çırpinirdi ki!.. Ancaq Gülyaz onun sözlərini eşitməməzliyə vurdu, qasqabağını salladı.

“Bu gədənin fikri nədir? Xalqın qızını el içində biabır eləmək istəyir?” – deyə fikrindən keçirdi. Ancaq birdən duruxdu: “Nə olar, olar, daha açıb söyləyəcəyəm, məndən incisə də inciməsə də, söyləyəcəyəm” – deyə Laçına yanaşdı.

– Ay Laçın!..

Laçın bu çağırışın ahəngindən dərin, uşaq səmimiliyini duyub yenə gözlərilə gülümsündü:

– Hə, nə deyirsən?

– Səndən bircə təvəqqəm var... Gülyazın üzünə, lələni andıran tünd bir qızartı çökdü. – Sən, – deyə duruxdu, – gərək...

Gülyaz, çənin soyuğundan üşüyən yanaqlarını ovxaladı, gözlərini yerə dikdi, qəlbindəki arzunun gücündən titrəyən dodaqları arasından:

– Gərək sən.... siğırçılıqdan əl çəkəsən... Bu ad sənə yaraşmayır... hə, de görüm əl çəkəcəksənmi? – dedi.

Laçın bu təklifin mənasını anlaya bilmədi: “Bu nə deməkdir? Siğırçı olmaq ayıb deyil ki? Hə... Yəqin ata-anası deyib ki, siğırçıya qız vermərik...” – deyə o, həyəcanla düşünməyə başladı.

Gülyazın səbirsizliklə cavab gözlədiyini duyub, sonradan-sonraya dedi:

– Niyə, siğırçılıq pis şeydirmi? Özün bilmirsənmi atam kasıbdır?

– Pis deyil, ancaq...

O, fikrini tamamlaya bilmədi. Qara gözlərini yenə məchul bir nöqtəyə zillədi.

– Nə, ancaq nə?

– Heç... deyirdim ki, bu ad sənə yaraşmayır..

Hər iki gənc xeyli sükuta daldı.

Çən get-gedə daha da qatıldırdı. Hava da bərk soyumağa başlayırdı. Gülyazın əynindəki paltar çox nazik olduğundan, soyuq onun iliyinə işləyirdi. Ancaq bunu nədənsə Laçına bildirməməyə çalışırdı. Laçın isə Gülyazın xahişini gözləmədən saçaqlı yapıcısının bir qanadını açdı:

– Gəl! – deyə onu çağırıldı, – görürəm üşüyürsən, gəl, utanma, gəl!..

Gülyaz irəliyə baxdı, gəlinlərin görməsindən ehtiyat edib, Laçının təklifinə razı olmadı:

– Üşümürəm, – dedi, – lazım deyil.

– Bilirəm utanırsan, al yapincını, mən üşümürəm.

– Yox, yox, istəməz!..

Laçın qəfildən yapincısını açıb Gülyazı bürdü. Qız dartındı,ancaq yaxasını qurtara bilməyəcəyini görüb “heç yaxşı olmadı!” – deyə düşünərək, qızardı. Laçın isə canına yayılan xoş həraretin təsirilə bədənini Gülyaza qısdı, titrək bir səslə:

– Bax belə! – dedi – utanmaq nəyə lazımdır ki?..

Laçın Gülyazı qolunun arasında sıxdı. İrəlilədirən. Bu zaman dağın başını bürüyən duman seyrekləşməyə başlayırdı. Qarşında mal-qara, bir az bəridə isə gəlinlər göründü. Laçın, Gülyazı utandırmamaq üçün yapincının arasından çıxdı, onunla yanaşı addımladı.

Bir neçə dəqiqlikdən sonra pir yerinə çatdılar. Uzun yolu gəlməkdən yorulmuş gəlinlər oturub Laçınla Gülyazı gözləyirdilər. Öz aralarında Gülyazın qeybətini qırır, tez-tez bir-birinin sözünü kəsir, şirin-şirin söhbət edirdilər.

Mal-qara xam otluğa dağılıb şırtaşırt otlayırdı.

Laçınla Gülyaz gəlinlərə yaxınlaşanda, bir-birindən aralandılar.

– Ay qız, – deyə Laçın onu səslədi, qoy yapıcı səndə qalsın.

Bunu deyib heyvanlara doğru irəlilədi. Gülyaz isə utana-utana gəlinlərin yanına gəldi. Yapincını büküb bir daşın üstünə atdı. O gələn kimi gəlinlər sükuta daldılar. Hərə bir tərəfə baxdı. Arvadlardan biri gözlənilmədən aralığa təzə mövzu atdısa da, söhbəti təzələyə bilmədiyi üçün pərt oldu, yerdən bir ot qoparıb dişinin arasında əzişdirməyə başladı.

Gəlinlər, qızlar ətrafa baxmaqdə davam edirdilər.

Ermənistanın uca dağlarından biri olan Maymağın yamyaşıl təpəsindən kibrət qutularına bənzəyen kirəmitli Qarakilsə evləri, lap uzaqlardakı qalın meşələr, Gümräyə doğru uzanan dəmiryolu, bu yolla yarpaq üstündə böcək kimi yüyürən qatarlar, böyük təpelər silsiləsindən o yana Borçalı yaylaqlarının dəniz kimi mavi düzləri, bu yanda isə başını duman almış uca Ararat dağı görünürdü.

Laçın da bu yerlərə baxır, Gülyazın dediyi sözləri unuda bilmədiyi üçün iztirablı düşüncədən ayrıla bilmirdi: “Məni istəməyinə istəyir,ancaq deyəsən ata-anası onu mənə verməyəcək. Gülyaxz mənə gəlməsə buna necə dözə bilərəm? Yox, hər halda bu Gülyazdan asılıdır. O istəsə ata-anasını da razı eləyə bilər...”

Laçın yoldan kənara çıxb dərəyə enən naxıra sarı addımladı, heyvanları geri qaytardı. Gözü bir də gəlinlərə, qızlara sataşanda

Gülyazı görüb, yenə bayaqkı fikirlərinin üstünə qayıtdı: “Mənə könlü olmasaydı, heç vaxt yapincımın altında mənə elə qıslımadı”.

Bunu düşünürkən, Gülyazın da bəriyə tərəf baxdığını görüb, üzünü yana çevirdi.

Gəlinlərdən biri onu çağırıldı:

– Ay Laçın! Sən allah o dağlar mahnisını oxu, qulaq asaq.

O biri qızlar da:

– Oxu, oxu! – deyə xahiş etdilər.

Laçın əvvəlcə razı olmadı: “Eh, sizin də kefiniz gəlib, mən nə haydayam, bunlar nə haydadır?” – deyə düşünbə başını buladı. “Yox!” – dedi. Amma qızlar əl çəkmədilər. Gülyaz da onlara qoşulub xahiş eleməyə başladı. Laçın bu dəfə razı oldu. Boynuna enmiş papağını gözünün üstünə qaldırdı, bir an yerə baxıb sükuta daldı, mahnının sözlərini xatırlamağa çalışdı. Sonra könülsüz gülüm-sündü, gözlərini məchul bir nöqtəyə zilləyərək ötkün səsilə Aşıq Ələsgərin “Dağlar”ını oxumağa başladı. Qızlar, gəlinlər çoxdan dinləmədikləri bu gözəl sözlərə o qədər şirin bir maraqla qulaq asırdılar ki, Laçın bunu duyan kimi səsini daha da ucaltdı, qarşı dərədə əks-səda yaranan sözləri xüsusi bir ustalıqla oxudu:

Gahdan çıskın tökər, gah duman eylər,
Gah gəlib-gedəni peşiman eylər.
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar.

Ağ xalat bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib kefinə dəyməz.
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.

Köçər ellər, düşər səndən aralı,
Fırqətindən gül-nərgizin saralı.
Ələsgər Məcnuntək yordan yaralı
Gəzer səndə dərdi-malalı dağlar...

Laçın mahnını başa vuranda, yenə bir neçə dəqiqli əvvəlki kimi qəmli bir hal alıb, gözlərini yerə zillədi, dərindən köksünü otürdu.

Gəlinlər isə kirpiklərini tez-tez qırpa-qırpa hüznlü və sakit görününen bu dağları, dərələri seyrə dalib durur, get-gedə dumanlardan siyrlılıb çıxan dağ köçü yollarına baxırdılar. Dilican-Qarakilsə şose yolu, ağ bir sütun kimi Həmzəcimən təpəsinə dırmanın mədən yolu, hər şey, hər şey onların gözü qarşısında sərilmışdı.

Gülyaz ən çox yollara baxırdı. O, indi nədənsə arama qayıtmak, bu yerlərdən ayrılmak istəyirdi. Öz-özünə deyirdi: “Laçın məni çox isteyir, ancfq keşkə sığırçı olmayıyadı”.

IV

Laçın, doğrudan da Gülpərinin göstərdiyi əyrim-üyrum dağ cığırını ilə tez-tez dərəyə gedib-gələrdi. Səhərlər gün yaxşı olanda dərədəki çaydan qızıl baliq tutmağa, axşamüstü, oba üzərini duman bürüyəndə isə Muxtarın təzə gəlini Gülyazla görüşməyə gedərdi.

Həmin il Muxtarın oğlu aranda qalmışdı. Arvadından çox arxayındı. O, Gülyazın Laçını istəməsindən tamamilə xəbərsizdi.

Gülyaz, qoyun sağını qurtarandan sonra evdən çıxıb, bəzən Maymaq dağı tərəfdən gələn çənə bürünər, bəzən də bulaqdan su gətirmək bəhanəsilə gedər, dərəyə yaxın olan qayalıqda daldalanıb Laçını gözlərdi.

Laçın bu gün də onunla vədələşmişdi. Bu gün nədənsə Gülyaz yox, Laçın əvvəlcə gəlmışdı. O, yarım saat idи ki, göy otların arasında uzanıb səbirsizliklə Gülyazı gözləyirdi. O hələ də gəlib çıxmadığından Laçının ürəyi darikırdı. Dünən atası Qarakilsədən gələndə, bütün hərəkətlərilə Laçına bəzi şeylər söyləmək istəmişdi. Laçın bunun mənasını yalnız indi anlamağa başlayır. Gülyazın bu qədər gecikməsini görüb, iztirabla düşünürdü: “Yəqin əhvalatı bilən olub, ya da ki, evdə işə başı qarışib... Bir az gözləyəcəyəm, gəlməsə çıxıb gedəcəyəm”.

Laçın cığırla dərəyə endi. Hər iki sahilini əlvan çiçəklər, ətirli dağ otları çulğamış balaca çay şırhaşırla axırdı. Dərədə heç kim yox idi. Laçın dörd yanına boylandı: “Yəqin gəlmədi, – dedi, – bəlkə də əri arandan qayıdır... Yoxsa bu qədər gecikməzdidi...”

Çayın qirağındaki üstü yosunlu, baliq qoxusu verən yumru, qara daşın üstündə oturdu. Obanın yerləşdiyi səmtə baxdı. Gülyaz hələ də görünmürdü. Alaçıqların bəri yanından nazik, lakin qatı çən zolağı uçub haraya isə gedirdi.

Laçın fikrini dağıtmaq üçün yanındaki uzun otlardan birini qopardı, dişinin arasında əzişdirə-əzişdirə zümzümə etməyə başladı. Onun dodaqları mızıldadığı havalar, çayın qəmlı və sakit səsinə qarışındı. Laçın Gülyazın yoluna baxa-baxa qalmışdı: “Gəlmədi, görəsən nə ehvalat oldu? İndiyə qədər heç bu qədər gecikməmişdi... Birdən gəlməsə... deyə düşünüb daha da kədərləndi, səbirli-səbirli ayağa durdu. Gəldiyi cığırla yenə yuxarı dırmanmağa başladı.

O, Gülyazı əvvəlkindən də çox sevirdi. Gülyaz, ata-anasından qorxmasa, indi də Laçına qoşulub qaçmağa razı idi. O, həmişə Laçınla görüşəndə bütün dərdini unudardı: “Doğrudur, atam məni istəmədiyim adama verdi, ancaq istəklimi hər gün görürəm ki...” – deyə düşünər, ümidsiz xəyallara qapılmazdı. O, Laçına qoşulub qaçarsa, iki nəslin arasında qırqın törəyəcəyini də yaxşı bilirdi. Onu ən çox qorxudan da bu idi.

Laçın hər zaman Gülyazla görüşləri olan qayalığa yetişəndə durdu. Yenə o tərəf-bu tərəfə baxdı. Heç kimi görə bilmədisə də, nədənsə yenə obaya qayıtmaga razı olmadı, onu bir qədər də göz-ləməyə qərar verdi. Yenə arxası üstə uzandı. Xırdaca gözlərini dumanlı və tutqun fəzanın dərinliyinə zillədi. Qarakilsə tərəfdən gələn çən, onun başı üzərində Ararata doğru sürətlə uçurdu. Obanı daha qatı bir duman çuğlayırdı.

Laçın şiddətlə döyünen ürəyinin səsini dinləyə-dinləyə xeyli gözlədi: “Srağa gün Gülyaz deyirdi ki, ərim bu günlərdə arandan gələcək... Belə olsa, o yaziq yenə də evdən-eşiyə çıxa bilməyə-cək... Bəlkə elə bu gün gəlib? Ancaq yox, gəlsə mən də bilərdim. Gülyaz mənə xəbər göndərərdi” – deyə düşündü. Bu anda ayaq səsi eşidib diksindi. Yenə obaya doğru baxdı. İki adam gəlirdi. Onlar lap yaxınlaşanda Laçın atası ilə yanaşı yeriyən Gülpəri qarını tanıdı. O, əvvəlcə atasından şübhələndi: “Yəqin qoca cavanlığını yadına salıb, arvadı tovlayıb...” – deyə düşünəndə onu gülmək tutdu. Tez ayağa durdu. Nə edəcəyini bilməyi duruxdu. Qorxa-qorxa onlardan uzaqlaşış obaya doğru addımladı.

Sadiq kişi Gülpəri yavaşcadan nə isə deyirdi. O, birdən üzünü Laçına tərəf çevirib tərs-tərs baxdı. Qocanın rəngi kül kimi bozarmışdı. Laçın onun dodaqlarının titrədiyini aydınca görürdü. Sadiq kişinin gözleri qıpqırmızı olub az qala çanağından çıxırdı. O, Gülpəridən aralanıb, cəld addımlarla Laçına yanaşdı. Onunla üz-üzə gəldi.

Laçın bu dəfə onu təpədən dırnağa qədər süzdü. Atasını yenicə görürmüş kimi onun boğazının altından kəmər yerinə qədər çarpanlaşmış köhnə arxalığına, nazik ucu dizinə qədər sallanan bozumtul qayısına, səliqə ilə sarılmış qara patavasına, ağ yamaqlı gen şalvarına baxdı. Laçın bütün bu köhnə paltarı gözəl bir səliqə ilə geyinmiş atasından şübhələnir, “yəqin özünü təmizə çıxarmaqdan ötrü bir söz uyduracaq” deyə fikirləşirdi. Bir an sonra isə Laçın bu gözlənilməyən gəlişin tamam başqa bir məqsəd daşıdığını duydular, ancaq bu məqsədin məhz nədən ibarət olduğunu yenə anlaya bilmədi.

Sadiq kişinin əlində qabığı soyulmuş, yoğun bir zoğal çubuğu vardı. Laçın, uşaqlıqla olduğu kimi, indi də bu çubuqla döyülcəyini heç ağlına belə gətirmirdi. İndi onun düz on səkkiz yaşı vardı. Bığ yeri çoxdan tərləmişdi. Birdən Sadiq kişi: “Burada kimi gözləyirsən?” – deyə soruşsa, indi o çəkinmədən: “Balıq tutmağa getmişdim” – deyəcəkdi. “Bəs tutduğun balıq hanı” – deyə qoca soruşsa idi, “hava çox soyuqlaşdı, suya gire bilmədim” – deyə Laçın canını qurtaracaqdı.

Ancaq Sadiq kişi Laçından heç bir şey xəbər almadı. Qəflətən onun üstünə cumdu və əlindəki çubuqla onu döyücləməyə başladı. Ciyninə, qabırğasına, ombalarına döşədi. Laçın əli ilə ağrıyan yerini tutan zaman, çubuq şirilti ilə əlinə dəydi. O, bu zərbələrin ağrısından ufuldayaraq ikiəlli, atasının biləklərindən bərk-bərk yapışdı. Çubuğu dartıb aldı. Təəccübələ soruşdu:

– A kişi, sən kimi döyursən, dəli-zad olmayıbsan ki?

Qocanın qalın dodaqları göyərməşdi. Qırışiq yanaqları da titrəyirdi. Oğlunun sualını eşidəndə daha da qızışdı, özündən çıxıb bir də hücum keçdi, “hələ utanmaz-utanmaz” cavab da qaytarır, eşşək!..” – deyə düşünüb:

– Səni döyürəm, sən köpək oğlunu!.. – deyə xırıltılı bir səslə bağırdı.

Bu səs o qədər müdhiş və qeyri-insani bir ahənglə guruldadı ki, çayın o tayındakı böyük qayalıqda əcaib bir əks-səda verdi.

Gülpəri bu bağırtıdan səksənib geri atıldı. Ancaq tez özünü ələ alıb, Laçına yaxın gəlməkdən qorxdığunu ona bildirməməyə çalışdı. Laçına dəyən ağır zərbələr sanki onun ürəyindən tikan çıxarırdı. Heç elə bil uşaqlıqda, Sadiq kişi Laçını ayağının altına salıb döyər-kən yürüüb onun qollarından tutan rəhimdil qadın deyildi.

Laçın, atasının hərəkətlərindən anlayırdı ki, qoca, onun belindən qucaqlayıb yerə çırpmaq, sonra ağız-burnunu əzişdirmək, qarnını tapdalamaq isteyir.

Sadiq kişi tez-tez onun üstünə atılır, Laçın da yaxasını ələ verməmək üçün cəld kənara sıçrayırı. Atası onu tuta bilməyəcəyini yaxşı başa düşsə də, tövşüyə-tövşüyə yürüür, hirsindən az qala partlamaq dərəcəsinə gəlirdi. O bağırır, çığırır, ağızına gələni deyirdi:

– Qancığın balası, itin qarnından çıxan, vallah səni əlimdə öldürəcəyəm...

Laçın, atasından çox açıqlanmışdı. Onun da əl-ayağı əsirdi. O, Sadiq kişinin nə səbəbə özündən çıxdığını hələ bilmir, qocanın həmləsindən yaxa qurtaranda gözlərini döyə-döyə mat-məttəl dururdu.

Gülpəri qarı da yerində qırmızıdanmırı. Sadiq kişi isə ağızı köpüklənə-köpüklənə bağırmaqdə davam edirdi:

– Yerində farağat otur! O qədər döyərəm ki, qolun-qıçın əzik-əzik olar. Donuzun çoşqası!

Laçın: “Axşama qədər məndən əl çəkməyəcək, işə düşmədik!” – deyə düşünüb, ağrıyan yerlərini əli ilə sığalladı. Qabırğasının ağrısı onu çox incidiirdi. Nazik çubuq hər dəfə şirilti ilə ona dəyəndə, dərisində zol qaldırırdı. İnsafsız kişi onun bədənində sağ yer qoymışdı. Laçın: “Bu kişi dəli olub, nədir, mən yekəlikdə oğlana da əl qaldırarları? Yaxşı, olsun!..” – deyə düşündü, tez onlardan aralandı.

Qarakilsə tərəfdən əsen külək get-gedə şiddətlənirdi. Oba üzərini çulğamış qatı dumdan çəkilib gedirdi.

Laçın təpəyə çıxdı. Atası ondan əl çəkmək istəmirdi. Qoca ilə yanaşı gələn Gülpəri qarının nə dediyini Laçın aydınca eşidirdi:

– Yaxşı elədin, indi ağıllanar!..

Bu döyülmək Laçına ağır gəldi. Qəlbində atasına qarşı dərin bir kin oyandı: “Bu kişi gör kimin sözünə baxıb məni döyür! Məndən bir söz xəbər almamış hər deyilənə inanır, görünür başı xarab olub da.. Mən, bir də onun üzünə baxsam, kişi deyiləm!.. Qonum-qonşu buna nə deyər? Yoldaşlarımın yanında qızarandan sonra... Yox! Nə olur olsun bunun əvəzini çıxacağam” – deyə Laçın həyəcanlı düşüñürdü. Sadiq kişi isə arxadan yenə bağırır, yenə oğlunu hədələyirdi:

– Vallah dərini diri-dir soyacağam!..

Bu sözləri eşidəndə, Laçın sərt bir hərəkətlə geriyə döndü.

– A kişi, məndən nə istəyirsən? Bir de görün nə olub axı? Niyə məndən əl çəkmirsən? – deyə soruşdu.

Qoca: “Oğru elə bağırdı ki, doğrunun bağıri yarıldı, buna deyib-lər ha, niyə döyüldüyünü bilmir, ay itin küçüyü!...” – deyə düşünüb, tutqun səslə bağırdı:

– Canına azar olub, boğazına boğma, donuz oğlu! Bu saat əkil cəhənnəmə, bir də mənim gözümə görünmə! Laçın adlı mənim oğlum-zadım yoxdur, hansı cəhənnəmə itilirsen, itil!..

Laçın cavab vermədi. O da elə bil bunu gözləyirdi. Yenə yoluna davam edib, alaçıqlara doğru addımladı. Ancaq Gülpərini cavabsız qoymaq istəmirdi. Atasından uzaqlaşış qarının yanına yürüdü: “O dəfə mən Gülyaz ilə dərəyə gedənlə bizi görmüşdü, hə, yaxşı yadına düşdü. Hə, yəqin atama xəbər verən bu özüdür!” – deyə öz-özünə deyindi. Laçın artıq Gülyazın üstündə döyüldüyünü anlamışdı: “O saman altından su yeridən Gülpərinin bu işdə əli var” – deyə həyə-canını boğa bilməyib qarının üstünə atılmaq, onun saçını biləyinə dolamaq, birçeyini yolmaq istədi. Ancaq: “Sonra birdən atam yüyü-rüb məni tutar, bu dəfə də döysə ölümcül olaram” – deyə düşünərək söyüş yağıdırmaqla kifayətləndi:

– Kaftar köpək qızı, sənin atan İbad kişi gorbagor olsun... İt kimi adam pusmaq da əlindən gəlir, bu saat altına yixib, o qədər əzərəm ki, sümüklərin yumşalıb mumə dənər.

Gülpəri qorxusundan dinmədi. Ürəyində: “Ax, – dedi, itin küçüyü... yaxşıca canını qurtardın...”

“Bir fürsət tapıb bu hayfi səndən çıxardaram!” – deyə Laçın fikrindən keçirib ondan aralandı.

Sadiq kişi yenə də onu izləməyə başladı.

V

Axşamüstü, mal-qara sağına gələndə, Gülyazın əri arandan qayıtdı. Onu yolda saxlayan Gülpəri qarı bu əhvalatı ona da söylədi. Amma bir az üstüörtülü danişdi.

– Ağrin alım, ay Səməd, sən də bir kəndin adlı-sanlı ığidisən, adın hər yerdə çıxıb... Elə eylə ki, camaatın içinde biabır olmayaq, o arvadın Gülyazın da cilovunu çək...

Gülpəri arvad bunu deyib getdi.

Səməd obanın lap ortasında görünən böyük alaçığın yanında atdan düşdü. Ərik, xiyar, alma-armudla doldurulmuş xurcunu atın tərkindən alıb yerə endirdi. Atı nökərə verdi.

Səmədi fikir götürmişdə: “Gülpəri qarı bir şey bilməsə o sözləri mənə deməzdi. Gülyaz, yəqin ki, ayağını əyri qoyub, belə olmasa, Gülpəriyə nə düşüb ki, “arvadının cilovunu çək” – deyir?”

O, ağır düşüncələr içində, ətrafdakı adamlara bir söz deməyib alaçığa girdi. Heç kimə salam vermədi. Gülyazın üzünə də baxmadı. Gülə-gülə onu qarşılıyan anasını da yamanladı:

– Çəkil gözümün qabağından!

Gülyaz yaşımağını bir az burnundan qaldırıb, əli qoynunda, ürəyi narahatlıqla döyüñə-döyüñə eşiyyə çıxdı.

Səmədin anası əvvəlcə: “Yoldan gəlib, yəqin bərk yorulub, ağrin alım ay oğul!..” – deyə düşündü. Bucaqqdan yumurta gətirib sindirdi, ocaqda yağı əritdi, sarımsaq əzdi, qayğanaq bişirib, Səmədin qabağına qoydu. Ancaq yenə də Səmədin qaşqabağı açılmadı. O, gündən qaralmış alnını qırışdırıcı, cuxura batıb eybəcərləşmiş gözlərini yerə zillədi, anasının suallarına acıqlı-acıqlı cavab verdi. “Mənim başıma nə iş gəldi, ay yeri-göyü yaradan Tanrı?” – deyə anası həyəcanla düşündü, zorla, süni bir təbəssümlə gülümsündü:

– Ə dərdin alım, sənə nə olub, qaşqabağın niyə açılmayı? – deyə soruşdu.

Səməd nifrətlə bağırdı:

– Bəsdir, baş-qulağımı dəng eləmə, min kərə dedim ki, ay ata, bu dönuz uşağına qosulma, saqqalı yox idi, sözümüz bir kor qəpiyə alan olmadı.

Qoca arvadın dodağındakı süni təbəssüm birdən yox oldu, təəcübələ oğlunun üzünə baxdı:

– Nə olub, ay canım-ciyyərim?

Səməd bu dəfə elə bil səmimi ana qəlbinin fəryadını dinləyən kimi oldu, səsini yavaşıldı, dediyi sözləri anasından başqa heç kimə eşitdirmək istəmədi:

– Daha bundan artıq nə olası idı ki? Hər yerindən qalxan it oğlu bizim namusumuza da sataşır. Onu mən tikə-tikə doğramasam Alı oğlu Muxtarın belindən gəlməmiş olum.

Alaçığın qapısında görünən Gülyaz, ərinin bu son sözlərini eşidib geri çəkildi.

Ana ilə oğlunun söhbəti xeyli uzandı.

Səməd bütün varlığını sarsıdan bu müdhiş xəbəri qəsdən unutmağa çalışdı, soyumuş qayğanağı yedi, anasının yerə atdığı ala-bəzək qotazlı mütəkkəyə dirsəkləndi.

Səmədin anası oğlunu, onun xətri üçün də Gülyazı çox istədiyindən, bu xəbəri yalana çıxarmağa səy edir, Gülpərini ara qarışdırmaqda, saman altından su yeritməkdə, Səmədin firavan dolanacağını gözü götürməkdə təqsirləndirirdi. Əslində o özü də ürəyində bu xəbərdən mütəsir olub, həyəcanlı fikirlər içərisində sixılır, amma şüurlu olaraq tərəddüdlərini boğub yox eləməyə çalışırı. O, gəlininin əlli-ayaqlı olmasından xoşlanırdı, evdə, eşikdə onu istədiyi qədər işlədir, özü isə xanım kimi əli belində cürbəcür əmrlər verməkələ kifayətlənirdi. Bu gözlənilməyən şayiə, onun da fikirlərini alt-üst elədi. Deyilən doğru olsa, onun rahat həyatı pozulacaqdı (Səmədin anası bunu öz həyat təcrübəsindən bilirdi).

Arvad gözlərimi Səməddən ayırmır, onun tez-tez dəyişən sırsifətinə diqqətlə baxırdı. Səmədin qan sağlamış qırmızı gözləri, sarı, yekə bigi, yumru çənəsi, həddindən artıq uzun burnu, onun bütün sıfətinə böyük bir tənasübsüzlük versə də, ana gözləri bunlarda heç bir nöqsan görmürdü. Onun nəzərində kənd cavanları arasında Səməd kimi göyçək, gözündən igidlik yağan bir oğlan yox idi. Lakin ana gözlərilə deyil, Gülyazın gözlərile Səmədə baxanda, saydığınız nöqsanlar daha da çoxalırdı. Gülyaz öz ərinin burnundakı mürcümləri, boğazının altında çox adamın seçə bilmədiyi çapığı görür, sixılırdı (qoçaqlığına gəldikdə isə, bunu anasından başqa bilən yox idi).

Səməd acıqlandığı zaman üzündəki eybəcərlik daha aydın gözə çarğırdı. Anası bunu gördükə yalvarır, yaxarır, kövrək bir səslə deyirdi:

— O donuz qızı Gülpəri ara qızışdırının biridir. O nə desə, bu qulağından al, o qulağına ver. Mənim gəlinciyəzim namusludur. Hər deyilənə baxıb mənim evciyəzimi alt-üst eləmə, cəgul!..

Səməd, bu sözlərin təsirilə bir qədər yumşaldı. Lakin bir-birinə zidd iki fikrin arasında qalıb, mütərəddid və həyəcanlı bir halda xeyli düşündü. O, bu xüsusda heç kimə bir söz deməməyi qərara aldı. Ancaq tezliklə mal-heyvanını buradakı sürüdən, naxırdan ayırib başqa bir obaya qoşulmayı lazım gördü.

Bu halda, Berzan kəndinə getmiş Muxtar kişi gəlib çıxdı. O, uzunboylu, enlikürəkli, hər zaman çerkəzi çuxa geyinən bir kişi idi. Onun da sıfəti sarı idi. Ömrünün çox yarısını dağlarda, daşlarda, açıq havada keçirdiyi üçün oğluna nisbətən həm sağlam, həm də

çevik idi. O alaçığa girəndə belini əydisə də, başı qapının taxtasına dəydi: bu zərbənin ağrısını duymadan, gülə-gülə irəli keçdi, oğlunu qucaqlayıb öpdü, kefini-əhvalını xəbər aldı.

Söhbət qızışdı. Səməd builki məhsullarına dair atasına məlumat verdi. Taxıl dərzlərinin sayını, biçinə xərcəldiyi pulların miqdarını söylədi.

Ancaq Səməd birdən söhbətin mövzusunu dəyişdi. Bu məhəllədən ayrılməq haqqındaki fikrini atasına da bildirdi. Muxtar əvvəlcə razılaşmadı. Oğlunun incidiyini, əsəbileşdiyini gördükdə isə onun tələbi qarşısında təslim oldu.

– Yaxşı,ancaq bir bəhanəmiz olsa yaxşıdır. Elə-belə ayrılsaq camaat bizə nə deyər?

Səməd uzun-uzadı fikirləşməyə ehtiyac hiss etmədən:

– Bəhanə tapılar, – dedi, – mən günü sabah yüz bəhanə taparam.

* * *

Səməd yatmağa hazırlaşanda, Gülyaz da içəri girdi: “Bu ölmədi ki, canımız qurtarsın” – deyə gəlin düşünür, ilk gecənin ağırlığına dözmək üçün indidən yollar arayırırdı. Səməd onun nəzərində yırtıcı bir heyvandan heç də fərqli deyildi. Gülyaz onu görəndə, sanki ən insafsız, ən qəddar bir düşmənini gördürü. Gülyazın fikrincə dündəyada belə insanlarla yaşamaqdan ağır bir əzab olmamış və ola bil-məzdi. Gülyaz Səmədi heç olmasa rəsmi bir ər kimi istəmək üçün könlünü nə qədər zorlayırdısa, bir nəticə çıxmırıldı: “Of! – deyirdi, – mən onun çirkin barmaqlarını, kobud əlini, hələ tikanlı üzünü görəndə nə qədər iyrənirəm. Görəsən o da özünü insan cərgəsinə qatırımı?”

Bir neçə dəqiqə bundan əvvəl, alaçıqla yanaşı tikilmiş balaca dəyədə yorğan-döşək salarkən, Gülyazın əlləri titrəyir, ürəyi yaralı quş kimi çırpınırdı: “O ölməyəcək... Allah həmişə pis adamların ömrünü uzadır. Mən birdəfəlik özümü boğub öldürsəm, bu dönyanın əzabından canımı qurtararam” – deyə düşünən Gülyaz hər tərəfdən əli üzülmüş halda, könülsüz addımlarla ölümə məhkum olunmuş adamlar kimi gəlib alaçığa girdi.

Səməd altdan yuxarı Gülyaza baxdı. Tez başını aşağı endirdi, üz-gözünü yiğışdırdı. Öz-özünə: “Hələ bir utanmaz-utanmaz gəlib qabağında da durur”... – deyə düşündü. Sonra yenə mütərəddid fikirlərə

daldı: “Bəlkə yazığın heç bir təqsiri yoxdur. Bəlkə deyilən sözlər yalandır. Bir qədər səbirli olmaq lazımdır...” – deyə qərara gəldi.

Gülyaz ərinin üzünə heç baxmadı, o, yalnız rəsmi məcburiyyətlə gəlib Səmədin gözünü göründü. Qayınatası, ya da qayınanası: “Get öz dəyəndə otur!” əmrini versəydilər, o daha da şad olardı.

Gülyaz, donmuş kimi, bir neçə dəqiqə ayaq üstündə dayanıb bütün bədənini titrədən daxili həyəcanını boğmağa çalışırdı. “Yox, belə görünür ki, mən ömrümün axırına qədər bu cəhənnəm əzabından yaxamı qurtara bilməyəcəyəm. Bu işlərin axırı heç bilmirəm nə olacaq?”

Bu anda, ocağın kənarında əllərini dizlərinə çarparlayıb oturmuş qayınanası, başı əsə-əsə Gülyaza döndü:

– Ay bala! – dedi, – o xurcunu gətirib açsana!..

Gülyaz fikrindən ayrılb, meyvə ilə dolu xurcunu açdı. Ərik, alma, armud çıxardı, qayınatasının qabağına qoydu.

Muxtar kişi papağını bir yana atıb, başını yaylıqla sarıldı. Kəmərini açdı, qabağındakı əriklərin yumşaqlarından seçib yeməyə başladı...

Səməd ayağa durdu, gərnəşdi:

– Mənim yerim salınıbmı? – deyə Gülyaza döndü.

Gülyaz yaşığının altından piçıldıyib, gözlərini yerdən ayırmadan başı ilə təsdiq etdi.

Bu dəqiqələrdə Gülyaz daha qüvvətli bir iztirab içinde çırpınmağa başladı. Onun əlləri yenə titrəyir, qəlbi yenə şiddətlə döyüñürdü. O nədənsə ərinin ardınca çıxmayıb, düşünür, ürəyində bu sıxıntılı həyata nifrətlər yağıdırırdı: “Allah məni sənə rast gətirənə lənət eləsin, mənim yaziq canımı sənin əlindən qurtarsın”.

Muxtar kişi ərikləri mırıq damağının arasında əzişdirə-əzişdirə arvadına göz vurdı:

– Ə, – dedi, – mən də lap yorulmuşam, yeri salsana!

Gülyaz onun yerini saldı, könülsüz addımlarla alaçığı tərk etdi.

VI

Laçının atası arpa çörəyinə möhtac bir kişi idi. Süründə yalnız yeddi-səkkiz qoyunu vardi. Bu il taxlı yanıb tələf olduğundan, varyoxunu satıb arpaya vermişdi. Ac ailədə hər gün dava-dalaş düşürdü.

Laçın, payız arana qayıdanda, ya şəhərə, ya da Allahverdi mis mədəninə qulluq axtarmağa gedəcəkdi.

Sadiq kişinin Laçınla dalaşması, bu işi bir qədər sürətləndirirdi. Laçın atasından küsüb o gecə piyada Qarakilsəyə yola düşdü. Tək idi. Balaca bir bıçaqdan başqa özü ilə heç bir şey götürməmişdi. Doğrusu, çox ehtiyat edirdi. Qaçaq-quldurdan başqa, canavar, ayı hücumundan da qorxurdu.

Laçın, heç bir vaxt bugecəki kimi ağır ruhi iztirab keçirməmişdi. Onun dumanlı zehnində mütərəddid fikirlər bir-birini qovur, həyəcanı hər an qüvvətlənirdi: “Mən hara gedirəm, bu vəfasız həyat məni haraya sürüb aparacaq? Atamdan küsüb həmişəlik ayrılsam, el arasında buna nə deyəcəklər? Bəs, Gülyaz? Onunla bir də görüşmə-yəcəyəmmi? Səməd bu işdən xəbər tutsa Gülyazı rahat qoyacaqmı? İşdir birdən onu öldürüb eləsə, mən buna dözə bilərəmmi? Onun bu cür bədbəxtliyində günahkar mən olmarammı?”

Laçından qəti cavab isteyən bu cür müxtəlif suallar get-gedə daha da çoxalırdı. Laçın böyük Sənəmsürülən enişinə gəlincəyə qədər az qala haralardan necə keçib-gəldiyini belə hiss etmir, qarışq röya görən adam kimi darixirdi. O, ağır düşüncələrdən ayrıla bilmirdi: “Yox, elə görünür ki, mənim bəxtim qara imiş. Əvvəldən alnıma bu yazılıbmış... Nə edə bilərəm ki? Hər halda getməliyəm... Bu yerlərdən uzaqlaşış getməliyəm!”

Bu fikirlər Laçını yorub, taqətdən salırdı. O, artıq dərin bir uçuruma yuvarlandığını zənn edir; bu dəqiqə haraya, nə üçün getdiyini də sanki xatırlaya bilmirdi. Çənli gecənin qaranlığı bütün dəhşətilə ətrafi sarmışdı. Hər tərəfdə müdhiş bir səssizlik hakimdi.

Lakin ayaq saxladı. Qorxudan böyümüş gözlərile hər iki yanına boylandı. Heç bir şey görünmürdü. Vahiməli dağ zülməti adəmin tüklərini ürpədirdi. Laçın birdən titrədi. “Görəsən mən indi haradayan? – deyə öz-özünə ucadan sual verdi. Bütün bədəni uçuna-uçuna çıyinlərini çəkdi. Sonra yenə astaca addımlarla yoluna davam etdi. O, yolun daşsız yerindən uzaqlaşış xeyli gedəndən sonra Sənəmsürülən enişinin başlangıcındakı yalçın qayalığa çatdığını anlayaraq, yenə dayandı. Gündüz olsa, buradan sağ tərəfdə hər yanı qalın kolluqda çulgalanmış dərəni, soldakı Qarakilsə meşəsini aydınca görə bilərdi. Döyüküb bir də ətrafına baxdı; zülmətdə nə görə bilərdi. Laçın dərindən köksünü ötürüb könülsüz addımlarla yenə irəlilədi. Bu dəfə nədənsə onun ürəyi gizildəyib, dodaqları titrədi. Boğazına tixanmış qəhəri zorla udub, öz-özünə:

– Oh... – dedi, – nə pis yoruldum!..

Doğrudan da o bir günlük yolu çoxdan yarılamışdı. İndi eniş başlanırdı.

Laçın birdən, bu yerlərdə keçirdiyi əziz günləri, uşaqlıq illərini xatırladı. Xüsusən iki il bundan əvvəlki dağ köçü bütün təfərrüati ilə onun gözləri qarşısında canlandı. Əvvəlcə Gülyazla bərabər dərəyə enib qarağat yiğdiğini, oradaca Gülyazı qucaqlayıb öpdüyüünü xatırlayanda uşaq kimi sevindi. Öz-özünə: “Ay gidi dünya!” deyib gülümsündü. Sonra çoban Əmiraslanın gecə vaxtı, yaxın erməni obasından oğurladığı qoyunları, yapincısının ətəyinə büküb gətirdiyi əmliyi gözü önünə gətirdi. Çoban yoldaşının ondan xəbərsiz oğurluğa getməsi, yalnız əmliyi kəsib ətini bisirəndən sonra onu çağırması, “gəl, təzə əmlik əti ye!” – deyə şirin yuxudan oyatması, hamısı bugünkü kimi Laçının yanında idi. Laçın belə vəhşi adətlərə uşaq yaşlarından nifrət edərdi. O, axşamdan yerinə ac qarına uzandığına baxmayaraq, mən haram tikəni ağzıma almaram!” deyə bağırmışdı. Laçın, obadakı ən dövlətlər sürü sahiblərinin, xüsusən Muxtarın yalnız bu yolla varlandığını bilirdi. Hələ onun sevgilisini öz dövləti gücünə satin almış Səmədin, on dörd yaşından bəri at oğurlayıb satdığını hamı təsdiq edirdi.

Laçın meşəyə girəndə öz xatirələrindən ayrıldı. Bərk üzüdüyü üçün yapincısına daha bərk büründü. O, ağır-agır düşünüb, nəhayət, öz-özündən soruşdu: “Mən indi haraya gedim? Mən də Əmiraslan kimi, Səməd kimi oğurluq edib varlana bilərəmmi? Mən də onlar kimi oğurluqla dövlət yiğsam, mənə kim pis gözlə baxar? Heç kəs!.. Kənddə oğru Səmədin hörməti hamidan artıq deyilmi?..”

Laçın bu suallara cavab aradı. Ən axırda: “Yox, – dedi, – bu binamusluşdur. Adam gərək öz əlinin əməyi ilə dolana!.. Mənim atam hacı oğlu Sadıq, ömründə oğurluqla qazanan çörəyi yemeyib, yeməz də. Mən zəhrimar yeyərəm, ancaq belə alçaqlıq eləmərəm... Fərz eləyək ki, mən də Səməd kimi dövlətləndim, dövlət gücünə başqasının sevgilisini satin almağa vicdanım razı olarmı?”

Laçın bu sadəlövh düşüncələr içində xeyli həyəcanlandığının fərqiñə varmadan: “Yox, yox!” – deyə dəli kimi qışqırıldı. “Mən razı ola bilmərəm ki, mənim çörəyim başqasının göz yaşı ilə yoğrulsun. Qoy Səməd dövlətinin gücünə nə eləyirsə eləsin. Mən buna dözə bilmərəm – yox, dözə bilmərəm!”

Laçın addımlarını daha da sürətlə atmağa başladı. “Mən bilirəm ki, biz hər zaman ac-susuz qalmayacaqıq. Bir vaxt olacaq ki, bu gün Səməd kimi oğrulara baş əyən adamlar onun üzünə tüpürüb deyəcək: “Tfu!.. Oğru köpək oğlu! Heç utanmırısanmı?” Belə bir zaman gələcək. Mən buna inanıram...”

Laçın, bir neçə dəqiqdən sonra meşənin ortasından axan gurçaya yetişdi. Fikrindən ayrılib dayandı.

Dan yeri söküldü. Laçın bir müddət hərkətsiz dayanıb qarışındaki uca dağlara baxdı. Dağlar hələ duman içinde idi. Laçın çayın qıraqında oturdu. Yuxusuzluqdan açılan gözlərini ovuşturdu. Tələsik əlini, üzünü yudu. Birdən çox bərk acığını hiss etdi. Ancaq özü ilə heç bir şey gətirmədiyi xatırlayıb məyus oldu. Yapıcılarından başqa, az-çox pula gedəcək qiymətli bir şeyi yox idi. O, qəmli-qəmli baxınaraq, dərindən köksünü ötürdü: “Acından ölücəyəm!” – deyə düşünüb, ayağa qalxdı.

Caydan keçdi. Geniş yola çıktı. Yavaş-yavaş hava işıqlanır, yollar aydın seçilməyə başlayırdı. İki dağ arasındaki geniş düzəndə Qarakilsə evlərinin sarı kirəmitləri görünürdü.

Laçın gözlərini qəsəbəyə zillədi. Orada da qəmli bir sükut hökm sürməkdə idi. Sonra dönüb geriyə baxdı. Bir böyük çən yoxuşun qurtaracağında, hərkətsizcə durmuşdu. Çayın boğuq səsinə səs verən meşə, yavaş-yavaş çənlərdən təmizlənir, uca şam ağacları qaralmağa başlayırdı.

Laçın, geridə qoyub gəldiyi bu gözel təbiətə bir neçə dəqiqli həsrətlə baxdı. Onun gözləri həlqələndi, ixtiyarsız olaraq soyuq yanaqlarına düşən iri yaş damalarını əlinin tərsilə sildi, ancaq yenə özünü saxlaya bilməyib uşaq kimi ağladı. Əvvəlcə geri qayıtməq, yenə də çobanlığa, naxırçılığa girmək istədi. “Vətən kimi əziz olan bu yerlərdə acıdan ölmək də xoşbəxtlikdir” – deyə düşündü, ancaq bütün olub keçənləri yadına gətirəndə, “yox” – dedi, yoluna davam edərək çaydan xeyli uzaqlaşdı.

Qəsəbə, xəzif duman layından təmizləndi. Dilican-Qarakilsə şose yolu kənarında Laçının lap uşaqlıqdan bəri hər il gördüyü qocaman dağlar səhər çənindən sıyrılib çıxırdı...

* * *

Laçın atasının köhnə dostu Qarapetin evinə gələndə ailə üzvləri böyük yemək stolunun dövrəsinə yiğişib çay içirdilər. Qoca Qarapet onu görən kimi sevincdən parlayan iri gözlərilə güldü:

— Vah... Ay səni xoş gördük, Laçın! — deyə ayağa durdu, onun yanaqlarından öpdü.

Laçın ailə üzvlərilə görüşdü. Qarapetin böyük qızını, özü kimi gənc oğlunu onların arasında görmədiyindən təəccübə soruşdu:

— Bəs Nuşu hanı, Ayrapet hanı?

Azərbaycanca bilməyən qoca arvad, dişlərini ağardıb gülüm-sündü. Laçının sualını anladığı üçün əlilə müxtəlif işarələr verirdi. Laçın bu cavabı başa düşmədi, gözlərini döydü.

Qarapet:

— Hələ, işıqlanmamış gedibdir, — dedi, — ot biçməyə ...

Laçına yer göstərdilər. O, yapincısını büküb bir tərəfə atdı, stalda oturdu. Yavan arpa çörəyi ilə iki stəkan dişləmə çay içdi.

Ailə üzvləri onun gəlməsinə çox sevinirdilər. Laçını əvvəldən yaxşıca tanıyan balaca qızlar da, tez-tez bir-birinin üzünə baxıb gülümsünür, öz sevinclərini bildirirdilər. Ayrapetin anası, şışman qarınlı sarı samovarın yanında oturub gözünü Laçından çəkmir, tez-tez ağızının mirığını, köhnə çürümüş dişlərini gösterirdi. Başına örtdüyü çitin yanlarından ağarmış saçları görünürdü. Yanaqlarının qırışıığı, eýilmiş beli, arvadın qocaldığını o dəqiqə gözə çaprdırırdı.

Qarapet qumralsaçlı yumru başını, çənəsinin ucundakı balaca saqqalını əli ilə tumarlayır, arvadının da əvəzinə danışaraq söhbətə ara verirdi:

— Sadıq kişi də dünən yox, sraşa gün burada idi. Araba düzəlt-dim. Ancaq ki, çox baha olacaq. Köpək oğlu otuz manatdan əskiyə vermədi.

Laçın atasının adını eşidəndə üz-gözünü bərk turşutdu. Gözlərini yerə zillədi. Qarapet isə bu hərəkətin mənasını anlamadı. O gülümsünüb sözünə davam etdi:

— Donuz oğlu bilir ki, kişi əlacsız qalıb, ona görə ayağını yuxarı-dakı nərdivana qoyur...

Laçın bir də başını yuxarı qaldırıb onun sözünü kəsdi.

— Kirvə! — dedi, — sən öz dolanacağından danış görək.

Qarapet bu sözləri eşidəndə nə xüsusda danışdığını unutdu, gözlərini Laçına zilləyərək bir an susdu, nədən bəhs etdiyini xatırlaya bilmədi. Onun yanaqlarının əzələsi titrədi. Birdən qəmli və ümid-siz bir hal alıb cavab verdi:

– Öz dolanacağından nə danışım? Gün çıxmamışdan gedib axşam gəlirəm, yenə acam ki, acam. Eh ay bala, bizim günümüz itin günü, heç bir təfavütü yoxdur. Bu il arpa çöreyi nədir ki, ona da möhtac qalmışam. Özün bilməyirsənmi bizim Qarakilsədə taxıl əkmək, iynə ilə gor qazimaq kimi bir şeydir. Keçən il bir az buğda əkmışdik, kartoşkam da vardi, Allah vermədi, əlim boş qaldı.

Qarapet uşaqlarının üzünə hüzünlü-hüzünlü baxdı, yenə sükuta daldi. Laçın öz səhvini anlamış müqəssir adamlar kimi titrek bir səslə:

– Kirvə! – dedi, – Allaha şükür, oğlun da böyüüb yekə oğlan olub, daha bundan sonra Ayrapet də qazanc gətirəcək, kefini niyə pozursan ki?

Bunu deyib Laçın da sükuta daldi. Balaca otağa səssizlik çökdü. Buğlanan samovarın da səsi xırp kəsildi. Yalnız bir neçə dəqiqədən sonra Qarapetin arvadı ərinə ermənicə nə isə dedi, qılmışdı. Lakin Qarapet onun sözlərini eşitməməzliyə vurdu.

Ortalıqdakı sükudan sıxilan balaca qızlar, oynaya-oynaya eşiyyə yüyürdülər. Laçın onların hər ikisinin dalınca baxdı, ayaqyalın olduğunu gördü. “Yazıqlar gör nə gündədirler. Görünür ayaqqabıları yoxdur” – deyə düşünür, evdə yorğan-döşəkdən başqa nəzəri cəlb edə bilən qiymətli bir şey görə bilmirdi:

– Kirvə! – deyə Laçın Qarapetin gözlərinin içində baxdı. – Mən... bu gün arana yola düşürəm. Ancaq pulum yoxdur, bilet almağa da yəqin ki, bir neçə manat lazım olacaq. Yapıncımı satmaq istəyirəm, sən nə məsləhət görürsən?

Qarapet alınını qırışdırıb təəccübə soruşdu:

– Nə var ki? Bu tezlikdə arana niyə qayıdırısan? Xeyir ola!..

Laçın atası ilə dalaşdığını ona bildirməməyə çalışaraq:

– Aranda bizim də biçiləsi otumuz var, – dedi, – qonşularımızın hamısı qayıdı.

Qarapet “yol xərci tapmayan adam, otu nə ilə biçdirəcək? – deyə düşündü. Aranda yeməyə-içməyə şey gərək olmayıacaqmı? Yox... hər halda gərək azdan-çoxdan xərclik düzəltsin. Mənim də pulum yoxdur ki, buna kömək edim...”

Laçın dostunun dinmədiyini görüb “yəqin yapincını satmağa razı deyil” – deyə xəyalından keçirdi.

– Kirvə! – dedi – ayrı əlacım yoxdur, gərək satasan...

Qarapet bir az fikirləşdi, razılıq işarəsi olaraq başını tərpətdi:

– Satarıq, satarıq, o qədər yapıcı axtaran var ki...

– Elə isə zəhmət çək mənimplə bazara gedək, – deyə Laçın ayağa qalxıb, yapincısını götürdü.

Qarapet razılaşdı, ayağa durub köhnə pencəyini geyindi, şapkasını da əlinə alıb Laçınla bərabər eşiyyə çıxdı. “Eh!.. – deyə Laçın düşünməyə başladı – gör nə günlərə qaldım!”

Qarapet ucadan deyilən “eh” nidasının mənasını xəbər alanda, Laçın qızardı, başını aşağı saldı.

Dükanlar hələ bağlı idi. Yalnız uzaq yaylaqlardan qoyun, toğlu, ətlik mal-qara satmağa gələn kəndlilər, bir də onlarla alverə girişmiş qəssablar görünürdü. Qarapetlə Laçın bazara gələndə, bəzi tanış kəndliləri görüb salamladılar. Laçın onlardan tezçə aralanıb uzaqlaşdı. Qarapet də xirdaca addımlarla onu izlədi.

– Bir az gözləməli olacaqıq, – dedi, – dükançılardan birinə verib satdırarıq.

Laçın iki aydan bəri görmədiyi qəsəbənin ayrı-ayrı evlərinə, dükanların xırda-xuruşla bəzənmiş vitrinlərinə baxa-baxa gedirdi. O, yenə ağır-agır düşünür, dostunun üzünə baxmadan irəliləyirdi, “deyək ki, yapincını satıb, bilet alıb maşına mindim, arana da getdim... Sonra? Bəs sonra haraya gedəcəyəm?”

Bu anda Qarapet Laçının sağ qoluna toxunub:

– Ay Laçın, – dedi, – gəl vağzala tərəf gedək, görək Tiflis poezdi nə vaxt gələcək...

Laçın fikrindən ayıldı!..

Onlar yenə dinməz-söyləməz addımlayırlar, palçıqlı küçənin ortası ilə vağzala doğru gedirdilər. Laçın yapincısına bərk bürünüb, gah ayağındaki dikburun çarığa, gah da palçığa bulaşmış qara patavasına baxıb yenə düşünürdü: “Yaxşı, deyək mən arana getdim, bəs sonrası nə olacaq? Mədənə getsəm indi məni kim işə götürəcək? Kənddə qalıb nökərçilik eləsəm bu daha yaman olar... Bir də nökərçiliyə qayıtmaq sarsaqlıqdır. Mən kimdən əskiyəm? Azdan-çoxdan savadım var, heç olmasa yazıb-oxuya bilərəm ki... hər halda şəhər yaxşıdır. Deyirlər ki, orada hər cür iş tapılır. Oradaca işə girib, başımı dolandıraram. Amma...”

Laçın duruxdu. Birdən əsəbi addımlarla yeriməyə başladı. “İşdir gedib qulluq tapmadım, kəndə qayıtmağa da pulum olmadı, onda kimə əl aça bilərəm? Yad yerdə, qürbət eldə... Ancaq Bakıda bizlər-dən çox adam işləyir, mən də gedib onlara qoşula bilmərəmmi?”

Laçın elə bil qəsdən özünü dolaşiq fikirlərə qərq edir, uzun düşüncədən sonra asan bir yol tapır, uşaq kimi sevinirdi.

Bu anda Qarapet qəsəbənin baş tərəfində, dağın ətəyindəki qalın meşədən xeyli bəridə, hündür hasar içərisində olan meyvə bağıını Laçına göstərirək:

– Bu il yamanca alma-armud olacaqdı – dedi, – amma zəhrimarı bərk dolu vurdu, bircə dənə də meyvə sağ qalmadı, uşaqların gözü ona dikilmişdi, o da ki, belə...

Laçın, ağlamsınan Qarapetin tutqun səsindəki ümidsizliyi duyub, qəmli bir tövrlə onun üzünə baxdı, dostunun dərdinə şərik olduğunu bildirmək üçün:

– Eh, – dedi, – kəndçilik də bir peşə deyil, bizim hər şeyimiz belədir, Allahın ümidiñə qalan məhsuldan nə çıxacaq?

Onlar vağzala yetişincəyə qədər bu xüsusda danışdilar. Laçın daha da kədərləndi, bir tərəfdən öz dərdi, o biri tərəfdən dostunun başına gələn fəlakət onu eyni dərəcədə yandırdı.

Stansiyada Tiflis qatarının axşamüstü gələcəyini öyrənib geri döndülər.

Yenə dükənlər açılmamışdı. Laçının ürəyi darıxırdı. O, yapın-cısını bu gün sata biləcəyinə heç inanmirdi.

– Kirvə! – deyirdi, – qorxuram ki, alan olmasın...

Qarapet qüssəli-qüssəli gülümsünüb cavab verdi:

– Satarıq, satarıq, ancaq neçəyə qiymət eliyək?

– Bilmirəm vallah, keçən yaz iyirmi manata almışdım düz ikicə qoyun vermişdim.

Qarapet yapinciya diqqətlə baxıb:

– Təzədir, – dedi, – elə öz qiymətinə də satarıq.

– Yaxşı, mən razıyam...

Qarapet, aksaya-axsaya yeriyən qıسابöylü şışman bir erməni yolda saxlayıb salam verdi, yapincını ona satmaq istədi, ancaq erməni çəçələ barmağı ilə qulağının içini təmizləyərək başını buladı, tez Qarapetdən uzaqlaşıb getdi. Onun ardınca kinli-kinli baxan Qarapet:

— Laçın, — deyə asta addımlarla yoluna davam etdi, o deyir ki, bu saat yapıcı kimin nəyinə gərəkdir?

Laçın pərt oldu.

— Doğru deyir də, camaat beş-on gündən sonra arana köçür...

Bu anda Qarapet məxmər pencəkli, sarıyanız, yoğunboyun bir taciri göstərib:

— Gəl, — dedi, — buna da göstərek, bəlkə satmağa razı oldu.

Tacir hıqqana-hıqqana dükanın qapısındakı qılılı qurdalayır, aça bilmirdi. Onun öz-özünə deyindiyi də aydın eşidilirdi.

Laçın dükana yaxınlaşanda ürəyi bərk çırpındı, yenə rədd ediləcəyini düşünüb daha da sixıldı. Ancaq Qarapetin tacirə yaxınlaşdığını, qılılı açdığını və onunla şirin söhbətə girişdiyini görüb sevindi. Tacir dönüb Laçına baxanda, onun ümidi birdən artmağa başladı. “Razıdır, razıdır” deyə dünüşüb tez Qarapetə yaxınlaşdı. Erməni doğrudan da yapıcını almağa razı idi. Yalnız qiymətinin üstə mübahisə edirdi. O, fisiltı ilə dərindən nəfəs alıb, azərbaycanca dedi:

— On beş manat qızıl pul verərəm, o da Qarapetin xətrinə...

Laçın sevindiyindən düşünməyə imkan tapmadı:

— Yaxşı, razıyam! — deyə yapıcını bükbüb dükan sahibinə uzatdı.

Erməni, adəti üzrə, fisildaya-fisildaya daxılın ardına keçdi, şapkasını çıxardıb divardan asdı, yapıcını aldı. Harada isə gizlətdi. “Lap təzədir, xeyli qazancı var” deyə o düşündü.

Laçın pulu alıb döş cibinə qoyanda o qədər sevindi ki, dostu Qarapetin yanında olduğunu belə unudub cəld eşiyyə çıxdı.

VII

Obada qoyun sağını başlanırdı.

Qızlar, gəlinlər sərnicləri, qazanları, mis camları gətirib sağın yerinə qoyur, özləri isə çəkilib kənarda dururdular.

Sürücü yenicə gəlmışdı. Qoyunlar bir-birinə qıslılıb kövşəyirdilər. Obanın üzərini sərin və təmiz bir dağ havası çulğamışdı.

Havadan çox razı qalan sağıcılar, qab-qacaq gətirib sağının başlanmasını gözləyən qızlara, gəlinlərə yaxınlaşırdılar. Onların arasında Səməd də görünürdü. O, əlindəki dəri önlüyü döşünə taxır, kinli gözlərilə qoyun sürüsünə baxır, tövşüyə-tövşüyə irəliləyirdi.

Laçının qaçması xəbərini eşidəndən bəri üz-gözü açılmır, qaşqa-bağı yerlə gedirdi. “Ay it oğlu, qaçıb canını qurtara bilməyəcəksən... Haraya getsən, axırdı yenə mənim əlimdəsən, ay donuz oğlu!” – deyə ürəyində onu söyür və nədənsə bu xüssusda heç kəsə bir söz demirdi. O, ata-anasının uzun-uzadı nəsihətini dinləyib Gülyazı boşamaq fikrindən əl çəkmişdi. Səməd düşündü ki, Gülyazı boşasa bütün oba, kənd əhli bu hadisənin səbəbi ilə maraqlanacaq, arvadının xəyanəti bütün şenliyə yayılacaq və hörmətdən düşüb biabır olacaqdır. Bu səbəbdən də ata-anasının məsləhətinə qulaq asır, hələlik heç bir tədbir görmürdü. Ancaq sürüdən ayrılib getmək fikrindən hələ də dönməmişdi. O, srağɑ gündən bəri rahat ola bilmir, bu xüssusda düşünür, tutarlı bir bəhanə axtarırdı. “Bu camaatin qabağında birdən-birə qoyunları ayırib özgə bir sürüyə qoşsam, yenə deyəcəklər ki, binamus köpək oğludur, düşməninə gücü çatmadı, heyfini bizdən alır... Yox...” – deyə Səməd önlüyünü bərk-bərk bağlayıb irəlilədi: “Yox!.. – deyə yenə düşünməyə başladı – Mən bunlardan nə cür olsa ayrılacağam... Mənim arvadım hərgah doğrudan da Gülpəri qarının dediyi təki pis yola gedirsə, sürüdən ayrılan-dan sonra öz səhvini başa düşər. Ancaq...”

Bu dəmdə Səməd Laçınla Gülyaz arasındaki vədələşmənin tarixçəsini xatırlayıb qızardı, əsəbiləşdi. “Bəlkə onlar yenə də bir-birini istəyir, bəs onda?..”

O, birdən beyninə hücum edən bu müdhiş sualın qarşısında donub qaldı, öz-özünə ucadan “Ox!..” deyə bağırdı. Bunu eşidən kəndlilər Səmədin üzünə təeccübə baxdilar. Səməd yuxudan ayılan kimi oldu, tez irəliləyiib onlardan aralandı: “Qanmaz köpək uşağı! Daha onu bilmirlər ki, bu saat mənim ürəyim partlayır...” – deyə ardınca gələn kəndliləri də söyüd.

Sağıcılar dairə vurub oturanda Səməd də gəlib həmişəki yerinə keçdi. O, çıxdan bəri qoyun saqmadiğini xatırlayıb yanındakı yoldaşlarına baxdı, zorla gülümşünüb:

– Əllərim də lap xamlayıb ha, – dedi, – qorxuram ki, tez yorulam...

Onunla yanaşı oturmuş qozbel, aqsaqqal bir sağıcı üzünü Səmədə çevirmədən:

– Qorxma, yorulmazsan, – dedi, – Gülyaza de ki, bir cam da mənə versin, kömək elərəm...

Sağın başlandı. Öllərində haça başlı, uzun çomaq tutmuş balaca uşaqlar, sağın yerindən xeyli aşağıda duran qoyun sürüsünə doğru yürüdülər, bir dəstə sağlamal qoyun ayırib yuxarı sürdülər.

Səməd, sağ yanaqlarından “S” hərfi şəklində damğalanmış qoyunlarını tanıyb sağmağa başladı. Ancaq o, yenə də fikrini bir yerə toplaya bilmir, başını qoyunun ardına sıxb iki əlilə məmələrini sıxdığı halda, boynunu yana doğru əyir, sağın yerindən bir neçə addım aralı durub ərinin yanındakı sərnicin südlə dolmasını gözləyən Gülyaza baxır, ürəyində ona söyüş yağıdırırdı. “Ay itin qarnından gəlmış qancıq, səni işiqli dünya üzüne gör necə həsrət qoyacağam...”

Ancaq Gülyaz yaşımağını qara gözlərinin altına çəkib yerə baxır, Laçının taleyini düşünürdü. “... İndi görəsən o hardadır, başına nə iş gəldi?” – deyə öz-özünə sual verirdi.

Səməd, əlindəki qoyunu sağlam qurtarandan sonra yanındakı adamların söhbətini dinləməyə başladı. Kəndlilər südün azlığından şikayət edir, çobanlardan gileylənirdilər. Laçının əmisi kəkələyə-kəkələyə deyirdi:

– A kişi, indiki çocoçobanlar da çocoçoban deyil ki, hava işiq-lananacan yayatır, qoqoyun da ac qalır, qoqoyun o vaxt süd verər ki, otlaya...

O, pəltək dilinə gülüşən uşaqların qaqqıltısını eşidəndə yazıq-yazıq ətrafına boylandı, utandığından qıpçırmızı qızarıb gözünü yerə dikdi, bir daha dinmədi.

Səməd o biri qoyunu da sağlam qurtardı.

Bu anda onun gözü başqa bir kəndlinin sağlığı körpə qoyuna sataşdı. Səməd öz qoyununu tanıyanda, birdən gözləri həlqəsindən çıxmaq dərəcəsinə gəldi. Əsəbi, həm də boğuq bir səslə qışqırdı:

– Ey! Köpək oğlunun adamı, mənim qoyunumu niyə sağırsan?

Kəndlili alnına düşən motal papağını boynunun ardına itələdi. Diqqətlə qoyunu süzdü, gülümsündü:

– Ə, bağışla, sənin canın üçün bilməmişəm... – Səməd daha eybəcər bir səslə bağırdı:

– Kor-zad deyilsən ki?

Kəndlili son dərəcə mülayim, yalvarıcı və aqlamsınan bir tövrlə:

– Ə, oğlum ölsün ki, bilməmişəm, – dedi.

Bu dəfə Səməd daha da coşub özündən çıxdı, kəndlilinin arvadına söydü. O da Səmədin anasına söydü.

O biri kendlilər Səmədi sakit eləmək üçün sözə qarışdırılar:

– Ə, Səməd, yaxşı, sən də onun bir qoyununu sağarsan, nə böyük şeydir ki?

– Ayıbdır, ayıbdır, kənardan baxan nə deyər?

– Fağır bilməyib sağıb, adam da yixılıb olur, nəyin üstə dava salırsan?

Səməd bütün deyilən sözləri qulaqardına verdi. Cəld ayağa durdu, sürüdən qoyunları bölüb gətirən uşaqlara bağırdı:

– Ə, – dedi, – hələ getməyin...

Kendlilər bu dəfə Səmədin üzünə nifrətlə baxdılar.

Biri:

– Ə, Səməd, ayıb olsun sənə, – dedi, – səni heç belə bilməzdim.

Səməd bu sözləri cavabsız buraxmadı:

– Ayıb sizə olsun ki, gözünüzün qabağında oğurluq eliyənə tərəfdar çıxırsınız, – dedi və qoyununu sağlamış kendlinin üstünə cumdu.

– Bu dəqiqə səni tikə-tikə doğrayaram, donuz oğlu donuz!..

Kəndli də ayağa durub:

– Heç yel olub yanından da keçə bilməzsən, donuz oğlu özünsən!

Səməd uzun xəncərini qınından çıxardıb kendlini vurmaq istərkən, hər tərəfdən onu tutub qoymadılar. O dartındı, bağırdı, ancaq izdihamın arasından kənara çıxa bilmədi. Qüvvətli bir kəndlili onun sağ biləyini qanırdı, xəncəri dartıb əlindən aldı.

– Çox da xoruzlanma, adama bir toy tutarlar ki, əlləzinəni əzbər-dər oxuyar, bir cam süddən öträ yaziq kişini niyə abırdan salırsan?

Səməd tək qaldığını görüb sakit oldu:

– Mən qoyunumu bu sürüdən ayırib Tomtu oğlunun sürüsünə qatacağam! – deyə bağırdı.

Bu hay-küyə kənardan qulaq asan kəndli:

– Ə, – dedi, kimi qorxudursan? – Dünən ayırsaydın bu gün iki gün olardı.

Səmədin qolunu tutmuş kendlilər, yavaş-yavaş ondan aralandılar.

Gülyaz ərinin bu hərəkətlərini görüb daha da məyus oldu. “Kül başına, guya özü oğurluq zad eləməyib” – deyə düşündü.

Bir neçə dəqiqədən sonra Səməd öz qoyunlarını ayırdı, saymağa başladı, iki yüz əlli sağmal, səksən də qısır qoyun o tərəfə sürüldü.

Kendlilər yenə sağına davam etdilər.

VIII

Sadiq kişi Laçının qaçmasından tez xəbər tutdu. Bu ayrılıq ona çox ağır təsir etdi. O, qoca vaxtında yalqız qaldığını görüb öz hərəkətindən peşman oldu.

Laçının anası da səhərdən axşama qədər ağlayıb acı göz yaşları tökdü, ərinin danlamağa başladı:

– Bu qoca vaxtında belimi sindirdin, ay kişi... Gülpəri donuz qızının yalanına inanıb məni gözü yaşlı elədin, indi mən başıma haranın daşını töküm?

Sadiq kişi bu sözləri dərin bir iztirab içində dinləyir, arvadına cavab verməyə söz belə tapmırıldı. Laçın kimi əlli-ayaqlı, bacarıqlı bir oğulun baş götürüb qaçması, doğrudan da böyük dərd idi. O, Laçının bu qədər inadlı olduğunu güman etməyib ehtiyatsız tərpəndiyini yalnız indicə anladı.

Hələ onun ürəyində birdən-birə, bu günə qədər heç fərqi nə varmadığı ata məhəbbəti baş qaldırdı. Əvvəldən ağlına belə gətirmədiyi bu gözlənilməz ayrılıq, bir günün içində onu xeyli qocaltdı.

Sadiq kişi oğlunun bu ayrılığından qəddi bükülmüş halda, “öz əlimnən öz evimi yıxdım” – deyə düşündü və birdən uşaq kimi hönkürtü ilə ağladı:

– Ay arvad, – dedi, – günah mən evi yıxılmışda oldu. Onu döyen yerdə keşkə əllərim quruya id!

Sadiq kişi əli hər tərəfdən üzülmüş halda eşiyə çıxarkən, Səmədin bu obadan ayrıldığını, özü də bu gün Tomtu oğlunun obasına gedəcəyini ona xəbər verdilər. Qoyun sağının qaydan qardaşı ona yaxınlaşdı, Laçının qaçıǵına təəssüfləndi, sonra qardaşına ehtiyatlı dolanmağı məsləhət gördü:

– Bu gecə var-yoxunu apar sat, tüfəng al, papatron al! O it oğlu Səməd əlinə keçəni sağ qoymayacaq. Tüfəng al, papatron al.

Sadiq kişi qardaşı ilə razılaşmadı:

– Biryolluq ölüb qurtarsayıdım, bu dünyadan əzabını da görməzdəm, – deyə daha qəmli və ümidsiz bir hal aldı, köksünü ötürdü. – Laçından sonra mənim sağ qalmağım...

Qoca doluxsundu, yaşaran gözlərini sildi, zorla özünü saxlayıb qardaşının üzünə baxdı:

– O bədbəxt oğlu Laçın bizim başımızı qalmaqala saldı... – deyə elavə etdi.

Sadiqın qardaşı da ağlamsındı, sonsuzluğun bütün ağırlığını duymuş adamlar kimi düzüdü:

– Qardaş, – dedi, – oğlunu bir təhər yola gətirərik, qəm eləmə... Sən mən deyənə bax, bu donuz uşağının əlindən hər köpək oğluluq gələr, durma, get hazırlaş!..

Sadiq kişi bir qədər fikirləşdi. Tüfəng almaq üçün satısları bir şeyi yox idi. Qoşqu heyvanını satsa, arana köçə bilməyib yurdda qala-caqdı. O, qardaşından kömək istədi:

– Mənim nəyim var? – dedi, – bircə qoyuna gümanım gəlir, sən də bir-iki toğludan keçsən, tüfəng də düzəldərik, patron da... Ney-ləyək, tüfəng sənin olar, lazımlı olanda biz də götürərik...

Sadiqın qardaşı bu fikrə razı oldu:

– Hazırlaş, Alaşan, hardadır? Uşaqlara de ki, tutub gətirsinlər.

Hər iki qardaş, obanın aşağı tərəfindəki qayalığa doğru getdi. Uşaqlardan bir neçəsini yollayıb atı tutdurdular. Sadiq kişi bir neçə dəqiqədən sonra Qarakilsəyə yola düşdü.

IX

Laçın kəndə çatanda hava bərk isti idi. Ağcaqanadlar nəfəs almağa imkan vermirdilər. Kənddə bir neçə qarovalçudan başqa heç kim yox idi. Qazma daxmaların qapıları kiliidlənmişdi.

Laçın, ağır ev şeyləri saxlanılan tövlələrinə girmək istəyəndə hədsiz-hesabsız birlərlə üstünə daraşdı. O geriyə sıçrayıb köhnə çardağın altında qoyulmuş böyük kötüyün üstündü oturlu. Bərk yorulduğunu hiss edib, ayağa qalxdı, təzədən quru yerdə dalı üstə uzanıb, bir neçə dəqiqə mürgülədi. Qonşu həyətdən gələn bir səs onu hövlənak oyanmağa məcbur etdi.

Gələn adama diqqətlə baxdı. Əvvəlcə taniya bilmədi. O, yaxınlaşış salam verdi.

– Dağlarda nə var, nə yox, ay Laçın? – deyə soruşdu.

Laçın onu tanıdı. Yaxın qonşularının oğlu Teymurdu. Onun əynində parçadan şalvar-köynək, ayağında isə qalın padaşlı soldat botinkası vardı. Kepkasını əlinə alıb, yaylıqla tez-tez alnının təririlər, ağcaqanadları qovurdu.

Laçın onun salamını aldıqdan sonra:

– Bakıda nə var, nə yox? Salamatlıqdır mı? – deyə sual verdi. – Bu zaman nə var, belə? Xeyirdirmi?

Teymur yanağını sancan ağcaqanadı yaylıqla qovub cavab verdi:

– Gəlmışəm ki, uşaqları yanına aparım. Yazıqlar bu il dağa köçə bilməyiylər, bu saat hamısı qızdırma içindədir. Düzünü axtarsan, başımı itirmişəm.

Laçın bu xəbərdən məyus olub, hüznlə Teymurun üzünə baxdı.

– Tərs kimi bu il çox istidir. Yazıq uşaqlar belə istiyə tab gətirə bilərlərmi?

Teymur Laçının arana belə tez qayıtmığının səbəbləri ilə maraqlandı.

– Bəs bu vaxt sən niyə gəlibssən ki?

Laçın cavab vermədi, gözlərini yerə zillədi. Teymur onun bu sualdan nə üçünsə pərt olduğunu duyub təəccüblə soruşdu:

– Olmaya evinizdə bədbəxtlik üz verib?

Laçın dağda başına gələn əhvalatı açıb söylədi, axırdı doluxsunub əlavə etdi:

– İndi mən də qalmışam odla su arasında. Bilmirəm hara gedim. Şəhərəmi, yoxsa Allahverdi mədəninəmi...

Teymur onun qolundan tutub öz daxmasına doğru apardı.

Başqa kasıb qonşuları kimi onun da köhnə bir daxması vardı. Xəstələr, daxmanın çardağı altında yanaşı uzanıb yatırlılar. Yalnız balaca bir qız uşağı ayaq üstündə durub onlara qulluq edirdi.

Teymur xəstələri Laçına göstərib deyirdi:

– Dərman-zad gətirmişəm, ancaq bu yazıq uşaqlara yemək lazımdır. Quru çörək yeyib bulanıq Kür suyu içəndə adam bundan artıq olmayıacaq ki? Əlacım kəsildi, dünən Böyükəsik stansiyasına gedib, xırda-xuruş alıb gətirmişəm. Yazıqlar bir az yeyəndən sonra özlərinə gəldilər. Bir az dirçəlsələr götürüb hamısını Bakıya aparağam, orada heç olmasa gözümün qabağında olarlar.

Laçın çardağın altındakı xəstə uşaqları nəzərdən keçirdikcə, daha da kədərlənirdi. Onların rəngindən zəhrimər töküldü. Balaca qızın boğazı armud saplığı kimi nazilmişdi. Elə bil o, qəbirdən yenicə xortlamışdı. Teymurun arvadını isə ilk baxışda tanımaq xeyli çətindi.

Laçın qəsdən gözünü başqa səmtə çevirdi. Bu ağır həyatın acılarlarına dözmək nə qədər çətin idi. Laçın öz-özünə: “Bunların dirilib adam olmasına çox az ümid var” – deyə köksünü ötürdü.

Teymur isə o qədər ümidsiz deyildi. O, bir neçə gündən sonra arvadını da, uşaqlarını da sağ-salamat Bakıya aparacağını düşünürdü.

Laçın:

– Teymur, – dedi, – sən çalış ki, bunları tezliklə doxtura çatdırısan, yoxsa...

Teymur:

– Hələ yox, – deyə cavab verdi, – bu saat Bakıda da çox istidir, fikrim budur ki, obalar qayıdanacan gözləyim, bu daxmanı da, tövləni də satıb bir yolluq gedim.

Onlar xəstələrin üç-dörd addımlığında salınmış palaz üstdə oturdular. Teymur həm ailəsini, həm də Laçının taleyini düşünüb, bir neçə an qəmli sükuta qərq oldu.

– Gəl Bakıya gedək, – dedi, – qulluq tapıb bir təhər başını dolanırsan, atan da yəqin ki, sənin köməyin olmasa dolana bilməyəcək, ona da azdan-çoxdan...

Laçın “ata” sözünü eşidəndə narazı halda başını buladı.

– Mən bir də onun üzünə baxmaram, – dedi, – bu saat da çubuq yaralarının yeri sizildiyir. Allahsız oğlu allahsız bədənimdə sağ yer qoymadı...

Teymur Laçına öyünd-nəsihət verməyə başladı:

– Hər halda atandır. Görünür sənə yaxşılıq eləmək istəyib. Bir də ki, səni böyüdüb boy-a-başa çatdırıran odur, gərək sən də öz borcunu ödəyəsən, yox? Hansımızı ata-anamız döyməyib?

Ortalığa dərin bir sükut çökdü. Bu anda xəstə qadının zarılıtışlığını bildirdi. Teymur onun halını soruşdu. Xəstə qızdırma içində sayıqlayırdı:

– Getmə, Teymur, mən ölürəm, məni qoyub hara gedirsən?

Laçın qadının bu halına dözə bilməyib ayağa durdu.

– Teymur, – dedi, – mən bu saat dayımgilə gedirəm, dayımın oğlu da burdadır. Yəqin ki, bostandadır, gedim görüm, hərgah evə qayıdıbsa, ona bir söz deyib yenə gələrəm.

Teymur razı oldu.

– Yaxşı, gəl, çaydan-zaddan iç, yəqin ki, sən də acsan, – dedi.

Laçın, üzünü sancan ağcaqanadları qova-qova uzaqlaşdı...

Bir neçə gündən sonra Laçın Teymurla bərabər Bakıya yola düşdü. Teymurun ailəsi hələ də qızdırmadan yaxasını qurtarmamışdı. Balaca uşaqlar hər gün titrədirdilər. Ancaq Teymur indiyə qədər

əziyyətlə yiğdiyi beş-on manatı dava-dərmana xərcləyib onları müalicə etdirirdi.

Laçın isə şəhərə yetişdiyi gündən iş axtarmağa başlamışdı. Ancaq Bakıda iş tapmaq üçün ən azı bir-iki həftə gedib-gəlmək, bir çox yerə ərizə vermək lazım idi.

Laçın bir dükançının yanında işləmək istəyirdi. Bir neçə adam da ona söz vermişdi. Ancaq Teymur və başqa tanış fəhlələr bunu heç məsləhət görmürdülər. “Alverçilik kişi sənəti deyil” deyə onu həvəsdən salırdılar.

O, yenə bir neçə gün gedib-gəldisə də münasib bir iş düzəldə bilmədi. Laçın bir qədər savadlı olduğundan mürəttibliyə girmək istədi. Ancaq bu işdə çalışsa, aldığı maaşla, heç özünü dolandırı bilməyəcəkdi. Yoldaşları bu qulluğu da pisləyib, neft mədənində işləməyi məsləhət gördülər.

Teymur onu özünün işlədiyi mədənə apardı. Ərizə verdilər. Laçın burada da bir neçə gün gözləməli oldu. O, uzun get-gəllərdən usandı, pul borc almaqdan yoruldu.

O, hələ Teymurun evində qalırdı. Balaca otaqda iki qız uşağı, bir oğlan, bir də Teymurla arvadı yaşayırırdı. Gecələr yatağa uzananda nəfəs almaq mümkün olmurdu. Laçın hər tərəfdən əli üzülmüş halda kəndə qayıtməq, dövlətlilərdən birinin qapısında nökərçiliyə girmək xəyalına düşdü, çoxlu pul borc aldığıni xatırlayanda isə bu fikrindən daşındı.

Bir gün Teymur mədəndən qayıdarkən Laçına şad bir xəbər götirdi; onu işə qəbul etmişdilər. Laçın sevindiyindən yerə-göyə siğmirdi.

Bu anda o, nədənsə Gülyazı xatırladı; onun məchul taleyini düşünüb kədənləndi. Bunu duyan Teymur, təəccübə soruşdu:

– Sənə nə oldu? Sevinmək əvəzinə qaşqabağını niyə sallayırsan?

Laçın səsindəki titrəyişi gizlədə bilmədən cavab verdi:

– Heç... Anam yadımı düşdü. Yazıq arvad indi yəqin ki, dizinə döyüb ağlayır...

Gecə yarıya qədər Laçının gözünə yuxu getmədi. O, başına gələn son əhvalatı, uşaqlıq illərini, muzdurluq etdiyi günləri xatırladı. Nəhayət, Gülyazın bədbəxtliyinə səbəb olduğunu düşünəndə ağır bir ruhi iztirab keçirməyə başladı. “Onu ya öldürdülər, ya da ki “namussuz” adı ilə boşayıb kənd arasında biabır elədilər. Buna

səbəb mənəm. Bütün bunları fikirləşdikcə o, səhər tezdən mədənə yox, bir baş kəndə getmək, sevgilisini bələdan xilas edib, uzaqlara, tanış-bilişin ağlına gəlməyən bir yerə aparmaq istəyirdi. Laçın bu ağır düşüncələr içində tamam yorğun düşüb, dərin bir yuxuya getdi.

Payız günəşinin sarımtıl şüaları pəncərədən içəri axdığı zaman, Laçın Teymurun səsinə oyandı, kəndə qayıdan yolların artıq bağlandığını görüb yenə də fikrindən daşındı. Teymurla bərabər mədənə yola düşdü...

X

İki aydan sonra Laçın atasından bir məktub aldı. Bu məktubu kənddən gələn tanış bir fəhlə gətirmişdi. Sadıq kişi yazırıdı:

“Əzizim oğul, gözümün nuru Laçın!

Bizi gözü yaşlı qoyub getdin. Yaziq anan da dizinə döyə-döyə qaldı. Elə bil daxmamızın dirəyi yixıldı. Mən də ki, qocalıb əldən-ayaqdan düşürəm. Bu ilki taxılımız bizi yarımmayı. Künc-bucağı-mızdakı olub-qalanı da satıb taxila verəcəyəm. Artıq Alaşamız da çərləyib öldü. Umudum təkcə sənə qalıb, əzizim oğul! Bu kağızı gözümün yaşı ilə yazdırıram, əziz bala!..

Muxtarın oğlu mənə düşmən olub, deyirlər ki, hər gün məni axtarır. Fağır anan gecə-gündüz sənin yolunu gözləyir. Gəl, qadan alım, başına dolanım. Atan Sadığın özgə qapısına göz dikməyinə razi olma, ağrin alım!

Atan Sadıq Hacı oğlu”

Laçın bu məktubu üç-dörd kərə oxudu, rusca yazılmış kağızı xəttindən, Laçın öz məllimini tanıdı. Müəllim bəzi sözləri azərbaycanca, rus hərifləri ilə yazmışdı. Sadıq kişisinin üslubunu saxlamağa çalışdığını da aydınca görünürdü.

Laçın çox kədərləndi. Atasının bu cür pis vəziyyətə düşməsi ona çox ağır gəldi. Uzun-uzadı fikirləşəndən sonra kağız və konvert alıb belə bir cavab yazdı:

“Möhtərəm ata və ana!

Yazdığınız məktubu aldım. Oxuyub xeyli qəmgin oldum. Doğrusu, mən sizdən ayrılib gələndə, bir də geri qayıtmamağa söz vermişdim. Ancaq göndərdiyiniz bu kağızı oxuyanda məni çox istədiyinizə

inandım. Gözlərim elə doldu ki... Yaziq anamın məndən inciməyə haqqı var. O məni qollarının üstündə böyüdüb bəsləmişdir. Mən ona borcluyam. Mən onun əməyini layiqilə ödəməyə çalışıram.

Möhtərəm ata!

Mən bu saat mədəndə fəhləyəm. Ayda iyirmi manat məvacib alıram. Ancaq özümün otağım yoxdur. Teymurun evində oluram. Bu yazığın da uşaqları çox əziyyətlə dolanır. Otaqları çox dardır.

Ata! Mən kənddən ayrılməq istəmirəm. Mümkün edib pul yığa bilsəm, yenə kəndə qayıtməq fikrindəyəm. Yazırsan ki, at da çərləyib öldü. Mən hər ay bir az pul yığıb təzə at almaq üçün sənə gəndərərəm. Sən də ki, atsız heç dolana bilməzsən. Mən deyən kimi eləyin. At alın. Anama de ki, məndən nigaran olmasın.

Muxtarın oğlu Səməddən qorxma. Ancaq ehtiyatlı dolan! Məndən qohumlarımıza salam söylə.

Sizi unutmayan: Laçın Sadıq oğlu

Laçın məktubu bir də oxudu, dördkünc bükdü, konvertə qoydu, üstünü də yazıb ayağa durdu.

Bu anda qapı açıldı. Teymur içəri girdi. O, çox şad görünürdü. Üzünü tərtəmiz qırxdırıb, saçını da yana daramışdı. Laçının əlin-dəki konverti görüb maraqla soruşdu.

– O nədir, deyəsən evə kağız yazırsan? Yaz ki, Bakıya gəlsinlər.

Laçın ona cavab vermədi. Gözlərini yerə zillədi. Teymur dedi:

– Vallah, doğru sözümüzdür. Sənə bir otaq düzəldim.

Laçın bu sözü eşidəndə özünü itirdi.

– Doğrudan? Nə danışırsan? – deyə az qala Teymuru qucaq-layıb öpmək istədi. – Elə isə gəl gedək baxaq!..

Teymur onunla bərabər çıxdı. Laçın məktubu poçta qutusuna atdıqdan sonra:

– Teymur! – dedi, – indi mənim işim bir az düzələnə oxşayır. Otağa neçə istəyirlər?

– Əshi, o hasantdır, birtəhər düzəlişərik, – deyə Teymur Laçının üzünə baxıb, yaxşılığının əvəzində mükafat istəyən adamlar kimi gülümsündü. – Gərək mənə şirinlik alasan, ha!..

Laçın:

– Yaxşı, mənim bu gözlərim üstə! – deyə cavab verdi.

Onlar danişa-danişa otağa baxmağa getdilər.

Sadiq kişi kənd məktəbinin yanından keçərkən müəllim ona yaxınlaşdı:

- Sadiq dayı! – dedi, – nə verərsən sənə şad bir xəbər söyləyim?
- Sadiq kişi dayandı, səbirsiz soruşdu:
- Nə xəbər? Laçındanmı?
- Hə, hə, Laçından.
- Nə istəsən verərəm, arvada deyərəm qapımdakı o tək toğlumun kababını bişirsin.

Müəllim əlini cibinə atdı, üstü yazılı göy konverti çıxartdı.

- Elə isə qulaq as oxuyum, səni başa salım, deyə rusca yazılmış məktubu oxuya-oxuya tərcümə etdi.

Sadiq kişi gənc müəllimi qucaqlayıb üzündən marçiltı ilə öpdü:

- Qadan alım, ay uştel, – dedi, – vallah bu dünyada sənin tayin-bərabərin yoxdur. Bu kəndə gələli həmişə camaata xeyrin dəyiб. Ayağın bizə düşüb, Allaha and olsun.

Müəllim yaylığını çıxarıb üzünü sildi, mehriban gözlərilə Sadiq kişinin üzünə baxdı, kağızı ona verdi:

- Mən yazan kağızın belə də cavabı olar, – deyə gülümsündü, – bundan sonra gərək mollaya yox, mənə yazdırasan, bildinmi?

Sadiq kişi:

- Vallah sənə yazdıracağam, qurban olum, – deyə yenə müəllimi qucaqlayıb öpmək istəyirmiş kimi ona daha da yaxınlaşdı. – Bu saat gedim evə, anasına da xəbər verim. Salamat ol, ağrin alım, görüm Allah səni hər vaxt xoşbəxt eləsin.

O, sevinə-sevinə, iri və tələsik addımlarla evinə getdi. Həyətdə odun yaran arvad, ərini görər-görməz:

- A kişi, – dedi, – uşaqtan xəbər-ətər yoxdurmu?
- Var, ay arvad, var, özü də şad xəbər, könül açan xəbər... – deyə Sadiq kişi xeyli uzaqdan bağırdı.

O əvvəlcə Laçından gələn məktubun məzmununu söylədi, sonra da müəllimin yaxşı adam olmasına dair uzun-uzadı danışdı.

Qoca arvad sevincindən ağladı, önlüyünün ətəyilə göz yaşını silib dedi:

- Ona da qurban olum, onun uştelinə də!..
- Sadiq kişi qazma daxmasının dal tərəfindəki yaşıllıqda otlayan tək toğlunu sürüyüb götürdü, yixdı, üzünü qibləyə çevirib kəsdi.

— Ay arvad!.. — deyə o ucadan çağırıldı, — gəl toğlunun ayağını tut, soyum, bu axşam, uştelı qonaq çağıracağam. Neyləyək, varını verən utanmaz.

Arvad bir söz deməyib gəldi, Sadıq kişiyə kömək elədi. Beş dəqiqədə toğlunu kəsib cəmdəyini çardağın dirəyindən asdırılar.

Laçının xətri üçün hər şeydən keçməyə hazır olan qocalar, bir-birinə baxıb sevinirdilər. Elə bil onlar təzədən sevişməyə başlayırdılar.

XII

Laçının məktubu Sadıq kişiyə ürək verdi. O günün sabahısı sələmçidən pul borc götürdü. Muğanlı məhəlləsinin ilxisindən yaxşı bir ürgə seçdi. Oğlu kəndə qayıdana kimi atı tutub öyrətməyi qərara aldı. Arvadı da onu tələsdirdi. Sadıq kişi Kürün o tayındakı binəyə getməli oldu. Məhz Laçının eşqinə aldığı kəhər ürgəni tutub tezliklə öyrədəcəyinə ümidi edərək hazırlıq gördü.

O, bir gün səhər tezdən, hava işıqlanmamış, təzə heybəyə pendir-çorək qoyub, arvadının hördüyü təzə irəşməni də götürüb yola düşdü.

Sadıq kişi Kürdən qayıqla keçdi. O, Qarayazı meşəsinin ortasından stansiyaya gedən araba yolu ilə Muğanlı binəsinə doğru irə-lilədiyi zaman, hələ üfüqdə yenicə çırtlayan günəşin göz qamaşdırıran şüaları hündür palid ağaclarının budaqları arasında oynayırdı. Six yarpaqlı palid ağaclarının qoxusu ətrafa yayılırdı. Meşədə olduqca dərin, anlaşılmaz, həm də ürək açan qəribə bir sükut hökm süründü. Arabir quşlar dəstə-dəstə uçuşub ağacdan-ağaca qonduqca, bu sükut pozulur, qurumuş palid yarpaqları xışidayır, meşədə xəfif-xəfif səslənirdi.

Sadıq kişi meşənin ağacliğina yetişdi. Dörd yanına boylandı, iri bir qovaq ağacının dibində gözünə dəyən bulağa doğru getdi. Ciyindəki heybəni yerə qoydu, bulaqda əl-üzünü yudu.

Bulağın altlarındakı duru gölün dibi apaydin görünürdü; uzun, dümdüz qamişlar arasında üzən saysız-hesabsız xirdaca balıqlar, yerə səpilmiş gümüş pullar kimi parıldاشırdı. Sadıq kişi onları tutmağa nə qədər çalışdısa da, əlinə bir şey gəlmədi. Yerinə qayıtdı, heybəni boşaldıb qabağına saldı, sabah namazını qıldı. O, dua oxuyub göyə baxarkən, meşə üzərindəki havanın saflığına o qədər də fikir

vermədi. Bu anda göy üzü nəhayətsiz bir dənizə bənzəyirdi. Uzaq-larda başı qarlı sıra dağlar görünürdü.

Sadiq kişi namazını qurtarib, pendir-çörək yedi. Əli ilə çal saq-qalını tumarlayıb, “şükür” dedi. Çörəklə pendirin qalığını heybə-sinə qoydu, ayağa durub yoluna davam etdi.

Günəş Qarayazı meşəsini qızdırırdı. Təzə otların, yerə sərilmış enliyarpaqlı bitkilərin üstündə səhər şəhi parıldayırdı.

Sadiq kişi yoluñ kənarı ilə, bu gözəl yerlərin havasından ciyər dolusu nəfəs ala-ala gedirdi. O, gəncliyində sevə-sevə oxuduğu mahnıları arabir xatırlayır, titrək, nazik səsilə pəsdən oxuyurdu. O, çoban olarkən çaldığı tütəyin səsinə təqlidən burnunda zümzümə edir, tələsmədən irəliləyirdi.

XIII

Laçın atasından ayrılib gedəndən sonra Gülyazın həyatı çox ağır keçirdi. Hər gün ərinin yumruqları altında əzilir, gözünün yaşıñ tökürlər, amma dərdini kimsəyə açıb söyləmirdi. Əvvəller Gülyazın tərəfini gözləyən qayınanası da, axır zamanlarda onu danlayır, söyür, onun hər bir nöqsanını üzünə çırpırdı. Gülyaz gecələr yerinə girəndən sonra səssizcə ağlayıb yastığını isladırdı. Səməd ona acı-maq əvəzinə, daha da əsəbiləşir, bəzən vəhşi heyvan kimi qızıb az qala onu parçalamaq, boğub öldürmək dərəcəsinə gəlirdi.

Obalar arana köçəndən sonra Gülyazın həyatı daha da ağırlaşdı. Qayınanası xəstələniñ öldü. Bütün ev işləri onun boynuna düşdü. Bir tərəfdən əri, o biri tərəfdən qayınatası bütün acıqlarını Gülyazdan çıxmaga başladılar.

Səməd hər axşam evə gələndə tüfəngini yağılayır, acıqli-acıqli Gülyaza baxır:

— Arxayın ol! — deyirdi, — o köpək oğlunun ölümünə az qalib, hərgah mən onların daşını daş üstə qoysam, başımdakı papaq deyil, arvad ləçeyidir.

Gülyaz ərinin qəzəbini, dediyi bütün acı sözləri qəsdən soyuq-qanlılıqla qarşılıyırdı.

Həyatdan bezmiş, bütün ümidiłeri alt-üst olmuş Gülyazın, heç bir çıxış yolu qalmamışdı; o, özünü Kürə atıb boğmaq, ya da günlərin birində tövləyə girib, hamidan xəbərsiz özünü asmaq istəyirdi.

Laçından məktub alındığını ona xəbər verdilər. Xeyli sevindi. Onun qəlbində ümid qığılcımı parıldadı. Bunu qəribə bir sövq-təbii ilə duyan Səməd o günün axşamı yenə yazıçı ayağının altına yıxıb, özündən gedincəyə qədər döyüd. Bu hadisədən xəbər tutan qonşular evə yürüüb Səmədi danladılar. Gülyazın yarpaq kimi solmuş yanaqlarına, qanlı ləkələrlə örtülmüş üz-gözünə baxıb, öz təəssüflərini bildirdilər...

Bu gündən sonra Səməd onu daha döymür, yalnız ağır sözlər deməklə kifayətlənirdi.

Gülyaz anası ilə görüşməyi bəhanə edib, atası evinə getdi. Dərdini açıb anasına söylədi. Hönkür-hönkür ağladı. Anasının dizlərinə qapandı. Yalvarıb-yaxardı. Anası qızına çox acısa da, Səməddən boşanmağı məsləhət görmədi:

– Ər arvadın ağasıdır, ay bala, döyər də, söyər də, – deyə ona öyüd verdi.

Əli hər tərəfdən üzülmüş Gülyaz, yenə Səmədin evinə qayıtdı, gecə yata bilməyib səhərə qədər ağladı. O, indi yalnız keçmiş xatirələrlə yaşayır, yalnız bu xatirələrlə özünə təsəlli verirdi. O, yoxsulluq, sixıntı və ehtiyac içinde keçirdiyi xoşbəxt uşaqlıq günlərini gözü qarşısında canlandırır, Laçının onu odlu bir məhəbbətlə sevdiyi zamanları unuda bilmirdi. Gülyaz hələ Səmədə nişanlanmamışdan əvvəl, geyinməyə ayaqqabısı olmadığı halda dünyanın dərdlərindən uzaq, şən bir qızdı. O, anasının böyük ağaç sandıqda çoxdan bəri büküb saxladığı təzə qanovuz paltarını geyinər, toylara gedər, ovurdlarını şişirdib zurnada “ceyranı” havası çalan erməni çalğıçılarının qarşısında məharətlə oynardı.

Laçının əmisi oğluna toy olanda, hamı Gülyazın oynamasına heyran qaldı. Laçın cibindəki var-yoxunu çıxarıb onun başından yağırdı, xırda kağız pullar oyun meydancasının hər tərəfinə səpələndi. Laçın özü də Gülyazla oynadı, kəlağayı salladılar.

Bu hadisə Gülyazın heç yadından çıxmirdi. O, atasının vər-dövlətə aldanıb, qızını Səmədə verəcəyini xəyalına belə götirməzdi.

O, Laçını bütün varlığı ilə sevdiyini anladığı zaman, vücudunun sarsıldığını, fikrinin qarışdığını, ürəyinin Səmədə qarşı amansız bir nifrət hissələ çarpındığını duyu. “Ya öləcəyəm, ya da başımı götürüb qaçacağam” – deyə düşündü və öz-özünə səbirli olmaq fikrini təlqin etməyə başladı.

Səməd isə Laçını tezliklə aradan qaldırıb, Gülyazı yenə bu evə, bu dövlətə, bu zindan həyata ömürlük bağlamaq istəyirdi.

O, axşamüstü, arvadına hiss etdirmədən yeni bir səfərə hazırlaşırıdı. Atının yəhərini düzəldir, tüfəngini təmizləyir, patrondaşını doldururdu.

O, qonşu kənddən qayidarkən yolda yaxın dostlarından birinə rast gəlmış, Sadıq kişinin sabah tezdən Qarayaziya gedəcəyini öyrənmişdi. Evə gəlib dəliqanlı yoldaşlarından biri ilə vədələşmişdi. Gecə-yarısı atla Kürdən keçib düşmənin yolunu kəsməyə qərar vermişdi.

Gülyaz gecəyarısı çəşqin halda oyanıb Səmədi evdə görmədi, onun haraya getdiyini dərhal anladı. “Adam öldürməyə...” – deyə fikrindən keçirdi.

XIV

Sadıq kişi isə çoban olanda çaldığı tütəyin səsinə təqlidən bur-nunda züzməmə edir, tələsmədən irəliləyirdi. (O, nədənsə silahsızdı).

Bu halda qarşısına iki atlı çıxdı. Sadıq kişi yerində donub qaldı. “Kim ola bilər?” – deyə düşündü. Onlar yaxınlaşanda Sadıq kişi Səmədi tanıdı. O birisi atlıya diqqətlə baxdı, tanıya bilmədi. O, iyirmi yaşlarında boylu-buxunlu bir cavandı.

Hər iki atlı silahlı idi. İkisi də tüfəngini qucağına almışdı. Səmədin belində uzun bir xəncər də vardi.

O, yoldaşından aralanıb Sadıq kişinin yolunu kəsdi.

– Hara gedirsən? – deyə boğuq bir səslə soruşdu.

Sadıq kişi düşmənin sualına cavab vermədi.

Səməd atdan yero sıçradı. Tüfəngini ciynindən asdı.

– Mən səni üç aydır göydə axtarırdım, yerdə əlimə düşübən...

– deyə o, Sadıq kişinin qorxudan ağarmış üzünə baxdı.

Səmədin sir-sifətindən cəlladlıq yağırdı. Gözləri qıpqrırmızı idi. Rəngi də həddindən artıq qaralmışdı. Sadıq kişi bu dəqiqə öldürüləcəyini düşünüb titrədi: “Ax!.. – deyə özünü danladı, günah məndədir, gərək yaraqsız gəlməyəydim”.

Səməd atını yoldaşına verib Sadıq kişinin qolundan yapışdı, yoldan kənara çəkdi, meşənin ən qalın bir yerinə sürüyüb apardı. O birisi dəliqanlı da yerə düşüb, atları yedəklədi, onların ardınca meşəyə girdi.

Sadiq kişi nədənsə dinmirdi. O, düşməninin belə bir fürsət axtardığını heç ağlına gətirməyib silahsız yola çıxdığı üçün yenə özünü danladı...

Səməd onun qolunu buraxdı, yoldaşına sarı dönüb:

– Ayə! – dedi, – gəl Kürün qıraqına aparaq, doğrayıb suya tullayaq.

Onun yoldaşı bu təklifə razı olmadı.

– Yox, – dedi, – sonra görən olar...

Sadiq kişi bu sözləri lap aydın eşidirdi.

O, özünün müdafiədən aciz olduğunu görünüb, dinmirdi. Əvvəlcə yalvarıb-yaxarmaq, onların dizinə qapanıb imdad diləmək istədi, ancaq bunun təsirsiz qalacağını anlayıb, fikrindən daşındı. Səməd, müdhiş gözlərilə Sadiq kişiyyə baxaraq:

– Ay kaftar it!.. – deyə bağırdı, – səni palid ağaçından asıb gülələyəcəyəm, sonra da yoluñ qıraqına tullayacağam ki, hər gəlib-dən o murdar üzünə tüpürsün.

Bu sözləri həyəcanla dinləyən o biri dəliqanlı Səmədin qolundan tutub kənara çəkdi:

– Səməd! – dedi, – mən heç rəva bilmirəm, öldürməyə əlim gəlmir. Bu yazığın heç bir təqsiri yoxdur. Bu kişi bütün bir kənddə, başına and içilən adamlardandır, gəl öldürməyək, qoy buraxaq getsin.

Səməd ucadan bağırdı:

– Tfü! Binamus yoldaş, mən belə bilsəydim, heç əvvəldən sırimi sənə açmazdım, görünür ki, sənin vəfan buraya qədərmış...

Səməd yoldaşından aralandı. Sadiğin heybəsini dartıb əlindən aldı. İrəşməni də açıb yaxındakı tut ağaçının budağına bağladı, Sadiq kişiyyə döndü:

– Xirtdəyindən asacağam, öldürüb sonra də tikə-tikə doğraya-cağam, qoy bütün şenliyə yayılsın ki, Muxtarın oğlu Səməd öz düşmənini qəfildən vurmadı, ona cəhənnəm əzabı verdi, sonra da murdar heyvan kimi doğrayıb ətinə quduz itlərə payladı.

Sadiq kişinin gözləri baxır, lakin vücudu donmuş kimi göründü. O, artıq Səmədin sözlərini eşitmirdi. Səmədin yoldaşı isə qocaya bu qədər dəhşətli əzab verməyə razı olmurdu.

– Yox, – deyirdi, – mən bu zülmə dözə bilmərəm. Səməd, qoy birdəfəlik gülə ilə vuraq getsin!

Səməd yenə inadından dönəmədi. İpi ağaca bağlamaqda davam etdi.

Bu anda bir güllə atıldı. Sadıq kişinin başı çiyininqe düşdü, sonra bütün bədəni yerə sərildi. Tüfəng səsini eşidərkən qulaqlarını şəklə-yən atlar da, qorxu içində öz sahiblərinə baxıb titrək səslə kişnə-dilər. Səməd ipi əlindən buraxmadan, geriyə baxarkən, yoldaşının kənarda əli tüfəngli durduğunu, Sadıq kişinin isə qimildanmadan arxası üstə uzandığını gördü. Yaşıl otlar qızıl qana boyandı, yarpaqlar da lalə kimi qızardı... Meşəni çulgayan dərin uğultu bir neçə saniyə kəsilmədi. Ağaclar xışıldışdı. Səməd əlindəki irəşməni yerə atdı. Yoldaşına təref irəlilədi.

– Sən nə qayırırsan? – deyə soruşdu.

Səmədin yoldaşı öz hərəkətindən məmnun qalmış kimi hırıltı ilə gülüb:

– Sənin başın üçün ona yazığım gəldi, əziyyət çəkməyinə razı olmadım, – dedi.

Onların hər ikisi müdhiş bir həyəcan içində titrəyirdi.

Meşə yenə sakitləşdi.

Səməd ətrafına boylandı. Ağacların hər biri onun nəzərində dişini qıçayıb hücuma keçən zaman bir adama bənzəyirdi. Səməd bir an gözlərini yumdu, özünü ələ aldı.

Sadıq kişi isə bu gözəl təbiətin qoynunda öldüyüne sevinirmiş kimi olduqca rahat, həm də əbədi bir yuxuya getmiş, dərin çuxurda gizlənən gözlərini yummuşdu.

Atlar da sual dolu gözlərini bir-birinə dikib, səssizcə dayanmışdır.

Səmədin yoldaşı sonradan-sonraya, zorla dillənə bildi:

– Mən ömrümdə birinci kərə sənin sözünə aldanıb, günahsız bir qocanın qanını tökdüyümə çox peşmanam.

Səməd istehza ilə güldü. Sadıq kişinin qansız yanaqlarına baxıb başını buladı.

– Ay kaftar donuz, canını yaxşı qurtardın...

O, uzun xəncərini qızından çıxardıb meyiti doğramağa başladı. Yoldaşı iki əlilə gözlərini tutub kənara çəkildi.

Səməd xəncərlə torpağı qazıdı, ət və sümük parçalarını yerə basdırıldı, yoldaşına dönərək:

– Atı min! – dedi, – indi də oğlunu axtaraq... O da mənim əlim-dən yaxasını qurtara bilməyəcək!

Atlılar uzaqlaşıb meşənin dərinliyində gözdən itdilər.

Bu qanlı hadisədən Laçın xəbər tutan kimi icazə alıb kəndə gəldi. Meyitin hələ tapılmaması onun kədərini daha da artırdı. Qocanın min əziyyətdən sonra öldürülüyüünü kənd arasında hərə bir cürə danişdi. Bəziləri meyitin quyuya basdırıldığını, bəziləri isə Kürə atıldığını söyləyirdilər.

Laçın günlərin birində atasının tüsəngini götürüb Qarayazı meşəsinə yola düşdü. Səhərdən axşama qədər, həmyerililərinin nişan verdikləri yeri dolaşdı, bir neçə dəfə hönkür-hönkür ağladı. Atasının su içdiyi bulaqda gözünün yaşını yudu. Ancaq meyitdən bir əsər-əlamət tapa bilməyib, kor peşman kəndə qayıtdı.

Atasının ölümündən sonra onun qəlbində kəndin bu köhnə adətlərinə qarşı sonsuz bir nifrət hissi oyandı. Bir zamanlar atası ona məktub yazdırıb, yalqızlığından şikayət edirdi. İndi isə Laçın özü yalqız qalmışdı. O, Bakıdan gəldiyi gündən bəri ağır-ağır düşünür, bu vəziyyətdən çıxmaq üçün bir yol tapa bilmirdi.

Bir axşamüstü Laçın evdə əmisi oğlu ilə səhbət edirdi. Eşikdən onu səslədilər. Yenə tüsəngini götürüb qapı ağızına çıxdı. Çağiran qoca bir arvaddı. Laçını görəndə qucaqlayıb üzündən öpdü. Gülyazdan sıfıriş götirdiyini söylədi:

— Ay bala, qadan alım, yazıq qızın günü qara olub.. Görsən tanımasan. Deyir ki, bircə yol Laçını görsəydim, heç ölməzdəm... Qoşulub qaçmağa da razıyam deyir....

Laçın arvada cavab vermədi. Ancaq Gülyazın təyin etdiyi görüş gündən Kür qıraqına gedəcəyini söylədi. Qoca arvad yenə Laçının üzündən öpdü, ehtiyatlı dolanmayı məsləhət görüb getdi.

Laçın ondan ayrılib evə gələndə, anasının, əmisi oğlunun suallarına cavab vermədi. Bu barədə bir kəlmə belə danışmadı. Hələlik heç kimə bir söz deməməyi qərara aldı. O, gecəni mütərəddid fikirlər içərisində keçirdi. “Mən Bakıya getməyi bir neçə gün təxirə salmalyam. Gülyazın təklifi çox yaxşı təklifdir. O, məndən vəfali çıxdı, deyəsən məni heç unutmayıb. Bir də görünür ki, əri onu çox incidir. Ax!.. Vəhş!.. Yox, mən onu aparmasam bu heç kişilikdən deyil, hər halda o, Səmədi istəməyəcək, o mənimdir, məni istəyir”.

Əmisi oğlu çıxbı gedəndən sonra Laçın anasından ayrılib, adəti üzrə yenə tövləyə girdi, bacaları möhkəm örtdü, qapını bağladı.

Köhnə yorğan-döşəkdə uzandi, başının üstündəki qara çıraqı da söndürdü. O, yenə düşünür, yenə özünə çox qaranlıq görünən gələcəyini aydınlaşdırmaq istəyirdi. “Mən bu kənddən birdəfəlik ayrılib getməyə məcburam. Muxtarın oğlu Səməd, yəqin ki, bir gün də qəflətən məni vurub öldürəcək... Mən ölmək istəmirəm. Gülyazın da sıfərini cavabsız qoya bilmərəm. O, səbirsizliklə məndən cavab gözləyəcək...”

Laçın mümkün qədər tez hazırlaşib, Bakıya qayıtmaq fikrilə şirin yuxuya getdi.

Səhər tezdən duran kimi küncdəki yabanı götürüb bacanı açdı, içəri süzülən işqida paltarını geyindi, anasının yanına gəldi, Gülyazı da özü ilə bərabər qaçırdaraq Bakıya aparacağını ona söylədi. Anası bu fikrə razı olmadı.

– Yox, oğul, – dedi, – mənim evimi yixma, onun əri atan kimi səni də işiqqli dünya üzünə həsrət qoyar. Qapım bağlanar, oğul...

– Ana! – dedi, – onsuz da Səməd məni öldürməyə fürsət axtarır, bircə yol əlinə düşsəm yəqin ki, sağ qoymaz. Amma Gülyaz diri gözlü ölüb gedir, mənə sıfər göndərib ki, qaçmağa da razıyam.

Arvad oğluna yalvarıb-yaxardı, ağlayıb sel kimi göz yaşı axıtdı,ancaq Laçını fikrindən daşındırıa bilmədi.

– Elə olanda ehtiyatlı tərpən, bala, – dedi, – ümidim tək sənə qalıb, oğul!..

Uzun danışqdan sonra Laçın çörək yeyib, tüfəngini götürdü, eşiyə çıxdı. Məhəllə cavanları qonşu xırmando uzadılmış iri şalbanların üstündə oturub söhbət edir, Laçının evdən çıxmasını gözləyirdilər.

Laçın gənclərə yaxınlaşanda, onlar söhbətə ara verdilər.

Laçının əmisi oğlanlarından biri qəmli səslə dedi:

– Ay Laçın, hara getmək fikrindəsən?

– Kür qıraqına!

Başqa bir gənc:

– Ay uşaqlar! – deyə yanındakı dəliqanlılara üz tutdu: – gəlin biz də Laçına yoldaş olaq, tək getməyi məsləhət deyil. Birdən o donuz uşağına rast gələr...

Laçın gənclərdən aralandı:

– Yox, mən özüm tək gedəcəyəm.

Gənclər onun ardınca yüyirməyə başladılar. Laçını tək buraxmağa heç birinin könlü yox idi.

Laçın addımlarını yeyinlədib, sürətlə uzaqlaşır və deyirdi:

— Yox, yox heç kəsin getməyinə razı deyiləm.

Bu sözlərdən inciyən dəliqanlılar dayanıb bir-birinin üzünə baxdılar. Laçın uzaqlaşdı, kənd evləri arasında gözdən itdi.

Gənclər sükuta dalıb, onun ardınca baxa-baxa qaldılar.

Laçın birbaşa Kür qıraqına getdi. O, Gülyaza qəti cavab verəcəkdi. Özü də tezliklə Bakıya qayıdacaqdı.

Laçın bulaq başına yetişəndə durdu, dörd yanına boylandı. Sahildə qızlar, gəlinlər toplasıb onun-bunun qeybatını qırırdılar. Bir neçəsi də zarafatlaşır, əllərindəki mis qabı su ilə doldurub, bir-birinin üstünə atırdılar. Onlar ucadan qaqqıldaşıb güldükçə, Kür qıraqını səs-küy bürüyürdü.

XVI

Dəli Kürün suyu azaldığından, indi sakit-sakit axındı. Səmanın dərinliklərində üzən payız günəşi lal axan suları parıldadırdı. Meşə ilə Kürün birləşdiyi yerdən sallanan qayıq sahilə doğru ilan kimi şütyürdü. Laçın qızlara yanaşanda, qayıq da bəri taya keçdi.

Qayıqda çox adam gəlirdi. Laçın onların bəzisini tanıydırdı. Biri yaxın qonşularının oğlu idi. Əlində əmlik quzu gətirirdi. Biri də Laçının məktəb yoldaşı idi. Onun da əlində böyük bir bağlama vardi. Onlar Laçını görər-görməz yaxınlaşıb salam verdilər. Laçın hər ikisi ilə əl tutuşdu. Nə vaxt Bakıya qayıdacağını soruştular.

Laçının məktəb yoldaşı ariq, uzun, alnı çapılıq, göygözlü bir oğlandı. O:

— Laçın, — dedi, — dünən axşamüstü xəbər verdilər ki, gəlib bu axşam da qayıtmaq fikrindəsən, daha özgə bir şey mümkün eləyə bil-mədim, bircə toğlu kəsdirib ətini gətirdim... Aparıb anana verərəm.

O biri gənc də gözlərini Laçından ayırmayırlar, qucağındakı quzun yumşaq tüklərini tumarlaya-tumarlaya:

— Laçın! — deyirdi, — varını verən utanmaz, mən də bunu peşkəş gətirdim, özün bilirsən, bu il də qoyun-quzu qırılıb tələf oldu. Tərs kimi bizimkinin çox yarısı itlərə yem oldu.

Laçın yoldaşlarının səmimiyyətlə dedikləri bu sözlərə cavab vermədi, o yalnız:

— Sağ olun, qardaşlar, bu da çoxdur, — deyə gözləri gülümsündü.

Laçının məktəb yoldaşı soruşdu:

– Şenliyə getmirsənmi?

Laçın buraya nə üçün gəldiyini yoldaşlarına bildirmək istəmədi.

– Siz gedin, mənim burada bir balaca işim var, bir saata dalınızcə gələrəm, – dedi.

Onlar Laçından aralanıb, kəndə doğru getdilər.

Laçın özünü Gülyaza göstərmək üçün bulağa daha da yaxınlaşdı. Qızlar onu görüb susdular, qaqqlıdaşib gülənlər də bulağın ətrafına toplaşdilar, səhənglərini doldurmağa başladılar.

Laçın qızlarının yanında Gülyazla görüşə bilməyəcəyini düşündü, hətta buraya da onunla görüşmək üçün gəldiyini bildirməməyə çalışdı. Gülyaz isə Laçını görəndə qızardı. Başını tez yerə dikdi.

Laçın onlardan aralandı, sahildəki kolluğa getdi. O, Gülyazın mütləq gələcəyini biliirdi. Atasının ölümündən sonra qəlbini doldurən kədəri, bu dəqiqə unutdu, yalnız Gülyazı, onunla görüşəndə deyəcəyi sözləri düşünməyə başladı. Laçın onu daha dərin, bütün qəlbinə hakim olan bir məhəbbətlə sevdiyini duyub öz-özünə deyirdi: “Kənd arasında ona ayağı sürüşkən adını qoyublar, ancaq Gülyazın zərrə qədər də günahı yoxdur. O, məni istəyir, məndən ayrı yaşaya bilmir, atası onu pula-qoyuna satdı. Mən də ki, onun üstündə əziz bir atanı qurban verdim. Bütün bu həngamələrdən sonra onu yenə də Səmədin pəncəsində qoyub getsəm ömrümün axırına kimi əzab çəkəcəyəm. Gülyaz məni çox isteyir. Mən buna arxayınam. Onun canı boğazına yiğilib... Gör nə təhər olub ki, özünü öldürmək fikrinə düşüb... O, heç kəsdən qorxmur. Kənddə belə qız az-az tapılar. Gülyaz cürətli qızdır. Əri onu çox incidir. Ax!.. vəhşi!”.

Laçın gözünü bir nöqtəyə zilləyib həyəcanla fikirləşir, arabir də Gülyaza tərəf baxırdı.

“Yox, sözüm sözdür. Onu aparacağam, ayrı yolum yoxdur. Bili-rəm, düşmənim daha da çıxalacaq. Amma mən müqəssir deyiləm. Gülyazdan ayrılməq mənə çox ağır gəlir...”

Laçın yanındakı söyüd ağacının dibində oturdu, dərindən köks ötürdü. Bu anda onun qəlbi daha da şiddətlə döyündü.

“Ürəyim nə yaman darixir... Görəsən axırmız nə olacaq? Bir-dən Səməd bu işdən xəbər tutsa mən nə eləyim? Heç seydən qor-xum yoxdur!.. Atalar, qorxan gözə çöp düşər deyiblər... Doğru sözdür. Qoy mən işə girişim, nə olar olar”...

Laçın tez ayağa durdu, ağacların arasından bulağa tərəf baxdı. Qızlar yenə də qaqqlıtlı ilə gülür, atılır-düşürdülər. Laçın nə qədər baxdışa, Gülyazı görə bilmədi.

“Bəlkə gəlmək istəmir? Birdən fikrini dəyişər ha. Yəqin yanındakı qızlardan çəkinir... Gələr, gələr... Özü məni çağırtdırıb buraya gətirib. O vəfəlidir...

Laçın bu düşüncələr içində, Gülyazı xeyli gözlədi. Yenə kollar arasından bir neçə dəfə o tərəfə baxdı, qızlar səhənglərini götürüb yavaş-yavaş bulaqdan uzaqlaşır, kəndə gedirdilər. Laçın onların hər bir addımını izləyir, o yandan gözünü çəkmək istəmirdi.

Hamı getdi. Gülyaz bulaq başında oturub qızların gözdən itməsinə səbirsizliklə gözləyirdi. O da Laçın kimi həyəcanlı idi. Onun da ürəyi darıxırdı. O da qara və qəmli gözlərilə ətrafına baxır, düşünürdü.

“Görəsən Laçın məni götürüb qaçmağa razı olacaqmı? İşdir, birdən təklifi rədd eləsə, özümü boğub öldürərəm. O ki, məni istəyirdi. Ərə mən öz könlümlə getməmişəm ki? O özü bilmirmi? Laçının üstündə Səməd məni neçə kərə döyüb?.. Bundan sonra gediləsi yerim ki, yoxdur! Atam-anam məni bir də evə qoyarmı? Yox, Laçın məni tək qoyub getməz. O, məni istəyirsə, gərək hər şeyə razı olsun...”

Gülyaz qızların uzaqlaşışib gözdən itdiyini görünçə, səhəngini bulaq başında qoyub dörd yanına boyhana-boyhana Laçına tərəf yürüdü. Onun uzun donu ayağına dolaşır, başındaki kəlağayı da siyrılıb ciyinlərinə düşürdü. Baş yaylığının altından uzun, qara höruk-ləri görünürdü.

Laçın onu son dərəcə mehriban qarşılıdı.

– Xoş gördük, ay qız!.. Bizi lap yaddan çıxarıbsan, – deyə onun əlini sıxdı.

Gülyazın yanaqları yenə xəfifcə qızardı.

– Niyə? – dedi, səni heç vaxt yadimdən çıxartmaram, ancaq sən...

– Gülyaz!.. – deyə Laçın əlavə etdi, – səni də Bakıya aparıram, razısanmı?

Gülyaz bu dəfə sevincindən özünü itirdi.

– Bakıya? Nə vaxt?

– İstəsən sabah gecə... Sən buradaca otur, gedim səhəngini gətim, sonra gəlib görən olar.

Gülyaz razı oldu. Laçın yürüüb səhəngi gətirdi.

– İndi qorxum yoxdur,ancaq qızlar...

Gülyaz onun sözünü kəsdi:

– Qızlar bilməzlər, onlara dedim ki, ərim o taydan gəlir, onu gözləyəcəyəm.

Laçın bu dəqiqə Gülyazın hər şeyə hazır olduğunu görüb sevindi. Gülyazın xəfifcə qızarmış yanağına baxdı, sonra ətrafına boylandı, Kür qırığına gəlib-gedənləri gözdən keçirdi, amma heç kimi tanıya bilmədi.

Gülyaz Laçının qorxduğunu anladı.

– Heç bir şeydən çəkinmə, – dedi, – Səməd şenlikdə deyil, Tiflisə gedib...

Bu sözü eşidəndə Laçının ürəyi bir az rahat oldu.

– Elə isə otur! – deyib Gülyazın qolundan tutdu.

Yanaşı oturdular. Unudulmuş xatirələr birdən-birə canlandı. Laçın yenə dağları, yenə coşqun çayları gözü karşısından keçirdi. Elə bil indi də Gülyazla hər gün vədələşdiyi o yerlər, o çiçəkli dərələr görünür, o göz yaşı kimi duru çəşmələr qaynayır, axırı.

Laçın Gülyaza daha yaxın oturdu. Onu belindən qucaqladı.

Bu dəqiqə Gülyazın vücudu, yumru gəlin məmələri, ulduz kimi parıldayan iri gözləri, qara nazik qaşları, Laçına əvvəlkindən daha gözəl və cazibəli göründü. Laçın onun solğun lalə kimi qızaran yanaqlarından öpdü, öpdü...

– Gülyaz! – deyə Laçın dilləndi, – sabah axşam qəbiristanlığının yanında, yolun ağzında məni gözlərsən.

Gülyaz razı oldu.

– Gedək, səhəngini doldur, qayınanan evdə səni incidib elə-məz ki?

– Qayınanam çıxdan qara torpağın payı olub, Laçın...

Onlar bulaq başına gəlib səhəngi doldurdular. Laçın tüfəngini yoxladı. Gülyazla yanaşı yola düşdü.

– Demək sözümüz sözdür! – deyə Laçın ondan aralanmaq istədi.

Gülyazın yanaqları yenə qızardı. O, öz hərəkətindən utanındı. Amma yenə də gülümsündü, kirpiyini qırpdı. Laçının parıldayan gözlərinə baxıb:

– Hə! – deyə qəti cavab verdi.

– Elə isə salamat qal!

Laçın iri addimlarla ondan uzaqlaşdı.

XVII

Səməd dağdan gətirdiyi məhsulları satmaq üçün Tiflisə getmişdi. O, iki gün idi ki, köhnə dükənci bir dostunun evində yaşıyır, pendir motallarının, yağı dərilərinin satılmasını gözləyirdi. Ancaq nədənsə, dostu bazardan hər zaman şikayətlənir, malların işə getmədiyini söyləyirdi.

Bu vəziyyət onu heç də sixmirdi. Səməd onszu da bir neçə gün Tiflisdə qalıb, görmədiyi yerləri gözəcək, bəzi tanışlarının yanına gedib, onlarla görüşəcəkdir. Ev sahibi dostunun xətrini çox istəyirdi. Hər zaman Qarakilsəyə istirahətə gedəndə, o, Səmədin yaylaqdan göndərdiyi atla dağa çıxar, bir neçə gün orada qalar, hər gün kababla araq içib keflənər, yenə də atla Qarakilsəyə qayıdır.

Səməd Tiflisdə keçirdiyi bu iki gündə bir dəqiqə belə ayıq olmadı. Dostu səhər tezdən qalxıb dükana getməmiş, Səmədlə bir şüşə araq, üstəlik bir neçə stəkan da şərab içordi. Səməd dostu ilə bərabər yola düşər, orada da yaxın aşxanadan gətirilmiş bozbaşı yeyər, bir də araqlardır. O, sərxoş halda Tiflisin küçələrini dolaşib xanımlara sataşar, ünvanına deyilən söyüsləri çox vaxt arsız bir hırıltı ilə qarşılırdı.

Dükana, dostunun yanına qayıdanda, özünün qoçaqlığından danışar, qaqıldayıb güllerdi.

Səməddən də şən olan, gülərzülü dostu onu təriflər:

– Çək bu dünyanın kefini, qorxma! – deyə ürək-dirək verərdi (əslində araq içməyi də, küçədə qadınlara sataşmağı da Səmədə o özü öyrətmüşdi).

Kənddə Laçın Bakıya hazırlaşlığı zaman, Səməd dostunun evində oturub nahar eləyir, şərab içirdi.

Səmədin çoxdan tanıdığı gözəl ev xanımı hər dəqiqə yeni xörəklər gətirir, böyük qrafını tez-tez şərabla doldururdu. Çox içdiyindən gözləri qızarmış Səməd, arabir nəşə ilə gülür, ucadan danışındı:

– Məcid, – deyirdi, görünür mən şeylərin satılıb qurtarmasını gözləyəsi olmayacağam. Sən satıb qurtarandan sonra mən deyən xırda-xuruş da alıb bizim şenliyə gələrsən, mən də gedib Qulp kəndindən ləzzətli zoğal arağı gətirərəm, doyunca vurarıq, ha....ha...ha!

Səmədin dostu könülsüz qımışdı. Onun fikri dükəndə idi. Vaxtından əvvəl dükəni bağlayıb gəldiyi üçün ürəyi darıxırdı. Səməd isə bunu duymur, maraqsız söhbətinə davam edirdi:

– Gəlsən qiyamət olar. Uşaqlara deyərəm üç-dörd toğlu da gətirərlər. Ayə, özün deyirsən ki, çək bu dünyanın kefini... Gəl də, nə durubsan?

Fikrindən yalnız indicə ayrılmış dükançı, dolu badəni yuxarı qaldırdı:

– Vur görək, vur! – deyə sərxoşcasına bağırıldı.

Səməd badəni dibinə qədər içərək sir-sifətini turşutdu;

– Bəh, bəh!.. – deyə ev xanımının üzünə baxıb göz vurdur.

Bu anda Səmədin ailəsində baş vermiş hadisəni xatırlayan Məcid, bir qədər qəmli və tutqun səslə soruşdu:

– Səməd! Aranızdakı əhvalat nə cür şeydir? Əsli varmı?

Dostunun üzündəki ifadədən, bu sualın nəyə aid olduğunu o dəqiqə anlayan Səməd yerində hərəkətsiz qaldı, rəngi qızardı, özünü itirən kimi oldu:

– Eh... ə, kefimizə niyə soğan doğrayırsan? Qoysana çörəyimizi yeyək.

Məcid sualının dostuna bu qədər təsir edəcəyini düşünmədi-yindən pərt oldu, qızardı.

– Sən gərək öz dərdini əvvəlcə mənə deyəydin. Doğrusu, bu xəbəri mənə bir özgəsi çatdırıcı, əvvəlcə inanmadım, ancaq sonra sizin kəndlilərdən biri də təsdiq elədi. Çox məyus oldum, inan ki...

Səməd onun sözünü kəsdi:

– Olan oldu, keçən keçdi, atasının izini itirdim, indi də oğlunu axtarıram...

Bu halda qapı döyüldü.

– Yəqin müştərilərdəndir, – deyə ev sahibi ayağa durdu. Tez qapiya yanaşdı, açdı. Məcidlə görüşən uzunpapaqlı, belixəncərli, əlisilahlı, burmabıqlı bir oğlan içəri girdi. Dükançıya dönərək:

– Səməd burdadır mı? – deyə soruşdu

– Burdadır? – deyə ev sahibi cavab verdi.

Onlar Səmədə yaxınlaşanda, ortaliğə dərin bir səssizlik çökdü. Səməd gelən oğlanın üzünə baxdı, onun çox mühüm bir xəbər gətirdiyini anladı, gözləri böyüdü, əlindəki çəngəli stolun üstünə atdı, ayağa durdu, xırıltılı bir səslə:

– Nə var, ə? – deyə oğlandan soruşdu.

Oğlan ev sahibinin təklifini gözləmədən əlindəki silahı pəncərənin yanında divara söykədi.

Ev sahibi:

– A kişi otur, çörəyini ye, nə olacaq ki... – deyə Səmədin çıyindən basdı.

Gələn oğlan Səmədlə yanaşı əyləşdi. Əllərini dizinin üstünə qoydu.

– Bilirsənmi nə var? – deyə tələsik sözə başladı.

– Hə, hə, tez ol de görüm, üreyim partladı!

Oğlan tutulmuş səsini qəsdən nazik çıxarmaq isteyirmiş kimi yavaşcadan sözünə davam etdi:

– Dünən kəndə getmişdim. Uşaqlar Laçını şenlikdə görübər, yəqin Bakıdan qayıdır... Deyilənə görə hələ Gülyazla da görüşüb... Bu xəbər qulağıma çatan dəqiqli yola düşüb sənin dalınca gəldim, səhərdən ha axtarıram, tapa bilmirəm ki, bilmirəm...

Səməd cəld ayağa durdu.

– Mən gedirəm! – deyə dostunun üzünə baxmadan yola hazırlaşmağa başladı.

Dostu onun qolundan tutdu, qızarmış gözlərinə mehribanlıq ifadəsi verib dedi:

– Ay Səməd! Bir dayan görək, bu qədər tələsmək lazımdır, bəlkə də bu saat heç poyezd-zad yoxdur.

Oğlan da Məcidin sözlərini təsdiq elədi:

– Mən vağzaldan soruşdum, dedilər ki, sabah saat altıdan tez poyezd yoxdur. Tələsmə, rahat çörəyini ye, o, hələ üç-dörd gün də şenlikdə olar, – deyə oğlan da Səmədin o biri qolundan yapışdı.

Oturdu. Ancaq indi yeyib içən yoxdu. Yalnız Səmədin alın damarlarının şişdiyi aydınca görünürdü. Onun fikri dumanlar içində üzürdü:

“Yaxşı vaxtında xəbər tutdum. Deməli yenə qorxmayıb kəndə qayıdır. Çox gözəl!.. Cəsarətli oğlandır. Buna nə sözüm var? Amma naħaq gəlib, çox naħaq! Ax, o bir Allahın altında əlimə keçə idi!.. Elə doğrardım ki, özü də bərəkallah deyərdi. Atasının dalınca onu da qara torpağa basdırısam nə ləzzətli olardı! Yaxşı, birdən gedib tapa bilməsəm nə təhər olar? Yox, taparam, bu tezliklə qayıtmaz...”

– Deyirsən ki, qıznan da görüşüb, hə? – deyə Səməd, müdhiş gözlərilə, gələn oğlana baxıb soruşdu.

– Elə deyirlər... Vallah nə deyim, inana da bilmirəm. Ona cürət eləyə bilməz.

Səmədin ürəyi qışılırdı. Nəfəsi daralırdı. Elə bil görünməz bir əl onu boğurdu. Ömründə birinci dəfə idi ki, gözlərinə qaranlıq çökürlü. “Bundan sonra kənd arasında başıma papaq qoyub gəzə bilməyəcəyəm. Bu ki, açıq-aşkar namussuzluqdur... Yox, çarəm yoxdur. İkisini də... Gülyazı da, onu da... Daha bu qədər dözdüyüm bəsdir. O mənim namusumu ayaq altına salib tapdaladı, daha dözə bilmərəm, heç nahaq yerə atamın sözünə baxdım, o it qızını boğub öldürmədim. İndi gör mənim başıma nə iş gətirir. Yaxşı!.. Olsun!.. Bu heyfi nə Laçında qoyaram, nə də onda...”

Səməd həyəcanını boğa bilməyib ayağa qalxdı.

– Yaxşı, danışarıq, – dedi, – sabah sənin də işinə baxarıq!

İndi hamının gözü Səməddə idi. Hamı onun pörtmüs üzünə, böyümüş gözlərinə baxırdı. Məcid dostunun kədərini azalda biləcək bir söz tapmir, udquna-udquna dururdu.

Səməd isə ağır düşüncədən ayrıla bilmir, öz-özünə deyirdi: “Eybi yoxdur, o ölümünün yaxınlaşdığını duyub... Qoy hazırlaşın. Bu xəncər, ikisinin də anasını ağladar”.

Otağa o qədər dərin bir sükut çökmüşdü ki, Məcidin cib saatının səsi belə aydın eşidilirdi. Səməd get-gedə daha da özündən çıxır, rahat ola bilmirdi.

– Yaxşı, danışarıq! – deyə bağırırdı, – sabah atan kimi sənin də işinə baxarıq...

Yenə hamı düşünür, hamı gözünü Səmədin dodağına zilləyib, həyəcanla baxırdı.

Səməd eyni sözləri dönə-dönə təkrar edirdi.

XVIII

Laçın isə Bakıya yola düşürdü. İki təkərli araba qoşulub qapıya çəkilmişdi. Laçının anası ev şeylərini gətirib arabaya doldurur, Laçın da onları yerbəyer edirdi.

Qapıya toplaşmış qohum-qardaşlar qəmli-qəmli Laçına baxır, bu ayrıliga dözməyib ağlayırdılar. Xüsusən Laçının əmisi uşaqları ondan ayrılmamaq istəmirdilər.

– Laçın! Gedirsən, ancaq bizi yaddan çıxartma, kağızdan-kəlamdan göndər, yazda-zadda göl...

Bu sözlərdən dərin məhəbbəti duyan Laçın da kədərli idi. O, qohumlarından ayrı düşdүүнө üreyində təessüflənir, onu öz evindən dərbədər salan taleyə lənət oxuyurdu.

— Kağız da yazaram, özüm də gələrəm, siz də məni unutmayın, cavab yazın, — deyə o qara çırığın işığında ani bir təbəssümlə gülümşünür, yenə də ev şeylərini qayda ilə arabaya yiğirdi. Laçının qoca dayısı Hadı kişi onu tələsdirirdi:

— A bala, qurtar görək, maşının vaxtı keçir, — deyə tez-tez bağırırdı.

Bir neçə dəqiqədən sonra araba yola düşdü. Laçın hamı ilə vidalaşdı. İndi o kövrəlmışdı, o da yaylığı ilə gözünün yaşını silirdi.

Laçın, öldürülmüş atasını, xarabaya dönen daxmanı, özünə aydın olmayan gələcəyini düşünür, onu göz yaşları ilə yola salan bu əziz qohum-qardaşından könülsüz ayrıldı.

O, arabadan geri qaldığını gördü, getmək istəmədiyi halda, yenə özünü zorlayıb:

— Di salamat olun! — deyə onlardan ayrıldı.

— Yaxşı yol, uğurlu yol, a qadan alım! — deyə arxadan çağıran əmisi arvadının səsini eşitməyərək yürüdü.

Araba, böyük kənd qəbiristanlığının yanına çatan kimi, Laçın Gülyazı çağrırdı. Onun səsinə hay verən olmadı. “Yəqin işdən xəbər tutdular. Bu harada qaldı? Bəlkə fikrini dəyişdi. Ax!.. Elə şəymi olar? Bəlkə əri Tiflisdən qayıdır?” — deyə düşünən Laçın Hadı kişiyə dedi:

— Sür!

Ancaq Laçının ürəyi buna zərrə qədər də razı deyildi. “Bəlkə gələcək, bir az da gözləyək, birdən gəlib bizi tapmaz, sonra o mənə “vəfasız” deyər. Yox, onu gözləyəcəyəm, gəlməmiş olmaz... O vəfali qızdır. O məni sevir, o gələcək!” — deyə Laçın öz-özünə təsəlli verdi.

— Ay dayı! Bir az arabanı saxla! — deyə o, gəldiyi yolla geri qayıtdı. Axşam qaranlığında Gülyazı aradı. Oyan-buyana yürüüb bir neçə dəfə sevgilisini səslədi. Ancaq Laçına cavab verən olmadı. Elə bil ətraf bu səsi qəsdən udur, Gülyaza eşitdirmək istəmirdi. Laçın yerində donub bir neçə dəqiqə ətrafi dinlədi, nəfəs almadan gözlərini qaranlığa zillədi. Bir neçə addım ondan aralı görünən qəbir daşlarının hərəsi bir adam kimi dinməz-söyləməz durub ona baxındı.

Laçın yenə geriyə yürüdü. Bir də bağırdı. “Gülyaz, Gülyaz!..” deyə sükuta batmış düzə səs saldı. Gülyaz isə yox idi, o, Laçına cavab vermər, onun iztirabına şərik olmaq istəmirdi.

“Heç ola bilməz ki, gəlməsin, yox, ola bilməz! Yəqin bir azdan sonra gəlib çıxacaq. O vəfasız deyil. O, elə insandır ki, mənim yolumda ölümə də gedər”.

Laçın yenə duruxdu. Birdən geriyə döndü. Bu anda o gecə qaralığını parçalamaq, ən xırda daşların belə dibini yoxlamaq, Gülyazın oturub gözlədiyi məchul nöqtəni elə bu dəqiqə tapmaq arzusu ilə çırpinirdi. Laçın özü də bilmədən iri addımlarla yüyürüb kəndə girmişdi. Yolun kənarında qazma daxmalardan ölgün bir çiraq işığı gəlirdi, qapılarda ucadan itlər hürüşürdü.

Laçın tez geri qayıtdı. Araba yolun ortasında dayanmışdı. Hadı kişi burnunda zümzümə edirdi. Deyəsən “Koroğlu” dastanından oxuyurdu. Onun səsi titrəyirdi. Gözləri isə yerə zillənmişdi.

– Dayı, sür görək!

Bu nida qocanı yuxudan oyadan kimi oldu.

– A bala! Nə olub, nə hay-haray salıbsan? – deyə o soruşdu.

Laçın cavab vermədi, yenə:

– Sür! – dedi.

Araba qaranlıqda gözdən itdi.

Laçın könülsüz addımlarla onu izləyir, tez-tez arxaya baxır, Gülyazın gəlmədiyinə heç inana bilmirdi. O, mütərəddid fikirlər içəri-sində boğulmaq dərəcəsinə gəlir, bu yerlərdən heç ayrılmak istəmirdi.

“Axı o niyə gəlməsin? Hərgah ərindən qorxursa, nə üçün mənə xəbər yollamayıb? O bilmirmi ki, mən gözləyəcəyəm? Bilir, dünən özü vədə vermədim? Öz vədini yaddan çıxardımı?”

Laçının ayaqları yeriyir, könlü isə Gülyazdan bir an belə ayrıla bilmirdi: “Bəlkə gəlib, məni tapmayıb qayıdır? Yox, bu da ola bilməz. Yəqin fikrini dəyişib...”

– Ay Laçın!

Bu səs onu fikirdən ayıltdı. Hadı kişi öküzə bir çubuq vurub sözünə davam etdi:

– Ay bala, anan deyir, yaxşı oldu ki, gəlmədi, başımızı niyə qalmağala salırsan?

Laçın bu fikri heç bəyənmədi. Anasına etiraz etmək istədi, ancaq nədənsə dinmədi.

Araba Kür qırğına yaxınlaşanda Laçın əmlik quzu gətirmiş yoldaşını, bir neçə yaxın dostunu, bir də... Gülyazı görüb özünü itirdi. Gözlərinə inanmadı, deməyə söz belə tapmadı.

Gülyaz Hadı kişidən, Laçının anasından utanıb arabaya belə yaxın gəlmirdi:

Laçının məktəb yoldaşı:

– Ay Laçın, – dedi, – bayaq gələndə bir də gördüm ki, yolun ağızında bir arvad oturub ağlayır... Yaxınlaşdım, bir də gördüm ki, bizim bu Gülyaz... Soruşuram, ay qız, bu gecə vaxtı burada nə gəzir-sən? Cavab vermir ki, vermir. Elə ağlayır... Ay qız, bir de görək nə olub axı? Hıçqır-a-hıçqır deyir ki, Laçın məni aparmağa söz verib, ha gözləyirəm gəlib çıxmır. Yəqin məni qoyub gedib... Mən də qaq-qıldıyib güldüm, dedim dur gedək. Laçinqil bu saat gələcək. Gütənən sürüyüb gətirmişəm, sənin canın üçün... Amma ay Laçın, o anasını aqlatdığını Səmədə bu da azdır, səni kişi gördüm vallah!

Bu anda Laçının o biri yoldaşı:

– Ay uşaqlar, gəlin, – dedi, – o taydan qayığı gətirdim, gəlin arabadakı şeyləri boşaldaq.

Bütün şeyləri qayığa doldurdular. Laçın Gülyazı çağırıldı. O, bir söz deməyib utana-utana qoca arvadın yanında oturdu.

Hadı kişi arabanı yuxarı sürdü. Qayıq irəli şütyüyəndə Hadı da çayın dayaz bir yerindən sürüüb o taya keçdi, meşəyə girən yolda adamlarını gözlədi. Bir neçə dəqiqədən sonra qayıq da sahilə çıxdı.

Bütün şeyləri yenə arabaya doldurdular. Laçın indi yoldaşlarından ayrıldı. Ağlayan davardı. Laçının yoldaşlarından biri, kövrək səslə deyirdi:

– Laçın, bizi yaddan çıxartma, vaxtin olanda kağız yaz. İstərsən biz də Bakıya gəlib səninlə görüşərik. Doğrusu, qorxuram... Bu zalim oğlu Səməd səni axtaracaq.

Laçın:

– Qorxmayıñ, – dedi, – mən də o qədər, əlsiz-ayaqsız deyiləm. Təklidə Səmədə gücüm çatar...

Bu anlarda son dərəcə mehriban və kövrək olmuş dəliqanlılar, Laçınla vidalaşdılar. Onlar bir-bir Laçını qucaqlayıb öpürdülər.

– Sağ olun, qardaşlar, sağ olun, yernən göy qədər sizdən razı-yam! – deyə Laçın da kövrəldi, yalnız indi tək olmadığını görərkən, sevincindən gözləri yaşardı. İstəməyə-istəməyə onlardan ayrılib uzaqlaşdı.

Hadı kişi arabanı yola çəkdirdi.

İndi Laçının da, Gülyazın da, qocaların da ürəyi sakitcə döyü-nürdü. Laçın tufəngi ciyninə keçirib sakit addımlarla onları izləyirdi.

XIX

Hələ Tiflis-Petroqrad qatarı gəlməmişdi. Laçın masa arxasında oturub qarşısındaki kağıza qurğunun qələmlə nə isə yazan stansiya növbətçisinə yanaşdı:

— Poyezd saat neçədə gələcək? — deyə soruşdu.
— Səhər saat səkkiz tamamda... — deyə növbətçi başını qaldırmadan cavab verdi.

Laçın dar, uzunsov gözləmə otağında oturmuş anasının yanına gəldi. Gülyaz gözlərini yerə dikib düşünürdü. Hadı kişi də əlində çubuq, ayaq üstündə durub bacısı ilə danışındı.

— Ana! — deyə Laçın onları maraqlı söhbətdən ayırdı, poyezdə hələ üç-dörd saat var, gəlin çörəkdən-zaddan yeyək...

Arvad böyükcə xurcunu açdı, Laçın anasının yanında oturdu, Gülyazı da yeməyə çağırıldı.

Çörək yeyib qurtarandan sonra Laçın bütün şeyləri baqaja verdi, bilet aldı. Yenə anasının yanına gələndə Gülyazın mürgülədiyini görüb yavaşcadan:

— Dayı! — dedi, — sən qayıt, yəqin ki, bərk yorulubsan. Öküzlər də acdır. Qarayazıda açıb otararsan...

Bu fikirlə razılaşan Hadı kişi bacısı oğlunun alnından öpdü, qoca arvadla qucaqlaşdı. Laçının tūfəngini götürdü və ayrıldı. Arabasını qoşub yola düşdü.

Laçın da Gülyazın yanında oturub mürgülədi. Onlar şirin yuxuya getdilər.

XX

Stansiyada bir neçə başqa sərnişin də vardı. Onlar Laçını tanımadılar. Deyəsən uzaq kəndlərdən gəlmışdilər. Bəziləri mürgülər-kən yaşımağı döşünə enmiş Gülyaza baxır, onun yanından saymazyana keçirdilər.

Divara söykənmiş bir kəndli, gözünü Gülyazın xəfifcə qızarmış yanaqlarından ayırmayırla, yanındakı sərnişinə deyirdi:

— Yəqin, bu oğlanın arvadıdır, çox başına dolanırdı.
O biri kəndli isə yoldaşına etiraz edir:
— Deyəsən qardaşdır, görmüsən qoca arvad qızə nə mehribandır, qayınana gəlini bu cür istəməz, — deyə cavab verdi.

Bir neçə saatdan sonra Tiflis-Petroqrad sürət qatarının uzun və gurultulu fit səsi eşidildi.

Laçın tez ayağa durdu, anasını, Gülyazı oyatdı. Xurcunu götürüb platformaya yanaşdı. Qatar beş dəqiqə duracaqdı. Laçının biletləri səkkizinci vaqona verilmişdi. O, döş cibindən biletləri çıxarıb səbirsizliklə qatarın dayanmasını gözlədi.

Parovoz dərindən nəfəs alıb durdu.

Laçın vaqona doğru yüyürdü. Anası ilə Gülyaz da onun ardınca gəlib növbəyə durdular. Bu halda Laçın heç ağılına gətirmədiyi bir mənzərə qarşısında donub qaldı: Səməd, yoldaşları ilə bərabər altıncı vaqondan düşürdü.

Laçın özünü, Gülyazı və anasını ona göstərməməyə çalışıb, tez vaqona minməyə tələsdi.

Səməd hələ heç birini görmürdü. Onun sağ əlində içi dolu, bəzəkli bir xurcun vardi. Tüfəngi də ciyində idi. O, yanındakı uzun papaqlı oğlanla danışa-danışa, dəmiryolundan uzaqlaşırdı.

Gülyaz, iri parlaq, gülən qara gözlərini vaqondakı sərnişinlərə dikib, dərin bir maraq içində baxırdı. O da ərini görmürdü. Laçınla yanaşı durub, sərnişinlərin düşməsini gözləyirdi. Gülyaz gözlərini əri gələn tərəfə çevirsə də onu görə bilməzdı. Laçın onun böyrünü kəsmişdi.

Bu halda yeddinci vaqonun pilləkənindən düşən kəndlilər arasında müdhiş bir bağırkı qopdu. Şikarıpapaqlı qarabıqlı bir oğlan ucadan yoldaşını çağırıldı:

– Ayə, Əhməd! Bağlamani yadından çıxarıbsan, qayit götür, əyə!

O da bu səsi eşidib yoğun, qaba, bir az da eybəcər səslə cavab verdi:

– Ayə, ayə, qoyma ayə!..

Səməd vaqondan xeyli aralanıb stansiyanın zəngi asılmış balkona çıxırdı. Bu bağırğını eşidib arxaya dönən yoldaşı:

– A Səməd! – dedi, o Laçın deyilmə!

Laçın bu sualı eşitdi, üzünü vaqona tərəf çevirdi. Anası ilə Gülyazı vaqona mindirdi.

Səməd isə ona baxdı, cəld geri döndü. Ciynindəki tüfəngi əlinə aldı, Laçının ardınca yüyürdü. Tüfəngin çaxmağını şaqqıldatdı.

Güllə açıldı.

Bir an içində onlarca adam başlarını çıxarıb, Səmədin ətrafinı bürüyən adamlara təəccüb və həyəcanla tamaşa etməyə başladı.

Yüyürüb gələn bələdçilər, vağzal gözətçiləri, stansiya rəisi izdi-hama yanaşdilar.

Laçına atılan güllə, vaqonun divarına dəyib əl içi böyüklüyündə yeri dağıtmışdı.

Laçın, əlində xurcun donub qalmışdı. O, yanına toplaşıb, halını soruşan yad adamlara cavab vermir, gözlərini döyə-döyə baxırdı. Tüfəng səsinə eşiyyə çıxan Gülyaz da, Laçının ölü kimi saraldığını görüb, ondan aralanmirdi.

O yanda Səməd, qollarını tutmuş adamları söyür, ucadan bağırırdı:

– Bu dəfə yaxşı canını qurtardın, ananı ağladım! – deyə dartınırıldı.

Gülyaz səsindən ərini tanıyıb o tərəfə baxdı. Onun da rəngi kağız kimi ağardı. Bədəni yarpaq kimi əsdi.

Səmədi tutub apardılar, tüfəngini də dartıb əlindən aldılar.

Bu halda ikinci zəng vuruldu. Laçın xurcunu götürdü, vaqonlara doluşan adamların ardınca pilləkəni dırməndi.

Gülyaz qorxusundan yenə də titrəyirdi.

Qatar hərəkətə gəldi. Bu anda bir-birinin ardınca iki güllə atıldı. Laçın pəncərədən başını çıxarıb stansiyaya doğru baxdı; vağzal gözətçilərinin əlindən qopub qaçan bir adam üzü üstə yerə yığıldı. Laçın onu tanıdı.

Kisllovodsk, yanvar 1935

SABİT RƏHMAN

(1910-1970)

Sabit Rəhman 1910-cu ildə Şəki şəhərində tacir ailəsində doğulmuşdur. İbtidai təhsilini doğma şəhərində almış, sonra Bakı Müəllimlər Seminarıyasını (1926), Ali Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmiş (1932), Moskvada kinoakademiyadan ssenari fakültəsində təhsil almışdır (1936-1937). Şəki nümunəvi şəhər məktəbində müəllim, “Gənc işçi” qəzetinin redaksiyada ədəbi işçi, “İnqilab və mədəniyyət” jurnalı redaksiyasında məsul katib, Şəki MTS siyasi şöbəsində “Mübariz” qəzeti redaksiyadasında əməkdaş, Azərbaycan Dövlət Dram Teatrında ədəbi hissə müdürü, Bakı kinostudiyasında ssenari şöbəsinin müdürü, Azərbaycan SSR Nazirlər soveti incəsənat işləri idarəsində teatr şöbəsinin müdürü, Bakı kinostudiyanın direktoru, Kinematoqrafiya Nazirliyində nazir müavini, Teatr institutunda müəllim işləmişdir.

Bədii yaradıcılığı XX əsrin 20-ci illərində başlayan Sabit Rəhman Azərbaycan ədəbiyyatı tarixində görkəmli nasır, dramaturq və ssenari müəllifi kimi məşhurlaşmışdır. Onun hekayə və povestləri, roman və komediyaları geniş oxucu kütłəsinin dərin rəğbət və məhəbbətini qazanmış əsərlərdir. Yazıçının ssenariləri əsasında çəkilmiş “Arşın mal alan”, “Məşədi İbad”, “Koroğlu”, “Əhməd haradadır? bədii filmləri milli kino sənətinin inkişafında əhəmiyyətli rol oynamışdır.

“Vəfasız” povesti yazıçının ilk əsərlərindəndir. Yeni cəmiyyətin gənc nəsildə əmələ gətirdiyi əxlaqi xüsusiyyətlərin təsviri verilən bu əsərdə Sabit Rəhman vaxtilə “azançı olan mövhumatçı atasının müqavimətini quran və yeni həyata qoşulan gənc Salehin mənəvi inkişafını bütün məisət dramatizmi, mənəvi sarsıntıları ilə verməyə müvəffəq olmuşdur. Bu hekayə (“Vəfasız” – Z.Ə.) Əbülhəsənin “Sofi” hekayəsindən sonra şüurlarda əmələ gələn inqilabi, onun qanuna uyğun qələbəsini əks etdirən ikinci maraqlı povest idi” (M.Arif).

1970-ci il sentyabrın 21-də Bakıda vəfat etmişdir.

“Vəfasız” povesti ilk dəfə 1933-cü ildə “Azərnəşr”də ayrıca kitab kimi nəşr olunmuşdur.

VƏFASIZ

I

Qonşumuz Sədəf xalanın evinə təzə kirayənişin köçdü. Bir arvaddır, səkkiz yaşında oğlu var, yetişmiş də bir qızı.

Köcdülər. Yalnız bir araba avadanlıqları varmış. Onu da yerləşdirtilər. Pəncərələri açıdılaraq, otağı başdan-ayağa qədər təmizlədilər.

Arvad da qulluq eləyir, qız da. Oğlan isə məktəbdə oxuyur. Sədəf xala deyir ki, qızın komsomolçu, ananın qulluqçu olduğunu sonradan bilib, əvvəldən xəbər tutsaydı, heç razı olmazdı. İndi peşmançılıq çəkir. Deyir ki, nə bilim necə adamdır, sabah kefinə gəlsə evə yiylənib məni tamam köçürə bilər, ağbirçək vaxtında mən hara gedərəm?

Anam da ona təskinlik verir:

– Ay arvad, – deyir, – sən nə qorxsاقsan? Yad olanda nə olar? Elə yadlar var ki, qohum-qardaşdan min qat yaxşıdır, qorxma... bədəbəd olar, evin əlindən çıxar, gəlib biznən qalarsan, indi o dünya deyil... Çox çığır-bağır salma...

Sədəf xalanın evinə təzə kirayənişin köçəndən sonra məhlədə bir dəyişiklik əmələ gəldi. Balaca oğlan dərsdən gələn kimi bizim çəpəri aşır, çıxıb alça ağacının başında oturur, atam da belə şeyləri ürəyinə salandır, qışqıra bilmirsə də görürəm ki, kişi lap içərisini gəmirir. Anam da başlayır məni danlamağa ki, “nə üçün çəpərə kol vurmursan?”

Mən də deyirəm:

– Ay ana! Vallah, o uşağa kol-zad davam eləməz...
– Sən gətir, oraya bir az kol vur, görək sabah nə cür keçəcək.
– Çəpərdən keçməz, darvazadan – düz yoldan gəlib keçər. Nə deyəcəksən ki?..

Üç günün içində alçanın tənəsini keçəl elədi, yediyini yeyir, yemədiyini də didib yerə atır. Ordan düşüb armud ağacına dırmaşır... Atam daha davam eləmir, gəlib yavaşcadan deyir:

– Ay oğul!.. Daha armuda niyə dırmaşırsan? Armud ki, dəyməyib?!

– İndidən öyrəşirəm, yoldaş, – deyə atama cavab verir, – də-yəndə asan çıxa bilim.

Sədəf xala evinə kirayənişin gətirmədi, bizim bağımıza yağı gətirdi. Elə ona görə də utandığından heç bizim tərəflərə gəlmir.

Əvvəllər Sədəf xalanın günü bizim təndirxanada keçərdi. Məhlə arvadlarının çoxu bizim təndirxanaya yığılıb qeybət qırar, ordan-burdan söhbət eləyərdilər. Mən də qulaq asardım. Məndən heç çəkinməzdilər.

Bu məclislərdə hamidan hörmətli Sədəf xala idi. Məhlədə lap ləzzətli xəbərləri əvvəlcə o eşidərdi. Əhvalatı da danışmağın yolunu bilirdi. Məsələn, üzüsulu Əhmədin qız nişanlaşdığını hamidan qabaq o bildi. Təndir başında qızı elə təriflədi ki, mən özüm də az qala, görməzə-bilməzə ona aşiq olmuşdum.

Atam razı olmur. Mənim arvadlarla diz-dizə oturub söhbət elə-meyimlə heç arası yoxdur. Ondansa – deyir – otur bir az kitabları vərəqlə, əxtəri oxu, yasını bir də çıx...

Özü isə gününün yarısını minarədə keçirir. Balaca məsciddə azan çökəndir. Qabaqlarda yaxşı səsi vardı. İndi isə onu müəzzzinlikdə hörmətə saxlayırlar. Zarafat deyil, otuz beş il minarə başında boğaz yırtıb.

Atam məni də bu yol ilə aparmaq istəyirdi. Ancaq olmadı. Böyüdükcə səsim kallaşdı. On beş yaşından sonra lap səsdən düşdüm. Müəzzzinlik mənə çatmadı. Anam bu işdən sevindi. Anam mənim oxumağımı istəyir. Deyir ki, özgələrin uşağı kimi bu da oxuyub bir adam olsa gözümüz çörək təknəsinin dibində qalmaz.

Təqsir məndə deyil. Məni oxumağa atam qoymadı. Bir dərəcəli məktəbi bitirdim. İki dərəcəlinin ikinci sinfindən daha oxumağa qoymadı.

– Oxuduğun bəsdir, – dedi, – çıx bir az da sənət öyrən.

Dedi də – elədi də... Məktəbdən məni çıxartdı. Papaqcı usta Zeynalın yanında şagird qoydu.

Usta Zeynal qoca, köhnə zamanadan qalma bir kişidir. Yazda bir-iki ay dükanı əməlli-başlı rəvac olur. Çünkü yaz başı kəndliliklərin papaq dəyişmək xasiyyəti var. Qışda isə usta köhne adətlərinin dalınca gedir. Adət deyəndə, yəni bir elə şey deyil. Usta Zeynal həmişə deyər ki, qışda insan övladı iki şeyin birisinə aludə olar, ya evlənməkdir, ya da ki tiryək. Bizim usta Zeynal o qədər arvad alıb boşamışdı ki, lap vayxırlamışdı. Odur ki, özünü tiryəkə verirdi. Qış olan kimi olan-olmazını satıb tiryək çəkirdi. Yaz başı yenə işə

başlayırdı. Mən də qışda gəlib evdə oturur, yaz başı yenə şagirdlik eləyirdim. Axır zamanlar isə heç getmirəm. Bir məsələdən ötrü atamla usta Zeynalın arası bir az soyudu. Mənim canım qurtardı, iynəmi yaxama sancıb üzümü evə sarı çevirdim. Elə o zamandan – usta Zeynalın dükanını tərk eləyəndən xırda-xırda kitab oxumağa başladım. Əvvəllərdə yeni əlibaya alışa bilmirdim, indi isə oxuyuram. Ancaq atamdan xəlvət oxuyuram, o razı deyil. Bir məsələdən çox utanıram. Nə vaxta qədər evdə oturub, atamın dilənci kimi yığıb gətirdiyi qəpik-quruşla dolanacağam. Mənim taylarım dəvəni karvanı ilə udurlar. Mən isə evdə oturub, bir loxma çörək çeynəməklə vaxtımlı keçirirəm. Atam bir söz demirə də məndə bir az ar olmalıdır. Mən ata-anamın tək oğluyam. Ona görə də onlar mənim kefimi sindirmirlər.

Ancaq nə işinə gedəcəyimi özüm də bilmirəm. Alverə, əvvələn, əlim yatmır, sonra da indiki zamanda alver işə keçmir. Hökmət idarələrində isə qulluq eləməyi bacarmaram.

Neyləyim, özüm də bilmirəm.

İndi daha böyümüşəm, atamdan hamam pulu, saqqal pulu istəməyə utanıram. Həm utanıram, həm də bilirom ki, onda pul yoxdur. Gündəlik çorəyi ordan-burdan yarızarafat, yarıdoğru düzəldir... Ancaq pula gələndə iş dəyişir. Minarədən pul çıxmır. Ordan buğda-zad verirlər, pul vermirlər. Ayrı yerdən də gəlir yoxdur.

Bəzi günlər olur ki, lap elə boş qalırıq. Anamın ağlamağından bilirom ki, evdə çörək yoxdur. Atam da başını dizlərinin arasına alıb hey ah çəkir. Ürəyimin başı sızlayır.

* * *

Bu gün də çorəyimiz olmadı. Anam bir az xəstə kimidir. Səhər-dən çörək yeməyib. Günorta daha arvad tab gətirə bilmədi, dilləndi, altımızdakı xalçanı göstərib mənə dedi:

– Oğul! Heç olmasa bunu da aparıb satmağa yara...

Mən atamın qışqıracağını gözləyirdim. O, onsuz da boş evimiz-dən şey satmağa razı olmur. Dedim bu gün də razı olmaz. Ona görə də anamın sözünə etinə etmədim. Ancaq atam heç bir söz demədi. Mən xalçanı dalıma alıb bazara çıxartdım.

Əlimdə tutub bir az gözlədim. Heç kəs yaxın durmadı. Gəzdirməyə başladım. Bir gözü kor, üzü qılı bir adam məndən qiymətini

soruşdu. Qiymətini deyə bilmədim. Yəni heç əvvəldən də xalçanı neçəyə satacağımı düşünməmişdim...

Kor kişiyə cavab verməkdə gecikdim. O, çox fikirləşdiyimi görüb dedi:

– Aşna, səsin çıxmır. Görünür oğurluq maldır, hardansa çırpışdırımsın...

Mən onun bu sözünə də cavab verə bilmədim. O yenə duruxduğumu görüb güldü və getdi. Ancaq bir az keçməmişdən yanında bir-iki adam mənə yaxınlaşdı. Xalçaya diqqətlə baxıb yoldaşlarına dedi:

– Bu mənim ötən il Qarabağdan aldığım xalça deyil?

Yoldaşları o saat təsdiq etdilər.

– O oğurlanan xalçanı deyirsən? Odur, balam, lap özüdür.

Kor kişi mənim qolumdan yapışaraq yanlarında duran bir oğlana dedi:

– Ədə... Get ordan bir milis çağır...

Mənim dilim, dodağım qurulu. Beynimdə ha söz quraşdırmaq istədimse çıxmadı. Kor kişi qolumdan bərk yapışmışdı. Onun əlin-dən güclə özümü xilas etdim. Xalçanı onların üstünə tullayıb gücüm gəldiyi qədər qaçmağa başladım. Evə gələndə ağladım.

Atam bir söz demədi, gözünü bir nöqtəyə zilləyib dayandı. Anam ağladısa da ancaq məni danlamadı. Bu, mənə bir sillə qədər təsir elədi. Açıqlansayırlar, çığırısayırlar bundan min qat yaxşı olardı.

O günün axşamı anam haradansa un tapdı. Sədəf xala bizim üçün çoxlu lavaş saldı.

Axşam yadıma bir şey düşdü.

Çöl qaranlıq idi, qəbir kimi səssiz, qaranlıq, anam dərin-dərin nəfəs alaraq yuxulayır, arabir də yuxunun içində zarıldayır. Atam evdə yoxdur, haraya isə gedib. Görünür məsciddədir.

Yadıma düşdü ki, dünyada pis adamlar çoxdan da çoxdur. Bir-dən məni bu oğurluq məsələsində doğrudan da ləkələyə bilərlər. Səhərdən qapını döyüb məni oğurluq üstündə tutsalar, bir kəlmə belə danışmağı bacarmaram. Atamın da dili tutular. Anam isə xəstədir, dözə bilməz, ölər.

– Nə üçün tutursunuz?

– Oğurluqdan ötrü...

Ürəyim sıxıldı. Arabir qaranlıqdan gizli səslər eşidirəm. Bir-iki dəfə qulağıma qapı səsi gəldi. Atam qapı döyen deyildi. Bir az daha

diqqətlə qulaq asdım. İndi daha qapı döyülmürdü. Kim isə pəncərədən içəri baxmaq üçün aşağı mərtəbədən yuxarı dırmaşır. Gözümü pəncərəyə zillədim. Birdən qaranlığın içərisindən kor kişi barmağı ilə məni kimə isə işarə elədi:

- Ana!.. Ay ana!
- Nə var, oğul... nə var?
- Yuxulama, dur!
- Nə üçün tərləmisən, oğul, nə üçün saralmışan?
- İstidir!.. Cox istidir... Atam gəlinçə yuxulama. Cox istidir.

* * *

Balaca məscid bağlandı. Deyilənə görə bu, böyük məsciddəki mollaların kələyidir. Onlar belə elədilər ki, öz məscidlərinə adam çox gəlsin. Səbəb nə olursa olsun, fərqi yoxdur, məscidi bağladılar, vəssalam. Mən yalnız bir işə məəttələm, Allah nə üçün bu işlərə barmaqarası baxır? Mollalar onun adından lap alver eləyirlər, güclü gücsüzün xirdəyini üzür, bəs o nə üçün səbir eləyir?

Qərəz.. Məsələ orasındadır ki, bu iş bizi dilənçi kökünə saldı.

Anam xəstədir, əməlli-başlı yatır! Saralıb mum kimi olubdur. Həmişə yuxulayır. Yuxulamayan zamanlarda da ağlayır. Mən iki gündür ki, iş axtarıram. Münasib iş yoxdur. Sənət bacarmıram, ham-ballıq əlimdən gəlmir, zeifəm.

Atamın isə tamam əli-ayağı yiğilibdir. Kişi iki günün içində qocaldı. Saqqalının yarısı ağarır. Gözləri də böyüüb... Elə bil hara baxsa, ordan çörək çıxacağını gözləyir. Öz qarnı üçün yox... Mən də öz qarnım üçün çalışmiram. Anam üçün. Onu xəstəlikdən qurtar-saq bəsimizdir.

Elə bil bütün məhəllə bizim acliğimizi bilir. Sədəf xalanın qardaşı oğlu harada isə işləyir. Əməlli pul alır. Həmişə atamlı, mənimlə salamlaşır. Dünən yanımıdan ötəndə salam verdim, əleyküm də demədi. Nə bilim, görünür ürəyində fikirləşib ki, mən ondan bəlkə pul istədim.

Amma mənim heç kəsin nə malında gözüm var, nə də pulunda. Mən özümü öldürərəm, ancaq dilənmərəm və ya özgə malina göz dikmərəm. Bu xasiyyətimi atam da bilir, ancaq bəyənmir. Məscid onu əl açmağa çoxdan öyrədib. Adətdir, deyərlər ki, azan çəkən camaata xidmət eləyir, haqqını da camaat verməlidir. Bu, nə deməkdir? Bu, yaylıq salıb dilənməyin bir şəklidir, nə isə...

Nəhayət, axşama yaxın anamın halı xarablaşdı. Ona görə də atam məni Sədəf xalanın yanına göndərdi.

— Anan üçün də olsa bir çörək istə — dedi — azarlıdır, dözə bilmir, bizə zərər yoxdur. Mən qonşumuzun bəd xasiyyətini bilirdim. Ancaq yenə də anamın xatırınə getdim.

Sədəf xala həyətdə toyuqlara dən tökürdü. Mənim üzümə tərs-tərs baxdı. Sonra da balkonda durub aşağı baxan kirayənişin arvada üzünü çevirib yüksəkdən dedi:

— A yoldaş qonşu, gör bu oğlanın nə boyda boyu var. Utanmir, dilənçilik eləyir.

Sonra mənə üzünü çevirdi:

— Ay bala, acsiniz mənim təqsirim nədir? İşləyin, zəhmət çəkin. Öyrənmisiniz zəkat, xeyrat hesabına dolanmağa... Mənim canımdan nə istəyirsiniz?.. Mənim evim sizin üçün əppək təknəsi deyil ki!?

Məni tər basdı, yenə də dilim tutuldu. Tək Sədəf xala olsayıdı, bəlkə də bir-iki kəlmə söz deyərdim. Ancaq o balkondakı arvaddan utandım. Ayağım bir-birinə dolaşa-dolaşa evə qayıtdım.

Anam yuxulayırdı. Yəni yuxulamaq deyəndə o, həmişə gözü yumulu uzanır. Rəngi sapsarıdır. Atama əhvalatı söylədim. Kişi başını iki dizləri arasına alıb fikirləşməyə başladı. Elə bu vaxt pəncərə şaqquşdayıb sindi. Büyük bir daş anamın başı üstündən keçib divara dəydi. Ayna sınıqları evin içində səpələndi.

Anam qışqırıb ayıldı... biz — atamlı mən həyətə yüyürdük.

Sədəf xalanın kirayənişininin oğlu həyətin ortasında dayanmışdı. Bizi görcək əlini əlinə vurub bərkədən güldü:

— Bağışlayın, yoldaşlar! — dedi. — Quşa atırdım, aynanızı qır-dım... bağışlayın...

Bunu deyib qapıdan ildirim kimi çıxdı. Mən onun arxasınca qaçmaq istədikdə, atam saxlayıb dedi:

— Uşaqla heç bir işin olmasın. Get, anasına de.

Atam bunu deyib yenə də evə, xəstənin yanına qayıtdı. Mən bayaq qızararaq, utanaraq çıxdığım evə yenidən getdim. Nə deyəcəyimi bilmirdim. Ancaq anamın yuxudan diksinib qalxan sarı üzü gözümün qabağından getmirdi.

Qapılarını bir neçə dəfə döydükdən sonra gəlib açıldılar. Açılan qumralsıçı gənc bir qız idi. Mən onu gördükdə pul kimi qizardım. O, güldü:

– Kimi isteyirsiniz?!

O saat bildim ki, təzə kirayənişinin qızıdır.

– Zəhmət çəkib, ananızı bir dəqiqəliyə qapıya çağırın, – deyə mən cavab verdim.

O:

– Baş üstə! – deyərək qapını açıq qoyub getdi. Getdikcə kəsilmiş qıvırcıq saçları yellənirdi.

Bir azdan anası çıxdı, məni görən kimi qaşqabağını turşaldıb çığırdı:

– Mənim müftəxorlara veriləsi çörəyim yoxdur... Get, işlə, ayıb-dır, diləncilik eləmə!

Bu söz məni ilk vurulan sillə kimi tutdu, ən əvvəl söz tapıb deyə bilmədim. Sonra qorxa-qorxa cavab verdim.

– Biz dilənmirik. Mənim atam molla deyil... O, öz əməyi ilə yaşayır.

Arvad daha bərkdən çığırdı:

– Yaşayır, qoy yaşasın, bəs qapı-qapı gəzib çörək istəmək nədir?

– Mən çörək istəmirəm...

O, mənim sözümü dinləmədi, qapını çırpıb getdi. Mən, “belə arvadın o cür də oğlu olar...” – deyə düşünərək geri döndüm.

Ürəyim sürətlə döyüñür. Yenə bu qapıdan qızardaraq yox, qızararaq qayıdırıram...

Anam öldü. Atam ilə mən onu basdırıldıq. Atam bir günün içərisində qocaldı. Bir günün içərisində çökük ovurdularındakı tüklər ağardı.

O axşam, anam basdırılan axşamı, atam ölü kimi uzanıb yatdı. Sonra da birdən qalxıb oturdu. Məni yanına çağırdı. Əllilə pəncərəni, qaranlığı göstərib dedi:

– Oğul!.. Onun anasına niyə demədin? Bizdən niyə əl çəkmir?

Qaranlıqdan heç kəs görünmürdü.

– Ata!.. Yat... orda heç kəs yoxdur.

– Odur bax... odur...

Barmağını uzadaraq haranı isə göstərirdi:

– Odur, o balaca oğlandır, əlindəki daşı görmürsənmi? Mənə atmaq istəyir.

Birdən bütün bədəni titrəməyə başladı. İki əllilə məndən yapışdı. Əlləri cəhənnəm kimi isti idi. Qorxudanmı, ya xəstəlikdənmi, nədəndir bilmirəm, əsim-əsim əsirdi. Durdum, pəncərəni bağladım.

– İşığı yandırımmı, ata?

– Yox... yox... dəli deyilsən ki? İşiq yansa yerimizi bilib daş atar.

Daş bu gecə onun beynindən çıxmırdı. Məni qucaqlayıb bir az dayandı, sonra da titrək bir piçilti ilə danışmağa başladı:

– Anan acıdan öldü, oğul! Ancaq namusla öldü, əl açmadı. Biz də oləcəyik... Sən də... mən də... çalışaq ki, başqalarının ciyində ağır yük olmayaq. Allah özü bizi saxlayır – saxlasın... saxlamır – öldürsün...

Bir az dayandı, sonra yenə məntiqi itirərək pəncərəni göstərib dedi:

– Odur, yenə daş atırlar. Başımızdan aşağı minlərlə daş yağdırırlar... qoyma... bağla, bağla, hər tərəfi...

Birdən ələ titrədi ki, mənim bədənim qorxudan əsdi.

Gecdən-gec sözünə davam etdi:

– Sən də vəfasız olma... Nə eləyirsən ələ. Səhərdən işə başla... İş axtarib tap... Ancaq öz əməyinlə yaşa. Əyilmə, heç kəsin qabağında əyilmə!.. Mən bütün ömrüm boyu oraq kimi əyri gəzmişəm, bəsdir, sən o cür olma. Yaltaqlıq edib mənə bir tikə çörək gətirəcəksənsə o, çörək mənim boğazında qalacaq. Vəfasız olmayasan...

Birdən əlilə gözlərini tutdu və qışkırdı:

– Neyləmişəm ki, o məni vurmaq istəyir? Otuz beş il “Allah” çağırımişam, hanı bəs, indi o niyə mənim imdadıma çatmır? Niyə məni daşqalaq eləmək istəyirlər?

Bir az sakit oldu. Gözlərində kiçik bir şür əlaməti göründü, sonra yenə özündən çıxdı.

– Soltan! Soltana bax, Soltana... – deyə çığırmaga başladı.

Bizim yaxınlığımızda Soltan adlı bir adam yaşayırıdı, atam həmişə ondan qorxurdu. Səbəbini mən bilmirdim, ancaq nədənsə mənim də ondan zəhləm gedirdi.

– O, səni də, məni də yaşamağa qoymayacaq...

– Kim, ata?..

– Soltan... Soltan...

Titrəməyə başladı. Onu zorla yatağına uzandırıb, uzun zaman yatmadım, yanında dayandı...

Səhərə yaxın qızdırma içərisində sayıqlamağa başladı:

– Anan mənə vəfasız çıxdı, – deyirdi, – məndən tez öldü. Mən onsuз nə eləyəcəyəm? Mən onun ölməməyi üçün özümü daşa-qayaya

çırırdım. Odur keçən gün... Evdə çörəyimiz olmayan gün... Gedib kimdən çorək pulu istədim sə vermədi. Məni qovdular. Mən də oğurladım, özümü ölümə verib bir evə girdim və un oğurladım... Mən ananın əcəlini oğurlayacaqdım, olmadı. Oğurladığım un onu öldürdü.

Bu sayıqlama məni sarsıldı. Onun oğurluq etməsi məndə hələ bu vaxta qədər duymadığım bir hiss, atama qarşı nifrət hissi oyatdı.

* * *

İş axtarmaq üçün hara getmək lazımdır, heç özüm də bilmirəm. Hansı iş olur olsun, boy numa götürərəm və aciz qalmaram. Qolumda nə qədər istəsən qüvvət var... Cəldəm, bəzi adamlar kimi oturduğu yerdən qalxa bilməyən deyiləm.

Ancaq haraya getmək lazım gəldiyini bilmirəm. Atamın dediyi sözlərə fikir vermərəm. Hər kəs harda olursa olsun öz vicdanı ilə işləsə, onun yediyi çorək halaldır. Atamın fikrinə görə nə eləyirsənsə elə,ancaq bir ayağın məsciddə olsun. Bu, axmaq sözdür, çünkü bütün bizim ailəmizin bədbəxtliyinə səbəb məscid olub, istəyir məni özü getdiyi yollarla aparsın. O çörəyin oğurluq undan bişirildiyini bilsəydim, heç əlimi də vurmazdım. Yaziq anamın da son tikəsi oğurluq oldu.

Mən bu gecədən, bu etiraf gecəsindən sonra, atamın üzünə baxmaq istəmirəm.

...Evdən çıxdım. Küçələrdə yavaş-yavaş gəzməyə başladım. Fikrim təzə tikilən binalara qədər getmək, orda fəhləliyə girməkdı. Görək necə olur.

Mənə hər şey təzə görünür. Demək olar ki, hələ ömründə heç bir vaxt bu küçələrdə belə yavaş-yavaş, aramla gəzməmişdim. Odur ki, indi mənə birtəhər gəlir. Nə qədər vəhşi böyüdüyümü mən indi başa düşürəm. Elə bil bu həyatdan kənardə, tamamilə yabançı bir aləmdə yaşamışam.

Budur bax: uşaqlar, küçədə oynayan uşaqlar əllərindəki oyunaqlarını qoyub gözlərini mənə dikirlər; birisi gülür, o biri söz atır... Nə bilim nə deyirlər, heç eşitmirəm də. Yalnız qulaqlarımın dibinə qədər qızardığımı hiss edirəm.

Budur, bax mən irəlilədikcə, müxtəlif adamlar nədənsə dalımcə gəlirlər. Birdən ətəyimdən kim isə dartır... Dönüb görürəm ki, adamlar kənardadırlar, ətəyim öz ayağıma ilişib. – Ancaq dala dənən

kimi onlar hırıldışır və məni hoydu-hoyduya götürürler. Kim isə baqqal dükanından çıxıb əlindəki ağaç ilə dükanın qapısını döyür.

Artıq gəzmək üsulunu tez-tez getmək üsünləri, onu da yüyürmək üsuluna çevirdim. Arxmaxca gələn adamlar bir qədər dalımcı qaçırlar. Sonra ayaq saxladılar. Kim isə dedi: “Dəlidir, yazıqdır, toxunmayın”, bir başqası dedi: “Qoy gözünü qorxuzaq, – bir də bu tərəflərə gəlməsin”. Büyük bir daş vizilti ilə qulağımın dibindən ötdü. Mən istehzaları, qəhqəhələri arxada buraxaraq özümü aralıq, tənha küçələrdən birləşdim.

Bir daşın üstündə oturdum. Çox miskin və acınacaqlı vəziyyətdə idim. Ancaq bu vəziyyətimə nədənsə ağlamağım yox, gül-məyim tutdu. Bu, mənim həyat ilə, diri gözlü həyat ilə görüşüm idi. İlk dəfə həyat məni hoydu-hoyduya götürdü. Mən buna dözməliyəm. Mən buna da, bundan bətərinə də dözməli, qaçmamaliyam.

Ara yollarla hərləninib yeni tikintilərə getdim.

Daş daşıyanlardan tutmuş, mala çəkənlərə qədər hamı əlindəki işi qoyub mənim üzümə heyran-heyrən baxırdı. Qıqpırmızı qızararaq birisinə yaxınlaşdım, böyüklərini soruştum... O, əvvəlcə əli ilə uzaqdakı bir binanı göstərdi, ancaq söz demək istədikdə özünü saxlaya bilmədi, birdən hırıldadı, onun ətrafindakılar da bərkədən güldülər... Mən daha da qızardım. Ayaqlarım əsdi. Onun barmağı ilə göstərdiyi yerə doğru gedərkən paltarım ayağıma iləşdi, qumların içində yixildim.

Mənə yazıqlarımı gəldi, yoxsa böyüklərdənmi qorxdular, haman əvvəlcə gülən adam ilə bir neçəsi mənə yaxınlaşdı, qolumdan tutub qaldırdılar və iki böyük güzgüsü olan böyük bir otağa apardılar. “Bu saat müdərəsə qəbul edər” – deyib getdilər. Onlar, gedən kimi güzgünen qabağına keçdim. Bu zaman mənim özümü də gülmək tutdu.

Qəribə görkəmim vardı; başımda atamın cırıq, köhnə papağı, əynimdə yenə də atamın, yamaqlı çuxası, ayağında məscid nəleyinləri... papaq və çuxa çox böyük olduğundan mənim bütün vücudum onların içərisində gizlənmişdi, heç dördə birim görünmürdü. Kənardan baxanda belə bir təsəvvür yaranardı ki, mən canlı insan deyiləm, hansı muzeydənsə qaçıb küçəyə çıxmış bir eksponatam. Bunu, əlbəttə, o vaxt bilmirdim, indi başa düşürəm.

Üst-başım, hər tərəfim toz idi. Yixılanda toza batmışdım. Müdirin yanına belə girməmək üçün üst-başımı çırpmaga başladım.

Birdən müdirin qapısı açıldı. Eynəkli bir adam açıqlı-acıqlı baxıb nə isə çağırdı...

Mən onun qarşısında yerə qədər əyildim...

Yenə nə isə açıqlı-acıqlı dedi, elə sürətlə danışındı ki, heç bir söz başa düşmürdüm. Mən əvvəlcə cavab vermədim, onun qarşısında yenə yerə kimi əyildim. Sonra isə əlimi döşümə qoyub dedim:

– Başına dönüm, müdir, mən fəhləlik eləmək istəyirəm.

O, qas-gözünü turşudub mənə baxdı. Elə bil mənim üzümdən ona ilham gəldi. Elə bil mənim sıfətim onun dilini açdı; aydın səslə dedi:

– Nə istəyirsən, a kişi?! Nə gəlmisən otaqda ağnayırsan?..

Mənim nitqim lal oldu. Elə bil mənim dilimi çıxardıb ona verdiłər. Qabağında elə bir qıraqdan əyilməyə başladım:

O yenə qışqırmağa başladı:

– Yel dəyirmanı kimi fırlanma qabağımda, de görüm nə istəyirsən?

Kəkələyərək güclə, bir “iş” sözünü deyə bildim.

– Bu vaxta qədər nə iş görmüsən?

– İsləməmişəm, müdir.

– Znaçit avara?

– Avara olmuşam, başına dönüm...

– Atan nə işdədir?

– Müəzzzindir.

– Znaçit molla?

– Xeyr, müdir, müəzzzindir, minarədən səhər-axşam azan çəkir.

– Başımı ağırtma, – deyə müdir hirslə mənim sözümü kəsdi, – sənin kimilərinə bizdə iş yoxdur. Get, vaxtimizi alma.

Qapıdan qorxa-qorxa çıxdım.

İri daşlar yiğilmiş böyük meydan, batan axşam günəşinin altında saralıb əriyirdi. Kəhrəba rənginə bürünmiş üfüqlər bu günəsi udmaq üçün növbə gözləyir kimi səssiz dururdu. Külək daşların arasına girib oynayır, ordan çıxaraq haraya isə, uzaqlara doğru qaçıv və səma ilə salamlasañ sərv ağaclarının arasında gözəl bir musiqi çalmaga başlayırdı.

Bu musiqi mənim qulağıma çatıncaya qədər ağlamaq səsinə dözür və elə bil arxamda minlərlə adam duraraq bir ağızdan çığırırdı:

– Çix o paltarların içindən, çıx!

Mən həyat acıyam, illərlə üstündə oturduğum köhnə palaz,
artıq məni qəbul eləmir, get deyir, xəstə atana bir loxma çörək tap
gətir, acdır, yazıqdır.

– Znaçit molla?..

Yox, molla deyil, atam molla deyil, səfildir, o, insanların
şikayətlərindən yaranmışdır, insanların qırıntıları ilə bəslənmişdir.

Qabağımdakı böyük meydan, batan axşam günəşinin altında
saralıb əriyir, bu günəş elə bil ki, müdürin otağındaki böyük aynanın
üstünə düşərək mənim şəklimi böyüdür.

Ayna da gülməyə başlayır.

– At o başındaki gülünc papağı, çıxart at o əynindəki səfil
əbasını...

Ayna qışqırır, bütün aynalar mənə qışqırır.

– At... at o gülünc paltarları.

Başımdakı papağı dizimə salib cirdim, parça-parça etdim, gücüm
gəldiyi qədər uzaqlara firlətdim. Papaq yaralı quş kimi havada
çırpinaraq daşların arasına düşərkən, dalınca yüksəkdən çığıldım:

– Znaçit, molla?

– Nə var, a qonşu balası, quş uçurdursan, nədir?

Səsə tərəf döndüm. Bu sözləri deyən Soltan idi. Bizim qon-
şumuz Soltan...

Soltan bizim şəhərli deyil, başqa payondandır. Sədəf xala da
haman yerdəndir, amma araları soyuqdur. Nədənsə bir-birilə daniş-
mırlar. Ümumiyyətlə, Soltan burnunu çox yuxarı tutan adamdır.

Onun çox eybəcər sıfəti var; xırda, hiyləgər gözlərini örtən
tüklü qaşları, koğaya¹ bənzəyən burnu, qapqara üzü onu çox çirkin
göstərir, yaşını da təyin eləmək çətindir. Otuz da vermək olardı,
qırx da...

Mənim dinmədiyimi görüb sualını təkrar etdi:

– Nə var, nə üçün fikirlisən?..

Cavab tapmadım, salam verməyə belə tənəzzüm² etməyən bu
adama mən nə deyə bilərdim? Fikrə getdiyimi görüb güldü, yumşaq
səslə soruşdu:

– Nə var, Saleh, – dedi, – burda nə qəmli-qəmli oturmusən?

¹ Bir şeyi tutub çəkmək üçün qarmaqlı ağac; qarmaq

² Özünə eyib, ar bilməyən, özü üçün alçaqlıq hesab etməyən, iltifat göstərən

Mən cavab vermək istəmədim. Gözümü uzağa dikib durdum. O bir-iki addım da irəli gəldi, yenə də yumşaq və təsiredici səslə dedi:
– Səndən söz soruşuram. Yuxulayırsan?..

Mənə yaxınlaşdı və oturdu. Bir qədər ikimiz də sakit dayandıq. Sonra qulağımın dibində yavaş-yavaş danışmağa başladı:

– Geymisən əyninə atanın molla paltarını, iş axtarmağa gəlmisən... Daha bir vərəvürd eləməmisən ki, bu libasda işə deyil, ehsana gedərlər. Qiyafləni dəyiş, adam paltarı gey... Qaldı ki, iş, daş daşimaq-zad sənin sənətin deyil... Səni mən öz idarəmdə bir qul-luğ aqşamda qoyaram.

Mənim dinmədiyimə əhəmiyyət verməyərək, keçdi söhbətin dalına:

– Ancaq bir neçə şərtim olacaq. Bu şərtləri qəbul eləsən, səni günü sabah qulluğa düzəltdim ki, düzəltdim. Yox, qəbul eləməsən onda daha təqsir özündədir, məndə deyil. Sənin kimisinə mənim kimisi zəmin olmalıdır, yoxsa heç bir iş görmək olmaz. Adam ol, adam, başa düş! Gəl mənim kölgəmə. Ancaq şərtlərim var. Bir-bir deyimmi?

– Qulaq asıram...

– Qulaq as! İdarədə işin ondan ibarət olacaq ki, mənim tapşırıqlarımı yerinə yetirəcəksən, bu bir. Özünü elə aparacaqsan ki, guya gördükərini görməmisən, eşitdikərini də eşitməmisən. Bu da iki. Qulaq asırsan?

– Asıram.

– As! Maaş cədvəlinə qol çəkəndən sonra aylığını gəlib məndən alacaqsan. Orda sənə nə qədər pul yazılıb, fərqi yoxdur. Mən nə verdim, onunla kifayətlənəcəksən. Bu da üç... Təzə sözlərlə yazmağı bacarırsan?

– Hansı təzə sözlər?

– Bu təzə çıxmış sözlər, köhnə müsəlmanca yox.

– Təzə əlifba ilə? Bilirəm.

– Hə... elə isə dur ayağa, get evə... Sabah gəl mən qulluq elədiyim yerə... Tanıyırsanmı?

– Tanıyıram, gələrəm.

* * *

Təyin olunduğum idarənin adını bilmirəm. Ancaq onu bilirom ki, ev işində işləyən fəhlələrin hamısı bura gəlib gedirlər, kitabça alırlar, üzvlük haqqı verirlər.

Qulluğumun da adını bilmirəm, işim odur ki, əvvəla Soltan nə tapşırısa onu yerinə yetirir, sonra da kağız üzü köçürdürom, məktub aparıram, papiros almağa gedirəm.

Burda məndən başqa çox adam işləyir, ancaq hələ heç birini tanımiram. Sizə kimdən danışım, Sədəf xalagılə köçən arvadın qızından, bir kərə mənə qapı açan kəsiksaçlı o komsomolçu qızdan... O da burda işləyir. Özünün də iri stolu var, idarəmizə gələn kağızların hamısı gəlib onun stolunun üstündə dayanır. Adı İncidir, doğrudan da inci kimiidir, hamı ilə gülə-gülə danışır, hamını razı yola salır.

Mənim də stolum İnci ilə bir otaqdadır.

Bizim otaqda daha bir qız da var, ariq, uzun qızdır, dodaqlarına bir qəribə rəng çəkir, dırnaqlarının hər birisi bir çay qaşığı kimiidir. Bunun da sənəti maşında yazmaqdır. İşin axırına kimi yazır, yeyir, güzgüyə baxır...

Soltan da içəridə ayrı bir otaqda oturur. Biz onun yanına hər deyəndə getmirik. Lazım olanda özü zəng vurub çağırır. Məni çağıranda zəngi iki dəfə basır. İncini çağıranda bir dəfə... Maşinistkən heç çağrırmır, maşinistka zəngsiz, əzansız kefi buyuranda gedib onun otağına girir. O, Soltanın otağına girən kimi İnci mənim üzümə baxıb gülür, mən utandığımdan yerə baxıram.

Evə gələndə bəzən İnci ilə yol yoldaşı oluruq. O danışır, mən qulaq asıram. Artıq əvvəlki kimi adamlar məni küçədə hoydu-hoyduya götürmürələr. Üst-başım düzəlib... İlk təyin olunduğum gün Soltan çağrırib bir az mənə pul verli. Paltar almaq üçün. Mən də aldım, indi daha yaxşı geyinirəm, hələlik üst-başımdan mollalığı silib atmişam. Ona görə də İnci ilə yan-yana gedəndə başqalarının mənə sataşmasından qorxmuram. Ancaq İncinin özündən utanıram, çünki o nə danişsa “hə... hə...” deməkdən başqa bir söz deyə bilmirəm. Mübahisə etməyi, cavab verməyi bacarmıram.

Atam daha evdən bayira çıxmır. Mənimlə də az danışır. Yalnız hər gün bazardan alıb götürdürüyim çörəyi yeyib həyət-bacada dolanır... Əlinə düşən köhnə şeyləri götürüb ev yığır. Kişi arıqlayıb, qocalıb, nə isə çox böyük bir şeyin dərdini çökir...

Keçən gün evə gəlib çatandan sonra yadıma düşdü ki, onun üçün aldiğım çörəyi idarədə qoymuşam. Hələlik dünəndən qalmış bir parça çörəyi yedik, axşamüstü idarədəkini götirmək üçün evdən çıxdım.

Bizim evimiz dağın döşündə, çox mənzərəli bir yerdədir. Bir azca istirahət etmək üçün idareyə getməmişdən qabaq dağa çıxdım. Qaranlıq daxmada, yavaş-yavaş ağlını itirməyə başlayan bir ata ilə kiflənən ürəyim, hədsiz-hesabsız sevinclərlə doldu. Birdən özümü o qədər yüksəkdə və o qədər yüksək hiss etdim ki, böyük şəhər mənə kartondan qayırılmış uşaq evləri kimi gəldi. Ayağımın altındakı otlar artıq dağın arxasında gizlənməyə hazır günəşin sarımtıl işıqlarında parlayır və rəngbərəng məxmərə bənzəyirdi. Bütün yer, bütün dağ məxmər kimi idi. Günəş son dəqiqəsində yarpaqdan-yarpağa keçərək onları güldürür. Mən yüksəkdəyəm, günəşin sarı işığına qərq olmuş şəhər, qara bir kölgə kimi aşağılarda qalır.

Bir az sonra günəş batdı... Ətraf dərələrdən duman qalxmağa başladı. Duman boz bir təhlükə kimi yaxınlaşır, bu yaşıl gözəlliyin üstünü örterək irəliləyir. Sonra tam qarşidan, yüksək qarlı dağın dalından işıq gəlməyə başlayır. Qarlı dağ gümüş kimi parlayır, onun şış ucundan böyük, gəlin üzü kimi şən bir ay çıxır. Elə bil bu ay uzaqdan başlayaraq bu qarlı dağı dırmaşmış və indi onun gümüşü saçlarının üstündə oynayır. Bu gözəlliyə tamaşa edə-edə adam səhərə kimi burda qalsa, yenə də doymaz.

Dağdan düşdüm, şəhərin tozlu küçələrilə yuxarıya, idarəmizə tərəf getdim..

İdarədə heç kəs yox idi. Soltanın kabineti bağlı idi, içəridən səs gəlmirdi. O, həmişə axşamlar işləyir, amma bu gün hələ yox idi. Fit çala-çala öz stolumun gözünü açdım, kağıza bükülü çörəyi götürdüm. Geri döndükdə bir səs eşitdim. Deyəsən bu səs Soltanın otağından gəlirdi. Nəfəsimi qısib dayandım, qulaq asdım, bir azdan səs yenə gəldi. Urəyimə qorxu düşdü. Bəlkə Soltanın otağını oğrular yığışdırır? Bilmədim neyləyim. Qaçıb adamlara xəbərmi verim, yoxsa otağı açıb baxımmı? Bir az bu cür tərəddüd içində dayandım, sonra birdən hardansa məndə bir cürət əmələ gəldi. İçərimdən kimsə əmr elədi:

– Açı, bax, gör kim var?

Ayağımın ucunda, yavaşça yaxınlaşış qapını bəri itələdim. Açıldı.

Qəribə bir mənzərə qarşısında qaldım.

İçəridə İnci ilə Soltanın arasında əlbəyaxa vuruşma gedirdi. İnci bir əli ilə divanın yanından möhkəm tutmuş, o biri əlini Soltanın əlindən qurtarmağa çalışırdı. Soltanın başı açıq, saçları pərişandi. Tez-tez nəfəs alaraq İncini özünə sarı çəkirdi.

Qapı açılan kimi olduqları vəziyyətdə qaldılar. Sonra Soltan qan dolu gözləri ilə mənə baxıb İncinin əlini buraxdı. İnci qəfəsdən buraxılmış quş kimi onun əlindən qurtularaq üst-başını düzəltdi və mənim üzümə baxmadan yel kimi çıxdı.

Mən çıxılmaz bir vəziyyətə düşmüştüm. Qapını açdığınıma, içəri girdiyimə və ümumiyyətlə, buraya gəldiyimə peşman idim. Səs-sizcə çıxıb getmek istədim. Ancaq Soltan yaxınlaşış mənimlə lap qarın-qarına dayandı.

Onun gözlərindən od yağırdı:

– Qulaq as, – dedi, – sən burda neyləyirsən?

Mən cavab verməmişdən sözünə davam etdi:

– Qulaq asırsanmı?

– Asıram.

– Qulaq as! Mən səndən soruşuram, burda neyləyirsən?

– Cörəyim idarədə qalmışdı, onu aparmağa gəlmışdım...

– Bəs bu qapını nə üçün açdın?

– İçəridən səs gəldi, dedim bəlkə oğrudur, ona görə də açdım.

– Qulaq asırsanmı? Mən səndən soruşuram, bu qapını nə üçün açdın?

Onun gözləri yanındı. Açıq döşündən görünən sinəsindəki tük-lərin hər birisi əjdaha kimi dayanmışdı. Tez-tez nəfəs alır və gözünü qırpmadan məndən cavab gözləyirdi. Tez-tez təkrar eləyirdi:

– Qapını nə üçün açdın?..

Nəhayət, mən cavab verməyə macal tapıb dedim:

– Qapını açdım ki, görüm içəride kim var...

Soltan buradaca mənim qollarımdan yapışdı.

– Get, – dedi, – səhərdən gəlib hesabını alarsan. Qulaq asırsanmı?

Deməli, məni qulluqdan qovurdu?! Nədənsə bütün həyatım anı bir sürətlə gözümün önündən keçdi:

– Qulaq asırsanmı?

Mən heç bir şey eşitmirdim, yalnız uzaqda, ta uzaqlarda belini aşağı əyərək həyətdən köhnə şeyləri toplayan atam gözümün qabağına gəldi. O, mənə baxaraq tez-tez təkrar edirdi:

– Vəfasız olmayasan!

Nədənsə qorxmağa başladım, ürəyim döyündü, gözlərim qaraldı, sonra da bir damla acı yaşıla doldu. Dizlərim titrədi. Ayaq üstə dura bilmədim, çökdüm, Soltanın ayaqlarına qapandım.

– Yaxşı, get. Ancaq bu əhvalatı bir sən, bir də sənin qəbrin bilməlidir. Get! Qulaq asırsanmı?

* * *

Keçən gün Soltan zəngi iki dəfə basıb məni çağırdı. Girdim içəri. Ariq maşinistka da onun yanında idi. Üzümə baxmayaraq bir dəstə kağız uzatdı:

– Al!.. Bunların axşama kimi üzünü yaxşı xətlə köçürt, – dedi, – axşam gəlib Leyli xanıma ver, yazacaq... Yazıb qurtardıqdan sonra hər ikisini götür bizə gəl. Axşam saat səkkizə kimi. Qulaq asırsanmı?

– Asıram.

– As! Kağızları heç kəs oxumasın. Leyli xanım yazıb qurta-randan sonra düz bizə gətirəcəksən. Qulaq asırsanmı?

– Asıram.

– Get!..

Mənim bütün başıma gələnlərin əvvəli də bu kağızlardan başladı. Üzünü köçürtdiyüm kağızı oxumaq mümkün deyil, oxuyanda da onun haqqında müəyyən bir fikrin olursa evin yixıldı.

Nə üçün deyirəm “evin yixıldı?” Çünkü mənimki elə oldu. Mən bu kağızların üzünü köçürtdüm və gördüm ki, bu kağızlarda Soltan qəribə-qəribə şeylər yazmışdır. Nə bilim yazır ki, İnci əxlaqsız qızdır, sovet idarəsinə yaramaz, filan-fəsman...

Ailələrimizin arasında balaca narazılıq olduğuna baxmayaraq, mən İnciyə dərin hörmət bəsləyirəm. Doğrusu, bu kağızlar məni çox düşündürdü. Həyatımda ilk dəfə olaraq bir sual məni narahat eləməyə başladı; necə ola bilər ki, öz əlimlə hörmətli bir qız haqqında bu cür böhtanlar yazım?..

İstədim, əhvalatı İncinin özünə xəbər verim, materialı ona oxuyum, ancaq tez fikrimdən daşındım. Nə olar, nə olmaz? Gənc qızdır, qanı qızğındır, əsəbileşər, məni də məhv edər, özünü də...

Bəs nə etməli? Mənim vəzifəm nədir? Vicdanı, namusu olan, ancaq dayaqsız, təcrübəsiz bir gəncin bu yerdə vəzifəsi nə ola bilər?

Uzun düşüncədən sonra qərara gəldim:

— Yox, bu cür yaramaz, — deyə düşündüm. — İndi ki, bu məktubu gizli yolla hazırlayırlar, onun əleyhinə olan hərəkət də bu yolla getməlidir. Gizlin... xəbərsiz. Bu materialın haraya göndəriləcəyini, kimə veriləcəyini öyrənməli, haman yero işin həqiqətini yazma-liyam. Zəhəri o verir, mən də əks zəhər hazırlamalıyam. O, yara-vurmağa hazırlaşırsa, mən də bu yaranı sağaltmağa hazır olmalıyam.

Bu fikir özümün də xoşuma gəldi. Doğrudan da yavaş-yavaş mən bu dünyadan məsələlərindən bir şey anlamağa başlayıram. Həyat ilə, həqiqi, çılpaq həyat ilə toqquşma deyəsən inkişaf etməmiş, tənbəl bir beyni tərpətməyə başlayır.

Belə edəcəyəm. Bu kağızın göndəriləcəyi yeri biləcək və oraya əsil həqiqəti yazacağam. İnciyə, hörmətli İnciyə gizlin bir yaxşılıq.

Ancaq məsələnin ən çətinini bu məktub göndəriləcək idarəni öyrənməkdir. Xeyli fikirləşdim. Nəhayət, bu cür məsələlərə yavaş-yavaş alışan beynim bunu da tapdı.

Bunu yalnız maşinistka Leyli bilər. Hələ bəlkə materialın yazılı-masında da o, şəxsən iştirak edib.

Bunu Leylidən yalnız siyasətlə öyrənmək mümkündür.

Nə cür siyasətlə?.. Mənim ondan acığım gəlir. O, salam verəndə elə bilirom ki, məni söyür. Ancaq hiss edirəm ki, ilk gündən mən onun xoşuna gəlmışəm. Cavanlığına baxmayaraq bir ərə gedib ayrılmış bu qadın yaman zəhlə tökəndir.

Mənə keçən gün qəribə bir söz dedi: oturmuşdum, səssizcə işləyirdim. İnci də işləyirdi. Leyli isə makinanın arxasında oturmuşdu. Nədənsə gözü məndə idi. Arabir işdən darixib başımı qaldıranda, gözüm onun gözünə sataşındı.

Bir az keçmədi ki, yerindən qalxıb mənim stoluma yaxınlaşdı.

— Yoldaş Saleh, — dedi, — sizdən bir söz soruşağam, açıqlan-mazsınız?

— Xeyr, buyurun!

— Bağışlayın ha, maraqlanıram. Siz qasınızı qırxdırmırsınız ki?

Əvvəlcə qulağım pis eşitdi. Elə bildim ki, başımı deyir.

— Mən başımı hər ildə bir dəfə qırxdırıram, ancaq — deyə cavab verdim.

O, tez sözümü kəsdi:

— Başınızı demirəm, qaşlarınızı deyirəm.

Məni gülmək tutdu:

– Heç qaşı da qırxarlamı?

İnci bərkdən şaqıqladı, Leyli qızarda, əsəbi hərəkətlərlə öz yerində oturdu və makinanı bərk döyəcləyərək nə isə yazmağa başladı.

Ondan bəridir ki, mənimlə danışmir.

İndi bu gecə sırrı ondan öyrənmək üçün mütləq barışmalyiam. Bununçun bəhanə də var.

Soltanın çox pis xətti var, böyük çətinlikdə onun kağızlarının üzünü köçürdüb qurtardım. İdarəyə gəldim. Leyli yox idi. Oturub gözləməyə məcbur oldum.

* * *

Pəncərədən baxdıqca ürəyim yenə dərd-qəmlə doldu.

Çöldə titrəyən qaranlıq, mənə keçirdiyim acı və qara həyatı bir də xatırlatdı. Mən bu həyatı, arxamda buraxdığını boş və mənasız günləri bir daha yaşamaq istəməzdəm. O günlər, yalnız öz ciblərini güdərək həmişə atamıaldadan və aylarla onun muzdunu verməyən firildaqcı mollaların kölgəsində yaşadığımız o günlər, ehsanda doyunca yemək üçün onun-bunun ölümünü gözəldiyimiz o günlər mənim həyatımda müdhiş qara bir ləkədir. Elə bil atam da o keçmiş xatırlatmaq üçün qalmış bir qorxuluqdur. Nə olaydı mənim nə ailəm, nə atam, nə də xatırəm olaydı. Keçmiş hələ yazılmamış ağ bir kağıza bənzəyirdi. Heyif ki, elə deyil. Keçmiş mənim üzərimdə elə iz buraxıb keçib ki, öküzün böyrünə vurulmuş damğa kimi ölenə kimi silinməyəcəkdir.

Budur, xatırəmin bir bucağından atam qımıldandı; o, hələ cavandır. Uzun və nazik bigını hər səhər eşərək məscidə gedir. Budur, onun xoş səsini eşidirəm. Gündə üç dəfə onun gözəl səsi dağlarda əks edir. Ramazan axşamları bütün şəhər onun salat çəkməsini¹ dinləmək üçün hazırlaşır. Aylı gecələrdə o xoş, məxmər kimi yumşaq səsi ilə Rahab² üstündə salat çəkdikdə tekce insanlar deyil, təbiət də valeh olaraq qulaq asır. Atamın həyatında işıqlı nöqtə yalnız budur. Gözəl səs və incə bir musiqi anlayışı... Sonra o, molla olmaq üçün hazırlanır... Hər gecə biz yatdıqdan sonra evdə Rast üstə Quran

¹ Vəfat edəninin evinin üstündə (damında) uca səslə minacat oxuma

² Azərbaycan müğamlarından biri

oxuyur. Ancaq bundan heç bir şey çıxmır. Həm savadı azdır, həm də hiyləgər deyil. Odur ki, ömürlük müəzzzin və məscid xadimi olaraq qalır. Həyat beləcə davam edir, tarın sarı simində calılan qəmgin muğamat kimi qara və kədərli günlər bir-birinə calanır. İndi artıq atam heç o şəkildə də deyil, evin yarısını köhnə şeylərlə doldurub; daim öz-özünə danişan bir sərsəmdir. İndi artıq atamın üzündəki o mənə, Rahab üstündə salat çəkəndə olan o ilham yoxdur. İndi o, mənasız gözlərini bir nöqtəyə dikərək durur, qarışq ağ saq-qalını barmaqları ilə oynadaraq saatlarla danişir.

Pəncərədən çöldə qaralan boşluq və mənasız-mənasız baxan atam mənim iyrənc keçmişimdir. Mən üzümü otaqdakı elektrik işığına çevirdim. Bu, mənim yeni həyatımın bir rəmzidir. Bu rəmz, bu yeni həyat rəmzi məni yüksəldəcək və yaşadacaqdır...

Pəncərədən çölə baxaraq düşünməkdən yoruldum. Bu qız da gəlib çıxmadı. Vaxtında gəlsəydi, mən öz aktyorluğuma başlardım. Bacaracağammı, bilmirəm. Mən qadın məsələsi ilə aşna deyiləm, onlarla roftar etməyi bacarmıram.

Ancaq İncini xilas etmək naminə mən bunu etməliyəm.

* * *

Bayırdañ səs gəldi. Bildim ki, odur. Əlimi çarpazlayıb pəncərənin içərisində oturdum. O, otağa girən kimi ayağa qalxıb salam verdim. Leyli yaxınlaşdıqca mənə uzatdığı əlini çox bərk sixdım. O, məndən bu “cürəti” gözləmirdi. Ona görə də yersiz olaraq dış-lərini ağardıb güldü. Bu zaman daha da çirkin göründü. Ümumiyyətlə, o, eybini bilir və sıfətinə həddindən artıq qulluq eləyirdi. Ancaq bu “qulluq” tamamidə eks təsir göstərir, yazıçı gözəlləşdir-mək əvəzinə daha da yaman kökə salırıdı.

Bu gün də elə... Qaranlıqda gözə çarpmaq üçün bir aylıq pudra payını üzünə vurmuşdu. Dodaqlarına da çəçələ barmaq yoğunluğunda qırmızı çəkmişdi. Mənimlə görüşəndən sonra “nazla” yeriyərək bir stulda oturdu və çantasını stolun üstünə laübəli ataraq dərindən ah çəkdi. Mən tez özümü yetirdim:

– Ahınız dağa-daşa Leyli xanım, – dedim. – Nə dərdiniz var ki, belə ah çəkirsiniz?

Bir az da nazlanaraq cavab verdi:

– Heç ... cavan qızın ürəyindəki dərdi hər adam başa düşməz.

Mən də bir stul götürərək onunla yanaşı oturdum; öz rolumu oynamağa davam edərək yavaş səslə soruşdum:

– Bəlkə bir cavan oğlan o dərdinizlə maraqlanır.

Birdən özüm də duydum ki, çox irəli getdim, – çünki hərəkət-lərim tamamilə qeyri-təbii çıxdı. Ancaq o, bu saxtalığı başa düşəcək halda deyildi. Mənim hər sözümdən xoşlanır və bir az da əzilib büzülürdü. Onun ürəyindəki dərd-qəm haqqında bir qədər bu cür söhbət etdikdən sonra məndən soruşdu:

– Niyə bu vaxta qədər siz mənimlə soyuq rəftar edirdiniz? Elə bilirdim ki, sizi heç maraqlandırmırıam.

Mən də elə bu cür sual gözləyirdim. Dedim:

– Düzünü desəm, qorxurdum.

– Kimdən qorxurdunuz? – deyə o, təəccüblə soruşdu. – Mən elə qadınam ki, özüm-özümə ağayam.

– Yox, başqalarından qorxmurdum, öz idarəmizdəkilərdən çəkinirdim. İki nəfərdən...

– Soltandan?

– Bəli, birincisi ondan...

Bu söz elə bil qızı cin atına mindirdi. Mənim əlimi tutub sıxdı, həyəcanla, tez-tez deməyə başladı:

– Soltanın siz nəyindən qorxursunuz? O, bax, mənim bu balaca ovuclarımdadır. Bir dəfə sıxsam canı çıxar. – Bunu deyib o, mənim əlimi yenə sıxdı və sözünə davam etdi: – onun elə işlərini bilirəm ki, desəm, kəlləsi aşağı gedər, lap xurd-xəsil olar. Onsuz da hamı ondan narazıdır, bircə zərbəyə bənddir.

Danişdiqca qızışır və sözləri təsbəh kimi bir-birinə düzərək çevirirdi. Qərəz ki, Soltanı ağ yuyub qara sərdi.

Soltanı heç eləyib bir tərəfə qoyduqdan sonra soruşdu:

– Bəs ikincisi kimdən qorxursan?

– İncidən... – deyə mən yavaşça cavab verdim.

Bu yavaş deyilmiş söz onun qulağının dibində bomba kimi partladı.

– Kimdən, İncidən? – deyə qışkırdı. – İnci kimdir ki, sən ondan qorxursan? Budur, bax... (O, çap etdiyi kağızları göstərdi) onun canı bu kağızlardadır...

– Eh... bu kağızlardan nə çıxacaq? Yəqin işə tikəcəksiniz, qalacaq.

– İşə niyə tikirik? – deyə o, mənimçün maraqlı olan əsas mətləbə keçdi: – bir üzünü verəcəyik kontrol komisyonuna, bir üzünü də komsomol komitəsinə. Gör başına nələr gələcək... Bizim idarədə onun izi-tozu qalmayacaq...

– Burda yazılınlar, hamısı düzdür?..

Mənim bu sualımlı onu güldürdü. Mənim əlimi iki əlləri arasına alıb özünə sarı çəkdi və hırıldayaraq qulağıma dedi:

– Bu dünyada düz iş yoxdur, gülümlə!

Gördüm ki, artıq o, sözdən işə keçmək fikrindədir, əlimi ehtiyatla çəkib dedim:

– Siz bu kağızları makinada yazmağa başlayın, sonra gecikərik...

O, istor-istəməz ayağa qalxıb makinanın dalında oturdu və sürətlə işləməyə başladı. Bu zaman onun oxlova bənzəyən arıq qolları titrəyir, sinəsi tez-tez qalxıb düşürdü.

Artıq məsələ aydın idi. Mən bu iki nəfərin, hiylə və təhqir üçün yaranmış bu adamların hərbi planını öyrənmişdim. Ancaq əleyhinə nə etmək lazımlı gəldiyini bilmirdim. Ümumiyyətə, mən “kontrol komisyonu”, “komsomol komitəsi” kimi idarələri tanımadım, bu idarələrin necə işlədiyini, nə vəzifə daşıdığını yaxşı bilmirdim. Ona görə də mənə elə gəlirdi ki, bu kağızların o idarələrə çatması, İncinin haman saat işdən çıxarılması, biabır olması deməkdir. Odur ki, elə günü bu gün işə girişmək, İnci ilə məsləhətləşib birgə hərəkət eləmək qərarına gəldim. Bir azdan makinaçının səsi kəsildi. Leyli yazılə qurtardı və böyük, xeyirli əmək sərf eləmiş adamlar kimi alnının tərini silib mənə sarı döndü:

– Gözəl xəttiniz var. Soltanın yazılı ilan-qurbağa kimidir, heç nə başa düşmək olmur. Amma sizin xəttiniz üzünüz qədər gözəldir.

Qalxıb gərnəşdi və piçilti ilə dedi:

– Gözəl oğlanları mən çox sevirəm.

Mən artıq vəziyyətin təhlükəli olduğunu görüb cəld ayağa qalxdım, onun çap etdiyi kağızları yiğisdirib dedim:

– Mən gedirəm. Bu kağızları təcili Soltana çatdırmaq lazımdır.

Mənim bu hərəkətimdən deyəsən, Leylinin xoşu gəlmədi, qapının qabağına keçib mənim yolumu kəsdi, sonra hiylə dolu gözlərini qayıb soruşdu:

– Məndən qaçırsınız, ya Soltandan qorxursunuz?

Mən artıq davam gətirmədim, sözün düzünü deməyə məcbur oldum:

– Sizin, – dedim, – hər ikinizə mən nifrət eləyirəm. Sənətiniz başqalarını ləkələmək və ara qarışdırmaqdır.

O, qaşlarını çatdı, bu zaman üzü dəhşətli bir şəkil aldı:

– Siz bu sözləri ciddimi deyirsiniz? – deyə müterəddid bir halda dayandı, bilmədi acıqlansınmı, gülsünmü?

Ancaq mən artıq acınlamışdım. Onun sualına bərkdən cavab verdim:

– Ciddi deyirəm, siz alçaq və rəzil adamlarsınız. Mənim atam deyərdi ki...

O mənim sözümü kəsdi və nifrət dolu gözləri ilə mənə baxıb dedi:

– Sənin atan dəlidir, küçələrdə zibil toplayan dəli, sən isə o zibillikdən çıxmış bir qurdsan...

Bu söz məni elə sarsıtdı ki, qarşında dayanmış bu əxlaqsızlıq mücəssəməsinə bir kəlmə söz tapıb deyə bilmədim. Gözüm qaraldı, başım firlandı, onu bir tərəfə itələyib özümü qaranlığın qucağına atdım.

Düzdür, mən çirkabin, zibilliyyin içərisindən çıxmışam, ancaq bütün bu qaranlığı dolduran yaşıllıqlar, ağaclar, güllər, çiçəklər qara torpaqdan baş qaldırmamışdır?

Düzdür, mən çirkabin, zibilliyyin içərisindən çıxmışam, ancaq bütün varlığımla yuxarıya, işığa, günəşə doğru başımı uzadıram. Vay o adamların halına ki, işıqdan, günəşdən gözləri qaralır və zibillikdə gizlənirlər. Bu qız da, hələ Soltan özü də bu cür insanlardandır.

Qaranlıq küçələri sərsəri kimi dolaşmağa başladım. Elə bil ətrafi qaplayan kölgələr; evlərin, hasarların, divarların, kol-koslарın güclə seçiləcək kölgələri insan kimi nəfəs alır və mənə nə isə bir söz deyirdi. Mən dinləmir, dinləmək istəmir və ayağımı hara atdığımı düşünmədən gəzirdim.

Bir azdan öz evimizin qabağında dayandığımı gördüm, yavaşca həyətə girdim. Otaqdan zəif işıq gəlirdi. Ayağımın ucunda pəncə-rəyə yaxınlaşdım, içəriyə baxdım; saç-saqqlı bir-birinə qarışmış, cırıq bir əbaya bürünmüş atam namaz qılmağa hazırlaşırıdı. Canamazı açıb yerə sərdi, sonra gözünü bir nöqtəyə zilləyib dayandı, bir an düşündü, ağlına nə gəldisə canamazı yiğisdirib bir kuncə atdı. Bu zaman mənim baxışlarımın təsirindənmi, ya ayağımın səsindənmi,

şübhələnib pəncərədən baxmağa başladı. Belə bir vaxtda içəri girsəydim o, məni birdən-birə tanımayıb haray sala bilərdi. Ona görə də geri döndüm. Həyətdən çıxıb, qonşunun evinin qabağından yuxarı qalxmaq istədim. Bu zaman İnci yadına düşdü. Onunla danışmaq, mütləq bu gecə danışmaq istədim.

Çəpərlərindən həyətə baxdım. İnci orda idi, eyvanda oturmuşdu, böyük bir çırraq onun gözəl üzünü işıqlandırırdı. Anası evə girib çıxır, nə barədə isə danışır, İnci də həm kitab oxuyur, həm də ona qulaq asırdı.

Yavaşdan çəpəri aşdım, əyilə-əyilə eyvana yaxınlaşdım. Bu zaman onların söhbətlərini lap açıq eşitdim. Anası deyirdi:

– Təzə ev tapsam, köçəcəyəm. Mən buranı tutanda hardan biləydim ki, qonşusunda dəli var. Uşaq yazlıq, evdən çölə çıxa bilmir.

– Mənim qardaşimdə da çox var, ana! – deyə İnci onun sözünü kəsdi – bütün qonşuları zara gətirib.

– Düzdür, bir az nadincdn...

İnci yenə onun sözünü kəsdi:

– Nadinc deyil, tərbiyəsizdir. Sən də işə gedirsən, mən də, öz başına qalib lap biədəbləşib.

– Utarmırsan, öz qardaşına biədəb deyirsən, ay qız?

– Mən həqiqəti deyirəm. Qonşularda heç bir təqsir yoxdur.

– Gəl, sən o dəli mollanı da müdafiə elə...

– O dəli deyil, ana can, bizim kimi zəhmətkeşdir. Yazıq vəziyyətinin ağırlığından o kökə düşüb...

– Onu-bunu bilmirəm, bir də mənim oğluma bir söz desə, aləmi bir-birinə qatacağam.

– Heç bir şey eləyə bilməzsən, çünkü haqsızsan. Bu işdə, heç kəs səni müdafiə eləməz.

Ana:

– Görərik!.. – deyib içəri keçdi. İnci gözünü yenə kitaba dikdi.

Bu zaman mən bir az da eyvana yaxınlaşdım və yavaşdan səslədim:

– İnci! İnci!..

Mən güman edirdim ki, o, qaranlıqdan gələn bir səsdən ürkəcək, qorxub otağa qaçacaq... mən onun yerində olsaydım belə edərdim. Ancaq o, başını qaldırdı. Lampadan qamaşan gözlərini qayıb qaranlığa baxdı və laübəli səslə dedi:

– Məni çağırıran kimdir?
Mən qabağa çıxdım, yavaşdan:
– Mənəm... – deyə cavab verdim.
İnci məni görüb əvvəlcə təəccüb elədi, sonra gülümsündü.
– Gəl içəri, gəl!.. – deyə eyvana dəvət elədi.
Yenə yavaşdan dedim:
– Sizə gizlin sözüm var...
İnci bu sözə də təəccüb eləmədi. Bu qədər cəsarətli, açıq bir qız ömrümdə görməmişdim.
Ayağa qalxıb içəriyə səsləndi:
– Ana, həyətə düşüb bu saat qayıdıram.
Sonra yanına gəldi, əlimdən tutub bağçanın başına, bizim həyətimizlə sərhəd olan hasarın yanına apardı.
Qaranlıq artıq o qədər də qatı deyildi. Göyün büründüyü qara bulud çadrası bəzi yerlərindən yırtılıb dağılmışdı. Ona görə də ordan-burdan ulduzlar göz vurur, bəzən ay da süzüb keçirdi.
Mən əhvalatı İnciyə danışdım. İnci diqqətlə məni dinlədi, sonra düşüncə içərisində dedi:
– Çox sağ ol, Saleh! Yaxşı ki, məni xəbərdar elədin... Bu cür böhtanları yazmamışdan qabaq Soltan mənim ətrafımda çox firlandı. Axırıncı dəfə, sən bizi gördüğün axşam iş bəhanəsi ilə məni idarəyə çağırmışdı. Orda o, öz murdar simasını göstərdi. Ancaq gördü ki, mən o deyən qızlardan deyiləm. Budur, indi də belə.. Eybi yoxdur. Biz ona özümüzü göstərərik. Artıq maskası yırtılıb, o biri rayonda onu partiyadan qovublar, burda bizdən gizlədib. Sən get, çox sağ ol. Onun ifşasında axıra kimi bize kömək elə...

Mən İnci ilə bərabər geri döndüm və ondan ayrılib küçəyə çıxdım. Əsas səhvim də orasında oldu. Gərək hasardan aşıl öz həyətimizə düşəydim.

Çünki öz qapımıza yaxınlaşanda orda bir nəfərin dayandığını gördüm. Düzü elə qorxdum ki, yerimdə quruyub qaldım. Bilmədim neyləyim, geriyəmi qaçım, qabağamı gedim, ya bir yerdə dayanım?

Qarşımızdakı adam məni bu vəziyyətdən çıxartdı. O, yaxınlaşım qolumdan yapışdı və bu zaman mən bu adının Soltan olduğunu gördüm.

Soltan qolumu sıxaraq tez-tez deməyə başladı:
– Hardasan, bu vaxta kimi kağızları niyə gətirməmisən? Qulaq asırsanmı?

– Asıram.

– As! Hardan gəlirsən? Bəs bu saat qapısından çıxdığın ev kimin evidir. – O, boylanıb çəpərdən baxdı və birdən dəhşət içərisində çığırkı: – aha, İnci burda yaşayır?.. Odur.. Eyyanda bir qoca arvadla səhbət eləyir. Demək, sən?.. Demək sən?.. Qulaq asırsanmı?

– Asıram.

– As! Demək, sən bu kağızları ona göstərmisən? Ah, namərd! Ver onları bəri, molla oğlu, molla!

Kağızları ona verib yavaşdan dedim:

– Küçədə çığırma!.. Ala kağızlarını!.. Mənim atam molla deyil, müəzzzin..

O, kağızları cibinə soxub öz-özünə donquldandı:

– İlənin ağına da lənət, qarasına da... Molla, ya müəzzzin – ikisi də bir zibildir. Yaxşı, görərsən başına nə oyun açaram. Sən hələ Soltanı yaxşı tanımayıbsan.

Bunu deyib o, qaranlıqda gözdən itdi. Mən evə döndüm.

* * *

Səhər tezdən məni atamın səsi oyatdı. O, qapıları taybatay açıb ortada dayanmışdı. Saçı, saqqalı tamam bir-birinə dolaşmışdı. Bir neçə köhnə ayaqqabını döşünə sixmiş, bir tərəfə baxaraq təkrar edirdi:

– Aparırlar... hamısını yiğışdırıb aparmaq istəyirlər.

– Ata, nə olub, nəyi aparmaq istəyirlər? – deyə mən onu səslədim.

O, üstünə qaynar su tökülmüş kimi diksindi, mənə baxıb çığırkı:

– Tutun, qoymayıñ... oğru gəlib, oğru...

Qoca, pişik kimi üstümə atıldı.. Onu itələyib çölə çıxdım, qapını bağladım. İçəridən çığırmağa başladı:

– Sən mənim qapımı bağlaya bilməzsən. Məscidi bağladın... Minareni yıldın... İndi öz evimin qapısını mənim üzümə bağlamaq istəyirsən? Açı!.. Açı!..

– ...

– Açı deyirəm sənə!.. Açı, yoxsa elə çığıraram ki, bütün dünya başına dar olar. Mənim oğlum ölüb... aç, onu basdırıım, aç!

Atama yazığım gəldi, qapını açdım. Ox kimi çölə firlandı... On il qaranlıqda yatmış adamlar kimi işiqlı havaya baxıb dayandı. Sonra mənim yanına gəldi, yerə uzanıb uşaq kimi ağlamağa başladı:

– Dur, ata, dur! Məni tanımırsan? Mən sənin oğlunam. Mən Salehəm.

Atam dinmədi. Yavaş-yavaş ayağa qalxdı və qapıdan çıxıb haraya isə getdi.

Hələ tezdən idi. İdarəyə getməkdən qabaq öz işimi görə bilərdim. Atamın qorxusundan qapını içəridən bərk-bərk bağlayıb Sultanın axşamkı məktubunun əleyhinə bir məktub yazdım. Onun böhtanlarının səbəblərini izah etdim.

– Açıq qapını... aç!..

Çöldən qapını yumruqlamağa başladılar. Mən atam olduğunu zənn etdim. Ancaq ağlamaq, arvad-uşaq səsi gəldiyini eşidib ayağa qalxdım.

– Açıq qapını, ay bu dəlinin sahibi... onu zəncirləmək lazımdır.

Qapını açdım. Atam adamların pəncəsindən özünü azad edib üstümə atıldı. Onun eli, üzü qan içinde idı.

– Nə olub?.. Qoca kişini öldürməkmə istəyirsiniz? – deyə gücüm gəldiyi qədər qışqırdım. Bu halda İncinin anası, camaatı yarib oğlunun əlindən tutub çəkə-çəkə lap irəli keçdi. Onları görən kimi atam mənim qollarımın arasından çıxıb, otağın o başına yüyürdü və başını bucağa qısıb dayandı.

İncinin anası nazik qaslarını çatıb bizi söyməyə başladı:

– Ay balam, – deyirdi, – dəlinizi aparın dəlixanaya. Mən bu saat gedib şikayət edəcəyəm. Qoca küçədə uşağı görən kimi üstünə atılıb, adamlar olmasaymış, öldürəcəkmiş.

Bu qayda ilə o, çox uzun danışdı. Nə bilim mənim də atam kimi dəli olduğunu, bütün nəslimizin dəli olduğunu, iclas edib bizi bu məhəllədən köçürmək lazım gəldiyini söylədi. Sonra da oğlunun qolundan tutub haraya isə şikayətə getdi.

Adamlar tamaşadan ayrılmış istəmirdilər. Onları həyətdən çıxardınca mənimki mənə gəldi.

* * *

Atamı evdə qoydum, çıxdım küçəyə. İdarəyəmi, yoxsa həkim dalıncamı getmək lazım gəldiyini bilmirdim. Əlbəttə, birinci növbədə həkim tapmaq lazım idi. Ancaq mən həkimin, həkimxananın harada olduğunu bilmirdim. Bu barədə İnci ilə məsləhətləşmək üçün idarəyə tələsdim.

Hər tərəf bayraqla bəzənmişdir. Dükənlər qapalıdır. Görəsən bu gün hansı bayramdır? Pionerlər əllərində qırmızı bayraq, boyunlarda qırmızı qalstuk haraya isə oxuya-oxuya gedirlər... Görünür

bu gün idarələr də işləmir. Bəs mən İncini haradan tapacağam? Evlərinə gedə bilmərəm, çünkü bugünkü dalaşmadan sonra o arvada (İncinin anasına) qarşı məndə böyük bir nifret əmələ gəlib: İncini də tapmasam, həkim gətirə bilməyəcəyəm. Sirrimi ondan başqa heç kəsə deyə bilmərəm.

İşçilər, Soltan, Leyli, İnci, ev tikən fəhlələrdən bir neçəsi idarənin qabağında durmuşdular. Hamının üzündə bayram şənliyi görüñürdü; İri bir bayraq da divara söykənmişdi. Yəqin nümayişə gedəcəkdilər, kimi isə gözləyirdilər.

Yaxınlaşış salam verdim. Leyli üzünü yana çevirdi. Soltan isə hırslı qasılarını çatıb idarəyə girdi. Mənim gördüm ki, buludlar yaman bir-birinə dolaşıb, əlaqələr kəskinləşib, hər kəsin tutduğu cəbhə məlum olub, bundan sonra daha mənim bu idarədə qalmaq məsələm heç bir vəchlə həll oluna bilməz.

Leyli bir kinayə və nifrat heykəli kimi dayanmışdı. Mənim İnciyə yaxınlaşmağım, onunla gülə-gülə danışmağım Leylini xəncər kimi kəsirdi.

Bir azdan Soltan onu çağırıldı. Leyli əzile-əzilə qapıdan girdi və idarənin qapısını içəri tərəfdən bağladı. İnci mənim üzümə baxıb güldü. Fehlələr bir-birinə mənalı işarələr etdilər...

Mən bu günün nə münasibətlə bayram edildiyini bilmirdim və soruşmağa da utanırdım. Xeyli tərəddüddən sonra başqaları eşitməsin deyə lap yavaşdan İnciyə dedim:

– Bu gün nə bayramıdır?

İnci qasılarını qaldırıb mənim üzümə baxdı.

– Deyirəm ki, bu gün nə bayramıdır?

– Beynəlxalq gənclər günüdür.

İnciyə yaxınlaşdım. Əməlli eşitmədiyi üçün bir də soruştum:

– Nədir?

O mənim qulağıma əyilib bərkədən dedi:

– Beynəlxalq gənclər günü...

Sonra da gülməyə başladı.

– Görünür başa düşmədin.

Mən dinmədim. Ancaq doğrudan da Beynəlxalq gənclər günü nün nə demək olduğunu bilmirdim.

İnci mənim cavab vermədiyimi görüb yenə güldü. Biz bir az gəzindik, sonra yaşıl otların üstündə yan-yana oturduq.

Bura gözəl bir qoruq idi. Arabir külək əsib divara söykənmiş bayraqı yellədir, o zaman ətrafımızda, başlarını qaldırıb bize tamaşa edən otlar da yavaş-yavaş tərpənir və əyilib bir-birlərinin qulağına nə isə deyirdi. Mənə elə gəlirdi ki, bu otlar da bir-birilə mənim haqqımda, atası dəli olmuş zavallı bir Saleh haqqında danışındı. Ürəyimə acı, üzüntülü bir kədər yayılırdı. Mən iki yoluñ ayricında dayanmış bir adam kimi idim. Ha çalışırdım ki, qabağa yeriym, ancaq gəldiyim yol məni təkrar geriyə çekirdi. Elə bil keçmiş, atamın simasında, xaricdən yeniyə oxşayan, batında isə atamdan da dəhşətli olan Soltanın simasında qarşında əngəl olaraq dayanır və bu gözəl həyatı, bu otları, çiçəkləri, bu qırmızı bayraqı, İncinin bu gülüşlərini mənim əlimdən almaq istəyirdi.

– Deməli, başa düşmədin?..

İncidən utanırdım. Ailəsilə ailəm arasında olan ziddiyyət, nəha-yət, bir gün onda da mənə qarşı bir nifrat əmələ gətirəcəkdir. Bundan utanır, bundan qorxurdum. Onun üçün də heç danışmamaq, ancaq hər zaman belə yan-yana sakit oturmaq istəyirdim...

– Balam! Dilinin altına noxud qoymamışan ki?.. Bir danışsana...

– Əslinə qalsa İnci ... xanım!.. Başa düşmədim.

İnci yerdən bir çəngə ot qoparıb əlində sıxdı, gülə-gülə üzünü mənə çevirib dedi:

– Hə, orda saxla!.. Haçandan mən xanım olmuşam?

– Bəs mən sizi necə çağırıram?

– Aha... balam... haçandan mən “siz” olmuşam.

Mən doğrudan da çəsdim. İnci başının tüklərindən tutub bir az dardı və barmaqları ilə hədələyib dedi:

– Siz, bizi bir də siz deyib çağırısanız, siz bir də bizim üzümüzü görməzsiniz.

– Deməli, qırx küp, qırxının da qulpu qırıq küp.

– Hə bax, indi adam oldun! Bir dilin-dodağın açılsın, bir danışsana... Adamin başına çox iş gələr. Onların qabağında çəşib özünü itirmək olmaz. Atan xəstədir, müalicə etdir. Bu barədə mən sənə kömək edərəm, sağalarlar... Yaxşı, rəngin nə üçün saralıb?

– Bilmirəm, doğrudanmı saralıb?!

– Qabaqkı Saleh deyilsən. Rəngin saralıb, ariqlamışan. Doğrudan nə olub?

– Heç bir şey... Yəqin dərdim coxdur, ondandır.

– Dərdin çoxdur? Məsələn nə qədər olar?

Mən güldüm.

– Kilo hesabı ilə?..

İnci də güldü. Ancaq sonra qaşlarını çatıb ciddiləşdi:

– Boş-boş danışma! – dedi. – Hələ sənin nə vaxtındır ki, dərd çəkirsən? Qoy dərdi acızlər, iş bacarmayanlar çəksinlər. Sən mübariz olmalısan. Sənin hələ görəcəyin günlər qabaqqadır. Neçə yaşın var?

– On səkkiz...

– Ha... ha... ha...

İnci elə bərkdən güldü ki, mən diksindim...

– Yalan demirəm. Doğrudan da on səkkizdir.

– Saleh, sən lap uşaqsanmış ki?!

Bu gülüş mənə toxundu. İnci özü nə yaşdadır ki, mənə gülür? Onun yaşı haqqında təsəvvürüm yoxdu. Soruşmaq istəyirdim ki, özü dedi:

– On səkkiz, – deyə təkrar güldü, sonra sözünə davam etdi.

– Mən səni bir az böyük bilirdim. Mənim iyirmi yaşım var. Deməli, sən məndən iki yaş kiçiksən... Onda, mənim sözlərimə qulaq asmasan, qulağını yerindən qopardaram.

– Baş üstə! Heç bir zaman sənin sözündən çıxmaram.

– Hə, bax belə. İndi üzünü mənə çevir.

– Yaxşı, – deyə mən İnciyə sarı çevrildim.

– Elə yox, tamam, tamam mənə çevir üzünü!

– Baş üstə!

İnciyə bir az da yaxınlaşdım, üzümü tam ona çevirib oturdum. İnci kəsik saçlarını alnından yiğib mehriban nəzərlərlə mənə baxdı, sonra soruşdu:

– İndi danış görək, dərdin nədir?

Mən atam haqqında ürəyimdə olan sözlərin hamısını ona danışdım. İnci məni çox ciddi dinlədi, sonra müalicə üçün kömək etməyə, xəstəxanaya götürməyə söz verdi.

Elə bu vaxt Leylinin başımızın üstündə dayandığını gördüm. Bizim bu cür mehriban, göz-gözə, diz-dizə oturub, söhbət etməyimiz onu sarsılmışdı. Bir az İncinin, bir az da mənim üzümə baxdı. Sonra hiyləgər, mənfur bir gülüş onun dodaqlarını sardı... Əzilib büzüllerək dedi:

– Saleh! Dünən gecə, qaranlıqda, mənim darağım yerə düşdü. Sən onu götürmədin ki?

Mən bu qızdan hər şey gözləyərdim, ancaq bu cür ağ yalan gözləməzdəm. Söz tapıb deyə bilmədim. O, bu sükutdan istifadə edə-rək sözünə davam etdi:

– Eybi yoxdur, – dedi, – sənin kimi oğlana min elə daraq qurban olsun... Dünən gecə o qədər həyəcanlı idik ki, daraq-zad yadımıza düşmürdü.

O, bu sözləri deyib, daha doğrusu, ilan kimi zəhərləyib getdi. Mən arxasınca çıçırdım:

– İftiraçı... əxlaqsız!..

O, gedən kimi İnci ani bir sürətlə ayağa qalxdı.

– Yalandır, İnci... – deyə, mən məsələni ona izah etmək istədim.

O:

– Yaxşı, – dedi, – bildim. Izah eləməsən də olar...

Qolundan tutub güclə yerində oturtdum. Qıpqırmızı qızarmışdı. Susurdu. Gözəl biləkləri titrək əllərimin içində boğulurdu. Biləklərini əlimin içindən çıxartmaq üçün darixirdi və üzünü tamamilə yan tərəfə çevirərək uzaqlara baxırdı, mən and içməyə, məsələnin tamamilə başqa cür olduğunu söyləməyə başladım. O, qəti səslə dedi:

– Mən cavab gözləmirəm. Bəsdir, danışma...

Onun etirafına rəğmən mən bütün hadisəni, dünən gecə Leyli ilə aramızda olan söhbətləri, sırrı öyrənmək üçün etdiyim aktyorluğunu və nəhayət, son dəfə dediyim “alçaq, rəzil” sözlərini danışdım.

İnci:

– Bu, doğrudanmı belədir? – deyə soruşdu.

– Doğrudan belədir, – deyə, and içmək istədikdə qoymadı, əsər-biləşib ayağa qalxdı:

– Elə isə, – dedi, – mən onları kütlə içərisində biabır edəcəyəm, mən onların iç üzünü açıb göstərəcəyəm.

– Bunların heç birisi lazımlı deyil, İnci! – deyə mən onu sakit etməyə çalışdım: – Atam ağıllı zamanında deyərdi ki: “Tizi rəftar olanın payınə damən dolaşar”, yəni tələsən adamin ətəyi ayağına dolaşar. Məncə məsələni soyuqqanlıqla həll etmək lazımdır.

– Yox, Saleh! – deyə İnci qəti etiraz etdi: – Komsomolçu heç zaman qorxmaz. Mən bu saat gedib bütün məsələni özək katibinə danışacağam. Bu gün onun məsələsini həll edərik, bu gün gənclər günüdür. Beynəlxalq gənclər günü bilirsənmi, nə deməkdir? Beynəlxalq gənclər günü bütün dünyaya inqilabçı gəncliyinin birliyi, mübarizə

birliyi günüdür. Bu gündə yaxşı komsomolçu düşmənin maskasını yırtıb parçalamalıdır. – Mən gedirəm, – o, ayağa qalxdı, mən də durdum. – Axşam saat yeddi də klubdakı iclasa gəl. Səni orada gözləyəcəyəm. Hələ bəlkə nümayişdə də birlikdə olduq. Mən zavodlarla bir sırada gedəcəyəm. Məni tap, yaxınlaş, bir yerdə gəzərik.

Otların arasından qaça-qaça getdi və gözdən itdikdə dönüb yenə dedi:

– Axşam kluba gəl!

* * *

Getdim. Klubun elektrik işığı ilə parlayan salonu, yaşıl ağaclarla örtülmüş balkonu gənc qızlarla, oğlanlarla dolu idi. Uzaqdan səhnədə çalınan pianonun ürəyin içində qədər yayılan səsi gəlirdi. Bu səs dalgalanaraq yarpaqların arasında dolaşır və sonra gənc qızların saçlarının arasında gizlənirdi. Hamı gülür, hamı sevinirdi.

Nə qədər gəzdimsə İncini tapa bilmədim. Ortada durub oyanıbuyana baxmağa başladım. Keçib gedən qızlar mənə toxunurdular.

– Yoldaş, bağışla!

– İcazə verin, a yoldaş!

İncini tapa bilmədiyim üçün mənasız yerə dayanmaq istəmədim. Onun gəlib-gəlmədiyini soruşduqdan sonra çıxıb gedəcəkdir. Bu məqsədlə bir tərəfdə gülə-gülə söhbət edən üç qızı yaxınlaşdım. Qızların üçü də mənə tərəf döndülər. Mən qızardığımı hiss etdim, yalnız bu sualı verə bildim:

– Bağışlayın, İnci burada yoxdur ki?!

Qızların üçü də birdən güldü. Mən daha bərk qızardım. Ortada duran uzunboy, qaragöz bir qız dedi:

– Burada mirvari var, yaqtı var, heyif ki, inci yoxdur.

– Xeyr, mən o incini demirəm. Bizim İncini soruşuram.

– Sizin İncinin harda olduğunu biz bilmirik. Ancaq onu bilirik ki, bizim qızların hamısı inci kimidir.

Mənə də yavaş-yavaş danışmaq cürəti gəldi.

– Mən elə o inci kimi qızlardan birini axtarıram.

O qız bir az qabağa gəlib gülə-gülə dedi:

– O inci kimi qızlardan biri mən. Nə sözünüz var, deyin!

Mən burda dolaşdım. Cavab tapmadım. Onlar güldülər. Bu zaman mən özümü tamam itirdim. Birdən-birə elə bil qollarım ikiqat artıq

uzandi. Onları haraya qoymaq lazım gəldiyini bilmədim. Ayağım bir-birinə dolaşa-dolaşa salondan çıxdı...

Klubun qabağında dayandı.

Pianonun səsi uzaqdan eşidilirdi. Kim isə ağ dillərin üzərində özünün bütün hisslərini, həyəcanlarını gəzdirirdi. Kim isə bu dilsiz ağacı danişdirdi və bütün dərdləri, qəmləri toplayaraq bu ağ dişləri ağladırdı.

– O inci kimi qızlardan biri mən, nə deyirsiniz?..

Nə üçün mən bu sual qarşısında danişa bilmədim? Nə üçün qollarımı açıb sinədolusu nəfəs aldım və “mən də sənin kimi gəncəm, mənim də sənin qədər bu gülüşdə, bu nəşədə haqqım var” demədim? Aciz olmaq bu yeni həyatda uduzmaq deməkdir. Gülüşə gülüslə, göz yaşlarına qəhqəhə ilə cavab verməsən, alnında “aciz” damgası həmişə qaralacaqdır.

– Saleh!!..

Dönüb İncini yanında gördüm. O qədər sevimli, gözəl, o qədər şən idi ki, onu buradaca qucaqlamaq isteyirdim.

– Nə olub yenə? Oyuncağını qırmış uşaqlar kimi dodaqların büzülüb?..

– Heç... səni axtardım, tapa bilmədim, getmək isteyirdim...

– Səhnədə idim. Sənin axtardığını Süsən mənə xəbər verdi.

Mənim danişmadığımı və bir az qızardığımı görərək o, sözünə davam etdi:

– Süsənin səndən xoşu gəlib. Mənə deyir ki: “Utancaq, yaraşıqlı bir oğlan gəlib səni axtarırdı, mən zarafat elədim, acıqlanıb getdi”. Sən doğrudanmı acıqlandın? Utanma, gəl yuxarı. Səni Süsənlə tanış edəcəyəm. Sonra bu gecə komsomola qəbul var, həmişə Beynəlxalq gənclər günü münasibəti ilə ümumi iclasda bitəref gəncləri komsmola qəbul edirik. Gedək, ərizə yaz, sən də komsomola gir, istəyir-sənmi?.. Gəl, utanma! – deyə qollarımdan tutub məni pilləkənlərdən yuxarı çəkməyə başladı. Birdən ikimiz də dayandıq, mən soruşdum:

– Soltan məsələsi necə oldu?!

Onun sıfəti dəyişdi.

– Kontrol komisyonuna xəbər verdim, – dedi, – sabah bizi ora çağıracaqlar. Səni də çağıracaqlar. Mən bir adam ilə düşməyim, düşdümmü – yaman düşərəm. İndi sən görərsən mən ona neylərəm. Gəl!

Çıxdıq yuxarı.

* * *

– Süsən!..

– ...

– Bizim oğlanın dili yoxdur, danişa bilmir. Adı Salehdır..

Görüşdük. Süsən əlimi sıxdı və İnciyə tərəf çevrilib dedi:

– Cəmiyyətdən kənarda qalıb, ona görə utancaqdır. Bayaq “İnci” deyib dad eləyirdi. Deyirəm, ayrı bir İnci sənə tapım, razı olmur.

İnci mənim pərt olacağımdan qorxub sözü dəyişdi. Əvvəlcə Süsənə müraciət etdi:

– Süsən, – dedi, – bizim oğlan komsomola ərizə vermək istəyir...

Sonra da dönüb mənə dedi:

– Sən bu saçıkəsik qızı nə bilirsən? Fatma, Tükəzbanlardan deyil ha... Kollektiv özək bürosunun üzvüdür.

Süsən fərəhlə gülümsündü, mənə müraciətlə dedi:

– Ərizəni yazmısınızmı?

– Xeyr, yazmamışam.

– Komsomola girmək istəyirsinizmi?..

– Bəli, istəyirəm.

İnci mənim ciyinimdən vurub bərkdən şaqqıldı:

– Ay aman, bir nəzakətə bax. Sözünü “xeyr” ilə başlayıb “bəli” ilə qurtarır... ha... ha... ha...

– İnci, Salehi pərt eləmə!

Bu sözlər məni doğrudan da sıxdı. Utandığımdan yanaqlarımın yandığını hiss etdim. Yenə qollarım uzandı, onları qoymağa yer tapmadım, özümü bu vəziyyətdən qurtarmaq üçün qapıdan çıxmışdım, İnci qolumdan yapışdı:

– Gəl bura, gəl. Qızların zarafatından qaçma. Gedək ərizə yaz.

Bir otağa getdik. Burda məni bir stolun arxasında oturtdular. Əlimə qələm verdilər, qabağıma kağız qoydular. Ərizəni yazdım.

İnci dedi:

– Altına qol çək!..

Ərizənin axırında qol çəkdirəm.

– Tarix qoy!..

Ərizənin axırında bugünkü tarixi qoydum...

– Hə, indi dur gedək. İclası başlayırlar... Utancaqlığı at! Özünü bir komsomolçu kimi apar...

Salonun qapısından girəndə qarşımıza Leyli çıktı. Bayaqki təhqirdən sonra onun ömürlük mənimlə düşmən olacağını gözləyirdim.

Ancaq yox, elə olmadı. Məni bu qızlarla bir yerdə görən kimi dayandı. İnciyə Süsənə salam vermədi, mənə şikayət dolu bir salam verdi. Biz dayanmadıq, yolumuza davam etdik. Leyli arxadan çıçırdı:

– Saleh, dayan! – dedi, – bir dəqiqəliyə... sənə sözüm var.

Mən mütərəddid qaldım. İnci qolumdan tutub dedi:

– Gəl, gəl, ləngimə.

Biz böyük kütlənin arasına qarışdıq. Qabaq sıralar tamam tutulmuşdu. Hələ iclas başlanmamışdı. Səhnədə tanımadığım adamlar vardı. Süsən mənim ərizəmi özək katibinə vermək üçün getdi. İnci əyilib qulağıma dedi:

– Səni səhnəyə çağıranda özünü itirmə. Bütün həqiqəti – atanın kim olduğunu aç, söylə! Qorxma, həqiqətin heç bir ziyanı olmaz.

– Məni səhnəyə də çağıracaqlar?

– Əlbəttə, lazımdır. Cürətli ol, utanma... Səni əl çalaraq keçirdəcəklər...

Ürəyime böyük qorxu düşdü. Hələ ömrümdə bu qədər camaat içərisində olmamışdım. Hamısı gənc... Hamısı danışa bilən, ağıllı... mən bunların qabaqlarında nə cür səhnəyə çıxacaq və nə danışacaqdım? İnidən bədənimi tər basdı, mənə ətrafdakı adamların hərəsi bir ejdaha kimi gəldi.

– İnci!

İnci, artıq qayıdır öz yerində oturmuş Süsənlə nə isə danışındı.

– İnci!

İnci Süsənə rahat yer vermək üçün mənə daha da yaxınlaşdı və qolumdan tutub üzümə baxdı:

– Nə var?

– İnci, səhnəyə çıxmamasam olmaz?..

– Olmaz, olmaz. At çadranı başından. “Çadra daloy” eşitməmisi? Bu saat durub camaata elan edərəm ki, burda bir qız var, hələ çadrasını atmayıb.

– İnci, mən axı hələ heç danışmamışam.

İnci birdən ayağa qalxdı, Süsənə dedi:

– Mən gedirəm, görüm uşaqlar necə oldular. Sən Salehlə otur, qayıdırám.

Süsən ilə yanaşı oturduq...

İclası başladılar. Kim isə ucaböylü bir kişi qırmızı stolun dalında durub əlindəki zəngi üç-dörd dəfə çaldı. Sonra Beynəlxalq gənclər gününün əhəmiyyətindən danışmağa başladı.

Arxadan mənə bir balaca kağız uzatdilar. Süsən ilə bir yerdə açıb oxuduq. İncə xətt ilə yazılmışdı: “Saleh! Səni balkonda gözləyi-rəm. Leyli”.

Rəngim ağardı. Bir söz demədim. Süsənin yanında bu kağızı oxuduğuma peşman oldum. Kağızı parça-parça edib atdım. Süsən gülümsəyərək dedi:

– Eşqi vurub topuğuna... ding-ding dingildədir qızı...

Mən cavab vermədim. Sədr hələ danışındır. İclasdakılar səssiz qulaq asırdılar. Uzaqdan maşın dəyirmanının səsi gəlirdi.

Sərin, xəfif bir külək açıq pəncərədən içəri girir və Süsənin saçlarını dalğalandırırdı.

Mənə ikinci bir kağız verdilər. Oxumayıb, cirib atmaq istədim. Süsən qoymadı. Güclə əlimdən alıb açdı. Kağızda yazılmışdı:

“Saleh!.. İndi yanına gəlməsən, peşman olacaqsan. Sonra o yanındaki qızın nazik dodaqları sənə qismət olmayıcaq. Soltan burdadır, mənim bir əmrə müntəzirdir, özünə yazığın gölsin. Balkonda gözləyirəm, Leyli”.

Süsən mənə baxmayaraq yavaşdan dedi:

– Əxlaqsız...

– ...

İnci qayıdır öz yerində oturdu. Gülə-gülə üzümə baxdı. İkimizin də nəşəsiz olduğumuzu görüb əvvəlcə nə isə soruşmaq istədi. Ancaq soruşmadı. Səhnədən danışan adama diqqətlə qulaq asmağa başladı.

Sədr başlanğıc sözünü qurtarib rəsmi hissəni aparmaq üçün heyət seçdi. Heyətə Süsən də seçildi. O, durub səhnəyə getdi. Sədr məruzəciyə söz verdi.

Məruzəçi kök, qaraqaş bir oğlan idi. Sözlər ağızından töküllə-tökülə danışmağa başladı.

İnci yavaşdan qulağıma piçıldı:

– Dur çıxaq balkona. Mən bunun məruzəsini dinləyə bilmirəm. Çıxdıq balkona.

Bir stulda ikimiz oturub, qaranlığı dinləməyə başladık... Hava sakit idi. Balkonun dörd tərəfini bürüyən söyüd ağaclarının yarpaqları külək karşısındada su şırıltısının səsini verirdi. Uzaqdan, səmanın dərinliklərindən şən ulduzlar bizə göz vururdu.

İnci nə isə düşünürdü. Mən onun saçları ilə oynayırdım. Gecə sakit idi. Dəyirmanın müntəzəm səsi gəlirdi. Bu səs məruzəçinin uzaqdan gələn səsinə qarışır və onun sözlərini itirib batırırdı.

– Saleh!.. Sən hələ uşaqsan.

– Nədən bildin?

O cavab vermədi. Yenə sakit dayandıq... Balkonun hər tərəfi qaranlıq idi. Bizim bu qısa danışığımızdan sonra balkonun o biri başında nə isə bir şey hərəkət etdi və bizə doğru yaxınlaşdı. Lap yaxına gələndə tanıdım. Leyli idi. Ürəyim bərk döyünməyə başladı.

Leyli bizə yaxınlaşıb üzümüzə diqqətlə baxdı və əllərini belinə qoyub dedi:

– Bəs belə?!

Cavab gözləməyərək sürətlə balkondan çıxdı... Bu qadın qorxulu bir kabus kimi başımın üstündə dolaşır və mənə rahatlıq vermirdi. Əsəblərim o qədər gərginləşmişdi ki, onu tapıb boğmaq və boş qaranlığa çırpmaq istəyordim.

– Saleh!.. Sən hələ uşaqsan!

– Nədən bildin?!

– Ürəyinin döyüntüsündən.

–

– Ürəyin, Leylinin qorxusundan, maşın dəyirmanı kimi döyüñür.

– ...

– Saleh, yuxulayırsan nədir?

– Mən çox bədbəxtəm, İnci!

– Birinci ərizə Saleh Əkbər oğlunundur... Özü buradadırmı?

İkimiz də birdən ayağa qalxdıq. Bu sədrin səsi idi. Məruzə bitmişdi, sədr qalın, gur səsi ilə komsomola keçənləri çağırırdı.

– Saleh Əkbər oğlu buradadırmı?

İnci mənim qolumdan dartdı:

– Tez ol səsini çıxart, de ki, burdayam.

– ...

– Burda yoxdurmu?

– Tez ol... Səsini çıxart!

– Saleh Əkbər oğlu?

– Burdayam.

Həmi dönüb mənə baxdı. Səhnəyə nə cür getdiyimi bilmədim. Bütün salondakılar, səhnədəkilər gözümədə kiçildi, qara bir kölgə şəklini aldı.

– Üzünü camaata çevir, tərcüməyi-halını danış!

Mən üzümü camaata çevirdim... Salon gözümə qaranlıq bir səhra kimi görünürdü. Dodaqlarım açılmırıldı. Elə bil büsbütün danışq qabiliyyətimi itirmişdim.

– Tərcümeyi-halını danış!

Məni isti tər basdı. Salondakı qaranlıq yavaş-yavaş işıqlandı. Gözümə tərpənən, danışan, gülən adamlar göründü. Yerdən kim isə qışqırdı:

– Atası molladır.

Bu, Soltanın səsinə oxşayırıdı. Mənim ürəyimə elə bil xəncər soxdular.

– Yoldaş, vaxtımız azdır. Tez ol!

Mən bütün cürətimi toplayıb danışmağa başladım.

– Yoldaşlar!.. Atam molla deyil, azançıdır. Özümüz də fəqir olmuşuq. Bizi tanıyanlar nə cür yaşadığımızı yaxşı bilirlər. Mən danışmaq bacarmıram.

Səhnədən düşdüm.

Məni soyuq tər basdı. Sıraların arası ilə getdikcə söz atırlılar.

– Uşaq tərləyib...

– Şəfa təridir, ayılar.

İnci gülürdü. Yanında oturdum. Üstümdən ağır bir yükün götürdüyüünü, yüngülləşdiyimi hiss edirdim.

– Yoldaş komsomolçular! Saleh Əkbər oğlu haqqında danışmaq istəyən varmı?

İnci, bir qəhrəman kimi yerindən sıçradı:

– Mən danışmaq istəyirəm.

Sədr onu saxladı:

– Yoldaş İnci! – dedi, – Yaxşılığına danışmaq lazımdır. Kim əleyhinə danışmaq istəyir.

Qabaq sıradan bir adam ayağa qalxdı, gür səslə dedi:

– Mən danışmaq istəyirəm.

Bu, Soltan idi. Hamının nəzər-diqqəti ona cəlb olundu. O, vüqarla səhnəyə çıxdı, danışmamışdan qabaq bir az sükut elədi ki, salondakılar sakit olsunlar. Sonra danışmağa başladı.

Başladı, nə başladı. Hər kəlməsi bir çəkic kimi mənim başımı dəyirdi. Bu qədər böhtan, bu qədər yalan mən ömrümdə eşitməmişdim. Deyirdi ki, mənim atam molla olub, guya onun üç-dörd arvadı var. Əxlaqsız olub, hələ mollalıq zamanı zöhrəvi xəstəliyə

tutulduğundan indi deli olub. Mənim özümə gəldikdə yabançı ünsü-rəm, məni komsomola qəbul etmək bir ilan balasını göyərçin yuva-sına salmaq kimi şeydir. Qərəz, çox danişdi... Bir çox sözlərini tuta bilmədim. Bədənimin əsməsini duymasınlardan deyə durub dəli kimi balkona çıxdım... Sərin külək üzümü sillələdi. Daha ondan sonra içəridə nə olduğunu bilmədim.

– Öldür, canım qurtarsın.

Elə bil beynimdə gəzən bu sözü mənə qaranlıqdan da kimsə dedi. Qəlbim bu qaranlıq kimi qaraldı. Söyüd yarpaqları piçiltitlərini kəsərək məni dinləməyə başladılar.... Ürəyim qabardı, işidi, birdən cavan oğlu olmuş kimsəsiz dul arvadlar kimi hönkürtü ilə ağlamağa başladım. Üzüm, əllərim cəhənnəm kimi qızğın idi. Göz yaşları məni boğurdu.

Göz yaşları... Elə bildim ki, atam söyüd ağacından baxaraq gülür; mənə “vəfasız, vəfasız” deyir. Atamın üzü Leylinin əyri üzünə çevrilir... Sonra söyüd budaqları uzanır. Uzanır... damcı-damcı göz yaşı şəklində süzülür...

– Öldür... özünü öldür... canın qurtarsın...

Özümü öldürməkmi?.. O zaman mənə bütün bu qaranlıq qəh-qəhə çəkib gülməzmi? “Axmaq” deməzlərmi?

– Sən kimsən ki, özünü öldürürsən?.. Sənin meyitinin üstündən sultanlar, leyvilər adlayıb keçəcək və yenə öz keflərini sürəcəklər. Sən ölməmişdən unudulmusan. Öləndən sonra adın “axmaq” ola-raq qalacaq. Yox, yox... bir Soltan kimi rəzilin, alçağın qarşısından qaçmaq, özünü öldürmək yaramaz. Yaşa!.. Çarpış!

Söyüd yarpaqları piçıldıasdı.

– Yaşa!.. Yaşa!..

Yaşamaqmı?.. Soltanın ağır yumruğu başının üstündən qalxmaz ki, yaşayım? Nə ilə yaşayım? Mənim kimi iki kəlmə sözü yan-yan düzəməyi bacarmayan, birinci hücumdan qorxub qaçan bir axmaq nə ilə yaşasın? Yaşamaq mübarizədir. Mübarizəni mən kim-dən öyrənim?

Söyüd yarpaqları tərpəndi. Atam elə bil söyüdün budaqlarında durub mənə piçildədi:

– Vəfasız... vəfasız...

– Yox, ata, yox, mən heyfimi yalnız səndən almalıyam. Mən sənə, sənin keçib gəldiyin yola, o mühitə, o adamlara vəfəli qala bilməyə-cəyəm. Mən səndən ayrılmamasam, səni yixmasam yaşaya bilmərəm.

* * *

– A yoldaş, burda yuxulama, çıx bayıra. Dur!

Salon boşalmışdı. İclas qurtarmıştı. Klubdan nişanlısını basdırılmış adamlar kimi çıxdım. Evə gəldim.

O, evdə idi. Yatırıldı. Kapıları açıq qoymuşdu, evin düz ortasına yığılib yatırlı. Pəncərədə zəif bir çiraq yanındı. Divarların kağızları sökülmüş, taxçaları, rəfləri toz basmışdı.

Mən hələ indiyədək diqqət eləməmişdim. Atamın saqqalı pambıq kimi ağarmışdı. Boğazı incəlmış və göy damarları meydana çıxmışdı. Boğazı bir tutamlıq olmuşdu. Bu bir tutamlıq boğazı mən kobud barmaqlarımla sıxacaq və bütün intiqamımı çıxarıcaqdım.

Qapını bağladım. Pəncərənin pordesini saldım. Otaq daha da qorxulu bir şəkil aldı. Qollarımı cirmədim. Üzü quylu yatan atama yaxınlaşdım... Lap yaxınlaşıb əvvəlcə onun qeyri-müntəzəm nəfəs almasına diqqət etdim. Gözlərimdən bir damla yaş onun yanaqlarına düşdü. Əlim boğazına gedərkən titrəməyə başladım.

Atam haqqında olan bütün xatırələrim birdən-birə gözümün qabağından keçdi... Rast üstə oxunan Quran... Yanıqlı səslə çəkdiyi münacat... Anamın üstündə axıtdığı göz yaşları...

Atam qııldandı, gözünü açdı və məni yanında görən kimi qalxıb yerində oturdu. Üzümə diqqətlə baxdı, qəmgin sıfəti qırışdı...

Atam güldü. Qolumdan tutub məni öz döşünə sıxdı, saçımdan öpdü.

Neçə illərdən bəri idi ki, atam ilk dəfə mənə bu cür mehribanlıq göstərirdi. Ancaq onun bu nəvazişi tez bir zamanda marağa çevrildi.

– Saleh, – dedi, – xəbərin varmı?

– Nədən, ata?

– Sabah bayramdır.

– Nə bayramı?

– Novruz bayramı... Anana tapşırımişam, sabah xörək bişirsin. Evə tez gələrsən oğul, yaxşımı?..

Qolumdan tutub bərk sıxmağa başladı. Mən onun yanından uzaqlaşmağa çalışırdım. Pəncərədəki çiraq yavaş-yavaş sönüür, otaq qaranlıqlaşırırdı. Atamın gözləri dəhşətli şəkil alırdı.

Birdən o, qorxu ilə məndən soruşdu:

– Salehi görmədin ki?

– Hansı Salehi?

– Mənim oğlum Salehi...

Mən bu sözü eşidən kimi cəld ağıaya qalxdım. O da ildirim kimi durdu və döşümədən tutdu:

– Hanı mənim oğlum? – deyə, çığırmaga başladı: – Soltan, ver mənim oğlumu!

Mən dinmədim. O:

– Atan mənim başımı yemək istəyirdi, sən də oğlumun dalınca düşmüsən? Əl çək ondan, əl çək...

Sonra o, təkcə Soltana yox, hamiya müraciət etməyə başladı:

– Əl çəkin mənim oğlumdan, əl çəkin... Siz onun ürəyini mən-dən oğurladınız. Siz onu mənim əlimdən aldınız.

Bir az yaxamdan tutub silkələdi, sonra dayandı. Ağzından köpük gəlməyə başladı. Bədəni əsdi, quru taxta kimi yerə yıxılıb kəsik-kəsik nəfəs aldı.

Yuxu dərmanını güclə onun boğazına axıtdım. Bir azdan sakit olub yatdı.

* * *

Səhər tezdən darvazamız bərkədən döyülməyə başladı. Durub tələsik açdım. Gördük bir həkimdir, iki sanitar, atamı xəstəxanaya aparmağa gəliblər. Yəqin İnci xahiş eləyib.

Mən bunun – atamın aparılmasının çox çətin olacağını güman edirdim. Belə fikir eləyirdim ki, atam öz faciəsini böyük bir məz-həkəyə çevirməsə, həkim əlinə yaxa verməz. Ancaq elə olmadı. O, həkimi, sanitarıları görən kimi tez yerindən qalxdı, geyinməyə baş-ladı. Özünü elə aparırkı ki, guya bunların gəlməyini çoxdan gözlə-yir və haraya isə vacib bir yerə tələsir. Qapıdan çıxanda mənə sarı dönüb yavaşdan piçildədi:

– Ananı tək qoyma, tez-tez yanına get...

Beləliklə, bu qədər dərin və əzablı yara çox asanlıqla kəsilib atıldı. Mən, nəhayət, öz keçmişimdən qopa bildim.

O, gedən kimi məndə böyük bir həvəs, qüvvə əmələ gəldi. Ota-ğın pəncərəsini, qapısını açdım, içəridə nə qədər zirzibil vardısa hamısını atdım. Taxçaları, rəfləri təmizlədim, yeri süpürdüm. Ev təmizləndisə də dəyirman kimi boş qaldı. Hiss eləyirdim ki, mən ikinci dəfə dünyaya gəlirəm. İnsan yarananda heç bir şeyi olmur, budur mənimki də yoxdur. Təkəm... çılpaq və tək... Hələ yaxşı danışmaq da bilmirəm, gəzmək də... bunların hamısını həyat mənə

öyrədəcək... Ancaq bir fikir məni rahat qoymur. Dünən atam məni Soltan bilib yaxamdan tutduqda, nə üçün çığırdı. "Atan mənim başımı yemək isteyirdi, sən də oğlumun dalınca düşmüsən?" Bu, nə deməkdir? O, Soltanı hardan tanıyordu? Soltan kimdir? Nə üçün bu yeni həyatda o, yalnız o, məni qoymur ki, geyinim, adam arasına çıxmış, danışmaq, gəzmək öyrənim, rahat, doyunca nəfəs almağı bacarırm.

Bu suallar məni hər dəqiqə narahat edirdi. Bu suallar məni gəzməyə, dolanmağa da qoymur, yeridikcə ayaqlarımıza ilişirdi.

Evdən çıxdım. Düz darvazamızın yanında İncinin anasına rast gəldim. Oğlunun əlindən tutmuşdu, haraya isə gedirdi. Uşağı tərtəmiz geyindirmişdilər.

Mən onları görən kimi əvvəlcə "Rahat olun, atamı apardılar, rahat olun" deyə çığırmaq istədim. Sonra, bu fikrimdən daşındım. Onlarda heç bir günah yoxdur. Həyatın qanunu belədir; normal ilə anormal rastlaşanda hər zaman toqquşma olur.

Görməməzliyə salıb yanlarından keçmək istədim. Ancaq təecübümə rəgmən İncinin anası məni saxladı. Həyatında ilk dəfə o məni mehriban baxışlarla süzbü gülümsünərək soruşdu:

– Necəsən, ay bala?

Mən bu cür xoş rəftarı gözləmədiyimdən cavab verməkdə gecikdim. O, dərdimdən susduğumu başa düşüb tez dedi:

– Bilirom, çox kədərlisən. Atanı xəstəxanaya aparıblar... Eybi yoxdur. Tez sağalıb gələr. Dəlilik də zökəm, qızdırma kimi xəstəlikdir. Müalicə edərsən, sağalar. Elə mənim bu oğlum da dəlisovdur. Aparıram məktəbə, müəllim də həkim kimi bir şeydir, bunu orda yaxşıca müalicə edəcəklər.

Mən onun qarşısında "bəli, əlbəttə" deyərək dayanmışdım. O, xeyli danişdi, sonra getdi.

Tini burulmaq istəyirdim ki, kimsə məni səslədi.

Dönüb gördüm, Sədəf xaladır, çəpərdən boylanıb məni çağırır. Yaxınlaşdım.

Görüşə bilmədik, çəpərdəki tikanlar mane oldu. Sədəf xala dedi:

– Qapıdan keç, həyətə gəl... səni mən çoxdandır görmürəm.

Onların həyətində, İncigilin eyvanının altında oturduq. Bir az ordan-burdan danişdiqdan sonra mənim yenə yadıma atamın dünən Soltan haqqında dediyi sözlər düşdü.

Sədəf xala köhnə arvaddir, bizim ailəmizi lap çoxdan tanır. Bəlkə bu sırrı o aça?..

* * *

Açıdı.

Bütün məsələ mənə məlum oldu. Məlum oldu ki, bu ailə bizim həyatımızın yolunda bitmiş tikan koludur. Düz yolun ortasında bitmiş və gəlib-gedənin ayağını deşməkdən, qanatmaqdən başqa heç bir şeyə yaramayan, təbiətin tüfeylisi olan bir tikani təsvir etməyə dəyməz. Onun adı üstündədir: “tikan”.

...Saat on ikidə kontrol komisyonuna getdim. “Kontrol komisyonu” dedikdə mən nədənsə hər otağında hirsli, dalaşqan adamlar oturmuş, qışqırıq-bağırıqdan qulaq tutulan bir yer təsəvvür edirdim. Ancaq tamam əksinə imiş. Sakit bir idarədir. Qoca, ağsaç, ancaq yanaqları qıpqırmızı, gümrəh bir kişi məni gülə-gülə qarşıladı, qarşısındaki stillardan birində oturdu.

Bir az keçmədi ki, Soltan içəri girdi. Qoca kişi onu da gülə-gülə qarşıladı, onu da nəzakətlə oturdu. Leyli gəldi, eyni hərəkət takrar olundu, İnci gəldi, eyni hərəkət yenə təkrar olundu. Mən düşündüm ki, yəqin bu idarədə gülə-gülə ağladılar, pambıq ilə baş kəsirlər.

Hamı toplandıqdan sonra söhbətə başladıq. Danışq əvvəlcə çox sakit gedirdi. Soltan sübut eləməyə çalışırdı ki, İnci öz işi ilə onu (bir idarə rəhbəri kimi) qane etmir, nə bilim, özünü yaxşı aparmır, nə bilim hörməti yoxdur... Bu cür xırda-xırda addımladıqdan sonra, pilləkənləri yuxarı qalxmağa və bununla məvazi olaraq səsini də ucaltmaya başladı. Dünənki məktubda yazılanların hamisini dedi. Ən yuxarı nöqtədə “əxlaqsızdır” sözünü qışqırıb dayandı.

O danışmağa başlayanda qoca kişi gülürdü. Ancaq sonra daha gülmürdü. Ən axırdı isə son qışqırıqda ayağa qalxıb dedi:

– Çığırma, mən yaxşı eşidirəm.

Leyli eyni ilə onun sözlərini təkrar etdi. Ancaq qışqırı ilə başlıdı, get-gedə söndü və sonra nə isə bir neçə cümlə deyib oturdu. Ancaq “əxlaqsız” sözünü ağızına ala bilmədi. Yəqin öz adını özgəyə deməkdən qorxdu.

Leylidən sonra mən başladım.

Əvvəla onun İnci ilə pis rəftarından, iş bəhanəsilə idarəyə çığırib ona sataşmasından və rədd cavağı aldığı üçün onun əleyhinə min böhtən yazmasından danışdım. Sonra isə Leyli ilə aralarındakı əla-qəni nağıl etdim. Mənim bu sözlərim Soltana elə təsir elədi ki, az qala elə oradaca yumruqla üzərimə hücum edəcəkdi. Ancaq mən

qorxmadım... Həyatımda ilk dəfə qorxmadım. Gözümə dev kimi görünən Soltan artıq bu son günlər balacalanıb cüçə boyda olmuşdu. Mən onun kim olduğunu, hansı yuvanın quşu olduğunu indi daha yaxşı bilirdim. Sonra əsas mətləbə keçdim.

* * *

Atadan-anadan yetim qalmış, küçələrdə böyümüş bir oğlan iş tapmaq üçün kəndbəkənd gəzərək, nəhayət, qonşu rayonda dövlətli bir tacirin yanında nökər durmuşdur. Tacir əzazil, zahid bir adamdır. Bu oğlanı döyür, söyür, incidir, oğlan ağasından bir qəpik muzd almır. Ancaq buna baxmayaraq bir qarın çörəyi belə ona doyunca vermirler.

Neçə il o bu əzaba dözür, nəhayət, səbir kasası daşır, baş götürüb qaçıր və gözəl səsi olduğu üçün orda-burda oxuyub bir tikə çörək qazanmağa başlayır. Tacir onu addım-addım təqib edir, dilsiz-ağızsız bir qulunu itirdiyi üçün o, rahat dayana bilmir, hər yandan bəndi-bərəni kəsir və bütün həyat yollarını bağlayır.

Oğlan yalnız məscidə qaçıqdan və ondan daha güclülərinin əlinə düşdükdən sonra təqibdən yaxasını qurtara bilir.

Tacir Soltanın atasıdır, yetim oğlan isə mənim atamıdır.

Tacirin bir oğlu var. Ticarətdə atasına kömək eləyir, uzaq şəhərlərə gedib satmaq üçün mal gətirir. Ticarətin ən rəvac vaxtında, gəlhagəlin, gətirhagətirin ən şirin vaxtında inqilab güclü bir tufan kimi onların başlarının üzərində əsir. Ata bu tufanın qarşısında dayana bilmir. Oğul isə üç aylıq kursda oxuyub müəllimlik eləməyə başlayır. Sonra onu müəllimlikdən kənar edirlər. “NEP”¹ dövründə dükan açır, tezliklə bu dükanı da bağlamalı olur. Dost-aşnalarının vasitəsilə işə girir, həmkarlar ittifaqına daxil olur.

Ata nökərçilikdən qaçmış yetim oğlanı yalnız məscidə qədər təqib etmişdi. Oğul, özündən qorxduğu üçün onu məsciddə də dinc qoymur. Onu da təqib edir. Onun oğlunu da... əvvəlcə ağızını yummaq üçün öz qanadı altına alır. Sonra bir balaca etiraz əlaməti hiss edən kimi onu ləkələməyə, izləməyə başlayır. Tacirin oğlu Soltan-dır, ləkələnən isə mən.

¹ Rusca “Yeni İqtisadi Siyaset” in abreviaturası

* * *

- Yalandır... qırmızı yalan...
- Kəsin onun səsini...
- İttifaq üzvünü təhqir eləyir...

Soltan bu sözləri deyərək gücü gəldiyi qədər çığırırdı.

Bütün danişdiqlarımızı gülə-gülə dinləyən, yalnız qışqırıqdan xoşlanmayıb qaşqabağını turşudan qoca kişi ayağa qalxıb bərkədən deyirdi:

- Yoldaşlar, çığırımayın, mən yaxşı eşidirəm.

Ancaq ona qulaq asan yox idi. Mən var gücümüzə dərtib Soltanın üzündəki pərdəni cırımışdım. Onun əsil siması hamiya bəlli olmuşdu. Odur ki, dənizdə boğulan adamlar kimi, ora-bura əl atır, üzüb birtəhər sahilə çıxmaga çalışırırdı.

Mən o qədər həyəcanlı idim ki, onun nə çığirdığını, nə sübut etmək istədiyini başa düşmürdüm. Mən ilk dəfə öz həyatimdə böyük bir cəsarət göstərmmişdim. Bu, qəhrəmanlıqdan çox qorxudan olmuşdu. Otağa salınmış quş çıxış yolu tapmaq üçün özünü pəncərəyə çırpdığı, qab-qacağı qırdıığı kimi mən də Soltanın güclü əllərini yaxamdan qopartmaq üçün dırnağımla, dişimlə mübarizə etməyə məcbur olmuşdum.

* * *

Ancaq heç güman etməzdim ki, bu tozanaq tez bir zamanda yata bilər. Bizi gülə-gülə qarşılayan qoca kişi, gülə-gülə də yola saldı. Dinlədi, dəftərində nə isə qeyd etdi və hamımızın əlini sıxaraq dedi:

- Gedə bilərsiniz.

Soltanın da əlini sıxdı. Mən güman edirdim ki, ona artıq heç kəs salam verməyəcək. Ancaq o, qorxa-qorxa girdiyi bir idarədən sevinərək çıxdı və Leyli ilə qol-qola getdi.

İnci əsəbi idi. “Görərik, baxarıq” kimi sözlər deyərək tez göz-dən itdi. Mən yenə tek qaldım.

İdarəyə gəldim. İçəri girəndə qapı yanındaki lövhədə mənim haqqımda bir əmr yazıldığını gördüm. Oxudum. İşdən çıxarılırdım. Əmr makinada yazılmışdı.

Elə ordanca geri dönmək istədim, Leyli qabağıma çıxdı. Mənə əyri-əyri baxıb dedi:

- Vəfasız.

Mən bir söz deməyib keçdim. O, qayıdıb qolumdan tutdu və hirs, qəzəb dolu bir səslə, açıqlı bir ifritə səsilə dedi:

– Bu hərəkətlərin sənə çox baha tamam olacaq. Bu gözəl başın sənin bədəninin üstündə qalmayacaq.

Mən ona heç bir cavab verməyib geri qayıtdım. Həyətimiz, evimiz suyu sovulmuş dəyirman kimi səssiz və boş idi. Ağacların kölgəsində, kolların yanında fikirli-fikirli gəzinməyə başladım. Ayaqlarımın altında şax otlar əzilib qırımqırımlı olurdu. Xəzəllər şikayətlə səslenirdi. Yalmız meyvəsi dərilmış ağaclar sükut içində dayanmışdı.

Evə getdim. Otaq məni dərin, rütubətli bir sükut ilə qarşılıdı. Bu zaman darvazamız döyüldü. Açıdım. Mənə bir kağız gətiriblər, məhkəmədəndir. Soltanı naħaq ləkələmək istədiyim üçün məni məhkəməyə çağırırlar. Günahkar mənəm, tələbkar Soltan...

Ürəyim darixirdi, kağızı əlimdə tutub uzun zaman bir yerdə dayandım, heç bir qərara gələ bilmədim. Bu zaman qapımız yenə döyüldü. Bu dəfə gələn iki milis işçisi idi. Guya mən idarədən nə isə oğurlamışam. Soltan şikayət edib.

Evi axtardılar. Axtarış bir dəqiqlikə qurtardı, çünki evdə heç bir şey yoxdur. Atamın köhnələrini atmışam, özüm isə hələ təzə heç bir şey qazanmamışam. Milis işçiləri bir şey tapa bilməyib getdilər.

Ürəyim darixir. Mübarizə, dəhşətli bir mübarizə başlanmışdır. Mən öz zəif vücudumla bu mübarizəyə hazır deyiləm. Soltan məni məhv etmək istəyir. Ondansa qoy özüm...

Ürəyim darixir. Şkafi açıb, ordan iri, bir çörək biçağı tapdım, biçağın ucu şişdir. Mən kitablarda oxumuşam. Sol əldəki qırmızı qan damarını kəsdikdə insan tez və rahat ölürlər. Budur, bu biçağın iti ucu mənim qanla dolu ürəyimi bir anda boşalda bilər.

Ancaq burda yox, orda, anamın yanında.

Biçağı cibimdə gizlədib evə son dəfə nəzər saldım, sonra həyətə çıxdım. Fikrən ağaclarla, otlarla vidalaşdım. Yavaş addımlarla küçəyə və ordan da qonşunun həyətinə keçdim. Bədənim yanır, əllərim-ayaqlarım titrəyirdi. Son dəfə İncinin səsini eşitmək üçün onların eyvanına yaxınlaşdım. Belə bir söhbət eşitdim.

İnci deyirdi:

– Ana can! Mən lap başımla cavab verərəm ki, Saleh oğurluq eləməz. Amma o, yazıçı bu gün biabır elədi.

Anası ona nə sual verdişə İnci dedi:

– Guya, dəmir sandığı açıb, bayram üçün alınmış ipəyi götürüb, bir az da pul aparıb...

Mən bu sözləri eşidən kimi yavaş-yavaş geri çəkildim və hasarı aşıb küçəyə çıxdım.

Artıq qaranlıq düşmüşdü. Hər tərəf qaranlıqdır. Ürəyim darixir, elə bil bütün kainat məni sıxır. Yavaş-yavaş qəbiristanlığına çıxdım. Qaranlıqda anamın qəbrini tapdım, baş daşını qucaqlayıb oturdum, bıçağı çıxartdım. Ancaq bu zaman kim isə mənim qulağıma əyilib dedi:

– İntiqam lazımdır, intiqam.

Bəlkə bu, anamın səsidir, tüklərim ürpərdi, elə bil bütün bədənimdə qarışqalar gəzməyə, elə bil minlərlə pişik ürəyimi cırmaqlamağa başladı.

Ondan daha yoğun səs qulağıma dedi:

– Mübarizə lazımdır... İntiqam və mübarizə...

Qorxudan tər məni basdı, ayağa qalxdım, qaça-qaça qəbiristanlıqdan çıxdım. Qulağıma cürbəcür səslər gəldi. Elə bil bütün ölülər başlarını qaldırıb qəhqəhə ilə mənə güldülər.

– Ölməyi asanmı sanırsan? – dedilər – yaşamaq da çətindir, ölmək də... Ölüm insanın ömrünün sonunda olmalıdır. Sən həyatdan qaçmaq, ölüməmi pənah gətirmək istəyirdin?

Uzun zaman bu səslər qulağımdan getmədi. Ordan, qəbirlərdən, ölüməndən uzaqlaşmaq üçün bütün küçələri gəzir və izimi itirməyə çalışırdım.

Nəhayət, bir yerdə nəfəsimi dərmək üçün dayandım, bura, haman mən işlədiyim idarə idi.

Soltanın otağından işıq gəlirdi. Yaxınlaşdım, içəriyə baxdım, orda üç nəfər vardi, Soltan və ondan başqa iki nəfər. Mən tanımadığım adamlar. Əllərində nə isə vardi. Gözümü aynaya dirəyib diqqətlə baxdım. Əllərindəki ipək idi... Bayraq üçün alınmış ipək və pul. İpəyi ölçür, kəsir, pulları sayıb bölüşdürürdülər...

Neyləyim? Kimə xəbər verim?

Bunu düşündükdə içəridəki süküt pozuldu. Pəncərədən baxıb gördüm ki, bir-birlərinə çığırırlar və o iki nəfər Soltanı hədələyir. Bir azdan aralarında vuruş başlandı. Mən bıçağı çıxarıb içəri girdim. Bu zaman o iki nəfərin süretlə çıxdıqlarını gördüm. Mən açıq qapıdan otağa girdikdə gördüm ki, artıq iş-işdən keçmişdir.

Səhərdən məlum oldu ki, axşam idarədə Soltanı bıçaq ilə öldürmüsələr. Bu xəbər bir dəqiqdə şəhərə yayıldı. Hiss elədim ki, ətrafdakılar mənə şübhə ilə baxırlar. Bu şübhə sonra get-gedə artdı, böyüdü... Axırı onunla qurtardı ki, məni həbs etdirilər.

Heç eybi yoxdur. Həqiqət elə bir şeydir ki, harda olsa adamın imdadına çatır. Nə qədər boyaq işlədirsen işlət, ağ üzü qaralda bil-məzsən. Qızıl paslanmaz.

II

Bu hadisədən dörd ildən artıq bir vaxt keçmişdir. İndi mən yeni tikiləcək qəsəbənin texniki təyin olunmuşam.

Eynilə o günler kimi bir gündür. Bayramdır, inqilab bayramı... Yenə klub ağızına kimi doludur. Deyən, gülən, danışan... Gənclər oynayırlar, oxuyurlar... Ancaq o mən gördüyüüm adamlar artıq büsbütün dəyişmişlər. O, komsomolcular indi partiyaçı, böyük fəal işçi olublar.

Mən yenə balkonda durub söyüd yarpaqlarının şirin səhbətlərinə qulaq asıram. İclasın başlanmasına hələ yarım saat var... Yenə də maşın dəyirmanı səhnədə çalınan pianonun səsinə qarışır.

Burdan uzaq dağlar görünür. Qəbiristanlığın daşları başlarını qaldırmış kimi durur və gurultulu şəhəri dinləyir. Bu daşlardan başlayaraq xatirəmin silsiləsi açılır:

Milis qabağında getdiyim küçələr, həbsxana, müstəntiq, prokuror... mənim sözlərimə əvvəlcə inanmadılar. O iki nəfər kimdir? Bu səhbət onlara nağıl kimi gəldi. Sonra isə kələfin ucu açıldı. Canılər tutuldular, mən tamamilə bərəət qazanaraq azad edildim.

Ondan sonra artıq sakit bir həyat başlayır... Tələbəlik həyatı, ailə həyatı. Bu cür söyüdlərin dibində dərs hazırlamaq... Oxumaq... mütali... evə gəlib məsud xoşbəxt bir ailə görmək.

Bunlar məni indiki mövqeyimə gətirib çıxartdı, bunlar məni irəliyə aparacaq...

* * *

– Saleh! Dur uşağı aparıb yaslıyə ver, mən tələsirəm.

– Sən məni lap arvad elədin, ay İnci!

Söyüd yarpaqları piçıldı şəhər. Piano bərkdən güldü. Maşın dəyirmanı daha da bərkdən işləməyə başladı.

1933

MİRZƏ İBRAHİMOV

(1911-1993)

Tanılmış nasir, dramaturq, ədəbiyyatşünas və publisist Mirzə İbrahimov Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığında Evə kəndində doğulmuşdur. Yeddi yaşı olanda atası və qardaşı ilə Bakıya gəlmışdır. 1919-cu ildə atası vəfat etmiş, 8 yaşlı uşaqlı bir tika çörək pulu qazanmaq üçün Balaxani və Zabrat kəndlərində muzdurluq etməli olmuşdur. Azərbaycanda Aprel çevrilişindən sonra o, fabrik-zavod məktəbində oxumuş, 30-cu illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində, sonra SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır.

Əmək fəaliyyətinə yeniyetmə yaşlarından başlayan M.İbrahimov zavod fəhləliyindən akademikliyə qədər yüksəlmişdir. Gənclik illərində o, Naxçıvan MTS siyasi şöbəsi "Sürət" qəzetiin redaktoru, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, XKS yanında incəsənət işləri idarəsinin rəisi vəzifələrində çalışmışdır. 1941-ci ildə Sovet Ordusu sıralarında Cənubi Azərbaycana getmiş, Təbrizdə "Vətən yolunda" qəzetiin məsul redaktoru işləmişdir. Ordudan tərxis edildikdən sonra Azərbaycan xalq maarif komissarı (1942-46), Yazarlar Birliyi İdarə Heyətinin sədri (1946-54), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1946-50), Respublika Ali Soveti Rəyasət Heyətinin sədri (1954-58), Azərbaycan Yazarlar Birliyi İdarə Heyətinin birinci katibi (1965-75), sədri (1982-87), Asiya və Afrika Ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri (1977-89) vəzifələrində işləmişdir.

Yazıcı həm də istedadlı alim-ədəbiyyatşünas olmuşdur. O, 1945-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmiş, Nizami adına Ədəbiyyat İnstitutunda direktor və şöbə müdürü vəzifələrində çalışmışdır. Ədib Azərbaycan SSR əməkdar incəsənət xadimi (1941), SSRİ Dövlət mükafatı laureati (1950), Azərbaycan SSR xalq yazarı (1961), Azərbaycan SSR Dövlət mükafatı laureati (1965), Beynəlxalq Nehru mükafatı laureati (1979), Sosialist Əməyi Qəhrəmanı (1981) fəxri adlarına layiq görülmüş, dəfələrlə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputati seçilmişdir.

Görkəmli yaziçi 1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.

Mirzə İbrahimov bədii yaradıcılığı XX əsrin 20-ci illərində şeir yazmaqla başlamış, lakin ədəbiyyat tarixində nasir və dramaturq kimi məşhurlaşmışdır. Onun "Gələcək gün", "Böyük dayaq", "Pərvanə", "Pərvizin həyatı", "Firtına quşu", "Güləbətin" kimi roman və povestləri Azərbaycan nəşrinin klassik nümunələri sırasına daxildir.

ZƏHRA

Həsən iyirmi ildən artıq idi ki, Bakı neft mədənlərində fəhləlik edirdi. O, inqilabçı-fəhlələr arasında yaşamasına baxmayaraq, keçmiş həyata möhkəm bağlı idi: mövhumata inanar, namaz qılmaq, oruc tutmaq kimi köhnə adətlərdən əl çəkməz, ictimai işlərdən kənarda gəzərdi.

Bununla belə, o, zəhmətkeş adam idi, əlinin əməyi ilə yaşayardı. Çar dövrünün bütün əzablarını görmüş Həsən 18-19-cu illərin dəhşətli acliğina dözmüş, keçmiş ağaların zülm və soyğunçuluğunun şahidi olmuşdu. Bunun üçündür ki, hər zaman Şura hökumətindən razılıq edərdi: "Çox yaxşı hökumətdir. Öz hökumətimizdir, yoxsunluq, əli qabarının hökumətidir..." deyər, onun uğrunda hər fədakarlığa hazır olduğunu bildirərdi. Çətinliklərə də dözərdi. Kooperativ dükanlarında ərzaq şeyləri az tapılanda qətiyyən şikayət etməz, narazılıq göstərənlərə hər yerde hücum çəkər, hökumətin siyasetini həmişə müdafiə edərdi. Lakin Həsən Şura hökumətinin yalnız bir siyasetindən razı ola bilmirdi:

— Hər gözəlin bir eybi olduğu kimi, bizim hökumətimizin də bir eybi var. Dinə-şəriətə zidd gedir. Bircə bunun səbəbini anlamırıam, — deyib gileyənərdi. Həsən, xəyalən də olsa doğma hökuməti ilə ixtilafa girmək istəməyərək, hər şeyin tezliklə düzələcəyinə ümidi edirdi, özünü inandırmağa çalışırdı ki, hökumətin din və mövhumat əleyhinə olması ötəri bir yanlışlıq nəticəsidir. Gec-tez hökumət başında olan yoldaşlar öz səhvlərini başa düşəcək və haqq yoluna qayıdacaqlar. Lakin yeni bir hadisə Həsəni tamamilə çəşdirdi. Həyat onu arzuolunmaz və acı bir həqiqətlə üz-üzə gətirdi: mövhumata qarşı mübarizə soyumamış, çadra əleyhinə kampaniya başladı. Bununla da Həsənin səbir kasası dolub daşdı:

— Bu da sözdür? Sənin arvadların çadrasında nə işin var! Hökumətsən, hökumətliyini elə! Qoy kim necə istəyir, elə də gəzsin. Bəs hürriyyət, azadlıq harda qaldı!..

"Məhv olsun mövhumat!" sözünün dalınca "Rədd olsun çadra!" sözünü eşidəndə Həsən belə qənaətə gəldi ki, bu iş hökumət işi deyil, dünyanın axırı gəlib çatıb, imamın zühruru yaxınlaşır! Həsən başa düşmürdü ki, ölkədə sosializm quruluşu gündən-günə canlanır, qarşısına çıxan bütün maneələri kökündən yixib dağıdırıldı. Bu

qüvvətli bir axın idi ki, öz təbii məcrasına düşmüdü. Köhnə dün-yanın hakimiyyətini, zülm və zoraklığını yixdiyi kimi, çürük əxlaqını, geriliyini və cəhalətini də yixacaqdı. Həsən burasını anlamır və bərk təlaşa düşürdü. Hətta ürəkdən sevdiyi hökümətin bu tədbirlərinə qarşı çıxır, ürəyi ağrıya-ağrıya mübarizəyə girişirdi. Anlaya bilmirdi ki, öz çürük düşüncələrilə bu qüdrətli axının qarşısını alıb, onun cərəyanını yavaşda bilməyəcək! Əksinə, müqavimət göstərdikcə yeni və daha ağır zərbələrə məruz qalır, həyat onu gündəngünə sixirdi. Bunun da səbəbi o idi ki, arvadı Zəhra, daha əvvəl olduğu kimi onun dediklərinə kor-koranə itaət etmək istəmirdi.

Ər-arvad və din məsələsində Həsən köhnə ata-baba yolu ilə gedənlərdən idi. Hər gün işdən çıxıb evə çatan kimi arvad çəkmələrini çıxartmalı, ayaqlarını yayda sərin, qışda ilıq su ilə yumalı idi. Həsən buna adət etmişdi. Beləliklə, nəinki arvadını, hətta özünü də alçaldığını görmürdü. Arvadı isə bunu görməyə başlayır və içəridən dolub-boğulurdu. Doğrudur, hələ ki, Zəhra ərinin heç bir sözünü iki eləmir, əmrindən çıxmırıldı. Ancaq halindəki dəyişikliyi də gizlədə bilmirdi. Zahirən nə qədər müti olsa da əvvəlki Zəhra deyildi. Həsən bunu açıq hiss edirdi. Zəhra susub-dolduqca Həsənin şübhələri dərinləşirdi.

Hətta üç gün əvvəl Zəhra işdən gəlmış ərinin ayaqlarını yumaq istəmədi, iri qara gözlərini süzdürüb dedi:

– Səhərdən paltar yuyub, ütü çəkmişəm, qollarım düşür! Su hazırlır, buyur özün yu...

Həsən tüklü ayaqlarını yumayıb, elə o cür başmağın içində saldı və qaşqabağını sallayıb düşündü. Düşündükcə də başında min dürlü qara fikirlər oyanırdı, şübhə, yaz dumani kimi artaraq onu boğub öldürdü. Zəhranın hər hərəkətində bir başqalıq müşahidə edirdi: “Görəsən kim arvadın saqqızını oğurlayıb? Yaziq türkəsaya adamdır, birdən keçər bir cüvəllağının əlinə, yixar evimi, papağımı vurar yerə, ciyərim od tutub yanar, əlim bir yerə çatmaz. Vaxt ikən əlac etmək lazımdır!” Bu fikirlə Həsən arvadını güdməyi qərara aldı. Doğrudur, bu fikir başına gələndə qorxusundan titrədi, elə bil ki, birdən qabağına canavar çıxdı. Axi neçə illik birgə həyatları ərzində onların arasında gizlin bir şey olmamışdı. Biri o birindən xəbərsiz bir addım atmamışdı. İndi isə buna məcbur idi. İnsanın etibarına lənət!..

Hər halda başqa çarə yox idi, çünkü Həsən nə qədər soruşdu ki, “arvad nə var, niyə gözümə özgə cür dəyirsən?” – Zəhra “bir şey yoxdur”, – deyib durdu. Buna görə də Həsən ayaqları əsə-əsə bir gün arvadını güddü.

Evdən çıxanda dedi ki, “işə gedirəm, bəlkə bir az da həmişə-kindən gec gəldim. Ya da sabahacan gəlmədim. Yoldaşım nasazdır. Onun da vaxtını mən çəkəcəyəm”. Arvadına belə dedi. Özü isə evdən çıxıb bir az aralı su budkasının dalında gizləndi. Kaş heç gizlənməyəydi, ya da elə oradaca qızları sinaydı, gübən yerdə gözləri kor olaydı. Nə isə olacağa çarə yoxdur – gizləndi və gözlədi. Qapıları açılında az qaldı özündən getsin: Zəhra çadrasız, qapıdan çıxıb hara isə yollandı. Həsən istədi atılıb onun saçlarından tutsun, ayaqlarının altına salıb təpikləsin. Lakin özünü saxladı. “Görək hara təşrif aparır”. Bu fikirlə onu təqib etməyə başladı. Zəhra arxayıñ yeriyirdi, yan-yörəsinə də baxmırıldı. “Qızlarını sindirməsam, heç kişi deyiləm”, – deyib Həsən onu gübə-gübə irəliləyirdi. Az gedib, çox gedib Zəhra balaca, ikitəagli qapıdan içəri girdi. Həsən bu evi yaxşı tanıydı. Burada Firuzə adlı bir gənc müəllimə yaşayırıdı. Həsənin ondan zəhləsi gedirdi. Çünkü o, ata-anasının yolundan çıxmış, saçını keşdirməklə komsomolka paltarı geymiş, dəfələrlə Həsənlə qadın azadlığı mövzusunda mübahisə etmişdi. Firuzə bir neçə dəfə Həsəngilə gələrək Zəhranı savadlandırmaq istəmişdi, Həsən isə ona mane olmuş, qapısından qovmuşdu.

– Yuyulmamış çömcə kimi hər yerə soxulma, ay bacı!

Firuzə isə gülümsəyərək:

– Eyb etməz, mənsiz də Zəhra ayılacaq! – demişdisə də bir daha onlara gəlməmişdi, Həsənin ürəyinə əbədi bir qorxu salaraq getmişdi. Həsən hər gün namaz üstündə özünə yaxın olan qadın və qızların Firuzə kimi olmaması üçün Allaha yalvarırdı:

– Özün bunları pis yoldaş saxla, ilahi!

Lakin indi məlum olurdu ki, Allah nəinki başqalarını saxlaya bilməmiş, Həsənin öz arvadına da kömək etməmişdi. Zəhra, Firuzəyə qoşulmaqla, onun getdiyi yola düşmüşdü. İndi Həsən nə edə bilərdi? Arvadı döysün, söysün, ayağı altına salıb əzişdirsin? Yox, bunu bacarmayacaqdı, həm qorxurdu, həm də ki, Zəhraya əl qaldıra bilməzdi. “Sağ olsun ki, başqaları kimi ayağı əyrilik eləmir. Arvad yanına gedib, yazı-pozu öyrənir, – deyib özünə təsəlli verdi. – Gələr, danışaram, deyərəm, getmə, vəssalam!”

Bu fikirlə evə qayıdıb, səbirsizliklə Zəhranı gözləməyə başladı. Lakin Həsən evdə rahat otura bilmədi. Hər dəqiqə bir ilə çevrilib, qurtarmaq bilmir, onu sıxırdı. Sanki evin divarları da daralmış, havası qurtarmışdı. İndi Həsənə elə gəlirdi ki, Firuzə Zəhraya yalnız yazıpozu öyrətməklə qalmayacaq, üzünü açıb, həyasını qaçıracaqdır: "Elə hər yekə biabırçılıq bu sayaq başlayır. Əvvəlcə yazı-pozu, axırdı da namussuzluq! Arvadı bu yoldan qaytarmaq lazımdır, vəssəlam!"

– A kişi, nəyin vəssalamını edirsən? – deyə Zəhra birdən içəri girib həm boğuldı, həm də titrək səslə soruşdu və cavab gözləmədən əlavə etdi, – bəs sən bu gün gəlməyəcəkdin?!

Həsən istədi yumruğunu qaldırıb endirə arvadın təpəsinə, hətta yumruqlanmış əlini havada yellədi, lakin öz yumruğunu öz sinəsinə vurub mırıldadı:

– Öldürmə məni, Zəhra!

Zəhranın ona yazığı gəldi:

– Nə olub, ay Həsən, niyə bu rəngə düşmüsən, bu nə sözdür deyirsən?

– Tez cavab ver görüm, bu saat haradan gəlirsən? Hansı xarabada ayaq döyürdün? Məni yatırdıb kimin yanına qaçırsan?

Zəhraya elə gəldi ki, Həsən bayaq qaldırıldığı yumruğu indi çırpıldı başına. Gözləri qaralı, səbri tükəndi. Hər dəfə Həsən acıqlananda başını aşağı salıb duran Zəhra, bu dəfə dik saxladı, ərinin gözünün içində baxdı, həm də üsyankar bir tövrlə baxdı:

– Firuzəgildə idim!

– Orada sənin nə işin var? Nəyin itib tapa bilmirsən?!

– Heç nəyim itmeyib, Firuzədən dərs aliram.

– Nə dərsi?! Ərin üzünə durmaq, ari-namusu atmaq dərsi, hə?

– Yox, Həsən. Ağilli-başlı kitab dərsi.

– Sənə kim icazə verdi, kim?!

Zəhra cavab verməyib, balaca otağın qab-qacaqla dolu ləməsinə tərəf yeridi. Həsən onun qabağını kəsib qolundan tutdu:

– Söz soruşuram, cavab ver, de görüm, kimdən icazə alıb, o abirsızın yanına gedirsən?

Zəhra qolunu çəkib yabançı, anlaşılmaz bir səslə:

– Heç kimdən, özümdən, – dedi, – mən qul deyiləm ki!

Həsən şapalaq yemiş kimi qıpqırmızı qızardı. Arvad ona meydan oxuyurdu, bundan böyük namussuzluq olmazdı! Əqli başından çıxmış halda, özü bilmədən Zəhranı vurdu. Zəhra ağlamadı, qışqır-

madı, geri də çəkilmədi, gözlərindən ildirim çaxlığı halda, durub Həsənin ikinci şilləsini də gözlədi. Həsən hiss etdi ki, əlini bir də qaldırırsa, daşa çırpacaq, ev-eşiyi uçulacaqdır. Əli titrəyib yanına düdü, nə isə boğazı tutuldu, nəfəsi darıxdı, acizlikdənmi, peşmanlıqlıdanmı qəhərləndi, gözləri dolanda evdən çıxdı, hara isə tələsir kimi küçə boyu sürətlə baş alıb getdi...

Bir-iki dəfə adamlarla döş-döşə gəldi, az qala bir arvadı vurub yixacaqdı. Arvad yana durub:

– Kişinin başına hava gəlib, ayağının altına da baxmır ha! – dedi.

Həsən bu sözləri eşitməyib gedir, Xəzrinin müqavimətini qırırdı. Xəzri də onu döyəcləyir, dalanların başında şiddetlə üstünə atılıraq yavaşımağa məcbur edirdi. Bütün bunlara baxmayaraq, o bir an da fikrindən ayrılmırıldı: “Nə etməli? Arvadla başlanan bu cəngicidən axırını hara çıxarmalı?” Ömründə Həsən belə çətin məsələyə rast gəlməmişdi. Zəhrani sevdiyinə baxmayaraq, boşayardı. Eşqini ürəyindən çıxarıb atar, namussuzluğa razı olmazdı. Ancaq boşamaq mümkün deyildi. Elə bil ki, beş yaşlı oğlu Hüseyn bir əliylə anasının yaxasına suvaşıb, o biri əlini atasının boynuna salaraq onları bir-birinə çəkir, “buraxmaram” deyib qışqırıldı. Həsən uşaq-canlı idi. Hüseynin göz yaşına dözə bilməzdı. Özü yetimlik çəkmışdı, anasızlığın nə olduğunu bilirdi. Oğlunun ögeylər qapazı və tənəsi altında böyüüməsinə razı ola bilmirdi...

– Yox, Hüseyni anasız qoymaq günahdır!

Zəhra ilə yaşamaq da mümkün deyildi. Yəni arvad peşman olsa, tövbə etsə, Həsən günahından keçər, hətta bu hadisəni unudardı. Olub, olmamış olsun! Ancaq hiss edirdi ki, Zəhra tövbə edənə oxşamır. Buna görə də nə qədər düşünürdüsə, bir qərara gələ bilmirdi. Bu ziddiyətli fikirlərlə gəlib vağzala çıxdı. Qatara minib, şəhərə getdi. Şəhərdə isə heç bir işi yox idi. Dolaşış fikirlərlə küçələri boş-bosuna gəzərək günü axşam elədi. Sonra təkrar mədən dairəsinə, öz evinə qayıtdı. Bu fikirdə idi ki, indi arvad soyuyub, hər halda peşmandır, onun yolunu gözləyir. Lakin evdə heç də təsəvvür etmədiyi bir hal qarşısında qaldı.

Zəhra otaqda yoxdu, hətta lampa da yandırılmamışdı. Həsən lampı yandırıqdə ilk gözünə dəyən oğlu Hüseyn oldu. Uşaq bir küncdə boynunu burub yatmışdı. Sanki üzünə yetimlik kölgə salmışdı. Həsənin ürəyi daha da sıxıldı. Qeyri-ixtiyari olaraq dodaqaltı söylendi:

– İşə düşmədik, qardaş!

Həsən pəncərə qabağında oturub düşünərək, gah özünü danlayır, arvadın əvvəlcədən qabağını almadığı, işi bu yerə gətirib çıxardığı üçün peşmançılıq çəkir, gah da Zəhranın dalınca deyinirdi: Yaxşı deyiblər “adamin yerə baxanı, suyun lal axanı”, gör birdən necə partlayıb qaynadı!

Belə düşünməsinə baxmayaraq, Həsən gözləyirdi ki, indicə Zəhra qapını açıb içəri girəcək. Ancaq Zəhra gəlib çıxmadı. Nə o gün, nə sabahısı, nə də üçüncü gün evə qayıtmadı. Həsən üçün cəhənnəm əzabı ilə dolu olan bir həftə gəlib keçdi. Zəhradan heç bir xəbər çıxmadı. “Olmaya arvadı öldürdülər? Bəlkə bu Firuzə salıb onu lotu-potunun çənginə. Mən yatmışam, dünyadan xəbərim yoxdur”. Bir azdan sonra Həsən bu fikirdən əl çəkdi. “Yox, insaf yaxşı şeydir, Zəhra bir adama gözünün ucu ilə baxan deyil. Mələk kimi bir şeydir. Necə olsa da o yollara düşməz. Bəs bu harada ola? Əlbəttə, Firuzə bilər. Heç kəs bilməsə də, ona məlumdur! Evin yixilsin bu arvadın kəbinini kəsən kor Abbas! Nə bəd qələmin varmış”, – deyib dolaşıq fikirlər əlində qalmış Həsən bir az da Molla Abbasın dalınca qarğadı.

İndi Həsəni hər şeydən çox sinsidən balaca Hüseyn idi. Gündüzlər uşaq anasızlığa bir təhər döyürdü. Cürbəcür oyunlarla başını tovlamaq olurdu, amma elə ki axşam geldi, iki ayağını bir başmağa qoyub yatmaq istəmir: “Ana, ana!” deyə ağlayır, məsum gözlərlə atasına baxıb, zariyirdi: “Ana, ana, ana...” O zaridinqca da Həsənin ürəyi bir tikə olur, dilim-dilim doğranırdı:

– Mənim evim yixilsin, körpənin günahı nədir?! – deyib başına döyük, uşaq əldən düşüb, gözləri yumulana qədər qucağında gəzdirirdi, – indicə anan gələr, bala. Anası gəl, gəl, gəl!..

Axırda Həsənin əlacı kəsildi, bir gün Firuzənin yanına getdi, ona hədə-qorxu gəldi.

– Mən səndən şikayət edərəm, səni tutduraram! – dedisə də, Firuzəyə bir təsir edə bilmədi.

Firuzə ala gözləri ilə onu süzüb gülümsədi:

– Həsən qardaş, hələ ayılmamışan, get gözlərini yaxşı-yaxşı yu, ayıl, gəl. Bəlkə dünyani görəsən!

Həsən teləb etdi:

– Mən səndən Zəhranı istəyirəm, uşağımın anasını!

– Uşağın anası deyir ki, mən qul deyiləm, adamam! O yerdə ki, hörmətimi saxlamırlar, ora ayaq basmaram... Daha bəsdir!

Firuzə çox sözlər dedi, ancaq onların heç biri Həsənin yanında qalmadı. Yəni heç başa düşmədi ki, nə deyir. Daha acıqlı, daha pozğun fikirlərlə evinə qayıtdı və Zəhradan ümidi kəsməyə başladı. Fikri onda oldu ki, balaca uşağı ovundursun, anasızlığını ona unutdursun: “Neyləyim, elə bilərəm taun gəlib arvadı aparıb” – dedi və bütün fikrini uşağa verməyə cəhd etdi. Hər axşam onu yanına salıb evlərinin yanındakı klubə aparardı. Əlbəttə, heç şey anlamasa da musiqi, rəqs və hay-küy uşağı cəlb edər, əyləndirər. Beləliklə, Həsən özü də hiss etmədən klubun yolunu tanıdı. Orada nəinki müsamirələri, yavaş-yavaş danışq və mühazirələri də dirləməyə, yeni-yeni adamlarla tanış olmağa başladı. Klubun işçiləri balaca Hüseyni sevdilər, hərəsi onu bir tərəfə aparır, yanında oturdur, gəzdirir, şəkillər göstərirdi. Həsən də oturub tamaşalara baxır, faydalı sözlər eşidirdi. Bütün bunlar tədriclə onun fikrinə təsir göstərməkdə idi. Bir sözlə mövhumat və köhnə fikirlərlə dolu başında qəribə bir inqilab yaradırdı. O, anlamağa başlayırdı ki, qadın haqqında eşitdiyi köhnə sözlər, çox da yaxşı deyil. Ona demişdilər ki, qadın ərinin qulu-dur, qiyamətə də ərinin dalınca gedəcəkdir. Bu sözlərin gülünc və mənasız olduğunu anladıqca öz hərəkətlərini pisləyirdi. “Mən nə qədər yaramaz iş tutmuşam. Zəhra kimi arvadı da vurmaq olarmı?”

Beləliklə, aylar gəlib keçdi, Zəhra evə qayıtmadı. Doğrudur, o, ara-sıra qonşular vasitəsilə uşağını çağırtdırır, sinəsinə basıb qızdırır, gözləri yaşarmış halda uşaqtan ayrıılırdı, bütün yalvarışlarına baxmayaraq, evə qayıtmırırdı.

Zəhra uşaqla elə vaxtlarda görüşürdü ki, Həsənlə rastlaşmasın. Həsən bunu hiss etdikcə, arvadının ürəyini necə yaralılmış olduğunu bildi. Bu fikrə gəldi ki, Zəhra heç zaman onu bağışlamayacaqdır. Bəlkə yeni bir arvad alsin. Yox! Hüseyni ögey anaya vermək insafsızlıqdır. Bəlkə pis adam çıxdı, uşağı döyüb sinsidər, məhv edər. Yaxşısı budur ki, tutduğu əməlin cəzasını özü çəksin, ömrünün axırına qədər beləcə yaşayıb, bircə oğlunu böyürər, boy-aşa çatdırar. Neyləsin, hərənin həyatda bir qisməti var. Həsəninki də belə oldu...

Bu fikrə gəlib taleyi ilə barışlığı zaman Hüseyin bərk xəstələndi. Haradansa uşağı göy öskürək tutdu. Həkimlər onu daim açıq havada gəzdirməyi məsləhət gördülər. Xəstəliyin təsirindən olma-lıdır ki, Hüseyin çox şıltəqlıq edir, tez-tez ağlayır, öskürək əldən salanda isə göyərib durur, məsum baxışlarını atasına dikərək, sanki

kömək istəyirdi. Həsən hiss edirdi ki, uşağa xüsusi qayğı lazımdır. Ana qayğısı! Bunu heç bir şeylə əvəz etmək mümkün deyildi. Doğrudur, ata və anasının arasındaki uçurumu hiss etmiş kimi, son zamanlar Hüseyin artıq “anamı istəyirəm” – demirdisə də, ata bu arzunu onun baxışlarında oxuyaraq daha artıq əzab çəkirdi...

Evdən getdikdən sonra, Zəhranın özünü necə aparması haqqında Həsən əlaltıdan məlumat yiğmağa da başlamışdı. Hamı bir ağızdan onun namuslu, çalışqan və çox bacarıqlı bir arvad olduğunu deyirdi. Hətta Əli Bayramov klubundakı yaşılı qadılardan biri üzünü Həsənə tutub ağa-ağına dedi:

– Ay kişi, adam da belə arvadı əldən qoyar?! Heç ağlın yoxdur. Sənin kimi kişinin qulağının dibini yağlayım.

– Mən həya-abır bilməyən arvadın ayağına getmərəm! – deyə Həsən yalandan da olsa özünü darddı.

– Kaş ki, hamı Zəhra kimi təmiz və həyalı-abırlı olaydı! Eləsinin ayağına getmək də kişinin ucalığıdır.

Əvvəlcə qulağını deşən bu sözlər, zaman keçdikcə Həsənin xoşuna gəlir, ona yeganə çıxış yolunu göstərirdi. “Axı adam da öz əlilə vurub öz dibərdini dağıdarmı? – deyə düşünürdü, – indi ki, Zəhra belə ürəyi təmiz, ağılı başında arvad çıxdı, lap ayağına da gedərəm, qabağında ikiqat da olaram!” Həsən Zəhranın yanına getməyi qərara aldı. Zahirən bəhanəsi də bu olacaqdı ki, “uşaq xəstədir, gəl analıq elə, mən bacarmıram”. Bu fikirlə evdən çıxmaq istəyəndə qapı açıldı, Zəhra içəri girdi. Həsən yenə də onun gözlərində bir intizar və təlaş görəsə də, mənasını anlaya bilmədi: açıqmı, günahkarlıqmı, qorxaqlıqmı ifadə edirdi? Yox, Həsən orada barışmaz bir qəzəb görüb susdu, uşağın yatağını göstərib:

– Uşaq xarabdır, Zəhra, xarabdır!..

Özü də öz səsindən qorxdı, – bu nə iniltidir, gücsüzlükdür! Arvadın qabağında ağlamayacağam ki! Amma doğrudan da göz yaşı boğazında düyünləndi, az qaldı Həsəni boğsun. Təkrar etdi:

– Əldən gedir, Zəhra!

– Bilirəm, eşidib gəldim, işə də getmədim.

Zəhra uşağın başını qucaqlayıb alnından öpdü. Hüseyin gözünü açıb anasını görəndə, qeyri-ixtiyari qollarını açdı, onu qucaqladı:

– Ana...

– Can bala! – deyib Zəhra onu bir də oxşayıb öpdü.

- Getmə, ana, qal yanımda! – deyib Hüseyin yerindən dikəldi...
 - Qalacağam, qalacağam, gülüm... Sən sağal, qalacağam.
- Lakin bir həftə sonra Hüseyin sağalmağa başlayanda, öskürək qayıtmaga üz qoyanda, Zəhra yiğişib evdən çıxdı. Həsən həyətdə onunla qarşılaşdı. Geyimindən və təhər-töhüründən məsələni anladı:
- Hara, Zəhra?
 - Fabrikə, dərsə... Mənim yolum başqadır, səninki başqa, Həsən. Mən sən deyənləri edə bilməyəcəyəm.

Həsən çox şeylər demək istədi, hətta Zəhranın qolundan tutub yalvarmaq, üzr istəmək də ürəyindən keçdi. Ancaq nə danışa bildi, nə də əlini tərpətdi. Birdən-birə səadətini itirmiş adam kimi ümidişsiz və çəşqin halda həyətin ortasında donub qaldı, işiq kimi səssizcə çəkilib gedən Zəhranın dalınca baxıb düşündü: yaxşı deyiblər ki, ürək bir şüşədir, sindirdin, yamamaq olmaz...

Zəhra da əvvəllər bu fikirdə idi. Həsənin əl qaldırmasını və təhqiranə sözlərini heç cür uda bilmirdi. O hələ savadsız və kasib atasından uşaqlıqda eşitmışdı ki, insanı vurmaq olmaz. Kötək həyvana yaranıb, insana yox! Kim ki, şapalağa dözdü, gərək adamlıqdan əl çəksin!

Bu fikir Zəhrada yenilməz bir qürur oyatmışdı. Ərinin danlağına, haqsız tələblərinə dözər, həya və ismət naminə söz qaytar-mazdı, indi də Həsənin o hərəkətlərini bağışlayırdı, üstünə əl qal-dırmasını isə heç cür bağışlaya bilmirdi. Lakin zaman keçib, hırsını və acığını soyutduqca dərindən düşünüb deyirdi: “Neyləsin yazıq. Cəhalət gözünü bağlamışdı. Nə görür, nə başa düşürdü! Heç nə! Amma özü düz adamdır, məni də ürəkdən isteyirdi. İnsaf da yaxşı şeydir, dili olmasa da ürəyi var!” Mehz buna görə də uşağı Həsən-dən alıb aparmaq fikrinə düşmədi. Övladından uzaq yaşamağın ağırlığına dözdü, lakin yaxşı hesab etdiyi adama sağalmaz yara vurmaqdan çəkindi. İndi Zəhranı evə qayıtmaga qoymayan, tərəddüd içində saxlayan başqa şübhələr idi: “Görəsən səhvini başa düşüb mü? Görəsən uşaqqı əldən saldığı üçün, ürəyi darixdığı üçün barışmaq isteyir, yoxsa günahını anladığı üçün? Gedərəm, bir də gördün iki həftə keçməmiş başladı köhnə havaları calmağa. Onda nə dözə bilərəm, nə də çıxıb gedə bilərəm. Deyərlər, bu arvad oyun oynayır, gərək özümü odlayam”.

Zəhranın bu tərəddüd və iztirablarını anlamış Firuzə bir gün onunla açıq danışdı:

– Bilirsən, Zəhra, mən özümü sizin qabağınızda, yəni sənin və Həsənin yanında günahkar bilirom. Gərək səhvimi düzəldəm.

Zəhra heyrətlə xilaskarına baxdı:

– Bu nə sözdür, Firuzə?! Mənim gözümü açan sən olmusan. Qiyamətə qədər unutmaram...

– Gözünü açmışam, amma ərindən, evindən, usağından ayırmışam. Elə edə bilmədim ki, bu göz faciəsiz açılıydı. Bu da mənim qüsürümüzdur, təcrübəsizlikdəndir.

– Yox, Firuzə, günahın kökü dərindir, qabağımızı kəsən uçurum böyük idi, bu faciəyə köhnə dünyanın qara qüvvələri səbəb oldu.

– Hər halda mən sizi barışdırımlıyam. Gərək sən evinə qayıdasan. İndi sən ictimai bir qadınsan, savadlanmışsan. Həsənə də təsir etməlisən. Evi yıxmaq asandır, tikmək çətin.

– Mən nə edə bilərəm?!

– Qayıt evinə, vəssalam...

Bu təklif Zəhraya ağır gəldi, Həsən “qal” deyəndə rədd etmişdi, indi özü necə durub gedəydi, bu hərəkət onu Həsənin gözündən salmazdım?

– Yox, Firuzə, bunu məndən tələb etmə. Mən necə özbaşına geri qayıda bilərəm?!

Firuzə yoldaşını anlayıb təkid etmədi, başqa yollar axtarmağa başladı, əvvəlcə istədi Həsənə kağız yazsin. Sonra bu fikirdən vaz keçdi. Sifariş göndərmək də ağlına gəldi, lakin bir az düşünəndə bu da ona yersiz göründü. Qərara aldı ki, hər yoluna düzü yaxşıdır, – birbaş Həsənin yanına getsə, daha doğru olmazmı?

Firuzə elə bu cür də etdi və iki gün sonra Həsənlə Zəhrani öz otağında görüşdürdü. Eyni açılmış, üzü ümidił gülən Həsən, Zəhraya qəribə bir nəvaziş və sadəliklə:

– Sən gedəni evimiz suyu qurumuş dəyirmana dönüb, – dedi, – çıraqımızı yandıran yoxdur, Zəhra. Qayıt evimizə.

Zəhra içəridə sevinsə də, üzdə çox fikirli və həyəcanlı görüñürdü:

– Bəs o sözlər, bəs o əzablı axşam?! Axı...

Həsən onun sözünü kəsdi:

– Təqsirimi boynuma alıram, Zəhra... Axı bilirsən ki, o zaman gözüm bağlı idi, kor idim. Bu Firuzə bacı yaxşı demişdi: mən heç şeyi görmürdüm, həqiqəti itirmişdim. İndi isə başa düşürəm, mən də savadlanmışam, gecə kursuna gedirəm. Gəl yenidən əl-ələ verək.

Zəhra ürəyində bir rahatlıq duysa da, asanlıqla razılıq vermedi:

– Mən bir şərtlə sənin evinə gələrəm.

– Nə şərtlə?

– Bütün köhnə qaydaları uçuraq, yeni ailə yaradaq.

Sevincdən çəşmiş Həsən, qeyri-ixtiyari soruşdu:

– Yeni ailə hansıdır?

– Yeni ailə budur ki, hər ikimiz hüquqca bərabər oluruq, ər ağa-liğι deyilən şey aradan çıxır. Sən mədəndə, mən də öz qulluğumda çalışıram.

– Razıyam.

– Qətiyyən çadra örtməyəcəyəm.

– Onu çıxdan başa düşmüşəm...

Köhnə qubarı üstündən ataraq ağarıb gözəlləşmiş Zəhra:

– Bir sözüm də var, – dedi, – mövhumatdan əl çəkməlisən!

Həsənin buğdayı üzü kömür kimi qaraldı, alnını ovuşturdu:

– Xahiş edirəm, Zəhra, etiqadına dəymə. Bir şeyə ki, inanmışam, ürəyimdən çıxara bilmərəm.

– Heç olmasa söz ver ki, evi mollaxanaya çevirməyəcəksən, oruc tutmayacaqsan, aşura saxlamayacaqsan.

Həsən fikirli-fikirli arvadını süzüb soruşdu:

– Yenə bir şərtin var, ya qurtardı?

– Yox, biri də var.

– De gəlsin görək.

– Dərslərimə davam edəcəyəm!

Həsənin buna etirazı yox idi, yenidən rəngi açıldı:

– Əlbəttə, oxuyacaqsan. Oxumasan Hüseynin dərsinə kim baxar?

Daha nə sözün var?

Təzə dəmlənmiş ətirli çay gətirən Firuzə qapıda bu sözləri eşidib gülümsədi:

– Bax, Həsən, bu sözün göstərir ki, doğrudan haqq yoluna gəlməkdəsən. Şirin çay için, mənnən olsa toyunuzu təzədən edərəm...

Zəhra və Həsən minnətdarlıqla ona baxanda gözləri gülürdü...

1929

MƏLƏK

1

Mələk gözlənilməz, ağır bir təklif qarşısında qaldığından fikirli və qüssəli idi. Öz-özünə burulan şabalıdı saçları geniş ağı alına yayılmışdı. Qara gözləri açıq payız göylərində qatı qaranlıq zamanı parıldayan ulduz kimi işiq versə də, dərin kədərini gizlədə bilmirdi. Onun bu halında, əynində boz koverkot kostyum olan, qızıl dişinin arasında papiros tüstüleyən, ayağına səndəl geymiş ortaboylu, qara-yanız bir oğlan içəri girdi, papirosu barmaqları arasına alaraq:

— Salam, Mələk xanım, — dedi, — necəsən, gözümün işiği?

Mələk cavab verməyib, ağı, balaca əlilə saçını alnından dala itə-lədi. Fərman onun etinasızlığına əhəmiyyət vermədən başladığı kimi şirin və yağılı dillə nələr isə söylədi...

Fərmanın əline çox yaxşı fırsat düşməşdü. Neçə aydan bəri təqib etdiyi Mələk, indi onun ovunda idi. Üz-gözünü düzəltmiş, qızın yalqızlığından istifadə edərək buraya gəlmişdi. Bilirdi ki, Mələk indi dənizdə yelkəni qırılmış bir gəmi halındadır. Başının üstünü alıb istədiyinə indi nail olmasa, demək heç zaman ola bilməyəcəkdir. Bunu hiss etmiş kimi Mələyin ürəyinə bir qorxu çökdü. Fərman onun bu halını hiss etdi:

— Bilirəm, sən məndən hürkürsən. Ancaq lap nahaq yerə. İnan ki, məndən arxayın ola bilərsən. Sənin barəndə yaxşılıqdan başqa bir fikrim yoxdur.

Mələk başını aşağı salıb bir cavab vermədi. Fərman əlavə etdi:

— Mən çox yaxşı bilirəm ki, sən çıxılmaz vəziyyət içərisində-sən. Yaxşı bir dostun himayəsinə, köməyinə ehtiyacın vardır. Mən sənə kömək etməyə gəlmişəm!

Mələk donuxmuş gözlərilə ona baxırdı: “Bu adam mənə nə kömək edə bilər? Bu ki, hər zaman məni təqib edir, cürbəcür məktublar yazır, gündə yeni bir təkliflə qabağımı kəsir? Yox, ondan kömək gözləmək olmaz!” Mələk özünü sindirmədi, gizli dərdini ürəyində saxlayıb qürurla dedi:

— Mənə nə olubdur ki, çıxılmaz vəziyyətdə olum. Atam-anam qabağında olduğu halda, sən niyə mənə kömək edəsən?

Fərman güldü:

— Doğrudan da, — dedi, — sən mələksən. Mələk qədər məsumsan. Bəs bilmirsən ki, atan səni ərə verir?

Mələyin üzü qıpqırmızı qızardı. Yaşarmış gözlərini yana çevirdi. Fərman doğru söyləyirdi. Ata və anası onu zorla ərə vermək istəyirdilər. Həm də elə bir adama vermək isteyirdilər ki, Mələyin ondan zəhləsi gedirdi. Qızın sarsıldığını görən Fərman əlavə etdi:

— Niyə danışmırsan? Görünür ürəyindəndir, özün də ərə getmək fikrindəsən. Adaxlı da Allaha şükür handa bir cavanlardan: üz çopur, göz çəp, özü də qumarbaz... kefimiz var...

— Yox... qətiyyən... Mən ərə getməyəcəyəm! — deyə Mələk üsyankar halda ayağa durdu.

Fərman riyakarcasına güldü:

— Mənim üstümə niyə qışqırırsan. O avaraya səni ərə verən mən deyiləm ki...

— Yalandır, mən ərə getmirəm. Bu sözlər yalandır.

— Onda bəs de görünüm bir az əvvəl əmingil bura niyə gəlmüşdi?

— Əmimdir ona görə, bir də ki sənə nə?!

Fərman qızın sualını qulaqardına vurdı:

— Nə üçün gəlmişdilər?..

— Nə bilim nə üçün? Elə-belə gəlmişdilər. Qohum qohumun evinə gedəndə dünya dağılmaz ki...

— Mələk xanım, nə üçün mənimlə belə danışırsan. Mən hamısını bilirəm. Əmin gəlmişdi atandan səni sənin sevmədiyin əmin oğluna alıb getsin. Ona gedəndən sonrakı halını düşünürsənmi? Çopurluğu, çəpliyi, qumarbaşlığı cəhənnəmə, özü də əzazılın biridir – salacaq səni dörd divarın arasına, bayıra çıxmaga qoymayacaq, məktəbdən ayağını kəsəcək, dünya işığına həsrət qoyacaq. Bir-iki ildən sonra da xəzəl kimi saralıb solacaqsan, gözəlliyi itirəcəksən. Halbuki mənim təklifimə razı olsan xoşbəxt olarsan, azad və sərbəst yaşırsan, istədiyin kimi dolanarsan. And içərəm, nəyə desən and içərəm!..

Mələk yaxşı bilirdi ki, Fərmanın sözlərində həqiqət var: əmisi oğlu doğrudan da pis adamdı, kobud, əyyaş, cahil və lovğa idi. Ata-anası ancaq qohumluq xatırəsinə, uşaqlıqdan adaxladıqları üçün, “necə olsa öz adamımızdır” deyərək qızlarını ona verirdilər. Mələyin etirazlarına qulaq asmaq belə istəmirdilər.

— Bir qız üçün qardaşımıla düşmən olmayacağam ki, — deyə atası qəti hökm vermişdi. Əlbəttə, Mələk etiraz edirdi, ağlayırdı, yalvarırdı,

hətta “özümü öldürəcəyəm, baş götürüb hara gəldi gedəcəyəm” – deyirdi. Ancaq bu sözlərə fikir verən yox idi. Buna görə də Mələk hələ ki, tərəddüd içində idi, nə edəcəyini kəsdirə bilməmişdi. Buna baxmayaraq, Fərmanın qabağında özünü aciz göstərmək istəmədi:

– Mən ərə getməyəcəyəm!

Fərman papiros kötüyünnü pəncərədən bayıra atdı. Cibindən ağı ipək yaylıq çıxarıb tərli boynunu sildi və çox yumşaq, mehriban bir səslə dedi:

– Mələk, sən nə üçün özünü aldadırsan, sən ağıllı, düşüncəli bir qızsan. Bilirsən ki, atanın sözündən çıxa bilməyəcəksən. Mən də səni ürəkdən istəyirəm, bədbəxtliyinə dözə bilmirəm. Vallah, bir gün eşidərsən ki, vurub o əmin oğlunu öldürmişəm, qoy aparsınlar qazamatda cürüyüm! Gəl mənim sözümü qoy tərəziyə yaxşı-yaxşı çək. Çıxaq gedək, azad yaşayaq. Səni oxudaram, qoymaram məktəb-dən ayrılasan. Bir az sonra atan-anan da görərlər ki, xoşbəxtsən, gəlib bizimlə barışarlar.

Fərman şirin, yalvarıcı və ümidverici bir ahənglə danışındı. Az qala ağlayacaq, Mələyin ayağına düşüb öpəcəkdi. Əslinə baxsan o, Mələyə xoş gəlirdi. Həm yaraşıqlı, həm bacarıqlı, həm də xoşxasiyyət adamlı. Hər halda Mələk onu bu cür tanıydı. Bəs qabağını kəsən nə idi? Böyük bir səbəb vardı. Dağ kimi keçilməz bir maneə qabığını kəsirdi. Bu maneəni xatırlayanda Mələk yenə də açıqlı halda soruşdu:

– Bəs arvadın Sənəm nə olacaq?

Fərman qızarış tərləsə də özünü itirmədi, günahkar və faciəli adam kimi söyləndi:

– Aləm bilir ki, ondan bezaram, Mələk! Bir bədbəxtlikdir məni tutub ona rast gəlmışəm. Gec-tez biz ayrılmalıyıq. Başqa cür mümkün deyil. Sən olsan da, olmasa da, o zəhər tuluğu ilə bir yerdə yaşaya bilməyəcəyəm. Axı bilirsən ki, onu da mənə ata-anam tapıb gətirib, heç məndən soruşmayıblar.

Birdən Mələyin Fərmana yazığı gəldi: “Axı bizim həyatımızda belə şeylər çoxdur. Hələ də andırı qalmış köhnə adətlər aradan götürülməyib, bu yazıq da yəqin elə onların qurbanıdır”. Belə düşünsə də Fərmana razılıq vermədi:

– Yox, Fərman, necə olsa da ər-arvadsınız. Mən razı ola bilmərəm ki, başqa birisinin bədbəxtliyinə səbəb olum... Ölərəm, razı olmaram!

İki gündən sonra rəsmi elçilənmə mərasimi yerinə yetirildi: qızın göz yaşlarına baxmayaraq zahiri bir təntənə ilə şirnisini içdilər. Danışıqdan Mələk belə başa düşdü ki, bir-iki həftə sonra toyunu edib köçürmək fikrindədirlər, axşam anasına qıslıdı:

– Ana can, məni öz əlinlə oda atma. Ondan zəhləm gedir, qoyub qaçacağam!

Qızın bu fikri ananı dəhşətə saldı, əvvəlcə açıqlanıb özündən çıxdı. Sonra ürəyi yumşaldı, acizliyini bürüzə verdi:

– Çarə yoxdur, qızım, iş-işdən keçib. Boyun qaçırsan həm abrimiz gedər, həm də araya ə davət düşər...

Mələk, ana ilə danışmağın nahaq olduğunu anladı, atası Məşədi Qəzənfərə isə heç yaxın düşə bilmirdi, kişi qərarından dönməz idi. Bu zaman yenə Fərman Mələyi qonşu qızlardan birinin evinə çağırtdıb girəvələdi:

– Necə də saralmışan, Mələk! Mən qorxuram ki, bu insafsızlar səni vərəmlədələr. Allaha and olsun, elə şey olsa, səndən qabaq öz qəbirimi qazdıracağam. Bax, zəhəri cibimdə gəzdirirəm.

Hələ görüşə qədər Fərman Mələyə çatdırmışdı ki, azad olmuyam, Sənəmi boşadım, Allaha şükür!

– Bəs indi aranı kəsən nədir, Mələk? Niyə razı olursan neçə adamın qanı tökülsün, nə səbəbə?!

– Bəs atam, bəs anam, sonra mən onların üzünə necə baxaram?!

– Söz verirəm ki, bircə ay sonra atan da, anan da bizi bağışlayıb qonaq çağıracaqlar, necə olsa, övladın yaxşılığını istəyərlər. Gör-dülər ki, yaxşı yaşayırıq, nə deyəcəklər?..

Fərman Mələyin tərəddüdünə nəhayət vermək məqsədilə yavaş-yavaş irəlilədi, kiçik, yumşaq əlini əlinə aldı:

– Heç fikir eləmə, ömrü boyu cəhənnəmdə yanmaqdansa atanın bircə aylıq küsüsünə dözmək yaxşıdır. Uzaqbaşı bir ay! Sonra atan da, anan da bizi bağırlarına basmasalar, mən heç kişi deyiləm... Onu bil ki, dünyada qoymaram sənin bir tükün incisin. Gözüm üstə saxlaram, nə deyirsən?

Mələk bir söz demədi. Əlini Fərmanın əlindən çəkmədən ağladı...

Mələk zəkali və fərasətli bir qız olduğuna baxmayaraq orta məktəbin yeddinci sinfində oxuyurdu. Halbuki yaşıdları on illiyi

qurtarırdılar. Bunun günüahı düşdürü şəraitdə idi. Atası xırda alverçi idi, elmin, savadın əhəmiyyətini bilmirdi. Azərbaycanda inqilabın altı ili onu xeyli sarsıntılarla düşçər etmişdə də, hələ öz çürük kökündən ayrıla bilməmişdi. Anası da savadsız ev qadını idi. Qəlbən xeyir-xah olsa da, aciz idi. Ev işlərində isə müstəsna bir bacarıq və səriştəsi vardı, bütün qabiliyyətini buna vermişdi. Qalan məsələlərdə ərinin kölgəsi idi. Beləliklə, ata və ana yeganə qızlarını möhkəm-möhkəm öz təsəvvür dairələrində saxlamağa çalışaraq, cəmiyyətin təsirindən şiddətlə qoruyurdular. Məktəb həyatı, evdən kənarda dolaşlığı mühit, qızə qol-qanad verir, uzaqlara uçmağa həvəsləndirirdisə, ailə həyatı tutub buraxmırı. Mələk ürəyinin həvəsi və arzuları ilə, ailənin meyilləri arasındaki ziddiyəti duyduqca sıxlırdı. Bu ziddiyət əre getmək məsələsində tamamilə çılpaq şəkildə meydana çıxdı. Əvvəllər qız, gələcək həyatını düşünmədən bütün müqəddəratını taleyinin ixtiyarına buraxmışdı. Tale isə ata-anasından ibarət idi. O zaman Mələk inanırdı ki, ata-anası ona heç zaman pislik etməzlər. Elə indi də onların qəlbən bu cür olduqlarını bilirdi. Lakin nə isə onları öz istəklərinin tərsinə hərəkət etməyə, doğma və yeganə qızlarını od içinə atmağa məcbur edirdi. Buna qarşı üsyən olaraq Mələk, qabağına çıxan ilk xilaskara, yəni Fərmanə qoşulubata evini tərk etdi. O zaman bilmədi ki, bir bələdan qaçarkən, özünü başqa bir müsibətin içərinə atır.

3

Mələk Fərmanə uyub gələrkən birinci fikri oxumağı davam etdirmək idi: hələ beşinci sinifdən qəlbində müəllim olmaq həvəsi oyanmışdı. Müəllimlik onun xəyalında min bir rəngli gözəl bir aləm açırdı. Buna görə də Fərmanın evinə gəldiyinin onuncu günü, sentyabrın əvvelində məktəbə hazırlaşanda ticarət işində çalışan Fərman dedi:

– Mələk on günlüyə mən Rostova mal dalınca getməliyəm. Qoy qayıdım, sonra məktəbə davam edərsən. Ev-eşiyi özbaşına qoymaq olmaz. Gözdən tük qapırlar.

Mələk ərinə etiraz etmək istəməsə də, on gün geri qalmaq istəmədiyini söylədi. Fərman güldü:

— Eh, sən də söz danışırsan. On gün nədir, lap bir ay sonra ancaq ağıllı-başlı dərs keçməyə başlayacaqlar. Bir də ki, sənin üçün nə var, üçcə günə gəlib o birilərinə çatarsan.

Əri Rostovdan qayıdanda da məktəbə getmək Mələyə qismət olmadı. Fərman qaşqabaq eləməsə də qasılarını düyünləyib dedi:

— Ay Mələk, yeddi il oxumusan bəsdir, otur evdə radioya qulaq as, kitab oxu. Məktəb qurtarmasan nə olacaq?

— Yox, Fərman. Qoy oxuyum, mənim də bir sənətim olsun. Dün-yadır, birdən iraq candan sən xəstələndin, bir şey oldu, mənim də əlimdən bir iş gəlsin.

— Onu bil ki, dəmir kimiyəm, xəstələnən halım yoxdur. Nə qədər ki, canım sağdır, sən pul fikri çəkmə. İstədiyin qədər qazanıb gətirəcəyəm, xərclə, geyin-gecin, gəlin kimi bəzən, çıx qabağıma. Mən də baxım ləzzət alım.

Mələk təkid etdiyidə, Fərman sözü çevirdi:

— Sən məni şübhəyə salırsan. Yoxsa başqa oğlanlarda gözün var, istəyirsən məktəb bəhanəsilə yol açsan?

Bu söz Mələyin ürəyini elə yaraladı ki, ağrısından özünü itirib heç bir cavab verə bilmədi. Üz-gözünü kədər buludu pörtmüş halda otaqda qapılıb qaldı. İlkinci, üçüncü gün də gözlərində bu kədərin izini görəndə Fərman acıqlandı, az qaldı çay dolu stekanı təpəsinə çırpsın:

— Məni ki, istəmirdin gəlməyəyədin, gedəydin o çopur heyvə-rəyə, təpik altında qabırğalarını əzəydi, biliydin ər nədir. Ərinə qaşqabaq eləyib başqalarına gülən arvaddan arvad olmaz...

Açılmışda olan uçurumu dərinləşdirməmək üçün, Mələk söz qaytarmadı. Hər zəhəri udub durdu. Hətta dərdin içində boğulub, özünü şux göstərərək bir dəfə Fərmanı teatra dəvət etdi:

— Ay Fərman, deyirlər, Azdramada təzə tamaşa verirlər. Çox yaxşı şeydir. Bilet al, biz də gedək.

Fərman çımxırdı:

— Hər işimiz düzəlmışdı, qalmışdı saqqal darağımız, teatr hara-mızıza yaraşır...

Mələk qeyri-ixtiyari və üsyankar bir səslə soruşdu:

— Mənə vəd etdiyin məhəbbət budurmu?! Bəs deyirdin elə yaşa-yacaqsan ki, bircə aydan sonra atam-anamla barışarıq, nə oldu?

— Nəyəm, buyam! Bir də yadında saxla, səni almamışam ki, teatr-larda, kinolarda ayaq döyəsən. Evdə zibil xirtdəyə çıxır, bir həftədir palitarım yuyulmur, bəsdir.

Mələk evin tərtəmiz olduğunu, paltarlarının üç gün bundan əvvəl yuyulub-ütülənib şkafa qoyulduğunu demək istədi, lakin dinmədi. Hamısı nahaqdır. Ona da söz tapacaq!

Bundan sonra Mələk bir daha heç bir arzusunu ərinə bildirmədi. Ürəyində qəzəb və üsyan qaynadığı halda çıxış yolu axtarmağa başladı. Atası evinə yol yox idi. Başqa yerə getmək də hələ ağlına gəlmirdi, aciz ev qadını kimi oturub qalmışdı. O oturub qaldıqca, müti olub başını aşağı saldıqca, Fərman həyasızlaşır, ədəbsiz hərəkət və sözlərdən çəkinmirdi. Boynuna usaq düşəndə Mələk sevindi ki, Fərmanın ürəyinə işiq gələr, amansız və vicdansız rəftardan əl çəkər. Lakin heç şey Fərmanın pozğun əxlaqını düzəldəcək, daşa dönmüş ürəyini yumşaldacaq halda deyildi. O günlərlə evə gəlmir, haralarda isə gecələyir. Gələndə də sərxoş halda qapını açır, özü ilə başqa qadınların iyini otağa gətirirdi. Əslinə baxsan, Fərman Mələyi evdən qovmağa bir bəhanə axtarırırdı. Onu bu qədər incitməkdən qəsdi bu idi ki, özü cana gəlib qaçar, atası evinə qayıdar. Lakin Mələyin hər şeyə dözdüyünü gördükdə mənliksiz, heysiyyətsiz bir adam olduğunu düşündü, daha da azğınlıqla:

– Abrın-namusun olsaydı, mənə qoşulub qaçardınmı? – deyib, bir gün onu açıq-açığına təhqir etdi. Mələk yalnız indi başa düşdü ki, Fərman kimi adamların qorxudan başqa rəhbəri yoxdur. Onların qabağından qaçıqca, qovacaqlar. Dayanmaq, üz-üzə durub mübarizə etmek lazımdır. Birinci dəfə sinəsini qabardıb üzünə durdu:

– Özünü yığışdır, Fərman, axırı pis olar!

Ağzından şərab iyi gələn Fərman qulağına inanmadı, gözlərini bərəltdi:

– Nə dedin? Bir də de görüm!

Mələk əvvəlkindən də sərt əda ilə:

– Deyirəm adam ol, əl-ayağını yığışdır...

Fərman əlini havada hərlədi:

– Ala, bu da mənim adamlığım! – deyib Mələyi şillələmək istədi.

Lakin Mələk havadaca onun qolundan tutub döşündən itələdi:

– Ölmək-ölməkdir, xırıldamaq nə demək. Hünərin var bir də əlini qaldır!

Fərman büdrədi. Lakin yixılmadı. İki addım kənara çekilib vəh-siləşmiş gözlərilə arvadını süzdü, qolların çırmayıb üstünə gəldi:

– Bəs belə, itin nəslə! İndi gör sənə nə toy tutacağam.

Fərman onun üstünə atıldı, Mələk stulu qabağa verdi. Fərmanın yumruğu stulun söykənəcəyinə dəydi. O, dartib stulu havaya qaldırdı və Mələyin üstünə tullamaq istəyəndə kim isə daldan qolundan tutdu:

– Bu nə vəhşilikdir!

Fərman dönüb baxdı və qonşu qızı Fatmanı tanıyaraq özünü itirdi, kəkələdi:

– Bilmirəm kimin felinə uyub, danışığını bilmir...

Məhəllədə mübarizliyi, hər işə qarışması ilə məşhur olan, şəhərin böyük-böyük yerlərinə gedib-gələn Fatmanı gördükdə Mələk də ürəkləndi:

– Danışığını bilməyən sənsən! Fatma bacı, müsibət qalmır başına gətirməsin... döyürem!

Mələk qəhərlənib ağlayanda, Fatma onun qolundan tutdu:

– Nahaq yerə dözürsən, günah özündədir, – dedi və Fərmana döndü:

– Sən də adını kişi qoymusən?! Arvada əl qaldırınca ölü, yerə gir!

4

Soyuq qış gecəsi idi. Bakıya görünməmiş qar düşmüştü. Deyirdilər ki, qar maşın yollarını tutub, get-gəl kəsilib. Qar dayandıqdan sonra, şiddetli və soyuq xəzri başladı. Mələk gecələr, saatlarla qulağını bacalardakı viyiltilə tutub düşünər, yatmadı. Körpə qızının beşiyi başında oturub nə xəyallara dalmazdı. Bu xəyalların da çoxu kədərli, qüssəli olardı. Evlərinə ayaq açmış Fatma, ərinin gözü qabağında onu Əli Bayramov qadınlar klubuna çağırır, heç kəsə boyun əymək lazımlığını deyirdi. Nədənsə, Fərman, Fatmaya etiraz etmir, yanılı töküldüyü halda, susub dururdu. Mələk ərinin bu bəstəboylu, qara, çatmaqaşlı və itidilli qızdan bərk qorxduğunu hiss edirdi. Ürəkdən sevinirdi ki, ona zülm edən, özünü pələng kimi aparan bir adam bu qızın yanında quyrugunu qısib durur. Yalnız Fatma gedəndən sonra Fərman dil açırdı:

– Kəs bunun ayağını qapımızdan!

Mələk onu da hiss edirdi ki, Fatmanın varlığı Fərmanı təklikdə də əl-ayaq açmağa qoymur. Neçə dəfə qızışib özündən çıxmış, yumruğunu qaldıraraq nəyi isə xatırlayıb yanına salmışdı. Əvvəllər olsaydı, sözsüz ki, bu yumruğu Mələyin döşünə, ya kürayinə vurardı.

... Fərman hələ evə gəlməmişdi. Şəhərin qaranlığa bürünmüş yuxarı məhəlləsində ayaq səsləri çoxdan kəsilmişdi. Mələk başını körpənin taxta nənnisinə söykəyərək huşa getmişdi. Qapı tıqqıl-dadı. Mələk qalxıb açanda Fatmanı gördü, o xəz palto geyib, başına və boynuna qalın yun şal bağlamışdı. Əlində qara portfel vardı. Oturmadan:

— Mələk bacı, — dedi, — mən Gəncəyə gedirəm. Bir ay-ay yarım komsomol qızların kursunda dərs deyəcəyəm. Bax, möhkəm dur, heç şeydən qorxma. Gəldim xəbər verim ki, nigaran qalmayasan...

Onlar doğma bacı kimi öpüşüb ayrıldılar. Mələk ehtiyatsızlıq edib səhəri bu xəbəri Fərmana dedi, dərhal Fərman zəncirdən çıxmış yalquzaq kimi əl-qol açdı, səsi də, üz-gözü də dəyişdi:

— Yaxşı tapışmışınız! Fatma şəhərin birinci həyasızıdır ki, var! Yadıma düşəndə ki, elə adamla salamələkin var, üzünə də baxa bilmirəm.

— Bu nə sözdür? Bütün məhəllə onun haqqında yaxşı deyir. O gün radioda da tərifləyirdilər.

Fərman, Fatma haqqında yenə nə isə demək istəyəndə Mələk onun sözünü kəsdi:

— Bilirsən, Fərman, mən “Əli Bayramov”a getmək istəyirəm. Yaxşı olar ki, elə sabah özün aparasan...

Fərman başa düşmürmiş kimi ona baxdı. Mələk çəkinmədən və daha cəsarətlə sözünü təkrar etdi. Fərman onun qolundan tutub qapını göstərdi:

— İstəyirsin lap bu saat get, ancaq bir də geri qayıtma, xoş gəldin!

Mələk acıqdan titrəyərək paltosunu geydi, başını bağladı, yenicə qundağa bükdüyü körpəsini qucağına alaraq yanda durub, papirosu dişləri arasında çeynəyib tüstülədən ərinin qabağına gəldi:

— Gedirəm, alçaq! — dedi, — ancaq yaxanı belə asanlıqla əlimdən qurtarmayacaqsan!

Mələk küçəyə çıxıb xəzrinin soyuq hücumlarını hiss etmədən doğma evlərinə tərəf yollandı. Necə olsa ata evidir, bu ağır dəqi-qədə ümidi oradır, ayaqları öz-özünə ora gedirdi. Həm də ki, neçə dəfə anası ilə görüşmüşdü, talesizliyindən şikayət etmiş, yumşaq ürəkli ananın təskin dolu nəvazılörünü görmüşdü. Bu dəfə də anası onu mehribanlıqla qarşılıdı. Körpəsini alıb, bağıra basdı. Özünə isti çay verdi, canını qızdırıcı. Xoşbəxtlikdən atası evdə yox idi, hara

isə yas yerinə getmişdi. O qayıdana qədər Mələk, olub keçəni ana-sına nəql edərək ürəyini boşaltdı:

– Dözmək mümkün deyil, ana! Yoxsa gəlməzdəm!

– Elə demə, qızım. Yaxşı eləyib gelmişən, durub özgələrinin qapı-sını döyməyəcəkdi ki. Məni yandıran odur ki, niyə belə oldu...

Mələk anasına cavab verməmişdi ki, qapı döyüldü. Ana nigarançılıqla qapını açıb, Məşədi Qəzənfəri içəri buraxdı. Kişi Mələyi görən kimi üz-gözünü turşutdu. Görünür qoşulub qaçmasını hələ də qızına bağışlamamışdı:

– Hə, nə oldu, özün seçən səni ağ günə çıxartdı?!

Mələk cavab vermədi. Anası onun əvəzinə danışdı:

– Ay kişi, keçənə güzəşt deyərlər. Bu yazığın da bəxti üzünə gül-mədi. Gədə çox nanəcib çıxıb, döyür, incidir, indi də üstünə əl qaldı-randa, uşağı da götürüb evdən çıxıb.

Görünür Məşədi Qəzənfər işin bu qədər faciəli olduğunu təsəvvür etmirdi, bunu da – yəni qızının ər evindən qovulmasını da özü üçün namussuzluq sayaraq daha da qızışdı:

– Qızına de, arvad, mən it küçüyü saxlaya bilmərəm. Götürsün, hara gedir getsin...

Ana işi xoşluqla yola vermək istədi:

– Bəsdir sən allah, ay kişi! Bu sözlərin heç yeri deyil. Bir də ki, gecənin xeyrindən gündüzün şəri yaxşıdır. Yat, səhər durarsan, görək nə çarə qılırıq.

Ana yalvardıqca, ata qızışındı:

– Bir saat da o it küçüğünü evimdə saxlayan deyiləm!

Ana nə isə demək istəyəndə, Mələk ayağa durdu, yenidən geyi-nib uşağını götürdü:

– Gedərəm, ata. Mənə bu sözləri deməyə haqqın var, gedərəm...

Mələk otaqdan çıxanda, sanki atanın qıçlarını qırıldılar.

– Evin yixılsın, evimi yixan! – deyib pəncərəyə oturdu.

Bir dəfə yanlış atılmış addım üçün həyat onu cəzalandırdıqca, Mələyin ürəyi sərtləşirdi. Atası evindən də qovulduqda, o, küçə-lərdə qalmaq, gecəni soyuq xəzrinin qucağında keçirmək, ya da tanışlardan birinin qapısını döymək fikrinə düşmədi. Nə üçün belə etsin?! Məgər yalançı sözlərə uyaraq ismət və namusunu itirdiyi

mənzildə ona çatacaq bir guşə yox idi? Məgər bu günahsız körpə yurdsuz-yuvasız qalmaq üçün doğulmuşdu? Yox, hər ikisinin orada yaşamağa ixtiyarı vardı. Kimsə onların bu ixtiyarını əlindən ala bilməzdi. Bu fikirlə Mələk, səadət ümidi lərinə məzar kəsilmiş ər evinə qayıtdı. Mübarizəyə, çarpışmaya hazır halda qayıtdı. Lakin burlara ehtiyac olmadı. Fərman qapımı kiliidləmədən paltarlı və ayaq-qabılı halda üzü üstə çarpayıya yixilaraq yatmışdı. Mələk əvvəlcə onun xəstə olduğunu və ya əzab çəkdiyini düşünərək yaxınlaşdı. Lakin şərib iyini duyaraq sərxiş olduğunu bilib geri çekildi. Birdən bütün həyat və varlıq qızı mənasız və iyrənc göründü; sanki meyxanaların boğucu dumani, hər şeyi bürümüş, hər şeyin canına işləmişdi. Mələk axşamdan bəri ürəyini deşən kədər və iztirabları üzərindən atır kimi birdən-birə hönkürüb ağladı... Göz yaşları yanaqlarına töküldü, süzülüb yaxasını islatdı. Əbədi qurtuluş yolu tapmış kimi ayağa durdu. Ölüm bütün bu dözülməz felakətə son qoyar, onu həyatın qaranlıq və tikanlı yollarından xilas edərdi... Məgər il yarımla əvvəl zorla əmisi oğluna verildiyi zaman bu qərara gəlməmişdirmi? Elə o zaman özünü öldürsəydi, sonrakı biabırçılıqdan qurtarmış olmazdım? Şirin-şirin beşikdə yatan körpəyə baxmaqdan qorxaraq tələsik mətbəxə getdi. Bədəni buz kimi soyuq bir cərəyanla titrədiyi halda, neft qabını alıb yuxarı qaldırdı, çıyıləri aşağı üstünə endirdi. Ölmək, qurtarmaq! Lakin kibriti yerində tapa bilmədi. Görünür, yenə də Fərman papiros alışdırmaq üçün götürmüş və adəti üzrə yerinə qoymamışdı. Mələk otağa keçdi. Kibrit, Fərmanın çarpayının yanına sallanmış əlindən yerə düşmüşdü. Əyi-lib götürəndə, onun qoluna toxundu. Yuxu içində o nə isə mirildanıb yanı üstə çevrildi. Birdən Mələyin fikrinə gəldi ki, belə rəzil və çirkin bir heyvanın üstündə niyə özünü yandırsın!

İnsafdır mı? Bu zaman körpə oyanıb qığıldı. Süd istəyirdi. Mələk bilirdi ki, istədiyini verməsələr o hay salıb bağıracaq. Tez ona yaxınlaşıb yaxasını açdı, yağılı olduğunu və neft iyi verdiyini unudaraq döşünü uşağın dodağına yaxınlaşdırıldı. Uşaq iydən ürkən kimi olub başını buladı, lakin yenə də döşü tapıb sordu. Bir az sonra isə gah ananın döşünü sorur, gah da dayanıb dincələrək gözlərini üzünə dikib qığıldanmağa başladı. Ana bikef və fikirli ona baxdıqca, uşaq sanki bunun səbəbini soruşaraq tez-tez qığıldanır və hətta gülümçəyirdi. Mələyə elə gəldi ki, bu körpə də onu həyata çağırır, özünü öldürmək kimi axmaq bir fikrə gülürdü. ‘Nə üçün özümü öldür-

rüm? Təqsirim nədir? Kimə pislik eləmişəm? Həyatım ağır olduğu üçünmü? Kimin yoluna xalı sərib deyirlər ki, gəl! Səadət belə yolda yeriməkdədirmi? Yox! Qoy uçurumları adlayım, yoluma çıxan alçaqları rədd edib keçim, həqiqi səadətə doğru gedim”.

Ölüm fikri ondan uzaqlaşdı, ona gülünc və mənasız göründü. İndi ürəyi intiqam hissilə çırpuñdı. Bir azdan sonra ayıldıqda, özünə gəldikdə yırtıcı kimi başının üstünü alıb onu təhqir edəcək, döyübü-söyücək adamdan vaxt ikən intiqam almıştı! Bu intiqam təkcə özünün deyil, bu ana qədər bədbəxt olmuş və gələcəkdə bədbəxt olacaq qızların intiqamı idi. Onların xilası üçün lazımdı, o tələsik və yenilməz bir əzmlə yenə mətbəxə getdi, böyük bir çəkici alıb geri qayıtdı. Fərmanın, yastıqdan sürüşüş çarpayının dəmirinə düşmüş başı üstündə durdu:

– Sənin kimi vicdansızın yer üzündə yaşamasından nə fayda? – deyib piçıldadı və çəkici qaldırdı, endirmək istəyəndə bir əl qolundan tutdu. Mələk heyrətlə geri döndükdə qar kimi ağarmış anasını gördü:

– Niyə qoymadın, ana, həyatımı zəhərləmiş bu yaramazdan intiqamımı alım?

Ana çəkici qızının əlindən aldı, qolundan tutub yana çəkdi:

– Ocağımiza qan tökmə, bala! – dedi. – Allah da bağışlamaz. Gəl gedək, atan dəli kimidir, gəl yaziq kişi indi deyir ki, hər şeyin günahı məndədir, doğma qızıma elədiyim zülmü düşmənə də eləməzlər... gəl!

Bir neçə gündən sonra Fatma Gəncədən Bakıya qayıtdı. Əhvatalı bilib Mələkgilə getdi. Ata və anasının razılığını alaraq Mələyi Əli Bayramov adına qadınlar klubuna aparıb, oradakı tikiş fabrikinə düzəltdi. Körpə qızının da fabrikin yanında olan körpələr evinə qoydular.

Qəribə təsadufdür ki, Mələk Fərmanın sabiq arvadı Sənəmlə yan-yan işləyirdi. Onlar bir-birini çox tez anlayıb dost oldular. Bir müddətdən sonra Fərmanın Ruxsara adlı yeni bir qızla gəzdiyini eşitdikdə onlar məktubla həmin qızı müraciət ettilər. Mektubu poçta vasitəsilə yox, “Molla Nəsrəddin” jurnalının köməyi ilə göndərməyi, Fatma onlara məsləhət gördü.

Budur, indi fabrikdə tənəffüs zamanıdır. İşçi qadınlar nahara çıxmışlar. Sənəmlə Mələk üzərinə dama-dama müşəmbə salmış dörd-

künc stolun başında oturaraq qabaqlarındakı xörəyə əl vurmadan şəkilli bir jurnalı baxır, gah biri, gah o biri orada yazılımı ucadan oxuyur. Bir neçə qadın da onların başına toplanıb qulaq asır, hərdən yazını ortada kəsərək bir söz deyir, yenə davam edirlər. Mələk başını qaldırıb ortaböylü, totuq bir qızı dedi:

– Səltənət, sənin səsin yaxşıdır, al ucadan oxu, hamımız qulaq asaq.

Səltənət jurnalı alıb ayaq üstə duraraq yavaş-yavaş, lakin bərk-dən oxuyur: “Əziz bacımız Ruxsara! Bu məktubu oxuyanda təəccüb etmə, demə ki, tanımadığım bu adamlar kimdir və mənə nə yazırlar? Biz səni yaxşı tanıyır, hətta səninlə qohumluğumuz da var. O adam ki, indi səni toruna salmaq istəyir, biz onun toruna düşüb çıxmışiq. O bizim keçmiş ərimizdir. Əlbəttə, “Necə adamdır?” deyə soruşacaqsan. Bu təbiidir. Axı, qız hər şeydən qabaq ərinin adam olub-olmadığını bilmək istəyir. Sənə cavabımız budur: ondan ayrılanda biz elə bildik ki, bir vəhşinin əlindən qurtardıq. İndi soruşa bilərsən ki, bəs necə olur ki, bu vəhşi, sovet cəmiyyətində azad gəzir, hətta dövlət idarəsində qulluq edir, hətta ixtiyar tapıb başqalarının ürəyini didib-dağıdır, həyatını gəmirib buraxır. Buna biz özümüz də məəttəl qalmışiq. Bunun cavabını Molla Nəsrəddin əmidən istə, çünki o kişi bizdən çox yaşayıb, dünya görmüş adamdır.

Hörmətlə Mələk və Sənəm”.

– Yaman biabır eləyiblər gədəni! Bundan sonra heç bir idarədə saxlamazlar, – deyə qadılardan birisi güldü.

– Dayanın görək qızlar, deyəsən idarədən də bir söz yazılıb. Oxu Səltənet.

Səltənət oxudu. “İdarədən: Molla əminin verilən suala cavabı belədir: ilanı görənə lənət, görüb öldürməyənə lənət, öldürüb basdırımayana lənət. Fərman kimi vəhşilərin varlığına təəccüb etməyin. Bizcə, qoyun olub özünü onların caynağına salanlar nə qədər tez ayılsalar o qədər yaxşıdır...”

ƏNVƏR MƏMMƏDXANLI

(1913-1990)

Məşhur nasir və kinodramaturq Ənvər Məmmədxanlı Goyçay şəhərində doğulmuşdur. İbtidai təhsilini doğma şəhərində almış, Bakıda N.Nərimanov adına Sənaye Texnikumunu bitirmiş (1931), iki il Azərbaycan Neft İnstitutunda qiyabi oxumuş (1932-34), Moskvada Ali Kinematoqrafiya Dövlət İnstitutunun müdavimi olmuşdur (1936-38).

Əmək fəaliyyətinə Bakıda Montin adına mexaniki zavodda başlamış, orada texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan Elmi Tədqiqat İnstitutunda texnik-elektrik, daha sonra Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi, "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi işləmişdir. Büyük Vətən müharibəsi dövründə Cənub-qərb cəbhəsində "Qızıl Ordu" cəbhə qəzetiinin Azərbaycan redaksiyasının xüsusi müxbiri kimi Stalinqradda və Şimali Qafqaz cəbhəsində olmuşdur. 1944-cü ildə yenidən Zaqafqaziya cəbhəsinə, oradan İranə hərbi xidmətə göndərilmiş, Təbrizdə nəşr olunan "Vətən yolunda" qəzetinin redaksiyasında xüsusi müxbir kimi çalışmışdır. Ordudan tərxis edildikdən sonra 1946-64-cü illərdə "Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya heyətinin baş redaktoru işləmişdir. 1964-cü ildə təqaüdə çıxmış, ömrünün axırına qədər yaradıcılıqla məqşul olmuşdur.

Ə.Məmmədxanlı Vətən və xalq qarşısında xidmətlərinə görə Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963) və xalq yazıçısı (1987) fəxri adalarına layiq görülmüşdür. O, 1990-ci ildə dekabrın 19-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dafn olunmuşdur.

Bədii fəaliyyətə XX əsrin 30-cu illərində başlayan Ə.Məmmədxanlı Azərbaycan ədəbiyyatı tarixində görkəmli nasir və dramaturq kimi tanılmışdır. Onun ilk əsərlərindən biri "Bakı gecələri" povestidir.

BAKİ GECƏLƏRİ

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çıçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çırraq yanındı.

Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.

Bütün gecəni yol gedəcəkdir, səhər açılanda dəmir yolu stansiyasına çatacaqdıq və hər gün səhər tezdən günbatandan gəlib beş dəqiqə o stansiyada nəfəsini dərən, sonra günçixana doğru çapan bir sürət qatarı məni həsrətində olduğum uzaqlara, az qala dünyanın o başına, tekcə adı yanında çəkiləndə ürəyim döyünen böyük və əfsanəvi bir şəhərə aparacaqdı. Və mən orda ömrümədə ilk dəfə dəniz adlanan möcüzəni görəcəkdir, o şəhərin yan-yörəsindəki neft buruqları meşəsində gəzəcəkdir, elə bir meşədə ki, orda minlərlə qara çeşmələr qaynayırdı və gecələr kəndimizin işıqlarından yedilik çırqların hamısında o qara çeşmələrin ağ cövhəri yanındı.

O ağ cövhəri isə bizim tərəflərə, dəmir yolundan uzaq kəndlərə vaxtaşırı günçixandan gələn dəvə karvanları gətirirdi. O karvanlar ki, caydaq dəvlərin hürgücləri dərisi qapqara tuluqlarla yüklü olurdu, onlar keçidləri kəndlərə, obalara o şəhərin göndərdiyi işığı paylaya-paylaya baş alıb günbatana doğru gedərdilər.

Kənddə birinci xoruz bani idi, avqust göylərində tez-tez ulduzlar axındı, ayın solğun ziyasına qərq olmuş kiçik meyvə bağlı həyətimizdə qapqara bir pişik yenə cir alça ağacının gövdəsini cırmaqlayırdı və elə bil bülöv daşına biçaq çəkib korşalmış caynaqlarını ovxarlayırdı, uzaqlarda isə başı qarlı sira dağlar ətəyindəki taxılı biçilmiş kövşənlərə yenə od vurulmuşdu ki, torpaq gələnilki əkin üçün gübrələnsin və o vaxt ki, o dağların ətəkləri zolaq-zolaq alovlu olurdu, o yanmış kövşənlər hər gecə o dağları çəkib çox yaxına gətiirdi, gündüzlər isə dağlar yenə geri çəkilirdi və geniş bir vadivə səpələnmiş kəndlər, obalar üstündə nəhəng divarlar kimi bir-biri-nin dalında göyə ucalırdı.

...Sürət qatarı gurhagurla gələndə kiçik dəmiryol stansiyası zağ-zağ əsmişdi. Yer titrəmişdi, ciyni xurcunlu kənd adamları vaqonlara

doğru cummuşdular. Mən həyəcanla atamın ciyinindən, atam isə tələsik mənim alnimdan öpmüş və demişdi:

— Di get, yaxşı yol, amma orda papağımızı yerə soxma!

Bütün yolu bircə dəqiqə də olsun vaqon pəncərəsindən qopmaşdım, nə bir tikə çörək yemişdim, nə bir qurtum su içmişdim, ayaq üstündə günü axşam eləmişdim, çünki ilk dəfə idi sürət qatarında ürəyimin susadığı elə bir sürətə qovuşmuşdum ki, bu sürəti qavramaqla sərməst olub bütün dünyani unutmuşdum.

Uzaqlara baxmışdım, göy əyrisi ağır tərpənişli nəhəng çevre kimi sağdan sola hərəkətə gəlmişdi, yaxına baxmışdım, relslərin yanından torpaq kükrəmişdi, arxaya axmışdı.

Üfüqlərə kimi uzanan ənginliklər isə ağacsız, kölgəsiz qupquru yanış çöllər idi ki, o çöllərə səpələnmiş yasti-yapalaq daxmalı kənd və obaların fərəhsiz mənzərəsindən göz yorulurdu, ürek sıxlırdı.

Amma sonra qatar dayanmadan kiçik bir stansiyadan çapılı keçərkən yaxın kəndlərdən birinin arxasından çıxan və sanki o kəndin yasti-yapalaq daxmaları üstündən uçaraq irəli şığıyan böyük bir ceyran sürüsü sürət qatarıyla yarışa başlarkən bu yovşanlı-sırkanlı bomboz düzənlərə elə bir yaraşıq vermişdi ki, vaqonların pəncərələri bir anda adamlarla əhatə olunmuşdu. Mürgü döyən qocalar mür-günün yapışqanlı yuxusunu hörümçək toru kimi üzlərindən silmiş-dilər və kiçik uşaqların gözlərindən bir dərya işıq aşib-daşmışdı...

* * *

Gün batan çağrı sürət qatarı Bakı vağzalının üstüörtülü platforması qarşısında dayanmışdı və birinci olaraq vaqondan yerə mən sıçramışdım, heybəni ciyinimə aşırıb vağzal önündəki meydana çıxmışdım, burda atları tumarlı, sürücüləri çox uzun çuxalı saysız-hesabsız qara rəngli faytonlar iki cərgə ilə bir-birinin dalınca düzü-lüb dayanmışdı və müştəri çağırın o faytonçuların səs-küyü mey-danı elə başına götürmüştü ki, qoca bir faytonçu ikinci dəfə məni səsləyib və demişdi:

— Ada, çölli balası, ağızını açıb hara baxırsan, otur gedək, yoxsa vağzalın xəzpuşları mafar verməz, heybəni ciyinindən, papağını başın-dan elə cirpişdirər ki, sonra ağızin bir saat açılı qalar.

Yarım saat sonra şəhərin günbatanında dağüstü məhəllənin bir küçəsində faytondan düşmüşdüm və üçmərtəbəli böyük bir evin bir

əlcə həyətinin ortasında dayanmışdım, əllərimi heybəmin döşüm-dən asılmış gözü üstə çarpzlamışdım və aşağıdan, elə bil dərin quyu dibindən yuxarıya – şüşəbəndlə mərtəbələrə baxa-baxa qalmışdım.

Çünki böyük şəhərin bu evi haqqında bildiyim yalnız o idi ki, bu evin hansı mərtəbəsindəsə mənim şəhərli sonsuz xalamla əri Əlimür-səl kişinin iki otaqdan ibarət mənzilləri var.

Yuxarıda, böyük evin yastı damı üstündə bir oğlan uşağı məhəc-cər qırığında dayanmışdı və bez köynəyi altından çıxartdığı ağ göyərçinləri bir-birinin dalınca göyə atdıqca, o quşlardan bəziləri havalanırdı, qanad çalıb göyə millənirdi, digərləri bir neçə dəfə qana-dını şaqqlıdadır, çox tez geri dönür və damın qırığında bir-birinin yanına düzülərək, yanakı baxışlarla aşağıya, həyətdə dayanmış mənə tərəf boylanırdı.

Bu vaxt ikinci mərtəbənin aynabəndindən bir qız da başını çölə çıxartmışdı və eynilə damın qırığına düzülmüş o ağ göyərçinlər kimi yanakı bir baxışla aşağı baxmışdı və başı çal papaqlı, ciymi qırmızı heybəli görkəmim görünür diqqətini çəkmişdi ki, boynunu bir az da irəli uzatmışdı. Kəhrəba boyunbağısı, xurmayı saçları axmışdı, üzüsağrı tökülmüşdü və bənövşəyi gözləri bir an məni tədqiq elə-yəndən sonra demişdi:

– Bağışla a... deyəsən nabələd adamsan, niyə məəttəl qalmışan orda, kimi axtarırsan?

– Kənddən gəlmisəm, – demişdim, – amma bilmirəm xalamgil burda hansı mərtəbədə olur.

Şəhərli qız şuxluğa başlamışdı:

– Bu evdə o qədər xala var ki, hansı mərtəbəyə qalxsan, rastına cavanəzən bir xala çıxar, hayıl-mayıł olarsan!

Qızın bir söz deməyə macal tapmamış bu dəfə də birinci mərtəbənin şüşəbəndi arxasından kiminsə çox xırıltılı yoğun səsi gəlmişdi:

– Eşidirsən, arvad, xalasigilə gəlib oğlan! Daha kənddə yerə bel vuran qalmadı, doldu şəhər ağızınacan motal papaqlarla. – Elə bular, bu cinni Cəfər qoşunu qapıb aldı imarətimin iki mərtəbəsini mənim əlimdən...

Qaşlarım çatılmışdı, əgər birinci səsdən, şəhərli qızın o ilahi səsindən sonra bu ikinci nahamvar səs böyük şəhər təkəbbürünün səsi idisə, mən də dərhal kiçik bir dağ kəndinin təkəbbürü ilə qarşı qoymağa hazır idim ki, yuxarıdan yenə şəhərli qızın gümüş cingiltili səsini eşitmİŞdim:

— Vaxsey, fikir vermə ona, qoca kişidir, elə qocalıb ki, hələ də milisə polis deyir...

Sonra bilmışdım ki, bu böyük imarət o qocanın şəxsi mülki imiş, amma indi ancaq birinci mərtəbə qocanın əlində qalıb, ikinci mərtəbə ilə üçüncü milliləşdirilmişdir, daha sonra isə belə bir səhnənin şahidi olmuşdum ki, o milliləşdirilmiş mərtəbələrin aynabəndlərin-dən qadınlar bir-birilə atışanda, qoca əlində çəlik həyətə çıxmışdı və başını yuxarı qaldırıb bağırmışdı ki, kəsin səsinizi bihəyalar, yoxsa bu saat gedib polis çağırram və bir dəqiqə əvvəl bir-birinə söz atan o qadınlar o saat hirtildəşib başların geri çəkmişdilər.

Çaşib qaldığımı görən şəhərli qızı:

— A... — demişdi, — bəlkə Tutu xalanın bacısı oğlu elə sənsən, dünən dizinə döyürdü ki, Yunis gəlib çıxmadı, uşaqcıqaz imtahan-lara gecikdi, çıx yuxarı üçüncü mərtəbəyə, qoy yaziq arvad uşaqcı-ğazını görüb sevinsin!

Və qız başını yuxarı qaldırmışdı, dam üçtündə quş uçurdan balaca oğlanı səsləmişdi:

— Səttar, ordan Tutu xalaya de ki, bacısı oğlu gəldi, gözləri aydın!

Sonra yenə aşağı baxmışdı və düz üzümə yönəldilmiş şüx bir gülüşlə başını geri çəkmişdi, aynabənd arxasında yox olmuşdu.

Və o dəqiqə elə bil axşamın da titrək işığı sönmüşdü, kiçik həyətə dərin zülmət qaranlıq çökmüşdü.

* * *

Tutu xala məni qupquru sinəsinə basmışdı, kövrəlmışdı. Hiç-qırılmışdı və istəmişdi bir ağız məni oxşasın, amma Əlimürsəl kişi aman verməmişdi, məni və atamı məzəmmət eləməyə başlamışdı:

— Dədənə üç dəfə kağız göndərmişəm ki, səni tez yola salsın, hazırlıq kurslarına imtahanlar çoxdan başlanıb, yaxşı ki, kağız-kuğazında əyər-əskik yox idi, qəbul elədilər. Sizə, kənddən gələnlərə güzəştə gedirlər, indi çalış imtahanlarda bizi xəcil eləmə!

— Narahat olmayın, Əlimürsəl dayı, çalışarıq şələmizi sudan çıxardarıq.

— Çıxartsan yaxşıdır, yox əgər şələ-küləni qoltuğuna versələr...

— Allah eləməsin a kişi, ağızını xeyirliyə aç...

— Şər deməsən xeyir gəlməz... Onda aparacam səni mədənə yanımda açarçı işləyəcəksən!

Sonra qoca buruq ustası ayağa qalxıb paltarını dəyişib və mədənə getmişdi – çünki yenə bir həftə gecə növbəsində işləyəcəkdi.

Heybəmdəki ayın-oyunu boşaldan Tutu xala isə anamın qarasına deyinməyə başlamışdı:

– Biy qızı bax a... Nə olub, nə xəbərdir, Basqal kəlağayısidir bu? Bu nə bədxərclikdir? – Barama qurdú saxlayırdı bu yay da?

Çay içmişdim, xalamın bitib-tükənməyən suallarına cavab vermişdim və içəri qaranlıqla dolanda xalam ayağa qalxmışdı, divar-dakı elektrik düyməsini çıqqıldırmışdı, otaq tavandan asılmış üçqanadlı cilçirağın ağ işığı ilə dolmuşdu, sonra xalam məni dalınca salıb, mənim üçün hazırladığı ikinci kiçik otağa aparmışdı.

Xalamın ardınca içəri girmişdim və içəri girən kimi o kiçik otağın kiçik pəncərəsi gözlərim qarşısında elə əzəmətli bir mənzərə sərmişdi ki, irəli atılmışdım. Pəncərənin hər iki qanadını taybatay açmışdım və elə bil bir işiq dənizi aşib-dاشaraq üstümə gəlmışdi, sonra çəkilmişdi üzüşağı axmışdı, gözümün şövqünü arxasınca aparmışdı və mən handan-hana səsimi çıxarmadan nəfəsimlə demişdim:

– Haradır, ora xalacan, hansı dünyadır ora?

Arxamda dəmir çarpayıdakı yatağımı sahmana salan xalam nəfəsimin səsini eşitmışdı, gəlib yanımda dayanmış və demişdi:

– Hara olacaq. Bakıdır da, qadan alım... Bax ora günçixan tərəf Qaraşəhərdir, ondan o yana Ağşəhərdir, düz qənşərindəki İçərişəhərdir, bu yan da günbatan tərəf, Bayıl təpələridir...

Gecə milyon işıqların aramsız titrəyişi içində idi və bu titrəyişdən gah o tərəfdə, gah bu tərəfdə ağ şüalar içində mavi qığlcımlar uçurdu, sonra gedib uzaqda yan-yana düzülmüş işiq topalarından at nalına oxşar böyük bir qövsü çizirdi və o atəşli qövsün içindəki hamar və bu tutqun bir düzəngahda iki qırmızı nöqtə növbələşərək bir-bir yanıb sönürdü.

Xalam da mənimlə bərabər xeyli baxmışdı o gecəyə, sonra yavaşdan “xudaya” deyib köksünü ötürmüşdü və getmək istəmişdi.

– Dayan xalacan, – demişdim, – bax ora qaldı, demədin o hamar, o işıqsız düzənlik haradır ki, sinəsində qara bir çiraq yanır.

Xalam əlimin göstərdiyi uzağa baxmışdı və demişdi:

– Ora da dəryadır, qadan alım, ertədən yatarsan, sabah gedib o dəryaya baxarsan, o salxım-salxım işıqlar da o dərya qıraqındakı, xiyananın çıraqlarıdır. Ertədən duracaqdım, sabah da gedəcəkdirim o

dəryaya baxacaqdım? Bir halda əl uzadıb zaman-zaman hələ uşaqlıq illərinin yuxularında çalxanan o mavi sonsuzluğa çatacaqdım – gecənin qurtarib, səhərin açılacağını gözləməyə səbrim qalmamışdı.

Çal papağımı gözüm üstünə basmışdım, qapıya doğru yönəlmışdım, xalam xəbərdarlıq eləmişdi:

– Çox uzağa getmə, ha, elə burda öz küçəmizdə bir az gəz-dolan, sonra qayıt evə, yixıl yat, yol yorğunusan, canına qəsd eləmə.

Ürəyin səbirsizliyi idimi, intizarın tükənişi idimi, sirli bir səsin çağırışı idimi, nə idisə, məni elə bir həyəcan içinde şəhərin yuxarı başından aşağı başına qovmuşdu ki, elə bil o dəniz bu saat ətəyini əlinə alıb qaçmağa başlayacaqdı və mən onun dalınca yüyürəcəkdir, amma çatmayacaqdım, sonra isə bütün ömrüm uzunu itirilmiş o mavi dənizin sorağıyla diyarbadiyar gəzəcəkdir.

Sonra üzüsağı endikcə daha çıraqban olan küçələrdə daha çox vurnuxmuşdum. Yolu gah düzüñə, gah köndələninə getmişdim, şəhərin axşam qaynarındaki izdiham içinde çox sixcalanmışdım, çox çalxalanmışdım, böyük şəhər içinde önmə çıxan kiçik bir şəhərin yuxarı başındaki qala qapılarından içəri girmişdim və burda ilişdiyim sehrin əlindən qurtulmaq üçün çox çırpinmışdım, nəhayət, qurtulub dəniz kənarına çıxarkən, sanki daşları facieli əfsanəsindəki qara bir ehtirasın cəhənnəm dili ilə qarsılmış Qız qalasının uca və qara heykəlinə yalnız bircə an baxa bilmışdım.

Və burada dənizkənarı xiyabanda qaynaşan izdihamı köndələninə yarib keçəndən sonra, sinəm daş hörgülü bir səddə dirənəndə o səddin çopur və nəmiş daşları üstə yaslanmışdım və ömrümün unudulmaz bir gecəsində ömrümdə ilk dəfə gecə dənizi ilə üz-üzə qalmışdım.

Yaxının suları üstündə titrək işıltılar gəzinirdi, uzağın suları üstündə dağınıq qaraltılar sürünləndi və o qaraltılar arasında o iki qırmızı nöqtə yenə növbələşərək gah alışır, gah sönürdü. Yuxarıda – göy qübbəsində isə üç-dörd gecəlik aypara “Sineyvaz” qovanundan kəsilmiş sarı bir qıça kimi ağ buludlar altında üzürdü.

Qalxmışdım, daş səddin üstündə üzüm dənizə sarı oturmuşdum.

Və gözlərim açıq elə bil bir röya aləminə qərq olmuşdum.

Bu röyada gecə dənizi çadraya bürünmüş bir qadın kimi yaşmağı altından baxan yaşıł gözlərinin cadugor cazibəsilə məni çəkib haraya isə sirli-sehirli bir dünyaya aparmışdı və orda qara bir qapı açılar-kən mən o qapı arxasında bənövşəgözlü ağ səadətimi görmüşdüm.

Handan-hana o vaxt oyanmışdım ki, elə bil gəlib arxamda dayanmış bir səssizlik yavaşdan əlini ciynimə qoymuşdu. Dönməsdüm arxama baxmışdım, dənizkənarı xiyabanda qaynaşan izdiham yox olmuşdu və kimsəsizləşmiş o xiyabanın axşamçağı ağ çiçəkli işıqları indi bir az saralmış və solmuşdu.

Və bu vaxt bu səssizlik içində gecə dənizinin çox uzaqlarda sinəsindən qopan boğuq bir səslə köksünü ötürdüyüni eşitmışdım. Donub yerimdə qalmışdım və gözləmişdim. Çox çəkməmişdi və gecə dənizi elə bil ağrısını canından çıxarmaq istəyən canlı bir varlıq kimi bu dəfə daha dərindən və daha boğuq bir viyilti ilə yenidən köksünü ötürmüştü.

Orda, o dağ kəndində evimizin dalındakı damı yırtıq, bir divarı uçuq o köhnə samanlıqda gecənin hansı aləmindəsə öküzlərdən hansı isə eynilə bu cür, sinəsinin dərinindən qopan boğuq bir səslə köksünü ötürəndə bəzən mən yuxudan oyanardım və uzun-uzadı yerimin içində oyaq qalardım və mənə elə gəlirdi ki, bu təpəl öküzdür, yuxusunda qara-qura görüb o cür köksünü ötürür, yaxud bu, bütün günü ağır boyunduruq altında canına hopmuş o sonsuz yorğunluğun ağrısıdır ki, indi qəlpə-qəlpə canından çıxır.

Və indi elə bil gecə dənizi də bütün günü canına hopan bir yorğunluğun ağrısını canından çıxarmaq üçün iki dəfə köksünü ötmüşdü və mən bir dənizin canına hopmuş o azman yorğunluğu təsəvvürümə gətirmək istərkən, xəyalimdə qurduğum bütün qurğuların sarsıldığını hiss etmişdim.

Ayağa qalxıb o gecə ilk dəfə üz-üzə gəldiyim və sahilində sehir-lənib qaldığım o gecə dənizində ürəyimə axıb dolmuş nə isə anlaşılmaz bir təlaş hissələ ayrılmışdım.

Küçələr bomboşdu, bu kimsəsiz küçələrin birində dirək başındaki böyük bir elektrik saatının dəyirmi və aq siferblatında qara əqrəblərin hansı rəqəmlər üstündə dayandıqlarını görərkən, gecənin bu vaxtına kimi nigaran qoyduğum yazıq və qoca bir qadın qarşısında duyduğum xəcalət hissindən başımı aşağı salmışdım. İndi məhz çox tələsdiyim üçün daha tez azmışdım, yolu daha çox uzatmışdım, dəfələrlə bu və ya digər bir dalan, yaxud bir döngənin sonunda ağızım divara dirənmişdi, geri dönmüştüm.

Sonra gəlib dik yoxuşlu bir küçə başında içəriyə açılmış yaşıl rəngli bir qapı görmüşdüm və o açıq qapıdan çox böyük elektrik

lampasıyla işıqlandırılmış küçük, yaraşılı bir həyət görünmüdü, həyətin üstünü örən yaşıl talvarın kəhrəba giləli üzüm salxımları altında yerə böyük bir palaz salmışdı və o palaz üstündə halay vurub oturmuş kişi məclisində iki nəfər bir-birilə meyxana yarışına çıxmışdı. İndi meyxana deyənlərə vagirlik eləyən bir dəstə oğlanın qıyya vuran səsləri göyə ucalmışdı:

Yanında canan olsun gün batanda
Yerin Xirdalan olsun gün batanda!

Abşeron yarımadasının coğrafiyasını hələ mənimsəməmişdim və düşündüm ki, görəsən hara imiş o Xirdalan ki, oranın günbatan çağında yanında cananın görmək həsrətilə sinədəftər olmuşdu bu oğlanlar?

Və elə bu vaxt, gecənin bu aləmində bir dəstə çadralı qadın o həyətin yaşıl rəngli qapısından küçəyə çıxmışdır, qarşı səkidə məni görərkən tez bərk-bərk çadralarına bürünmüşdülər və üzlərini məndən yana çevirmişdilər.

Lakin o qadılardan ən arxadakı başından sürüşmiş qara işıltılı liberti çadrasını başına çəkməmişdi və o vaxt mən onu, o məni tanımışdı, hər ikimiz gözlərimizi döyərək bir an bir-birimizə baxabaxa qalmışdıq və sonra mən qeyri-ixtiyari bir addım irəli ataraq nə isə demek istərkən, qız tez şəhadət barmağını dodaqları üstünə qoymuşdu, səsimi çıxartmağı mənə yasaq eləmişdi. Dinməmişdim, amma qaşlarım çatılmışdı, dinməmişdim, amma şəhərli qızın bir mərtəbə yuxarıdakı qonşusuna qarşı göstərdiyi bu kəm iltifatdan ürəyim sinmişdi, cünki o vaxt hələ bilmirdim ki, gecənin o aləmində bir kişi xeylağının üzünü ondan gizləyən çadralı şəhər qadınlarına yaxınlaşması, bir uşağın qupquru barita yanar kibrit çöpü uzatması kimi çox təhlükəli bir oyundur və bundan bixəbər oldum üçün üzümdə nə cür bir ifadə zahir olmuşdusa, qız piqqıldayıb əlilə ağızını tutmuşdu, sonra başıyla işarə eləmişdi ki, dinmə, danışma, amma dalımızca gəl.

Sonralar mən təsadüf ilə taleyin gizlənpaç oyunu haqqında çox fikirləşəcəkdirim, amma o gecə mənim üçün elə bir röyaya çevrilmişdi ki, əgər arxasında getdiyim o qara çadralı qız birdən-birə ağ bir göyərçinə dönsəydi və uçub gələrək mənim ciynimə qonsayıdı, mən artıq buna heyrət etməyəcəkdirim.

Qadınlar ayaqlarındaki dabansız nəleyinlərini sürükləyərək, can üzən ağır yerişlərilə yayxana-yayxana uzaqlaşırdılar, görünür toy, yaxud nişan möclisindən qayıdırıldılar və başları “əndamı yanmış Gülxar xanımın” qiyətinə elə qarışmışdı ki, nə arxalarınca gələn qızın hərdən bir dönüb geri baxlığından, nə də tənha bir kölgənin o qızı izlədiyindən xəbərləri olmamışdı.

Sonra həyətdə, küçə qapısı dəhlizinin qaranlığında dayanıb gözləmişdim, qadınlar iki dəstəyə bölünüb, ah-ufla sağdakı pilləkənlərlə yuxarı mərtəbelərə qalxıb yox olmuşdular və bu vaxt mənim üçün yol açılında yüyürmüşdüm, ikinci mərtəbənin pilləkən meydancasına çatmışdım ki, birdən elə bil hardansa atılan gözə görünməz bir kəməndə ilişib büdrəmişdim, geri çevrilmişdim və aynabəndin açıq qapısı arasında dayanmış onu görmüşdüm – çadrası başından yere düşmüştü, yalnız bir ucunu sol əlində tutub saxlamışdı və üzündə elə bir ifadə vardı ki, elə bil nə isə demək istəmişdi, yadından çıxmışdı və indi yaxından üzümə baxdığı halda heç bir şey görməyən gözləri dumanlanmışdı.

Susduğu üçün susmuşdum və bu sükutun məngənəsindən qurtulmaq üçün:

- Dənizə getmişdim – deyə bilmışdım.
 - Nə vacib olmuşdu ki, dəniz qaçırdı?
 - Elə çağırdı ki, dayana bilmədim.
 - Kim?
 - Dəniz.
 - Nə deyirdi ki?
 - İki dəfə köksünü ötürdü.
- Birdən elə bil özünə gəlmışdı, gözlərində nə isə bir təlaş kölgəsi zahir olmuşdu.
- Bəlkə qəşş eləmisən orda, dəniz qıraqında? Özündən xəbərin olmayıb?
 - Gərək mənim ürəyim gedəydi orda, dəniz qıraqında?
 - Bu yanda Bayıl tərəfdə batmış bir şəhər var, bir kitabda yazılib ki, Səbayeldir o şəhərin adı, o biri kitabda yazılıb ki, “şəhri yunan” imiş o şəhər... Amma haçan batıb şəhər, haçan su altında qalıb, heç qocalar da bunu bilmirlər... Hərdən gecə yaridan sonra su altındakı o şəhərdən su pərisinin səsi gəlir, kim o səsi eşidirsə, o saat qəşş eləyir... Əgər qulağına səs gəlibsə, gərək Tutu xala səni Nardarana aparsın!

Heç bir şey başa düşməmişdim və başa düşmədiyim üçün demişdim:

– Yox, mən əvvəlcə Xirdalanı görmək istəyirəm... Gün batan çağında...

Heç bir şey başa düşməmişdi, bir an qaşların düyünləmişdi və demişdi:

– Xirdalanda pir yoxdur, məxluq Nardarandakı pire gedir.

Və elə bu vaxt arxasındakı qaranlıqdan, otaqlardan kimsə elə çiğirmişdi ki, hər ikimiz səksənmişdik:

– Ağəz, Yaqut, harda batdır, gəl gir yanına, məni yuxu aparsın...

– Vaxsey, məmə, səksəndim ki, görmürsən ki, qapı-bacanı bağlayıram...

Və aynabəndin qapısını mənim üzümə bağlamışdı.

Artıq günçixan tərəfdə, Qaraşəhər üstündə göy əyrisi avazmışdı və şəhərli bir qızın bənövşəyi gözlərilə kiçik bir pəncərənin mənə göstərdiyi əzəmətli bir gecə mənzərəsilə, daha sonra qaranlıqda köksünü ötürən bir dənizin sırlı nəfəsi ilə sehrlənmiş bir gecəm, böyük şəhərdəki bu ilk gecəm, bir röya kimi sona çatmışdı.

* * *

Havalarda hələm çox isti idi və bürkülü gecələrdə bizim tərəflərdə, şəhərin yuxarı hissəsində evlərin qara asfaltlı yasti damlarının üstündə açıq havada özlərinə yer salıb yatan adamlarla dolu olurdu.

Və bir dəfə xalam mənə demişdi:

– Gecələr içəridə isti olur sənə, çox çalıq yatırsan, istəyirsən sənə də burda, pəncərə altında, dam üstündə yer salım, sərində yixil yat.

O gecə kiçik otağımın pəncərəsi altında bizim evə bitişik qonşu evin damında köhnə kilim üstündə salınmış yatağında uzanıb çox oyaq qalmışdım və qollarımı başım altında çarpezlayıb göydəki o tanış ulduzlara baxmışdım ki, o ulduzlar bizim dağ kəndinin gecə göylərində daha şəfəqli və daha işıqlı idilər, bir-birinə göz vurardılar, bir-birini çağırardılar, burda isə nədənsə tutqun sıfət idilər, el bil bir-birindən küsüb, bir-birindən üz çevirmişdilər.

İmtahanları vermişdim, Əlimürsəl kişi haqlı çıxmışdı, kənddən gələnləri geri qaytarmamaq üçün müəllimlər məni çox bərkə çəkməmişdilər, digər tərəfdən ali təhsilin gələcək taleyimdə oyna-

yacağı rola tamamilə laqeyd olduğum üçün, məhz bu laqeydliyimə görə çox asanlıqla imtahanların öhdəsindən gəlmışdım, xalam çox sevinmişdi. Əlimürsəl kişi məni təbrik eləmişdi və mən kəndə kağız yola salmışdım ki, imtahanları verib qurtarmışam.

Həmişəki kimi yuxu yenə hansı dəqiqənin hansı məchul saniyəsində ildirim sürətlə şurumu çalıb apardığından xəbərim olma-mışdisə, amma sonra gecənin hansı aləmindəsə o yuxudan hövlnak oyandığımı və dik atılıb yerimdən qalxdığımı hələ də unutmamışam.

Üstümə örtdüyüm nazik iplikli yorğan göydə uçurdu, başım yanında kətil üstünə yiğdiğim üst pal-paltarından təkcə yaxası naxışlı köynəyim gözümə dəymışdı ki, o da dam üstündəki yaxın bacaya sarınıb hələlik salamat qalmışdı, çal papağım haraya isə düşmüştü və indi bir top kimi diyirlənə-diyirlənə üstümə gəlirdi.

Ayağa qalxarkən küləyin şiddətindən səndələmişdim, nəfəsim tixanmışdı, sinəmdə qalmışdı, amma yenə də özümü irəli atmışdım ki, təkcə o çal papağımdan əlim üzülməsin və gecikmişdim, çünkü küləyin növbəti burulğanı cüçə üstünə şığıyan çalağan kimi o papağı bir anda caynağına alıb fir-fir fırladaraq göyə qaldırılmışdı, sonra əynəmli bir ucuşla və elə bir sürətlə şəhər üstündən birbaş dənizə doğru aparmışdı ki, arxasında baxa-baxa qalmışdım.

İndi hər tərəfdə bütün qonşu damlar üstündə də bərk çaxnaşma vardı, adamlar boğuq hənirtilerilə yataqlarını qamarlayıb, əllərinə keçən pal-paltarlarını bükbüb-bürmələyib damlar üstündən qaçırdılar, küçələrdəki çıxməftilli elektrik direkləri zil bir səslə vəhşicəsinə fit calırdılar, yaxın həyətlərdə gah açılan, gah hara isə çırplılan küçə qapıları şaraq-şaraq şaqqlıdayırdı, yuxarı mərtəbələrdən qopan pəncərə şüşələri şarlı ilə küçələrin daş döşənmiş qaldırımlarına tökülüb qumbara kimi partlayırdı.

Bütün şəhər tüstüleyən nəhəng bir tonqal kimi idi, axşamın ağ işıqları indi qum və toz boğanağı içinde, gözünü kül örtən bir ocağın gözləri kimi tutqun qızartılarla göz qırkırdı.

Və getdikcə şiddətlənən qasırğalı külək yaxındakı döngə və dalanlar arasında tələyə düşmüş bir yırtıcı kimi qorxunc ularlılarla başını hara gəldi çırkırdı, qabağına nə çıxırdısa basmarlayırdı, eşələyirdi, qarışdırırdı, dağdırırdı, sonrasovurub göyə qaldırırdı və elə bil bütün şəhəri yerindən qopardıb dənizə atmağa gücü çatmadığı üçün qəzəbindən dəli olub müdhiş hiçqırıqlarla hönkürürdü.

Xalam isə bu vaxt təlaş dolu bir səslə pəncərəmdən elə hey məni çağırırdı.

– Bu nə məhsərdir belə, xalacan? – demişdim və pəncərəyə tərəf getmişdim.

– Dəli xəzridir, bala, elə ki, başladı, Bakının qiyaməti qopur, tez yır-yığış elə gir içəri...

Yır-yığış eləmək üçün bir şey qalmamışdı və mənim o gecə dəli xəzri ilə tanışlığım nəinki həmişə gözüm üstünə basdığım o çal papağımla, eyni zamanda papaqla birdəfəlik vidalaşdığım bir tarix-çəyə çevrilib qaldı.

Səhər tezdən gecə növbəsindən qayıtmış Əlimürsəl kişi papaq əhvalatından xəbər tutarkən, çal biğləri altından qımışmışdı və demişdi:

– Dur ayağa, gedək sənə bir furajka alaq, tax başuva, sonra ali məktəbi qurtaranda özün bilərsən ya fetr şlyapalı olarsan, yaxud ciyni saçlılar tayfasına qoşulsan, başaçıq, döşaçıq gəzməyi özünə adət eliyorsən.

Getmişdik, parusin bir furajka almışdıq, evə qayıdanda yazıq xalam yəqin xəyalında çal papaqla parusin furajkanı müqayisə eləyib yaşaran gözlərini silmişdi, amma “mübarəkdir” – demişdi. Yaqut isə şaqqanaq çəkmişdi, axmışdı, özündən getmişdi:

– Vaxsey Tutu xala, – demişdi, – bu parusin şapka nədir ilin bu vaxtında. Elə ki bir çin yağışa düşdü, əskiyə dönəcək başında.

Xalam dönmüşdü məzəmmətlə Əlimürsəl kişiyə baxmışdı, yəni niyə qızırqalanmışan, tifilə iraqbətli bir papaq ala bilməzdin?

Əlimürsəl kişi də ciyinlərini çəkmişdi, yəni neynəyim, özü seçdi, özü bəyəndi.

Sonra mən bütün günü zaman-zaman aşağı mərtəbədən Yaqutun gümüşü cingiltılrlə çağlayan gülüşlərini eşitmişdim.

Və günlər keçdikcə Yaqut bənövşəyi gözlərilə, sədəf dişlərinin düzümü ilə, sıniq məxməri qaşları ilə, tez-tez saçından ayrılib sol gözü üstünə düşən xurmayı tellərile gözlərim qarşısına elə sehrlili bir pərdə çəkməyə başlamışdı ki, gözlərimi qapayırdım bu pərdə yox olmurdu, gözlərimi açırdım, dünya bu pərdə arxasında görünməz olurdu, başımı götürüb hara isə getmək istəyirdim, amma hələ qafıl idim, bilmirdim ki, sevgi kəməndinə düşmüş bir ürək üçün bu kəmənddən qurtuluş yolu yoxdur.

Kiçik otağımın dam üstüne açılan pəncərəsi yanında qoyulmuş yazı stolu arxasında oturub bir saatdan çox idi ki, iki məchullu bir cəbr məsələsinin həlli ilə əlbəyaxa olmuşdum. Yazıb pozduğum və şagird dəftərindən qopartdığını vərəqlər stol üstündə qalaqlanmışdı və o vaxt ikinci dəftərdən də bir vərəq qapqara qaralmışdı, nəhayət, işıq üzü görünmüdü, kənək tənliyin kor düyüni açılmışdı və dərhal fikrim qəfəsinin qapısı açılmış bir quş kimi uçmuşdu, harayasa getmişdi, ürəyim isə bir boşluq içində asılıb qalmışdı.

İçəri qaranlıqla dolmuşdu, amma ayağa qalxıb işığı yandırmaq üçün yerimdən tərpənməmişdim, çənəmi qollarım üstünə qoymuşdum, axşam şəhərinin topa-topa alışan işıqlarına baxmışdım, hər-dasa veyllənən fikrimi hardansa geri qaytarmaq istəmişdim və bu vaxt birdən onu pəncərəm altındaki dam üstündə görmüşdüm.

Bəlkə çoxdan üzünü görmədiyimin, səsini eşitmədiyimin xəyalı idi bu? Yox, özü idi, ağ quşum, ağ səadətim idi.

Ayağı altındakı tasdan götürdüyü kətan ağlarını, nazbalış və yastıq üzlərini, qırmızı naxışlı əl-üz dəsmallarını damın bacalarına sarılmış dirəklər arasındaki iplərə sixaclarla bənd eləyirdi və o, iki cərgəli ağlar arasında qalaraq asfalt cığırla uzaqlaşıb gedirdi.

Dənizdən həzin bir külək əsirdi, şəhərdə alışan işıqların sayı anbaan çoxalırdı, o isə əyilirdi, qalxırdı, hərdən dizlərini qucaqlayırdı, küləyin qabardıb yuxarı qaldırıldığı donunun ətəyini aşağı salırdı, sonra yorğun halda bir an donurdu, hərəkətsiz qalırdı və bu vaxt doğulduğu şəhərin çıraqban axşamı elə bil dönbə yalnız ona baxırdı və qız şəhərin o qızıl işıqları önündə sırlı bir rəqsə başlayırdı. Ağ bir xəyal kimi sərdiyi ağlar arasında batıb-çıxırdı, dönbə əllərini iplər üstündə gəzdirə-gəzdirə yaxınlaşır və hərdən yanaklı və ani bir baxışla qaranlıq pəncərəmə baxarkən, qaşları çatılırdı. Küləyin üzünə dağıtdığı saçlarını sol əlinin əsəbi hərəkətli yuxarı atıb və işıqlanmayan pəncərəmin qaranlığından vəhmələnmiş kimi geri dönbə uzaqlaşmışdı. Mən də ayağa qalxıb əlimi elektrik düməsinə uzatmışdım – birdən elə bil bütün şəhər səksənmişdi, boğuq və heybətli bir nərilti şəhər üstündən göyə ucalmışdı, hava çalxalanmışdı, pəncərə şüşələri cingildəmişdi və damın o biri başında qızın sinəsindən qopan kəsik bir çıqırtıdan ürəyim qopmuşdu və bütün bunlar bir saniyənin başlanğıcından o saniyənin sonuna qədər sürən bir zaman müddətində bir-birini izləmişdi.

Özümü pəncərədən dam üstünə atmışdım, qızın dalınca yüyür-müşdüm və indi onun da geri dönüb qaça-qaça üstümə gəldiyini görmüşdüm, sonra o vaxt ki, bir-birimizə çatmışdıq, qorxmuş, rəngi qaçmış ağ səadətimi ilk dəfə bağırmışdım.

Nə olmuşdu, nə baş vermişdi, göydən yerə yanar kometa düş-müşdü, yoxsa hardasa qayalar uçub dənizə tökülmüşdü, hələ heç bir şey başa düşməyərək yalnız qollarım arasında titroyəni sakit elə-mək istəmişdim:

— Qorxma, — demişdim, — qorxma, nə idisə oldu, qurtardı.

— Qurtardı nədir, — demişdi, — ora bax, Bayıl tərəfə... Gör nə boyda alov göyə qalxıb...

Başımı çevirib baxmışdım və heç vaxt görmədiyim dəhşətli bir mənzərə qarşısında donub qalmışdım, günbatanda Bayıl təpələri arxasından fişqiran nəhəng bir alov sütunu qara-qırmızı dili ilə az qala göydəki buludları yalayırdı, gah burum-burum burulan qap-qara tüstü layları içində boğulurdu, gah qaynayırdı, daşırdı, tüstü layları üstündən aşdı və yenidən göyə sıçradıqca nəriltisindən qulaq batırıldı. Qız isə sinəmə sığınib dayanmışdı və yanakı bir baxışla hərdən alovu qaralan, tüstüsü qızaran o məşum məşələ baxırdı və məni başa salırdı ki:

— Orda dənizdə bir yer var — Şıxlар kəndinin o biri böyründə... gecələr qayıq ilə ordan keçənlər kibrıt yandırıb dənizə atanda suyun üzü o saat od tutub yanır... İndi yəqin orda dəniz partlayıb, su yarılib, bu əjdaha da başını ordan, yerin altından, dənizin dibindən çölə çıxardıb...

Gecə doğrudan da qorxunc bir nağıla oxşayındı və qız qorxmuş bir uşaq kimi xəyalında dənizi partladırdısa, suyun altından, dənizin dibindən bu odlu əjdahanı çölə çıxardırdısa, bəlkə də haqlı idi.

İndi artıq hər tərəfdə bütün evlərin küçə balkonları və yastı dam-larının üstü izdihamla dolmuşdu, topa-topa dayanmış o adamların arxasındaki qara çadralı qadınlar başlarını yuxarı qaldırıb əllərini göyə uzatmışdır.

Bu zaman iki partlayışın qırmızı alovu yenə bir-birini izləmişdi və başını göyə dirəmiş o heybətli əjdaha hər tərəfi, aşağıda çox uzaqlara kimi dəniz sularını, yuxarıda göy tağbəndinə kimi ulduzlu fəzanı, yuvalarına qayıdan bir cüt ağ göyərçini də titrək parıltılı qızartdaq bir rəngə boyamışdı.

Handan-hana xalamın pəncərədən gələn səsini güclə eşitmışdım.

– Yunis, hardasan?

Yaqut diksizmişdi, qollarım arasından sıyrılmaq istəmişdi, amma qollarımın çəmbərini qıra bilməmişdi və mən başını sinəm üstə qoymuş ağ səadətimin ürəyimi döyündürən həyəcanından dəyişilmiş bir səslə xalama cavab vermişdım:

– Burdayam xalacan, – sən bilən bu nədir belə?

– Bibiheybətdir, ora, yəqin buruq fantan vuranda daş-daşa dəyib, od çıxıb, nöyük alışib... Kişi də hələ ordadır... səsinə nə olub, vallah o çit şapkada timov olacaqsan axırda sən...

Gecə qara vaqiəli bir yuxuya oxşayırıdı, amma xalam qorxub gözü dörd olmuş bir qız uşağı deyildi, qocaman bir buruq ustasının həyat yoldaşı idi və baş verən qorxunc hadisəni görünür o daha düzgün fəhm eləmişdi.

– Əlimürsəl dayıdan nigaran qalma, xala, – demişdim, – gedə-rəm bir xəbər gətirrəm!

Bu dəfə qollarım arasındaki sağ əllilə sinəmi çəngələmişdi və hiddətli bir piçilti ilə demişdi:

– Hara gedəcəksən? Bu saat ora yəqin qoşun gedir ki, avara adamları yaxına buraxmasın, uşaq-muşaq əl-ayağa dolaşmasın... burax məni, xalan bura baxır.

Xalam bizə tərəf baxmırdı, baxsaydı belə bu ağlar arasındaki mənim ağ göyərçinimi gözü seçə bilməzdi, amma elə bu vaxt xalamın yanında peyda olan Yaqutun anasının çıçırtılı səsi qulağımızda cingildəmişdi:

– Ağəz, Yaqut hardasan, yiğişdir aqları düş aşağı, gecə göydən hiss yağar, pal-paltar zay olub gedər.

– Bu saat, anakan! – demişdi və döşümdən məni elə bir şiddətlə geri itələmişdi ki, qollarındakı qüvvətə heyrət eləmişdim.

Sonra pəncərədən yenə anasının səsi gəlmışdı:

– Səsinə nə olub, ağəz, yoxsa qorxmusan?

– Həri səksəndim, məmə, lap ürəyim qopdu bayaq...

– Yaxçı, yiğış gəl evə, ağanənəyə deyərəm, cildağa aparar səni...

Və xalam ilə qızın anası pəncərədən çəkilib getmişdilər.

Abşeronə məxsus xalq təbabəti növləri haqqında təsəvvürüm yoxdu, ona görə elə bilməmişdim ki, Çıldağ, yaxud Cehildağ yer adıdır və qızı nənəsi haraya işə aparacağından təşvişə düşərək yavaşdan demişdim:

– Nə üçün ağanənən səni Çildağa aparmalıdır nə işin var sənin o kənddə, yaxud o dağda?

Pıqqıldamışdı, amma tez əlilə ağızını tutmuşdu və demişdi:

– Tək məni yox, səni də aparmaq lazımdır.

– Məni niyə?

– Əsirdin bayaq... Çildağ ocağında əsməcəli adamların ənda-mına elə qəşəngcə dağ çəkirlər ki, sabahı gün əsməcəsindən əsər-əlamət belə qalmır.

Aha, demişdim öz-özümə, ağ səadətimin yaxşıca cırmaqlayan caynaqları da varmış!

Sonra kömək eləmişdim, iplərdən asılmış ağları yığışdırmışdı və getmişdi, mən isə dam üstündə tək qalmışdım, göy üzü indi tutqun mis rəngində idi: dan yerindəki ulduzlar zərrin duman içində əriyib yox olmuşdu, günbatan tərəfdəkilər də elə bil pərən-pərən düşüb seyrəlmışdı. O aramsız və heybətli nərlitinin səsi hələ də eşidilməkdəydi.

Çit şapkamı başıma keçirib küçəyə çıxanda xalama demişdim ki, gəlib-gedəndən bir xəbər bilib qayıdırıram və burdan, şəhərin yuxarı məhəlləsindən birbaşa Bayıl təpələri arxasına gedən araba yolu ilə baş alıb getmişdim...

Bir saat yol gedəndən sonra gəlib Bayıl təpələrinin günbatan tərəfindəki yamaclarını izdihamla dolu görmüşdüm. Bu izdiham içində çoxlu oğlan uşaqları vardi, sal daşların üstündə əyləşib dizlərini qucaqlamış qocalar vardi, körpələri qucaqlarında yatmış çadralı-çadrasız gənc qadınlar da gəlmışdılər. Onlar bu gecə vaxtı bura, bu dəhşətli mənzərəyə yaxından tamaşaya gəlmışdılər, bəlkə hər birinin orda, o odlu əjdaha ilə əlbəyaxa çarpışan bir yaxını, bir əzizi üçün duyduğu nigaranlıq hissi çəkib bura götürmişdi.

İzdiham içindən keçmişdim, yamac ilə üzüsağı enmişdim, burda, dəniz ilə dağətəyi arasındaki sahədə salınmış yeni neft mədəninin buruqları arasıyla uzanan yola düşmüştüm ki, qoluna qırmızı şilə-dən sarğı bağlamış bir oğlan qabağımı kəsmişdi.

– Dayan, a yoldaş, hara belə?

Başımla yanmış buruğa tərəf işaretə eləmişdim:

– Ora, dayım ordadır, evdə nigarandılar.

– Qayıt geri və evdəkiləri sakit elə ki, insan tələfati yoxdur.

– Yox, kişinin özünü görmək istəyirəm.

– Kimdir axı o kişi və nəçidir?

– Buruq ustasıdır, adı Əlimürsəldir, əslİ əmirhacıyanlıdır.

Əlimürsəl kişinin adı o saat öz təsirini göstərmişdi, çünki qoca-man buruq ustası Abşeronda qazdışı ən dərin neft quyuları ilə məşhur idi və iri, çalğılı şəkilləri tez-tez qəzetlərin birinci səhifələrində çap olunurdu.

Oğlan məni dalınca salib bir az irəli apardı, yolun yarısında telefon aparatı olan otaqda başqa yoldaşla görüşüb nəsə danışmışdı.

Burada o cəhənnəm məşəlinə hələ bir neçə yüz metr qaldığı halda dənizin yanğına yaxın suları elə bil qaynayırdı, hardansa havaya ağ buxar layları qalxırdı və qızmar hava dalğası adamın üz-gözünü qarsır, ciyərlərini pörşələyirdi və aramsız heybətli nəril-tidən adamlar hamısı lal olmuşdular, ağızların açırdılar, amma səsləri eşidilmirdi, buna görə idi ki, ikinci oğlan nə demişdi mənə bağıra-bağıra demişdi:

– Otur orda, bayırda, qapı ağzında, qabaqdaancaq qoşun hissəsi var, yanğınsöndürənlərin maşınları var, qıraq adamları ora burax-mağşa icazə yoxdur, otur orda gözlə, xəbər göndərərik ustaya, əgər macalı varsa özü gələr bura...

İkiadamlıq kiçik skamya üstündə çox oturub qalmışdım və üzümə vuran cəhənnəm istisindən, bir dəqiqədə qan-tərə batmışdım, otaqda oturub telefon zənginin keşiyini çəkən oğlan da iki-üç dəfə çölə çıxmışdı, yaylığı ilə alnının tərini silmişdi, bir yanğına tərəf baxmışdı başın bulamışdı, bir mənə baxmışdı qaşların çatmışdı, sonra yenə içəri getmişdi. Çox gözləmişdim, Əlimürsəl kişi gəlib çıxmamışdı, ayağa qalxıb qayıdır getmək istəmişdim, amma tərəddüd içində qalmışdım, gah dönüb geri baxmışdım, gah otağa boylanmışdım ki, bəlkə o sarı rəngli telefon zəng vuracaq və bu vaxt içəridəki oğlan ayağa sıçramışdı, otaqdan çıxıb demişdi:

– Soruşmaq eyib olmasın, hara belə?

– Kişi gəlib çıxmadı, qayıtməq istəyirəm.

Diqqətlə başdan-ayağa məni gözdən keçirmişdi və demişdi:

– Farağat otur yerində, otur görək dayın gəlib çıxanda heç tanıyacaqmı səni?

– Bu nə sözdür? Başa düşmədim.

– Başa düşmək lazımdır ki, gecə və gündüz kapitalizm əhatə-sindəyik, hər tərəfdən...

– Canım əgər o vulkandırsa...

— Vulkan nədir ada, — deyə oğlan sözümü kəşmişdi, — qazılan buruq fantan vuranda qaz alışdı, dayın Əlimürsəl kişi, əgər o kişi doğrudan da dayın isə haqlı imiş, dünəndən narahat idi, qazılmış suxuru ovcunda qoxuladıqca deyirdi ki, torpaq çox qazlıdır və nə lazımdırsa bütün ehtiyat tədbirləri görmüşdü, amma yenə də qəza baş verdi. Saçı-saqqlı ağarmış qocaman buruq ustalarının beləncik azman yanğın gördükəri yadlarına gəlmir, qərəz otur yerində, xəbər göndərməmişik o tərəfə, cavab gələr nə yaxşı, gəlmə nə yaxşı...

Və oğlan yenə içəri keçmişdi — təhkim edildiyi telefon aparatı yanında kiçik stol dalında oturmuşdu.

Əlimürsəl kişinin qazılmış suxurdan ovcuna götürüb qoxuladığını gözlerim qarşısına gətirəndə xatırlamışdım ki, orda bizim o dağ kəndindəki qoca Diyar kişi də əyilib ayağı altından bir ovuc torpaq götürüb ovxarlayardı, qoxulayardı və o torpağın nəyə qadir olduğunu — hansı əkin üçün daha əlverişli və sərfəli olduğunu həmişə səhvsiz təyin eləyərdi.

Və xəyalımın yenə kəndimizə doğru bu növbəti uçuşunda başım üstündə Əlimürsəl kişinin səsini eşitmışdım:

— Deycəksən ki, xalan göndərib səni gecənin bu aləmində bura?

— Yox evdən çıxanda xalamaancaq onu dedim ki, gəlib-gedəndən bir xəbər bılıb qayıdırám.

— Elə isə nə vacib olmuşdu ki, oturub burda pörşələnirsən?

— Əgər bilsəydim ki, ilişib bu budka yanında əsir olub qalacam...

— Qulaq as, çöllü balası, bu otuz ildə mən o yazıq arvadı gecələr bu qədər nigaran qoymamışam ki, sən şəhərə gələli bu otuz gündə...

— Bu saat Əlimürsəl dayı yüyürəppə qayıdırám şəhərə!

— Oğlan, bu saat yüyürəppə qayıdacaq şəhərə, gəl min görək.

Dönüb baxmışdım, təkaltı, ikiçarxlı, Abşeronda qazalaq adlanan bir araba dayanmışdı yolda və Əlimürsəl kişi ilə o qazalağa minmişdik, sonra yolda Əlimürsəl kişi gözlərini hara isə məchul bir nöqtəyə zilləmişdi və öz-özünə təkrar eləmişdi:

— Oğlan bu saat yüyürəppə qayıdacaq şəhərə!

Olsun ki, bu saat Əlimürsəl kişi ağır fikirləri bir an başından qovmaq üçün ikinci dəfə mənim yerli şivəmin bostanına daş atmışdı və mən bu böyük şəhər təkəbbürünə qarşı kiçik dağ kəndinin tekəbbürü ilə müqabilə edərək, öz növbəmdə Abşeron şivəsinin bostanına heç olmasa xirdaca bir daş atmaq istəyirdim ki, bu vaxt Əlimürsəl kişinin başı birdən sinəsinə əyilmişdi — ciyinləri aşağı çökmüşdü və

dərindən köksünü elə ötürmüştü ki, mən kirimişdim, bir cür olmuşdum, çünki o cəhənnəm əjdahası ilə çarpışmada bu qocanın canına hopan bu yorğunluq mənə o vaxt, o gecə köksünü ötürən o gecə dənizinin yorğunluğunu xatıratmışdı.

Səhər hava işıqlananda qazalaqdən düşüb həyətə girmişdik və bütün gecəni yuxusuz qalmış iki qadından birinin yuxarı aynabənddən, o birinin bir mərtəbə aşağı şüşəbənddən bizə dikilmiş baxışları qarşısında qalmışdıq. Yuxarıdan baxan qoca qadın mənim xalam idi, Əlimürsəl kişini sağ və salamat görəndə bir an gözləri işıqlanmışdı, sonra baxışlarını mənə çevirəndə bütün gecəni çəkdiyi nigarənlıq üçün mənim üzümü danlamağı ondan ibarət olmuşdu ki, yaziq arvad sağ əlinin iki barmağıyla öz üzünün sağ yanagından elə bir çımdık qopartmışdı ki, mən başımı aşağı salmışdım və bir mərtəbə aşağıdakı şüşəbənddən baxan gözlərdə himayə aramaq istərkən, o bənövşəyi gözlərdə də elə bil dağ ildirimləri çaxmışdı və aynabənd pəncərəsi şaraqqıltı ilə üzümə qapanmışdı.

Sonrakı günlər Qaraşəhər üfüqlərində günəş ucalarkən şəhər üstündəki göylərin mis qızartıları solurdu, günəş şüalarıyla yuyuldu, amma günbatandakı göy əyrisində bir-birinin üstünə qalaqlanan tüstü layları nəhəng bir çətir kimi hər gün bir az daha artıq qabarır və getdikcə daha geniş fəzaları qara ətəkləri altına alırı.

Əlimürsəl kişi günlərlə evə gelmirdi, amma gələn zaman bizə dediyi yalnız bundan ibarət olurdu ki:

— Zorba əjdahadır, xamuta gəlmir.

Və tam bir ay o əjdaha heç bir boyunduruq altına girməmişdi, başına keçirilən dağ ağırlığındakı polad qapaqları hər dəfə göye vizıldatmışdı, bir an susmayan fasiləsiz nəriltisi ilə böyük bir şəhərin yuxusunu qaçırmışdı, qırmızı xallı his püskürən cəhənnəm nəfəsilə şəhərin günbatandakı üfüqlərinə qara bir pərdə çəkmışdı.

O gecələr mən də ürəyimdəki yalqızlıqdan qurtulmaq üçün sonları günbatandakı qırmızı üfüqlərə dirənən küçələrdə dolaşib dururdum, evə qayıdarkən uzun-uzadı pəncərəm qarşısında dayanırdım və o qara asfaltlı dam üstü ki, hər dəfə mənim ağ səadətim orda görünəndə, o dam üstü gözümüzə ən gözəl bir laləzara çevrilərdi, indi bir aydan çoxdu ki, gecə və gündüz bomboşdu, hətta bir aydı ki, Səttarın ağ göyərçinləri də gəlib o dam qıraqına qonmurdu və tam bir aydı ki, Bakının gecələri qırmızı idisə, mənim yuxularım qara-qura ilə dolu idi.

* * *

O axşam birdən, ansızın olaraq şəhər üzərinə elə bir səssizlik çökmüşdü ki, elə bil bütün şəhər bu dəfə də bu nagahani səssizlikdən səksənmişdi, hər halda bu səssizlik məni elə o dəqiqə pəncərəmdən dam üstünə atmışdı və o qıpqırımızı üfüqlərin indi qızartısı sönmüşdü, əjdaha yerə sərilməşdi, ağızından çıxan dili qapqara qaralmışdı, amma quyruğu hələ ölməmişdi və ölməmiş o quyruğuyla o vaxta kimi yeri eşib göyə sovurmuşdu ki, nəhayət, göydə bu axşamın bu birinci ulduzu alışmışdı və ölü gözləri bu ulduzu görərkən, bütün canı bədənindən çıxmışdı.

Sonra o axşam bütün ulduzlar göydə tərtəmiz ağ bir işıqla parıldamışdı, uzaqdan dənizkənarı xiyabandan musiqi səsi gəlmişdi və bu axşam qazalaqdan düşüb yuxarı qalxan Əlimürsəl kişi yalnız bircə kəlmə:

— Tamam, — demişdi və yixilmişdi ölü kimi yatmışdı.

Bir mərtəbə aşağıda isə mənim ağ səadətim də aynabəndlərinin bütün pəncərələrini açmışdı və o açıq pəncərələrin birindən başını çölə çıxarmışdı, balaca Səttarin uçurduğu ağ göyərçinlərə baxmışdı, sonra yavaşdan nə isə oxumağa başlamışdı. Həzin nəğməsinin sözlərini ayırd eləyə bilməmişdim, amma səs çəkmişdi məni uşaqlıq illərindəki unudulmuş bir günə aparmışdı, o günə ki, mən ayaqyalın, başıaçıq yazın ağ yağışı altında dayanmışdım və amansız bir intizar içində bu saat, bu dəqiqə nə isə olacağını gözləmişdim, amma nə qədər gözləmişdəm heç bir şey olmamışdı və heç bir möcüzə baş verməmişdi.

Amma indi, bir saat sonra otağım qaranlıq ilə dolanda və mənaya qalxıb işığı yandırmaq istəyəndə möcüzə baş vermişdi. Onu, ağ səadətimi qara asfaltlı dam üstündə görmüsdüm.

Hər dəfə pal-paltar sərmək üçün dam üstünə çıxarkən başıaçıq olardı, xurmayı saçları ciyininə dağıldı, yerisinin naxışı, əllərinin ucuşu, sərdiyi ağ arxasında yox oluşu sırlı bir rəqsə çevrilirdi. İndi isə elə bil hara isə getmək istəyirdi, tələsik mavi yelənli ağ kələğayısını başına atıb, yolda çəş-baş qalmışdı, nə edəcəyini bilməmişdi, nə geri dönmüşdü, nə irəli getmişdi və özünə yer tapa bilmədiyi üçün uçmaq istəyən bir quş kimi damın qirağından aşağı boylanmışdı, qayıtmışdı, geri dönmüşdü, pal-paltar aslığı qoşa iplərə ilişib dayanmışdı, başını qaldırıb göydəki ulduzlara baxmışdı, elə bil gecəyəkən bir səhrada yol azmışdı və indi səmti təyin eləmək üçün

o ulduzlar içində qütb ulduzunu axtarırıdı və hər tərəf elə qaranlıq idi ki, nə yaxında, nə uzaqda bir işiq ucu, bir işarti görə bilmirdi. Bu vaxt şəhərin bir-birinin dalınca alışan topa-topa işıqları bütün ağ şüaları ilə ona doğru ucurdu və iki addimlığındakı pəncərə arxa-sında döyünen bir ürək elə bil guppultu ilə bağlı bir qapını döyürdü.

Sonra birdən elə bil nə isə eşitmışdı, üzü bəri dönmüşdü, qaranlıq pəncərəmə tərəf baxmışdı, dalından atlı qovurmuş kimi qaçaqaça gəlmişdi, qaranəfəs bir halda özünü pəncərəmə yetirmişdi və girdabə baxırmış kimi gözlərini yumaraq ağ göyərçin əllərini otağımdakı qaranlıq içində uzatmışdı və demişdi:

– Hardasan, tez ol, tut əlimdən kömək elə!

Özümü irəli atmışdım, qollarından tutub havaya qaldırmışdım və onu gətirib kiçik mizin üstünə qoymuşdum ki, işığı yandırıram.

– Yandırma, – demişdi, – elə burda qaranlıqda bir hovur oturmaq istəyirəm...

Sonra nə demişdisə sözləri kiçik otağımın qaranlığında qəfəsə düşmüş quşlar kimi çırpılmışdı, bir kor kimi onu axtara-axtara qalmışdım, çünki dilimiz bir-birini anlamayan iki yabançının dili idi ki, bu saat dünya dillərindən yetmiş ikisini bilən bir dilmancı belə bizi bir-birimizə tərcümə eləyə bilməzdi.

...Hələ çox kiçik imiş və bir payız axşamı anası ona layla çalırmış, amma o yatmırı�, çünki atasının yolunu gözləyirmiş və aqronom atası o axşam Şağan bağlarından at üstündə Şüvəlana qayıdırmiş, cibində iki dənə darçını xallı, narıncı rəngli şamama varmış, balaca qızı üçün gətirirmiş, amma yolu yarı eləməmiş qaranlıqdan, meynələr arasından açılan bir namərd gülləsilə at üstündən yerə sərilmişdi, at ürküb qaçmamışdı, ölümcul yaralanmış sahibinin başı üstündə dayanmışdı və bütün gecəni kişnəmişdi.

Böyük əmisi şəhərdə faytonçu imiş və yenə faytonçudur, Şüvəlanda başsız qalan anası ilə onu şəhərə köçürmüştü və himayəsi altına almışdı.

Bu gün axşamacan düyü hövsəyib, kişiş arıtlamışdı, çünki böyük əmisi xəbər göndərib ki, sabah axşam arvadı Gülxanımla onlara qonaq gələcəkdir.

Birdən başı elə ağrımışdı ki, ufuldamağa başlamışdı, anası gözün ağartmışdı ki, vaxt tapdı gic başın ağrımağa, – yaxçı, kəlağayını başına sal, çıx dam üstündə bir az hava al.

Burda dam üstündə ürəyindən qəribə bir arzu keçmişdi, əgər Tutu xalanın qızı olsaymış, çıxacaqmiş hər axşam bu dam üstünə və hər dəfəsində xalaoğlunun, yəni mənim pəncərəmə xirdaca, findiq boyda bir daş atacaqmiş...

“Bəxtəvər başına sizin o dağ kəndinin qızlarının ki, heç vaxt başlarına nə qara, nə ağ çadra salmayıblar. Tutu xala bir dəfə danışdı ki, cavanlıqda bir dəstə qız idik, tumanımızı dizə qədər çırmayıb ayağımızı bulaq altından axan suya sallamışdım, saqqız çeynəyirdik və at üstündə gəlib yanımızdan keçən, özlərini bizə göstərən oğlanlara söz atıldıq...”

Və məhz bütün bu dərədən-təpədən dediklərilə içərimdə baş qaldıran təlaş hissi ürəyimi elə bir məngənə arasına almışdı ki:

— Yox! — demişdim.

— Nə yox, — demişdi, — istəməzdin ki, sən mənim xalam oğlu olasan, mən də sənin xalan qızı?

— Yox, heç yeddi arxa dönən uzaq qohum olmağını belə istəməzdim.

— Nə üçün, elim-günüm?

— Çünkü sən mənim anamın ahugözlü gəlini olacaqsan!

O zəngli saat ki, Əlimürsəl kişi kooperativ mağazadan alıb mənə bağışlamışdı və o saat ki, hər səhər qara-qışqırıq salıb məni ağır yuxularımın dərinindən dartıb çıxardırdı, indi də aralığa çökən bu səssizlik və qaranlıq içində o saatın ürəyi dəlicəsinə bir çapqılıtlı ilə döyünməyə başlamışdı.

Və handan-hana qaranlıqdan ağı səadətimin titrək və dəyişilmiş səsi gəlmişdi:

— Ah, sən hələ uşaqsan, gözüm işığı...

— Uşağam, yaxud qocayam, fərqi yoxdur, — demişdim, — əgər uşaq olsaydım belə yalnız səni sevəcəkdir və qoca olsaydım, dalınca sürünbü özümü rüsvay edəcəkdir.

Axşamüstü üfüq xəttində mis tava böyüklüyündə və o tava qırızılılığında olan ay indi kiçilmişdi, ağarmışdı və çox yuxarıda körfəzin gümüşü ciğirli suları üstündə dayanmışdı. Kiçik pəncərədən içəri düşən ay işığında indi o payızın ağı gülü kimi zərif, solğun və bir az da üzümüş kimi idi.

Başını qaldırmışdı və demişdi:

– Tutu xalanı kinoya apar, Yunis can, özün görürsən ki, Əlimür-səl dayının başını qaşımağa macalı yoxdur, deyirlər şəhərdə “Forum” kino teatrında əntiqə bir kino gedir, kim baxırsa, gözündə yaş durmur, sən əvvəlcə gedərsən üç bilet alarsan, sonra qapıda dayanıb gözlə-yərsən, Tutu xala da çadrasın başına salar, düşər aşağı anamdan icazə alar, başıma çadra salıb məni özüylə aparar, orda üçümüz yan-yana oturub o kinoya baxarıq, mən ağlaram, ürəyimi boşaldaram, amma sən dinməzsən, guya heç bizi tanımırısan.

Bu vaxt dam üstündən elə bil ayaq səsləri gəlmışdı və kim isə pəncərə dalından keçib getmişdi.

Bu böyük dünyada bu bir tıkə qara asfaltlı ərazi ki, bizim xəl-vətgahımız idi, bu gecə vaxtı bu kim ola bilərdi?

Qalxıb pəncərənin önünə keçmişdim, o da dalımcə gəlmışdı, arxadan kürəyimə qışılmışdı və nəfəsini udmuşdu.

Və biz dam üstündə balaca Səttarı görmüşdük.

Ay işığı ilə işıqlanmış dam üstündə pəncərədən kənardakı bacaya yanında dayanmışdı, başını yuxarı qaldırıb göydəki ulduzlara baxırdı və o ulduzlar içində Yaqutu çağırırdı:

– Gülbacı, düş aşağı, anan çağırır.

* * *

O gün dörsdən sonra tələbə komitəsinin hazırlıq kurslarında növbəti iclas olmuşdu, axşamüstü evə gec qayıtmışdım və o axşam həyət qapısından üçüncü mərtəbəyə qalxanacan, böyük bir evin bütün mərtəbələri, o mərtəbələrin bütün aynabəndləri və o ayna-bəndlərin bütün pəncərələri, hətta balaca Səttarin üçüncü mərtəbənin damı üstündəki quşxanasında quruldayan ağ göyərçinləri də car çəkmişdilər ki, dünən gecə Yaqutun əmisi qardaşı qızını böyük oğluna istəmişdir, Yaqutun əmisi arvadı Gülxanım qızın barmağına nişan üzüyü keçirmişdir...

Sonra da... sonrası qulaq asa bilməmişdim, çünkü ansızın beynimdə əsməyə başlayan xəzrinin ulyışından başqa heç bir şey eşitməmişdim.

Sonrakı axşamların birində xalam mənim otağıma gəlmışdı, işığı özü yandırmışdı və demişdi:

– Elə bildim evdə yoxsan, niyə qaranlıqda oturmusən?

– Gözləyirəm ki, həyətdəki o səs-küy kəsilsin, sonra işığı yandırıb işə başlayım...

– Elədir, axır günlər həyətimiz dönüb zənənə hamamına, çünki sabah qızı köçürürlər, deyirlər otuz fayton dolusu adam gəlib qızı aparacaq.

– Hansı qızı, xalacan?

– Guya bilmirsən, hansı qız olacaq, o bədbəxti...

Otaqda mənə hava çatmamışdı, qalxmışdım pəncəroni açmaq istəmişdim, pəncərə açıq imiş, pəncərə ağızında oturmuşdum, xalamala qulaq asmışdım, xalam demişdi:

– Qonşuların hamısını toya çağırıblar, heç bilmirəm neyniyim, gedim yoxsa getməyim?

– Niyə getmirsən ki, kənddə qoca Diyar kişi deyərdi ki, əgər arvadlar eşitsələr ki, göydə toy var, nərdivan söykəyib göyə çıxarlar

– indi ki, xoşbəxt olub, gedərsən sən də xoşbəxt ol, deyərsən!

– Əgər görsəydin ki, necə ağlayır, kiriyərdin, belə söz deməz-din, nə olsun adaxlısı öz əmisi oğludur, qızı zülm elədi anası, zornan verdi...

– Sirr-xudadır bu xalacan, – qara qarğı yanında göyərçin balası...

– Qulaq as, Yunis, istəyirsən bilet alım...

– Kinoya?

– Kino nədir ədə, qatara bilet alım, get beş-on gün kənddə gəzdolan, qoy dədən sənin üçün quzu kəssin, anan səhərlər sənə qaymaq yedirtsin, görürəm dərslərin çox ağırdır, ayaq üstündə lap üzülmüşən.

– Dünən özüm bu ayın təqaüdünü almışam, xalacan, aparar məni kənddə çıxardar, hələ xırım-xırdası da bir il orda cibimdə qalar.

– Bir il nədir ədə, peşman olduq sənə bir söz dedik, bir il kənddə qalıb neynəyəcəksən?

– Ovçuluğa başlayacağam, yaxud qəza mərkəzində kurs qurta-racam, qayıdır kolxoz atlarına baxan feldşer olacam.

Və xalam birinci dəfə idi ki, özündən çıxmışdı:

– Yox, – demişdi, – bircə onu görmiyəcəksən, özbaşına deyilsən, burda oxuyacaqsan – burda ali məktəbi qurtaracaqsan, sonra Qaraşəhərdəki o böyük zavodlardan birində müdir olacaqsan!

Sonra yazıq arvad bilməmişdi ki, daha nə desin və ayağa qalxıb gedəndə nə elədiyinin fərqinə varmadan, divardakı elektrik düyməsini burmuşdu və işiq sönmüşdü.

Və çox qəribədir ki, son zamanlar hər gecə səhəri dirigözlü aç-dığım halda, indi bir az dincəlmək istəyərək pal-paltarlı dəmir çar-payım üstündə uzanan kimi, elə o dəqiqli məni yuxu aparmışdı.

...Sonra gecənin hansı aləmindəsə birdən oyanmışdım, qalxıb işığı yandırmaq, saata baxmaq və bir az yazıl-pozmaq istəmişdim, amma gözlərimi açarkən yarısı ay işığı ilə dolmuş otağında çarpayımın baş ucunda ağ bir xəyalın oturduğunu görmüşdüm, bir xəyal ki, əynində qara donu vardı, sol əlini yuxarı qaldırıb biləyini dodaqlarına sıxmışdı və qırımsız baxışlarını yuxarıdan aşağıya üzümə zilləmişdi:

Bax, bircə bu qalmışdı, ağ səadətim məni tərk eləmişdi, amma xəyalına qara bir libas geyindirib, mənə gecəyarı qonaq göndərmişdi.

Çox gözəl, indi, bu xəyal dil açıb mənə bir söz də desə, lap bəxtəvər olardıq, daha bu dünyada heç bir dərdimiz olmazdı və o xəyal doğrudan da dil açmışdı, dodaqlarını bir anlığa sol biləyindən qopartmışdı və demişdi:

– Bir tikə təmiz ağ olsayıdı...

Qalxmışdım, oturmuşdum və korsayağı əlimi saçlarına çəkmişdim, üzünə çəkmişdim, sonra başımı dizləri üstə qoymuşdum və demişdim:

– Nə deyirsən de, təəccüb eləmiyəcəyəm, təki səsini eşidim.

Başım üstündən yenə çox sakit və çox yorğun səsi gəlmışdı:

– Qan kəsilmir, bircə tikə təmiz ağ tapıb gətirşəydin...

Dəli kimi ayağa sıçramışdım:

– Nə qan? Nə ağ?

– Pəncərədən içəri girəndə şüşə idi, nə idisə biləyimi kəsdi... sənə nə olub, niyə pal-paltarlı yixilib yatmışdin?

– Bu saat, bu saat... yod lazımdır, Tutu xalada yod var.

– Oyatma arvadı, gör burda dolabçada təmiz bir yaylıq varmı?

– Oyatmaram, yod və tənzif hardadı, bilirom...

Qonşu otağa yüyürmüşdüm, taxçadan yod və tənzif götürmişdüm və mənə elə gəlmişdi ki, xalam taxt üstündəki yatağında tərpənmişdi, amma səsini çıxarmamışdı.

Qayıtmışdım, işığı yandırmaq istəmişdim, qoymamışdım.

– Yandırma, – demişdi, – ay işığı bəsdir.

Yaranmış bileyinə yod tökmüşdüm, ufuldamışdı, sonra tənziflə bileyini sarımağa başlayanda demişdi:

– Bir saatdır, burda oturmuşam... ay işığında üzünə baxmışam, ağlamışam... Al bu yaylığı, qoy göz yaşlarım səndə yadigar qalsın.

– Dünən biraylıq təqaüdümü almışam, – demişdim, – axırınca dəfə yalvarıram, dur bu saat elə burdan vağzala, ya Tiflis, ya da Moskva qatarına... sonrasın qaçonda danışarıq...

- Uşaqlıq eləmə, Yunis can.
- Tanrıım, – əsil uşaq sənsən və bir yaş da məndən kiçiksən...
- Mən qızam, – demişdi – və qız kimi həmişə öz yaşımdan böyüyəm, mən qızam və kim ki, anadan qız doğulub, sonra boynu zəncirli kəniz olub...
- Əgər bizim o dağ kəndinin çadrasız qızlarından olsaydin belə sözlərdənsə, mənə deyərdin ki...
- Və bir an içində gözləri elə bir hiddətlə parıldamışdı ki, sözüm ağızında yarımcıq qalmışdı və yenə bir an içində alışan əzəli qadın qısqanlığı elə bil üzümə od püskürtmüşdü:
- Nə deyərdim ki? Ə, igid deyilsən? Götür qaç məni, dayna...
Sonra cijimə əsməşal alarsan, tasası yatar, ulduzu barişar sənilə!
- Sakit ol, – demişdim, – səndən sonra mən də baş götürüb gedəcəyəm bu şəhərdən...
- Yox, – demişdi və sağ əlimi qamarlamışdı, – mən özüm deyəcəyəm ona ki, başqası var ürəyimdə – qoy elə birinci axşam qovsun məni öz evindən... Amma ata-ana evinə qaytarılan bir qiza bilirsən, nə cür baxırlar? Görüm onda məxluqun gözündə rüsvay olmuş bir qiza yaxın düşəcəksənmi?
- Bir dəfə yox, yüz dəfə məxluğun gözündə rüsvay olsan, mən yenə səndən, tərtəmiz ağ göyərçinimdən üz çəvirmərəm.
- Kövrəlmişdi, ağlamışdı, sonra demişdi:
- Ömrümün axırına kimi bu sözün mənə bəsdir... İndi çıxart beş qəpik pul ver mənə.
- Heç bir şey başa düşməmişdim, gözlerimi döymüşdüm.
Beş qəpiyin də yoxdur, cibində?
- Niyə yoxdur, dedim ki, bir aylıq təqaüdümü almışam, amma başa düşmürəm...
- Mən də bayaq dedim ki, ay işığında üzünə baxıb ağlamışam, budur bu yaylığı tey göz yaşımla islatmışam, al qoy göz yaşım səndə yadigar qalsın, amma yaylıq bağışlamaq həmişəlik ayrıliga bais olur, çıxart beş qəpik ver, belə çıxsın ki, mən bu yaylığı sənə bağışlamamışam, sən pul verib bu yaylığı məndən almışan.
- Dinməmişdim, qəhər məni boğmuşdu, özü əlini cibimə salmışdı və cibimdən beş qəpiklik mis bir pul tapıb çıxarmışdı.
- Ayrılırdı məndən, əmisi qarşısında duyduğu minnətdarlıq hissinə özünü qurban verirdi və məni ölümdən acı bir ayrıliga məhkum

edirdi, amma eyni zamanda məndən beş qəpik almışdı ki, mənə yadigar verdiyi əl boyda bir yaylıq bizi bir-birimizdən ayırmasın!

Və mən hələ bilmirdim ki, o gecə mən ilk dəfə olaraq qadın məntiqi deyilən bir müəmmə ilə üz-üzə gəlmişəm.

Getmişdi, yastığımı qaldırmışdım ki, əziz yadigarını yastığım altında gizlədim, həmişə başımın altında olsun, amma yastıq əlimdə qalmışdı və o həsrət, uzaqdakı dağlar qoynundakı bir kəndin həsrəti ki, şəhərə gəldiyim gündən başımı qoyub yatdığını bu yastıq altında idi, indi elə bil birdən ayağa sıçrayıb ürəyimə sarılmışdı...

Oturmuşdum, tələsik kiçik bir məktub yazıb qoymuşdum ki, sabah Əlimürsəl dayı xalama oxusun və hələ hava işıqlanmamış elə o gecə vağzala gəlmışdım.

Və bu dəfə bu qayıdış yolunda vaqon pəncərəsinə yaxın düşməmişdim, baxmaq, tamaşa eləmək üçün fasıləsiz olaraq bir-biri ar-dincə gözlərim önündən çapan səhnələrin hərcmərcliyi kifayət eləmişdi və o vaxt ki, kiçik stansiyada vaqondan yerə düşmüştüm, o stansiyadan bizim tərəflərə yük daşıyan şələsaqqal bir malakan – qoca bir kişi idi – qüvvətli yekə atlar qoşulmuş furqonunda mənə yer vermişdi.

Və qoca malakan bütün yolu bir dəfə də olsun ruscaya keçmə-yərək, bizim kəndlərin yaraşlılıshivəsində başına gələnlərdən, yadına düşənlərdən danışmışdı, mən qulaq asmişdım.

...Kəndə axşamçağı çatmışdım və kəsik nidalı həzin səsləri üçün qəribsədiyim isaq-musaq quşlarının hər gecə bir-birini çağırın o əbədi çağırışlarına qulaq asmaq üçün, çöldə, evin artırmásında yatmışdım, amma içəridə qaranlıq otaqda atamlı anamın söhbətlərini eşitməli olmuşdum.

– Soxdu papağımızı yerə, – deyirdi atam, – oxuya bilmədi, suyu süzülə-süzülə qayıtdı gəldi üstümüzə... papağın da oğlanın guya külək qapıb aparıb!.. Bişmiş toyuğun gülməyi gelər.

– Elə demə, a kişi, yuxusunda qara-qura görüb, ürəyi yuxadır, gəlib ki, biziş baş çəksin, yaxşı da eliyib.

– Deməli hər dəfə yuxusunda qara-qura görəndə, yol ağardacaq, bizi də bir dərya xərcə salacaq?

– Yaxşı oxuduğu üçün aylıq alır uşaq, vaqonun da, furqonun da pulun öz cibindən verib, nə xalasına, nə Əlimürsəl kişiyə bu vaxtacan bir dəfə də olsun ağız açmayıb.

- Nə deyir axı, qayıdacaq, yoxsa qal olub qalacaq burda?
- Dedi çox yorulmuşam, ana, sonra bu barədə danışarıq.
- Yorulub oğlan! Daş daşıyb orda, yoxsa Ənzəlidən gələn İran gəmilərindən kişmiş, düyü tayları boşaldıb?
- Dörsləri çox çətindir, uşaq gecə yatmir, başın sindirir.
- Yaxşı, sabah durdu ayağa, avara-avara gəzəcək kəndin içində?
- Umbay gəlmüşdi, ova gedəcəklər.
- Nə ovuna?
- Qaban ovuna.
- Qaban əti salacaqsan qazana?
- Ətimi tökmə, a kişi.
- Gedirdi cüyür ovuna gedəydi ki, axşam bir şaqqa ət gətirəydi evə.
- Yox and vermişəm ki, qabağına cüyür çıxsa atmasın.
- Niyə ki?
- Cüyürün ahı tutar uşağı.
- Qabanın canı yoxdur, yoxsa qabana güllə dəyəndə şadlığın-
dan şitlik eləyir və yainki qan əvəzinə damarından su axır?

Və anam çığırmışdı:

- Niyə çəş-baş salırsan məni, öz dərdim özümə bəs deyil, gərək indi qamışlıqda xortuldayan çöl donuzunun da dərdin mən çəkəm?
- Anamı bu cür cin atına mindirəndən sonra, atam həmişə həssi-yirdi və indi də səsi xırpadan kəsilmişdi.

Hava işıqlananda Umbay gəlmüşdi və mən doqqazın ağzında Umbayı qarşılamışdım, yaşıdım idi Umbay, uşaqlıq yoldaşım idi və indi mənə xoş olsun deyə gətirdiyi iki tūfəngdən təklüləni özü götürmüştü, dayısının üçhalqa nişanlı, Zauer markalı, qoşalüləsini, “sabahın xeyir”dən sonra mənim ciyinimə keçirmişdi.

O biri yoldaşlar Sarıqaya altında bizi gözləyirdilər, ordan aşağı enəcəkdik, içində kiçik nohurlar olan qalın qamışlıqda ova başlaya-caqdıq.

Amma kənddən çıxb bostanlar arasındaki çığra təzəcə ayaq basmışdıq ki, anac bir dovşanın ombasını yuxarı ata-ata qabağımıza düşüb qaçıdığını görmüşdük.

- At, demişdi Umbay.
- Jakanla dovşana?
- Jakanlar patronadadır, at, yoxla tūfəngini, gör aşağı səpə-ləyir, yoxsa yuxarı vurur.

O vaxt ki, atmışdım, şöhrətli tūfəng qırmaları nə aşağı səpələmişdi, nə yuxarı vurmuşdu – və dovşan qulaqbatıran, tükləri ürpər-dən bir çıçırtı ilə azı bir metr dikiñə göyə sıçrayıb, sonra daş kimi yerə düşmüşdü.

Birinci dəfə deyildi ki, ovda idim, ara-sıra kənddən ova gedən-lərə qoşulub, cürbəcür heyvan və quş ovunda olmuşdum, amma bu vaxta kimi vurulan heç bir heyvanın və quşun canının ağrısından bu dərəcədə dəhşətli bir səslə çıçırdığını və özünü bu ucalığa qədər göyə atdığını görməmişdim. Elə bil qulaqlarım batmışdı, boğazım qurumuşdu, özümə nifrətdən ürəyim bulanmışdı, Umbay isə razi qalmışdı və demişdi:

– İnşallah ovumuz uğurlu olacaq, tūfəngi bura ver, get götür.

Qollarım sustalmışdı, tūfəng əlimdən yerə düşmüşdü, Umbay tez əyilmişdi, ovçu üçün qızıldan qiymətli olan tūfəngi yerdən götür-müşdü, dikəlib narazı bir halda üzümə baxmışdı, pencəyinin qolu ilə tūfəngin lülələrini silmişdi və demişdi:

– Nə olub sənə?

– Necə ki?

– Rəngin-urufun qaçıb.

– Qayıdırám kəndə.

– Boşla görək, amma doğrusu heç mən özüm də vurulan dovşanın nə belə çıçırdığını eşitmışdım, nə bu qədər bir adam boyu göyə sıçradığını görmüşdüm, get gətir görək qırma irtməyin söküb, yoxsa ürəyin?

Başımı bulamışdım, geri dönmüşdüm.

Umbay əlin atıb qolumdan tutmuşdu.

– Nə ədabazlıq eləyirsən, ə?

– Burax, – demişdim və qolumu əlindən qopartmışdım.

Umbayın qonur qırğı gözləri soyuq bir işıltı ilə işildamışdı:

– Bura bax, – demişdi, – onsuz da kənddə xəbər gəzirdi ki, xəzpuş vağzalda papağını qaçırdanda yüyürmüsən dalınca, amma piçağın ucun göstərən kimi zehrin yarılib, qalmışan dalınca baxa-baxa... Halbuki o papaq tək sənin papağın deyildi və əgər əslı varsa bu sözün, elə fərz elə kəndimizin papağın yerə soxmusan!

Geri dönmüşdüm, Umbayı vurmuşdum və sağ əlimlə vurdugum o sillədən Umbayın sol üzündə o saat qıpqırmızı bir ləkə əmələ gəlmışdı.

Və o saat öz üzüm xəcalətdən qızarmışdı, başım sinəmə əyilmişdi, dayanıb gözləmişdim, sükut çox uzanmışdı, Umbaydan səs çıxmamışdı, başımı qaldırmışdım və Umbayın qonur qırğı gözlərini döyərək heyrətlə mənə baxdığını görmüşdüm.

— Hələ çox gözləyəcəyəm? — demişdim, — əlini pişik yeyib, niyə vurmursan məni?

Umbay köksünü ötürmüştü və çox sakit bir səslə demişdi:

— Səni ora tamaşaya aparmırdıq ki, fikrin dağılsın, dedik bir az kömək eliyərsən bize, orda o qamışlıqda qaban çox ürəyib-artıb, bildir vurdugumuz cöngə boyda qabanlar qanımızın arasına girdi, ət hazırlığı planı doldu... niyə vurmuram bunu? Sözə bir bax!

— Umbay, bağışla məni! Çox xahiş eliyirəm, bağışla!

Umbay, diksinmişdi, elə bil bayaq yox, indi üzünə bir sillə vurmüşdum.

— Bağışla nədi ə, xahiş eləyirəm nədi? Nə eliyiblər orda şəhərdə sənə? Bundansa dübarə bir sillə də vuraydın sağ üzümə.

Və üz çevirmişdi məndən, dönüb getmişdi, amma sonra birdən dayanmışdı, başını geri çevirmişdi:

— Bura bax, — demişdi, — Oruc kişi bu axşam araba qoşub dəmir yoluna gedir, get danış onunla səni də aparsın! Qayıt şəhərə! Orda adam çoxdur, orda tək qalsan da, tək qaldığını heç kim görməz, burda tək qalsan, kəndi narahat eliyərsən. O sözü də İbiş gəzdirirdi kənddə, vurduq ağızına ki, başından böyük qələt eləməsin...

Axşam da atam xəbər tutanda ki, gedirəm, elə bil bir az sevindi, bir az təlaşa düşdü:

— Nə olmuşdu, od almağa gəlmışdin? Düzünü de, qovublar ordan səni oxuduğun yerdən?

— Canım, heç kəs məni heç bir yerdən qovmayıb, — demişdim, — amma indi özüm qovmaq istəyirəm özümü hər yerdən.

— Elə isə qulaq as, gör nə deyirəm — gör ha, nə isə demək istəyirdim yadımdan çıxdı... Qərəz, xərcliyin varmı?

— Var.

— Təqaüdün qurtaranda kimdən borc alırsan, Əlimürsəl kişidən, yoxsa xalandan?

— Əlimürsəl kişi iki dəfə özü təklif eləyib almamışan, lazımlı gəlsə, bəlkə xalamdan...

— Sən məndən də heç vaxt bir qara qəpik istəməmisən, həmişə anandan... Yaxşı, bir dəfə də məndən!

Qoltuq cibindən çıxardığı saralmış bir qəzet parçasına bükülü bir neçə iri qırmızı otuzluqlar içində kiçik göy bir üçlüyü tapanacaq, barmaqlarındakı titrəyiş gözümüzdən qaçmamışdı.

– Lazım deyil, – demişdim, – çox sağ ol, almayacağam.

Baxmışdı üzümə, dinməmişdi, bu vaxt anam gəlməmişdi, başındakı cunasının ucuna düyünlənmış əzinik bir onluğu çıxardıb mənə uzatmışdı:

– Bildirki barama pulundan qalmışdı, – demişdi, – bilirəm azdır, bala, amma olanım budur (atamı göstərmışdı), hər dəfə bu istəyəndə üzümü bozartmışdım, verməmişdim.

– Az niyə olur, anacan, bu pula “Təbriz” mehmanxanası ilə üzbəüz “Novbahar” restoranında bir ay hər gün fisincanplov yemək olar.

– Ye bala, qızırqalanma, halal xoşun olsun!

Sonra mən Oruc kişigilə yönəlmışdım və arxada atamın anama dediyindən yalnız bunu eşitmışdım:

– Fikir verdin ona?

– Nəyinə? – demişdi anam.

– Heybəsiz gəldi, heybəsiz getdi, çamadanla gəlsəydi deyərdim ki, şəhərli olub, amma çamadanı da yoxdu, deməli hələ nə şəhər-lidir, nə də kəndl... .

Anamın nə dediyini eşitməmişdim, ancaq ah çəkdiyini eşitmışdım.

* * *

Səttarin göyərçinləri yumurtlamışdilar, kürt düşmüşdülər, bala çıxartmışdilar, bala göyərçinlər pərvaz olmuşdular, yuxarıdan bizim evin damı üstündəki quşxanadan aşağıya – mənim pəncərəm önündəki damın üstünə tökülmüşdülər, gah dam üstündə dar-dar eləyərək gəzmişdilər, gah dam qıraqından aşağıya, küçəyə boylanmışdilar, sonra döşlərin qabardıb uçmuşdular və getdikcə şəhərustü göylərin ya çox dərinindən, yaxud şəhəri çevrələyən üfüqlərin çox uzaqlarından geri dönmüşdülər, qara asfaltlı o dam qıraqında ağ şəridli bir cərgəyə düzülmüşdülər.

Xalam mənə axşam çayı gətirmişdi, stəkanı stol üstünə qoy-muşdu və bir an yubandığını görüb demişdim:

– Otur, xalacan, o qoltuğundakı nədir?

– Qəzetlərdir bala, kişi təzə qazdığı buruğun vədəsindən dörd gün qabaq qurtarib, şəhərin üç qəzetində şəkli çıxıb, bax, sonra aparıb sandığa qoyacam, o biri qəzetlərin üstünə.

- Fotonun altındaki yazını oxuyum sənə, xala?
- Höccələyə-höccələyə özüm oxumağa başlamışam bala, sabah kooperativə gedəcəyəm, kişiyyə papiros alacağam, deyirəm sənə də qara mahutdan bir şapqa alım, qabaqdan qış gəlir axı.
- Sağ ol, xalacan, gələndə anam cibimə xərclik qoymuşdu, gedib özümə qulaqlı papaq alacağam, çöldə-bayırda hələ bu çit şapka ilə keçinə bilərdim, amma evdə bundan sonra gərək qulaqlı papaqda oturam, çünkü o arvad ki, hər dəfə aşağı mərtəbədə o cür çığırır, Səttarin göyərçinləri damın üstündə səksənib göyə uçur, mənim də başım bir yana dursun, dişimin ağrısı tutur o saat...
- Görüm onun üzün mürdəşir yusun, elə bil ürəyi daşdır arvadın, hər dəfə fağır qız ər evindən qaçıb bunun üstünə gələndə elə bil arvadın başına daş düşür, alır əlinə süpürgəni düşür qızın üstünə ki, çıx get öz xarabana, öz əmoğlundur, zəhər də olsa yalayacaqsan.
- Ta indi ki, anası üz göstərmir, nə vacib olubmuş, niyə gəlir axı?
- Danişsam əmoğlu ərindən nələr çəkir, ürəyin qana döner, bala, yaxşısı budur, danişmayım...
- Və xalamın hələ danışmaq istəmədiyindən gözləri yaşarmışdı və qalxıb öz otağına getmişdi.
- O axşam Abşeronun ən gözəl axşamlarından biri idi, uzaqda payız dənizi gömgöy bir süfrə kimi açılmışdı, dəniz içində doğru uzanan iskələ körpüsünün sağında və solunda içi ağızınan Cərcə qovunu ilə dolu olan ağ yelkənli türkmən barkasları bir-birinin yanına düzülmüşdü. Qız qalasının qara istivanəsi üstündə qanad çalan iki ağ göyərçin çiçək üstünə qonmaq isteyən, amma qona bilməyən kəpənəkləri andırırdı, sabah cümə idi, istirahət günü idi, adamlar dəstə-dəstə şəhərin dağüstü məhəlləsindən üzüaşığı, dəniz qirağına axırdı. Orda dəniz sahilində nəfəslə hərbi orkestrin çaldığı adı şairənə valsın sədaları gah səmtini tez-tez dəyişdirən xəfif və sərsəri bir küləyin qanadına ilişərək gəlirdi. Bizim tərəflərə çatırdı, gah şəhərin axşam uğultusuna qarışaraq eşidilməz olurdu, bu uğultu içində isə küçələrdə aşib-daşan izdihamın hənirtisi, hardasa yaxındakı yasti bir dam üstündə dopu çalıb rəqs eləyən kiçik qızların gülüşləri, aşağıda sağ tərəfdəki “Təzəpir” məscidinin minarəsindən ucalan axşam əzanının səsi, daha aşağıda sol tərəfdə “qızılı kilsə” adlanan Aleksandr kilsəsinin zəng qülləsindən qopan boğuq çan zanqlıtları vardi...

Əlimürsəl kişi hələ mədəndən gəlib çıxmamışdı, xalam mətbəxdə qutab üçün yoğurduğu kiçik kündələri oxlov altına salıb ciğara kimi nazik və həndəsi çevre kimi yuvarlaq yuxalar yayırıd, eyni zamanda başıaşağı mənim dalımcə deyinirdi, amma elə bil mən yanında dayanmışdım və nə deyirdisə üzümə dəyirdi:

— Yoxsa elə bilirsən, təkcə mən görürəm, mən içimi yeyirəm, mən deyirəm, yox kişi də görür, kişi də deyir ki, nə olub a ona ki, adamın üzünə baxır, elə bil görmür, söz deyirsən elə bil eşitmır.

Cünki ürəyimin gecə və gündüz eşitdiyi səssiz bir fəryad vardı, ona görə başqa heç bir şey eşitmirdim, gözlərimin qarşısını kəsmiş qara bir divar vardı, ona görə başqa heç bir şey görmürdüm.

Əgər ciyinlərində saz qürbet ellərə gedən haqq aşıqları nağılların dediyinə görə ilk dəfə yuxularında gördükleri əbədi sevgilinin sorağı ilə dəmir çarıq geyib dünyanın o başına yola düşürdülərsə, mənə beş-on pillə aşağı düşüb şüşələrinin çoxu qırılmış bir aynabəndin rəngi getmiş qapısını açmaq kifayət idi ki, onu, ağ səadətimi görmü...

Lakin indi o başqasının qadını idi və qadına qarşı bütün digər dinlərdən daha artıq amansız olan bir dinin yasağı ilə mənə naməhrəm idi və indi əgər biz hətta kimsəsiz bir səhrada iki yol azmış kimi bir-birimizə rast gəlsəydik, o gərək dərhal çadrasını qara bir qalxan kimi üzünə qaldırayıd, mən isə o səhrada ayağım altındakı cücəyə, başım üstündəki günəşə baxa bildiyim halda yalnız onun, ağ səadətimin üzünü görməməli idim.

Təkcə bu ani fikirdən elə bil divarlar yerində qopub üstümə gəlmışdı, ayağa sıçramışdım və elə bu vaxt balaca Səttarı yenə pəncərəm altındakı o dam üstündə görmüşdüm.

Əgər balaca Səttar o gecə də bu dam üstündə haman baca yanında dayanıb başını yuxarı qaldırmışdısa və ulduzlara baxaraq o ulduzlar içindən “Gülbacısını” çağırırdısa, indi də ayaqyalın və başıaçıq haman baca yanında dayanmışdı, amma başını aşağı salmışdı və sağ ayağının barmaqlarıyla damın qara asfaltı üstündə nə isə yazıb-pozaraq, elə bil nə isə müşkül bir məsələni həll etməyə çalışırdı.

Nə olmuşdu kiçik dostuma? Dənizdə gəmiləri qərq olmuşdum? Yoxsa axşamüstü uçurduğu göyərçinlərdən hansı isə azmışdı və hələ geri dönəməmişdi?

Çağırılmışdım, başıaşağı, bir ayaq-bir ayaq yaxına gəlmışdım.

Səttarın atası üç il əvvəl Pirşağı balıq vətəgəsində işlədiyi vaxt dənizdə batmışdı, uşaq anasının öhdəsində qalmışdı və anası indi üç nömrəli iki qırmızı vaqonlu tramvayda konduktor işləyirdi, Səttar isə məktəbdən qayıdan kimi bütün günü və axşamı anası evə gələ-nəcən göyərçinlərinin təlimi ilə başını qarışdırırdı və mən bu müd-dətdə anasından icazə alaraq Səttarı iki dəfə kinoya aparmışdım, yanaşı oturub “Tarzan” filminə baxmışdıq, bu o vaxt idi ki, kino hələ lal idi və şəhərin yeniyetmələrini dəli-divanə eləyən o lal Tarzanın əvəzinə bütün kinoteatrların salonlarında bir ağızdan qıyya vuran o yeniyetmələrin bağırıtlarından qulaq tutulurdu.

– Nə olub sənə, Səttar, nə üçün belə bikefsən?

Səttar başını qaldırmadan birnəfəsə demişdi:

– Dedi mənə ki, get mənə bir qutu kibrit götür, bizimki qurtarıb, getdim götürdim, qucaqladı məni ki, sabah axşam, bax sabah axşam ha, bunu da ona verərsən...

– Kim dedi, Səttar, kimə ver dedi, Səttar, nəyi ver dedi, Səttar?

– Gülbacı dedi... amma sabah cümədir, sabah anan məni Kürdə-xaniya daydaygilə aparacaq... budur cibimdədir...

Aman verməmişdim, Səttarı qamarlamışdım, Səttar müqavimət göstərməmişdi və mən əlimi Səttarın dizi yamaqlı şalvarının cibinə salıb, ordan dördqat bükülmüş bir dəftər vərəqi çıxartmışdım və şagird dəftərindən qopardılmış o vərəqin sol tərəfində bir ağ gül çəkilmişdi, amma elə bil bir uşaq əli çəkmişdi o ağ gülü, sağ tərəfində boz bir bülbül çəkilmişdi, amma elə bil bir uşaq əli çəkmişdi o boz bülbülü və ağ gül ilə boz bülbül arasındaki ağ boşluqda iri, yumru uşaq xətti ilə yazılmışdı ki:

Gəlmişdin görəsən məni,
Dərmişdin hörəsən məni.
Əlində açar olmadı
Bir açıb görəsən məni.

Və daha aşağıda bir vəsiyyət ki, məhz uşaq xətti ilə yazıldığı üçün daha dəhşətli idi: “Bunu mənim qəbrimin baş daşına yazdırarsan!”

Ürəyimin döyüntüsündən qulağım batdığı üçün, handan-hana Səttarın səsini eşitmışdım.

– Dadaş, sənnənəm, qorxuram mən...

– Nədən qorxursan? – demişdim və öz xırıltılı səsim ürəyimdəki qorxunu daha artıq bürüzə vermişdi.

– Kağızı mənə verəndə, məməsi o biri otaqdan əlində süpürgə çığırı-çığırı gəldi: hələ də burdasan, canıyanmış, çıxıb getmiyəcəksən öz xarabana... Üsreyin süpürgə ilə döyürdü, amma Gülbacı dinnirdi, səsin çıxarmırıldı.

Əlbəttə, dinməyəcək, Səttar, heç vaxt səsin çıxarmayacaq, heç kəsi köməyə çağırımayacaq, nə deyirdin, Səttar, üsreyin yəni nə vaxt, haçan, ah srağagün – və indi ki, sən srağagün gördiyündən sarsılmışan və mən də avqustun o sonuncu çaharşənbə günündən dəlilik sərhədinə ayaq basmışam, onda elə birdəfəlik iradəsi əleyhinə gedərək...

Və mənim ürəyimdə başladığım sayıqlamanı Səttar tamamlamışdı:

– Eşitmirsən, dadaş, götürək qaçaq, indi ki, orda öz əmisi oğlu, burda da əndamı yanmış öz anası bu qədər zülm eləyir öz qızına.

Səttarin gözlərinə baxaraq gözlərimi döymüşdüm, hər ikimiz dənizdə batarkən, saman çöpünə əl uzadanlar kimiydi.

– Hara, Səttar, – demişdim, – hara? Tiflisə, yoxsa Moskvaya?

– Yox, – demişdi Səttar, – dəniz qraqında körpüyə bağlanmış lodkalardan birini açarıq, Pirallahıdan bu yanda balaca bir ada var, bir dəfə atam ora qaşqaldaq ovuna getmişdi, məni də aparmışdı, kimsə orda qənbərdən bir daxma tikib, amma içində heç kim olmur, Gülbacı o daxmanı süpürüb səliqəyə salar, biz də baliq tutarıq, qaşqaldaq ovlarıq, heç kəsin, dadaş, nə milisin, nə şeytanın da ağlına gəlməz ki, biz oradayıq...

Amma hər ikimiz gecikmişdik, Səttarin o adsız kiçik adası həradasa yenə boş və kimsəsiz qalacaqdı, məni Tiflis qatarında milis axtarmayacaqdı, çünki elə bu vaxt həyətin o biri tərəfindən üçüncü mərtəbədən biryəşar qulun kimi çığırıñ kiçik bir qızın səsindən damarlarımızda qan donmuşdu və hər ikimiz özümüzü dam üstündən daş pilləkənin yuxarı meydançasına atmışdıq.

Gözləri hədəqəsindən çıxmış bir qızçıqaz üçüncü mərtəbənin qarşı tərəfdəki aynabəndindən aşağı baxırdı, balaca əllərilə başına döyürdü və hiçqırırdı:

– Vaxsey, məmə, xala yandı...

Və bizim tərəfdəki daş pilləkənin ikinci mərtəbə meydançasından üzüaşağı qaçan canlı bir məşəlvardı ki, o idi, Səttarin Gülbacısı

idi, mənim ağ səadətim idi və indi o qara çadrası əvəzinə qara tüs-tülü qırmızıdilli bir alovə bürünərək qovulduğu ana evindən baş götürüb gedirdi.

Hər ikimiz özümüzü arxasınca atmışdıq, Səttarın fəryadını eşi-dib büdrəmişdi, bir an başını geri qanırmışdı, bizi yaxında görüb əlini arxaya çırpmışdı ki, yaxın gəlməyin və yenə pilləkənlə üzüaşığı qaçmışdı.

Pilləkənin axırıncı pilləsində özümüzü ona yetirmişdik, əlimi atıb qolundan tutub saxlamışdım, çırpmışdı, məni geri itələmişdi, qolunu əlimdən qopartmaq istəmişdi, bacarmamışdı.

Və sonra aramızda başlanan və cəmi bir-iki dəqiqə çəkən o mübarizə, dəhşətli bir mübarizə idi.

Mən onu alovdan xilas eləmək üçün əynindəki paltarları didib tökürdüm, o isə məni döşümdən geri itələyirdi ki, burax məni, sən də alışacaqsan və əlimdən çıxməq üçün çapalayırdı və eyni zamanda tez-tez iki əlilə üzünü tuturdu ki, alov üzünü yandırıb xarab eləməsin.

Tanım! Özü-özünü müdhiş bir ölümün ağuşuna atmişdi və indi bir qadının əzəli və əbədi sövqi-təbiisi ilə yalnız üzünün hayında idi ki, üzü salamat qalsın!

Artıq bütün evin qadınları və qızları bütün mərtəbələrdən çığraçığıra üzüaşağı tökülmüşdülər və görünür sabah istirahət günü olduğu üçün bu axşam bu evdə məndən başqa başı papaqlı varmışsa, o da haman dəlisov qocaymış ki, o qoca bayquş da naməhrəm bir qadına yaxın düşməyi kişiliyinə rəva görməmişdi.

Bu vaxt mən artıq geri çəkilmışdım, Səttar yürüüb hardansa bir vedrə su gətirmişdi və özünü mənə yetirən xalam tüstüleyən köynəyimi siyirib başımdan çıxarmışdı.

Yaqutun anası isə gəlmışdi, pilləkənin axırıncı pilləsində oturmuşdu, əvvəlcə saçlarını yolub ulamışdı, sonra xalama üz tutub çığrılmışdı ki, axı sənin o üstünə od əlonmışının, o ağı günü qara gəlmışının, dili ağızında kabab olmuşun, nə dərdinə qalmışdı ki, xalxin naməhrəm arvadını pəmçəleyirdi, məgər bilmir ki, Ağagül xəbər tutanda üzəcək onun boğazın cücə boğazı kimi?

Xalam da geri dönüb ona cavab qaytarmışdı ki:

– Az, az, qarğışın öz başını yesin, uşaq əl-ayağın yandırıb, uşaq pörşələnib ki, fağır qız tələf olmasın, hanı sənin vicdanın ki, ona bəddua eləyirsən, yox əger o uşağın başından bir tük əskik olsa,

mən bu arvadlığımıla sənin o Ağagülünü öz əlimlə boğaram, qoymaram heç Əlimürsəl bu işə əl bulaşdırınsın!

Həyətin qadınları Yaqutun əynində nə qalmışdışa didib tökmüşdülər, palтарlarının tüstüleyən tikə-paralarını söndürmüştülər və mən pilləkənlə yuxarı qalxarkən bir anlığa başımı geri çevirmişdim və yarıçılpaq qızı qadınların qolları üstə görmüşdüm, üzünə birinci mərtəbənin aynabəndindən işiq düşmüşdü, alovla qarsılmış üzü qaralmışdı, bənövşəyi gözləri qapanmışdı.

Bir az sonra xalam da yuxarı qalxmışdı və huşunu itirmiş Yaqutu təcili yardım maşını gəlib aparmışdı.

Əllərimin dərisi qabarcıqlanmışdı, soyulmuşdu, xalam hər iki əlimi qatıqla suvayıb tənziflə bağlamışdı və qabağına salıb həkimə aparmaq istəmişdi, amma mən getməmişdim.

Və o gecə mən təkcə ancaq əllərimin göynərtisindən səhərəcən yata bilməmişdəm və bir yerdə otura bilməmişdəm, indi ac bir qurd kimi bütün vücudunu gəmirən o dözülməz ağrlara zərif bir varlıq davam gətirə biləcəkdəm?

Kor ola bilərdi? Olsun – mənim id. Şikəst ola bilərdi? Olsun – mənim id. İflic olub bütün ömrü boyu yatağından qalxa bilməzdə? Olsun – yenə mənim id.

* * *

Xəstəxanada yatırıldı, günaşırı balaca Səttarla xəstəxananın kridorlarında tibb bacılarının əl-ayağına dolaşındıq və ağızlarından kəlbətinlə bir-iki söz qopardırdıq. Birinci günlər huşuz yatırmış, bir həftə sonra gözlərini açmışdır və saçlarına dən düşmüş baş həkim xəstəni quşxana kimi kiçik bir otağa keçirmişdir və müalicədə şəxs-sən özü iştirak ələməyə başlamışdır.

Sonra növbəti bir gəlişdə baş həkim bizi beş dəqiqəliyə içəri buraxmışdı, Yaqutun üzü ağ tənziflə örtülmüşdü və həzin bir səslə bizi nə isə demişdi, amma biz bir şey başa düşməmişdik.

Daha sonralar mən nə vaxt gəlməmişdəm, hər dəfə suallarımla baş həkimi təngə gətirmişdim və nəhayət, o həkim də bir dəfə məndən soruşmuşdu:

- Bağışlayın, Yaqut xanım sizin nəyinizdir?
- Mənim?
- Həri, sizin!

– Bir mərtəbə aşağıdakı qonşumuzdur.

– Aha, çox gözəl... Bir mərtəbə aşağıdakı qonşunuz imiş!

Və həkim qalın qaşlarını əvvəlcə yuxarı qaldırmışdı, sonra aşağı salmışdı.

Sözlərin altı vardı, sözlərin üstü vardı və baş həkimin “aha, çox gözəl” – sözlərinin altı mənim üçün qaranlıq qalmışdı və o gündən ürəyimdə baş həkimə qarşı heç də gözəl olmayan bir hiss baş qaldırmağa başlamışdı.

Baş həkim isə həftələrlə pərvanə kimi xəstənin başına dolanmışdı, Yaqutun bənövşəyi gözləri açılmışdı, getdikcə səsi durulmuşdu, amma hər dəfə mən onu görməyə gələndə, o bir dəfə də olsun ağ tənzif rübəndini üzündən qaldırmamışdı və üzünü mənə göstərməmişdi.

Özü isə növbəti ziyarətlərin birində mənim əllərimə baxmaq istəmişdi və ağ əlini, üstündə azacıq yanıq yeri qalmış sağ əlimin üstünə qoymuşdu, sonra geri çəkmişdi.

Və mən yenə xahiş eləmişdim:

– Qaldır bu tənzifi, – demişdim, – qoy mən də bircə dəfə gözlərinə baxım.

– Yox, – demişdi, – hələ üzüm adam arasına çıxarılması deyil...

O gülöyüşə narları bazardan almışdır?

– Yox, bizim qəza mərkəzindən, kiçik bir şəhərdən mənə pay göndərmişdilər.

– Kim?

– Dayımın o kiçik şəhərdə gözəl bir nar bağlı var.

– Yaxşı narlardı... Öləydim qalaydım orda... o nar bağlarında...

Bu vaxt baş həkim içəri gəlmüşdi və Yaqut demişdi:

– Tutu xala niyə məni görməyə gəlmir? Gələn səfər onu da gətir, könlümə düşüb, görmək istəyirəm onu...

Nədənsə bu vaxt başımı çevirmişdim və baş həkimə baxmışdım, pəncərə qarşısında dayanmışdı, mən ona baxanda, o da qolundakı qızıl saatına baxmışdı və yenə əvvəlcə qalın qaşlarını yuxarı qaldırmışdı, sonra aşağı salmışdı.

Bir həftə sonra xalam öz bişirdiyi şorqoğalı ilə mənim aldığım bir bağlama Göyçay narı, bir bağlama Ağdaş heyvasıyla gəlmüşdi Yaqutu görmüşdü və evə gələndə mənə demişdi ki:

– Səni soruşurdu, deyirdi ki, başı nə yaman qarşıqdır ki, bir həftədir məni görməyə gəlmir.

– Xalacan başım şışib qazana dönüb, çünkü “Buxar qazanlarından” imtahan verirəm, məndə vaxt hanı?

– Ürəyi sıniqdır bala, anasında hikkəyə bax ki, bir dəfə də olsun qızə baş çəkməyib, amma xəbər göndərib ki, ordan çıxanda birbaş öz xarabasına getsin... Deyirlər ərin də silistçi danışdırır, bilmək istəyirlər ki, kim qızın canın boğazına yiğib ki, axırdı fağır öz şirin canına qəsd eləyib.

– Özü necə... Bir şey deyirmi o barədə?

– Əlində bir qəzet vardı, mənə də göstərdi, dedi bir bura bax, Tutu xala, qadınlar Əli Bayramov klubunda bir yerə yiğilib çadralarını yandırıblar, amma məndə aqla bax ki, çadramı yandırmaq əvəzinə özümə od vurdum.

– Xalacan, oranın baş həkimi gəlib sənin də başının üstünü kəsdi dirdimi?

– Gəlmışdı, Yaqut tanış elədi, deyirlər çox yaxşı həkimdir.

– Sən bilən, o qoca həkimin neçə yaşı olar?

Xalam heyrətlə üzümə baxmışdı:

– Hansı qoca həkimin?

– Onun, o çox yaxşı həkimin?

– Qoca niyə olur ki, o? Əlbəttə, sənin kimi nocavan deyil, amma o yaş kişi üçün ən yaxşı yaşıdır.

– Hansı yaş kişi üçün yaxşı yaşıdır, xalacan? Əlli beş?

– Əlli beş nədir, ədə, fağırin otuz beş-otuz altı yaşı ancaq olar. Qızın yanından çıxanda arvad həkimlərdən biri dedi ki, o baş doktor xəstəni Leninqrada aparacaq, dedi ki, orda elə həkimlər var ki, arvad xeylağının üzündəki yanlıq yerlərini tərtəmiz eləyirlər, heç xaşxaş boyda bir nöqtə də qalmır.

– Eləysə tamam, xalacan, qurtardı.

– Nə tamam, nə qurtardı?

– Bağlandı bizim kitabımız, arasına əlfəçin qoyduq, yaxud rusca desək pesenka naşa speta.

– Dilinə qurban olum sənin, gör nə tez urusiyca danışmağı öyrənmisən.

– Mən indi fransızca da sayıqlaya bilərəm, xala və sən gərək təəccüb eləmiyəsən.

Xalam başını aşağı salmışdı və yalnız qadınlara məxsus olan sırlı bir təbəssümlə gülümsəmişdi.

* * *

Çox həftələr, aylar keçmişdi və xalam Yaqtun uzaq Lenin-qradda müalicə olunub, üzünün tərtəmiz sağaldığını, heç bir yanğı yeri qalmadığını və Bakıya qayıtdığını mənə xəbər vermişdi və bir neçə aydan sonra da ən gözəl və ən xoşbəxt kişi yaşında olan o baş həkimdən mənə bir məktub gəlmışdı və o uzun məktubda sevginin sübh çağında çox erkən qurulan ailələrdə çox erkən başlanan axşamlar haqqında statistik rəqəmlər cədvəli əsasında elə mülahizələr vardı ki, mən o çox ağıllı və çox soyuq mülahizələrin ancaq yarısını oxumuşdum, qalan yarısını cirib atmışdım.

* * *

Üç il keçmişdi və indi mən ali məktəbin üçüncü kursunda, vaxtilə Əlimürsəl kişinin dediyi o çiynisaçlılar içində başıaçıq, döşüaçıq gəzməyi özümə adət eləmişdim.

Və indi bir həftə idi ki, qəzetlər ölkənin adlı-sanlı gənc bir qadının elə bir dastan açmışdır ki, bənövşəyi gözlü, meşin kombi-nezonlu o gənc qadının şəklini gənc qızlar qəzetlərdən kəsib otaqlarının divarlarına sancırdılar, balaca uşaqlar isə hələ də çadralı gəzən analarına göstərirdilər, qoca aşıqlar ona gənclik ilhamı ilə dolu söz qoşub saz çalırıldılar.

Və bu axşam xalam həyəcanlı bir halda mətbəxdən mənim otağımı gəlmişdi, istidən qanadlarını qabardan qoyunlar kimi, xamırlı əllərini yana açıb özündən gen tutmuşdu və demişdi:

- Yunis, bu deyilənlər doğrudur?
 - Hansı deyilənlər, xalacan?
 - Yaqt əyriplan sürür, göydə uçur.
 - Sən təəccüb eləyirsən, xalacan?
 - Bəs sən eləmirsən, bala?
 - Mən ancaq ona təəccüb eləyirəm ki, bir hekayə yerdə başlanmışdı, bir nağıl kimi göydə qurtardı.
 - Bileydim nə demək istəyirsən, ay oğul, nə barədə danışırsan?
 - Bakı gecələrinin hekayəsi barədə danışıram xala, bir də o nağıldan danışıram ki, bir ağ quş vardi, əvvəl qaranlıq bir qəfəsdə çox çırpınırdı, sonra Zümrüd quşu kimi odda yanıb yenidən dirildi və qanad çalıb ağ ulduzlara doğru uçdu...
- Və bu vaxt açıq pəncərədən içəriyə bir gurultu dolmuşdu, şəhərin gecə göylərində nərildəyən bir təyyarə elə bil gəlmışdı, düz

pəncərəm altındakı o bir əlcə asfaltlı, yastı dam üstündə dövrə vurmağa başlamışdı və hər ikimiz açıq pəncərədən başımızı çıxardıb göyə baxmışdıq.

Aşağıdan dənizdəki gəmilərdən fışqıran iki ağ işiq zolağı qılınc kimi fəzani yarib göydə çarpzlaşmışdı və təyyarəni qayçısı ağzına alanda, o təyyarə, çıraq işığına ilişmiş pərvanə kimi çırpılmışdı, bir an işiq kəməndindən qurtulmuşdu, görünməz olmuşdu, sonra buludlar altında gah alışan, gah sönən uşar bir ulduza çevrilmişdi.

Və handan-hana mən demişdim:

- Kim bilir, xalacan, bəlkə bu uşar ulduz elə odur...
- Yaqut? Allah sən saxla, qızı bax a, – demişdi xalam, – gecənin bu vaxtında göyün yeddi qatında... nağıl nədi, bala bu ki, möcüzədir...

Və sonra yaziq xalam birdən diksinmişdi, çünki balaca Səttar dam üstündəki qaranlıqdan çıxıb bizə doğru gəlmüşdi – xalamala salam verəndən sonra əlindəki mavi rəngli bir zərfi mənə uzatmışdı.

Məktubu açmışdım və uşaq xəttinə oxşar o tanış xətti görərkən yenə əllərim titrmişdi.

Xalam isə düşmüşdü balaca Səttarin üstünə ki, balam, bu qonşu damının üstünü niyə karvan yoluna döndərmisiniz, bəgəm mənim evimin qapısı-bacası yoxdurmu, bəgəm o qapı üstündə elektrik zənginin qıpqırmızı düyməsi yoxdurmu? Sonra xalam çıxıb getmək istərkən mən demişdim:

- Dayan, xalacan. Axı məktub almışıq.
- Kimdəndir ki? – demişdi xalam.
- O təyyarəci qızdan... Sənə çoxlu salam göndərir, məni də təyərəsində uçmağa çağırır.

Xalam diqqətlə üzümə baxmışdı, baxışlarından nə isə bir kölgə keçmişdi, elə bil nəyi isə özü üçün aydınlaşdırmaq istəmişdi, amma aydınlaşdırıa bilməmişdi, eyni zamanda mən özüm də kənardan özümə baxmışdım və heç bir şey başa düşməyərək, yalnız onu demişdim ki:

- Bir dəqiqə dayan, Səttar, bu saat cavab yazıram.
- Məndən də ona salam yaz – demişdi xalam və mətbəxə getmişdi, Səttar isə dam üstündə dayanıb gözləmişdi.

Stol arxasında oturmuşdum, məktubuna cavab yazmışdım. Məni göyə qaldırmaq istədiyi üçün minnətdarlığımı bildirmişdim, amma hər gün institutdakı mühəzirələrdən sonra vağzal yanındakı “Saldat

bazarı” adlanan tozlu-torpaqlı meydana gedib orda kirayə ilə verilən velosipedlərdə məşq elədiyimi bəhanə gətirmişdim və təyyarədə uçmağa macal tapmayacağım üçün üzr istəmişdim.

Səttar məktubu almışdı və elə bil içində nə yazıldığını oxumuş kimi diqqətlə üzümə baxmışdı, köksünü ötürmüşdü və dönüb getmişdi.

Sonra elə haman gecənin hansı aləmindəsə, saatların diksinərək dayandıqları o sirli zamansızlıq anlarının birində yuxu ilə oyanıqlıq arasındaki titrək sərhəddə birdən qulağıma səs gəlmışdı, pəncərə arxasından yağışın şırlıtı içindən, o qara asfaltlı yastı dam üstündən ağ səadətimin məni çağırduğunu eşitmışdım, amma hələ tamamilə oyanmamış mənə yəqin olmuşdu ki, bu bir aldanişdır, orda yağış altında o dam üstünə heç kəs yoxdur, amma buna baxmayaraq əgər mavi rəngli axşam çağrılarından boyun qaçırmışdım, indi mövcud olmayan gecə çağrırsında ayağa qalxmışdım, pəncərəmi açmışdım, əvvəl dam üstündə, sonra işıqları yağışda yuyulan şəhər gecəsinə baxaraq uzun-uzadı pəncərəm önündə dayanmışdım, ta o vaxta qədər ki, yağış ara vermişdi, göydə buludlar parçalanmışdı, ay buludlar arxasından çıxmışdı, təzəcə asfalt salınmış damın üstü qara mərmər kimi parıldamışdı. Mən bu dəfə kənardan özümə baxanda gülümsemmişdim, sonra pəncərəni qapamışdım və başımı yenə o yastıq üstünə qoyub yatmışdım ki, uzaqda qalan dumanlı dağların həsrəti yenə o yastığım altında idi.

Və daha sonralar çox şey olmuşdu, çox hadisələr baş vermişdi, günlərlə yarma aşı yemişdim, yarısı su olmuşdu, divar qəzeti üçün çəkdiyim şəkildə yazın əvvəlində Ağsu qovaqlarının başında hacı-leyləklər yuva tikmişdi, ömür çayı isə gah daşmışdı, gah lal axmışdı və o ilk sevgi çoxdan görülmüş bir röyaya çevrilmişdi, amma ürək o röyada mənə görənən o ağ səadəti heç vaxt unuda bilməmişdi.

Bakı, 1935

İLYAS ƏFƏNDİYEV

(1914-1996)

Azərbaycan bədii nəsrinin inkişaf tarixində özünəxas fərdi üslubi, yazıçılıq ədası ilə seçilən İlyas Əfəndiyev qədim türk yurdu Qarabağda – Qarayagın (indiki Füzuli) şəhərində tacir ailəsində doğulmuşdur. Burada ikinci dərəcəli məktəb bitirmiş, 1934-38-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinin qiyabi şöbəsində təhsil almışdır.

Əmək fəaliyyətinə 1930-cu ildə başlamış, orta məktəblərdə Azərbaycan dili, ədəbiyyat və coğrafiya fənlərini tədris etmişdir (1930-1938). 1938-ci ildə Bakıya köçmüş, “Yeni yol”, “Kommunist” qəzetlərinin redaksiyalarında ədəbi işçi, “Ədəbiyyat qəzeti”ndə tənqid şöbəsinin müdürü, Azərbaycan Radio Komi-təsində ədəbiyyat şöbəsinin müdürü, Baki kinostudiyasında ssenari şöbəsinin rəisi, Azərnəşrdə ədəbiyyat şöbəsinin müdürü, “İnqilab və mədəniyyət” jurnalında nəşr şöbəsinin müdürü, Azərbaycan Yazarılar Birliyində nəşr üzrə məsləhətçi, məsul katib vəzifələrində çalışmışdır. 1961-ci ildən ömrünün sonuna qədər bədii yaradıcılıqla məşğul olmuş, 1979-cu ildə Azərbaycan Respublikasının Xalq yazarı fəxri adı almışdır. Görkəmlı yazarçı 1996-ci ildə vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Milli ədəbiyyatın tarixində qüdrətli nasir və dramaturq kimi şərəflə yer tutan İlyas Əfəndiyev bədii fəaliyyətə XX əsrin 30-cu illərində başlamışdır. Onun “Kənddən məktublar” adlı ilk hekayələr kitabı 1939-cu ildə nəşr edilmişdir. “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarı-köynəklə Valehin nağılı”, “Geriya baxma, qoca”, “Üçatılan” kimi romanları yazıçılıq – nasirlik istedadının görümlü nümunələridir.

GÖZLƏNİLMƏYƏN SEVGİ

Darülfünunda dörslerin başlandığının dördüncü günü idi. Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Ucaböylü, enlikürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətekli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaböylü oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yasti idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cöd və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

Xidmətçilərin biri onlara yaxınlaşaraq:

– Direktor gəldi, – dedi.

* * *

– İmtahanlar qurtarıb, yerimiz dolub, xala, – deyə direktor qadına baxdı.

– Birtəhər elə, ağrin alım... rayonumuz çox uzaqdır. Ona görə gecikmişik, – deyə qadın quru, bir az da amiranə səslə cavab verdi.

Qadının üzü tutuldu. Uzun, enli qara qaşları çatıldı. Çubuğu dərindən sümürərək fikrə getdi. Pəncərənin qabağında dayanmış oğlan soyuq baxışlarla çölə baxırdı.

O, hamida təəccüb oyadan bir məharətlə imtahan verib riyaziyyat fakültəsinə daxil oldu. Özünü olduqca sakit və ciddi aparmasına baxmayaraq, az zaman içərisində fövqəladə istedadı ilə hamımızı heyran etdi. Ən güclü riyaziyyaçı, ən yaxşı radist idi. Qırx nəfər yaxşı şahmatçı ilə eyni zamanda oynayar və həmişə də qalib gələrdi. Bütün müəllimlərimiz ondakı səlis, axıcı natiqlik məharətinə qıbtə edərdilər. Onun məharəti bunlarla bitmirdi. O, ən gözəl snayperlərdən hesab oluna bilərdi. Həmişə birinci mükafatı o qazanardı. O, az zaman içərisində bizim aramızda təsəvvürə gəlməz bir hörmət qazandı. O, hamidan gözəl geyinir, başını dik və məğrur tutaraq gəzir, həmişə teatrarda birinci sıradə otururdu. Pul xərcləməyə onda düşgənlük hesab olunacaq dərəcədə şiddətli bir arzu vardi. Onunla aşxanaya, teatra və qeyri yerlərə gedən adam əlini cibinə salıb pul xərcləmək istədikdə, o, dilxor olar və “mənim hesabımadır!” sözlərini o qədər şən və həvəslə söyləyərdi ki, adam onun diləyini

pozmaq istəməzdı. İnsan ən sıxıntılı vaxtında belə, onun yanında özünü sərbəst və şən hiss edirdi. Ondakı bu tükənməz fərəh bir çoxlarnı təəccübləndirirdi. Sanki öz taleyinin hökmünə tabe olaraq, o, güzgüyə baxıb heç bir zaman gülməməli imiş...

* * *

Darülfünunda yuxarı sinif tələbələrindən tutmuş professorlara, hərbi müəllimlərə qədər hamı ona etimad bəsləyir və hörmət edirdilər. Lakin ona yalnız bir adamın münasibəti qəribə idi. Bu, bizim sinifdə oxuyan Güllərə adlı bir qız idi. Həsən nə qədər çirkin idisə, Güllərə o qədər gözəl idi. İri, qara gözləri tükənməz bir cəsarətlə yanındı, qəşəng cizgili nazik dodaqları vardı. Üzündən gülüş əskik olmazdı. Özünü şax tutaraq, kimsəyə məhəl qoymadan getdiyi zaman bütün tələbələr arxasında baxardılar. Hər işdə birinci olmaq üçün bu qızda qarşısalınmaz bir həvəs var idi. Bilmədiyi bir şeyi başqası izah etdiğdə və ya verilmiş bir məsələni sinifdə hamıdan qabaq Həsən həll edib verdikdə, qız utanar, qızarar, bəzən də özünü saxlaya bilməyərək, uşaq kimi ağlamaq dərəcəsinə gələrdi. O, heç bir vəchlə Həsənin itifikasi və qabaqcıl olmasına dözə bilmirdi. Etiraf edim ki, bizim içərimizdə bu qızla rəqabət edə biləcək yalnız Həsən idi. Gülnarın böyük bir həvəslə birincilik qazanmaq istədiyi bir işi Həsən heç bir güc sərf etmədən asanlıqla həll edir və hamını ötüb keçirdi.

Xatirimdədir: bir dəfə yaz imtahanlarından birində Güllərinin yarımla saat əlləşərək həll edə bilmədiyi bir məsələni Həsən beş dəqiqənin içində həll etdi. Bu zaman qız, Həsənə kin və qəzəb dolu amansız bir nəzər salaraq, tabaşırı əzib yerə tökdü. Çox vaxt Güllə haradansa elə çətin məsələlər tapırkı ki, bizim başımız taqqıldayırdı. Lakin Həsən soyuqqanlıqla məsələnin cavabını çıxardıqda, qız dərindən köksünü ötürürər, alt dodağını dişləyərək heç kəsin üzünə baxmadan çıxıb gedərdi.

Mühazirədə oturduğumuz zaman mən hiss edirdim ki, onun xəyalı müdərrisdən çox Həsənin ətrafında dolaşır. Əlini çənəsinə çöykəyərək, oğrun baxışlarla onun hər bir hərəkətini, geyimini, qalstu-kunu, saçlarının quruluşunu nəzərdən keçirirdi. Lakin mən bir dəfə də olsun, Həsənin Güllərinin üzünə dik baxdığını görməmişdim. Şən və zarafatlı olmasına baxmayaraq, o, heç bir zaman bu qız haqqında danışmaz, onun tikanlı zarafatlarına heç bir cavab verməzdi. Bəzən bu qızın gözəlliyyi haqqında söhbət düşdükdə, onun

üzü birdən-birə tutular, qəti bir hərəkətlə dərhal söhbəti dəyişdirirdi. Bir dəfə hərbi təlim zamanı Güllərə əlli mümkün xaldan qırx dördünü toplayaraq, birinci yerə namizəd oldu. Onun bu müvəffəqiyyəti cavan oğlanları heyrotləndirdi. Bu vaxt haradansa Həsən gəlib çıxdı. Bayaqkı küt susqunluq gurultulu bir canlanmaya çevrildi.

— Bircə Həsən qalıb... görək də... Həsən tūfəngi al! — deyə tələbələr oradan-buradan səsləndilər.

Uşaqlar Güllərə işarə ilə bir –birilərinə göz vururdular. Güllərə qızığın bir təbəssümlə Həsənə baxırdı. Həsən tūfəngi götürüb hər dəfə nişan alarkən, Güllərənin dodaqları xəfifcə tərpənir, ürəyinin döyündüyü nazik paltarla örtülmüş döşünün tez-tez qalxıb-enməsindən bilinirdi. Həsən dördüncü güllədə otuz beş xal yiğdi. Araya dərin bir sükut çökdü. Tələbələrdən bəziləri yavaşca sıvişdilər. Ehtimal ki, onun qırx dörd xalı keçəcəyinə ümidi etmədilər. Güllərənin üzü bir az açıldı, gözləri şən bir həyəcanla parladı. O, bir yerdə dayana bilmir, gah o yana, gah bu yana keçirdi. Doğrusu, burada mən də Həsənə ürək verdim. Bu, deyəsən, ona bir az toxundu. Müləyim bir nəzərlə mənə baxdı. Ani bir nişanla gülləni atdı.

— Ura!!! — deyə hamı birdən qışqırdı.

Güllə tam “10” rəqəminin üstündən dəymışdı. Qəribə burasıdır ki, Həsənin Güllərə üzərindəki qələbəsi sanki hamının ürəyindən imiş. Şadlıq hamını bürdü. Güllərə bu istehzali gurultunu hiss etmə-yirmiş kimi qəribə bir təbəssümlə Həsənə baxırdı. Heç bir zaman xatırımdan çıxmayacaq bu baxış o qədər dərin mənalar, şəfqətli, incə duygular söyləyirdi ki, onları sözlə anlatmaq deyil, hiss etmək lazım... Mən, gözəl qızın bu həzin və incə təbəssümündə, yaşıla dolmuş gözlərində birinci dəfə olaraq qüruru qırılmış bakırə bir qız könlünün pərişan, əzgin həyəcanını duydum. Qürurlu bir gəncin məglubiyyətinin nə demək olduğunu hiss etdim. Hamı gənc qızı, onun məglubiyyətindən müləyimləşmiş zərif təbəssümünə kin və istehza ilə baxırdı. Sanki “hə, indi necəsən?” demək istəyirdilər. Guya ki, Həsənin çirkinliyində bu yaziq günahkar imiş. Mən, gözəl qızın o unudulmaz baxışında, birinci dəfə olaraq, çirkin dostuma qarşı mərhəmətimi, yaniqliqmı, sevgimi, bilmirəm... incə, xoş bir şeyin titrədiyini və bunun xəfif bir ahla qurtardığını sezdim... Bu duyuğu mənə həm xoş gəldi, həm də nə üçünsə izzəti-nəfsimə toxundu. O, “bəlkə də bu qəhrəman, lakin çirkin oğlanın yerində gözəl bir gənc görmək istəyirdi. Yoxsa, bunun belə olmadığına

təəssüf edirdi... Kim bilir, bəlkə də onun məğlub könlündə cilvələ-nən aydın, şirin duyğular üzərinə çirkinliyin qara buludu çökürdü... Bəlkə də gənc qız bu soyuq, eybəcər buludu könlündən qovmaq əzabı çəkir” – deyə düşünürdüm.

Həsən ona yaxınlaşaraq, üzünə baxmadan:

– Pərt olmayın, Güllara, – dedi, – bu tamamilə təsadüfi bir işdir.

Güllara boynunu azca sola əyərək, şəfqət qarışiq, bir növ, isteh-zalı təbəssümlə “doğrudanmı?” deyə kəlməni xüsusi bir əda ilə uzatdı. Həsən heç bir cavab vermədən sakitcə uzaqlaşdı.

* * *

Bu hadisə biz üçüncü kursda oxuduğumuz ilin baharında oldu.

Bundan sonra Həsənin hərəkətlərində kəskin bir dəyişiklik əmələ gəldi. O, birdən-birə soyuq, sakit və fikirli oldu. Hiss edilmədən gəlib yerində əyləşir, dərs qurtaran kimi də hara isə gedirdi. Demək olar ki, kimsə ilə danışmırı.

Güllara da son zamanlarda büsbütün dəyişmişdi. Gözlərində kədər qarışiq müləyim bir ifadə yaranmışdı. Fikri dağınıqdı, artıq birincilik üçün atılıb-düşməyən sakit bir qız olmuşdu.

Mən hiss edirdim ki, Həsənin həmişə ondan qaçmasına baxma-yaraq, Güllara hər bir fürsətdən istifadə edib, onunla danışmaq istəyir, bəzən çox ehtimal ki, özünün də həll edə biləcəyi bir məsəloni “çətindir” deyə Həsənə həll etdirir, məzəli sözlərlə onu güldür-məyə çalışırdı...

Bütün bunlar bizə qəribə gəlirdi. Təəccübə bir-birimizdən “bu nə işdir” deyə soruşurduq. Bəzən hamımızın aciz qaldığı bir suali Həsən öz sakit, şirin sözləri ilə aydın bir şəkildə izah etdikdə, Gülların iri gözləri parlayır, müəllimin razılığı onun dodaqlarında isti bir təbəssümə səbəb olurdu... Əvvəllərdə yaraşıqlı gənclərə qarşı o qədər da laqeyd olmayan Güllara, indi demək olar ki, kimsə ilə yaxınlıq etmirdi.

Bir dəfə idman telimi zamanı beş kilometri hamidan tez qaçıb, birinci dəfə lenti qıran Həsənə baxan Güllara öz-özü ilə danışırımsı kimi, “bax, əsil kişi buna deyərlər” deyə piçildədi. Eyni zamanda, Həsənin qızarış tərləmiş üzüne, qabarmış saçlarına baxaraq, təntimis bir hərəkətlə üzünü çevirdi. Əlində tutduğu çiçəyi dırnaqları ilə didib yerə tökdü. Mənə elə gəldi ki, o, indicə hönkürtü ilə ağlayacaq...

Mən, “çirkinlik buludu” deyə düşündüm.

* * *

Bir gün bərbər xanadan çıxdığımız zaman Həsən güzgүyө öteri
bir nəzər salaraq:

– Ay Bahadır! – dedi. – Görəsən, niyə mən bu qədər çirkin
olmuşam?

Onun səsi boğazında titrədi.

Mən, birinci dəfə olaraq, onun varlığında müdhiş bir əzab duy-
dum: çirkinlik əzabı! Nər ürəyinə malik olan bu cavanın belə bir
duyğunun məngənəsində inləməsi ürəyimi dağladı. Uzun zaman
heç nə söyləyə bilmədim. Nəhayət:

– Nə boş şeylər haqqında düşünürsən, Həsən! – dedim.

O gülümsədi... Ah, bu təbəssüm dəki dərin, ümidsiz kədəri
duysaydırınız...

– Nə etməli, ay Bahadır... Mən də insanam... Məndə də könül
var, – dedi.

Mən, bu sözlərdən tüklərimin biz-biz durduğunu hiss etdim.

– Gedək bizə, – dedi. – Ürəyim qıṣılır, bir az oturaq.

Getdik. Açıq pəncərədən yaşıl bağlar, bürkü içində mürgüləyən
təpələr görünürdü. Söyüd və qovaq ağaclarının açıq-yaşıl, yüngül
yarpaqları aramsızlıqla titrəsir, ləkəsiz göy qübbəsi qüruba yaxınlaş-
mış günəşin zəif şüalarını udur, havada xoş bir sərinlik duyulurdu.

Həsən yanağını şüşəyə söykəyərək çölə baxırdı. Üzünün çirkin
cizgiləri solğun, həlim bir məyusluq ifadə edirdi. Bu hal yarpaq-
ların sərin kölgələri ilə birləşir, əbədi və təbii görünürdü. Adama
elə gəlirdi ki, onun könlündə dibsiz bir kədər dənizi var...

– Niyə son zamanlarda belə olmusan, Həsən? – dedim.

Üzü qüssə saçdı. Nəzərləri uzaqlara getdi.

– Səncə, bəs, nə cür olmalıyam? – dedi.

– Əvvəlki kimi, şən ... – dedim.

O, təəccübə mənə baxdı. Gözləri kinlə parladı.

– Doğrudanmı, belə düşünürsən? – dedi, – indiyə qədər haqqım
olmadığı halda şənlik etdiyim bəs deyilmi? Arsızlıq nəyə lazımdır?

– Nə danışırsan, Həsən, – dedim. – Sən lap xarab olmusan. Bu
sözlər heç sənə yaraşarmı?

– Çox təəssüf ki, belədir. Bu bədbinlik deyil dostum, həqiqətdir!

O, əli ilə çölləri göstərərək:

– Baxırsanmı? – dedi. – Bu dünyada hər şey öz gözəlliyyindən
bəhs edir. Hər bir canlı öz zahiri gözəlliyyini nümayiş etdirir. Qəri-

bədir... budağa qonmuş o quşa bir bax! Gör bir döşünü necə qabartmışdır. Sanki: "Bir baxın... görün mənim necə əlvan döşüm var..." demək istəyir.

– Nə olsun ki? – dedim.

O, dərin bir nəfəs alaraq güzgүyə baxdı. Dodaqlarını nifrətlə əydi:

– Onu demək istəyirəm ki, bu çirkinliklə mən dunyada kimə lazımmam?

– Necə, sən həyatı, məgər, gözəl simalardamı görürsən?

– Yo-o-ox... – deyə uzadaraq fikrə getdi.

Axşamin sərin yeli üzümüzü oxşayır, uzaqdan bizə doğru ağ bir bulud parçası üzür, yaşıl budaqlar yavaş-yavaş yırğalanır, insan, könlündə xoş bir rahatlıq hiss edirdi.

– Səadətin yalnız üz gözəlliklərində olmadığını bilirəm, – deyə o, arxayın bir ifadə ilə davam etdi. – Ancaq nə edəsən ki, insan insandır. Bu canlı vücud da sevib-sevilmək istəyir. İradən dağ kimi də olsa, yenə görürsən bu tələblər səni sarsıdır. Çünkü bu tələblərin təmini həyatın mənası, gələcəyin yoludur. Ancaq onda yaziq olursan ki, bu yola addım basmaq üçün sən özünü haqlı bilmirsən... O zaman sən özünü həyatın bir küncünə qıṣılmış, mənasız surətdə o yan-bu yana əl-qol atan kimi görürsən... Dostum, sən, bəlkə də burada məni tənqid edəcəksən... İctimai səadətdən danışacaqsan. Bu, əlbəttə, doğrudur. Lakin bir düşün, könlün təbii ehtiraslarını kim inkar edə bilər? Əgər, bunu inkar etmək mümkün olsaydı... Bu qədər çirkin bir sima ilə hasarlanmış könül heç nə ilə hesablaşmaq istəmir... Mən ona qandırı bilmirəm ki, bir düşün, əzizim, bir təsəvvür et ki, xarici görünüşün Viktor Hüqonun Qvazimodasından da eybəcərdir. Sakit ol! Lakin kimə deyirsən... Hiss edirsən ki, sənin yaziq könlün də sevgiyə susayır. O da coşub-daşmaq istəyir... Sən isə, öz murdar simana baxıb, qəlbin bu gülünc tələbindən utanırsan.

O, müdhiş bir təbəssümlə gülümsədi. Nəzərləri yarpaqlarda dolaşdı. Günəş sönürdü. Bağlar tünd işıqlı bir görünüş alır, səma-dakı bulud parçası getdikcə qaralırıdı. Mən dedim:

– Bilmirəm bunlar haradan başına doldu? Sən əvvəllərdə o qədər şən idin ki...

– Çünkü məni təhqir etdilər. İzzəti-nəfsimi yaraladılar. Kön-lümü boş ümidiylə təlatümə götirdilər.

Bu sözlərdən sonra o, mənim qarşımıma kiçik bir zərf atdı.

— Mənə vicdanla söz ver ki, bu barədə kimsəyə bir söz söyləməyəcəksən, — deyə əsəbi surətdə gözlərimin içində baxdı.

— Arxayın ola bilərsən, — dedim.

Zərfi açdım, incə bir xətlə belə yazılmışdı: “Həsən! Bu məktubu öz-özümlə uzun mübarizədən sonra yazıram. Sizin geniş, nəcib qəlbiniz qarşısında tab gətirə bilmədim, heç olmazsa, məni qınamayaçağınızla təsəlli tapa bilərəm. Əgər, azca da olsa, iradəm çat-sayıdı, belkə də yazmazdım. Birinci dəfə könlümdə duyduğum narahatlıq əvvəllərdə məni qorxutdu... Bunun nə demək olduğunu uzun zaman anlaya bilmədim... Bunun sevgiyə bənzər şey olduğunu öz-özümə belə təkrar etməyə xeyli zaman cəsarət etmədim. Geniş qəlbiniz şirin bir yuxu kimi məni cəzb etdiyi zamanlar dirnaqlarımla sinəmi didərək, hönkür-hönkür ağladım. Zənn edirəm ki, məni sizə bağlayan hissələr haqqında çox da düşünməyəcəksiniz... Ürəyinizə başqa heç nə gəlməyəcəyinə eminəm. Sizdəki yüksək qəlb mənim üçün dünyada hər şeydən qiymətlidir. Onu məndən əsirgəməyin!”

Məktubun axırında əsəbiliklə yazılmış “Gülərə” imzasını gördükdə, mən gözlərimə inana bilmədim. Öz heyrətimi gizləməyi çalışaraq:

— Yaxşı da... daha burada nə təhqir var ki? — dedim.

Üzümə acı təbəssümlə bir nəzər saldı:

— Sanki anlamırsan? — dedi.

— Nə olsun ki, mən də qız olsayıdım, sənin kimi qəhrəman bir gəncdən keçməzdim, — dedim.

— Paho... qəhrəmanlıq! Bəs, bu sir-sifəti hara qoyaq... yox! Mən bunun necə sevgi olduğunu anlayıram. O, öz hədəfində yanılmadı. Ən yaralı yerimdən vurdu! Görürənmi “məni sizə bağlayan hissələr haqqında çox da düşünməyəcəksiniz” deyir... Bunun nəyə işarə olduğunu anlamırsanmı? Yox! O, öz gözəlliyinin qalibiyyət təntənəsini görmək isteyir. O, mənim qırx altı xalıma qarşı əlli xal vurmaq isteyir... Sən necə düşünürsən? O, məni necə sevə bilər? İnsafla danış, hansı bir qız iyrənmədən mənə baxa bilər. Ah, insanın təbiəti... sən nə qəribəsən... onsuz da şikəst olan bir oğlana belə istehza etmək, ürəyindən yaralamaq onun nəyinə lazımmış?

Onun səsi həyəcanlı akordlardan sonra birdən-birə titrəyib incələn musiqi kimi ötüb susdu. Mənə elə gəldi ki, Həsən öz şübhələrində bir az haqlıdır. Doğrudan da, Gülərə kimi bir qızın Həsənə vurulması bir qədər təəccübü görünə bilərdi. Gülaranan əvvəlki möğrurluğunu da nəzərə aldıqda, bu şübhə daha da qüvvətlənirdi.

Lakin qadın könlünün sirlərini kim olduğu kimi anlaya bilərdi?

– Əziz dostum! – deyə əlavə etdi. – Sən məni bədbinlikdə təq-sirləndirmə. Lap uşaqlıqdan hər cürə ah-zara nifrət edirəm. Beş yaşında ikən gözümün qabağında altı qardaşımı, bir atamı xəngəl kimi doğradılar. İllər boyu bir tikə çörək üçün anamın onun-bunun qapısında paltar yuduğunu gördüm. Səkkiz yaşında bir uşaq ikən ayaqyalın, soyuqda, boranda başqalarına quzu otardım. Aclığın nə olduğunu gördüm. Lakin ürəyimə ələm girmədi, dərd çəkmədim.. İndi isə... İndi isə, ürəyimdə qaynayan kədərin qarşısında durmağa iradəm çatmir... Eh...

O, başını bulayaraq, söyüd ağacının yırğalanan budağına baxdı.

– İstəsəydim, Həsən, – dedim, – mən bu barədə o qızla bir danişardım.

O, fikrə dalaraq, heç bir cavab vermədi.

* * *

Foyedə Gūlaraya rast gəldim, salamlaşdıq. Söhbəti hərləyərək, Həsənin məsələsi üzərində dayandım. O, maraqla:

– Nə demək istəyirsiniz? – dedi.

– Bilmək isteyirəm, siz, doğrudanmı onu sevirsiniz?

Onun üzü ciddi bir hal aldı:

– Özünə söyləmişəm, siz də bilmək istəyirsinizsə, bəli, sevirəm, – dedi.

– Demək, bu, ürəkdəndir?

– Qəribə sualdır? Yəni, ürəkdən olmayan sevgi də var?

– Bəlkə burada... Nə bilim... Siz.. bir növ.

O, səbirsiz bir hərəkətlə mənim sözümü kəsdi:

– Rica edirəm, heç nə düşünməyin. Şübhələrinizin haranı döyüünü bilirəm. Guya ki, məhəbbət üçün ancaq qara gözlər lazım imiş...

Onun dodaqları istehza ilə büzüldü.

– Mənə elə gəlir ki, – dedim, – bunu bir fədakarlıq kimi də düşün-mək olar...

O təntimiş, ağlar bir halda:

– Axı niyə belə düşünürsünüz? – dedi. – Fədakarlıq hər nə qədər nəcib bir duygú olmuş olsa da, unutmayın ki, könül xüdpəsəndliliyi də inkar etmək olmaz. Lazımsız bir fədakarlığı onun şəninə necə yaraş-dırmaq olar. Yox, belə bir romantika nə ona, nə də mənə lazım olardı...

Sözlərinin axırını öz-özü ilə danışırmış kimi, fikri dağınıq bir halda qurtardı. Bu vaxt gözəl bir gənclə Həsən qapıda göründülər. Qızın baxışları soyuqluq və laqeydiliklə gözəl gəncdən çevrilərək uzun zaman Həsənə zilləndi. Bu baxışda nəvaziş və məhəbbətlə qarışiq, nə isə, üçüncü bir duyğu da sezilirdi. Bunun nədən ibarət olduğunu təyin etmək çətindir. Lakin bəzən acımaq və təəssüf duyğuları ilə taqətdən düşmüş sevgi belə bir baxışla şəfəqlənir. Onun üzü qürub edən günəş kimi solğun və həlim görünür. Bəzən sıkəst oğluna baxan ananın da gözləri, dodaqları beləcə bir ifadə ərz edir, könlünün dərinliklərində ahəstə-ahəstə yanıb tüstülənən bu duyuğunu, bəlkə də o gənc qız öz dili ilə söyləməyə cəsarət etməzdidi...

* * *

Həsən yenə də ona inanmadı. Özünə inanmazlıq duyusunun bu qədər hökmə malik olduğunu heç təsəvvür etməzdim... O, əsəbi hərəkətlərə otaqda o yan-bu yana gəzinir, tez-tez saçlarını ovuşturaraq:

– Yalan deyir... yalan... axı o gözəl qız nə üçün belə bir dramla əylənir... Nə üçün?

* * *

Bir neçə gündən sonra yay tətilinə buraxıldıq. Ayrıldığımız zaman onun gözləri yaşardı:

– Məni unutma, – dedi.

* * *

Üzümüzə gələn il Həsən gəlmədi... Sonralar onun Moskva darülfünuna dəyişilmiş olduğunu öyrəndik. Gūlara hiss ediləcək dərəcədə ariqləmiş, sakit, eyni zamanda, əsəbi olmuşdu. Biz, demək olar ki, heç danışmırıq. Nədənsə, bir-birimizdən çəkinirdik. Mən buraxılış imtahanından sonra onu bir daha görmədim.

* * *

Darülfünunu bitirəndən təxminən 4 il sonra bir gün Bakıda küçə ilə getdiyim zaman birisi qolumdan yapışdı. Donub qaldım.

– Həsən! – deyə qışqırdım.

Qucaqlaşdıq. O daha da böyümüş, kökəlmiş, pəhləvan kimi bir oğlan olmuşdu. Siması indi əvvəlki qədər də çirkin görünmürdü. Adəti üzrə, yenə də çox sıq geyinmişdi.

– Gedək bizə, – dedi.

Yol uzunu onun indi darülfünunda riyaziyyat dosenti olduğunu öyrəndim. Qapını açan yaxşı geyinmiş bir az yaşlı rus qadını oldu. Təxminən üç-dörd yaşında gözəl qaragöz bir oğlan uşağı sürətlə yürürək “ata” deyə Həsənin dizlərini qucaqladı. Mən uşağı görərək:

– Demək, sənin belə bir igidin də varmış, – dedim.

O biri otaqdan Həsənin anası gəldi. “Xoşgəldin” etdi. Bütün bu illərdə onun əzəmətli siması demək olar ki, heç dəyişməmişdi. Yalnız geyimində bir az dəyişiklik vardi. İndi əvvəlki kimi döşlüyü yox idi. Çubuq əvəzində əlində uzun papiros vardi.

– Buradamı olursan, xala? – dedim.

– Yox, – dedi. – Uşaqları görməyə gəlmışəm.

Nəvəsini yanına çağıraraq, günəşdən yanmış iri sümüklü əli ilə saçlarını oxşadı. Üzdənə mehriban bir təbəssüm vardı.

Maraq və intizar qarışq bir həyəcan bütün duyğularımı bürüdü. Həsənin həyat yoldasını görəcəyim fikri, bilmirəm nə üçünsə, mənə, bir növ, ürkək, utancaq bir hiss təlqin edirdi... Qəribədir... Mənə elə gəlirdi ki, onun həyat yoldasını görəcəyimdən Həsən utanacaqdı. Bir an tez çıxıb getmək istədim... Lakin bu dəqiqlidə zəng vuruldu. Uşaq, “anam gəldi” deyə sürətlə qapıya yürüdü. Ucaböylü, dolğun gərənli, ağbəniz, gözəl gənc bir qadın gülümsəyərək mənə yaxınlaşdı.

Bu gənc qadın Gūlara idi.

1939

QIZBƏS XALA

Gecə saat on birdə kolxozun iclası qurtardı. Kolxoz sədri “ay Qızbəs” deyə çağırıldı. Qırx beş-əlli yaşlarında orta boylu, balaca, diri gözlü bir qadın “hey” deyə cavab verdi.

– Bizdə azarlı var, apar bu yoldaşı bu gecə sizdə rahat olsun.

– Niyə aparmıram! Gözümün üstə yeri var. Buyur gedək, yoldaş. Getdik.

Kərpicdən tikilmiş təzə və balaca bir otağa girdik. Peçin kənarında balaca bir oğlan uşağı oturmuşdu. Qızbəs xala peçin böyrünə qalın bir döşəkçə salaraq:

– Öyləş, – dedi, – qadan alım, yaqin ki, bərk üşümüsən.

Mən paltomu çıxarıb oturdum. Peç çitirtı ilə yanındı. Otağın içində hər şey təmiz və səliqəli idi. Divarlar diqqətlə ağardılmışdı. Evin yuxarı tərəfində, üstündə ağ və tikməli örtük olan iri bir çarpayı qoyulmuşdu. Çarpayının yanına bir xalça vurulmuşdu. Bu xalcanın üzərində əlvan rənglərlə atlı bir oğlan təsvir edilmişdi. Çarpayının sağ tərəfindəki böyük stolun üstündə cürbəcür şüşə qablar, balaca bir güzgü və bir portret var idi. Otağın ayaq tərəfindən iki böyük xaral qoyulmuşdu. Onların üstündə böyük və təzə bir cecim çəkilmişdi.

Divarda bir saat çıqqıldıyırırdı. Onluq lampanın işığında otaq rahat, yiğcam və son dərəcə təmiz görünirdü.

– Qonağımız kimdi, məmə? – deyə uşaq səsləndi.

Onun iri gözlərindəki boz aqlıq məndə təəssüf qarışq, bulanıq bir duygu oyatdı. O, kor idi.

Qızbəs xala uşağa cavab verdi:

– Təhkimcidir... Başına dönüm, rayondan gəlib...

Qızbəs xala söykənmək üçün mənə yastıq, mitəkcə qoyub, çay tədarükünə başladı.

– Təkklik belədi dayna... İndi evdə gəlinim olsayırdı, gəlib hər şeyi hazır görərdik.

Onun sözləri, bir qədər kədərli də olsa, ahəngcə şən idi.

– Nə olar, gəlinsiz də yola getmək olar...

– Bəs nədir? Eh, sənin canın üçün heç vecimə də deyil. Mənə nə olub? Beş gəlinin işini görürəm.

Mən hiss edirdim ki, Qızbəs xalanın nə isə bir gileyi var... Son sözləri, o, çox hırslı dedi... Sanki öz gücünü, bacarığını qəzəblə kiməsə göstərmək istəyirdi...

Məsələnin açılması üçün:

– Qızbəs xala, bundan başqa oğlun yoxdurmu? – dedim.

O, peçin qabağında öyləşib samovara od salırdı. Alovun ziyası balaca və iti gözlərində eks edirdi. Qaşları çatılmışdı.

– Nə gəlib, bundan başqa ikisi var. Ancaq çox da var, mənə nə...

– Necə sənə nə? Deyəsən onları istəmirsen...

– Pah, istəmirsen? Eh, nə qoyub, nə axtarırsan? Odey biri oturub qaynanasının dizinin dibində. Biri də orda-burda cahilliq edir. Başına dönüm, oğul-uşaq da quş balası kimi bir şeymiş. Nə qədər ki, etcəydilər, analarını görəndə dimdiklərini açıb “cik-cik” eləyirdi-

lər. Anaları da onları qanadı altına alıb böyüdürdü. İsti-soyuqdan qoruyurdu, elə ki, tükləndilər, dimdikləri bərkidi, uçub getdilər. Neynək. Canları sağ olsun, təki yaxşı olsunlar. Xoşbəxt dolansınlar. Mən yola gedərəm. Qoy kefləri nə cür istəyir, elə eləsinlər.

Peçin istisi məni xoşallandırırdı. Samovar dizildiyirdi.

- Niyə qaynanasığılə getdi?
- Nə bilim, keyfi elə istədi.
- Bəlkə gəlini yola verməmisən?
- Niyə? Heç qoymurdum gəlinin ayağı quru yerə də dəysin.
- Qəribə işdir.

– Nə qəribəliyi var? Qaynanası bedahat bir arvaddı. Gədəni dilə-felə basıb, yoldan çıxartdı.

Balaca oğlunun simasında sakit bir kədər vardı. Bizi diqqətlə dinləyirdi. Çiçək xəstəliyi onun gənc və sevimli üzünə amansız bir divan tutmuşdu. Bütün üzü şadara kimi deşik-deşik idi. Qızbəs xala təzə inək yağı ilə qayğanaq bişirdi. Süfrəyə təzə qatıq, motal pendiri və buğda çörəyi qoydu.

– Bağışla, – dedi, – yaxşı olmadı. Vaxtsız qonaq öz kisəsindən yeyər.

- Çoxdur, ay xala, – dedim. – Tay bundan artıq nə istəyirsən?
- Yox, mən gərək sənə cücə-zad kəsəydim. Neynək, keçib, səhərə qalsın.

Üçümüz də şirin bir iştaha ilə yeməyə başladıq. Yeməyi qurtardıqdan sonra Qızbəs xala hərəyə bir stəkan çay töküb, papiroş çəkməyə başladı. Mən də bir papiroş yandırdım. Bir neçə saniyə sükutla keçdi. Qızbəs xalanın üzünə indi mən daha diqqətlə baxa bilirdim. Onun balaca gözləri son dərəcə diri, çevik bir oynaqlıqla parıldıyırdı. Üzdən və əllərinin günəşdən yanmış dərisi qayış kimi möhkəm idi. Saçları yarıya qədər ağarmışdı. Paltarı sadə və təmiz idi.

Mən yenə də söhbəti “gəlin” məsələsi üstünə hərləmək məq-sədilə:

- Bəs, kiçik oğlun indi haradadır? – dedim.
- Şəhərə gedib.
- Böyük oğlun səni tək qoymaqda yaxşı iş görməyib.
- Eh, qoy getsinler. Sənin dövlətindən yenə onlar mənə əl açır. Mənim heç onlara bir çət də ehtiyacım yoxdur. Bir də görürsən gəlib deyirlər: ay ana, gör bir az pulun varmı?

– Sən də verirsənmi?
– Bəs nə edim?
– Vermə!
– Eh, neyləyim, yenə nə qədər olsa, oğuldur, ana ürəyidir, dözmür.
– Neçə ildir səndən ayrılib?
– İndi beş il olar. Ataları öləndə, bu çağ'a, onlar da lap balacaydılır. O zamanlarda evimə də od düşüb yandı. Bir dayım oğlu vardi. Onların yanında bir dam tikdim. Cavan idim. Gözəlliyim də vardi. Məni hər tərəfdən istəməyə başladılar. Getmədim. Oturub uşaqlarımı böyüdəcəyəm dedim. Qonum-qonşu, arvadlar məni məzəmmət elədilər. Dedilər, cavan canını niyə çürüdürsən, yetimləri at əmilərinin üstünə, çıx get birinə. Dədim, yox, üç iyidin anası da ərdən ötrü uşaqlarını atarmı? Saxlayıb onları böyütəsəm, mənə bəsdi. Gözümün ağrı-qarası bircə inəyim vardi. Bir təlli-fəllinən uşaqları girləməyə başladım. Gecələri xana toxudum, gündüzləri məktəbdə quryerlik etdim. Yorulmaq bilmədim. Eh, dedim, oğlanlarımın canları sağ olsun, təki böyüsünlər. Hər şey yoluna düşəcək...

Dişarında külək viyildayır, peçin ağızından çıxan işiq samovarda əks edirdi. Oğlan sandığa söykənərek mürgüləyirdi. Onun üzündə xoş, rahat bir ifadə vardi. Mən qurtum-qurtum çay içir və Qızbəs xalani dinləyirdim. Onun üzü keçmiş xatirələrin kədərləri ilə kölgələnirdi. Gözlərində o günlərin ümidi, sevinci titrəyirdi. Birdən dedi:

– Eh, onların hər birisine öz canımı min dəfə qurban verməyə hazır idim. Razi idim hər nə olur mənə olsun, təki onların başı da ağrısın. İkişini də məktəbə qoydum, “qurban olum, müəllim, dedim, mən məktəbə nə tehər can yandırıramsa, sən də onlardan elə muğayat ol!”. Onların böyüdüklərini gördükcə, bütün zəhmətlərimi unudurdum. Cavanlığımın onlara qurban getməsi heç ağlıma da gəlmirdi. Elə bilirdim ki, dünyada məndən xoşbəxt adam yoxdur. Gün o gün oldu ki, böyük oğlum yekə, biğiburma cahıl oldu. Qonşuda bir qız sevdı. Evdə kürlük eləməyə başladı. Qonum-qonşu məni danladı, ay arvad, dedilər, görmürsən, gədə ərgənlik davası eləyir! Niyə evləndirmirsən? Mən belə evlənməyini istəmirdim. Evim-eşiyim pisdir, deyirdim, qoy özümüzə babat güzəran düzəldərək, sonra adıma layiq bir toy elərəm. Ancaq günlərin birində oğlan qızı qaçırdı, yenə arıma gəldi, ayın-oyundan satıb, bir toy elədim. Evimdə gəlin görəndə, az qalırdım uçam ey, nə deyim, nə eşidəsən.

Aylar keçdi, gəlin kürlük eləməyə başladı. Dedi, mən belə yerdə otura bilmirəm. Oğlan da qışqabağını salladı. Baxıb gördüm ki, xeyir, işin o yeri deyil. İkisinin də məni görməyə gözləri yoxdur.

– Axı niyə?

– Bilmirdim. Əlimdən gələn yaxşılığı eləyirdim. Əlimə düşən tikəni onlara verirdim. Eh, nə başını ağrıdım. Bir gün də gəlib gör-düm ki, el köçüb, yurdu qalıb. Bir həsirdi – bir də Məmmədnəsir.

– Hara getdilər?

– Qaynanasığılı. Evdə də hər nə var, hamısını yiğib aparıblar.

– Şikayət eləmədinmi?

– Ürəyim gəlmədi. Utandığımdan heç kimin üzünə baxa bilmə-dim. Fikir edirdim ki, camaat deyəcək Qızbəs pisdi, çəngidi, gəlini yola verməyib. Gecə-gündüz işlədim, kolxoza girdiyimin ikinci ili kərpic kəsdirdim, uşaqlar, dedim, özümüzə bir yuva tikək, bəsdi nə sınıq damda çürüdüyüümüz. Ev tikdim. At, inək aldım. Eh, başına dönüm, indi sənin sağlığına heç nədən korluğum yoxdur. Pislik onlara qaldı. Dünyada bircə dərdim var...

Siması tutuldu, gözləri yaşardı. Dərinindən bir nəfəs aldı.

– Kaş, – dedi, – mənim sağlam gözlərim bu gədədə olaydı.

O bu sözləri o qədər yanıqlı bir səslə dedi ki, tüklərim ürpərdi. Təsəvvürə gəlməyəcək dərəcədə incə, mehriban bir ana şəfqətilə əlini kor oğlunun başına çəkdi. Uşaq şirin-şirin yuxulayırdı. Onun balaca və gözəl dodaqları gülümsəyirmiş kimi bütülmüşdü.

Uşaq yuxuda gərnəşdi, gülümsədi və o biri böyrü üstə çevrildi. Qızbəs xala əyilərək onun alhindən öpdü. Sinəsi ağır-agır qalxıb endi. Mənə elə gəldi ki, bu dəqiqlidə onun qırx min canı olsaydı, hamısını oğlunun bir gözünün sağalmağına verməkdən çəkinməzdı...

Bu görüşdən təxminən üç il sonra, qışın orta ayında Bakıdan Tbilisiyə gedirdim.

Kupedə uzanıb qəzet oxuyurdum.

– Saat neçə olar, bağışlayın.

Başımı qaldırdım. Sualı verən bir qadın idi. Mənimlə üzbeüzdə əyləşmişdi. Böyründəki kor oğlanı dərhal tanıdım.

– Pah, salam, Qızbəs xala! – dedim.

Qızbəs xala bir-iki saniyə mənə diqqətlə baxaraq:

– Bıy, – dedi, – salam, Əli! Xoş gördük, kefin necədir?

– Sağ olun, Qızbəs xala, hara belə?

– Kurorta gedirik.

– Bu vaxt niyə?

– Pambıq yiğimini bir az bundan əvvəl qurtardıq. Bir az da rayon staxanovçular yığıncağında ləngidim. Ancaq ki, indi vaxt tapa bilmışəm. Eh, nə təfavüdü var? İstirahət olsun. Canımız üçün heç getmək istəmirdim. Katib əl çəkmədi. Çox zəhmət çəkdi, get bir az dincəl dedi. Mən də sözünü sindirmədəm...

Bu üç il müddətində Qızbəs xala, demək olar ki, heç dəyişilməmişdi. Fəqət onun geyimində fərq vardi. İndi qara nazik şivyotdan beli büzməli uzun don geymişdi. Çiyində boynu xəzli, təzə palto vardi.

Oğlan xeyli böyümüşdü. Ayaqlarınba boğazlı çəkmə, əynində qalın mahuddan frenc və qalife şalvar vardi. Ağ gözləri daima hərlənirdi. Onun üzündə həyəcan qarşıq bir şadlıq vardi. Tez-tez başını o yan-bu yana çevirirdi.

– Ana, bu inişil bizə gələn təhkimcidi?

– Hə, ağrın alım, yadına düşdü?

– O saat səsindən tanıdım.

– Qızbəs xala, o biri oğlanların necədirlər?

– Yaxşıdırılar. Kefləri kökdü. Balacası da evlənib. Şəhərdə bir müəllimə alıb.

– Heç sənin yanına gəlirlərmi?

– Niyə? Gəlirlər! Canları sağ olsun. Sağlıqları mənə bəsdi. Budey, o yatanı görürsənsi? Nəvəmdi. Büyük oğlumun qızıdır. Onu da özümlə aparıram.

Mən, Qızbəs xalamın göstərdiyi tərəfə baxdım.

Kupedə beş-altı yaşlarında gözəl bir qız usağı yatmışdı.

– Yəqin, nəvəni çox istəyirsən?

Qızbəs xala boynunu əyərək nəvəsinə baxdı. Gülməsədi.

– Çox istəyirəm, – dedi, – onsuz bir dəqiqə dura bilmirəm. O da məni istəyir. Nəvə şirin şeydi.

Qatar fit verərək dayandı.

Bələdçi:

– Tbilisi vağzalı! – deyə xəbər verdi.

Mən Qızbəs xala ilə görüşüb ayrıldım.

MÜNDƏRİCAT

Ön söz 4

Məmməd Səid Ordubadi

Qırx dənə baqqal 20
Şahqulubəyin nəvəsi 24

Seyid Hüseyin

Həzir bir xatirə 37
Zərnişan 53

Qantəmir

Buğda quyusu 57
 İntelligənt 64

Tağı Şahbazi Simürğ

Haqsızlıq dünyasında 71
 Zərifə 80

Hacıbaba Nəzərli

Nişanlı gözləri 94
 Qaratel 100

Böyükəga Talıbhı

Dirək 109

Əvəz Sadıq

Kəndə dönüş 150
 Xoşqədəm 163

Əli Vəliyev

Nənəmin cəhrəsi168
Altı qadın176

Əbülhəsən Ələkbərzadə

Boşandı180
Xanəndə192

Mir Cəlal

Təzə toyun nəzakət qaydaları199
Bostan oğrusu207

Mehdi Hüseyn

Kin217
-----------	------

Sabit Rəhman

Vəfasız282
---------------	------

Mirzə İbrahimov

Zəhra331
Mələk342

Ənvər Məmmədxanlı

Bakı gecələri356
---------------------	------

İlyas Əfəndiyev

Gözlənilməyən sevgi399
Qızbəs xala408

Buraxılışa məsul: *Əziz Güləliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Rəvan Mürsəlov*
Korrektorlar: *Tutu Məmmədova*
Leyla Hüseynova

Yıqılmağa verilmişdir 03.08.2006. Çapa imzalanmışdır 07.09.2006.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 26. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 151.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.